

Məhəmməd Əsəd Bəy

SON PEYĞƏMBƏR

Alman dilindən çevirəni:

Hacı Çerkəz QURBANLI

B a k ı - 2005

Seriyanın məsul redaktoru:
Eldar ismayilov

Almancadan çevirəni və önsözün yazarı:
Çərkəz Qurbanlı

Orijinalda:
Essad Bey: «Mohammed»

Redaktorları:
Prof. Sərxan Abdullayev
F.e.n. Gülənbər Pirnəzərova

Rəssamı:
Ülviyyə Quliyeva

Korrektoru:
Şəbnəm Xətai

Məhəmməd Əsəd Bəy.
Son Peyğəmbər.
Bakı, «Nurlan», 2005. –

Kitabda Ərəbistanın islamdan öncəki cahiliyyət dövrü, dünyanın yeni düzənnini yaratmış Həzrəti Peyğəmbərimizin uşaqlığı, gəncliyi və peyğəmbərliyi və islamın XX yüzilin əvvəlindəki durumu gözəl bədii boyalarla təsvir olunur.

Oğlum **ELÇİN** qarışiq bütün şəhidlərimizin axırət dünyası üçün
TƏRCÜMƏÇİ

KİTABIN TUTUMU

ÖNSÖZ. Əsrlərin açılmamış düyünü.....	5
BİRİNCİ BÖLÜM. PEYĞƏMBƏRDƏN	
ÖNCƏKİ DÜNYA.....	
Peyğəmbərin səhrası.....	14
Səhra xalqı.....	17
Oxuyan səhra.....	29
Ərəbistan yörəsindəki dünya.....	35
Kəəbənin şəhəri.....	41
İKİNCİ BÖLÜM. NAZİLLİK	49
Peyğəmbərin doğuluşu.....	50
Xədicə.....	56
Məhəmmədin surluluğu.....	61
İkra.....	65
Başlangıç.....	71
Quru sərməstlik.....	77
Peyğəmbər meydana atılır.....	85
Peyğəmbər Kəəbədə.....	92
Birinci hicrət.....	98
Peyğəmbər öz ölkəsində.....	103
Göysəl gəzi.....	111
Hicrət.....	116
Təcrübəyə sıçrayış.....	125
ÜÇÜNCÜ BÖLÜM. ALLAH DÖVLƏTİ.....	131
Peyğəmbərin şəhəri.....	132
Dövlətin yaranması.....	137
Hakimiyyətə gedən yol.....	147
Bədr.....	154
Qəsd.....	162
Qüreyşilərin intiqamı.....	170
Peyğəmbər hökmranlıq edir.....	176
Xəndək və bolluca yəhudü.....	182
Cinlər peyğəmbərin yörəsində.....	190
Möminlərin anaları.....	193

Aişə və dünya tarixi.....	201
Peyğəmbərin şairi.....	209
Rüsvayçı sülh və onun nəticələri.....	212
Səhrada hökmranlıq.....	220
Dövlət genişlənir.....	224
Məkkəyə yürüş.....	229
Yetkin meyvə.....	234
Allah respublikasında düzüm.....	242
Yalançı peyğəmbərlər.....	247
Bizansa qarşı.....	252
Son.....	258
SONRAKİ DÜNYA.....	263
Fəci sonluq.....	264
İdeyanın taleyi.....	267
Salehlərin cənnəti.....	275
Praktik islam.....	280
Xilafət.....	285
Dirçəliş.....	292
Adların siyahısı.....	297

ÖNSÖZ

ŞƏRQİN VURĞUNU ŞƏRQLİ ŞƏRQSÜNAS

Məhəmməd Əsəd Bəy (20.10.1905–27.06.1942) XX yüzilin açılmamış düyünlərindən biri sayılır, desək, heç də yanılmarıq. Beləki onun yaşam yolu və yaradıcılığı haqqındaki mübahisələr XXI əsrдə də gündəmdən düşmək bilmir. Bakıda doğulduğu, 1920-ci il aprel çevrilişindən sonra Azərbaycanı tərk edib İstanbul üzərindən Avro-paya mühacirət etdiyi, 1923-1925-ci illərdə Fridrix-Vilhelm adına Berlin Universitetində islam tarixi üzrə təhsil aldığı, Berlində «İslam İcması»nın və «Şərq Dilləri Seminariyası»nın üzvü olduğu bir çox qaynaqlarda öz əksini tapsa da, ömür yolu barəsindəki çəkişmə və polemikalar günün aktual problemi kimi qalır ki, bu da ilk öncə onun milliyəti ilə bağlıdır.

Avropalı müəlliflər Əsəd Bəyin yəhudi kökənləyini, 1922-ci ildə islama tapınıb həmin adı götürməsini hər vəchlə sübuta yetirmək isteyirlər. Lakin bu insanın yetkinlik illərindən məhz elə onların çap etdirdikləri fotosəkillər Əsəd Bəyin qiyafə və qırıminın azərbaycanlıya xas olduğunu apaydın dəlillərdən biri sayla bilər. Beləki yəhudi olan kəs yeniyetmə çağında odövr türkləri üçün səciyyəvi olan geyimi, çətin ki, əyninə alar və, çətin ki, quzu dərisindən papağı başına qoyardı, cünki yəhudilər, bir millət kimi dünya üzünə səpələnmələrinə baxmayaraq XX yüzilin ilkində də iki min il davam edən özümlüklərini qorumaq xatırınə yad millətin qiyafəsinə bürünməmişlər (4-cü səhifədəki şəklə bax).

Bundan başqa, «Allahu Əkbər» romanının

birinci nəşrinə yazdığınıza «Vətəni Azərbaycan – üstəgəl bütün dünya» adlı önsözdə Əsəd Bəyin azərbaycanlı, ən azı atasının azərbaycanlı olduğunu sübut etməyə qismən müyəssər olmuşduq. Əlavə olaraq onu demək istəyirik ki, mənbələrdə onun rusca qafqazlı ləhcəsində danişdığını və bu danişiq tərzinin hər dəfə gülüş doğurduğu vurğulanır. Yenə Avropa mənbələri, özəlliklə də onun gimnaziya yoldaşı göstərirler ki, Əsəd Bəy 1921-ci ildə Berlində rus gimnaziyisində təhsil alıb və məzəli qafqazlı ləhcəsində də məhz bu gimnaziyada danişib. Görəsən, Bakıda, yaxud bəzi azərbaycanlı «əsədçilərin» güman etdiyi kimi Kiyevdə doğulub boy-a-başa çatmış və təbii ki, hər iki halda rusca təhsil almış olmuş «yəhudü» necə rusca qafqazlı ləhcəsində danişib gülünc obyekti-nə çevrilir. Əsərlərindən gələn ciddilik hər halda onun məzhəkəci və ya lağlağı olduğunu demir.

Amma nə yazıqlar! Qerb dünyasında Əsəd Bəyi Leo Noissumbaum kimi elə möhkəmlətmış-lər ki, hətta Almaniya və Avstriyanın ən nüfuzlu kitabxanalarında da tarixdə misli görünməmiş bir «nümunəyə» rast gəlirsən və, əgər ağlın müəllif hüququndan az-çox bir şey kəsirsə, bu «fenomenə» heyrətlənməyə bilmirsən. Kitabxanaların kataloqlarında Əsəd Bəy adlı müəllifi arasan da, tapmırsan. Buna görə də gərək onu Leo Noissumbaum (Almaniyada) və Elfride Erenfels (Avstriyada) adları altında axtarasan. Əsərlərini kitabxana-dan əlinə götürəndə isə Qərbin «insan haqlarının» «xarüqələr» yaratığının şahidi olursan. Üstiндə müəllif kimi yalnız Əsəd Bəy və Qurban Səid ya-zılan əsərlərin içində müvafiq olaraq «Bu, Leo Noissumbaumdur» və «Bu, Elfride Erenfelsdir» qeydlərini oxuyursan və həmin qeydlərin ölümlü bir insanın əlyazması olduğunu yaraqsız gözlə də

görürsən və bu adı kitabxanaçının qeydi də onun Leo Noissumbaum, yaxud Elfride Erenfels kimi tanınmasına yetərli olur. Amma bizə elə gəlir ki, ayıq oxucu bunun kitabxanaçı «hoqqası» olduğuna heç cür inanmayacaq.

Əsəd Bəyi yəhudi kimi qələmə verənlərin nəzərinə bir faktı da çatdırmağı özümüzə borc bilirik. Məlum həqiqətdir ki, türklərin qədim onqonlarından biri də ilan olmuşdur və türklər ilana müdriklik, bərəkət totemi kimi baxmışlar. Lakin ilan iudizm və xristianlığın təsiri nəticəsində sonralar türklərdə də mənfiləşmiş, bir növ «gözdən salınmışdır». Amma Əsəd Bəy məhz keçmiş qan yaddaşına dönərək «Son Peyğəmbər» əsərində ilanlar haqqında yazır: «Müdrik ilanlar orda daşların arasında uzanıb yaşıł gözləri ilə suçu bəşəriyyətə baxır». Bibliyada şeytanın yer üzündəki görüntüsü sayılan ilanı yəhudi, lap islama keçmiş olsa belə, bizcə heç vaxt müdrik, **müdrik** adlandırmazdı. İlanın müdrikliyi, ağıllılığı yalnız türklərin deyimidir.

Qərbdə Əsəd Bəyə göstərilən haqsızlıqlarla yanaşı – bəzi universitetlərin kitabxanalarında əsərlərinə onun azərbaycanlı yazıçı olması barədə yazılın önsöz bütünlükə qoparılib yox edilmişdir – yazıçının özünə və yaradıcılığına artan maraq xüsusi qeyd edilməlidir. Tom Raysın 2005-ci ildə Əsəd Bəyin tərcüməyi-halı barədə çap etdirdiyi kitab istisna olmaqla indiyə qədər haqqında sanballı bir monoqrafiya yazılmasa da, ayrı-ayrı müəlliflər onun əsərlərinin çap və tərcümə tarixinin xronologiyasını, Əsəd Bəyin «ortaqlarının» iddialarını bu və ya digər məqalələrdə açmağa çalışırlar.

Məhəmməd Əsəd Bəy qısa ömründə böyük ədəbi bir irs qoyub getmişdir. Təkcə alman dilin-

də 17 irihəcmli fundamental əsər yazmış (bunlardan 15-ni sağlığında çap etdirmişdir) və onların çapının və bir çox Avropa dillərinə tərcüməsinin sevincini yaşamışdır. Bundan başqa, onun «Sevgidən heç nə qanmayan insan» (Qurban Səid təxəllüsü ilə) romanının almanca əlyazması Tom Rays tərəfindən tapılmışdır və cənab Raysın Bakıda bizə göstərdiyi həmin romanı o, yaxın gələcəkdə çap etdirmək niyyətindədir.

Onu da qeyd edək ki, Verner Şendelin mülahizəsinə görə Əsəd Bəyin rusca və türkçə də əsərləri olmuşdur.

Bu romanlarla yanaşı, Əsəd Bəyin polyak və italyan dillərində çap olunmuş əsərləri də qeydə alınmışdır. Üstəlik bir neçə digər əlyazması hələlik işiq üzü görməmişdir. Əsəd Bəyin yaradıcılığı haqqında tam təsəvvür yaratmaq üçün onun tarixi romarlarının və bədii əsərlərinin siyahısını xronoloji ardıcılıqla veririk (Yazıcıının jurnalistik fəaliyyəti xüsusi araşdırma obyekti olduğu üçün bu məsələyə toxunmağa lüzum duymuruq, beləki elmi ictimaiyyətə onun 100-dən artıq elmi-publisistik məqaləsi məlumdur və onlar səbir-sizliklə öz azərbaycanlı araşdırıcısını gözləyir):

1929 – “Şərqdə neft və qan, Ştutqart, “Deutsche Verlags-Anstalt nəşriyyatı. (Romanın Azərbaycan dilində tərcüməsi 2003-cü ildə çapdan çıxmışdır).

1930 – «Qafqazda oniki sırr», Berlin, «Deutsch-Schweizerische Verlaganstalt» nəşriyyatı.

1931 – (1) «Qafqaz. Dağları, xalqları və tarixi» Ştutqart, “Deutsche Verlags-Anstalt» nəşriyyatı.

(2) “Stalin. Fanatikin karyerası, “Kippenheuer nəşriyyatı.

1932 – (1) “Son Peygəmbər (orijinalda “Mohammed), “Kippenheuer nəşriyyatı.

(2) “Ağ Rusiya, “Kippenheuer nəşriyyatı.

(3) “Dünyaya qarşı qəsd. Q.P.U.“ “Kippenheuer nəşriyyatı.

1933 – (1) “Rusiya yol ayrıcında, Berlin, “Etthofen“ nəşriyyatı.

(2) “Axar qızıl, Berlin, “Etthofen“ nəşriyyatı.

1934 – (1) “Manuela, Lodz, «Respublika» nəşriyyatı (povest, polyak dilində, rus dilində tərcüməsi 2004-cü ildə Azərbaycanda «Nurlan» nəşriyatında çapdan çıxmışdır).

(2) “Milosc i nafta, Lodz, «Respublika» nəşriyyatı. (povest, polyak dilində, rus dilində tərcüməsi 2004-cü ildə Azərbaycanda «Nurlan» nəşriyatında çapdan çıxmışdır).

1935 – (1) «Lenin», Milan, «Treves» nəşriyyatı (yalnız italyan dilində).

(2) «İkinci Nikolay. Son çarın şövkəti və qürubu», Berlin, «Holle» nəşriyyatı.

(3) «Rza Şah. Sərkərdə, padşah, reformator», Vyana, «Passer» nəşriyyatı.

1936 – «Allahu Əkbər. Əbdül Həmiddən İbn Səuda qədər islamın çöküşü və qalxışı» (Volfqanq fon Vayslin yazardaşlığı ilə), Vyana, «Passer» nəşriyyatı». (Azərbaycan dilində 1998-ci ildə çapdan çıxmışdır).

1937 – (1) Mussolininin yaşam yolunu yazımaq barədə «Sansoni» nəşriyyatı ilə müqavilə (əlyazma çap olunmayıb).

(2) “Əli və Nino (Qurban Səid təxəllüsü ilə), Vyana, “Tal nəşriyyatı.

1938 – (1) “Qızıl Buynuzdan qız (Qurban Səid təxəllüsü ilə), Vyana, «Zinnen-Verlag» nəşriyyatı.

(2) «Qızıl» romanı üçün “Rascher nəşriyyatı ilə müqavilə (əlyazma tamamlanmayıb).
1941 – Vəsiyyətnamə.

Beləliklə, ədəbiyyat tarixinə müəllifin üst-üstə 20 irihəcmli romanı bəlliidir və bu, son hökm deyil, çünkü Əsəd Bəyin yaradıcılığı hələ tam və son olaraq araşdırılmamışdır. Beləki mərhum professor Qerhard Höppün gümanlarına görə Rolf Passnerin “Zeitbild adlı nəşriyyatında Əsəd Bəylə birgə çalışmış Annemari Zelinko 1937-ci ildə «Mən çirkin bir qız idim» adlı romanı ilə özünün ədəbi debütünü etmiş, bir il sonra isə onun «Sabah hər şey yaxşı olacaq» romanı çapdan çıxmışdır və bu romanların əlyazmaları da Əsəd Bəyə məxsus olmuşdur. Bu fikrini o, Annemari Zelinkonun arxivində tapdığı belə bir cümlə ilə möhkəmlədir: «Mənim yaradıcılıq yolumu açan ‘Desiree’ romanım oldu». Məlumdur ki, bu əsər ilk dəfə 1951-ci ildə işıq üzü görüb!

Yenə Qerhard Höppün yazdığına görə Əsəd Bəy amerikalı nasionalsosialist Qeorg Silvester Fireklə birlikdə kayzer İkinci Vilhelm haqqında da bir kitab yazmışdır.

Əsəd Bəy ətrafında gedən mübahisələrdən biri də Qurban Səid təxəllüsü ilə yazılan romanların ona aid olub-olmamasıdır. Burada mülahizələr elə dolaşırqdır ki, onlardan baş tapmaq üçün çoxlu ağıllı başlar toqquşurlar. Məsələn, Herta Pauli'nin fikrincə Əsəd Bəy 1935-ci ilin aprelində «İmpriya Yazıçıları Palatası»ndan çıxarıldıqdan və bununla alman kitab bazarı Əsəd Bəy adlı müəllifin üzünə qapandığından o, son üç əsərini Qurban Səid təxəllüsü ilə yazmaq məcburiyyətində qalmışdır. Bu fikrin gücləndirilməsi üçün onu da qeyd edək ki, 1938-ci ilin dekabrında Əsəd Bəyin bütün kitabları alman dilindəki «Ziyanlı və arzuo-

lunmaz yazılar siyahısı»nda qadağan edilmişdir.

Amma bununla belə, Qurban Səidin müxtəlif müəlliflərlə eyniləşdirilməsi tendensiyasına hələ də son qoyulmamışdır. Elfride fon Erenfels-Bodmershof Əhməd Şmideyə yazdığı məktubda Qurban Səidin məhz Əsəd Bəy olduğunu öz imzası ilə təsdiq etsə də¹, bugün bəzi tədqiqatçılar Qurban Səidin Elfride fon Erenfels olduğu iddiası ilə çıxış edirlər (Təkcə onlarmı!) və burada onu əsas götürürlər ki, Avstriya Yazıçılar Birliyinin reestrində Qurban Səid təxəllüsünün Elfride fon Erenfelsə məxsusluğu rəsmi olaraq qeydə alınmışdır. Amma onlar bir faktı yerli-dibli unudurlar ki, gələcək nəsl Qurban Səidin azərbaycanlılığını sübuta yetirsin deyə, yazdığı romanlara o öz azərbaycanlı möhürünyü basmışdır. Beləki «Qızıl Buynuzdan qız» romanında Osmanlı imperatorluğunun vəliəhdidi, digir məqamlarda yalnız şirin İstanbul ləhcəsində danışan Con Rolandla (Əbdülkərimlə) yunan Sem Doos Nyu-York küçələrində Azərbaycan türklərinin xalq mahnısı «Aman, aman, oy / Qaşı kaman, oy»u oxuyurlar, xalis Azərbaycan ağızında.

Əsəd Bəy – Qurban Səid problemi ətrafında Azərbaycanda baş alıb gedən polemikalar öz növbəsində günbəgün qızışıl-dərinləşməkdədir. Bu problem ədəbi ictimaiyyətə tanış olduğundan mən bir daha ona toxunmağı lüzumsuz sayıram.

Orasını demək istəyirik ki, tərcümə etdiyimiz «Qızıl Buynuzdan qız» (Qurban Səid təxəllüsü ilə) romanında hadisələr Almaniyada, Avstriyada, ABŞ-da və Yaxın Şərqdə cərəyan edir və bu yerlər arxitektur optiklik və coğrafi dəqiqliklə təsvir olunur. Nəzərə alsoq ki, Yusif Vəzir Çəmənzəminlinin bu ərazilərdə olması konkret sənədlərlə

¹ Bax: «Allahu Əkbər», Bakı, 1998, səh. 8.

təsdiqlənmir və Əsəd Bəy 10 ildən çox Almaniya da yaşayıb təhsil almış, 4 noyabr 1932-ci ildə oradan Avstriyaya köçüb altı il burada məskunlaşmış, 1933-cü ilin oktyabrından 1934-cü ilin fevralına qədər ABŞ-da birinci səfərdə, yanvar-may 1935-ci ildə ikinci səfərdə və 1936-ci ilin baharında üçüncü səfərdə olmuşdur, uzun müddət Liviyada ərəb-italyan dilləri üzrə tərcüməçi işləmişdir, deməli, romandakı Almaniya, Avstriya, Yaxın Şərqi və ABŞ həyatının təsviri mütləq ona məxsus olmalıdır. Bu fikrimizi gücləndirən bir amil kimi onu da qeyd edək ki, Berlin Universitetinin konkret türkoloqlarının Qurban Səid tərəfindən çəkilmiş sözlü portreti həmin alımlərin fotoları ilə eyniyyət təşkil edir. Yaxın Şərqlə bağlı onu da demək yerinə düşərdi ki, bu areal onun «Allahu Əkbər» və «Son Peyğəmbər» romanlarındakı (hər ikisi Əsəd Bəy təxəllüsü ilə) təsvirlərlə tam üst-üstə düşür. Bundan əlavə, eyni mənbədən qaynaqlanma, eyni hadisənin həm «Qızıl Buynuzdan qız», həm də «Son Peyğəmbər» və «Allahu Əkbər» romanlarında identik verilməsi fikrimizi bir daha sübuta yetirir. Müq. et:

(1). «Hər bir adam ... (1). "Həmd olsun Rəb-frankların (avropalılar-in) timsalında ən uzağı heyvanlara xas döyüş cəsarətinə malik heyvanı görə bilər. Cəsarət-dən başqa onların digər insanı keyfiyyətləri olmur və buna görə də cəngavər, döyüşçü onlarda ən böyük insan sayılır. Digər insanları isə onlar ümumiyyətlə

bimizə və Yaradana! Frankların həyatına dərin müdaxilə edən hər kəs Allahi həmd edib şükr oxuyacaq ki, onu müsəlman yaratmışdır. Zira o, frankların simasında bütün heyvanlar kimi bircə ləyaqətə: döyüş meydanında azman cəsarətə malik heyvanları görəcək.

heç insan yerinə qoymurlar. Öz ölkələrindən təzəcə gəlmış franklar uzun zaman bizim aramızda qalanlara nisbətən, təbii ki, daha kobud və daha sadədirlər. Franklar nə namus, nə də qısqanlıq tanıyırlar. Olur ki, kişi arvadı ilə küçədə gedir və bu vaxt yad bir kişiye rast gəlir. Bu yad kişi onun arvadı ilə səhbətə başlayanda əri sadəcə onu orda qoyub yoluna düzəlir. Frank, arvadını öz dostu ilə bireyerdə tutanda yalnız buncuğazı deyir:

- Əgər bu, bir də baş versə, əməllicə-başlıca küsüşəcəyik.

Franklar bədənlərinə qırxmır. Tükün uzunluğu bəzi yerlərdə ikinci saqqal boyda olur. Amma ciməndə müsəlmanları görüb elə valeh olurlar ki, təkcə öz gövdələrini qırxdırmırlar, həm də arvadlarının bədənini başdan-ayağa müsəlman dəlləyə təmizlətdirlər.

Onlarda namus hissi yoxdur, buna baxmaya-raq qorxmazdırlar, bax-

Franklar nə özünəhör-mət, nə də qısqanlıq bilirlər. Olur ki, bir nəfər frank arvadını yanına alıb yolla gedir. Digər bir frank onlara rast gəlir, başqasının arvadının əlindən tutub onu qırağa çəkir və səhbətə başlayır. Ər isə səhbət qurtarana kimi dayanıb gözləyir. Əgər səhbət uzun çəkirsə, o, qadını yad kişinin yanında qoyub yoluna davam edir.

Aşağıdakı əhvalatın özüm şahidi olmuşam: Qüdsdə Nəblusa baş çəkəndə həmişə dostum Munisin evinə düşərdim, bütün müsəlmanlar onun qonağı olardı. Bu evdə küçəyə baxan pəncərələr vardi. Üzbəüzdə üzüm alveri edən və çox vaxt yollarda olan bir frank yaşayırıdı. Bir kərə bu üzüm alverçisi növbəti səfərdən qayıdır və çarpayısında arvadı ilə yatan bir kişi görür.

- Arvadımın yanında neynirsən? - Üzüm alverçisi soruşur.

- Yol üstündəydim, -

*mayaraq ki qorxmazlıq
yalnız namus hissindən
və namusu itirmək qor-
xusundan yaranır»
(Əsəd Bəy, «Son Pey-
ğəmbər»).*

*qərib cavab verir, -
dincimi almaq üçün
içəri keçdim.*

*Bəs yatağıma necə gir-
misən?*

*- Gördüm, yataq
hazırdır, mən də yixilib
yatdım.*

*- Axi arvadım da
səninlə yatar! - Üzüm
taciri deyir.*

*- Yataq həm də
onunkudur axı, - bu
birisi cavab verir, - mən
ki onu öz yatağından
qova bilmərəm.*

*- And olsun imanıma, -
tacir səsini qaldırır, -
bir də belə şey olsa,
əməllicə küsüşərik.*

*Bu onun acığının və
qısqanlığının ən ali
ifadəsi oldu!" (Qurban
Səid, «Qızıl
Buynuzdan qız»).*

*(2). «Yaniçar Həsən
divara dırmaşıb qədim
istehkamın başı üstündən
Osman evinin sancığını dalgalandırdı...
Rum Alaqapısında Mi-
xail Palioloq vuru-
şurdu» (Qurban Səid,
«Qızıl Buynuzdan
Qız»).*

*(2). «Haçansa, neçə
neçə əsrlər öncə Bosfor
sahilindəki şövkətli şə-
hərə at belində yeni bir
hökmdar daxil oldu. O,
Bizansın son kralı, Şər-
qi Roma imperiyasının
hökmdarı Romanus Pa-
layoluqusu öldürüdü. Ye-
ni hökmdar cəsədlər qa-
lağının üstündən aşib
Müqəddəs Sofiya kilsə-
sinə girdi, əlini düşmə-
nin qanına battırdı və
qanlı ovcunu kilsə diva-
rina basdı. Həmin ağır,
cod əlin nişanəsi yeni
səltənətin rəmzinə çev-
rildi.» (Əsəd Bəy,
«Son Peyğəmbər»)*

*(3). Bundan sonra sol-
tan-şair cəsədlər qala-
ğının üstündən keçib
«Müqəddəs Müdriklik»
kilsəsinə doğru addım-*

lamışdı. Burada o, əlini düşmənlərin qanına batırıb kilsənin divarına basmışdı. Bu ağır, cod əlin nişanəsi Osmanlı səltənətinin gerbi oldu.

1924-cü ildə də həmin əlin qızılla süslənmış xətləri sultan sarayının mərmər sütunlarını bəzəyirdi» (**Əsəd Bəy. «Allahu Əkbər».**)

(3). «*Fateh Mehmet cəsədlər üstündən Aya Sofiyaya daxil olub qanlı əlini Bizans sütünlarına basdı. Həmin əlin qızılıla süslənmiş cizgiləri indi qədim sarayın mərmər qapılarını bəzəyirdi»* (**Qurban Səid, «Qızıl Buynuzdan qız»**).

Bəzən də elə olur ki, əsərin birində iqtibas gətirilir, onun geniş açılışı öz ifadəsini başqa əsərdə tapır:

«İçində küləklər oy-nayan dəyəm mənə ən möhtəşəm saraydan da xoşdur» (Üm Yəzid, VI xəlifənin anası. **Əsəd Bəy. «Son Peyğəm-bər»**).

«Bir neçə yüz il əvvəl xəlifə Müaviyə səhrada sadə bir qadını özünə arvad edir. Onu xəlifə-liyin paytaxtı Dəməşqə gətirir və qadın ona tac varisini, xəlifə Yəzdi bəxş edir. Tac varisi ilk dəfə döyüş atına minəndə qadın xəlifənin yanına gəlib hüzurunda baş əyir və yalvarır ki, onu səhraya öz tayfasının yanına göndərsin,

çünkü onun vəzifəsi burada, şəhərdə artıq sona yetmişdir.

- Biz bir-birimizi sevirik, - xəlifə deyir. - Və xoşbəxtik. Sənin vəliəhd oğlun, xəlifə ərin var, sarayların, qulluqçuların var. Nəyin çatmir, niyə məni qoyub getmək istəyirsən?

Bu vaxt qadın ərinin qarşısında diz çöküb bir şer deyir:

- İçində yellər oynayan dəyəm mənə ən gözəl saraydan ötdədir. Dəyənnin küncündə bir parça çörək mənə seçmə təamlardan dadlıdır. Vətən üçün darixmişam və heç bir şah səltənəti onun yerini mənə verməz (Qurban Səid. «Qızıl Buynuzdan qız»).

Bu tutuşdurmalardan əlavə, «Allahu-Əkbər» (Əsəd Bəy təxəllüsü ilə) və «Qızıl Buynuzdan qız» (Qurban Səid təxəllüsü ilə) romanlarında biz eyni epizodların müxtəlif rakuslarda təsvirinə geninə-boluna rast gəlirik. Bu epizodlar özəlliklə Osmanlı səltənətinin baş vəziri Qara Mustafaya, Hacı Bektaşı və onun təriqətinə münasibətdə, türk sultanlarının xarakterindəki bəzən zəiflik həddi kimi dəyərləndirilə bilən nəciblik, sentiməntallıq səhnələrinin təsvirində özünü bariz şəkildə göstərir və oxucu hərdən bu epizodları

hansı əsərdən oxuduğunu dolaşq salır.

Əslində tendensiyalı və qərəzli araşdırıcılar onsuza da kəm taleli Əsəd Bəyi axirət dünyasında rahat buraxmış olsalardı, biz də bu məsələyə təkrar qayıtmazdıq. Amma nə yazıqlar ki, hər dəfə bu mövzuya toxunmali oluruq, çünkü Əsəd Bəyin yaradıcılığı ilə daha yaxından məşğul olduqca həmin tezisin doğruluğunu təsdiq edən kifayət qədər material əldə edirik.

Əsəd Bəy «Son Peyğəmbər» romanında islamdan öncəki cahiliyyət dövrünü və bu dövrdə Müqəddəs Torpaqda yeni bir peyğəmbərin nazil-liyinin labüdlüyünü şairanə bir tərzdə açıqlayaraq Həzrəti Peyğəmbərimizin usaqlıq, gənclik, yetkinlik və sinlilik çäqlarını gözəl bədii boyalarla gözlərimiz önündə sərgiləyir.

Əsərdə biz şərqlilərə qismən bəlli, ancaq Avropa mentalitetinə yad olan baxış və anlayışlar şair təbi ilə təsvir edilir. Səhranın vurğunu, ruhundan səhra insanının xarakteri sözüllən yazılıçı səhranın və çölün təsvirində əvəzsiz bir ustalıq göstərərək təbiətin bu iki fenomenini insanı heyrətə gətirən bir ecəzkarlıqla qələmə alır:

«Ərəbistanın ondadoqquzu bəhrəsiz səhradır. Mavi polad rəngli səma aylarla onun başı üstündə dayanır, səma kül rəngində olur, sanki qum dənələri ilə örtülmüşdür. Ölkəni səmum kütləkləri dolasır, isti külək səhrada kövən edir. Bu anlarda səhra insanı dəyəsinin yanında əyləşib üfüqə yorğun-arğın boylanır ki, orada da qumdan xoş ilğimlər yaranır - həmişə də eyni şey: su, su, su. Səma ölkəni boğur, qurumuş torpağa eşidilməmiş qaynarlıq göndərir. Ölkə qızmar, qaynar Günəşin altında yanır, sapsarı, monoton, dəyişməz. Əbədi qızmardan dağ yamacları və sal qayalar şaqquşlaşdırıb para-para olurlar. Get-gedə üyünüüb toza

dönürlər, ərəb Günəşinin altında yaşayan hər şey kimi. Göylə yer arasında tozdan başqa heç nə olmur; küləyin qovduğu iri buludların içində o, üfüqləri örtür, Günəşin qabağını tutur, onun qaynarlığını canına çəkib yandırıcı dənələrini insanlarin başına tökür».

Qerb dünyasına yad olan tayfa anlayışını, tayfanın iç düzənini, anayasasını, Şərq dünyasında onun dövləti əvəz etdiyini yazıçı elə məftunluqla təsvir edir ki, oxucu istər-istəməz Şərqiñ tayfaçılıq instinqtinə vurulur, Əsəd Bəylə bərabər tayfaçılığa az qala haqq qazandırır, onu bir növ təqdir edir. Yazıçı tayfaçılığı «küll halında götürdükdə primitiv kommunist dövlətinin ilkin nümunəsi» adlandırır, ona görə də, müəllifin fikrincə, böyük tayfanın hər bir üzvü çağdaş dövlətin öz vətəndaşlarına yarada bildiyi dinclik və əmin-amanlığın hamısına, hələ bəlkə biraz da çoxxuna malik olur.

Yazıçı tayfanı özünün pozulmaz qanunları olan geniş bir ailəyə bənzədir ki, həmin ailənin üzvləri də bir-birindən heç cür aralana bilməz:

«Tayfanın öz qanunları var ki, onlara da itaətlə əməl olunmalıdır... Kimsə tayfa qanunlarını pozursa, icmadan çıxarılır... İcmadan qovulan səfil sayılır. Hər kəs onu qarət edib öldürə bilər. O, tayfasız insandır, heç kim ona yardım etmir, heç kəs onu qorumur».

Qərbin barbarlıq adlandırdığı bir çox adətlərə, o cümlədən də Şərqdə hökm sürən qan davasına, qan qisasına müəllifin yanaşımı xüsusi maraq kəsb edir. Əsəd Bəy Şərqiñ qan qisasının elmi əsasını, fəlsəfi mahiyyətini əcnəbilərə, bəzən də şərqlilərin özünə «izah edir», qan qisasının Avropanın bir çox qanunlarından uca və ədalətli olduğu qənaətini ortaya qoyur, beləki qan qisası

da məhz tayfanın, ümumi götürdükdə xalqın, millətin yaşamasına «xidmət edir». Zira oğlanlar və kişilər səhranın sərvətidir. Onlar başqa tayfa-dan birisi tərəfindən qətlə yetirilirsə, qatil də ölməlidir ki, tayfalar arasındaki təbii tarazlıq pozulmasın. Müəllif yazır:

«Şərqli olmayan hər kəs qan qisasını qəddar intiqamın heyvani qanunu, cahilin primitiv ehtirası hesab edir. Şərqli olmayan yanılır. Qan qisası qanunu Avropanın əksər qanunlarından xeyli mürrəkkəb və daha hərtərəflidir. Qan qisası ani həyəcandan törədilmir, saysız qaydalara söykənir və şərtlərlə tənzimlənir. İşiq altında baxıldıqda üz-dəniraq qan qisası əslində anarxiyanın, hamının hamiya qarşı savaşının qabağını alan yeganə səngərdir».

Avropalıların, eləcə də avromərkəzçilik təsiri altında təhsil görmüş bir çox üzdəniraq ziyalıların baxışında həqarət rəmzinə çevrilmiş hərəmxananın mahiyyətini, onun praktik əhəmiyyətini və nələrə xidmət etdiyini göstərmiş ilk ədib Məhəmməd Əsəd Bəydir, desək, bizcə yanlışmış olmariq. Beləki Şərqiñ fatehi dünyani qılınçı ilə yenir, amma onu nigahın incə telləri ilə dağıılmağa qoymur. Şərqdə hökmədara itaət onunla qohumlaşmaqla üzvi şəkildə bağlıdır. Bu həm Həzrəti Peyğəmbərin dövründə, həm də iyirminci yüzildə belə olmuşdur. Səudiyyə Ərəbistanının qurucusu İbn Səud ərəb tayfalarını vahid dövlətdə birləşdirmək xatırınə 350 qadınla ailə qurmaq məcburiyyətində qalmışdır, çünkü belə olduqda xalq özünü hökmədarın uşaqları ilə qan qohumu sayırdı və bu, dövlətin vəhdətini təmin edirdi. Bu tarixi gerçəkliyi Əsəd Bəy belə əsaslandırır:

«Siyasətlə qadın Şərqdə bir-birindən çətin ayılır. Bütöv-bütöv dövlətlərin birikməsi çox vaxt

müdrik hökmdarın nigah siyasətinə söykənir. Ailə-yə xəyanət tərəflərdən birini çöküşə, digərini isə hakimiyyətə gətirə bilər. Hər hansı əyalətdən olan qadın hərəmxanadan qovulursa, həmin əyalət üşyana qalxa bilər. Əgər düşmənlərinin qadını hərəmxananı tərk edirsə, düşmən tərəflər ən qızğın təəssübkeşlərə çevrilir. Hərəmxanadakı qadın öz tayfasının təmsilçisidir. O, atasının tərəfini və onun özü ilə mövcud olub özü ilə yixilan siyasi ideologiyani özündə təcəssüm etdirir. Hərəmxana özlüyündə qəribə şərq parlamentindən başqa bir sey deyildir ki, burda da ölkənin bütün tərəfləri təmsil olunurlar və bir-biriləri ilə mübarizədədir-lər. Siyasi tərəflərin ip ucları hərəmxanada birləşir, hökmdarın iqtidarına qadınlar parlamenti tərəfindən nəzarət yetirilir və məhdudiyyət qoyulur. Hərəmxananın da önəmi burdan irəli gəlir».

Şərq baxışı və mentalitetinin şərhinə dair Əsəd Bəy əsərlərindən istənilən qədər nümunə gətirmək olar. Amma bu bizim əsas məqsədimiz olmadığından həmin aroblemin araşdırılmasını gələcək tədqiqatçıların öhdəsinə buraxıb sadəcə onu demək istəyirik ki, Əsəd Bəy «Son Peybəmbər» romanında qərb və alman ədəbiyatına xas bir üslubla obrax dilini, onun düşüncə və fikirlərini çox yerdə müəllif mətninə qatib oxucularına təqdim edir. Odur ki, Avropanı Şərqiñ gözündə, Şərqi isə Avropanın gözündə görüyüü kimi təsvir edir, Həzrəti Peyğəmbərimizin düşmənlərinin düşüncələrini heç nədən çəkinmədən söyləyir. Buna görə də əsərin bəzi yerlərində peyğəmbərə layiq olmayan ibarələr işlənir ki, bunu da heç cür müəllif təhkiyəsi kimi qəbul etmək olmaz.

Əsərin məzmunu və məziyyətləri barədə çox danışmadan oxucunu bu kitabla baş-başa buraxı-

rıq və Allahdan diləyirik ki, əsəri başa vurmaq
üçün ona maraq və səbr əta etsin. Amin!

ÇƏRKƏZ QURBANLI

BİRİNCİ BÖLÜM

PEYĞƏMBƏRDƏN ÖNCƏKİ DÜNYA

PEYĞƏMBƏRİN SƏHRASI

Gəl sənə onun səhrada necə yeri-məsindən deyim. Cörəyini və suyunu dalında daşıyır, ulaq öz yükünü daşıdı-ğı kimi. Belinin fəqərələri əyilib. İçdiyi iyi sudur.

Papyrus Anastasi IV, 9¹

Afrikanın şimal-şərqində mavi nəhr, yaşıl düzənlilik və çayla düzənlüyü ağuşuna alan sarı səhra ölkəsi yerləşir. Misiri Asiya dünyası ilə nazik bir torpaq zolağı birləşdirir və nəhəng bir səhra onu iki nəhrin – Fərat və Dəclənin – torpağından ayırrı.

Misirdə firon hökmranlıq edirdi; Fərat və Dəclə sahillərində iki qüdrətli səltənət mövcud idi, Assuriya və Babilistan. Onların arasında isə səhra, amansızlıq və cahillik qərar tutmuşdu. Həmin aləmin nəhrlər boyunca səpələnmiş iqtidar sahibləri bu amansızlıqdan arın-arxayın yan ötüb keçirdilər. Səhranın qurtaracağında onlar bufer dövlətləri yaradır, zaman-zaman cəza dəstələri göndərir və çapqınçı səhra xalqının acınacaqlı yaşamından qorxulu olaylar söyləyirdilər.

- Səhraya getmə, oğul, - dünyagörmüş yaşlı misirli nəsihət verirdi, - səhrada hələ heç kəs xoşbəxtlik tapmayıb. Səhraya getsən, o saat mal-qa-

¹ **Papyrus Anastasi** – *papyrus* (yun. *papiroς*): sərv sinfindən 1-3 m hündürlüyündə uzunömürlü ağac. Hələ qədim zamanlarda ondan bərə, qayıq, ulğan və yazı üçün papirus hazırlanardı. **Anastasi** - yunanca *anastasius* sözünün latin dilində yiyəlik hali. Mənası *yenidən dirilən* deməkdir. Xristian xüsusi ismi *Anastas* da buradandır. **Papyrus Anastasi** əlyazmalar kağızı anlamındadır. (Bu və bundan sonrakı ayaq qeydləri tərcüməçinindir).

rasını itirib qurd-quşa yem olan tayfaya dönəcəksən.

Sonralar fironlar sıradan çıxdılar, İkiçay Məmləkətinin¹ xanimanı dağıldı. Yeni padşahlar peyda oldular, onlar da öz sələflərinin etdiklərini etdilər: saraylar tikdilər, cəza ekspedisiyaları göndərdilər, səhraya qarşı bufer dövlətləri yaratdılar. Nil və Fərat arasındaki amansızlıq və yabanılıq isə baş verənlərin heç birinə baxmayaraq keçmiş-dəki kimi dəyişməz qaldı.

- Onlar bizim üçün həmişə dilənci və yolcu olublar, - Fərat sahilinin sonrakı hökmədarlarından biri bu cahillik xalqı haqqında belə demişdi.

Nilin, Dəclə və Fəratın sahillərində dünya imperiyaları yaranıb yox olmuşlar. Nəhrlər arasında kı səhrada isə heç nə yaranmamış, heç nə yox olmamışdı. O sadəcə mövcud idi və Nil və Fəratın mədəni insanlarını narahat edirdi. Ancaq bu narahatçılıq o qədər də qorxulu deyildi. Səhra ticarət üçün qorxunc karvan yolundan, nağılçılar üçün əcinnələr ölkəsindən, qəsbkarlar və dövlət xadimləri üçünsə əhəmiyyətsiz qonşu əyalətdən başqa bir şey deyildi.

Səhranın adı: Cəzirə əl-Ərəb «Ərəblər Adası»². Amma bu ölkə ada deyil, Afrika ilə Asiya arasında bir dünyadır, hər iki qitəyə qohum, fəqət daxilən yad. Özü özlüyündə bir dünya.

Ərəbistan yarımadadır. Almaniyadan altı dəfə böyükdür. Yarımadanın Qırmızı dəniz, Aralıq dənizi və Fars körfəzi sahilləri qayalıqdır, keçilməzdır. Gəmilər yalnız bir-iki limana yanala bilirlər.

¹ **İkiçay Məmləkəti** – Nil və Fərat arasında yerləşən torpaqların alman mənbələrindəki adının kalkası.

² Bəzi qayanaqlarda, məsələn, A. Massenin «İslam»ında «Cəzürət-ül-ərəb», tərcüməsi də «Ərəb yarımadası» kimi verilir.

Digər ölkələri birləşdirən dəniz Ərəbistanı başqa aləmdən ayırır. Onu ən çox ayıran isə səhradır; şimalda İraqla sərhəddə Nefud səhrası «əl-Bəhr Bila Ma» («Susuz dəniz»), cənubda «Rub əl-Hali» («Qızılqum səhrası»), həzrəmutların qorxunc məmləkəti. Minillərdən bəri Ərəbistan qoca Şər-qin nəhəng mədəniyyət ölkələri arasında amansızlıq, yabanılıq, zülmət və kasıbılıq içində uyu-yur.

Nə ölkədir bu? Qədim əfsanələr xəbər verir:

«Rəbbülaləm yeri xəlq edəndə daşı, suyu, çə-mənliyi və vadiləri bütün ölkələr arasında bərabər böldü. Qüdrət Sahibinin bu xəzinəsindən hər ölkəyə biraz düşdü, Ərəbistan da öz payını aldı. Sonra Aləmlərin Sahibi hər ölkəyə biraz da qum verməyi qərara aldı; zira insana azca qum da lazımlı olur. Qumu götürüb çuvala doldurdu və onu ədalətlə paylamaq üçün Ulu Mələk Cəbraili göndərdi. Amma iblis insanların paxıllığını çəkirdi. Cəbrail Ərəbistan üzərində pərvazlananda şeytan gizlincə yaxınlaşışb çuvalı deşdi və qumun hamısı Ərəbistana töküldü, göllərini qurudub çaylarında sularını soğultdu».

Səhra belə yarandı.

Bu vaxt Rəbbülaləm qəmlənib dedi: "Ərəbistanım miskinləşdi, mən onu qızılla örtəcəm". Və O, mərhəmət göstərib parlaq qızıldan nəhəng bir qübbə xəlq etdi. Amma iblis bunu da səhra insanlarına rəva bilmədi. Öz cinlərini göndərdi, onlar da parlayan səma qızılını qalın qara çadralarla ört-dülər. Fəqət Aləmlər Sahibi işini dayandırmadı. Öz mələklərini göndərdi, onlar da nizələri ilə şeytanın qalın qara çadrasında kiçik deşiklər açdılar. Beləcə ərəb ulduzları, dəyəsinin ağızında yuxusuz dayanan insanın üzünə gülümsəyən ilahi qızıl yarandı. Gündüzlər isə ölkə əlacsızlıqdan

şeytanın ixtiyarına verilmişdir.

Mavi polad rəngli səma aylarla yerin başı üzərində dayanır, ancaq böyük istilər başlayan kimi o, parlaqlığını itirib kül rəngi alır. Səma ölkəni boğur, qurumuş torpağa eşidilməmiş qaynarlıq göndərir. Ölkə qızmar, qaynar Günəşin altında yanır, sapsarı, monoton, dəyişməz. Əbədi qızmar-dan dağ yamacları və sal qayalar şaqşıldayıb para-para olurlar. Get-gedə üyünüb toza dönürlər, ərəb Günəşinin altında yaşayan hər şey kimi. Göylə yer arasında tozdan başqa heç nə olmur; küləyin qovduğu iri buludların içində o, üfüqləri örtür, Günəşin qabağını tutur, onun qaynarlığını canına çəkib yandırıcı dənələrini insanların başına tökür. Günəşlə quruluq Ərəbistana hakim kəsilmişlər.

Həzrəmutda, Nefudda, Dəhnada və Rub əl-Halidə boz, verimsiz düzənlik qorxunc, qızarttaq qum dənizinə çevrilir. Ərəb məmləkətinin üçdəikisinə ölüm hakimdir. Qırmızımtıl təpələrin arasında qum bataqlıqları olur. Onlar insan və heyvanları içəri çəkib aparırlar. Adam ağır-agır yumşaq qumun içine quylanır. Dəhşətlər ölkəsi Rub əl-Halidə hiyləgər bədəvilərin azdırıldığı qüdrətli qoşunların hərbi qüvvələri öz sonlarını beləcə tapıldır.

Ərəbistanın ondadoqquzu bəhrəsiz səhradır. Və sarı səhranın bitdiyi yerdə ərəb dağlarının sərt qayalıqları ucalır. Bu dağlarda əcinnələr yuva salmışlar. Bu dağların sərin hava ilə dolu mağaralarından gecələr fəryad və ah-nalə eşidilir. Bu, ordağı Cəbəl Sələb dağından boyanan cəhənnəmin səsidir.

Bu ölkədən bircə iri çay belə axmir. Yalnız çox az yerlərdə, Nəcddə, qıraqda yerləşən Yəməndə, ticarət yolunun üstündəki Hicazda və

dağların ətəklərində insan məskənləri yaranıb ərsəyə gələ bilər. Orda şəhər və kəndlərə rast gəlinir, orda kəndli özünün bir ovuc torpağını becərir. Enli vadi boyunca - yoxsa bu, çay yatağımı? - insan məskənləri uzanıb gedir. Səhranın qorxusu canından çıxmayan işgüzar, kasıb xalq orda yaşayır. Çünkü bu şəhərlərin, kənd və tarlaların hamısı ölkə üçün yalnız talenin təsadüfləri, gündəlik səhra yaşamının boz yeknəsəkliyində təntənəli aradayanacaqlarıdır. Dövlətə bənzər bir-iki xırda qurumlar burda yaranırdı, qonşu mədəniyyətlərin cüzi təsiri onlara burda nüfuz edirdi. Hansı mədəniyyəti isə məhv etmək üçün hansısa bəndin uçması, hər hansı bir dövləti tarmar etmək üçün hansısa bir gecə basqını yetərli olurdu.

Sonra yenidən qum başlayır. Arxlar quruyur, evlər dağlır. Səhra yayılıb genişlənir; bu ölkə üçün həllədici və vacib olan yalnız səhradır. Ölkənin siması odur. Xalqın ən yaxşı hissəsi ona tabedir. Ölkənin taleyini həll edən də odur. Ərəb dünyasının əvvəlində və sonunda səhra dayanır. Hələ Ərəbistan şəhərləri salınmamış o burda vardı, son ərəb tarlası qum altında qalanda da o burda var olacaq. Səhra ərəbliyin beşiyi və məzarıdır.

Ərəbistanda iki şey bir-biri ilə çarpışır, ərəb isə onların hər ikisi ilə. Qumun hökmranlığı ilə suyun hökmranlığı amansızcasına mübarizə aparırlar. Qumun nə olduğunu ömründə səhranı gör-meyən də bilir. Amma qərb dünyasında suyun nə demək olduğunu bilən varmı? Qərbdə su – hava, torpaq kimi adı şeydir. Çaylar öz yataqları ilə axır, göllərə tökülür, yerə can verir. Şərqdə isə hava və torpaq var. Su da olur. Amma çay yataqlarında yox, çünkü çaylar qurmuşdur, göllərdə də olmur, çünkü ölkədə göl yoxdur. Su minbir qayğı ilə kiçik dəri tuluqlarda qorunur, yaxud dəvənin qar-

nında hifz olunur. Kiçik bir quyudan ötrü uzun süren savaşlar başlayır. Adicə bir sızqa böyük-böyük tayfaların artımının və sərvətinin əsasını təşkil edir.

Yayda su qaynağı tapmaq üçün qumu, tozu yara-yara köçəri yüz kilometrlərlə yol qət edir. Su səhranın zinətidir; çünkü mələklər insanlara mərhəmət göstərmək istəyəndə yerə su püskürülər. Bu nədənlə də hər suyun öz tamı olur, çox vaxt suyu ağızından püskürən mələkdən qaynaqlanaraq. Su qaynağı tapmaq xoşbəxtliyi kimə nəsib olursa, bu sərvəti o, hamidan gizlədir; bu sırrı qorxa-qorxa öz tayfası üçün qoruyur. Ərəbistan susuz dünyadır.

Səma aylarla kül rəngində olur, sanki qum dənələri ilə örtülmüşdür. Ölkəni səmum küləkləri dolaşır, isti külək səhrada kövən edir. Bu anlarda səhra insanı dəyəsinin yanında əyləşib üfüqə yorğun-arğın boylanır ki, orada da qumdan xoş ilgimlər yaranır – həmişə də eyni şey: su, su, su. Çox nadir hallarda bir neçə ayda bir kərə üfüqdə bulud görünür. Gök üzü tutulur, ərəb leysanı başlayır. Qumla su bir təbii gücdə birləşir. Göydən su töküür, qaynar qumun üstünə düşür, onunla qarışib bələya çevrilir.

Bədəvilərin yurd saldığı səhra vadiləri su ilə dolur. Onlar birdən-birə çaylara çevrilir. Köhnə ölü çay yataqlarına həyat gəlir. Dəyələr dağılırlar, sel dəvələri alıb aparır. Səhra tayfaları qəflətən çay sahilinə çevrilmiş qum təpələrinin üstünə çıxıb özlərini xilas edirlər. Sonra yağış kəsir, səhra böyük lil bataqlığına çevrilir. Heç kəs ora ayaq qoya bilməz, nə insan, nə də heyvan. İki-üç saat keçir, gilli qumun üstündə səhra mamırı peyda olur. Yenidən Günəş yandırıb-yaxır və göylərin bəxş etdiyi suyu amansızcasına sömürüb udur.

Səhra öz köhnə simasını yenidən bərpa edir, yenidən viranələşib çılpaqlaşır, cansızlaşır. Bədəvi salamat qalan sərvətini ağır-ağır toplayır, ağır-ağır sakitliyə, amansızlığa və yabanılığa üz tutur. Külək səhra qumunu yenidən burub qaldırır; sonsuz, tənha və quru qum çölü baş alıb gedir. Köçəri qumda günlərlə yol yeriyir. Onun dəvəsi saatda on-onbeş kilometr məsafə qət edir. Düşüncələr ağır-ağır kütləşir. Qumun və səmanın mavi dünyasından başqa gözə heç nə dəymir, tezliklə səmanın harda qurtardığını, qumun harda başladığını da bilmirsən. Üz tutub səhra ilə gedirsən, yarımürgülü, yarıoyaq və yuxu ilə gerçəkliyin sərhədində həmişə eyni şey dayanır: boz, sonsuz, monoton səhra – qum.

Səhrada heç nə insan fantaziyasını qıcıqlandırır. İnsana heç nə sirayət etmir. Şərqin pəndəmiliyi səhrada yaranmışdır, boşluq və tənhalıq içinde, sonsuz karvan yollarında. Açıq püskürtüsü, bədəvi enerjisinin qəfil leysanı da böyük düzənliyin yumşaq qumundan törəyir. Səhra insanının beynini çox az olaylar ehtizasa gətirir, onun dincəlməyə, düşünməyə, götür-qoy etməyə yetərin-cə vaxtı var. Səhra insanının beyni səhra havasının, səhra qumunun özü kimi quru və aydındır. Orda çox az fikirlər özünə yer tapır. Lakin bu fikirlər onun sadə qəlbində möhkəm və dərin bir lövbər salmışdır.

Səhra insanında dünyanın lap başlanğıcından bir fikir kök atmışdır: gözlənilməzlik fikri. Səhra özü gözlənilməzlidir. Bugün o, adama xurma ağacı, biraz su bəxş edir. Sabah səmum özünü yetirib son dəvəni də əlindən alır.

Heç kim səhranın nə gətirəcəyini bilmir. Çünkü səhra bir heçlikdir və bu heçlik güclüdür, köçərinin özündən də güclü. İnsan itaətlə səhranın

gözlənilməzliyinə təslim olur. Onun zorakılığına imdadsız-imdadsız dözür. Onun qorxusu bədəvini öz buxovunda saxlayır, səhra onun üçün açılmaz bir tapmaca, fövqəlgüt bir taledir. Bədəvi başına yağan olaylara müqavimətsiz boyun əyir.

Ərəbistanın ondadoqquzu səhradır. Qalan ondabiri hər gün səhraya çevrilə bilər. Ərəbistanın insanları səhraya itaət göstərməlidir – onlar fata-listdirler.

Nə insandır bu? O, qumda yaşayır, elə özü də qum kimidir, böyük dünya üçün əhəmiyyətsiz, dəyişməz, minillər boyunca sabit. Dünyanın ilkindən bu yana ərəb xalqı dəyişməyib. Necə var, eləcə donub qalıb, içindən çıxdığı, üstündə yaşadığı, ayrıla bilmədiyi səhranın özü kimi.

Bəs bu xalq nə xalqdır?

Səhra xalqı

*Biz ərəbləri yalnız dilənçi
və yolçu kimi tanıydıraq.*

Yezdəgird Vadbaxt¹

İshaq dünyaya gələndə İbrahim kənizi Hacəri və oğlu İsmaili öz dəyəsindən qovdu. Bibliya onların başına gələnlərdən heç nə bilmir. Amma kahinlər xəbər verirlər ki, İsmail səhrada Lilitin qızlarına rast gəlir. Ərəb xalqı həmin qızlardan və İbrahimin oğlundan törəyir; bu xalq güclü şəkildə artıb-çoxaldı; amma onun yaşadığı səhra bəhrəsiz və çılpaq idi. Xalqın varlığını o şərtləndirirdi. Xalq bir oazisindən digərinə köçür, bir ovuc otlaq quruyana qədər öz mal-qarasını otarır və xırda bir tayfanın yaşaması üçün Avropadakı orta əyalətlərdən biri boyda ərazidən istifadə edirdi. Amma xalq həddən ziyadə artıb-çoxalanda, mal-qara üçün otlaq sahələri çatışmayanda onun bir hissəsi qalxıb köç edir. Nil və Fərat sahillərində həmin köckünlər yad ölkələrin qorxulu qəsbkarlarına, yaxud yabançı başçıların xidmətində muzdlulara çevrilirdilər.

Hər oniki-onbeş əsrdənbir sakinləri artıb-çoxalmış səhradan köçlər təkrarlanırdı. Dünyanın il-kindən bu köckünlər bircə yol tanıydırlar. Mesopotamiyaya, bərəkətli Suriya və Fələstin torpaqlarına aparan yolu. Suyu əsirgənməmiş bu ölkələrdə səhra xalqı oturaqlaşır. Dövlətlər qurur, evlər tikir və bundan sonra Ərəbistandakı geridəqalmış, cahil qardaşlarını özünə tabe etdirir. Beləcə sami müdaxiləsi ilə Ərəbistandan dünya səltənətləri Assuriya və Babilistan, qədim dünyanın mə-

¹ «Adların siyahısı»nda: Üçüncü Yezdəgird.

dəniyyət mərkəzləri meydana gəldilər.

Həmin səltənətlərin əsasını qoymuş xaldeylərin¹ arxasında Ərəbistanın dərinliklərindən Bibliyanın saysız xalqları baş alıb gəldilər. Sonra Roma çağlarında aramilər². Samilərin ulu vətəni özünün döyüşkən tayfalarını birlədən şəhərlərin və əkin sahələrinin dünyasına göndərirdi. Altinci yüzilin başlangıcında qədim dünyanın üfüqündə yeni səhra xalqı – ərəblər baş qaldırana qədər heç vaxt ara verməyən kiçik təsadüfi köçləri uzun fasilələrlə böyük ekspansiyalar əvəz etdi.

Ərəb xalqı iki böyük hissəyə ayrılır – səhrada səhranın hökm etdiyi kimi yaşaynlara və səhrada Mesopotamiyadakı, yaxud Suriya və Misirdəki kimi yaşamağa çalışnlara: köçərilərə və oturaqlara. Onların hər ikisi bir-birinə dərindən və barışmaz nifrət bəsləyir. Bədəvi üçün oturaq ərəb bir növ quldur, yengili qılincindən daha çox, cütünə bağlanmış insandır. Oturaq da öz növbəsində özü hələ dünən bədəvi olmuş dönüyün var gücü ilə bədəviyə, səhranın cahil çapqıncısına nifrət edir.

- Qüdrət Sahibi dünyani xəlq edəndə, - bədəvi söyləyir, - küləyi götürüb buyurdu: «İnsan ol!» Və Allah küləkdən bədəvini yaratdı. Sonra bir ox götürdü və həmin oxdan səhra atı yarandı. Sonra Qüdrət Sahibi bir topa zibil götürdü və həmin zibildən eşşək əmələ gəldi. Yalnız birinci eşşəyin təsindən Aləmlərin Rəbbi Öz ulu mərhəməti ilə oturağı – şəhərlini və kəndlini xəlq etdi.

Amma oturaq da cavabda borclu qalmır. Hansı

¹ **Xaldeylər** – e.ə. 1-ci minilliyyin 1-ci yarısında Babilistanda yaşamış tayfa.

² **Aramilər** – Ərəbistan yarımadasında yaşamış köçəri sami tayfları. E.ə. 2-ci minilliyyin sonlarında Ön Asiyaya yailmiş aramilər Suriya və Şimali Mesopotamiyada kiçik dövlətlər yaratmışdır. Aramilərin sonrakı nəsilləri assuriyalılardır.

səhra adətinə görə isə bədəviyə o, ikrahla: «Qadını bakırədən ayıra bilməyən kişi» deyir ki, bununla da şəhərlə səhra arasındaki fərqə işaret vurur.

Hər necə olsa da, ərəblərin ən yaxşları və ən dəyərliləri səhrada yaşayır. Səhra həyatı sərtdir və təhlükə ilə doludur. Səhra insanı dəmir intizama tabe olmalıdır. O, şəhər dünyasına yad olan müdafiə tədbirləri görməlidir. Təkbaşına burda heç nə eləmək olmaz. Təbiətin gücünü yemək üçün o, birliklərə, dəstələrə qoşulmalıdır. Ərəbin öz yörəsində gördüyü ilk və əksər insanlar onun ailə üzvləridir. Bunlarla o, ömürlük ittifaq qurur. Bu ittifaq tayfadır. Qərbədəki insanlar bugün tayfanın nə olduğunu xəbərsizdirlər. Onların tanıqları ailədir, birliklərdir, dövlətdir. Ailənin qayığısı çəkilməlidir, dövlətə xidmət etmək lazımdır, birliyinsə gərək üzvü olasan. Amma bunların heç birisi insanın qarşısında tam tələb qoyub həyatını bütövlükdə zənginləşdirmir. Ərəbə hakim kəsilən tayfa isə azad səhra evladı üçün amansız bir borcdur ki, itaətindən ərəb ona daha çox tabedir, nəinki avropalı ailəyə, dövlətə və partiyaya. Zira ərəbdən ötrü tayfa eyni zamanda həm ailədir, həm dövlətdir, həm də partiya.

Tayfa geniş bir ailənin təcəssümüdür ki, onun üzvləri bir-birindən aralana bilməz. Tayfanın öz qanunları var ki, onlara da itaətlə əməl olunmalıdır. O, icmada hər fərdin rolunu müəyyənləşdirir. Öz üzvlərinə döyüşə getməyi, yaxud ruzi aramağı əmr edir. Bütün dəvələr, qoyunlar, uşaqlar və hər bir tayfa üzvünün övrəti onunkudur. Min cür hökm və adətlə o, qorxunc bir öhdəliyin icraçısıdır. Küll halında götürdükdə primitiv kommunist dövlətinin ilkin nümunəsidir. Buna görə də ərəbi öz tayfasından qıraqda təsəvvür etmək olmaz. Yalnız hansısa bir tayfadan olma ona şəxsi önem

və insani ləyaqət bəxş edir. Minlərlə insan bir tayfadandır. Hamısı bir-biri ilə bağlıdır və hər kəs başqaları ilə qohumluq dərəcəsini dəqiq bilir.

Tayfa səhrada dolaşarkən tayfa başçısı, şeyx, onların önungdə olur. Şeyxin vəzifəsi ilk növbədə tayfa qoşunlarını qoruyub saxlamaqdır. Bunu bacarmırsa, vəzifəsindən alınır. Kimsə tayfa qanunlarını pozursa, icmadan çıxarılır. Bu da Ərəbistan-da kiməssə üz verən ən böyük yamanlıqdır. İcmadan qovulan səfil sayılır. Hər kəs onu qarət edib öldürə bilər. O, tayfasız insandır, heç kim ona yardım etmir, heç kəs onu qorumur. Ərəbin gücü çatmırsa, onu dövlət qorumur, çünki dövlət deyilən şey yoxdur, onu qoruyan yalnız tayfanın hörmətidir. Kimin tayfası böyükdürsə, nəzəri cəhətdən o, səhrada qorxusuz dolana bilər, heç kəs ona toxunmaz, çünki arxasında tayfasının ehtiramadolu qüdrəti dayanır. O, borc edə bilər, əgər tayfası varlıdırsa. Borcunu qaytarmasa, tayfası buna zəmindir. Gənc, kasıb kişi evlənmək niyyətinə düşəndə başlıq pulunu tayfa toplayır. Kimsə əsir düşürsə, tayfa onu geri alır. Çağdaş dövlətin öz vətəndaşlarına yarada bildiyi dinclik və əmin-amallığın hamısına, hələ bəlkə biraz da çoxuna böyük tayfanın üzvü olan ərəb malikdir. Əgər tayfası onu çıxarı edirse, o, hər şeyi, hətta son himayəni də itirir. Tayfa nə qədər güclü olarsa, həmin tayfadan olan ərəbin həyatı və var-dövləti bir o qədər təhlükəsiz olur.

Bəs tayfanı necə gücləndirirlər? Bu, sadə və asan olur, qədim və hər kəsin bildiyi yolla: üzvlərin sayını bacardıqca artırırsan. Ərəbin çadırında nə qədər çox uşaq qaçırsısa, onun tayfasına hörmət ediləcəyi, tayfanın güclü olacağı əminliyi bir o qədər çoxdur.

Kim çox uşaq əkirse, ona xüsusi ehtiram bəs-

ləyirlər. Kişilik gücü dünyanın heç yerində burda-kı kimi uca dəyərləndirilmir, belə yüksək ictimai nüfuz qazanır.

- Mən kasib, sadə bir insanam, - lalıxlamış şə-hərliyə bədəvi belə deyir. – Ancaq əvəzində iyirmi uşaq əkmışəm, hələ iyirmisini də əkəcəm.

Bədəvi kimi isə ağıllı və sayılan adam hesab edirsə, onun haqqında bu sözləri söyləyir: «O nə qədər istəsə, uşaq əkə bilər. Allahın mərhəməti onun üstündədir».

Və məhsuldarlığının gücü əsaslı şəkildə sübütə çatan kəs bədəvinin ehtiramını qazanır. Bədəvi çadırında on-iyirmi uşaq nadir hal deyil; fəqət uşaq ölümü çox yüksəkdir və buna qarşı yeganə təsirli vasitə itkinin yerinin tələsik doldurulmasıdır. Öz tayfasını gücləndirmək üçün bədəviyə lazıim olan uşaq sərvəti, təbii ki, bir qadından əmələ gələ bilməz. Səhra və tayfa həyatı çoxarvadlılıq tələb edir. Arvadı bədəvi asanlıqla tapır, onu qonşu tayfadan götürüb qaçır. Öz tayfasından olan qadınlara çox da yaxın durmur, qohumluğun fəsad-larından qorxur.

Yazda bir çox tayfa oazisdə düşərgələnəndə bədəvi sevgi münasibətlərini qurur. Dəvə otaranda, quyu başında, gecələr düşərgə ocağının qırağında öz gözaltısı ilə görüşür. Uzun qış köçlərin-də eşqə düşür. Yaxınlaşma öz uğurunu burda qazanır. Tayfalar ayrıلندا isə o öz hökmünü ver-məlidir. Gözaltısını ya tayfasından alır, ya da sadəcə götürüb qaçır. Heç birini etmək istəmədi kdə də qəmli bir məhəbbət şeri, qəsidə qosur, öz tayfası ilə yoluna davam edir. Elə hallar da olur ki, cəsur bədəvi qızının özü sevdiyi oğlanı götürüb doğma tayfasına gətirir. Bu, kişişi az olan tayfa-larda baş verir.

Bədəvilərin ailə qurması da sonsuz qanunlara

tabedir. Normal düyünlə yanaşı orda müvəqqəti düyun, siğə deyilən bir şey də var. Bir illiyinə, yaxud bir neçə aylığına ailə qururlar. Bu, qadın üçün heç də həqarət sayılmır. Bir neçə aylığına qonşunun çadırına köçməyə hər ata qızına icazə verir. Müvəqqəti kəbin – həyatı rövnəqləndirir.

Bədəvilərdə boşanma mürəkkəb qanunlarla ağırlaşdırılmışdır. Kişi arvadından doyubsa, onu tam izzətlə atası evinə yola salır. Bununla heç də onun qadın ləyaqətinə toxunulmur. Həyatının əsas amalını uşaq törətmək olan insanlarda erotikə çox da fəci qəbul edilmir. Qədim çäglarda köçərilərdə hətta çoxərlilik də olub. Evlənmə eşqinə düşən kişi atası yüksək başlıq tələb edən el gözəlini ortaqlı almaq üçün bir ittifaq qururdu. Evlənmə baş tuturdu ki, burada da hər ərin çəliyi olurdu. O, istənilən vaxt özünün ondabir arvadının çadırına giri və ürəyi istədiyi qədər orda qala bilərdi. Çəliyini də qapının ağızına qoyardı ki, digər ərlər onu narahat etməsinlər.

Bunun əsasını bədəvinin yüksək real düşüncəsi qoymuşdur: on ondabirlə pis münasibətdənsə bir ondabirlə yaxşı münasibət. Bu qəbildən olan kəbinlərdə atalıq məsələsini aydınlaşdırmaq üçün mütəxəssislər cəlb olunurdu. Hər kəsin can-başla ata olmaq istədiyi səhrada atalıq hüququnun müəyyənləşməsi yüksək dərəcədə inkişaf etmiş bir elmdir. Romantik sevgiyə ərəb nə qədər meyl göstərsə də, onun ailə qurmasının anlamı və amacını yalnız və yalnız dünyaya uşaq gətirmək təşkil edir.

Bu baxımdan da başqa şeylərlə yanaşı aşağıdakı yaranıb ki, o da eyni zamanda tam ədəbli sayılır: əgər bədəviyə uşaq nəsib olmayıbsa, o, tayfasının içində göz gəzdirir və sağlam nəsl törədə bilən güclü bir kişi tapır. Onunla sövdələşir. Seç-

diyi adam bir qayda olaraq ondan iki dəvə, beş qoyun alır və əvəzində sonsuz kişinin arvadına uşaq doğmaqdə əl tutur. Eyni zamanda bunu da razılaşdırırlar ki, yandantutma törədici heç zaman uşağa atalıq hüququna malik deyildir. Uşaq qanuni ərinki olur.

Uşaq tayfanın sərvəti və qüdrəti deməkdir, amma o, oğlan olmalıdır. Oğlanlar gələcəyin döyüşçüləri və kahinləridir, tayfa qız istəmir, qız yükdür. Qızlar müharibə apara, elin qoyun-keçisini güdə və yeni otlaq sahələri ələ keçirə bilmirlər. Köçərinin dəyəsində qız doğulursa, ona Allahın cəzası kimi baxırlar. Coxlu qız doğulanda bədəvi sadəcə olaraq buna qəddar bir əlac tapır. Amansız bir səhra adəti artıq qızları diri-dirı torpağa basdırmağa icazə verir ki, onlar tayfaya yük olmasına və oğlanın payına düşən ana südünü əmib tüketməsinlər. Bu, səhranın sadəlövh yevgenikasıdır¹.

Oğlanlar və kişilər səhranın sərvətidir. Kişi dünyasını dəyişəndə tayfa kasıblaşır. O, başqa tayfadan birisi tərəfindən qətlə yetirilirsə, qatil də ölməlidir ki, tayfalar arasındaki təbii tarazlıq pozulmasın. Buradan da ərəb qan qisasının, səhranın ən ali qanununun mürəkkəb qanunu meydana gəlir.

Şərqli olmayan hər kəs qan qisasını qəddar iniqamın heyvani qanunu, cahilin primitiv ehtirası hesab edir. Şərqli olmayan yanılır. Qan qisası qanunu Avropanın əksər qanunlarından xeyli mü-

¹ **Yevgenika** - yun. *yaxşı soydan, kübar doğulan* deməkdir. İnsanın irsi sağlamlığından və onun yaxşılaşdırılması yollarından bəhs edən nəzəriyyə. Onun prinsipləri ilk dəfə ingilis psixoloqu və antropoloqu Frensis Qalton (1822-1911) tərəfindən 1869-cu ildə irəli sürülmüşdür və gələcək nəslin irsi keyfiyyətlərini yaxşılaşdırıran təsirlərin öyrənilməsinə yönəlməşdir.

rəkkəb və daha hərtərəflidir. Qan qisası ani həyəcandan törədilmir, saysız qaydalara söykənir və şərtlərlə tənzimlənir ki, bədəvi də onları hələ körpəlikdən öz sadə beynində hifz etməlidir. İşiq altında baxıldıqda ərəbin üzdəniraq qan qisası əslində anarxiyanın, hamının hamiya qarşı savaşının qabağını alan yeganə səngərdir. Məhz qan qisası hədələyərək tayfaların başı üstündə pərvazlandığına görə çox vaxt səhrada bariş hökm sürür. Barışı ərsəyə gətirən də əslində qisasdan qorxudur. Ailə üzvünün, döyüşünün birinin itkisi tayfanı zəiflədir, boşluq yaradır və rəqib tayfanı gücləndirir. Qatil qətl bilərəkdənmi etmək istəyib, yoxsa qətl təsadüfimi olub, bunun əhəmiyyəti yoxdur.

Günah və cinayət anlayışları qədim bədəvilərə yad idi. Onların bildikləri təkcə ziyan idi ki, onun da yeri doldurulmalıdır; qan davası da əslində ziyanı şərqsayağı ödəməkdən başqa bir şey deyil. Ona görə də, məsələn, çox məntiqidir ki, qan davası yalnız yad tayfanın üzvlərinə şamil edilir. Qətlin özü yox, vurulan zərər cəzaya layiqdir. Buna görə də tayfaiçı qətldə qatilin özünə də zərər dəyər; çünkü onun özünün bir qan qohumu azalır. Bu halda qatili cəzalandırmaq istədiyin təqdirdə növbəti tayfa üzvünün itkisi ilə tayfanın gücünü zəiflətmüş olardın. Deməli, tayfaiçı qan qisası özü özlüyündə bir ziddiyətdir.

Qan davasına səbəb heç də həmişə qətl olmur. Oğurluq, hətta təhqir də, yəni istənilən maddi, ya-xud mənəvi zərər qan davasını çəkib gətirə bilər. O, qədim adətlərlə aparılır və əsasən tayfaların döyüş yürüşlərindən, qarşılıqlı davasından və qılınlaşmasından ibarət olur. Bu savaşlar keçmiş tarazlıq bərpa olunana, yəni sonsuzluğa qədər rəsmən davam edir. Qan düşmənciliyinə gətirib

çixaran səbəblərsə onların nəticələri ilə müqayisədə heyrətamız dərəcədə mənasızdır.

Məsələn, aşağıdakı səbəb iki qüdrətli tayfa arasında gedən onillərlə müharibəyə qığılçım oldu. Qulaib adlı möhtərəm bir şeyx günlərin birində tayfasının yerləşdiyi otlaqda gəzirdi. Birdən gözünə təzəcə yumurtalamış və həmin yumurtaları qorxa-qorxa qoruyan bir torağay sataşdı. Qulaib ürəyiyumşaq adam idi və dedi:

- Qorxma, torağay, mən, şeyx Qulaib söz verirəm ki, sənə heç nə olmayıacaq.

Bunu deyib yoluna düzəldi. Aradan bir saat keçmiş qonşu tayfanın adlı-sanlı şeyxi Caisas dəvə üstündə həmin yerdən keçirdi. O, torağayı görmədi və dəvəsi yumurtaları ayaqladı. Bir gün sonra Qulaib səhradan keçəndə əzilmiş yumurtalar birdən gözünə sataşdı. Hirsindən bütün düşərgələri dolaşıb gördü ki, Caisasın dəvəsinin ayaqları yumurta sarısına bulaşıb. Bu bədəməlin kimliyini indi bildi. Caisası aradı və iş elə gətirdi ki, o, Qulaibə məhz arxasını çevirdi. Caisasın qənşərinə keçməyi Qulaib şəninə sığışdırmadı. Hər yetənə üz çevirməyi də Caisas şəninə sığışdırmadı.

- Çevril, yoxsa öldürərəm səni, - Qulaib bağırdı.

- Yaxın gəl! – Caisas qışkırdı.

Qarşılıqlı təşəxxüsün nəticəsi hər iki şeyxin ölümü oldu ki, bundan sonra, necə deyərlər, onilliklərin düşmənciliyi başladı.

Demək olar, hər ərəb tayfasının qan düşməni var ki, onun da o, mütləq axırına çıxmalıdır. Demək olar, hər ərəb ömrü boyu qan düşməninin izindədir. Buna görə də bədəvinin həyatı daimi mübarizə olmalıdır, təkcə təbiətə qarşı yox, həm də insanlara qarşı. Bununla belə, səhranın özünün barış qanunları da var. Hər kəs onları qeydsiz-

şərtsiz yerinə yetirməlidir. Bu qanunlar lap qədimlərdən gəlir, onların tarixini bilən yoxdur, amma hər kəs onlara Tanrı buyruğu kimi əməl edir. Zira ümumilik üçün yaradılmış bu tayfaüst qanunları pozmaq çox dəhşətli nəticələrə, səhra sürgünlüyüնə səbəb olur. Belə bir pozuntudan bədəvi ürpənişlə, ikrahla danışır. Heç kim canı, yaxud onun tayfası ilə əlaqəyə girmək istəmir; onlarla ünsiyyətdən qaçıր və imkanca onlardan yan ötmək isteyirlər.

Nə qanunlardır bu? Onlar səhranın unudulmuş, ümumi ulu konstitusiyasının qalıqları kimi bir şeydir. Çox şey tələb olunmur, amma hökm səhradakı həyat üçün pozulmazdır. Məsələn, ən qızğın döyüşlərdə, müharibədə, hətta qan intiqamının gözləri pərdələdiyi məqamlarda belə, düşmənin xurma ağaclarını qırmaq, yaxud onun su qaynaqlarını məhv etmək yasaqdır. Xurma və su qaynaqları, bir növ, müqəddəsdirlər. Onlar hamiya, bugün bir tayfaya, sabahsa bir başqasına xidmət edir. Onları korlayan lənətlənir. Bu işi tutan kəs insanlıqdan çıxır. Cölün vəhşisine çevrilir ki, onu da gərək rast gələn kimi öldürəsən.

Qonaqpərvərlik də bu qanunlar sırasındadır. Əgər qan düşməni köçərinin böyük oğlunu öldürüb uşağın kəsilmiş başı ilə onun atasının çadırına gələrsə, ata hətta onda da qonağa öncə qoyun əti və qoyun südü təklif etməli, itaətlə onun qulluğunda durmalı və gəlişi ilə ailəni şərəfləndirdiyinə görə qonağına ürəkdən təşəkkür etməlidir. Səhra qanununun hökmü belədir.

Bədəvinin yaşayışını dözümlü etmək üçün təkcə bu qanunlar hər halda yetərli olmazdı. Çapqıncılıq və maldarlıq köçərinin bütün ehtiyaclarını ödəmir. O, hərdənbir bütün tayfaların toplaşdığı illik bazara, uzaq-uzaq səfərlərə çıxmalıdır ki, də-

risini, dəvəsini və qoyunlarını ordakı tacirlərin silahına, parçasına və digər ehtiyaclara dəyişdirsin. Bəs qan düşmənçiliyində boğulan bu qədər tayfa necə bir araya gələ bilir? Burda da səhra qanunu köməyə yetir. İlin dörd ayını ərəblər müqəddəs aylar elan ediblər. Həmin dörd ayın içində heç bir müharibə aparıla bilməz, qan düşmənlərinin də bir-birinə hücum çəkməyə ixtiyarı yoxdur. Həmin aylar səhrada dinclik hökm sürür. Xalq qorxusuz-hürküsüz illik bazara yollanır. Oxuyub-oynayırlar, qan düşmənləri yan-yana otururlar, ilin dörd ayını barış içində keçirməyə imkan yaradan allahları mədh edirlər.

Amma bu allahlar ürəkdən həmd olunmur. Elə bir məsələ yoxdur ki, bədəvi ona dinə göstərdiyi etinasızlıqdan az etinasız olsun. Məsələn, dəvəsi-nin yerişi onun üçün dinin bütün problemlərindən daha önəmlidir. Altıncı əsrin bədəvi ərəbi, əslinə qalsa, ona din kimi təqdim olunan hər şeyə inanır. Ciddi şəkildə isə heç nəyə inanmır. Ulduzları görür, onları allah sayır. Qarşısındaki sonsuz, düm-düz səhrəni görüb ehtiramla baş əyir, çünki səhra əzəmətlidir. Odu görür, eyni zamanda ona səcdə edir, çünki farslar da belə edirlər və onlar böyük xalqdır.

Altıncı əsrin ərəbi Avropa timsallı dinin nə olduğunu bilmirdi.

Doğrudur, səhranın əzəmətli görünüşü ona hər şeyə hakim kəsilmiş ilahiliyin yüngül bir işaretisindən xəbər verirdi. Elə qonşuların, xristian və yəhudilərin dini də bunu öyrədir. Bəzi tayfalar hətta iudizmə və xristianlığa keçdilər. Fəqət böyük illahlığı bədəvi çox nadir hallarda yada salırdı. Bir parça daş, yaxud kobud yonulmuş bir heykəl ona daha doğma idi ki, onları da tayfası özü ilə gəzdirdi. Bu daş – heç bir iddia, heç bir hökm olma-

dan – ailə ehtiyacı üçün səcdəgahdır. Hər tayfanın öz tayfa allahı, tayfa daşı var. Daş tayfanı müşaiət edir, səhranın primitiv dini ehtiyaclarını ödəyir. Əgər o, nəyisə bacarmırsa, onda baxıcılar, ocaqlar və ovsunçular köməyə gəlir. Onda səhranın əcinnələr dünyasına üz tutulur. Səhranın sadə evladı öz dinindən çox razıdır, bu din heç bir əvəz istəmədən kömək edir.

Ərəblər tayfalara parçalanırlar. Bu tayfalar özlərini xalq, dövlət gözündə görülər və hər hansı digər tayfaya, xalqa və dövlətə lap ilkinlikdən düşmən gözü ilə baxırlar. Hər tayfanın özünün allahı, keçmiş və adət-ənənəsi var. Birlik Ərəbstan tayfalarına yaddır, onlar üçün ümumiyyətlə ərəb xalqı yoxdur.

Amma hər halda həmişə belə olmayıb. Dəqiq bilən yoxdur, ancaq bəlkə də altıncı əsr ərəblərinin adətləri, yaşayışı və qanunları bir vaxt çıxəklənməkdə olan mədəniyyətin miskin qalıqlarıdır. Bəlkə ərəblər haçansa zəngin və qüdrətli olublar, öz dövlətləri, tərəqqi tapmış şəhərləri, yazılı qanunları və sabit dirləri olub. Bəlkə bunların hamısı tənəzzülə uğrayıb, külək onları sovurub aparıb və zamanın burulğanından keçib gələn adətlər, anlaşılmaz ənənələr indi xalqın şüurunda yaşamaqda davam edirdi. Bəlkə də. Bunu dəqiq bilən yoxdur.

Amma orası bilinir ki, bu xalq haçansa çox böyük işlər görmüşdür. Şərqi böyük ticarət yolu hələ Ərəbistandan keçəndə, Hiram şah¹, Süleyman şah öz karvanlarını nağıllar ölkəsi Ofirə² göndərəndə ərəb xalqı zəngin və qüdrətli idi. O

¹ **Hiram** – e.ə. 969-936-cı illərdə Tirin finikiyalı padşahi.

² **Ofir** – ölkə adı. Süleyman peyğəmbər burdan gəmi ilə daş-qas və qızıl gətirtdirərmiş. Onun yerini Hindistan və Elamda, Şərqi və Cənubi Afrikada, Ərəbistanda axtarırlar.

vaxt cənubda yəhudi hökmdarına yüzəlli sentner¹ qızıl hədiyyə gətirmiş Sabanın² məşhur xanım-hökmdarı Bilgiz Makeda hökmdarlıq edirdi. Şimalda Nəbatilər³ dövləti özünün çiçəklənmə dövrünü yaşayırırdı. Qızıl məmləkəti Midian⁴ da ad çıxarmışdı. Amma bu ölkələrdən bizə çox şey gəlib çatmayıb. Onlar mövcud olublar. Çiçəkləniblər və yoxa çıxıblar, səhranın qumunda qərq olublar. Roma çağlarında da Ərəbistan birgə, böyük yüksəlişə qabil olub. Palmira səltənəti⁵ az qala bütün Ərəbistanı Romaya qarşı döyüşdə birləşdirmişdi. Ərəbistan qoşunlarına o vaxt bir qadın başçılıq edirdi, sonralar qalib düşmənin yürüşünü zəncirdə bəzəyən heyrətamız kraliça Zenobia.

Amma bunların hamısı keçmişdir.

İndi, altıncı əsrдə, keçmişdəkilər səhra qumunun altında dəfn olunmuşdur. Daha Ərəbistan xalqları arasında birlik yoxdur, heç yerdə müstəqil dövlət tapmaq mümkün deyil, nə bir zamanlar «Surlu Ərəbistan» olmuş cənubda, nə də şimalın qızıl sahili Midianda. Yalnız lap şimalda, nəhəng sahillərin Bizans və İranla kəsişdiyi sınırlarda ocağkı dünyadan böyük dövlətləri öz sələfləri ki-mi bufer dövlətləri yaratmışdır. Ərəblərin yeganə dövlət qurumu indi Bizansın Transiordaniya-

¹ Almaniyada 50 kq.-a bərabər qeyri-rəsmi ölçü vahidi.

² **Saba** – qədim cənubi-ərəb səltənəti, paytaxtı bugünkü Yəməndə Mərib şəhəri.

³ **Nəbatilər** – qədim dövrlərdə qüdrətli şimalı-qərb ərəb tayfası, e.o. 5-4-cü əsrlərdə edomluların ərazisində oturaqlaşıblar. Nəbatilər dövləti eramızın 106-cı ilində süqut etmişdir.

⁴ **Midian** – Səudiyyə Ərəbistanında Hicazın şimal səmtində məmləkət. Qədimdə zəngin qızıl və gümüş ehtiyatına malik olub.

⁵ **Palmira** – ərəbcə yeni adları Tudmur, Tadmor, Tadmur. Suriya səhrasının şimalında qədimdə ölkə, indi həm də şəhər.

dakı bac torpağı Kəssanilər¹ məmləkəti və İraqda İranın bac torpağı Ləxmənilər² məmləkəti idi.

Səhralarda, amansızlıq və cahillik içində isə azad ərəb xalqı yaşayırıldı. Tayfalar bir-birilərinə hücum çəkirdilər, qan düşmənciliyi ölkəni sarsıldı. Bir tayfa digərinə nifrət bəsləyir, onu silib yox edir, lakin xurmalarına, quyularına toxunmurdu və heç kimə boyun əyməyən, dövlətə ehtiyac duymayan, yalnız öz tayfasına tabe olub onun üçün döyüşə gedən, dünyaya uşaq gətirən, həm də bütlərə sitayış edən bədəvinin, səhra insanının azad həyatını tərənnüm edirdi.

Samilər arasında ən gəncləri – ərəblər belə yaşayırıldılar. Musa və İsa samilərdən törəmişdilər. İndi də İraqla Misir arasındaki böyük səhrada samilərin gənc xalqı ərəblərdən bir peyğəmbər doğuldu – Məhəmməd, Allahın Rəsulu (s.ə.)³.

¹ **Kəssanilər** (digər qaynaqlarda: **qəssanlar**) – Şimali Suriyada ərəb zadəgan soyu. Cənubi ərəb tayfası Kəssanın adı ilə adlanıb. 5-ci əsrin sonunda Dəməşqin cənub-şərqində məskunlaşış və monofizit xristianlığı qəbul edib.

² **Ləxmənilər** – ərəb zadəgan soyu. 4-cü əsrən 602-ci ilə qədər Sasanilərin himayəsi altında cənub sınırlarını qoruyurdular. Paytaxtları Kufənin (İraq) cənubunda Hirə şəhəri.

³ (s.ə.) – bundan sonra hər yerdə tərcüməçinin əlavəsidir və yalnız müəllif mətnində istifadə olunur. Müəllif mətnində qoyulmursa, deməli, bu fikir kafirlərə, münafiqlərə, yaxud yəhudilərə aiddir.

OXUYAN SƏHRA

İçində küləklər oynayan dəyəm mə-nə ən möhtəşəm saraydan da xoşdur.

*Üm Yəzid,
VI xəlifənin anası*

Nə dövlət, nə də təhəddüd tanıyan həmin bə-dəvilər ümumiyyətlə vahid bir xalq idilərmi? Onları birləşdirən nəydi? Bir-birini didən bu saysız tayfaları vahid bir xalq gözündə görməyə səbəb olan nəydi?

Qədim bir ərəb şeri bunları belə cavablayır:

«Allah ərəbə dörd armağan göndərdi. Öncə sadə səhra çalmasını ki, o, ərəbə tacdan da yaxşı yaraşır, sonra saraydan çox-çox rahat olan dəyəni, daha sonra qılınçı ki, o, ərəbi ən uca hasardan da yaxşı qoruyur. Göylərin dördüncü və ən uca hə-diyyəsi isə azad nəğmə qoşmağın gözəl sənətidir. Ərəbin ən dəyərli sərvəti budur».

Bu cavab bəlkə də qəribə görünə bilər, amma doğrudur. Cahil ərəb tayfalarının vəhdəti ərəb sözünün, ərəb nəğməsinin gücünə söykənir.

Nəğmə səhraya hakimdir. Bugünün özündə də ikinci elə bir xalq yoxdur ki, sözün gözəlliyinə, lírik duyğuya ərəblər kimi aludə olsunlar. Bu sahədə səhra xalqının eşidilməmiş zənginliyə malik bir dili var. Digər xalqlar üçün arxitektura, rəssamlıq və musiqi nədirse, ərəb üçün onun dili də odur.

Ərəb öz dilinin incəliklərinə bələddir. O, də-vənin, yaxud qılınçın yüz adının yüzünü də bilir, ən ağır məcazi söz birləşmələrini sevə-sevə işlədir və bu cür zəngin dili olmayan miskin xalqlara ürəkdən nifrət bəsləyir. Ərəb qısqanc bir dəqiqliklə öz dilinin təmizliyini qorumağın qeydinə qa-

lir. Lap körpəlikdən ərəb balası gözəl söz sənəti-nə alışdırılır. Yanlış dil ifadəsinə görə sadə bədəvi qadın öz uşaqlarını döyür. Çünkü söz müqəddəsdir, bütün ərəbləri birləşdirir və onları **bir xalq** edir.

Ərəbə aqalıq etmək istəyən önce söz ustadı olmalıdır. Hər ərəb tayfasının qonşu tayfanın çətin başa düşdürü dialekti olsa da, bütün dialektlərin tacı səhra şeriyətinin dili, ayrı-ayrı tayfaların özünü ərəb saymaq istəyən hər bir üzvünün bilməli olduğu ərəb ədəbi dilidir. Bu dil ərəb şeriyətinin dilidir və ərəb öz şeriyətini çalmadan, qılınçdan, dəyədən də çox sevir. İstisnasız hər ərəb şer qoşa bilir və ədəbiyyat məsələlərinə hamının böyük marağı var. Bugünkü insan üçün idman, siyasət, qəzet nədir, poeziya da ərəb üçün o idi. O, gözəllik duyğusunun, ictimai fikrin, siyasi xəbərlərin ifadəsi idi və məzmunca ərəbi maraqlandıran hər şeylə məşğul olurdu.

Hər ərəb şer qoşur. Səhrada, dümdüz çöl boyu kimsəsiz yolda dəvənin hörgücündə saatlar yeknəsək və mənasız ötür. Ərəb, dəvəsinin belindədir. Heyvan səhrada aram addımlarla yeriyor. Tənha qalmamaq, yuxuya dalmamaq, səhranın dəhşətini unutmaq üçün ərəb, qarşısında uzanan səhranı, belində getdiyi dəvəni, öündə sonsuzluğa açılan səmanı və öz gücünü tərənnüm etməyə başlayır. Əvvəlcə ağır-agır, aram-aram danışır, sərbəst, rabbitəsiz. Getdikcə nitqi qəlibə düşür, rabbitəli olur və dəvə lōhrəminin aramlı ritmini təkrarlayır. Dəvə lōhrəminin təqtində bədəvi lirikası gəlişir və ərəblərin mürəkkəb şer vəznlərinin hamısı, əslinə baxsan, sonsuz səhradakı dəvə lōhrəminin variantlarından başqa bir şey deyildir.

Şeriyətə və sözün gözəlliyyinə ərəb böyük əhəmiyyət verir. Söz ovsundur, əzəmətdir; ona

hakim olan cəngavərdən də güclüdür. Əsl şair sözlə möcüzələr yarada bilər, xəstəlikləri sağaldar, yaxud kimləri isə dərdə sala bilər. Hətta bunnlar ona müyəssər olmasa belə, onun gücü itmir. Bəzən hansısa şairin düşərli bir hənəyi ərəbin şan-şöhrətinin bütün səhra tayfaları arasında torpağa gömülülməsinə yetərli olur. Şairin hənəyi igit-din qılincindən daha qorxuludur.

Hər tayfanın öz şairi var ki, o da həmin tayfa üçün döyüşə gedir. Vuruşdan qabaq hər iki tayfanın şairi qabağa çıxır, nəğmələrlə öz tayfasını tərənnüm edib rəqibə taxınır. Ərəblər ləyaqətlə dinləyirlər. Elə də olur ki, şairi bağlanan tayfa ümumiyyətlə əlini silaha atıb döyüşə girmədən meydandan kipkirmış çəkilir. Zira nəğmə heç nə-yə yaramayan yerdə qılincin nə xeyri?

Şair deyişmələri səhranın ən böyük hadisəsi olurdu. Mükafatlandırılmış şairə eşidilməmiş iz-zət göstərilirdi. Onun nəğməsi iri qızıl hərflərlə qara parçalara toxunub bütlər məbədinin girəcəyindən asılırdı.

Ərəb şairi nadir hallarda oxuyub yaza bilir. Şerlərini bədahətən deyir. Yaxşıdırsa, dinləyici yadında saxlayır. Şerlər nə qədər çox yadda qalırsa, şairin şöhrəti bir o qədər artır. Şair səhrada hər şey deməkdir və gözəl natiqlik vergisi kimə nəsib olmayıbsa, o heç vaxt səhrada hökmranlıq edə bilməz. Yalnız ovsunlu ifadənin gücü ilə xalqı dartıb aparan, rəqibini həcvlə məhv edən kəs xalqın rəhbəri ola bilər, elə bir xalqın ki, şeriyət onun üçün yeni çağın qəzetini, filmini və kitabını əvəz edir. Səhranın qulağı şairliyi ilə bərabər həm də əsl cəngavər olan şairdədir.

Bədəvi lirikasını sevgi, qan qisası, romantik döyüşlər, tayfa vüqarı və səhra hayatının, dəvənin, atın saysız tərənnümləri zənginləşdirir. Fəqət

təkcə ərəbin özünün başa düşdürü bu heyrətamız nəğmələrdən də ən vacibi bədəvi idealını daha yaxşı əks etdirən romantik taleli və macaralı şairin özüdür.

Ən məşhur qədim ərəb şairlərindən biri Tarafa adı ilə tanınan Əmir ibn Əbdülbəkri olmuşdur. O, Kəssanilər səltənətində, Hirənin¹ şah sarayında yaşayırıldı. Hirədə şərab və qadın işrəti, xüsusiylə də onun üçün hər şeydən vacib olan dəvəsi haqqında şərlər qoşurdu. Tarafa həcv ustası idi; şərabı, qadını və Tanrıni həcv edirdi. Padşah da ləzzətlə gülümşəyirdi. Günlərin birində Tarafa padşahın özünə də bir həcv qoşdu. Padşah gülümşəməyini tərgitdi. Üz-gözündən zəhər yağıdı, şəxsiyyəti təhqir olunduğuna görə layiqli cəza aramağa başladı. Axırda bu sırtiq şairi öldürməyi qərrara aldı. Amma Tanrıının mərhəmət göstərdiyi şairi edam etmək olmaz. Şair qanı o qədər müqəddəsdir ki, onu cəllad tökə bilməz. Hətta padşah da şairə açıq-aşkar ölüm cəzası kəsməyə ürək eləməz. Ona görə də Tarafanı çağırıb ona bir məktub verdi və dedi:

- Bu məktubu Bəhreyndəki valimə çatdır. Sənə orda çoxlu mükafat veriləcək və böyük şərəfə çatacaqsan.

Tarafa şair idi, oxuya bilmirdi. Məktubu alıb səhraya üz tutdu. Yolda çox bilikli bir insana rast gəldi, elə insana ki, onun biliyi hətta yazılı sözü oxumağa da çatırdı. Bu müdrik insan məktubu oxudu, zira o vaxt məktub açmaq qadağası yox idi. O dedi:

¹ **Hirə (əl-Hirə)** – İraqda qədim şəhər. 3-cü əsr dən sonra ləxmənilərin paytaxtı, onların rəhbərliyi altında xristianlığın mərkəzinə çevrildi. İslam ordusu şəhəri fəth etdi dən sonra tənəzzülə uğradı. Qazıntı işlərinə 1931-ci ildə başlanıldı.

- Aman, Tarafa, Bəhreynə getmə, məktubda yazılıb ki, qoşduğun həcvə görə vali orda səni di-ri-diri basdırınsın. Odur ki, məktubu cır, at çaya.

Şair Tarafa cavabında dedi:

«Oxumaq böyük peşə, yazmaq isə – bir sənət,
Yazılan olmamalı çaylara, suya qismət.

Zaman gələr, oxunar, zaman gələr, yazılar,
Tarafanın şerləri kəsb eyləyər bir vüsət.

İstəmirəm, yazılan şey mənim ucbatımdan
məhv olsun. Yazılanı yox etməkdənse, ölümü üs-
tün tuturam».

Yoluna davam etdi və yazı sənətinin xatırınə
məşəqqətli bir ölümlə ömrünü başa vurdu.

Abbas tayfasından olan və zənci qadından do-
ğulmuş, yalnız böyük igidlikləri sayəsində atasından
bəyaz qardaşları ilə bərabərlik hüququ almış
şair Əntərə ibn Səddadın həyatı daha romantikdir.
Lakin qazanılmış bərabərliyə baxmayaraq bəyaz
ərəb tayfaları qaravaşın qara oğlunu məsxərəyə
qoyurdular. Əntərə isə bir qayda olaraq deyirdi:

- Qəlbim bəyaz insandaşlarının bədəninə
bənzəyir, bədənim isə onların qəlbinə. – Bu hə-
nəyi başa düşməyənlərə isə əlavə edirdi. – Bir
param doğuluşdan pakdır, digər paramı isə qılinc
örtür.

Əntərə ömrü boyu bədxahlarına qarşı mübari-
zə aparır, dostunu-düşmənini armağanlayır, şerlə-
rinin xatırını ərəblər Əntərəyə rəğbət bəslə-
yirdilər. Dostluqlarını, sevgilərini isə qaravaşın
siyah oğlundan qızırğalanırdılar.

Hər kəsin, hətta tanımadığı adamın da könlün-
dən keçəni ona bağışlamaq və yalnız qılincla qa-
zandığını özünün şəxsi malı saymaq Əntərədə bir
xasiyyət idi. Baxmayaraq ərəblər Əntərəni sev-

mirdilər, cəsurluğuna, ağlına, və şuxluğuna görə ona Əntərə əl-Haki, Surlu¹ Əntərə adını verməyi qət etdilər. Ancaq Əntərə razı olmadı.

- Düşmənliyəm, - dedi, - onu tapıb öldürməmiş özümü surlu saya bilmərəm.

- Onda tez öldür, - camaat dilləndi, - çünki sənə Surlu Əntərə deməkdən ötrü darixmişiq.

Əntərə düşmənini çox aradı. Gecə-gündüz səhranı dolaşdı, qabağına çıxanı sorğu-suala tutdu, qisasa yol açmaq üçün allahlara yalvardı. Ancaq qorxaq düşmən gizlənməyi bacarırdı. Buna görə də Əntərə ona «Qaçarğı Sur» adını qoydu. Əntərənin allahları axırda rəhmə gəldilər və səhranın tükənəcəyində düşmənini ona göstərdilər. Əntərə sevincdən titrədi: «Axır ki, həsrətimə son qoyulur», düşənüb döyüşə hazırlaşmağa başladı. Düşməni də onu tanımışdı və öz qurtuluşunu o, qorxaqların yeganə xilasında tapdı: qaçışda. Amma Əntərənin dəvəsi güclü idi. O özünü bu qaçarğıya yetirdi, Əntərə nizəsini düşmənin başı üstündə tovladı. Elə bu vaxt düşməni üzünü çevirib ləlidi:

- Ya Əntərə, yaraqlarını mənə bağışla.

Əntərə də ləlirtiyə duruş gətirə bilmədi, silahlarını düşmənin ayaqları altına atıb uzaqlaşdı ki, «Qaçarğı Sur» onu öz yarağı ilə öldürməsin.

Bədəvilər bu olaydan xəbər tutanda bir hissəsi Əntərədən yaxa qurtarmaq üçün əl atdığı bicliyə görə düşməni təriflədi, eksəriyyət isə bəyaz qəlbli siyah kişinin üstünə güldü. Amma bayram ayı yetişəndə Ərəbistan qadınları iri, qara bir örtük toxudular, Ərəbistan üləmaları isə onun üstündə

¹ **Surlu** – dilimizə keçmiş yad mənşəli **xoşbəxt** sözünün yerində işlənir. Kaşgari öz lügətində **sur** etimonunun **tale**, **bəxt** anlamında olduğunu qeyd edir. Azərbaycan alxısı «**Surun yerisin**»dəki **sur** sözü də **bəxt**, **tale** anlamında işlənir.

qızıl hərflərlə gülərüz şair Əntərənin adını yazdırılar. İgidlərə də əmr etdilər ki, həmin örtüyü illahılar məbədi Müqəddəs Kəəbənin qapısından assınlar. O çağdan Əntərə adı Əntərə Məcnun oldu ki, bu da qədim xalqların dilində Şair Əntərə ilə eyni anlama gəlir.

Bu və bunabənzər olayları səhrada çox danışırıldılar. Onların hamısı dünya ilə çarşısan və ona öz nəğmələrinin gücü ilə qalib gələn cəsur şairlərdən bəhs edir. Onlar ərəb ləyaqətinin mayasını təşkil edirdilər.

Həmin şairlər arasında ən görkəmlisi, ən dahisi isə şah oğlu İmruulqeys ibn Hicr olmuşdur. İmruulqeys macaralı bir həyat sürürdü. Ağlını azıb şairlik etdiyinə görə atası ondan üz döndərdi, o da dostları ilə səhraya üz tutdu. Orada nəğmələr qoşub qadınların mərhəmətini qazandı. Atası Bənu Əsəd tayfası tərəfindən öldürüləndə və İmruulqeysin qardaşlarından heç biri bu qətlin qisasını almaq istəməyəndə isə həmin didərgin oğul həyatını atasının intiqamına həsr etməyi qərara aldı. Onillər ərzində dinclik bilmədən səhranı dolaşdı, Bənu Əsəd tayfasına qalib gəlib axırda yəhudü Səmuelin əfsanəvi qəsrində gizləndi, sonradan da Bizans kralının sarayına gəldi. Orda yüksək hörmət qazanıb Fələstinin valisi təyin edildi. Axırda da kralın qardaşı qızını yoldan çıxardığına görə Ankirada¹ hökmdarın əli ilə zəhərləniib öldürüldü. Onun həyatı saysız, romantik əfsanələr üçün yetərincə material verir ki, həmin əfsanələrin mərkəzində də o özü və sadıq dostu Səmuel dayanırlar. «Səmuelə məxsus Ablaq qəsrində», əfsanələrdən biri belə söyləyir, «İmruulqeys özünün ən qiymətli şeylərini, onu yenilməyə qoymayan beş

¹ **Ankira** (alman mənbələrində: **Ankyra**, **Ancyra**, **Anqora**) – Ankaranın qədim adı.

ədəd sinəbəndlə köynək gizlədirdi. İmruulqeys Bizansa gedəndə Hirənin padşahı tələb etdi ki, yəhudü Səmuel İmruulqeysin zirehli köynəklərini ona versin. Amma Səmul əl-Vəfi (Sadiq) onları verməkdən imtina etdi və əfsanəvi döyüslərdən sonra əzablı ölümün pəncəsində getdi. Bədəvilər Səmuellə İmruulqeysi bugünün özündə də unutmayıblar.»

İmruulqeys, Əntərə, Tarafa və bir çox digər cəngavər şairlər ərəblərin tarixini zənginləşdirirlər. Onlar qədim, romantik Ərəbistanın, bədəvilərin, dəyələrin, daş bütlərin və qan qisasının rəmzləridir. Ərəbistan kasib idi və bəşəriyyət onu qu-laqardına vururdu. Ərəbistan səhralıq, cahillik və yadlıq idi. Heç kəs ona rəhm etmək istəmir, heç kim ona məhəl qoymurdu. Yalnız bədəvi öz ölkəsini sevirdi, uşaq anasını sevdiyi kimi; səhra döyüslərinin cəngavərlik mənzərəsini sevirdi, şair deyişmələrini və sərgərdan şairlərin saysız-hesabsız nəğmələrini sevirdi. Təəccübülu deyil ki, Allahın Rəsulu (s.ə.) ölkəyə bəxş ediləndə bəziləri onu adı bir şair sayırdı.

ƏRƏBİSTAN YÖRƏSİNDEKİ DÜNYA

*Eraclus vor do mit groteme here im Persyam
He stret mit deme jungen koninge Cjstra unde
Sloch ludes velehe veng oc viltich dusend unde
Makede ltdich manegen ctistenen man*

Sachsenchronik¹

600-cü illərdə dünyanın tarixini iki dövlət həll edirdi: İran və Bizans. Hər ikisi böyük, zəngin və qüdrətli idi. Hər ikisinin çox qədim keçmişsivardı və hər ikisi bir-birini didməyə heç vaxt ara vermirdi. Bizans Şərqi Roma səltənəti, imperiyanın və Pax² Romana'nın varisi, İran isə bir vaxtlar bütün Asiyaya hakim kəsilmiş, sonra Büyük Makedoniyalının qılıncından yenilmiş, daha sonralar isə – Romanın dağılmasından sonra – yeni böyük dövlət kimi dünya tarixinə qədəm qoymuş əhəmənilərin varisi idi. Bizans və İran, Doğustan və Batıstan, xristianlıq və atəşpərəstlik – bir-birinə kökündən yad olan iki dünya, iki mədəniyyət, iki böyük dövlət üz-üzə dayanmışdılar. Onların arasında heç vaxt barış ola bilməzdı.

Bizans. Bosforda onun divarları ucalırdı, onların arxasında isə saraylar və kilsələr. Lakin hakimiyyəti bütün Kiçik Asiyaya, Suriyaya, Fələstinə, Misirə, İberiyaya, Şimali Afrikaya, Yunan Adalarına və Balkana qədər yayılırdı. Bizans qüdrətli idi, zəngin və vüqarlı. O, Romanın varisi idi. Amma sonrakı varis. Bir vaxtlar yenilmiş xalqlar hələ

¹ Herakl böyük bir qoşunla İrana daxil oldu, gənc padşah Xosrovla vuruşub çoxlu adam qırdı və əlli kübar qızı xristianlarla evləndirdi.

Sakson xronikası

² **Pax** (oxunuşu: Paks) – rumların barış ilahəsi.

də orda yaşayırdılar, lakin səltənətdə Roma qanunu işləyirdi, kralın adı çəkiləndə hələ də əsim-əsim əsirdilər. Kral özü isə romalı deyildi, daha imperator da deyildi. Bosforun sahillərində, mərmər sarayların qalın divarları arxasında Romanın siması dəyişirdi. Ağır-ağır, amma dönmədən. Yeni imanla yeni bir aləm nüfuz edirdi və bu aləmin Roma ilə daha heç bir bağlılığı yox idi.

- Mən Roma kraliyam, romalıların hakimiyyəm, - Bizans hökmdarı belə deyirdi. Amma o, antik kral deyildi, ona düşən ölkə də antik ölkə deyildi. Romanın antik siması Bizansda doğusal sima kəsb edirdi və Şərq libasının altında tezliklə Roma qəlibi də itib-getdi.

Çeşidli mədəniyyət zəminində Bizans öz iqtidarını qurur. Kiçik Asiya, Misir və Roma - hamısı Bizans taxt-tacı qarşısında diz çökdü. Taxt-tacın özü də möhkəm dayanmışdı, lakin onun üstündə möhkəm otura bilənlərin sayı çox deyildi. Bizans taxt-tacına qanunla sahib olan bir-iki krala bizanslılar porfirogennetos¹ deyirdilər. Bütün irqlər və xalqlar bu taxt-taca yetişdirilər və Bizansın qvardiyası və qara camaatı hamısına bəh-bəh dedi. Çünkü Şərqi Roma dünyasının, şərqi xristianlığın hökmdarını təyin edən də yad ölkə qvardiyası və əyləncəsevər qara camaat idi.

Həmin kralın hakimiyyəti sonsuz idi. Roman dan o, qoşuna rəhbərliyin yüksək başarısını, hakimiyyəti altda olan şərq dünyasından isə zəhərləməyin, hiylənin, yalanın və satqınlığın daha böyük bacarığını əxz etmişdi. Bu son mirasın Bizansda qazandığı bir ad vardı: siyaset. Bizans ağı, yalan və satqınlıqla ağalıq edirdi, muzdur dəstələ-

¹ **Porfirogennetos – Porphyr** (yun.) + **gen** (yun.). **Porphyr** – qranitə oxşar qırmızımtıl vulkanik daş və **gen** – soy, nəsl. Deməli, «**porfirogennotos**» – porfir əslli.

rin amansız gücü ilə qorunurdu. Zira Bizans çox şeyləri qorумalı olurdu və düşmənləri çox güclü idi.

Bizans şərqi xristianlığın mərkəziydi. Kral xristianlığın, Müqəddəs Məzarın¹ və təmiz imanın himayədarı idi. Bu təmiz, xristian imanının nə olduğunu Bizansda hər kəs bilirdi, amma hərə üçün onun bir mənası vardı. Saysız təriqətlər, onların mübarizəsi və qarşılıqlı niffrəti Bizansı laxladırdı. Bazarlarda, camaatın gur yerində və dükənlərdə təriqətlər barədə mübahisələr aparılırdı, bugün siyasi partiyalar barədə aparılan mübahisələr kimi. Rəqibini məhv etmək üçün sadə bazar alverçisi incə dialektikanı tətbiq edirdi. Mücərrəd şeylərdən danışılırdı, mücərrəd mübahisələr də Şərqdə çox sevilir. Lakin mübahisələr sona yetəndə fikirlər çox konkret təzahür tapırıldı, rəqiblər bir-birinə hücum çəkir, bir-birini öldürüb qarət edirdilər. Zira Şərq açıq döyüş oyununu mücərrəd mübahisədən üstün tutur.

Bizans ruhu getdikcə soğulurdu. Kimə o, dözülməz görünürdüsə, həmin adam Bosfor sahilindəki saraylarla, ağı verənlərlə, hiyləgər əyanlarla zəngin olan vüqarlı şəhərdən baş götürüb canına əzab vermək və ruhuna dinclik qazanmaq üçün səhraya üz tuturdu. Məsələn, Allaha itaətini bəyan etmək üçün Müqəddəs Simon² düz yeddi il yerindən tərpənmədən ibadət edə-edə sütunlardan birinin üstündə məskən salıbmış, digərləri isə yarıya qədər torpağa gömülərək öz həyatlarını başa vurmağa üstünlük veriblərmiş, başqları da öz-

¹ **Müqəddəs Məzar** – İsa peyğəmbərin məzarı nəzərdə tutulur.

² **Müqəddəs Simon** – İsa peyğəmbərin qardaşı, qədim kilsə qaynaqlarına əsasən 62/63-cü ildə Yeruşəlimin ruhanisi olub, 107-ci ildə işkəncə ilə öldürülüb.

lərini zəncirlədirmiş. Elə insanlar da varmış ki, səhrada başlarına şeyird toplayıb yeni təriqətlər yaradırmışlar.

Şərq, təriqət bolluğu ilə xristianlığı saf-çürük edirdi. Təriqət hərcmərcliyi Bizansın mənəvi həyatını bütünləşdirirdi. Amma bu hərci-mərcilik hələ təhlükə demək deyildi. Təhlükə dışarıdan gəlirdi. Kralın qızıl taxt-tacına, saray zinətlərinə, zəngin şəhərlərə və torpaqlara çoxlu həris əllər uzanırdı, yad baxışlar iştahla Bizansa zillənirdi.

Qədim dünya məhvərindən çıxmışdı. Xalqlar hərəkətlənmmişdilər. Balkanda, Qafqazın əzəmətli sıpərinin arxasında, səltənətin boy-a-boy sınırlarında amansız köçərilər peydə olurdular. Bizans darvazaları bərk-bərk döyəclənirdi. İlbaıl, ardı-arası kəsilmədən şərqi xristian səltənətini kral yad istiladan qorunmalı olurdu. Bizansı dinc qoymayan əsas təhlükə isə zalim köçərilər, alanlar, şimalın hunları və slavyanları deyildilər. Əsas təhlükə, başlıca düşmən İran idi, Persiya idi, şahənşahın, böyük şahın, mömin fars Sasanilər süla-ləsinin məmləkəti idi.

Müqəddəs İranı, əbədi odlar yurdunu, Hürmüzdün və Əhrimənin vətənini Avropa dünyası hələlik yaxşı tanımadı. Bircə onu bilirdilər ki, İran Roma və Bizans imperiyasının qüdrətli şərq qonşusudur, onillər uzunu o, Roma ilə qanlı savaşlar aparıb, bəzən yenib, bəzən yenilib və xristian təsirinə heç vaxt məruz qalmayıb. Lakin böyük şərq ölkəsinin daxilində nələrin baş verdiyindən onlar xəbərsiz idilər.

O, böyük, gözəl və dinc bir ölkə idi. Bizans sərhədlərindən başlayıb düz Mərkəzi Asiyaya qədər, Fars körfəzinin sahilindən Qafqazın zirvələrinə qədər yayılıb-gedirdi. Bu yaşıl, dinc ölkə müqəddəs oda, Zərdüşt peyğəmbərə, Atropaten

kahinlərinə və şahənşaha məxsus idi.

Yüzillər önce Zərdüşt müqəddəs od dininin əsasını qoymuşdu. Şeyirdlərini başına yığıb bərəkətli İran məmləkətini qarış-qarış dolaşmışdı. Ayağı dəydiyi yerdə məbədlər yaranırdı, torpaqdan əbədi, müqəddəs alov püskürdü, camaat diz çökürdü və kahinlər od allahının şerəfinə nəğmələr qoşurdular. Mismiriqlı Xəzər dənizinin sahilində Atropaten torpağı, İranın bir əyaləti yerləşirdi. Zərdüşt özünə bu ölkəni seçdi. Müqəddəs odun saysız-hesabsız alovları həmin torpaqdan göylərə püskürdü. Bu ölkə İranın müqəddəs torpağına çevrildi. Ölkəni kahinlər idarə edirdilər, müqəddəs oda sitayış edib Xəzər dənizi sahilindən hökm verirdilər ki, Çin və Bizans arasındaki böyük ərazidə kim hökmran ola bilər. Qüdrət sahibi idilər kahinlər və onlara bol-bol zəka bəxş edilmişdi.

Uşaq yaşlarından taxta əyləşmiş Şapur şaha kahinlərin bəxş etdiyi hədiyyədən bəhs olunur. Həmin hədiyyə çovkən oyunu olub. Dəmir masanın üstündə sünə çəmənlik düzəldilibmiş, balaca dəmir atlar masanın üstündə oyan-buyana qaçırılmış. Mürəkkəb şəkildə bərkidilmiş bir qurğu topu tərpədirmiş, digər bir qurğu isə çəmənlikdəki sünə atlara imkan yaradırmış ki, topu qovarkən sünə şəkildə təsləsinlər. Həmin hədiyyəni kahinlər kiçik şaha ona görə veriblərmiş ki, oyundan həzz alsın və kahinlərə ehtiram göstərsin. Şah böyüüb kiçik oyuncaya ehtiyac duymayanda kahinlər ona poladdan iki adam, iki robot düzəlttilər ki, onlar da hər yanda onu müşaiət edirdilər.

Bir vaxt Qubad şah kahinlər hakimiyyətini dağıtmaga çalışdı. Məzdək adlı dinsizin biri şahın hüzuruna gəlib onun ağlını oğurlamış və demişdi:

- Heç kim başqasından varlı olmamalıdır. İran-

da gərək bərabərlik hökm sürsün və heç bir kahin-nin haqqı yoxdur, xalqın taleyini həll etsin.

Məzdəyin tovlayıcı sözlərinə şah qulaq asdı. Hərəmxanasının qadınlarını camaata payladı, varlıların sərvətini əllərindən aldı və kasıbları öz kəsiblığında saxladı, çünki Məzdək belə öyrətmışdı. Onda İranı xilas etmək üçün kahinlər baş qaldırdılar. Əbədiyaşar ruhlu şahzadə Xosrov Ənuşirəvan hərəmxana qadınlarının paylanması zamanı şahzadənin anasına sahib çıxmış kafir Məzdəyə hücum çəkdi. Həmin çağdan padşahlardan heç biri kahinlərin sözünü qulaqardına vurmağa bir daha cəhd etmir.

İran şahı Ktesifonda¹, Fərat sahilində otururdu. Şah iqamətgahı əbədi odların müqəddəs diyarının ortasında yerləşmişdi və bu diyar onun çiynində ağır bir yük idi. Qubadın varisi Adil Xosrov böyük mühəribələrə Ktesifondan başçılıq edirdi. O, Bizansın yarısını viranə qoydu, Antioxiyanı² dağdı və kral Yustinianın qoşunlarını əzdi. İranla Bizans arasındaki mühəribələr on illərlə ara vermək bilmirdi. Bu, iki dövlətin mühəribəsi deyildi, gənc xristianlıqla böyük od allahına qədim inam arasında gedən savaş idi. Məsələn, Həbəşistanın nequs neqəstisi³ Yəməni tutanda şahənşah ona o nədənlə hücum etdi ki, nequs xristian idi və şah dünyada xristian fatehin varlığına dözmək istəmirdi.

Görünməmiş zəfər yürüşlərində, döyüş və qarətlərdə hər iki dövlət – Bizans və İran qanına

¹ **Ktesifon** - Mesopotamiyada qədim şəhər, eranın 226-cı ilindən Sasanilərin paytaxtı. Şərq qaynaqlarında Mədain.

² **Antioxiya** – hazırda Türkiyədə yerləşən Antakiyanın qədim dövrdəki adı.

³ «**Nequs**» və ya «**nequs neqəsti**» - Həbəşistan hökmdarının titulu. Müvafiq olaraq *şah* və *şahənşah* deməkdir.

qəltan olurdu. Şəhərlər kimsəsizləşir, tarlalar vi-ranələşirdi və İkinci Böyük Xosrov, Xosrov Fateh axırda kişi çatışmazlığı üzündən qadınları da orduya götürürdü. Mührəbəni aparmaq və ölkəni məskunlaşdırmaq üçün insan qüvvəsi lazım idi. Yeknəsək insansız çöllər, bir ovuc insanı olan saraylar, keçəlləşmiş torpaq zolaqları, hər iki dövlətin qoşunu döyüş qabiliyyətli kişilər tələb edirdi.

Kişilər də gəldilər; bunlar ərəblər oldu. Ərəb tayfaları amansız səhradan baş alıb gəldilər, iyiyəsiz kəndlərdə məskunlaşdırılar və qoşunları tamamladılar. Hələ Məhəmməddən (s.ə.), islamın zəfər yürüşlərindən çox-çox qabaq Bizans və İran dünyası ərəb xalqını öz ərazilərinə çağırıb gətirmişdi.

İkinci Xosrov Dəməşq və Qüdsü fəth edəndə və axırda hətta Bizansın özünü mühasirəyə alanda İran Bizans üzərində ən böyük qələbələrini qazanmışdı. Şərqi Roma səltənəti məhvə gedənə oxşayırdı. O vaxt Bizans taxt-tacında Herakl oturdu. O, taxt-tacını, paytaxtı və ölkəni tərk etdi. Bir ovuc qoşunla dağlardan keçib müqəddəs Atropaten məmləkətinə getdi. Orda kahinlərə hücum çəkib məbədləri dağıtdı. Qorxuya düşmüş kahinlər öz şahlarını geri çağırıldılar. Şah onlara qulaq asdı. Bizansın darvazaları öündən geri çəkilib Qüdsü boşaltdı, geriyə dönüb İranın əbədi müqəddəs odunu xilas etdi.

Bu, İran və Bizans hökmdarlarının – Heraklin və İkinci Xosrovun, onların qan içində üzən ölkələrinin bir-biri ilə barış bağlamalı olduqları 628-ci ildə baş verdi.

Herakl azad olmuş Qüdssə yollandı, İkinci Xosrov da Ktesifona. Dünya yenidən barışana oxşayırdı. Herakl xristianlığın xilasını Qüdsdə bayram edəndə Xosrov Ktesifonda özünə elə bir taxt-

tac qurdurdu ki, dünya indiyə qədər belə şeyin şahidi olmamışdı. Qızıldan, gümüşdən və daş-qasdan səmanın şəklini yaratdılar ki, onun da ortasında Günəş, Ay və ulduzlar yerləşdirilmişdi. Bu səma istədiyin vaxt yağış yağdırıa və şimşək çaxdırıa bilirdi. Taxt-tac bu səmanın başı üstündə qurulmuşdu və bu mürəkkəb qurğu atlara qoşulmuşdu.

Həmin səma bənzərliyi müqəddəs od kahinlərinin öz şahlarına son hədiyyələri oldu. Şahənşah yeni taxtına ilk dəfə təzəcə əyləşmişdi ki, Herakl da öz qələbəsinin təntənəsini təzə-təzə sürdürüdü ki, yalnız bir neçə insanın nəzərini çəkən və çox az qismin vaxt tapıb lağa qoyduğu bir hadisə baş verdi.

Həm Ktesifonda, həm də Qüdsdə üz-gözündən cahillik yağan iki ərəb eyni zamanda peyda olub şahların hüzuruna aparılmalarını istədilər ki, bu da ümumi məzhəkə doğurdu. Onların istəklərinin yerinə yetirilməsi heç kəsə bəlli deyil, bəlli olan yalnız odur ki, səhradan gətirdikləri iki məktubu axırda padşahların hüzuruna çatdırmaq xoşbəxtliyinə yetişiblər.

Hər iki məktubun məzmunu eyni idi. Odövr dünyasının hər iki hökmardarından sadə, nəzakətli cümlələrlə tələb olunurdu ki, öz dinlərindən əl çəkib naməlum ərəb allahlığını, eləcə də onların «itaət» (islam – Ç.Q.) adı ilə yenicə yaranmış kultunu qəbul etsinlər. Hər iki məktubun müəllifi, təbii ki, hökmardarlara qəti tanış deyildi. O özünü çox sadə təqdim edirdi: «Məhəmməd, Allahın Rəsulu». Öz zəfərinin məstliyində Herakl məktuba cavab verməyə belə, vaxt tapmadı. Bundan əlavə, yaritanrısal izzətə layiq görülən Bizans kralı hansı bir ərəbləsə məktublaşmağı özünə rəva bilməzdi. Qüdsün itirilməsinin müqabilində kahinlərin hədiyyəsinin heç cür sakitləşdirə bil-

mədiyi İkinci Xosrovun isə məktubu alanda əhvalı pozuq idi. O, yazını cırıq-cırıq edib ayaqları altında tapdaladı və Cənubi Ərəbistandakı valisinə əmr göndərdi ki, «Allahın Rəsulunun başını bədənidən üzsün». Bu əmr yerinə yetirilə bilmədi, çünki o, Ərəbistana çatana qədər qüdrətli şahənşahın özü taxdan salındı və boynu vuruldu.

Bu padşahlardan heç biri indiyə qədər Məhəmmədin (s.ə.) adını eşitməmişdi. On ildən sonra həmin Məhəmmədin (s.ə.) qoşunu bütün Persiyani, Bizansın yarısını tutdu və İranın müqəddəs odunu həmişəlik söndürdü. Və nəhayət o, Allahın Rəsulunun (s.ə.) yaşıl bayrağını dalğalandırdı – peyğəmbər Məsihin məzarı başında.

Bu qoşun, bu iman, bu Peyğəmbər (s.ə.) bir hecdən yarandı: Ərəbistan səhrasından, dilənçi və yolcuların məmləkətindən. Heçdən bir dünya qurmaq üçün onca il bəs elədi.

Məhəmmədin (s.ə.) adını daşıyan məktub ərəb səhrasındaki balaca bir şəhərdən gəlirdi. Bəlkə hər iki hökmdar bu şəhərin adını bircə dəfə ötəri eşitmiş olayırlar. Şəhərin adı Məkkə idi. İkinci Xosrovun ordusu Ərəbistana yeriyəndə Məkkəyə bir yan yürüşünü özünə rəva bilmək üçün şəhər ona çox kiçik görünmüştü. Onca ilin içində həmin Məkkə Cəbəlütariq sahillərindən Himalayın zirvələrinə qədər yayılan bir dönyanın mərkəzi oldu.

KƏƏBƏNİN ŞƏHƏRİ

Ərəblərin hamısı tacirdir.

Strabo¹

Ərəbistan səhrası ilə, Hicazın daşlı vadiləri ilə bir vaxtlar ulu ata İbrahim dolaşırıdı. Dağlar, çılpaq qayalar, ucurum və yarğanlar onun yolunu kəsirdi. Hər qayanın arxasında bir şeytan yatırıdı və ağlaya-ağlaya, ulaya-ulaya ulu atanı öz toruna salmağa çalışırdı. İbrahim peyğəmbər bərəkətsiz daşlı səhra ilə dönmədən irəliləyirdi və şeytanlar sırtıqlıq edəndə o, yerdən daş götürüb onlara atırdı. O çağdan minillər keçmişdir. Milyonlarla insan o vaxtdan İbrahim peyğəmbərin hərəkətlərini təkrarlayır və Hicaz səhrasında xırda daşları «Üç Şeytan Dağına», arxalarında əcinnələrin gizləndiyi qayalara atırlar.

Ulu ata Hicazda çox dolaşdı. Axırda qorxunc, çılpaq qayalarla çevrələnmiş dərin vadi zolağına gəldi. Burda, bu amansız torpaqda Aləmlərin Rəbbi ulu ataya mərhəmət göstərdi. Göydən bir ağ daş nazil etdi, Ulu Mələyin qanadları kimi dümağ. Və Rəbbin şərəfinə İbrahim peyğəmbər Hicazın amansız vadisində bir ziyarətgah tikdi – dördbucaq bir bina. Ərəbistannın müqəddəs ocağı Kəəbə belə yarandı. Onun divarında İbrahim peyğəmbərin öz əli ilə qoyduğu bərqli, ağ əl-Hacər əl-Əsvəd, Allahnın daşı uyuyur. İbrahim peyğəmbər Rəbbini həmd edə-edə yoluna düzəldi, ziyarətgah isə tənhaliq və amansızlıq vadisinin tən ortasında qaldı.

Ölkənin bədəviləri ziyarətgahdan xəbər tutdu-

¹ **Strabo** – yunan coğrafiyaçısı və tarixçisi. E.ə. 64-63-cü ilərdə anadan olub, yeni eranın 23-cü ilində vəfat edib.

lar, külək və qum bu xəbəri səhraya yaydı. Tezliklə hər kəsə bəlli oldu: Kəəbənin nur saçan daşını kim öpərsə, Qüdrət Sahibinin hüzuruna qorxmadan dənə bilər. Bütün suçları daş öz üstünə götürür. Ölkənin bədəviləri iri karvanlarla gəlirlər. Hər kəs ağ daşı öpürdü və hər kəs öz günahını ona ötürürdü. Daş çox suçları götürdü. Bunlar böyük və ağır suçlar idi. Onların sayı artdıqca daş qaralmağa başladı. Və insanlığın suçu o qədər böyük və sonsuzdur ki, Qüdrət Sahibinin nur saçan ağ daşı axırda qaraldı, gecə kimi, suçun özü kimi qapqara oldu. Və haçansa Qiyamət Günü gələndə və Qüdrət Sahibi bütün salehləri və azğınları öz dərgahına səsləyəndə daşda iki iri göz yaranacaq. O, yenidən ağarıb nur saçacaq, Qüdrət Sahibinin əlində qərar tutacaq və bir vaxt Allahın qüdrətinə inanıb öz günahlarını ona tapşırmış hər kəsə şahidlik edəcək. Kəəbə haqqında, Qara Daş haqqında qədim əfsanələr ən azı bunları söyləyir.

Kəəbənin dörd yanınca Hicaz məmləkəti baş alıb gedir ki, onun da mənası «sərhəd manşırı» deməkdir. Bu sərt ölkəyə Mərkəzi Ərəbistanın sonsuz səhraları və sabiilərin¹ qədim şövkətli səltənətinin ərazisi bitişir. Fantastik düzümlü çilpaq dağlarla təbiət iki dərin çuxur yaratmışdır. Bu çuxurlardan karvanlar keçib-gedir. Cənubdan Tihamə çölü ilə Yəmənə və şimaldan Suriyaya. Hər iki yol Kəəbədə, Makorabada, ölkənin «Müqəddəsliyində» kəsişir. «Münəvvər» («İşıqlı, Nurlu»), «Um əl-Qura» («Şəhərlər Anası»), «Əl-Mükərrəm» («Nəcib») - səhra camaatı Kəəbənin şəhərinə bu adları vermişdi. İranın məğrur şahı isə bu şəhərə xüsusi bir yürüş etməyi özünə heç rəva da bilməmişdi, şəhər ona bu dərəcədə əhəmiyy-

¹ **Sabiilər** – Saba səltənətinin sakinləri. Quranda və Tövratda adları çəkilir.

yətsiz görünmüdü. Bədəvilərin çadır düşərgələrində isə Məkkə şəhərinin qüdrət və gözəlliyi, zənginliyi barədə sonsuz nəgmələr oxunurdu. Çünkü səhrada ona tay ikinci şəhər yox idi.

Uzaq ölkələrdən gələn karvanlar Məkkədə rastlaşırlar. Karvanlar görüşən yerdə də möhkəm tikililər yaranır, tacirlər orda yaşayıb artırılar, zənginlik və qüdrət orda təşəkkül tapır. Tacirlər Məkkədə də oturaqlaşmağa başladılar, öz karvanlarını səhralara yola saldılar, möhkəm qəsrlər tikib sərvət topladılar. Ərəbistanın paytaxtı Məkkə həm də ölkənin ticarət mərkəzi oldu. Fəqət Məkkədə yaşayan tacirlər dünənin bədəvi ərəbi idi, beləliklə, bu şəhər dünyanın bütün ticarət şəhərlərindən köklü şəkildə seçilirdi.

Vaxt vardı, bir çox tayfalar Məkkənin hökm-darlığı uğrunda çarşıçırdılar. Qanlı döyüslər olurdı, zira Məkkəyə hakim kəsilən öz sərvətindən arxayın ola bilərdi. Peyğəmbər Məsihdən sonrakı beşinci əsrin axırlarına yaxın Məkkə şəhəri Bənu Qüreyş tayfasının əlinə keçdi. Qədim romantik əfsanələr Məkkədə qüreyşilər iqtidarının özülünü qoymuş böyük qəhrəman Qusainin hiylə və cəsarətindən, ağıl və gücündən xəbər verir. İndi, altıncı əsrde böyük qüreyşilər tayfası, xeyli vaxtdı, bir sıra xırda qəbilə və ailələrə parçalanmışdı ki, bunlar da bir-biri ilə daha seyrək bağlı idilər və Məkkə üzərindəki ixtiyarı öz aralarında bölündülər. Bu ailələrdən ən qüdrətlisi, ən zəngini və ən kübarı Əməvi soyu idi.

Məkkə heyrətamız şəhər idi! Kəəbənin dörd yanında ayrı-ayrı soyların bir-birinə bitişik evləri və qəsrləri ucalırdı. Soy nə qədər zəngin, böyük və qüdrətli idisə, onun evi və qəsri Müqəddəs Kəəbəyə bir o qədər yaxın olurdu. Hər soy səhra adətincə bir qəsrənən yaşayırıdı. Hər soy əslində

yalnız öz soy başçısının sözü ilə oturub-dururdu və başqa soylardan olan qonşulara pislik etmirdi-sə, özünü yaxşılıq nümunəsi sayırdı. Hər soy öz ticarətini sərbəst aparırıd və yalnız böyük gəlir imkanları yüksək kapital yatırımı tələb etdikdə bir neçə soy müəyyən alver müddətində birləşirdi.

Təbii ki, hər tacir eyni zamanda həm də cəngavər və döyüşçü idi. Həmin çağlarda tacir Məkkədə bir növ yüksək səhra cəngavəri sayılırdı. Kim, əldə qılınç, öz sərvətini qoruya bilmirdi-sə, tezliklə kasıblar sırasına düşürdü. Çünkü səhra insanlarının bu qəribə respublikasının qanunları, hakimiyyəti və mərkəzi hökuməti yox idi. Hərə öz qəsrində yaşayırdı, tayfa başçısının əmrlərinə əməl edirdi və bunun üçün, səhra bədəvisi kimi, tayfa tərəfindən qorunub müdafiə olunurdu. Ona görə də Məkkədə məhkəmə, dustaqxana və cəza yox idi. Tayfanın dəyərli üzvlərini tayfa hifz edirdi. Ancaq buna baxmayaraq hər hansı bir məkkəli həddən çox suç işlədirdi-sə, tayfadan qovulurdu, səfillər sırasına qatılırdı. Məkkə sakinləri qəfil varlanmadan sonra da öz ilkinliklərindən, ən xırda şeyi belə, itirməmiş birdən-birə zənginləşən bədəvilərdən başqa bir şey deyildilər.

Bununla belə, Məkkə dinlikdən başqa heç nə-yə bu cür təcili ehtiyac duymayan gəlişkənli, zəngin bir şəhər, ticarətlə məşğul olan bir şəhər idi. Dincilik isə həmrəylik duyğusunun hansısa forması ilə təmin oluna bilərdi. Bütün şəhərə, onun rı-fahına və var-dövlətinə dəxli olan məsələlər üçün də «mala» deyilən bir şura vardi. Kəəbənin ya-xınlığında, idarə binasında, «dar ən-nədva» deyi-lən yerdə ağsaqqal məkkəlilər ümumi məsələləri müzakirə etmək üçün zaman-zaman toplaşardılar. Qırx yaşıını keçmiş hər bir məkkəli bu icaslara gələ bilərdi. Lakin bu şuranın varlığı heç də o de-

mək deyildi ki, Məkkədə nəsə bir demokratiya vardı. Vacib məsələlərin həlli bir ovuc «Batha» soylarının, yəni şəhərin Kəəbəyə yaxın Batha məhəlləsində məskunlaşmış soyların əlindəydi. Bu soyalar Məkkənin bankirləri və iri tacirləri idilər. Onlar borca pul buraxır, xaricə karvanlar göndərir və o dövrün mədəni aləminin böyük ağalarının üslubunda az qala sivil bir həyat sürürdülər.

Bunlar Əməvi, Məhzun, Nofəl, Əsəd, Züra və Zam soyları idi. Bu soyalar və onların görkəmli nümayəndələri Əbu Süfyan, Əbu Cəhl, Üsbə və digərləri şəhərin əsas vəzifələrinə irsən sahib idilər. Şəhərin çox cüzi ictimai idarələrindəki vəzifələr, məsələn, qoşunbaşı, sarvan vəzifələri və başqaları qədim zamanlardan bu kübar Qüreyş ailələrinə mənsub idi.

Məkkə Qüreyş ailələrinin rifahının artırılması üçün yaradılmış tacirlər respublikası idi. Bu, böyük banka və ya şirkətə bənzəyirdi ki, orada çeşidli səhmdarlar bir-biri ilə küsülü ola bilərlər, fə-qət hamı yüksək gəlirdə ortaq marağa malikdir. Hər tacirin təhlükəni gözünün altına alıb dışarı aləmə göndərdiyi xırda karvanlardan başqa, ildə iki dəfə, demək olar, bütün məkkəlilərin iştirakı ilə böyük ticarət karvanları yüklənirdi. Karvanda iki-üç min dəvə olurdu və ikiyüz-üçyüz kişi döyüşkən qaraul dəstəni təşkil edirdi. Karvanlar altı ay yol gedirdi. Alverin incəliklərinə bələd məkkəlilərin evə gətirdikləri gəlir isə bir qayda olaraq əlli-yüz faiz arasında olurdu. Əlvan metal, mun-cuq, ədvayıyyat, ənlik-kırşan, ətriyyat, silah, qul – bir sözlə, qədim dönyanın satdığı hər şey Məkkəyə axışıb orda anbarlara yiğilir və dəriyə, qadına, xurmaya və digər səhra məhsullarına dəyişdirilirdi.

Səhra xatunu Məkkə əcnəbi üçün özündə çox-

lu cazibədarlıq gizlədirdi. Hər il sonsuz karvanlar Məkkənin küçə və yolları ilə oüz-buüzə gedirdi. Dəvələr yumşaq, ehtiyatkar yerişlə irəliləyirdilər, yunlarında səhranın tozu, gözlərində çölün həsrəti. Boğazlarından kiçik zinqirovlar asılırdı və onların şaqraq səslənişi səhranın harayına bənzəyirdi. Sarvan dəvənin yanınca ustufla yeriyir. O da dəvəsi kimi sakitdir, məğrurdur, dinməzdir. İri gözləri heyrətlə açılır: «Məkkə, Səhra Xatiunu», içindən bir səda gəlir. Kəebə ətrafindakı böyük meydanda külli miqdarda dəvə dayanır. Əyləncə həvəskarları onları dövrəyə alır, Məkkənin küçə uşaqları dəvələrin qarnının altı ilə, ayaqlarının dar dolayları ilə sürünür. Hər çeşiddən olan əcnəbi onların başına yiğışır: zəncilər, xristianlar, yəhudilər, qul alverçiləri, küçə qadınları və ovsunçular.

Məkkədə bütün dillər və allahlar təmsil olunmuşdu. Şərab və qadın şəhvəti uzun səfərdən sonra sarvanın və peşəkçilərin¹ itirdiklərinin yeri ni doldururdu. İpək paltar geymiş, saçına ənbər sürtmiş adlı-sanlı tacirlərdən biri Kəebədən çölə çıxır. Ağ illi gözləri ilə çeşidli camaata, dəvələrə və səhranın tozuna baxır. Dəvələr ağır-ağır yerə yatırlar, hörgüclərində ağır yükler vardır. Tacir Əməvi, yaxud Əsəd incə, nəcib əlini ətirli saqqalına çəkir. Sarvana yeni tapşırıqlar verir. Sonra sonsuz karvanlar yenidən Məkkənin küçələrinə tökürlərlər. Tacir geri, Kəebəyə qayıdır. Fars və Bizans pulunun kursunu müəyyənləşdirən veksel-çinin yanına dönəsi olur. Əməvinin bankı ilə o, sələm məsələlərini saf-çürük etməlidir, bəlkə də xanımlarından birinə dəymək, yumşaq xalının üs-

¹ Boyuk karvanlar yeddi dəvədən ibarət kiçik hissələrə bölünür və bu yeddi dəvənin önündə gedən dəvəyə **peşək**, həmin dəvəni idarə edən şəxsə isə **peşəkçi** deyilir.

tündə yayxana-yayxana yeni bədəvi savaşları barədə söhbət etmək və bürküdən gileylənmək istəyir. Tacir həddən artıq varlıdırsa, Məkkənin ətrafindakı Taif vadisində onun xurma ağaclarından ibarət villası olur. Yay aylarında ora köçür. Amma gərək villa da gəlir gətirsin. Ona görə də bağının xurmalarını o, bazarlarda satdırır.

Taifdə heç bir gəlir məqsədi güdmədən, yalnız özünün şəxsi rahatlığına xidmət edən mülk sahibi həddən artıq zəngin bir Qüreyşin tarixindən Məkkədə heyrət və üşərgə ilə, hətta az qala mistik bir qorxu ilə danışıldır. Ətirli tacirlərdə bu, səhra xalqı arasında gedən qanlı savaşlardan daha çox narahatçılıq doğururdu.

Böyük karvanların mərhəməti sayəsində bütün Məkkə çiçəklənirdi. Amma şəhər hələ də çilpaq, daşlı-qayalı səhra ilə əhatələnirdi. Məkkə ətrafında nə bir ot, nə bir gül bitirdi. Çilpaq, amansız qayalar şəhəri ağuşuna almışdı. Gündüz onlar Günəşin qaynarlığını canlarına çəkib udur, gecələr isə odlu havanı şəhərin üstünə yağıdırırdılar. Havanın, küləyin qamçılaşığı sərt qayalar, ay səthinə bənzəyən iblisanə mənzərə üstdən aşağı Kəəbəyə baxındı. «Ticarət olmasayı, Məkkədə heç kəs yaşamazdı», müdrik ərəblərdən biri belə demişdi. Şer vurğunu Himyardan zənci Əl-Haygatan haçansa Məkkə haqqında deyərmış: «Məkkədə gözəllik tapılsayı, Himyar əmirzadələri öz qoşunlarının başında çıxdan bu şəhərə yürüyərlər. Orda qış da, yay da viranəlikdir. Məkkənin başı üstündən bir quş belə səkmir, orda bircə ot belə bitmir. Ov etməyə heyvan da tapılmır. Orda yalnız peşələr arasında ən miskini – ticarət çiçəklənir».

Bu ticarət də əzəmətlə çiçəklənirdi və onunla birlikdə adlı-sanlı qüreyşilər. Zira bütün viranə-

liklərə, ölkənin bütün sərtliklərinə baxmayaraq böyük bazar ərəfəsində hər bir bədəvini şəhərin divarları arasına cəlb etməyə onların yetərincə üsul və cazibədarlıqları vardi. Təbii ki, köçəri silaha, qula və ənbərə ehtiyac duyurdu; bunları o bəlkə də hardasa ala bilərdi. Hətta bəlkə xeyli ucuzunu və yaxşısını.

Lakin bədəviləri Məkkəyə təkcə ticarət çəkib gətirmirdi. Onları bu şəhərə dartan nəsə başqa şey idi, daha güclü bir qüvvəydi. Məkkədə Kəəbə vardi, Qara Daşla mistik bir müqəddəslik. Bu müqəddəslikdən öz məqsədləri üçün istifadə etməyi qüreyşilər ustalıqla bacarırdılar.

Hər yaz böyük bazar işə düşəndə Məkkədə Kəəbənin şərəfinə saysız bayram tədbirləri başlayırdı. Hər ərəb haçansa bir dəfə Məkkədə olmayıdı, çünki Kəəbədəki bayram tədbirləri ilbəil səhranın ən böyük hadisəsinə çevrilirdi. Kəəbədəki bu bayramlar sarıdan Məkkə hər hansı bir rəqabətdən qorxmurdu.

Kəəbə hansı allaha məxsus idi? Kəəbənin Allahı, Qara Daşın Allahi altıncı əsrin ərəblərinə heç cür anlaqlı deyildi. Ərəblərin ali bir tanrıları «əl-illah»ları, yaxud allahları, bütün tanrıların və insanların atası, əslində tək olan gerçək Allahları vardi. Lakin ona olan inam ərəblərdə çoxdan itibarlanmışdı. Onu yalnız dumانlı şəkildə xatırlaya bilirdilər. Hər tayfanın öz allahı və buradan da Kəəbənin böyük Tanrısına, Allaha maraq göstərməyə daha az əsası vardi. Buna baxmayaraq Kəəbəni Ərəbistanın dini mərkəzinə çevirməyi bacaran hiyləgər məkkəlinin adı Əmr ibn Lühaidir.

Kəəbənin böyük həyətində bütün ərəb illahlarının rəmzini düzəmkən onun ideyası olmuşdu. Bunuyla hər tayfanın allahı Kəəbədə təmsil olunurdu və hər tayfa Məkkədə öz allahına sitayış edə

bilərdi. Kəəbənin dörd ətrafında üçyüz altmış büt vardi. Bu, şəhəri məşhurlaşdırır və onu bütün şəhərlərdən ucaldırdı. Hər tayfa fəxr edirdi ki, onunda illahı Kəəbədə təmsil olunub və barış zamanı yetişəndə Məkkəyə, Kəəbəyə, böyük illik bazara, bütlərin və xalqların yiğnağına yollanırdı. Məkkədəki əsas bazarlıq karvanlarının dönüşündən sonra başlayırdı. Bu bazarlıqla bərabər üçyüz altmış illahın şərəfinə böyük bayram şənlikləri də açılırdı ki, buraya da səhranın bütün tayfaları axışındı.

Dini məsələlərdə məkkəlilər dözümlüydülər. Hər büt Məkkə sakinlərinə yeni insan axını, yeni gəlir bəxş edirdi. Ərəblərin Hübal, Ümma, əl-Lat, əl-Üzza və sair kimi kişi və qadın illahları ilə yan-yana peyğəmbər Məsihin, müqəddəs Məryəmin və Musa peyğəmbərin büstləri də qoyulurdu, çünki səhrada yəhudiliyi və xristianlığı qəbul etmiş tayfalar vardi. Məkkəlilərin özlərinə isə allahların heç birinin təfavütü yox idi. Bazarlığa xeyri olan hər şeyə sitayış etməyə can-başla hazır idilər.

Qədim çağlarda Kəəbənin həyətində insandan da qurban kəsirdilər; sonralar insan qanı yüz dəvənin qanı ilə əvəz edildi.

Ona görə də Kəəbənin quruluşu beləydi: Orta-da Kəəbə yerləşirdi, Kəəbənin dörd yanında bir-təhər qaldırılıb harayasa aparıla bilən illahların hamısı; və illahların ətrafında onları qoruyub hifz edən tacirlər otururdular. Hər tacirin bir qəsri vardı və qəsrlərin hamısı birlikdə şəhəri təşkil edirdi. Məkkənin ətrafi azman bir çöllük idi ki, buradan da xalq allahlara ibadət etmək, varlı tacirlərə həsəd aparmaq, mal alıb pulunun başına daş salmaq üçün müqəddəs aylarda axın-axın gəlirdi. Burdan qazanan, özü də az yox, yeganə təbəqə tacirlər idi. Ona görə də müharibə və qan qisasla-

rindan çəkindirmək, üçüz altmış, hələ imkan düşərsə, bundan da çox allaha olan tam dözümlü, mömin inamı qoruyub saxlamaq onların üzərinə düşürdü.

Müqəddəs aylar gələndə səhra şəhəri Məkkənin ensiz küçələrində Babilin qədim sami ruhu oyanırdı. Kəebənin yörəsində mərasimlər keçirilirdi. Mömin bədəvilər yeddi dəfə müqəddəs binanın başına dolanırdılar və onlardan hər biri Qara Daşı öpürdü. Kişilik və qadınlığın az qala unudulmuş iki sami rəmzinin nişanəsi kimi iki ən qədim sütun arasında səy də qədim adətlərdən biriydi. Məkkəlilər indi təkcə onu bilirdilər ki, bu iki sütun Kəebənin həyətində haçansa dünyəvi ləzzətə aludə olmuş və buna görə allahlar tərəfindən daşa döndərilmiş sevgililər olmuşlar.

Saysız-hesabsız bütlərə qanlı qurbanlar verildi. Qədim sami allahlar, qəddar Molox¹, acgöz Astarta² və bədnəm Baal³ burada, özlərinin qədim vətənlərində yenidən yaşamaq üçün oyanırdılar.

Fars və yunan qızları küçələri dolaşırıdı. Bunnar Məkkənin şan-şöhrətinin çəkib gətirdiyi sevgi kahinələri idi. Tacir qəsrlerində məclislər quruldu, yerli və əcnəbi qadınlar üzlərini örtmədən kişilərlə birlikdə şərab içir və özlərinin sivilləşmiş fars-bizans işvələrini sevgi acı olan səhra oğullarının qaynar ehtiraslarına satırdılar.

Məkkə illik bazarın burulğanında ləngərlənirdi. Qəddar, cahil allahların dövrəsində cahil, şən bir həyat kövən edirdi. Cəngavər döyüsləri təşkil olunurdu, mallar satılırdı və alıcılar aldadılırdı. Kəebədə ardı-arası kəsilmədən primitiv məhkəmə prosesi gedirdi. Kim köhnə qan davasını, ya-

¹ **Molox** – samilərin illahi, qurban təşnəsi.

² **Astarta** – qərbi samilərin ana, göy və bəhrə allahı.

³ **Baal** – qərbi samilərin ümumi allah məfhumu.

xud yeni alovlanmış bir mübahisəni yoluna qoymaq istəyirdisə, həmin məhkəməni təşkil edən sayseçmə tacirlərin yanına gedirdi. Barışdan ağlı bir şey kəsməyənlər isə Kəəbənin böyük həyətində bəyan edə bilərdi ki, müqəddəs aylar bitdikdən sonra onun tayfası digər tayfaya hücum çəkmək və onu məhv etmək fikrindədir.

Saysız baxıcılar, «peyğəmbərlər», ovsunçular və loğmanlar Kəəbənin həyətində vurnuxurdular. Cox cüzi bir məbləğə onlar elan edilmiş savaşın nəticəsini əvvəlcədən söyləməyə, yaxud allahların qəzəbini müəyyən dualarla rəqibin üstünə yağıdırmağa hazır idilər.

Qullar, qadınlar, dəvələr alınıb-satılırdı, sevgi ittifaqları bağlanıb-cırılırdı. Fal oxları atılırdı, oynanılırdı, oxunurdu. Böyük tonqallar qalanırdı və bütün gecə onun yanında yeyilib-içilirdi. Öz azadlığı da daxil olmaqla hər şeyini itirən kəslər (azarlı oyunda adam öz azadlığından da məhrum ola bilirdi) şəhərin başçıları tərəfindən müftə yedizdirilirdi ki, onlar məyus olub dava salmasınlar.

Müqəddəs aylarda Ərəbistanın bütün şairləri Kəəbədə deyişməyə toplaşındı. İncə qafiyəli şerlərlə doğma tayfa, sevimli qadın və azad səhra həyəti günlərlə tərənnüm edilirdi. Bir göz qırpmında kəskin epiqramlar qoşulurdu və onlar yeni qan davalarına material verirdi. Deyişmənin qalıbinə şahanə bayram düzəldilirdi. Onun şerləri iri qızıl hərflərlə qara ipəyə toxunurdu və düz bir il Kəəbənin girəcəyindən asılırdı. Hərdən şeriyət sövdəgarlıq məqsədlərinə də istifadə olunurdu. Məsələn, bir neçə çirkin qızın yoxsul atası şairə sifariş verirdi ki, qızlarının gözəlliyini bazarlarda tərənnüm etsin. Şair istedadlı idisə, ata illik bazar başa çatmamış qızlarını ərə verə bilirdi.

Gecə-gündüz canlı bir həyat hökm sürürdü.

Amma orda gərək yaraqsız iştirak etməyəydi. Ensiz, sakit və qaranlıq küçələrdə əcnəbilərə hücum çəkilir və onlar qarət olunurdular. Heç kəs buna məhəl qoymurdu, çünki hərə öz kefindəydi və başı öz işinə qarışmışdı. Əgər qarət olunan təsadüfən tanınmış şair olsaydı, yalnız onda hadisə «ərəb mətbuatı»nda rüsvayçı bir şerdə öz əksini tapırkı.

Sevincli, qəddar, həyateşqli, cahil və zəngin idi Məkkə şəhəri. Bu səhra şəhərində Məhəmməd doğulmuşdu – Məhəmməd, Allahın Rəsulu (s.ə.).

Bu, 570-ci ilin 29 avqustunda, şahənşah Xosrov Ənuşiravanın hakimiyyətinin qırxinci ilində, zəleykilər¹ erasının 880-ci ilində olmuşdu.

¹ **Zəleykilər** – e.ə. 312-64-cü illərdə ellen sülaləsi (Mesopotamiya və Suriyada). Böyük İskəndərin sərkərdəsi Zəleykin adından götürülüb.

İKİNCİ BÖLÜM

NAZİLLİK

Ərəbistan bir heçlik idi – ölkə kimi – dövlət kimi – mədəniyyət kimi.

Bir gecənin içində bu heçlikdən bir dünya yarandı.

O, Mərakeşdən Hindistana qədər yayıldı və bugünə qədər qürub etməyib.

Heçlikdən var dünya mənəviyyatın köməyi ilə xəlq edildi.

Bu mənəviyyat Məhəmməd (s.ə.) idi.

PEYĞƏMBƏRİN DOĞULUŞU

*Onu mən o Təkin iltifatına tapşırdım
ki, onu bütün paxilların yamanlığından
qorusun və adını Məhəmməd qoydum.*

Aminə, Peyğəmbərin (s.ə.) anası

Ərəbistanın cənubunda, Yəmən məmləkətində nequs neqestinin, Həbəşistan kralının valisi qanıçən Abraha hökmənlilik edirdi. Abrahanın qəlbi də bədəni kimi qapqara idi. İçində böyük paxillilik yuva salmışdı.

Məkkə Yəməndən çox-çox uzaqlarda yerləşirdi və Məkkə zəngin idi. Xalqlar Kəəbə allahlarını ziyarətə gedirdilər və heç kim gözəl Sanaya, Abrahanın iqamətgahına məhəl qoymurdu. Belə olduqda Abraha paxillliğindən Sana şəhərinin tən ortasında böyük, möhtəşəm bir kilsə tikdirdi. Divarları mərmərdən, qübbələri də qızıldan. Heç vaxt Ərəbistanda buna bənzər möhtəşəmlik görməmişdilər. Bundan sonra Kəəbənin əvəzində ərəblər gərək buraya ziyarətə gələyidilər. Amma səhra camaati paxıl Abrahanı məsxərəyə qoydu, çünki xalq Kəəbəyə sadıq qalmaq istəyirdi. Ərəbistanın tənəsini Abrahaya göstərmək qərarına gəldilər. Bir cavan məkkəli Sanaya gəlib özünü elə apardı ki, guya kilsənin möhtəşəmliyinə həyıl-mayıł olmuşdur.

- Qoy kilsəyə gedim, Abraha, - dedi, - bütün gecəni orda ibadətdə keçirmək istəyirəm.

Gecə düşəndə məkkəli kilsədə təbii ehtiyacını ödədi, divarları nəcisinə bulayıb aradan çıxdı. Abraha hirsindən özünə yer tapa bilmədi. Böyük bir qoşun topladı, özünün iri ağ filini minib şəhəri dağıtmaq üçün Məkkəyə üz tutdu. Məkkə qoşunu hələ indiyə qədər fil görməmişdi və qorxudan pə-

rən-pərən oldu. Məkkə camaati isə dedi:

- Kəəbə bizimki deyil, Allahıñkıdır. Bizə düşən dəvələrdir, qoyunlardır və qızıldır. Biz gərək öz varidatımızı xilas edək, çünki Allah özününkünü özü qoruya biləcək.

Və onlar mal-dövlətləri ilə Məkkə ətrafindakı dağlara qaçdırılar. Şəhərdə vur-tut bir neçə döyüşçü qaldı. Özünün iri ağ filinin belində Abraha Məkkənin divarları önündə peyda olub şəhəri mühəsirəyə aldı. Deyəsən, Məkkənin məhv hökmü oxunmuşdu. Bu vaxt möcüzə baş verdi. Dəniz tərəfdən minlərlə qaranquş uçub gəldi və göy üzünü tutdu. Hər qaranquş üç daş gətirirdi, birini dimdiyində, ikisini də caynaqlarında. Minlərlə daş Abrahanın qoşununun başına yağıdı və orduya vəlvələ düşdü. Döyüşçülər qaçışa üz qoydular, çadırlar darmadağın edildi və iri ağ fil Kəəbənin qarşısında diz çökdü. Ölüm gətirən səhra küləyi qoşunu məhv etdi. Ordunun tör-töküntüsü ilə Abraha Sanaya qaçı ki, burada da acınacaqlı və şərəfsiz bir sonluq tapdı. Allah öz evini, Kəəbəni belə hifz etdi.

Həmin möcüzə ilini məkkəlilər Ağ Fil İli adlandırdılar.

Həmin il Məkkədə Məhəmməd peyğəmbər (s.ə.) dünyaya gəldi. Onun tam adı Məhəmməd ibn Abdulla ibn Əbdülmüttəlib ibn Haşim Qüreyşiydi. Qüreyşilər sərvətinin əfsanəvi banisi Qusai öləndə onun Əbdülmənan adlı bir oğlu qalmışdı. Məkkədə o, hökmranlıq edirdi. Onun oğulları arasında yəsribli¹ qadınla evlənmiş və haşimilər tayfasının banisi olmuş Haşim adlı birisi vardi. Peyğəmbər (s.ə.) bu tayfadandır. Tayfa haçansa varlı və qüdrətli imiş. Məkkə ətrafindakı müqəddəs Zəmzəm qaynağını irsən həmin tayfa işlədirmiş

¹ **Yəsrib** – Mədinənin qədim adı.

ki, onu da bir vaxt Allah susamış Hacərə və oğlu İsmailə açmışdı. Tayfa sədəqə verməkdə əliaçıqlığına görə məşhurmuş. Amma bu barədə səhih məlumatı olan yoxdur. Yalnız orasını bilirlər ki, Peyğəmbərin (s.ə.) zamanı yetişəndə tayfa nə varlı olub, nə də xüsusi izzət sahibi. Məhəmmədin (s.ə.) babası Əbdülmüttəlib tayfanın sonuncu nəhəng kişisi sayılıb. Böyük sədəqələrlə o, iflasa uğrayıb ki, bu da onun izzəti üçün əvvəlcə nəticəsiz qalıb. Ərəblərin gözündə önəmlisi o idi ki, onun oğlu olmurdu. Bu da ona dəlalət edirdi ki, Allah ona mərhəmət göstərmir. Onda Əbdülmüttəlib and içir ki, oniki oğlu olsa, birini Kəebədə qurban kəsəcək. Bundan sonra dalbadal oniki oğlu olur. Onlardan birini, Abdullanı o, Kəebəyə gətirir. Amma bıçağı götürəndə göydən bir səda gəlir və buyurur ki, Abdullanı yaşatsın və əvəzin-də yüz dəvə qurban kəssin. Və elə alınır ki, Abdulla yaşayır və Aminə adlı bir qadınla ailə qurur, o da Fil İlində ona Məhəmməd adlı bir oğul doğur ki, bu da «Həmdolunmuş» deməkdir.

Mömin əfsanə belədir. Burda nəyin doğru olduğunu bilən yoxdur. Onu bilirlər ki, Abrahanın qoşunu həqiqətən Məkkəyə hücum çəkmiş və çıçək xəstəliyindən məhv olmuşdur. Daha sonra bilirlər ki, kasib haşimi tayfasında həmin vaxt Abdulla (mənası «Allahın qulu» deməkdir) adlı bir kişisinin Məhəmməd adlı bir oğlu olub.

Peyğəmbərin (s.ə.) dünyaya gəlişi ilə bir çox mömin əfsanə bağlıdır. O doğulan gecə səma mələkləri arasında böyük bir şənlik hökm sürüb. Allah dərgahında Peyğəmbərin (s.ə.) doğuluşunu bayram ediblər. Zülmətin ruhları, şeyatinlər və cinlər görüblər ki, göy üzündə şənlikdir. Lakin bayramın səbəbini heç biri aça bilməyib. Bu zaman yaman ruhlar ilahi qüdrətin sırrını öyrənmək

üçün göylərin qapısına sürünenlər. Ancaq şənliyin səbəbini öyrənə bilməyiblər. Ulu mələklər göylərin qapısında görünübər və yaman ruhların arxasınca iri, yanar məşəllər atıblar. İnsanlar bunu görüb ulduz axını adlandıriblар. Kahinlər isə bilirlərmiş ki, həmişə göydə ulduz axanda mələklər əllərindəki məşəllərlə yaman ruhları göylərin qapısından qovurlar. Məhəmmədin (s.ə.) doğuluş gecəsində İranda əsrlərdən bəri yanmış əbədi od söndü. Zəlzələ ölkəni bürüdü. Ktesifonda Birinci Xosrovun sarayı uçdu. Yalnız ondörd sütun salamat qaldı. Bu, həqiqi imanın qələbəsinə qədər İranı əldə saxlayan büt pərəst hökmdarların sayı qədər idi. Doğuluş gecəsində baş verən möcüzələrin sayı-hesabı yoxdur.

Amma bununla belə o, Məkkədə imkansız evdə doğulan fəqir bir uşaq idi. Doğum gecəsindən iki ay qabaq evlərinə bədbəxtlik üz verdi. Məhəmmədin (s.ə.) atası Abdulla Yəsribə gedərkən səhrada dünyasını dəyişdi. Oğluna qoyub getdiyi miras o qədər də böyük deyildi. O, kiçik bir evdən, beş arıq dəvədən və yaşılı qaravaşdan ibarət idi.

Məkkə şəhəri od saçan qayalarla əhatələnərək verimsiz vadidə yerləşirdi. Şəhəri ensiz küçələr doğrayırdı və bu küçələr zibil qalaqları ilə dolu olardı. Məkkədə hava ağır idi. Uşaqlar solğun və zəif böyüyürdülər. Məkkənin dörd yanınca səhra baş alıb gedirdi. Səhranın havası təmiz, insanları nəcib, igid və sağlam idi. Ona görə də südəmər uşağı bədəvi tayfasına tərbiyəyə vermək Məkkədə adət halını almışdı. Bədəvi qadınının südü ilə uşaq səhra qanunlarını, bədəvinin azad, igid düşüncəsini də əmirdi. Səhrada insan ərəb olurdu.

Südəmərləri tərbiyəyə götürən tayfalar ildə iki kərə Məkkəyə gələrdilər. Çünkü Məkkə südə-

mərlərinə səhrada böyük ehtiyac vardı. Valideynlər süd anasına və onun ailəsinə çoxlu hədiyyələr verirdi, bundan başqa, nəcib Qüreyş tayfası ilə süd qohumluğunun istənilən bədəviyə haçansa xeyri dəyə bilərdi.

Məhəmməd (s.ə.) doğulan ili də südəmər aramaq üçün Bənu Sad tayfasından adamlar Məkkəyə gəldilər. Lakin Məhəmmədi heç kim götürmək istəmədi. Ailə elə kasib görünürdü ki, yetim uşağı götürməyə dəyməzdi. Ancaq bütün bənusadlar körpələri götürüb vətənə yola düzəlmək istəyəndə südəmər saridan əli boşda qalmış Həlimə adlı kasib bir qadın oğlanı götürməyi qərara aldı.

Beləliklə Məhəmməd səhraya, Bənu Sad tayfasına düşdü ki, burda da o, bədəvi adətinə görə iki yaşına qədər ana südü əmməli oldu.

Sarı qum, bəhrəsiz çöllər, tayfalar içində ən kasibi olan bənusadların quru torpağı. Xırda, qara çadırlar, dəvə südü, bədəvilər və çadırın ağızından başlayan sonsuzluğun ilgimi. Bu ilgim, bu çadırlar, bu kasib, quru torpaq Məhəmmədin gözlərinin yarıdərklə görüyü ilk şeylər oldu.

Bənusadlar xalis bədəvilər idi və Peyğəmbərin (s.ə.) qulaqlarının eşitdiyi ilk şeylər də sözün qüdrəti və bütün dillərin ən nəcibinin incə ifadələri barədə uzun, müdrik söhbətlər oldu.

Kiçik tayfanın həyatı ağırdır, amansızdır, təhlükərlə doludur. Hətta uşaq da təhlükələrə məruz qalır. Lakin Məhəmməd bənusadlardan deyildi, kübar bir Qüreyş idi. Arxasında özünün yalnız söhbətlərdən bildiyi Məkkə şəhəri sipər kimi dayanmışdı. İlk duygusu bu olmuşdu: səhra, sonsuzluq, təhlükələr və möhkəm əminlik ki, dar ayaqda hardasa tam uzaqlarda, böyük çölün o üzündə laxlamaz, dağılmaz bir himayəyə bel bağlamaq olar. Bənusadlar üçün də o, bir seçkin idi, doğuluşun-

dan Şəhərlər Xatununa, qüdrətli qüreyşilərə mən-sub idi. Sonsuzluğu, təhlükələr qarşısında qorxunu, naməlum əlin himayəsini və müdafiəsiz, si-pərsiz bənusadlardan qüllə hündürlüyündə ucada durmaq duyğusunu körpə Məhəmməd beləcə öz gözləri ilə gördü.

İki yaşları tamam olanda südəmərlər adətən öz ailələrinə dönərdilər. Lakin bənusadlar Məhəmmədi daha bir il saxlamağa icazə istədilər. Uşaq onlara xoşbəxtlik gətirilmiş. Peyğəmbərin (s.ə.) həyatı köçərilərdə də əfsanələrlə haşıyələnmişdir. Sürünün yanından ötəndə qoyunlar onun qarşısında baş əyərmişlər, Ay onun hüzuruna enərmiş, o, ayağını basdığı yerdən ot boy verəmiş. Peyğəmbərin (s.ə.) səhrada qalması ilə bağlı gözəl bir əfsanəni danışmaq burda yerinə düşərdi: Bir dəfə, Məhəmmədin dörd yaşı olanda o, süd qardaşı Məsrutla çölün düzündə oynayırmış. Bu zaman adamın gözünü qamaşdırın ağı libasda qəflətən bir cüt mələk peyda olur: Cəbrail və Mikail; onlar oğlanı ustuyla yerə uzadıb sinəsini yarırlar. Ürəyinij çıxarırlar, hərtərəfli təmizləyirlər və Adəmdən üzü bəri hər bir insanın içində gəzdirdiyi irsi suç dammasını sıxbı çıxarırlar. Gələcək nazillik üçün onu beləcə hazırlayırlar.

Məhəmmədi səhradan geri, anasının yanına qaytaranda onun dörd yaşı vardi və altı yaşı olanda anası Aminə dünyasını dəyişdi.

Məhəmməd yetim qaldı və heç nəyi yox idi. Anası Yəsrib ətrafındaki səhrada öldü və uşağı oğulluğa götürən tapılmadı. Yaşlı qaravaş Bərəkə axırda onu gözəl Məkkəyə, babası Əbdülmüttəlibin yanına gətirdi. Haşimilərin ən cavani və ən kasıbü Məhəmməd orda yaşadı. Əbdülmüttəlib qocalmışdı və tökülb-itirdi, bilmirdi ki, tayfasında peyğəmbər böyüyür. Yalnız ölümündən qabaq

o, Məhəmmədi yadına saldı və indi haşimilərə böyüklük etməli olan oğlu Əbu Talibə uşağı oğluluğa götürməyi tapşırırdı.

Əbu Talib də kasib idi və ona çoxlu uşaq əta olunmuşdu. Qardaşı oğlunu o, evinə götürdü, yalnız onun boğazına baxdı, artıq şeyə gücü çatmadı. Haşimilərin başçısı kimi Əbu Talib ticarətlə məşğul olurdu. Öz karvanları ilə o, Suriya və Yəmənə gedirdi. Bu zaman Məhəmməd böyük Məkkə şəhərində tək qalırdı. Bir dəfə Əbu Talib karvanı yükleyəndə Məhəmməd onun yanına gəldi, ona qışılıb dedi:

- Məni də götür, Əbu Talib, çünki Məkkədə qeydimə qalacaq bir kəs yoxdur.

Və Əbu Talib peyğəmbər Məhəmmədi (s.ə.) peşəkçi kimi özü ilə Suriya səhrasına götürdü, İraq çöllərindən keçərək. Aramsız lōhrəmlə karvanlar səhralardan, düzlərdən keçib-getdi. Büyük torpağı, Bizans kralının camaatını və səhrada tək-tənha öz canlarının xilası üçün ibadət edən mömin rahibləri görmək ona nəsib oldu.

Suriya və Yəmən arasındaki dünyadan Məhəmməd öz əmisi ilə çox keçirdi. Axırda da karvan Məkkəyə dönürdü. Məhəmməd böyüyürdü və haşimilər içində ən kasibi kimi hələ də əmisi-nin yanında qalırdı. Sonra müharibə özünü yetirdi, tipik bədəvi müharibəsi. Qureyşilərin qohum tayfası Bənu Kinanaya hücum edildi. Zəngin tacirlər döyüşə girib öz qan qardaşlarını dəstəkləməkdə bir an belə tərəddüd etmədilər. Məhəmməd də döyüşə getdi, haşimilərin onaltıyaşlı ox daşıyanı kimi. Fəqət onun qəlbini döyüş əməllərini aşkarca götürmürdü. Döyüşdən geri qayıdan kimi o, Məkkə qurumlarından birinə daxil oldu ki, bunun da vəzifəsi məkkəli tacirlər arasında doğruluğu qorumaqdan ibarət idi.

Məhəmmədin tacirlik uğurları heç də yüksək deyildi. Əksinə, alver pis gedirdi və günlərin birində Əbu Talib öz qardaşı oğlunu varlı məkkəlilərdən birləşdirən çoban verdi. Məhəmməd qoyunları Məkkənin ətrafında otarır və əvəzində cüzi muzd alırdı. Sonralar o, malını Məkkə ətrafindakı bazarlara çıxaran xırda tacir oldu. Bu da ona sərvət gətirmədi. Lakin əvəzində tədricən məkkəlilər arasında həddən artıq abırlı və düzgün insan, tacir adını qazandı ki, bütün hallarda onun sözünə bel bağlamaq olardı. Bu ona Əl-Əmin ləqəbini qazandırdı ki, mənası «Etibarlı» deməkdir.

Tacirlər şəhəri Məkkədə etibarlılıq insannın ən böyük ləyaqəti sayılırdı. Bu xasiyyətin sahibi acliq nə olduğunu bilməzdidi. Ona görə də nüfuz sahibləri bu doğruncul gənci öz yanlarına götürdürlər. Ömrünün iyirmibəşinci ilində ölkəni acliq bürüyəndə varlı dul qadın Xədicənin yanında ona işlər müdürü vəzifəsi təklif olundu. Əmisinin məsləhəti ilə o bu vəzifəni qəbul etdi.

Beləliklə, Allahın Peygəmbəri (s.ə.) yadlarının karvanlarını səhraya sürən, mal alıb, mal satan və başqalarının cibini dolduran var-dövlət qazancçısı tacirə çevrildi.

XƏDİCƏ

Allah mənə heç vaxt on-dan yaxşı övrət nəsib etmədi.

*Məhəmməd
(s.ə.)*

Düzənlikdə karvan gedir. İyirmi, otuz dəvə əzəmətlə bir-birinin ardınca addımlayır. Gözlərində qəmli vüqar var, yerişləri ahəngdar dinclikdir. Dəvə aramla, etinasız yeriyir, lakin sarvan ehtiyatsızlıq edib peşəyə yaxınlaşanda o, boynunu irəli uzadıb sarvanı möhkəmcə qarpır. Dəvə qorxuludur, bic və amansız. Peşəyin hörgücündə cavav bir oğlan oturub. Başında ipək çalma var və o, səliqə ilə geyinib. Gözlərinə ətirli yağ sürtülüb ki, səhranın qaynarlığı xətər yetirməsin. Cavanın iyirmibəş yaşı var, ərəbin bəzəyi sayılan saqqalı hələ çox qıсадır. Sifəti ciddidir. Dəvələr ağır yük-lər aparır və bu yüklər daha da ağırlaşmalıdır, cavav buna çalışır. Cavanın gözləri qaradır, zəhmli-dir. Onlar sakitcə uzaqlara baxır. Əlləri üləma əl-ləri kimi yumşaqdır və ağızı bəyaz sifətində qır-mızı qan zolağı kimidir.

Saatlar ötür. Cavan uzaqlara baxır. Yenə də o burda hamidan birincidir və yenə də onu görünməz Məkkə əzaqdən-azağa hifz edir. Bəs Məkkə-dəki insanları kim hifz edir? Cavan bunu bilmir. O, qarşısındaki geniş dünyaya baxır. İnamlı karvanını sürür. Mallarını satır, çoxbilmiş tacirlərlə sövdələşir, alacağını əlüstü alır və sahibəsinin sərvətini artırır.

Sonra yenidən səhra, dəvələr, tənha saatlar və tənha düşüncələr. Səhradakı insan nə haqda düşü-nür? Qumun əbədiliyi, səmanın sonsuzluğu və bunların hər ikisinə hakim kəsilmiş gözəgörün-

məz qüdrətlər haqqında. O, Allahı düşünür. Məhəmmədin gözü önündə açılan dünyada Allah və dini problemlər haqqında düşüncələr geniş yayılmışdı. Bugünkü siyaset kimi o vaxt Allah dünya olaylarının mərkəzində dayanırdı. Hər bir insan Allahın qüdrəti barədə düşüncələrə dalırı, hər kəs də başqasının fikrini təkzib edirdi. Məhəmmədin karvanları Suriya və Yəməndən keçirdi. Hər iki ölkədə Allah ən aktual problem idi. Bazarlarda, hökumət idarələrində, kilsələrdə, hamam və bağlarda yalnız Allah barədə mübahisələr gedirdi. Təriqətçilər meydanlarda vaizlik edirdilər, hərə öz imanının doğruluğunu mədh edir, başqalarının yanlış təlimini lənətləyirdi. Monofizitlər¹, monofelitlər², qreqorianlar, koptlar³, nestorianlar⁴ və bütün yönlərdən olan yəhudilər bir-biri ilə birbaşa və dolayısı mübahisə aparırdılar; onların hamısı bircə şeyə, hamı üçün eyni səslənən və hərənin başqa cür qavradığı ilahi vəhyə, Bibliya istinad edirdi. Dinclik içində öz karvanı ilə şəhər və səhralardan keçib-gedənlər də iman mübahisəsinə çəkilirdilər. Fanatik vaizlər bazarlarda onların başına yığışırıdı. Səhralarda yaşılı tərkidünyalar onlarla görüşüb dini düşüncələrini soruşturular, dönyanın sonunu vəd edirdilər və burada da

¹ **Monofizitlər** – monofizitizm tərəfdarları. Monofizitizm İsanın yalnız ilahi təbiətini qəbul edən, onun insani təbiətini yaxın buraxmayan Kiçik Asiya və Afrika kilsələrinin təlimi.

² **Monofelitlər** – 7-ci əsrдə Bizansda ortodoks ehkamlı monofizitlər arasında rəsmi kompromis kimi yaranmış xristian təliminin tərəfdarları. Monofelitlərə görə İsa ikili təbiətə, lakin bir iradəyə və «enerjiyə» malik olub.

³ **Koptlar** – Misir xristian kilsəsinin tərəfdarları.

⁴ **Nestorianlar** [Nestor tərəfdarları. **Nestor** – müdrik müşavir, icma ağsaqqalı (yunan əfsanəsinin çox sinli, müdrik padşahının adından)] – şərqi xristian təriqəti nestorianlığın tərəfdarları.

müqəddəs vəhyə söykənirdilər. Qısaçı, din bütün maraqların mərkəzində dayanırdı.

Məkkədən olan qərib də bilirdi ki, din çeşidli təmənnaların qaynar nöqtəsi ola bilər. Səhranın böyük şəhəri müqəddəs ocağın ətrafında salınmışdı. Kəəbənin böyük meydanında da allahlar barədə müzakirələr gedirdi, orda da tayfalar Hüballın, Əl-Latin, Əl-Üzzanın qüdrəti barədə mübahisələr edirdilər. Xristian və yəhudilər də gəlib Allahdan qəbul etdikləri vəhylərlə öyünür, öz təriqətlərini vəz edirdilər. Bu mübahisələr Məkkə tacirlərinin ürəyincəydi, onlar artıq bunlarsız da məşhur olan Məkkəni daha da məşhurlaşdırırdı.

Lakin tacirlərin özləri öz allahlarının reklam bütürinə çox az inanırdılar. Qədim din ölmüşdü. Qalan yalnız reklam, mənasız mərasim, keçmişin kultu, rüsvayçılıq və cahillik idi. Məkkədə bunu çoxları duyurdu, çoxları bilirdi. Zəngin şəhərdə ölü allahlar hökm süründü. Ancaq bu allahlar şəhər üçün var-dövlət qaynağı olduğuna görə onlara dəyib-toxunmaq olmazdı. Tacirlər bunu ciddi-cəhdələ və qətiyyətlə qadağan edirdilər. Həqiqi imana can atan kəs, ilahi gerçəkliyi arayan şəxs Məkkəni tərk edirdi. Belə allah arayıcılarının sayı-hesabı yox idi, fəqət bu, məkkəliləri narahat etmirdi. Hər kəs öz xilasını istədiyi yerdə axtara bilərdi, amma təkcə Məkkə sərvətinin sütunları laxlamamalıydı. «Həniflər» adlanan bu allah arayıcılarından ehtiramlı kinayə ilə ötüşürdülər.

Ancaq Məkkədən qıraqda da haqqı tapmaq olardı. Suriyada, Fələstində, Misirdə, Ərəbistanın əksər qonşu ölkələrində xristianlar bir-biri ilə barışmaz mübahisələrdə idilər. Allahi arayan sadə məkkəli burdan baş tapa bilmirdi. Yəhudilər, xristianlar, təriqətçilər – Allahi arayan əksər ərəblərə onlar ruhi bəxş edə bilmirdilər. Həniflər

səhrada vurnuxurdular, ilahi yazıları oxuyurdular və şübhələrdən əzab çəkirdilər. Az qala hamı Məkkənin ölü allahlarını lənətləyirdi. Az qala hamı Allah deyilən böyük, qüdrətli illahlığı yada salırdı ki, O da haçansa ərəb xalqına rəbbilik etmişdi. Bu illahlığa gedən yolu isə bilən yox idi, çünkü ərəblərin qədim təkallahlığı ölmüş, yalnız şüursuz şəkildə yada düşərək minillərin əfsanələrində dəfn edilmişdi. Ulu, böyük Tanrıya, Allaha yalnız həniflər ürəkdən tapınırırdılar. Bu Allahı yeni həyata qaytarmağa isə onların heç biri ürək eləmirdi. Səhra xalqı tərəfindən yarı dəli, yarı övliya sayılan qocalar, tökülb-itən bu allah arayıcıları dinclik tapmadan yalnız səhrada vurnuxurdular.

Bütün bunların hamisini Haşimi nəslindən olan Məhəmməd uzun səfərlərdə görüb-götürmüdü. O da bilirdi ki, Kəəbənin allahları ölüdür, o da bilirdi ki, həmin allahlar öz kultlarına görə nəyə minnətdar olmalıdır. O da bilirdi ki, uğrunda dünyanın mübahisə apardığı və vahid, qadir, müqəddəs Allahdan gələn vəhylər mövcuddur. Bunnların hamisini Haşiminin iri gözləri sorub içəri çəkirdi: səhranı, sonsuzluğu və haqq uğrunda mübahisə edən insanları. Fəqət Məhəmməd hələ cavın, dəvələrinin daşlığı yükler isə ağır idi. Öz sahibəsinin sərvətini artırmaq üçün yükleri o həmişə çoxaltmalydı. Xədicədən o, muzd kimi iki düyə aldı ki, bu da yaxşı haqq sayılırdı.

Praktiki həyatda Məhəmməd çevik və təcrübəli idi. Gecəli-gündüzlü tacirlərlə alver edirdi, gəlirini artırırdı və bu onun zehnini itiləyirdi. Düz üç il Xədicənin dəvələri ilə alverə getdi və çox az işlər müdürü tapılardı ki, uğurla doğruculluğu bu şəkildə birləşdirə bilsin. Xədicənin sərvəti çoxalırdı, onunla birlikdə də artıq iyirmisəkkiz yaşı tamam olmuş işlər müdirlinin hörməti artırdı. Mə-

həmmədin var-dövləti isə artmaq bilmirdi. O hələ də subay və uşaqsız, ərəblərin təbirinçə «quyruqsuz insan» idi.

Bu vaxt ona gözlənilməz bir xoşbəxtlik üz verdi.

Qüreyş nəslindən olan Hüvailidin qızı dul Xədicənin keçmiş tarix araşdırıcılarına az məlumdur. Görünür, haqqında danışmağa bir şey olmayıb. İkinci ərdən dul qalmışdı, zəngin idi, yaşı keçmişdi və ən kübar soydan, qüreyşilərdən idi. Məkkədəki bütün camaat kimi o da alver edirdi, heç kimə qaynayıb-qarışmırkı. Sərvət toplayır və xoşbəxtliyin həsrətini çəkirdi. Evinin künc bacاسından hərdən göründü ki, gənc işlər müdürü və sarvan malla evə daxil olur. Məhəmməd cavan və gözəl idi. Qadının ürəyini ovlamışdı. Xədicəni isteyən çox idi, lakin Məkkədə az adam tapılardı ki, daxili ləyaqətdə və xarici cazibədarlıqda Məhəmmədə tay olsun.

Bir dəfə Xədicənin Maysara adlı qulu Məhəmmədin yanına gəlib soruşdu:

- Niyə evlənmirsən? Sənin yaşında kişilərin ən azı bir arvadı və bir neçə uşağı olur.

Məhəmməd də belə vəziyyətdə əksər kişilərin verə biləcəyi cavabı verdi:

- Özümü saxlamağa zorla pul qazanıram. Gəlirim arvad-uşağa bəs eləməz.

- Əgər varlı, gözəl, üstəlik də kübar bir qadın olsaydı?... – Qulluqçu soruşdu.

- Beləsi tapılmaz, - Məhəmməd ehtiyatla cavab verdi.

Bir gün sonra Xədicənin özü Məhəmmədin yanına gəlib bildirdi:

- Məhəmməd, sədaqətinə, doğruculluğuna və yaxşı xasiyyətlərinə görə səni sevirəm. Xalq içinde hörmətin var və mənim kimi zadəgan Qüreyş

soyundansan. Özümü sənə xanımın kimi təklif edirəm.

Məhəmməd Xədicənin təklifini qəbul etdi.

Bundan sonra qədim ərəb üslubunda bir məzə başladı. Kasıb işlər müdürü ilə nigah Xədicə üçün aşkar mezalyans¹ idi. Qəti təsəvvür etmək olmazdı ki, qadının atası buna razılıq verəcək.

Xədicə Məhəmmədin və haşimilərin başçılarının da dəvət olunduğu bir qonaqlıq düzəltdi. Məclisin başında Xədicənin atası Hüvailid əyləşmişdi. O, yaşlı və içkiyə aludə idi. Xədicə atasının badəsini dalbadal doldurur, o da bunları sevinc və minnətdarlıqla bir-bir boşaldırdı. Axırda gözəl qaravaşlar gəldilər, qocanın qabağında rəqs edib qaval çaldılar ki, bundan sonra da onun kefi kökəldi. Amma başı sinəsinə düşəndə, əlləri əsmeyə başlayanda Xədicə toy paltarını gətirtdi və bundan sonra haşimilərin ağsaqqalı Əbu Talib qardaşı oğlunu təriflədi və bir-iki dəvə dəyərində başlıqla Xədicənin elçiliyini elədi.

Qoca danışıqdan bir şey anlamadı. Nitq sona yetdiqdə Xədicə atanını oturtdu, onun əlini qabağa uzatdı və ata xeyir-duasını verdirdi. Adətə uyğun olaraq həmin an kasıblara bir dəvə kəsildi və hallı əmilərdən biri tələsik kəbin duasını söylədi. Səhərisi Xədicənin atası bu xoşagəlməz hadisədən xəbər tutdu, əvvəlcə kürəkəninə və bütün Haşimi tayfasına qan davası elan etmək istədi. Onun hırsını soyutmağa güclə nail oldular.

Məhəmməd Xədicə ilə belə evləndi.

Bu ailə uzun illər yaşadı və Xədicə ölüm gүnünə qədər bircə kərə də peşmançılıq keçirmədi ki, Haşimi tayfasından olan kasıb sarvanı özünə ərəseçmişdi.

¹ **Mezalyans** – (fran.) bir-birinə tay olmayan insanların kəbini.

MƏHƏMMƏDİN SURLULUĞU

Mən də yalnız sizin kimi bir insanam.

Quran (41,5)¹

Xədicə ilə ailə qurmaqla Məhəmməd Məkkənin ali təbəqəsinin üzvü oldu. Hörməti artdı. Surlaşdı. Başını salıb alveri ilə məşğul olurdu. Hərdən Kəebənin böyük həyətinə gedir və xoşbəxt ailə qurmuş nüfuzlu tacir həyatı sürürdü. Deyildiyi kimi, Xədicə öz seçimindən peşiman deyildi. İyirmidördillik birgə yaşayışda Məhəmməd yaxşı ər nümunəsi olmuşdu. Zaman dinc və olaysız ötüşmüştü. Şəhərdə Məhəmmədin səliqəli xarici görünüşünü, çılgın təbiətini, sonsuz ədalətini və mömin Allah qorxusunu təqdir edirdilər. «*Yaxşı ad, yaxşı qadın, öncə də namaz – yer üzündə mənim üçün ən gözəl şey bunlardır*». Bir dəfə o belə demişdi.

Hüdud bilməyən kişilik qabiliyyəti, sonralar olduğu kimi, o vaxt da Məhəmmədin qüruru idi. Bu qabiliyyət onu ölkənin bütün tayfalarının sevimli etmişdi. «Allah ona otuz kişinin gücünü vermişdir», mömin ərəb dindarları ehtiramla bildirirlər. Şərq xalqları üçün bu, Qüdrət Sahibinin mərhəmətinin ən güclü sübutu idi. Öz gücünü sübut etməyə sonralar Məhəmməddə imkan yarandı. Burda diqqətəlayiq odur ki, ərəblər arasında ən qadir kişi özündən xeyli yaşılı arvadına onun ölümünə qədər sadıq qaldı.

Məhəmmədin yolu təmiz, ləkəsiz və düzgün idi. Onun arxasında danışmağa söz tapa bilmirdi-

¹ Azərbaycan dilinə tərcümədə 6-cı Ayə. Romandakı ayələrlə Azərbaycan dilinə tərcümədəki ayə və surələr üst-üstə düşdükdə ayaq qeydi göstərilmir.

lər və məhz dostlarının ən yaxın dairəsindən, onun intim həyatından məlumatı olmalı insanlardan Peyğəmbərin (s.ə.) sonrakı mötəbərləşməsinin ən qaynar, ən sadıq ardıcılırı əmələ gəlir.

Xoş rayihələr Məhəmmədin şakəri idi. Şərqin bütün ətriyyatı – ənbər, müşk, kirşan, ənlik və saç yağıları onun daimi işlətdiyi şeylərdi. Görmə qabiliyyətini qorumaq və parlaqlığı artırmaq üçün gecələr gözlərini sürmələyirdi. Qara, basmali saçları çiyinlərinə töküldü və iki hörüyə vurulurdu. Başına incəliklə içəri qırçınlamış ipək çalma qoyurdu. Gündə bir neçə kərə yuyunur, dişlərinin ağlığını saxlamaq üçün həmişə nəsə çeynəyirdi, bütöv saqqal saxlayırdı, sarımtıl-qonur çalarlı ciddi üz cizgiləri vardı və bütün qoxulara qarşı çox həssas idi. Onda özünə qarşı ikrəh oyatmaq istəyirdinsə, yanında sarımsaq, yaxud soğan yeməyin kifayət idi. Mötəbərləşməsindən once Məhəmməd beləydi və ömrünün sonuna qədər belə də qaldı. Öz cisminə, gücünə və gözəlliyinə vurğunluq islamın əsas səciyyəsindən birinə çevrildi. Cismi və cismə vurğunluğu lənətləyən xristian tərkidünyalarını və tövbəçilərini Məhəmməd (s.ə.) başqa aləmin kabusları hesab edirdi – nifrətəlayiq və anlaşılmaz.

Lakin həyat sevinclərinə bu cür gözgörəti aludə olmuş sığallı, xoş rayihəli, nəcib, zəngin şəxs ciddi və sərt idi. Təsadüfi deyil ki, xoş rayihə və qadınlarla yanaşı namazı o özünün ən böyük sevinci sayırdı.

Qırx yaşına çatanda Məhəmməd Məkkənin parlamentinə, Kəəbədəki icaslara getməyə başlayır. Burda o, sözübütöv, adil, biraz da qaradınməz insan kimi tanınır. Sərbəst nitq, cilalanmış ifadə, ərəblərdə şerqoşma bacarığı kimi dəyərləndirilən istedad, görünür, bu ciddi insana verilməmişdi.

Əvəzində onun adilliyinə arın-arxayın bel bağlamaq olardı. Tacirlər arasında mübahisə düşəndə, kimsə aldadıldılığını və haqqının pozulduğunu görəndə Məhəmmədin yanına gedirdi. O da ciddi və işgüzarlıqla məsələyə baxıb öz hökmünü verirdi.

Məhəmməd Kəəbə allahlarının mömin ibadətçisi deyildi, əslində məkkəli tacirdən bunu heç gözləmirdilər də. O da hamının etdiyini edirdi, gündəlik mərasimlərdə olurdu və gündəlik duaları oxuyurdu. Lakin hərdən Məkkə ətrafındakı çılpaq çölləri gəzməyə üstünlük verirdi, tək-tənha, xəyallara dalaraq, bəlkə də dua edə-edə. Belə şeylər olurdu. Heç kim buna görə hörmətli bir insana irad tuta bilməzdi. Belə məsələlərdə Məkkə tam dözümlü idi.

Ancaq bu dövrdə Məhəmməddə antipatiya əmələ gəlmışdı. O, Kəəbənin həyətində daima dolaşan baxıcılarla, ovsunçulara və gözbağlayıcılarla nifrət edirdi. Fəqət bu da son olaraq onun şəxsi işi idi, çünkü pullu cadugərliyə inanmağa heç kəsi məcbur etmirlər. Maariflənmiş Məkkədə bu da ən uzağı mövhumatçı, cahil bədəvidir.

Öz insandaşlarına Məhəmməd həmişə səmimi və yatımlıdır. Kim bir vaxt ona qulluq göstəribəsə, təşəkkürünə umud edə bilərdi. Əmisi Əbu Talib müvəqqəti qitlıq keçirəndə Məhəmməd onun oğlu Əlini evladlığı götürdü ki, bu da həmişəlik onun evində qaldı. Əli gözəl bir oğlan idi, biraz birtərəfli, amma cəsur, nəcib və təşəbbüskar. Onun böyük gələcəyivardı, islamın dördüncü xəlifəsi oldu.

Yayda Məkkədə istilik dözülməz olanda Məhəmməd digər adlı-sanlı tacirlər kimi Taifə köçürüdü, yaxud öz çadırını mağaralarında həmişə sərinlik olan Hira dağının yaxınlığında qururdu. Məkkə yaxınlığındakı bu çılpaq dağı Məhəmməd

çox xoşlayırdı ki, onun zirvəsindən də becərilməyən yabanı təbiəti və uzaqlardakı Taif bağlarını seyr edə bilirdin. Hətta ailəsi Məkkəyə qayıdanda da o hərdən Hirənin mağaralarına getməyi xoşlayırdı.

Nazilliyə qədər Məhəmməd belə yaşayırıdı. Həyatı dinclik içində, sakit keçirdi, əməlləri şərəfli, namuslu, gözəçarpmaز idi. Ölənə qədər o bunları vurğulamaqdan usanmırıldı.

Ərəb ölməzlik fikrinin nə olduğunu bilmirdi. Ölməzliyi o, dünyəvi artımla, öz tayfa ağacında yeni budağın yaradılması ilə əvəz edirdi. Məhəmməd də uşaq isteyirdi və Xədicə ona uşaq bəxş etdi. Dünyaya üç oğul, üç qız gətirdi. Bununla Məhəmmədə son xoşbəxtlik daması da verilmiş oldu. Məhəmməd allahlara çoxlu nəzir gətirdi. Oğlanlarının adını Əlqasim, Əbdəmanaf və Əttahir qoydu. Bu, Məhəmmədin o vaxt hər hansı dini düşüncədən nə qədar uzaq olduğunu bariz göstərir. Zira Əbdəmanafın mənası «Manafın qulu» deməkdir və Manaf Kəəbənin ən məşhur bütü idi. Özünə isə o, ərəb adətinə görə Əbu Qasim deyirdi ki, bu da Qasimin atası anlamındadır.

Məkkənin küçələri çirkələ doludur. Orda insanları yaman ruhlar sarmışdır. Ensiz, qaranlıq sokaklarda xəstəlik və ölüm yuva salmışdır. Hər il Məkkədə çoxlu uşaq tələf olurdu və bir gün Peyğəmbərin (s.ə.) hər üç oğlu bu ölülörin sırasına qatıldı. Məhəmməd yenidən «quyruqsuz adam»a, ölümlü insana çevrildi, onun başqasında yaşamaq iddiası olmadı. İtkisini o, ləyaqətlə qarşılıdı. Amma bəlkə də bu, həyatının ən böyük ağrısı, bəlkə də dərin daxili dönüşünə ilk təkan oldu.

Məhəmmədin həyatı tədricən, əvvəllər az qala sezilmədən dəyişdi. Daimi şuxluğu onu tərk etdi. Kəəbənin böyük həyatində az-az göründü, al-

lahlara çatan qurbanları getdikcə azaltdı. Fəqət bunların hamısı hələ nəzərə çarpmırdı. Yad müşahidəçinin gözündə Əbu Qasim, Məhəmməd Haşimi Əl-Əmin hələ də surlu vətəndaş idi. Öz oğulları ölsə də, əmisinin oğlunu evladlığa götürmüdü. Böyük qızı artıq sayılan bir kişiyə ərə getmişdi, ikinci qızı nişanlanmışdı. Var-dövləti də durmadan artırdı. Deməli, yad göz üçün güman etməyə heç cür əsas yox idi ki, Məhəmməd qəm-qüssəyə batıb.

Ancaq Məhəmməddə aydın görünən bir dəyişiklik baş verirdi. Bu sakit, təmkinli tacir qəfflətən elə bir iş tutdu ki, onu nə ondan əvvəl, nə də ondan sonra heç bir məkkəli etməmişdi: alverinə məhəl qoymamağa başladı. Qazanmağa ara verdi. Bazarlarda görünüb qiymətləri sövdələşmək, karvanları yükleyib yola salmaq əvəzinə Məkkənin ətrafında gəzib-dolaşdı, ad-san yoldaşlarına əhəmiyyət vermədi və daxili bir dincsizliyə düçər olan insana çevrildi. Tez-tez onu sallaq yanaqla, səyriyən gözlərlə çöllərdə məqsədsiz-mərəmsiz vurnuxan gördülər. Özünün saraysayağı evində, Kəəbənin şimal tərəfində artıq o, nadir qonağa çevrilmişdi. İçində nəsə baş verirdi, fəqət dəyişməsinin səbəbini heç kimə izah edə bilmirdi. Bəlkə bunu özü də bilmirdi. Amma bir şeyi dəqiq bildirdi: Məkkədəki mənasız həyat, pul hərisliyi və insandaşlarının imanı artıq onu qane etmirdi. Daha yüksək həyat amacı, ruhi dinclik arayırıdı. Məkkəlilər onu bəyənirdilər. Məhəmmədin dəyişməsini qəti gözləməyən Xədicə də xoşbəxt yaşadıqları bu qədər ildən sonra ərinin yolunu kəsməkdə özünə haqq verə bilmirdi. Ona mane olmadı, bəlkə bu ümidlə ki, günlərin birində o özü yoluna qayıdacaq. Çünkü tənəhalığa, dini məftunluğa meyl Məkkədə yeni deyildi. Daxili boşlu-

gün, dincsizliyin, dini narahatlığıın bu duyğularına – hərdən şəhərin ən yaxşı başlarına yağan həmin hisslərə bələd idilər. İnsanın tənhalıqda keçirdiyi zamana «tövbə ayları» deyirdilər və can fenomeni barədə qayğılanmırıldılar. Xədicə də əvvəl burda narahatlığı bir səbəb görəmədi.

Məhəmmədə ən çox şəhərin şərqindəki Hira dağında rast gəlirdilər. Ordan Məkkəni, daşlı-səhralı və sonsuz çölləri açıq görmək olurdu. Dağda dərin mağaralar vardı və xəyalçı tənha Məhəmməd qımlıdanmadan içində qapılıb günlərlə, saatlarla həmin mağaraların ağızında otururdu. Qızları ona yemək gətirirdi, o isə onlara qəti fikir vermirdi. Uzaqlara, daşlı çöllərə, mavi polad rəngli sonsuz göylərə baxırdı. Hira dağının kölgəsi onu örtürdü.

Məkkə tacirləri hərdən bu dağdan keçib-ge-dərdilər. Onlar bürünüb oturmuş bu insana etinəsizliqlə baxıb qeyri-müəyyən bir hökm çıxardılar:

- Bizim Məhəmməd hənif olub.

İKRA

*Qalx ayağa, Peyğəmbər,
aç gözünü, bir dinlə.
Varlığımızdan xəbər ver
insanlara hər yerdə.
Keç qurudan, dənizdən,
məşəl yandır ürəklərdə
sən sözdən.*

Puşkin

Məhəmmədin səhrada gördüyü nəydi? Səhra insansız deyildi. Məhəmməd çılpaq qayaların arasında, Məkkə ətrafındaki əbədi, boz çöldə dünyəvi iztirabdan qurtuluş axtaran yeganə adam deyildi. Sayı-hesabı bilinməyən həniflər onun kimi dörd yanı dolaşardılar. Şalax libaslara bürünüb onlar qayaların kölgəsində oturardılar. Əzəli haqq barədə düşüncələrə dalardılar, qədim, yad kitablar oxuyardılar, gözə görünməz allaha ibadət edərdilər. Məhəmməd onlarla görüşür, söhbət edir, onların sarsıntılarını dinləyib birlikdə qədim yazıları oxuyurdu. Haqqı isə tapa bilmirdi, çünki bu onun özü kimi həniflərə də qapalı idi.

«Bilsəydim, Aləmin Rəbbi, sənə necə ibadət edilir, hər cür ibadətə, doğrusu, can-başla hazır olardım», həniflər arasında ən məyusu Zeyd ibn Əmir deyirdi. Übaydulla, Omar, Üməyya və digərləri öz sarsıntılarını yalnız Məhəmmədə aça bilirdilər. Əzab və suç içindəki dünya onların qarşısında dayanmışdı – saysız bütlərin hökmranlığı altında. Ehtiyac, çirk və ölümcül savaş içində insanlar doğuluşdan ölümə gedən qısa yolla imansız və tapınışsız irəliləyirdilər. Hənifin qəlbi sarsılında o, insanın qədim həvəsində, mahnında dinclik arayırdı. Amma bu, dünyəvi, məisət mahniları

olurdu, zira həniflər haqqın nə olduğunu bilmirdilər. «**Onlar yerdən qopa bilmirlər**», Quran onların barəsində belə buyurur.

Həniflərin ən görkəmlisi, Xədicənin gənclikdən Allah sorağında olan və ömrünün sonuna qədər Onu tapa bilməyən əmioğlusu kor, qoca Varaka ibn Nofəl idi. Varaka bütün imanlılara baş vurmuşdu, qədim yazıları oxumuşdu, bütün allahlara ibadət etmişdi. Haqqı isə tapmamışdı. Əvvəlcə bütçü, sonra yəhudidi, axırda xristian olmuşdu; müqəddəs yazının müəyyən parçalarını ilk dəfə ərəb dilinə çevirmişdi. Ömrünün sonunda başa düşdüyü yeganə şey dərin bir inam olmuşdu ki, haçansa kimsə haqqın bünövrəsini qoyacaq. Bu insanın kimliyini və onun haçan gələcəyini, təbii ki, Varaka bilmirdi. Onun sayəsində Məhəmməd yəhudidi və xristianların yazılarını, peyğəmbərlərə inamı və bəşəriyyətin sirlərindəki sarsıntıları öyrəndi.

Məhəmmədin qəlbi get-gedə zülmətləşirdi. Onun gözləri önündə dünya bomboz, səma mavi polad rəngində bərqərar idi. Haqq onların arasında yox idi. Məhəmməd dinclik tapmadan ölkəni dolaşırkı, dağyuşarı, dağsağı. Paltarı didik-didik olmuşdu. Məkkəli kübar tacirdən əsər-əlamət qalmamışdı. Saçları dağınıq, yerişi ləngərli olmuşdu, iri, şaşqın gözləri ilə ətrafına baxınır, günlərlə əlini xörəyə vurmurdu. Onu görən düşünməli olurdu: Xədicənin ərinin halı pozulub. Amma onun nəyə mübtəla olduğunu heç kim bilmirdi, o özü də. Təhsil görməmiş adı bir tacir idi, sözün qüdrəti ona əta edilməmişdi. Hansı iztirabların qamçılayıb onu çöllərə saldığını, şaşqın baxışının hansı möcüzələrin sorağında olduğunu özü də deyə bilmirdi. Gecəli-gündüzlü Hira dağının sərin mağarasına qapılırdı.

Ətrafında Hicazın qeyri-adi təbiəti baş alıb gedirdi. Diş-diş qayalar əbədi Günəşdə od tutub yanındı, gün batanda onlar qövsi-qüzehin bütün çalarlarına boyanıb bərq vururdular. Quru, təmiz havə geniş, sonsuz qütbü qapanmağa qoymurdu. Dağın zirvəsindən Məhəmməd dünyanın nəhəng qumunu, çobanların öz qoyun-keçisini otardığını görürdü, əzəmətli dəvələrin tayfaları uzaqlara daşıdığını və qəfil dəyişmədə, az qala toran düşmədən gecənin qəfil gəlişini müşahidə edirdi. Aylarla dinib-danışmırıldı. Heç bir insanın, heç bir canlı varlığın yolu onunku ilə kəsişmirdi. O yalnız daşları, qayaları, qumu və quru səhra havasının sayəsində adamın az qala başı üstünə enən əbədi ulduzları görürdü.

Bu ulduzlar, bu qayalar, bu daş və yarğanlar şəxsi həyat kəsb etməyə başlayırdı. Sakit gecələrde, sonsuz qaynar gündüzlərdə daşlar dil açırdı. Məhəmməd onlardan qaçırdı; onlar isə əl çəkmirdi. O, fəryad, qışkırtı eşidirdi, daşlar, qayalar səslərə çevrilirdi və bu səslər onu rahat buraxmırıldı. O, üzünü örtüb torpağa döşənirdi. Bədəni titrəyirdi. Əsməcə tutan dodaqları köpüklənirdi, çünkü insan səslərinə bənzəməyən səslər eşidirdi. Sonra ayılırdı. Alnını tər basırdı, bədəni qıçlaşırırdı. Məgarada büzüşüb çöməlirdi, gözləri uzaqlara dikilirdi və bu gözlər nə qaya, nə səma, nə də qum görürdülər. Bəlkə yazı xalqlarının istifadə etdiyi uzaq rəmzləri görürdülər, bəlkə yəhudilərdə Allahın bütün simalarını əvəz edən alovu görürdülər. Bəlkə qədim görüntülər, müdrik rahiblərin, karvan yollarının, sonsuz təriqətlərin xatirəleri zühr edib yoxa çıxırdılar. Və yenidən gün doğurdu, Günəşin qaynarlığı yenidən daşlara sancılırdı, yenidən səslər peydə olub cir, qorxunc və yad şəkildə Məhəmmədin qulağında səslənirdi. Və o,

yenidən səhranı dolaşır, üzünü örtüb özünü daşla-
ra çırçırdı. Həmişə də uzaq, gurultulu çağırış səs-
lənirdi, həmişə də şüurunda yarı eşidilən, yarı dü-
şünülən anlaşılmaz cümlələr, səslər və görüntülər
peyda olurdu. Və Məhəmməd yenidən yorgun-
üzgün torpağa döşənirdi, qayalara baxırdı, diksi-
nirdi, quru havanın gətirdiyi həmin səsləri, kəl-
mələri eşidirdi: «**Mənəm burda olan, dinlə mə-
ni!**».

İsti səhra havasında görüntü ilə fikir dolaşırıdı.
Göy və yer görüntülərlə dolurdu və həmin uzaq
səs uzaq dalğa zərbəsi, küləyin viyiltisi kimi Mə-
həmmədin qulağını silib keçirdi:

«Sən həmin adamsan, Rəbbin adını çağır!»

Fəqət səhradakı səslərin sayı-hesabı yoxdur,
səhranın insanın içərilərinə yeriyən gözü də say-
sız-hesabsızdır. Səhrada şeyatinlər, cinlər, yaman
ruhlar insanı dinc buraxmir və heç kəs bilmir ki,
onu yoldan çıxarmaq üçün iblis hansı avazdan,
hansı səsdən və hansı simadan istifadə edir. Mə-
həmməd (s.ə.) sadə bir insan, təhsil görməmiş
məkkəli tacir idi. Səsləri ayırd edə bilmirdi. Yal-
nız onu bilirdi ki, insanın dörd yanı şeyatinlərlə
doludur və onlar adamı öz toruna salmaq isteyir-
lər. Buna görə də elə bilirdi ki, özü mübtəlalıdır,
ağzı köpüklənə-köpüklənə bazarlarda dolaşır şey-
tan əməllərini yayanlardan və yer üzünün nemət-
lərindən qopa bilməyənlərdən biridir.

Lakin Məhəmməd (s.ə.) baxıcılara, mübtəlalılara
və ovsunçulara nifrət bəsləyirdi. İndi özünün
şeytan ovsununa düçar olduğundan qorxurdu.

**- Ömrüm boyu ovsunu və cadugərlərə nifrət
etmişəm, indi özümün onlardan biri olmağımdan
qorxuram, - Xədicəyə deyərmış.**

Lakin hansı əcinnənin onu rahat buraxmadığı-
nı bilmirdi. Mübtəlalılıqdan qorxurdu, dəhşətli səh-

ra dəliliyindən ehtiyat edirdi. Ona görə də səhra-da vurnuxur, dəmlilər kimi təngildəyir, şaşqın, anlaşılmaz nəzərlə ətrafına boylanır, xilas arayırdı və tapmirdi. Yerə çökürdü və tər içində olan bə-dəni uçunub titrəyirdi. Günlər, həftələr, aylar be-ləcə əzab və şəşqin səndələmə içində keçirdi.

Sonra Qədr Gecəsi gəldi – birdən-birə, gözlə-nilmədən, insanın ağılnı çasdıraraq.

Nədir Qədr Gecəsi?

Şərqli ilahi möcüzələrdən, Qüdrət Sahibinin xüsusi rəhmindən və Allahın barmaqları arasın-dan dünyaya baxmağa ixtiyarı olan surludan söhbət salanda deyir:

- Belə şey yalnız Qədr Gecəsində, möcüzələrin böyük gecəsində mümkündür.

Qədr Gecəsi ramazana, orucluq və tövbə ayı-na düşür. Ramazan otuz gündür, fəqət hansı gecə-nin Qədr Gecəsi olduğunu heç kim bilmir. Qədr gecəsində təbiət bir saatlıq yuxuya gedir. Çaylar axmağını dayandırır, külək əsməyini. Əcinnələr dünyadan möcüzələrini qorumağı unudurlar. Qədr Gecəsində otların boy verməsini və ağacların da-nışdığını eşitmək olur. Yuxuya getmiş çaylardan pərilər baş qaldırır, səhranın qumu dərin uyğuya dalır. Qədr Gecəsinə qatılanan insanlar üləma, ya-xud övliya olurlar, çünkü həmin gecə insan dünyaya Allahın barmaqları arasından baxır.

Qədr Gecəsində, ramazan ayında Allahın kə-lamı Məhəmmədə (s.ə.) nazil oldu.

Qeybdən gələn səslərdən, şeytan kabusundan, mübarizə, iztirab və sarsıntıdan üzülərək Məhəmməd (s.ə.) həmin gecə Hira dağının şeytan qlin-cindən açılmış böyük mağarasının girəcəyində uzanmışdı. Yatırdı, ya da xəyallara qərq olmuşdu. Qəfildən ona doğru gələn bir surət gördü. Surət yayğın idi. İnsanmı? Şeytanmı? Nəsə bir varlıq.

Bu varlıq o qədər yaxınlaşdı ki, səma böyüklüyündə bir cüt göz onun içərilərinə yeridi və qəfil-dən o, bir səs eşitdi, indiyəqədərkindən fərqli olaraq çox səlis və aydın:

- İkra, - səs dilləndi, - söylə.

Bu özündə qorxu gizlətməyən, başa düşülən aydın səs olduğuna görə Məhəmməd (s.ə.) aşkarca cavab verdi:

- Söyləyə bilmərəm.

Bu vaxt görünməz əllər ondan yapışıb yerə basdı, onu elə sıxcaladı ki, Məhəmməd (s.ə.) boğulduğunu güman etdi və həmin səs bir də buyurdu:

- Söylə.

Məhəmməd (s.ə.) dəhşət və qorxu içində soruşdu:

- Nəyi söyləyim?

Onda həmin surət Peyğəmbərin (s.ə.) gözləri önündə böyük, ipək parça sərdi və Məhəmməd (s.ə.) Quranın ilk ayələrinin alovlu yazısını oxudu:

«İnsanı qan laxtasından xəlq edən Rəbbinin adından söylə. Söylə, acıyan və bağışlayandır Rəbb, insanın bilmədiyi şeyi ona O, qələmlə öyrətdi».

Surət birdən yoxa çıxdı, Məhəmmədin (s.ə.) ətrafinə sakitlik çökdü, gecə öz pərdəsini çəkdi və səhra yuxuya daldı, Qədr Gecəsində dünya yuxuya daldığı kimi.

Məhəmməd (s.ə.) ayağa durdu, mağaradan çıxıb dağın başına qalxdı. Ərəbistanın ulduzlarını, fantastik şış qayaları, Allahın evi Kəəbə ilə birlikdə Məkkəni gördü. Və yenidən onun qulağına səhra küləyinin həzin xışlısına bənzər bir səs gəldi və dedi:

- Sən Allahın Rəsulusan, ya Məhəmməd,

mən də Ulu Mələk Cəbrailəm.

Sonra səs kəsildi. Bir cüt iri göz Məhəmmədə (s.ə.) dikildi. O, sağa-sola, yuxarı-aşağı baxdı, Ulu Mələyin sərt baxışı hər yanda vardı. Məhəmməd (s.ə.) qıçı dolaşa-dolaşa dağı endi, sərt qayalar əl-ayağını qıncıq-qıncıq elədi, quru səhra tikanları ayağına doldu, O bunları hiss etmədi. Özünü itirmiş qovqun bir insan kimi daşlı dərə ilə qaçmağına davam etdi. Ertəsi gün günortaya qədər vadidə dolaşdı və cənabi Cəbrail gözlərini ondan çəkmədi.

Axırda Məhəmməd (s.ə.) yorğun-arğın evə gəldi, Xədicəni çağırıldı, baş verənləri ona danışdı.

- Bilmirəm, - dedi, - məni izləyən pak ruhdurmu, yoxsa şeytandırı.

Xədicə ağıllı qadın idi. Ərinə kömək etmək isteyirdi və nə eləmək lazımlılığını bildirdi.

- Otur sol dizimin üstündə, - dedi, - ruhu yenə görürsənmi?

- Hə, - Məhəmməd (s.ə.) cavab verdi.

- İndi də otur sağ dizimin üstündə, - Xədicə buyurdu.

- Yenə görürəm, - Məhəmməd (s.ə.) dilləndi.

Onda Xədicə dərindən köks ötürüb büsbütün soyundu və nəvazişlə Məhəmmədə (s.ə.) sığındı. Sonra soruşdu:

- Yenə görürsən?

- Görmürləm, - Məhəmməd (s.ə.) cavab verdi.

- Onda, ya Məhəmməd, o, gerçəkdən pak ruhdur, çünkü natəmiz ruh abırsızlığa sevinərdi, pak ruh isə utandığından qaçar.

Və Məhəmməd (s.ə.) kişi olduğuna görə Xədicənin sözləri onu sakitləşdirdi və o, yuxuya getdi. Xədicə isə qadın idi. Dinclik tapa bilmirdi, ərinə üz verənləri öyrənmək isteyirdi.

Məkkədə ağıllı adamlar çox idi, onlar tacirli-

yin bütün incəliklərini bilirdilər, qiymətlər və mallar haqqında gözəl məlumatları vardı. Göylərin işindən, yaxşı və yaman ruhlardan isə az şey bilirdilər. Xədicə kirmiçə yataqdan qalxdı, sakitcə evdən çıxdı, bütün allahlardan xəbərdar olan, bütün dinlərə tapınmış, ancaq yenə də haqqın yolunu tapa bilməmiş üləma Əmioğlusunun, kor hənif Varaka ibn Nofəlin yanına getdi. Ərindən əl çəkməyən ruhlardan həmin bu müdrik Əmioğlusuna danışdı. Varaka hər şeyi eşidəndən sonra əl-lərini göyə qaldırdı, dərin bir həyəcanla qışqirdı:

- Ruhuma hakim kəsilmiş Ona and olsun ki, əger mənə danışdığını kimidirsə, Məhəmmədin gözünə görünən bir vaxt Musaya və bu xalqın bütün peyğəmbərlərinə görünmüş böyük Ulu Mələkdir. Ərinə de ki, möhkəm olsun.

Arxayınlaşmış Xədicə evinə döndü. Varaka alım adam idi, yanila bilməzdi. Ertəsi gün Məhəmməd (s.ə.) yenə də şübhə içində və inamsız-inamsız Kəəbəyə getdi. Qədim adətlə yeddi dəfə müqəddəs evin başına dolandı və yeddinci kərə kor Varaka ilə toqquşdu.

- Eşidib gördüklərini mənə danış, - Varaka xahiş etdi və Məhəmməd (s.ə.) onun Xədicədən eşitdiklərini olduğu kimi söyləyəndə Varaka səsi titrəyə-tirtrəyə dedi: – Haqdır, sən bu xalqın peyğəmbərisən, bütün mələklərin ən böyüyü sənin yanına gəlib. İnsanlar sənə inanmaq istəməyəcək. Sənə yalançı deyəcəklər, səninlə pis davranışacaqlar, səni yamanlayıb mübarizə aparacaqlar. Ancaq möhkəm ol, çünki sən xalqın peyğəmbəri seçilmişsin.

Və qoca, Məhəmmədə (s.ə.) baş endirdi, onu öpüb xeyir-dua verdi.

- Mən Allahın Rəsuluyam, - Məhəmməd (s.ə.) dedi.

İndi o, Kəəbənin həyətində təkcə dayanmışdı. Saysız bütlər gözlərini ona zilləmişdi, onun dörd yanında boğazlarından bər-bəzək asılmış lal illahlar durmuşdu. Kahinlər, tacirlər, sarvanlar, bütün Məkkə şəhəri, ayıq, dinsiz, böyük ölkə bütövlük-də ona qarşı dayanmışdı. O, tək-tənha idi, gözə görünməz Allahın rəsulu idi ki, indi Onu bəyan etməliydi. Üçyüz altmış illaha, rəqibinin gücünə və qüvvəsinə, başından yağıdırılacaq kinayə və hərcayılığa qarşı onun yeganə silahı vur-tut bir görüntü, sönməz, ciddi gözlərin xatirəsi və dün-yani lərzəyə gətirəcək qısa, yaddaşdan silinmə-yən bir Ayə oldu:

**Söylə, təkdir Allah, əbədi pak,
Törətməyib O Özü, törənməyib Özü də.**

BAŞLANĞIC

*Ya Bürünmüş, qalx ayağa,
söylə və Rəbbini həmd et.*

Quran, Surə 24¹

Məhəmməd (s.ə.) nazilliyə inandı, Görüntü çox aydın, eşitdiyi sözlər çox unudulmazdı. Onlar haqqın açarı idi. Haqq özü isə hələlik gizlindəydi. Onun dəqiq cizgiləri yoxuydu, yalnız eyhamla deyilmişdi. Bunu söyləmiş Ruh hələlik öz sözünü bitirməmişdi.

Məhəmməd (s.ə.) gözləyirdi. Gecəli-gündüzlü o, Məkkənin çılpaq ətrafına dolaşırkı, Ruhun ilk kərə gözünə göründüyü yeri axtarırkı, unudulmaz Ayəni təkrar edib möcüzə gözləyirdi. Bircə anlığa açılmış dar yarıqdan odünyaya baxış atmışdı. Kimə belə şey nəsib olursa, başqaları kimi yaşamaqdan həmişəlik əl götürür. Çoxdandır, yarıq yenidən onun üzünə bağlanmışdı, möcüzələr yox olmuşdu. Peyğəmbər (s.ə.) sidq-ürəklə onların qayıdışını gözləyirdi. Lakin möcüzələr gəlmək bilmirdilər və Peyğəmbər (s.ə.) yenidən şübhələr içində qovruldu, yenidən çıxış yolu aradı və tapmadı. Odünyaya atdığı baxışı xatırladı, fəqət bilə bilmədi ki, ona hakim kəsilən hansı qüvvədir. Şübhələndi ki, cinlər, yaman ruhlar, şeyatinlər onun ağlını oğurlamışlar.

Və mübtəla olduğu iztiraba, məyusluğa, mənəvi ağrlara son qoymaq üçün Məkkə ətrafindakı qayalardan birinə qalxmaq və cinlərin daraşlığı canını uçuruma atmaq qərarına gəldi.

¹ Azərbaycancaya tərcümədə belə bir ayəyə rast gəlinmədi. Çox güman ki, bu, həmin Surənin 54-cü Ayəsidir ki, orda buyurulur: «**De ki, ‘Allaha itaət edin’**».

- Həmişəlik dinclik tapmaq və bütün mənəvi iztirablardan xilas olmaq istəyirdim, - sonralar o belə deyərdi.

Və dinclik tapmaq üçün Peyğəmbər (s.ə.) uçurumun qırağına gəldi, ayağının altındakı boşluğa baxdı, qabağa əyildi və xırda daşların ayağının altından qaçıb dərinliyə yuvarlanmasına tamaşa etdi. Əbədi dinclikdən onu bircə addım ayırırdı. Bu vaxt qəflətən qulağına lap asta, amma aydın qavranıla bilən bir səs gəldi. Məhəmməd (s.ə.) bitili ağac kimi qayanın kənarında donub-qaldı. Baxışı üfüqü aradı və göy üzündə, düz başının üstündə Onu, o Sözəgəlməzi gördü.

Sözəgəlməz yaxınlaşdı. Uçurumun qırağında dayanaraq Məhəmməd (s.ə.) qayanın başında həyatının ikinci vəhyini, məşhur «Əz-Zuha» («Aydınlıq») Surəsini qəbul etdi. Bu Surənin ayələri ərəbcə qənirsiz gözəldir. Yalnız onlar Peyğəmbər (s.ə.) onun peyğəmbərliyi barədə aydınlıq getirdi.

«And olsun səhərin aydınlığına və qovuşan gecəyə», Məhəmməd (s.ə.) eйтdi, **«Mən səni fə-qir sayıb seçmədimmi? Şaşqın sayıb yol göstərmədimmi? Ehtiyachi bilib doyurmadımmi? Rəbbin heç vaxt səni yalqız qoymaz, çünkü sən Onun sözünün haqq olduğunu bəyan etməlisən»** (93, 6 – 11)¹.

Bu vaxt Peyğəmbər (s.ə.) uçurumun qırağında diz çöküb Rəbbisinə dua etdi və qayadan endi. İndi o, həmişəlik dinclik tapmışdı. Peyğəmbərliyi ona aşkar olmuşdu.

Quranın vəhyləri beləcə başladı, iyirmiüç il dalbadal, son məqama, Peyğəmbərin (s.ə.) ölüm gününə qədər. İndi Məhəmmədə (s.ə.) dinclik

¹ Göstərilən ayələr azərbaycancaya tərcümədə fərqli səsləniləndədir.

gölmüşdi, o öz vəzifəsini dəqiq bilirdi, qarşısında dümdüz bir yol vardı.

Bəs bu yol açıq idimi? Həmin yolun üstündə illahlar və bütlər, kral səltənətləri və cahil tayflar dururdu. Bu yolu dünya imperiyaları kəsirdilər. Tacirlər, kahinlər, sehrbazlar, alimlər və cəngavərlər – güc dünyasının hamısı aydınlığa aparan bu yolu bağlayırıldı. Yeganə, qənirsiz gözəl bir ayəyə qulaq asaraq, bənzərsiz kəlama əməl edərək cahil Ərəbistanın səhra şəhəri Məkkədən həmin aləmə qarşı savad görməmiş sadə bir tacir baş qaldırdı.

Məhəmməd (s.ə.) tacir idi, bütün ömrü boyu mal alıb-mal satmış, sərvət artırmış, karvanlar yola vermiş və tanımadığı tacirlərlə mübahisələr aparmışdı. Yeni imanın peyğəmbəri üçün bu, çox gözəl bir önyaşam idi. Peyğəmbərə (s.ə.) məntiqi düşüncə və soyuq başla götür-qoy başarısını bəxş edən də məhz bu önyaşam olmuşdu. Məhəmməddən (s.ə.) öncə çoxlu peyğəmbər gəlib-getmişdi, onlar da onun kimi imanın gücünə mübtəla olmuşdular. Onun kimi onlar da qorxmadan iztirab yolunu tutmuşdular, uduzmuşdular, udmuşdular. Lakin heç biri dünya səltənəti, dövlət qura bilməmişdi. Bunun üçün mübtələli bir tacirə, praktiki tacir həyatının zəngin təcrübəsini peyğəmbərin, yeni dünyanın rəhbərinin görüntülü varlığına qatan bir insana ehtiyac duyulurdu.

Məhəmməd (s.ə.) öz daxili dincliyini beləcə tapandan, öz missiyasına əmin olandan sonra yenidən keçmiş varlığına döndü. Yenidən öz evində qaldı, Kəəbəyə getdi, səliqəli geyindi və həmin qabaqkı coşqunluğunu və səmimiyyətini göstərdi. Zahirən o təzədən Məkkənin imkanlı tacirinin həyatını sürdürdü. Məhəmmədin (s.ə.) təmtəraqlı həyata qayıdışını məkkəlilər yaxşı qarşıladılar. Onun

tövbə ayları aşkarca arxada qalmışdı. Bunu xeyli təmkinlə qəbul etdilər, çünki hərdən hörmətli tacirlərin də sidq-ürəkdən mübtəla olduğu tutmala- ra Məkkədə vərdişkar idilər. Bu, xəstəlik və qızdırma kimi keçərli sayılırdı. Məhəmməd sağalmışdı. Məkkədə belə düşünürdülər. Amma heç kəs bilmirdi ki, səssiz ərəb gecələrində Məhəmmədin (s.ə.) evində Ulu Mələk Cəbrail peyda olur, onda da sakit, şən tacir ağızı köpüklənə-köpüklənə yerə yىxılır, yeni imanın vəhylərini qəbul edir və getdikcə bu imanın ən sərt peyğəmbərinə çevrilir.

Vəhylərini, imanını, içində inkişaf edən daxili aləmin hamısını Peyğəmbər (s.ə.) öz həmvətənlərindən gizlədirdi. O özünü rəsul, Allahın elçisi yox, nəbi, oyadıcı peyğəmbər, yeni imanın yayıcısı sayırdı. Peyğəmbər (s.ə.) öz yoluna – yeni imanı bəyan etməyə çox ehtiyatla qədəm qoymuşdu.

Peyğəmbər (s.ə.) vəziyyəti dəyərləndirməyi bacarırdı. Yeni təlimi heyrətlənmiş və şəkkak camaata bəyan etmək üçün o, Kəəbənin həyətinə tək, məsləkdaşsız, müşaiətsiz girmək istəmədi. Yeni təlimlə camaat içinə çıxmazdan öncə möhkəm bir zəmin yaradılmalıdır, Peyğəmbərin (s.ə.) gələcək mübarizəsinə sözdə və əməldə dəstəkləməyi bacaran və istəyən, onun sözlərinə kəlməsiz əməl edəcək tərəfdalar dairəsi yaranmalıdır.

Məhəmməd (s.ə.) uygarlı gələcək məsləkdaşlarını aramağa başladı. Amma o, ehtiyatlı, ayıq düşünən, yüz ölçüb-bir biçən və hər şeyi hesablayan adam olduğuna görə öz tərəfdarlarını əvvəlcə ailəsinin dar çərçivəsində aradı.

İslama ilk iman gətirən arvadı Xədicə oldu. Düşünüb-daşınmadan, götürqoy etmədən o, ərinin dinini qəbul etdi. Müdrik əmioğlusu Varakanın sözlərinə, ərinə gələn vəhylərə inandı. Məhəmmə-

məd (s.ə.) ona ibadəti öyrətdi və həmin namazla ikinci dindarı qazanmış oldu. Bir dəfə o, Xədicə ilə öz otağında namaz qılanda Əbu Talibin onyaşlı oğlu Əli içəri girdi. Namazın əzəmətli mərasimi, əmisi oğlunun avazlı səsi uşağın xoşuna gəldi, bu-na görə də xalçanın üstünə əyildi, Quran ayələrini təkrarladı və onu xəlifə tacına, Misirin, Suriyanın, Fələstinin, İranın, Mesopotamiyanın və Şimali Afrikanın hökmdarı taxtına aparan yolu tutdu. Ailənin üçüncü üzvü də tezliklə ev sahibinin təliminə qoşuldu. Bu, bir vaxt Xədicənin ona bağışladığı, Məhəmmədin (s.ə.) də ona azadlıq verdiyi və Əli kimi oğulluğa götürdüyü Zeyd adlı qul oldu. Sonralar Zeydin əsl atası, adlı-sanlı və zəngin bir ərəb tapılanda Zeyd atalığının evini qoyub-getməkdən boyun qaçırdı. O, islamın ilk yetkin kişişi oldu və Peyğəmbərin (s.ə.) qulluğunda durmasına, bir ığid kimi qabağında heç kəsin çöp sala bilməməsinə baxmayaraq yeni təlimin sadıq, dönməz təəssübkeşinə çevrildi.

Məhəmmədin (s.ə.) indi üç məsləkdaşı vardı. Onların üçü də onun ailəsindən gəlirdi, həmin ailənin ən yaxın üzvləri idilər. Bununla Məkkə camaatına çətin nüfuz etmək olardı. Məhəmməd (s.ə.) öz fəaliyyət dairəsini tədricən genişləndirməyə başladı.

Məkkənin aparıcı soyları arasında o, addım-addım özünə yeni tərəfdəşlar arayırıldı, dini maraq-larını müşahidə etdiyi insanlara baş çəkirdi, onlar-la uzun-uzadı, ehtiyatla söhbətləşirdi, sonsuz qayğılarını, bəhanə və şübhələrini alt-üst edirdi, tacir mal üçün sövdələşdiyi kimi onlarla danışıqlar aparırdı və yalnız uğura tam əmin olandan sonra ürəyini açırdı. Yeni tapınanları məntiqin yolu ilə yeni imanın vacibliyinə inandırandan sonra əqli sübuta, Allah kəlamına, Qurana əl atırdı.

Məhəmməd (s.ə.) püxtələşmiş təbliğatçı idi, bu vəzifəni o, Xədicənin işlər müdürü kimi də yerinə yetirmişdi. İndi həmin peşə onun köməyinə gəlirdi. Get-gedə ətrafına imanlıların kiçik bir icması toplaşdı. Məhəmmədin (s.ə.) arxasınca gedənlər təkcə qullar, dilənçilər və nökərlər deyildi və onlar ona görə getmirdilər ki, Məhəmməd (s.ə.) insanların Allah qarşısında bərabərliyini Ərəbistanda ilk dəfə söyləyir, öz adamlarını məsləhət və pulla dəstəkləyirdi, onların arasında həm də Məhəmmədin (s.ə.) özü kimi dini şübhələrin əlində həlak olmuş, zəngin dolanışından qaçıb-qurtulmaq istəyən adlı-sanlı məkkəli ailələrin üzvləri də vardi. Bu sıradə həmçinin gənc, varlı, təşəbbüskar insanlar da tapılırdı ki, Peyğəmbərin (s.ə.) tutduğu yol onlara azadlıq yolu kimi görünürdü.

Məhəmmədin (s.ə.) ən böyük uduşu heç də dilətutma bacarığı və məntiqi şərhlərlə şərtlənmirdi.

- *Mən*, - Peyğəmbər (s.ə.) deyirdi, - *Əbu Bəkr, Doğrucul, istisna olmaqla əvvəlcədən tərəddüd, götürqoy və etiraz bildirməyən heç kəsi islama çağırırmamışam. Əbu Bəkrdə nə şəkk, nə də tərəddüd vardi.*

Əbu Bəkr adı ilə tanınan Abdulla ibn Əbu Kühaf bir işə tənqidlisiz girişən kişilərdən deyildi. O, miyanə bir soydan idi və kasibçılıq içinde böyüdü. Özünün zəhməti nəticəsində böyük vədövlətə və bundan da böyük şöhrətə yetişmişdi. Anadangəlmə xalq adamı idi, Məkkənin mürəkkəb qohumluq münasibətlərinə yaxşı bələddi və zarafatçı olayların söyləmçisi, şən, gülərüz insan kimi hər yanda sevilə-sevilə qarşılanırdı. Xasiyyəti qranit kimi sərt idi, daxilən isə şübhələrdən əzab çəkən bir çox başqalarına bənzəyirdi, eksər

zarafatcıllar kimi düşünceli niskilliyə, götür-qoya və zikrə meyllənirdi. Dünyəvi nemətlərdən kiminsə ona bir şey verə bilmədiyi bu zəngin bankir islami qəbul etdi və uzun haqq yoluna qədəm qoydu, şəkk-şübə etmədən, uşaq öz anasına doğru yeridiyi kimi. Məhəmmədin (s.ə.) bütün məsləkdaşları arasında bu yava lətifələr söyləmçisi, bu hərcayı tacir ən sadiqi, ən fədakarıydı. Çünkü Peyğəmbər (s.ə.) yeganə adam idi ki, Əbu Bəkr bütün ömrü boyu onu ciddi qəbul edirdi. Peyğəmbərin (s.ə.) irlsinə sahib çıxmaq, Allahın Rəsulunun (s.ə.) ilk davamçısı, islamin ilk xəlifəsi olmaq ona nəsib oldu.

Məhəmmədin (s.ə.) işə girişdiyi ehtiyatkarlığın astar üzü də vardı. Nazilliyyin ilk ili ona yalnız səkkiz məsləkdaş gətirdi. Onlar Peyğəmbərin (s.ə.) evində yığışış möminliklə ibadət edirdilər. Lakin bu hələ Məhəmmədin (s.ə.) fəth etmək istədiyi dünya deyildi. Ona görə də Peyğəmbər (s.ə.) bir addım da qabağa getməyi və fəaliyyət sahəsini genişləndirməyi qət etdi. Təbii ki, onun yanındakı yığıncaqlar, səkkiz məsləkdaşın ibadətləri, Peyğəmbərin (s.ə.) yeni möminlər qazanmaq cəhdləri bütün çabalara baxmayaraq xarici aləmdən gizlədilə bilməzdi. Şəhərdə asta-asta danışıldır ki, Məhəmmədin (s.ə.) evində hansısa yığıncaqlar keçirilir, o, hansısa yeni bir təlimi təmsil edir və özünə tərəfdaşlar toplayır.

Bu şayələrə diqqət yetirən olmadı. Bəlkə Məhəmməd yəhudi, yaxud xristian təriqətçisi olmuşdur, burda belə şeylərə dözürdülər və saysız alahlara vərdişkar idilər.

Bir gün Məhəmməd (s.ə.) Haşim və Müttəlib soylarının bütün üzvlərini evinə çağırıldı. Qohumlar gəldilər, bəlkə o ümidi ki, Məhəmməd onlara hansısa bir iş təklif etmək istəyir, bəlkə də

onun gizli yiğincaqlarından az-çox bir şey öyrənmək umudu ilə. Onları qoyun ətinə və dəvə südünə qonaq etdilər. Məclisin sonunda Məhəmməd (s.ə.) ayağa durub özünün yeni imanının ana çizgisini açıqladı və qohumlarını islama dəvət etdi.

- *Sızlardən kim təklifimin ağırlığını bölüşmək istəyir?* – Ucadan müraciət etdi.

Cavab əzablı bir susqu oldu.

Qohumlar heyrətlə bir-birilərinə baxdılar. Bu işdən nə baş tapılsın? Zarafatmı idi, ciddimi? İlk müsəlman gənc Əli ayağa sıçradı, ümumi həyəcanda açıq-aşkar islama tapındı. Məhəmməd (s.ə.) də oğlanın başını sığallayıb dedi:

- *Qardaşma, vəzirimə, vəlimə baxın.*

Nə o özü, nə də Əli ağıllarına gətirmədilər ki, bu bir-iki səmimi söz haçansa islamda dönüş nöqtəsi olacaq, Məhəmmədin (s.ə.) ölümündən cəmi bir neçə il keçmiş imanlılar dünyasını iki düşərgəyə ayıracaaq. İki tərəfə ki, onlar bugünə qədər də bir-birinə qarşı mübarizə aparmağı yerə qoymayıblar: sünnilərə və şiələrə.

Məhəmməd (s.ə.) həmin anlar gərginlik içinde cavab gözləyirdi. Nəhayət qohumlar arasından əmisi Əbdülzza yerindən sıçradı ki, onun oğlu Ütbə də Məhəmmədin (s.ə.) qızını almışdı. Əbdülzza sayılan adamlardan idi, arvadı kübar əməvi soyundandı və bu da kişinin düşüncə tərzini müəyyənləşdirirdi.

- Rədd ol! – O, hırslı qışqırdı. – Hardandır bu ağılsızlıq?

Qardaşı oğlunu cəzalandırmaq üçün o, daşa yönəldi. Bundan sonra qohumlar arasında elə qarışılıq və səs-küy qopdu ki, Məhəmməd (s.ə.) sözünü sürdürə bilmədi.

Məclis pozuldu. Bunun müqabilində əmisi Əbdülzza Məhəmməddən (s.ə.) Əbu Ləhəb, Cə-

hənnəm Odunun Atası ayamasını qazandı və arvadı ilə birlikdə islamın ən qatı düşməninə çevrildi. Elə həmin gün Əbu Ləhəb oğlunu məcbur etdi ki, Məhəmmədin (s.ə.) qızı Ruqiyyəni rüsvayçılıqla atası evinə göndərsin. Bu təhqir qohumlar arasındaki sinişa möhür vurdu. Məhəmməd (s.ə.) və Ruqiyyə üçün bu boşanma bir xoşbəxtlik oldu, çünki haşimi tayfasının davası aşkarlaşanda Məkkənin ən gözəl gənci, əməvi nəslindən Osman ibn Əffan Məhəmmədin (s.ə.) yanına gəldi. Çoxdandır o, Ruqiyyənin həsrətində idi. İndi isə vəziyyətdən istifadə etdi. İslama keçib istəklisinə çatdı. Təbii ki, o heç təsəvvür də etməzdi ki, bu həddən ziyadə yüngül addımı onu haçansa dünya səltənətinin hökmdarı, islamın üçüncü xəlifəsi edəcəkdir.

Məhəmməd (s.ə.) üç il nəbilik, sakit vaizlik elədi. İcmasının vur-tut iyirmi üzvü vardi. Bu vaxt tez-tez olduğu kimi Ulu Mələk Cəbraıl Peyğəmbərə (s.ə.) görünüb buyurdu:

- İrəli çıx, yeni imanı dünyaya bəyan et.

Adı, sakit gecələrdən biri idi, Məhəmməd (s.ə.) evində oturub Ulu Mələk Cəbraillə danışındı. Dünyada heç kəs bilmirdi ki, həmin gecə yeni dünya tarixinin təkəri firlanır, köhnə dünyanın oxu laxlamağa başlayır, yeni tarixi epoxa girir.

Danışırlar ki, həmin gecə Bizans şəhərində donuzbaş bir oğlan doğulmuşdu, bütün kilsələrin üstündəki xaçlar əsməyə başlamışdı, enli Nil çayından iki qorxunc fiqur baş qaldırıb dəhşətlə ettrafa boylanmışdı. Ertəsi gün Günəşin yalnız üçdəbirri görünmüdü. Qanlı nizələr aysız səmadan yer üzünə bərq vurmuşdu, yer oynamışdı və Bizans kralı qorxunc bir yuxu görmüşdü.

Məhəmməd (s.ə.) özünü dünya xalqlarına göstərməyi həmin gecə qət etdi. Bu, nazilliyin dör-

düncü ilinin başlangıcı idi.

QURU SƏRMƏSTLİK

*Dünyada yeganə bir yol var ki, onu
Səndən başqa heç kim gedə bilməz;
onun hara getdiyini soruşma, yolu
tut da, get.*

Nitçe¹

Məhəmmədin (s.ə.) alayuxulu görüntündə aldı-
ğı, insanlığa yaydığı və bu insanlığı ram etdiyi
imanın adı islamdır. **İslam** sözünü çoxları tərcümə
etməyə çalışıb. Lakin bu heç kimə müyəssər
olmayıb. Deyirlər ki, **islam Allaha fəda deməkdir**
və bununla da filoloji və məzmun baxımından sö-
zün mahiyyətini dərk etmirlər. **İslam salm** felindən,
yaxud **salamadandır** ki, bu da borcun yerinə
yetirilməsindən sonra *dinclik, rahat varlıq* de-
məkdir. Felköklü isim kimi **islam bariş, qorunuş,**
qurtuluş anlamındadır. Məhəmmədin (s.ə.) dilində o,
yüksək dinclik, ilahi möminliyə cəhd məna-
sında işlədildirdi. Filologiyası bu qədər.

Bəs **islam** nədir?

Məhəmmədin (s.ə.) bəyan etdiyi iman səhra-
nin qumu kimi quru və çəkicidir. Yer üzündə
onun kimi aydın iman yoxdur, eləsi də yoxdur ki,
o, eyni zamanda dini, dünyabaxışını və hüququ
özündə cəmləşdirmiş olsun. Zira islam hər şeyi
əhatə edir.

Hira dağında mürgülü saysız zikrlər zamanı
Məhəmməd (s.ə.) yeganə bir ehkam tapdı və bu
onu yerindən oynatdı. Tapdı ki, dünyanın bütün
xalqları zəmanələrin lap ilkindən yalnız bir haqqaya
iyiyləniblər, çox vaxt həmin haqqı Allahdan qə-

¹ Nitçe – Fridrix Vilhelm Nitçe (1844-1900). Görkəmli al-
man filosofu.

bul ediblər, lakin onu miskin dünyəvi dolanışlıqda unudublar, ona əhəmiyyət verməyiblər və nahaqla qarışdırıblar. İlkin, təmiz və yeganə haqqın öyrənilməsi islam deməkdir. Məhəmməd (s.ə.) din yaradıcısı deyildi, o, yeni haqq tapmaq istəmirdi, yalnız köhnəni yeni cilada dirçəltmək istəyirdi. O, islahatçı idi və təbliğ etdiyi islam onun üçün yalnız dünyyanın ulu imanının dirçəlişi idi.

Minillər, milyonillər boyunca dünyada yalnız bir haqq olub. Onu insanlığa Qavranılmaz, Görünməz – Allah göndərirdi. Dünyanın varlığından bu yana bütün xalqların və mədəniyyətlərin, bütün zamanların və səltənətlərin içindən peyğəmbərlərin, salehlərin sonsuz sırası keçib gəlir ki, Allah da onlara əzəli haqqı yaymayı buyururdu. Peyğəmbər nə müqəddəsdir, nə möcüzə törədiciidir, nə də mübtələli, o da adı insandır ki, Allah onun dili ilə insanlığa müraciət edir.

Peyğəmbərlərin sırası sonsuzdur, onlar bütün dillərdə bütün ümmətlərə yaymışlar. Onların elçi-liyi isə çox vaxt, bütün zamanlarda, eyni olmuşdur: Allahın yeganə, dəyişməz kəlamı. Peyğəmbərlərə gələn vəhylər bir-birindən tük qədər də fərqlənmir. Amma insanlıq çox nadir hallarda peyğəmbərin sözünə əməl edirdi. Əksər peyğəmbərlər tanınmadılar, əzildilər, şərlənib qovuldular. Yalnız çox nadir hallarda insanlıq peyğəmbər sözü qarşısında baş əydi, çox nadir haldə inanaraq Allah kəlamını qəbul etdi. Peyğəmbər dünyasını dəyişən kimi də insan onun təliminin mahiyyəti ni, Allah kəlamını unutdu. Təkcə iman qaldı, fə-qət arada unudulmuş, silinib getmiş əzəli təlimin qırıntıları həmin imanda ot tayasındaki qızıl qırıntıları kimi səpələnib yaşadı. Beləcə dinlər arasındakı ayrıntılar meydana gəldi. Çünkü hər din öz peyğəmbərinin sözlərinə söykənir, baxmayaraq

hamısı eyni şeyi söyləyirdi: Allah kəlamını.

Peyğəmbərlərə inam islamın köşə daşıdır, ana ehkamıdır ki, təlimin bütün binası da onun üzərin-də qurulur.

Dünyaya gələn peyğəmbərlər arasında ən gör-kəmliləri İbrahim, Musa və İsadır. Xalqlar onların sözlərini qulaqlarında saxlayıblar.

Məhəmmədə (s.ə.) görə dünya xalqları iki his-səyə bölünür: yazı xalqlarına və yazı almamış xalqlara. Yazı xalqları yəhudilər və xristianlardır. Musanın və Məsihin sözləri ilə onlar Allahın öz mərhəmətində göndərdiyi haqqı qəbul etmişlər. Bu peyğəmbərlərin sözləri vaxtında qeydə götürülmədiyinə görə əzəli vəhdətdən təriqət və cə-rəyanlar yarandılar ki, onların da hər birisi haqqın bir hissəsinə yiylənir, bütöv haqqı isə danır. La-kin hər halda Məhəmmədə (s.ə.) görə yəhudilik, xristianlıq və islam oxşardırlar.

Bütün sözlər unudulduğuna və yanlış təfsir edildiyinə görə Allah sonuncu kərə insanlığa peyğəmbər göndərdi ki, o da qədim zamanların peyğəmbərlərinin yaydıqlarının hamısını bir dəfə də təkrarlamalı, bütün dirləri öz ilkin vəhdətinə və paklığına qaytarmalıydı ki, bununla Allahın vahid səltənətini yer üzündə bərqərar etsin. Peyğəmbərlərin uzun sırasındaki bu sonucusu, peyğəmbərliyin son möhürü Məhəmməddir, Allahın Rəsuludur (s.ə.). Buna görə də onun dinində qədim dün-yaya, qədim dirlərə tanış olmayan bir şey yoxdur. Buna görə də islam öz ehkamında xristianlıq və yəhudiliklə üst-üstə düşən hər şeyin altını çizir. Axı Musa da, İsa da xalis imandan başqa ayrı şeyi təbliğ etmirdilər.

Kolumb yeni qitəni kəşf etdiyini bilmədiyi ki-mi, Məhəmməd (s.ə.) də bilmirdi ki, o, həyata yeni bir din gətirmiştir. Ölüm gününə qədər tək-

rarlayırdı ki, islam insanlığa yeni heç nə gətirmək istəmir.

Bəs islamın heyrətamız, ayıq, müsbət binası necə yarandı? Hira dağında Peyğəmbər (s.ə.) Allahdan haqqı yaymaq buyruğunu aldı. İyirmiüç il Ulu Mələk Cəbrail müntəzəm olaraq ona göründü, səmavi haqqın hamisini, bütün Quranı ardıcıl şəkildə ona öyrətdi. Və Quran həmin an qeydə götürüldüyüնə görə Allahın unudulmamış və təhərif olunmamış qəti sözüdür.

Quranın möcüzəsi şəkkak düşüncə dünyası üçün həmişə bir bilməcə olaraq qalır. Ömründə bircə beyt yazmamış, heç vaxt sərbəst nitq istedadı olmamış savadsız, sadə bir insan birdən-birə – məzmununu tamam qıraqa qoyaq – dil, estetika baxımından füsünkar bir əsər söyləyir. Quran bugünün özünə qədər, xalis zahiri baxımdan, ərəb dilinin əlçatmaz zirvəsidir. Onun ayələrinin bayıldıçı gözəlliyyi bütün ərəblər üçün, eləcə də Məhəmmədin (s.ə.) özü üçün kitabın ilahi qaynağının parlaq sübutudur.

Ərəblər şair xalq, ədəbiyyat biliciləri idilər. Onlar şer aləmində yaşayırdılar və bütün dost da, düşmən də Quran ayələrinin ağlı heyran qoyan gözəlliyyini qəbul etmək məcburiyyətində qaldı. Həm də arxitektonika¹ baxımından məntiqi düzümün füsünkar əsəri olan kitabın surə adlanan yüz ondörd fəsli var. Bu surələrin ayələri elə bir dünyadır ki, üçyüz milyon insanın həyatı bugün də öz əksini orda tapır.

Hələ Məhəmmədin (s.ə.) sağlığında Quranı yamsılamaq cəhdləri olmuşdu. Lakin onların hamisi acınacaqlı şəkildə daşlara çırpılmışdı. Şəriyyətcə Quranın nə öncülü olmuşdur, nə də sonculu var.

¹ **Arxitektonika** – sənət əsərinin ana xəttinin, quruluşunun və mətn düzümünün toplusu.

Ərəb dünyası üçün də səciyyəvidir ki, islam öncə öz ilahi ilkinliyinin estetik sübutundan yapışmışdır. Kim qafiyəli sözün ustasıdırsa, səhralarda o, ağalıq edə bilər və yeni imanın qüdrəti və yayılması öncə Quranın füsünkar gözəlliyinə minnətdar olmalıdır. İfadənin gücү, sözün ovsunu, həmin ayələrin polad ritmi başqa bir dildə verilə bilməz. Amma Peyğəmbər (s.ə.) şair təbiətli ərəb xalqının içində ayələri əzbər söyləyəndə ondan ovsunlu bir seyr ucağırdı, çünki ərəb xalqında sözün ovsunu yaşayırıdı. Quranın ehtiva etdiyi ovsunlu gücdən Məhəmməd (s.ə.) xəbərdar idi. Bunu da biliirdi ki, Quran onun bacarığının məhsulu deyil. Quranda insanlığa Məhəmməd (s.ə.) yox, Allah müraciət edir. **Mən** Quranda həmişə Allahdır, **Sən** də Məhəmməd (s.ə.). Tədricən, iyirmiç il ərzində Quran Peyğəmbərə (s.ə.) açıqlandı. Amma hər surə müəyyən bir hadisə, müəyyən bir məsələ ilə münasibətdə çatdırıldı və Peyğəmbərə (s.ə.) əzab verən sualların cavabını ehtiva edir.

Bəs Quran necə nazil oldu? Allahla Onun Peyğəmbəri (s.ə.) arasında vasitəçi Ulu Mələk Cəbrail idi. Qəflətən, xəbər vermədən o, Peyğəmbərə (s.ə.) görünürdü. Hərdən yad səyyah sıfətində, hərdən cavan oğlan kimi, hərdən də yalnız Peyğəmbərin (s.ə.) özünə anlaqlı olan səs təki. Mələk, Peyğəmbərə (s.ə.) səs kimi gələndə, Məhəmməd (s.ə.) ilk dəfə füsünkar ayələri dinləyəndə Peyğəmbəri (s.ə.) çulğayan həyəcan sarıntılarla keçirdi. Onun sıfəti solğunlaşır, alnına puçur-puçur tər gəlirdi. Dodağından yad, əlaqəsiz səslər qopurdu. Belə halda üzü şimşek kimi olurdu, heç kəs ona baxmağa ürək eləmirdi. Hərdən o, yerə çökürdü, bədəni titrəyirdi, ağızı köpüklənirdi, hərdən də körpə qulun kimi qışqırırdı. Sonra asta-asta sakitləşirdi, bəzən yuxuya gedirdi,

oyanırdı və dünyaya heyrətləndirici yeni bir ayə bəyan edirdi. Ancaq Cəbrail heç vaxt Peyğəmbərə (s.ə.) öz donunda görünmürdü. Çünkü Məhəmməd (s.ə.) yalnız insan idi və mələyin simasına dözə bilməzdi. Cəmi bircə dəfə Peyğəmbər (s.ə.) xahiş etdi ki, Ulu Mələk özünün həqiqi simasını ona göstərsin. Cəbrail bu xahişi yerinə yetirdi və Məhəmməd (s.ə.) ildirim vurmuş kimi dərin bayılıtya daldı. Mələyin siması ölümlü üçün qorxunc və dözülməzdır.

İyirmiç il Məhəmməd (s.ə.) sərməst ekstazda yaşadı; görüntülərlə əhatə olunaraq o, ayələri yaydı və onların ilahi gözəlliyinə özü də məftun oldu. Düşünə bilərdilər ki, onun təlimi özünü əhatə edən görüntülər kimi fantastik və həyəcanlıdır. Lakin ərəb peyğəmbər doğulduğu torpağın qədim durumunu təcəssüm etdirirdi. Səhranın fantastik fata morqanası¹ burda aydın, quru hava ilə birləşmişdi. Fantastik görüntülər islam adlı quru, aydın, ayıq bir əsər yaradırdı.

İslama fantastika yaddır, o, məntiqi düzümə malikdir və tacirin haq-hesab kitabı kimi apaydırırdı. Onun çox az prinsipləri var, lakin onlar insan və Allah arasındaki, eləcə də insanların öz arasındakı münasibətləri tənzimləyir, zira islam təkcə din deyil, həm də sosial təlimdir. Xülyalı, alayxulu görüntülərdə Məhəmməd (s.ə.) ayıq, rasionallı və bununla yanaşı özünün dəqiq rasionalist sadəliyində heyrancıl bir təlimi qəbul etmişdi. «**İnsan gərək tək olan Allaha inansın, digər insanlara yaxşı olsun, öz ehtiraslarını cilovlaşın, din düşmənlərini yensin və ölümündən sonra əməllərinin dəyərləndirilməsinə inansın».** Bü-

¹ **Fata morqana** – uzaq əşya və təbiətlərin müxtəlif temperaturlu hava təbəqələrinin müxtəlif sinma gücünə söykənən hava əksi; hava əksi ilə yaranan aldadıcı görünüş.

tün təlim bu bircə cümlədə ehtiva edilmişdir.

Tanrı – vahid, hər yanda var olan Allah Məhəmmədə (s.ə.) görə elə bir varlıqdır ki, Onu heç vaxt təsvir və təsəvvür etmək olmaz. Allahı təsvir və təfsir etmək istəməyin özü günahdır. O kəslər əbədi lənətə düşardırlar ki, Allahı şəkildə, daşda, yaxud sözdə təsvir etməyə can atırlar. Allah nur, alov, dəniz kimidir – əbədi dəyişkən, heç vaxt qavranılmayan; kim Allahı qavramaq, təsvir etmək istəyirsə, bununla öz imanının kəmliyini göstərir. Allahı hər hansı formada göstərmək kimi ən adı cəhd də dəf edilməlidir. Bütün peyğəmbərlər Allahın təsvirini yasaqlamışlar, fəqət Onu qavramaq meyli insanda çox güclüdür. İnsan adamın, yaxud heyvanın şəklini çəkir, digər insanlar bu şəklə sitayış edib düşünürlər ki, o, Allahdır. Buna görə də islam bütün zamanlarda canlı varlıqların şəkildə və daşda təsvirini qadağan edir ki, insan şəkil və bütəri ilahiləşdirmək tovlantısına uymasın. **«Allah qavranılmazdır, O, insanlara bənzəməz. Lənət o kəslərə ki, Ona insaniliyi aid edirlər, çünki Allahın başlıca əlaməti föv-qəlinsanılıkdır. Söylə: Təkdir Allah, əbədi pak. Törətməmiş O Özü, törənməmiş Özü də»** (112, 1–4)¹. Bu əlamət ən böyük sədd idi ki, Peyğəmbər (s.ə.) bilərəkdən oçağkı xristianlıqdan onunla ayrıldı. İsa Allahın rəhm etdiyi peyğəmbər, bəlkə hətta günahsız peyğəmbər idi; lənət o kəslərə ki, ona Allahın oğlu deyirlər, Təkə oğul bəxş etmək isteyirlər. Məsih peyğəmbərdir, islam hədisi hətta deyir ki, Məhəmməddən (s.ə.) də günahsız olan bu peyğəmbər çarmıxa çəkilməyib, əksinə, çarmıxdan azad edilib, göylərə çəkilib. Çarmıxa çəkilən xəyalət olub. Amma İsa peyğəmbər də başqaları kimi yalnız insan idi, Məhəmməd (s.ə.)

¹ Azərbaycancaya tərcümə ilə uyğunluq çox azdır.

kimi, Musa peyğəmbər kimi, ilahiliyi bəyan edən bir insan ki, onun sözləri rəzil insanlar tərəfindən korlanıb, düzgün qavranılmayıb, unudulub. Məhəmməd (s.ə.) həmin sözləri insanlığın yaddasına qaytarmaq istəyirdi.

Məhəmmədin (s.ə.) təlimində çox az mərasim təxsisatları var və onlar əslində dindarlar arasında nizam-intizamın qorunub-saxlanılmasına xidmət edir. İslama hierarxiya, rahiblik, kahinlik yaddır. İnsan Allaha üz tutursa, ona vasitəçi lazımdır. Məbəd və ibadət yığıncaqları artıqdır. Hər yerdə - evdə, yolda təkbaşına, yaxud başqları ilə birlikdə insan öz Allahına ibadət edə bilər. Əgər namaz qılan çoxdurrsa, hər kəs önnamazçı, imam ola bilər. Ona görə də islamda təqdis yoxdur, insanların sanlılara və sansızlara bölünməsi yoxdur. Vəhdət, dindarların birgəliyinin əlaməti kimi yalnız namaz yönərgələnmışdır. Müsəlmanların birgəliyi ən azı dini icma deyil. O, ilk növbədə dövlətin özəyidir ki, bu da islami digər dünya dinlərindən ayırrı. İcmanın üzvü olmaq ilk önce sosial borcdur. «**Allaha ibadət et, kölələrə, yetimlərə və fəqirlərə yaxşı ol, sədəqə ver**», Quranın 76-cı Surəsində¹ belə buyurulur. «**İmanın sərt yoxuşunu qalxmaqmı istəyirsən?**», bir başqa gözəl Surədə deyilir, «**onda kölələri azad et,acları doyur, rəhmdil və yardımçı ol. Lənət o möminlərə ki, sədəqə vermirlər, o xeyriyyəçilərə ki, verdiklərini alanlara gizlində söyülər, yaxud o kəslərə ki, pul xərcəyib sədəqə paylayırlar ki, başqları onlara həsəd aparsın. Onlar üstündə heç nə bitirməyən qaya kimidirlər**» (Müq. et: 90, 11-20)².

¹ Azərbaycan dilinə tərcüməsində 76-cı Surədə həmin Ayəyə rast gəlinmədi.

² Azərbaycancaya tərcümədə 11-17-ci Ayələr.

Xeyriyyəciliyi islam aydın müəyyənləşmiş, dəqiq hüdudlanmış dini borc səviyyəsinə qaldırdı. İyirmidən artıq dəvəsi olan hər müsəlman ildə öz gəlirinin ikiyarım faizini paylaşmalıdır, yaxud onu elə yerə verməlidir ki, həmin pul ordan paylansın. Bu vergiləri alası şəxslər dəqiq müəyyənləşdirilirdi. Bunlar kasıblar, ehtiyac içində olanlar, azadlıqlarını satın almaq istəyən kölələr, borcunu ödəyə bilməyən borclular, həmçinin səyyahlar və şəhərdəki qəriblər idi. Dini cəhətdən özülü qoyulmuş bu sosial hökmün şərq dünyası üçün əhəmiyyəti bugün əks istiqamətdə təsirə malik hal kimi heç cür qavranıla bilməz. Bu, əslinə qalsa, din və dünyabaxışı yönündən birləşmiş ümumi dünyanın ictimai təminatının ilk cəhdidi idi.

Ümumiyyətlə sosial hökmələr islama üstünlük təşkil edir. Zira peyğəmbər olmaq qədim zamanlarda sosial islahatçının və qarşısına hansısa bir məqsəd qoymuş partiya liderinin vəzifələri ilə üst-üstə düşürdü. Bugünün özündə də islam ilahi hökmə söykənən sosial sistemdir. İslamın bəyan etdiyi sosial çevrilişlər Ərəbistan üçün misilsiz idi. İslam minillərdən bəri mövcud olmuş tayfa birliyini dağıtmaq istəyirdi. «**Ey iman gətirənlər**», 4-cü Surənin 134-cü Ayəsində buyurulur, «**haqqı və ədaləti tutun, hətta haqq qohumlarınızın əleyhinə olsa belə. Allah sizə daha yaxındır, nəinki bütün insanlar**»¹.

Quran qohumluğun qan bağını qırırsa da, insanların təbiətlə yeni qohumluğunu qurur. Bir çox diğər dini sistemlərin əksinə olaraq Quran heyvanın ruhunu qəbul edir və bütün canlılara mərhəməti dini hökm səviyyəsinə qaldırır. «**Heyvanlara yaxşı baxsanız, onları yemləyib sulasanız, mü-**

¹ Bu azərbaycancaya tərcümədə həmin Surənin 135-ci Ayəsinə uyğundur, fəqət ondan əsaslı şəkildə fərqlənir.

**kafata çatarsınız, çünkü yer və göy üzündə elə
heyvan yoxdur ki, Allahın hüzuruna dönməsin».**

Yüksək idealizm islamda xalis təcrübi zəka ilə birləşib. Məhəmməd (s.ə.) coşqun bir praktik idi – nadir, ancaq çox vaxt səmərəli bir təzahür. O, insanlığı etik baxımdan ucaltmaq istəyirdi və bunun üçün həddən artıq praktiki yollardan bəhrələnə bilirdi. Zira – bu bir daha vurğulanmalıdır – dünyanın ən gənc dini olan islamın bünövrəsini tacir, özü də ərəb taciri qoymuşdu. Ərəb irqinin anadangəlmə ayıqlığı tacirin praktik ağılı ilə, gerçək imkanları görmək və onlardan istifadə etmək bacarığı ilə birləşərək bir din yaratdı ki, o da özünün işgüzar aydınlığını, hər hansı mistikanı inkar etməsi ilə hər şeyi arxada qoydu.

Lakin məhz islamın etik önəmi ərəb dünyası üçün yüksək dəyərə malikdir. Yalnız Məhəmməd (s.ə.) Ərəbistanda günah məfhumunu icad etdi ki, Ərəbistan ondan qabaq belə bir anlayış tanımırı. Ərəb olan kəs bilirdi ki, ziyan nədir və zərərin ödənilməsini tələb etməyi ustalıqla bacarırdı. Bundan əlavə, hələ günahın da olduğunu o yalnız Məhəmməddən (s.ə.) öyrəndi. Məhəmmədin (s.ə.) irəli sürdüyü tələblər çox cüzi idi. İslamın üç zahiri əlaməti namaz, oruc və sədəqə idi. Namaz ilk növbədə intizamın forması və təmrini idi.

İslamın bu ilkin mərhələsində Məhəmməd (s.ə.) özünü yəhudiliyə və xristianlığa yaxın sayırı. Ona görə də namaz zamanı mömin üzünü müqəddəs Qüdsə, iki böyük dinin beşiyinə tutmalı olurdu.

Ramazan ayındaki orucluq intizamın sonrakı nişanəsi idi. Bir ay ərzində insan dan yeri sökülməmişdən axşamın alatoranına qədər yeməyə toxuna bilməz. Zira yeməyə, böyük həcmdə qidanı

təhərsiz udmağa meyl primitiv insanın cinsi tələbatdan sonra ən böyük ehtirasıdır. Daxili intizamın nişanəsi kimi bu ehtirası insan ildə bir dəfə Allaha fəda etməliydi.

İslamin qalan bütün mərasimlərinin yerinə yetirilməsi də, əslinə qalsa, önəmsizdir, dini baxımdan ikincidərəcəlidir. «**Allah hər şeyi bağışlar, yalnız Özünə şərik qoşanları əfv etməz**» (4, 51)¹, Quranda buyurulur. Vahid Allaha, Allah kəllamını yayan peyğəmbərlərə, ölümdən sonrakı həyata, yerdəki əməllerin dəyərləndirilməsinə inamı islam dönmədən tələb edir. Bu bir neçə ehkamdan Məhəmməd (s.ə.) bir dünya, etik dünya-baxışı yaratdı ki, o da, islamın tarixi göstərdiyi kimi, primitiv zəncini də, həssas filosofu da eyni dərəcədə qane etməyə qadirdir.

Bütün islami təlim Hira dağındaki yeganə, fövqəl bir görüntündə təcəssüm tapmışdır. Geridən gələnlər İlkin əsas fikrin sonrakı açılışı idi. Elə bu özü də Məhəmmədin (s.ə.) ən böyük ecazkar əsəridir. Ən sadə, ən primitiv vasitələrlə burda bir dini heçdən içinqapalı, etik, sosial təlim yaradıldı ki, o da əsrlər boyu bəşəriyyətin böyük bir hissəsinin həyatını müsbət qurmağa qabil olduğunu sübuta yetirdi. İlkin islam təkcə din deyildi – bu da onda olan ən vacib cəhətdir –, o həm də ictimai həyat forması idi. O, indiyə qədər mövcud olmayan yeni ictimai formalar yaratdı, bugünə qədər öz cazibədarlığını itirməmiş hüquq və dövlət nəzəriyyələrini meydana gəttirdi, altıncı yüzilin başlangıcında Şərqdə mövcud olan ictimai, dini və siyasi hərci-mərciliyin yerinə oçağkı dünyanın mədəniyyət mərkəzinə çevrilmiş bir dünya səltənəti qoydu.

«Bilgi Cində olsa belə, onun arxasınca ge-

¹ Azərbaycancaya tərcümədə 48-ci Ayə.

din», haçansa Məhəmməd (s.ə.) buyurmuşdu, çünkü onun içində tacirin dünyəvi dözümlülüyü yaşayırırdı. Bununla belə, kubar tacir ciddiliyi də ondan yan ötməmişdi. Bilirdi ki, qarşısında sərt bir yoxuş var və **«insanı yerə yapışdırın»** hər şe- yi bu yoldan təmizləmək istəyirdi. Dəbdəbəni və uyuşduruculuğu yasaqladı, eləcə də rəqs və musiqini, zira sözdən bihuş olan özü rəqsin, avazın, təqtin ovsunlu gücünə bələd idi, onların vasitəsilə insanın aludə olduğu bütənlər üçün, iblisənə coşqunun nə olduğunu bilirdi. Ona, Məhəmmədə (s.ə.) süni dəm, süni coşqu lazımdı, sərt yo-xuşun nə olduğunu xəbərdar idi. Onun təlimi aydın, təsirli idi, ayıq, eyni zamanda qum kimi, səhranın havası kimi məstedici.

Nazilli'in dördüncü ilinde savad görmemiş tacir Məkkə camaatının qarşısına çıktı. Ayıq, eyni zamanda daxili həyəcandan titrədə-titrədə, təmkinlə, hər şeyi ölçüb biçə-biçə, bununla belə, dediklərinə heyran olaraq dünyani lərzəyə gətirən yeganə cümləni bəyan etdi:

«Allahdan savayı illah yoxdur və Məhəmməd Onun peyğəmbəridir!».

PEYĞƏMBƏR MEYDANA ATILIR

*Baxın, necə də miskin fəqirdir.
Bu dəli beynimizə yeritmək istəyir
ki, Allah onun ağızı ilə buyurur.*

LERMONTOV

İşi yaxşı aşan və yaxınları arasında kirmış, etibarlı bir insan kimi tanınan möhtərəm bir tacir

qəflətən qəribə ideyaya düçar olub deyirsə ki, Allahın rəsuludur və məclislərdə Allahla qorxudan moizələr oxuyursa, bu zaman alverinə məhəl qoymursa, onda nələr olur? İstənilən normal tacirlər cəmiyyətində bu adam əvvəlcə lağla qoyulur, yazıqlanılır, ağla dəvət edilir və son olaraq sərsəm sayılır. Heç Məkkədə də ayrı cür deyildi. Yeni təlimi açıq-aşkar bəyan etməyi kəsdi-rənə qədər Peyğəmbər (s.ə.) çox tərəddüd etdi.

Camaat qarşısında çıxış etməsini buyuran vəhylə onun söylədiyi ilk kütləvi nitqin arası bir ay çəkdi. Amma bir gün cavan carçılar Məkkənin küçələri ilə qaçışib qışqırıldılar:

- Haşim oğlu Abdullanın oğlu Məhəmməd bütün məkkəlilərdən Əbu Kübeys dağına getməyi xahiş edir, çünkü xalqa nəsə vacib bir şey söyləmək istəyir.

Bu vaxta qədər şəhərdə söz-söhbət gəzirdi ki, Xədicənin əri əcaib bir yola düşüb. Onun indiyə qədər gizli saxladığı fikirlərə, təbii ki, müəyyən maraq duyulurdu. Keçmiş tacir yoldaşları, köhnə dostlar və uzun illər Peyğəmbərlə (s.ə.) Kəəbənin həyətində səmimi görüşən tanışlar Məhəmmədin (s.ə.) nitqinə yaxından qu-laq asmaq üçün Məkkə ətrafindakı Əbu Kübeys dağına axıstdılar.

Tacir dostlarından ibarət kütlənin qarşısında birdən-birə yeni xalis təlimlə çıxış etmək Peyğəmbərə (s.ə.) az gərginliklə başa gəlmədi. Məhəmməd (s.ə.) camaatdan çəkinirdi. Son illərdə Kəəbədə çox az-az görünmüdü. Məlum olduğu kimi, sərbəst nitq istedadı ona verilməmişdi. Yalnız uzun illərin zəhməti nəticəsində bunu inkişaf etdirmək ona müyəssər olmuşdu.

Qüreyşilər toplaşanda Məhəmməd (s.ə.) on-

lara asan və sadə bir dildə izah etdi ki, İbrahimin və bütün peyğəmbərlərin qədim haqq təlimini xalqa çatdırmağı ona buyurmuşlar. Qurandan o, əzbər ayələr söylədi. Get-gedə görünməmiş bir məftunluq ona hakim kəsildi. Haqq olan imanı danmış qədim böyük xalqların məhvini parlaq boyalarla təsvir etdi. Cənnətin gözəlliyini tərənnüm edib Allahın buyruqlarını başa saldı: **Öldürməməli, oğurlamamalı, yalan söyleməməli!** Qüreyşilər ona yanımçıllıqla qulaq asırdılar. Deməli, Məhəmməd bu nağıllara görə öz alışverişini gözdən salıbmış, hörmətli tacirləri məclisə çağırıbmış, təkbaşına səhrada vurnuxubmuş. Bir-iki iman gətirən, özəlliklə də ehtiraslı gənc Əli adama gülməli gəlirdi. Bunlar uşaq-muşaq idi və onları açıq-aşkar ciddi qəbul etmək olmazdı. Gələnlərdən heç kim yeni imana dönmədi.

Uğursuzluq Məhəmmədi (s.ə.) məyus etmədi. Digər peyğəmbərlər də əvvəlcə uğursuzluqla qarşılaşmışdılar. Yurddaşlarının qəlbində günah həddən artıq möhkəm və dərin kök salmışdı. İndi Məhəmməd (s.ə.) hər gün Kəəbədə tacir və baxıcıların arasında olurdu, sütunlardan birinə söykənib müləyim, avazlı səslə Quran ayələrini əzbərdən deyirdi. Həmin ayələr rəğbət qazanırdı və sərraflara o saat aydın olurdu ki, Məhəmməd (s.ə.) görkəmli bir şair olmuşdur.

Şairlik tacirlər yuvası Məkkədə nadir hadisə deyildi. Amma heç vaxt hansısa şair tələb etməmişdi ki, onun şerlərini cilxa altun saysınlar. Məhəmmədə (s.ə.) deyəndə ki «şerlərin heyratımız gözəldir», yaxud mütəxəssislərdən biri fikir söyləyəndə ki «şənin qafiyə texnikan ədəbiyyatımızda yeni bir dövr açır», indicə şəninə tərif deyilənin sıfəti qaralırdı və o, kəskin cavab

verirdi:

- Mən şair deyiləm, bunlar da mənim şerlərim deyil. Onlar Allah kəlamıdır ki, mənim ağızından eşidilir.

Burda, təbii ki, hər cür məntiq susurdu. İnsanlar ciyinlərini çəkir, Məhəmmədi (s.ə.) qoyub gedirdilər. Lakin şairin nazi ilə oynamaq üçün Məkkədə heç də hər kəs şair peşəsinə hörmət bəsləmirdi. Kəəbədə arasıksılməz çıxışlar, boş meydandakı moizələr Məhəmmədi (s.ə.) müəyyən müddət məkkəlilər yanında gülünc elədi. Hərdən onu barmaqla göstərir və kifayət qədər ucadan deyirdilər ki, eşidə bilsin:

- Baxın bu, Əbdülməttəlibin nəvəsidir, göylərdə baş verənlərdən xəbərdar olduğunu güman edir.

Və Məhəmməd (s.ə.) dönüb bu sözlərə cavab verəndə ki «**siz şimşək və ildirim çaxanda gözlərini yumub qulaqlarını tixayanlar kimsiniz**», Ayəni tərifləyib ona hərcayı şerləri əzbər söyləməklə, yaxud dəhşətli bir musiqi ilə cavab verirdilər ki, Peyğəmbərin (s.ə.) səsini batırınlar. Bu halda Peyğəmbər (s.ə.) Allahın günahkarların qəbul edəcəyi dəhşətli cəzalarının mənzərəsini çəkirdi. Bunun da uğuru o olurdu ki, er-təsi gün hansısa gənc şair Məhəmmədin (s.ə.) şerlərinə bir parodiya ilə bütün şəhəri güldürürdü. Tale özü belə istədi ki, parodiyaçılar içindən ən bacarıqlısı, Hətər oğlu Əmr ibn As Misirin sonrakı fatehi və islamın ən görkəmlili sərkərdəsi oldu.

Heç nəyi vecinə almadan Məhəmməd (s.ə.) öz yolunu davam etdirdi. Onu ələ salanda, cavan məkkəlilər onun paltarını nəcislə murdarlayanda Məhəmməd (s.ə.) eyni şeyləri etmiş və məhvə düşər olmuş Ad və Tamud xalqlarından danışır-

d1. Arada Peygəmbərə (s.ə.) pis rəftarı ədəbsizlik sayan şəxslər də yox deyildi. Məsələn, Yəsribdən qüdrətli bir tayfa başçısı deyirdi:

- Ləyaqətli bir insan yeni bir din qəbul edib, niyə onu dinc qoymursunuz.

Əslinə qalsa, məkkəlilər içindən ləyaqətli adamlara da pis gəlirdi ki, onlardan biri qara camaatın istehzası altında küçələri dolaşır. Doğrudur, onun nitqi gözəl qurulmuşdu, lakin heç cür uyuşmurdu ki, Məhəmməd (s.ə.) – cəhənnəm və cənnətin ziyansız təsviri ilə yanaşı (onun tələblərini həvəslə yerinə yetirmək istəyirdilər) – Kəəbənin həyətində, camaat içində bəlli olmayan, yəqin ki, çox qədim Allaha sitayış edir və Məkkənin digər etibarlı allahlarının hamisini gözdən salır.

Bu gülünc söhbətlərə son qoymaq üçün Kəəbə cənabları qədimi sınaqdan çıxmış bir reseptə əl atmağı qərara aldılar. Axtarış Məhəmmədi (s.ə.) tapdırılar və başa saldılar:

- Bizdən fərqli olaraq sən başqa Allaha inanırsan. Çox gözəl! Biz dözümlü olmaq istəyirik. Bütün tayfalar kimi sən də öz allahının büstünü Kəəbədə qoy və istədiyin qədər ona sitayış et. Biz sənə mane olmariq, amma gərək sən də bizim allahları rahat buraxasan.

Bu təklif qüreyşilərə tam loyal və götürümlü görünürdü. Məhəmməd (s.ə.) isə həmin xoşməramlı təklifi var gücү ilə rədd edəndə qüreyşilər narahat olmağa başladılar. Çünkü ortada ya dəli olmalıydı, ya da elə bir insan ki, nəsə qorxunc bir şey fikirləşirdi.

Ona görə də köhnə dostlar, əslində ona iliq münasibət göstərən zadəgan qüreyşilər bir gün Məhəmmədin (s.ə.) yanına gəlib yanımcılıqla dedilər:

- Məhəmməd, biz səni etibarlı, sözübütöv adam kimi tanıyırıq, ona görə də indiki halından narahatıq. Düşünürük ki, yəqin xəstəsən, icazə ver, ən yaxşı təbibləri çağırıq, xəstəliyini müalicə etsinlər.

- Mən sapasağam, - Məhəmməd (s.ə.) cavab verdi.

- Onda bəlkə bu rəftarınla pul, yeni sərvət qazanmaq istəyirsən? Bunu da eləmək olar. İstəyirsən, şəhərin idarəciliyində sənə bir vəzifə verək ki, özünün və məsləkdaşlarının ehtiyaclarına yetərincə bəs eləsin.

Qüreyşilər bunun da şahidi olanda ki Məhəmməd (s.ə.) həmin təklifi də rədd etdi, onların ağlı çasdı. İnsan ağıllı olsun və puldan boyun qaçırsın, ağlı başında olan tacirlər bunu dərk edə bilmirdilər. Yəqin burda qaranlıq şeylər vardı. Onlar bu çaxnaşmaçı ilə ciddi məşğul olmayı qət etdilər.

Əslinə qalsa, məkkəlilər hər növdən olan peyğəmbərlərə, mələklərə və allahlara can-başla inanırdılar. Lakin məşhur peyğəmbərlərin hamısı çoxdan dünyadan köçmüdü, təbii ki, mələklər də vardi, amma yəqin dünyanın başqa gusələrində. Fəqət heç cür təsəvvürlərinə götirmirdilər ki, onlardan birinin, məkkəli bir tacirin belə yüksək şeylərdə əli olmuş olsun. Bunun üçün onu yaxşı tanıydılar. Axı o elə onlar kimiydi, bazarları dolaşındı, alındı, satındı, öz mal-mülkü-nü idarə edib artırırdı. Birdən-birə peyğəmbər olsun? Bu ki gülməli idi! Lakin Məhəmməd (s.ə.) sarıdan tam aydınlıq hasil etmək üçün qərrara aldılar ki, ilahi nazilliyin ən sadə sübutlarını ondan tələb etsinlər – qoy bir möcüzə yaratsın.

- Ya Məhəmməd, - qüreyşilər dedi, - vadimiz dar və bəhrəsizdir, onu genişləndir və içindən

bir çay axıt. Yaxud qoy allahın sənə bolluca var-dövlət versin, ya da bizə hər hansı bir möcüzə göstər.

Peyğəmbərin (s.ə.) möcüzədən zəhləsi gedirdi. Onu əhatə edən aləm möcüzə ilə doluydu. Bilmək olmurdu, hansı Allahındır, hansı qara magiyadan gəlir. Məhəmməd (s.ə.) möcüzə yarada bildiyini heç vaxt iddia etməmişdi.

- Allah məni möcüzə törətməyə göndərməyib, - qüreyşilərə cavab verdi, - mən yalnız ona görəyəm ki, haqqı sizlərə yayım. Heç vaxt deməmişəm ki, Allahın zinəti mənim əlimdədir, yaxud mən sırlı bacarıqlara malikəm, ya da mələyəm. Mən, özü özünə kömək edə bilməyən və Allah istəməsə, iman gətirə bilməyən mən. **Mən də yalnız insanam, başqaları kimi.**

- Möcüzə yaratmırınsa, sənin sözlərinə inana bilmərik.

- İsa möcüzə yaratdı, ona da inam göstərmək istəmədilər, - Məhəmməd (s.ə.) cavab verdi.

Qüreyşilər üçün Məhəmməd (s.ə.) həmin dövrdə istisnasız bir şəxsiyyət idi. Onun əvvəlkı durumuna o qədər gözəl bələd idilər ki, pis niyyətdə olduğunu ciddi qəbul etmirdilər. Xarici görünüşü və rəftarı belə bir gümana əsas verirdi ki, sadəcə dəlidir. Lakin diqqətlə qulaq asanda sözlərində heç bir dəlilik yox idi. O, qüreyşilərin özlərinin bildikləri, ancaq həvəssiz qulaq asdıqları şeylərdən danışındı. Varlı tacirlərin eyş-işrətini lənətləyirdi, hamı üçün bərabər hüquq tələb edirdi. Dəbdəbəni, yalanı, sələmi və qüreyşilərin xoşladığı daha bir çox şeyi qadağan edirdi. Nəhayət Kəəbənin qədim allahlarına qarşı mübarizə aparırdı və bununla qüreyşilərin sərvətinin özülünü, hətta Məkkənin varlığını laxladırdı. Bu, təkcə dözülməz deyildi, həm də təhlükəliy-

di.

Qüreyşilər qəflətən meydana çıxmış Peyğəmbərə (s.ə.) qarşı mübarizə aparmaq qərarına gəldilər. Məhəmməd (s.ə.) də yeni imanı canı-dildən yaymaq qətiyyətində idi. Qüreyşilərdə səsinə səs verən tapılmadığına görə o, Ərəbistanın digər xalqlarına müraciət etdi. Bayram aylarında Məkkəyə axışan saysız bədəvi tayfalarının düşərgələrinə baş çəkdi. Burda o, haqq olan imanı vəz etdi, Quranı oxudu və yeni imana təpi-nan tək-tük adamlara rast gəldi. Büyük dəstələrlə Kəəbə bazarına gələn yəhudilər və xristianlarla söhbəti daha yaxşı tuturdu. Özünün və onların imanının arasında olan fərqi həmin dövrdə Məhəmməd (s.ə.) hələ ayıra bilmirdi.

- Mənim Allahım həm də yəhudilərin və xristianların, yazı xalqlarının Allahıdır, - tez-tez təkrarlayardı.

Məkkəyə gələn yəhudilər və xristianlar dini söhbətlərdən qaçmırıldılar. Onlar da bu gözəl insani əvvəlcə özlərindən biri sayırdı. Axı o da onlar kimi tək Allaha inanındı. Bütçü Ərəbistan üçün artıq bu, tərəqqi idi. Kasib bədəvilər də Peyğəmbərə (s.ə.) qulaq asırdılar. Onlar məftunluqla Quranın gözəl misralarını dinləyirdilər, Allahın verəcəyi cəzalardan eşidəndə isə sadəlövh qəlbləri ehtizasa gəlirdi. Sadə səhra çocuqlarından bundan artıq daha heç nə gözləmək olmazdı. Hərdən elə olurdu ki, bütöv-bütöv tayfalar Məkkədə islama dönürdülər, amma geri, öz səhralarına qayıdanda köhnə allahlar yenidən su üstündəki saman kimi peyda olurdu.

Məhəmmədin (s.ə.) təlimi ölkənin ögey evladları – qullar və himayəsiz şəhərlilər arasında daha böyük rəğbət tapdı.

- Qulları öldürmək olmaz, sədəqə paylamaq

lazımdır, sələm götürmək olmaz, - Məhəmməd öyrədirdi.

Plutokrat¹ Məkkə respublikasının pariyaları² üçün bu sözlər göylərin armağanı kimi səslənirdi. Xüsusilə də qüreyşinin, hakim təbəqənin üzvünün dilindən çıxdığına görə.

Qüreyşilərin kişiləri üçün bütün bunların hamısı ürəkaçan deyildi. Özünün gözəl nəğmələri ilə bu dəli fantastın onlara işarə verdiyi təhlükə, deyəsən, açılırdı. Doğrudur, onlar tezliklə bütün tayfalara xəbər göndərdilər ki, şəhərlərində bir dəli, bir fantast peyda olub ki, onun da sözlərinə heç vaxt əhəmiyyət verməyə dəyməz. Lakin bu ona gətirib çıxardı ki, indiyə qədər Məhəmmədin (s.ə.) haqqında heç nə eşitməmiş tayfalarindi onun adını müəyyən bir maraqla təkrarlayırdı.

Sonra aşkar təqiblər başladı. Uşaqlar Peyğəmbərin (s.ə.) arda qəçişir, ona daş atırdılar. Əmisi Əbu Ləhəbin çoxdandır ona nifrət bəsləyən arvadı, kübar xanım Kumayl bint Hərb Peyğəmbərin (s.ə.) namaz qıldıığı yerlərə tikan səpirdi. Məhəmməd (s.ə.) Kəəbədə görünəndə onu söyüşlə qarşılayırdılar. Qüreyşilər dərk etmişdilər ki, onlardan biri öz silkinə xəyanət etmişdir.

Amma məkkəlilər Məhəmmədə (s.ə.) bundan artıq heç nə edə bilmədilər. Məkkədə həbsxana yox idi. Ümumi qanunlar və hakimlər də. Məhəmmədi (s.ə.) tutu bilməzdilər. Onun həyatı, sağlamlığı və sərvəti Haşimi tayfası üzvləri-

¹ **Plutokrat** – *Plutokratiya* tərəfdarı. *Plutokratiya* (*plutos* – *sərvət*, *kratos* – güc, hakimiyyət) – siyasi iqtidarın formal və faktiki olaraq hakim siniflərin varlı zümrəsinin əlində olduğu dövlət quruluşu.

² **Pariya** – Cənubi Hindistanda ən aşağı təbəqələrdən birinə mənsub olan insan. Məcazi mənada: hüquqsuz, səfil.

nin güclü himayəsi altında idi. Bu tayfanın başçı-sı Məhəmmədin (s.ə.) əmisi Əbu Talib idi. Pey-gəmbəri (s.ə.) qüreyşilərin caynağına vermək onun əlindəydi.

Əbu Talib yaşlı adam idi, ərəb kişisiydi. Qardaşı oğlunun mötəbərləşməsinə inanmırıldı. Bir dəfə o, Məhəmmədi (s.ə.) alnı yerdə namazda görəndə və Peygəmbər (s.ə.) onu islama döndərmək istəyəndə kişi kinayə ilə demişdi:

- İnanmırام, Allah qarşısında ehtiramı onuna sübuta yetirmək lazımdır ki, dalını qaldırıb başını əyəsən. Amma əgər sən başını mütləq dalına nisbətən daha aşağı əymək istəyirsinə, mən sənə mane olmaram.

Əbu Talib qocalmışdı. Tayfası Məkkədə güclü tayfa deyildi, lakin o, ərəb idi və qan qohumluğu onun üçün çox müqəddəsdi.

- Mən də, tayfam da Məhəmmədi son nəfəsimizə qədər qoruyaçaqıq, - ondan Məhəmmədi (s.ə.) tələb edən qüreyşilərə belə demişdi.

Qüreyşilər onu hədələyib gedəndə isə qoca dərin xəyalə dalmışdı. Mübarizədə o çox şeyi itirə bilərdi. Qüreyşilər güclüydü və haşimilərin xətersiz ötüşməsinin məsuliyyəti Əbu Talibin üstünə düşürdü. Məhəmmədi (s.ə.) o, yanına çağırıb dedi:

- Qardaş oğlu, çəkə bilmədiyimizdən artıq yükü üstümüzəmi götürək? Neylədiyini fikirləş!

Bu vaxt Məhəmməd (s.ə.) buyurdu:

- Günəşi sağ əlimə, Ayı sol əlimə versələr də, mən haqdan dönməyəcəm. Qoy Allah mənə daha yaxşısını öyrətsin, ya da canımı alsın.

Və Əbu Talib cavab vermədiyinə görə Mə-

həmməd (s.ə.) fikirləşdi ki, əmisi daha onu qorumaq istəmir, onu Haşimi tayfasından çıxarmaq niyyətindədir. Bu isə hər hansı ərəbə üz verə biləcək ən qorxulu şeydir. Peyğəmbərin (s.ə.) gözləri doldu. Doluxsunmuş ayağa qalxıb otağı tərk etmək istədi.

Amma Əbu Talib ərəb idi, canındakı haşimi qanı dilə gəlmışdı. Qardaşı oğlunun niskilinə baxa bilməzdi. Məhəmməd (s.ə.) astanaya çatmadı. Əbu Talib dilləndi:

- Qardaş oğlu, hara istəyirsin, get, nə istəyirsən, danış. Ömründə heç vaxt səni düşmənlərin əlinə vermərəm!

Peyğəmbər (s.ə.) beləcə haşimilərin himayəsində qaldı. Amma qüreyşilərin nifrəti günü gündən artırdı.

PEYĞƏMBƏR KƏƏBƏDƏ

İndiyə qədər Məhəmmədə tay insan olmayıb.

Peyğəmbər (s.ə.) hər gün Kəəbəyə gedirdi. Müqəddəs sütunlardan birinə söykənir, ya da müqəddəs evin kölgəsində dayanır və uca səslə Quran ayələrini əzbərdən söyləyirdi. Çox az miqdar sadıqləri, bir neçə həvəskar və qərib ki, Peyğəmbər (s.ə.) onlar üçün bir növ həmişəlik diqqətə şəyan varlığa çevrilmişdi. Peyğəmbər (s.ə.) özünün ipək libasında avazlı səsi ilə moi-zəyə başlayanda ondan qəribə bir sehr ucalırdı. Peyğəmbərin (s.ə.) hələ nə qədər mübarizə aparaçğını, uğurlarının necə acınacaqlı olacağını dəqiq bilməyən məsləkdaşları üçün təkcə onun adı kifayət edirdi. Qəriblər də onun sehrindən qaça bilmirdilər. Bu, bəlli idi. Bunu ayələrin sehri ilə izah edirdilər.

Həmin çağlardan Peyğəmbərin (s.ə.) şəxsiyyətinin bir çox təsvirləri qalıb. Acınacaqlı görkəmi varmış, mübarizə aparmaq ona ağır gəlmiş. Fəqət gül camalı bu halda da onu tərk etmirmiş. On il ona xidmət göstərmiş qulu Ənas sonralar danışarmış ki, ondan, bircə dənə də olса, tənə almayıb və heç vaxt onda səbirsizlik əlaməti hiss etməyib. Yalnız çox nadir halda kimdənsə gileylənərmış, işlətdiyi ən ağır tənə də «Görüm alnı çirkə bulaşsın» olarmış. Kimsə Peyğəmbərdən (s.ə.) xahiş edəndə ki düşmənini qarğasın, həmişə belə cavab verərmiş:

- *Mən yer üzünə kiməsə qarğamağa yox, insanlar arasında barış və həlimlik yaymağa gön-*

¹ Alman ictimai tarixində Ölsner soyadı ilə onlarca mütəfəkkir var. Bu fikrin onlardan hansına mənsub olduğunu hələlik aydınlaşdırıcı bilməmişik.

dərilmişəm.

Peyğəmbər (s.ə.) xəstələrə və kölələrə baş çəkərdi. Çox danışmazdı və həddən artıq sadə idi. Xasiyyətində igidlik cizgiləri ilə qəribə şəkildə çulğaşan qadınsal bir incəlik vardı. Bilərəkdən, amma təvazökarlığı səbəbilə qaynayıb-qarışmadan o öz daxili odunu başqalarına sirayət etdirən bir entuziast idi. Xarici görkəmindən heç nə hiss olunmurdu, yalnız sərraf onun içində közərən odun işaretisini sezə bilərdi.

«Nə hündürboy idi, nə alçaqboy, ortaboy idi, saçları nə qıvırcıq, nə də tel-tel idi, sıfəti nə dolu, nə ətli idi, qırmızılı ağ idi. Qara gözleri, uzun kirpikləri, iri kəlləsi, enli kürək sümükləri, sinəsində azca tükü, totuq əlləri və ayaqları vardı. Elə yüngül yeriyirdi ki, elə bil su üstündə süzürdü, harasa baxanda bütün bədənini tərpədirdi. Kürəklərinin arasında peyğəmbərlik möhürü vardı, əliaçıqlıqda tayı-bərabəri yox idi. Sinəsi igid sinəsi, dili ən doğru dil. Ətrafında olanların ən sədaqətlisi, ən müləyimi və ən nəcibi idi; kim onu ilk kərə gördüüsə, ehtiramı artırdı, kim yaxından tanıydısa, sevirdi, kim tərənnüm edirdi, bunları deməyə məcbur olurdu: Ondan qabaq və sonra onun kimisini görməmişəm».

Peyğəmbəri (s.ə.) sinli bir ərəb belə tərənnüm edirdi.

Peyğəmbər (s.ə.) Kəəbənin həyətində oturardı, imanlıların, qəriblərin və qüreyşilərin əhatəsində. Quran ayələri avazla səslənərdi və Peyğəmbər (s.ə.) sinayıcı nəzərlə camaata baxardı, gözünün qığılçımı və ayələrin gözəlliyi ilə hamını məftun edərdi. Xalq həmişə deyərdi:

- Peyğəmbərsənsə, bizə bir möcüzə göstər

ki, sənə inana bilək.

Allahın Rəsulu (s.ə.) da həmişə cavab verərdi:

- Məgər yetərli, ətraflı sübut deyilmi ki, ey ərəb xalqı, sənin sadə dilin kitab dili seçilib ki, orda hər bir ayə sənin bütün nəğmələrini və şerlərini unutdurur?!

Danışırlar ki, bundan sonra imansızlar Ərbistanın bütün şairlərini toplamağı qərara alıblar ki, onlar Quran ayələrinin gözəlliyinə tay olan, ən azı bircə ayə, bircə avaz yaratsınlar. Şairlər gəliblər, Kəəbəyə toplaşıblar və Günəşin qaynarlığı altında tər tökməyə başlayıblar. Özlərini gücə salıb çətinliklə şer qosublar. Amma qosduqlarını əzbərdən deyəndə Peyğəmbərin (s.ə.) ən qatı düşmənləri də etiraf etməyə məcbur olublar ki, onların şerlərinin bircəciyi belə, Quranın ayələrinə yaxın gəlmir. Və ərəblər şair xalq olduğu üçün çoxları Kəəbədə dizə enib islama tapınıblar. Ayələrin əlçatmaz gözəlliyi onların ilahi qaynağına yetərli sübut olub.

Ayələrin gözəlliyi kifayət etməyəndə isə Peyğəmbər (s.ə.) öz imanının əsaslarını geniş və ətraflı izah edirdi. Və Peyğəmbərin (s.ə.) daxili közərtisi ölçüb-biçmənin zahiri donuqluğu ilə birləşdiyinə görə nüfuzlu bir məkkəlini həqiqi imana döndərmək üçün o heç bir cəfadan çəkinmirdi. Günlərin birində Peyğəmbər (s.ə.) yenə də Kəəbənin yanında dayanmışdı və haqq imana çəkmək istədiyi bir məkkəli ilə söhbət edirdi. məkkəli dinə az maraqlıydı, elə bunun özü də Məhəmməd (s.ə.) üçün xüsusi bir stimul idi. Bu vaxt Kəəbənin həyətində yaşılı, kor bir bədəvi göründü ki, o da səhrada yeni peyğəmbərin təli-

mindən soraq tutmuşdu və qəlbinin xilasını onun yanında aramağa gəlmışdi. O, Peyğəmbərə (s.ə.) yanaşın sual verdi. Peyğəmbər (s.ə.) həmin an kübar bir məkkəli ilə məşğul idi və söhbətdən ayrılməq istəmirdi.

- **Mane olma**, - hırslı kora dedi, - **mən daha vacib işlə məşğulam** (20,1-4)¹. Və həmin gecə Peyğəmbər (s.ə.) Xəyaləti qəbul etdi. Cəbrail onun gözünə göründü və rəftarına görə onu tənbəh etdi. Ertəsi gün səhər tezdən Peyğəmbər (s.ə.) yerindən qalxdı, şəhəri dolaşdı və koru axtardı. Nəhayət onu tapdı, boynuna sarılıb acı-acı ağladı.

- **Mən yalnız insanam, başqları kimi** (41,5)², - dedi, - mənə xətadan xalilik verilməmişdir, amma mən öz xətamı yumaq istəyirəm.

Peyğəmbər (s.ə.) bu kor dilənçiyyə yüksək hörmət bəsləyirdi, sonralar onu Mədinə şəhərinin valisi təyin etdi və hər dəfə ondan söz düşəndə deyərdi:

- **Mənə o kəs başqlarından üçqat sevimlidir ki, Allah ona görə məni tənbəh etmişdir.**

Yalnız bu bircə kərə Peyğəmbər (s.ə.) haqsızlığa yol vermişdi. Ərəb üləmaları çatdırırları ki, onun bu və digər yanlışlıqları ona görə olmuşdur ki, Allah Peyğəmbərin (s.ə.) hər xətadan birini etməsini istəmişdi, çünki o da insan idi, başqları kimi.

Peyğəmbərin (s.ə.) sonrakı illərdəki mərhəməti barədə oxşar bir hekayəti söyləyirlər. Şöh-

¹ Müəllif bu epizodu göstərilən Surənin ayələrinə istinadən yazmışdır.

² Azərbaycan dilinə tərcümədə 6-cı Ayə.

rətinin zirvəsində dayananda hər gün yanına çirkin bir qarı gələrmiş və ləliyib yalvararmış ki, ona cənnətdə yer ayrılması barədə Allaha dua etsin. Bir gün qarı yenidən gələndə səbri tükənmış Peyğəmbər (s.ə.) deyir:

- Sənin kimi çirkin qarılar ümumiyyətlə cənnətə düşmürələr. - Bu sözdən qarı göz yaşları axıdır və Peyğəmbər (s.ə.) tələsik sözünə davam edir. - Çünkü cənnətin qapısı ağızında çirkin qarılardın hamısı dönüb təzə-tər, gözəl bakırələr olurlar.

Bu hekayəti böyük fars şairi Səədi məşhur şerlərinin birində nəzmə çəkmışdır.

Peyğəmbər (s.ə.) mərhəmətli, nəzakətli və sayqılı idi. Amma ən böyük sevgisi uşaqlara yönəlmüşdi. Məkkə şəhərinin nifrətinə illər uzunu dəyanətlə dözən o, başını tumarlamadan, gül baxışı ilə müşaiət etmədən bircə uşaqtan da yan ötməzdi. **«Bütün uşaqlar müsəlman doğulur»**, bir islam kəlamı belə deyir.

Günlərin birində Məhəmməd (s.ə.) adəti üzrə Kəəbədə oturmuşdu və körpə bir qız uşağı onun yanından keçirdi. O, uşağı yanına çağırıldı, nəvazişlə onun saçını tumarlamağa və ona oxşayıcı sözlər söyləməyə başladı. Ətrafda qüreyşilər oturmuşdular, onlar qıza və Peyğəmbərə (s.ə.) baxıb başlarını buladılar – qızlar axı dəyərsiz məxluqlar idi. Ciddi, üstəlik də Allahın xüsusi sevimlişi olduğu iddiasını irəli sürən bir adam necə camaatın gözü qarşısında qız uşağını sığallaya bilərdi. Bu biabırçılığa baxmağa daha dözə bilməyən yaşılı bir Qüreyş Məhəmmədə (s.ə.) yaxınlaşmış dedi:

- Nə sığallayırsan uşağı? Məgər bilmirsən ki,

artıq qız uşağıını cəza çəkmədən öldürməyə icazə verilir?

Onda Peyğəmbər (s.ə.) dikəldi, Quranın yeni bir Ayəsini qətiyyətlə bəyan etdi: «**Kasıbılıqdan qorxub uşaqlarınızı öldürməyin, çünkü sizin də, onların da ruzisi verilir**» (6, 152)¹.

Beləcə anın hökmündən islamın vacib bir qanunu yarandı ki, bu da qədimlərdən, əsrlərdən bəri təkrarlanan səhra adətinə son qoydu.

İslamin bir çox digər vacib hökmləri də oxşar, tamamilə boş bir yerdən yarandı. Hansısa önəmsiz bir olay Peyğəmbərin (s.ə.) diqqətini çəkirdi, bunun da nəticəsi sonra milyonların yaşayışını müəyyənləşdirən bir hökm olurdu. Məsələn, bütün şərqi aləminə özümlü bir səciyyə vermiş içki yasağı bir kərə xeyli imançı dəm vəziyyətdə namaza gələndə və davranışları xoşa-gəlməz diqqət oyadanda bəyan edildi.

Oçağkı anlayışda inqilab hesab edilə bilən boşanma da Peyğəmbərin hərəmxanasındaki bir hadisə ilə bağlı buyuruldu. Məhəmməd (s.ə.) addım-addım irəliləməyi və misallarla izah etməyi xoşlayırdı; qarşıda deyilməyə nəsə vardısa, həmişə müvafiq məqam gözləyirdi ki, onu bəyan etsin. Kəebənin həyətində o vez edən vaxtlarda bu ilahi bazar teoloji seminara çevrilirdi. Ərəb allahlarının kahinləri, yəhudilər, xristianlar, hər növdən olan təriqətçilər Kəebəyə yığışıb yeni imanın mahiyyəti barədə Peyğəmbərə (s.ə.) saysız suallar verirdilər. Peyğəmbər (s.ə.) yəhudilər və xristianlarla birlikdə saatlarla müqəddəs yazını oxuyurdu. Qüreyşilər isə öz növbəsində yayıldılar ki, yeni imanın hamısı əslində

¹ Azərbaycancaya tərcümədə 151-ci Ayə.

yəhudilərdən və xristianlardan köçürülüb. Peyğəmbər (s.ə.) çox suallara cavab verməli, çoxlu müzakirələr aparmalı olurdu, səhranın sadə, teoloji dialektikasının çoxqatlı, mübahisəli məsələlərindən tədricən islamın möhkəm konturlu binası baş qaldırırdı.

Bu vaxt, təbii ki, məzəli hadisələr, Şərqiñ yüksək qiymət verdiyi və onlara öz müdrikliyini izhar etdiyi qəribə bənzətmələr də olurdu. Məsələn, bir gün bir şəkkak Peyğəmbərin (s.ə.) hüzuruna gəlib bu sualları verdi:

- Deyirsən, Allah hər yandanadır? Amma mən onu görmürəm, hardadır? Niyə günahına görə insan cəzalandırılmalıdır? Axı Allahın istəyi bu günahların da üstündədir. Necə cəhənnəm şeytanaya cəzadır? Od axı şeytanın təbiətidir, od odu necə incidə bilər?

Bu qədər çətin sualdan aşkarca karixaraq Məhəmməd (s.ə.) xeyli susdu, sonra qəflətən yerdən bir kəsək götürdü və onu sual verənin kəlləsinə ilişirdi. Haqq arayan bundan bərk hısləndi, şəhərdə vurnuxub qohumlarını tapdı və acı-acı gileyəndi:

- Mən onunla ağıllı söhbət etmək istəyirdim və ciddi suallar verdim, o isə cavab əvəzinə bəsimə kəsək yağırdı.

Qohumlar Peyğəmbərdən (s.ə.) haqq-hesab tələb etmək üçün yiğişib Kəəbəyə gəldilər.

- Mən o kişinin xətrinə dəyməmişəm, - Peyğəmbər (s.ə.) dedi, - suallarına cavab vermişəm.
- Rəqibinin mat baxışlarını görəndə isə izah etdi.
- Sən Allaha şübhə edirsən, çünkü Onu görmürəsən. Kəsək səni ağırdıb, mən də bu ağırları görmürəm. Tutduğum işdən şikayət edirsən, bir tə-

rəfdən də deyirsən ki, insanın etdiyi hər şey Allahdandır. Necə olur, torpaq səni ağıridır, axı o sənin öz təbiətindir, çünkü sən torpaqdan xəlq edilmişən, torpağa da dönəcəksən.

Bu qəbildən olan zarafatları Məhəmməd (s.ə.) xoşlayırdı. Belə hənəkləri edən kəs çox asanlıqla bir addım da qabağa gedə bilər, gözbağlayıcı, ovsunçu, yaxud sehrçi ola bilər. Belə halda insanları öz sehrində saxlamaq heç də çətin olmazdı.

Zəmanənin ilkindən bu yana Şərqdə hər kəsin asanlıqla öyrənə bildiyi kiçik ovsunun köməyi ilə böyük müqəddəslik şöhrətinə yetişmiş peyğəmbərlər qayır-qayır qaynaşırdılar. Məhəmməd (s.ə.) belə müqəddəslərdən olmaq istəmirdi. O, qəlblərə sözün möcüzəsi ilə, inandırmanın gücü ilə hakim kəsilmək isteyirdi. Əl atlığı vasitələr bunlar idi: misal, bilik, müzakirə. Xalqlara bəyan etdiyi din əslində ali dərəcəli pozitivizm idi. İdrakdan kənardə olan, ağılla qavranılması mümkünüsüz görünən şeylərin hamısına o, dərindən nifrət edirdi. Eləcə də insanın yenidən dirilməsini, ərəblərin uzun müddət inanmaq istəmədikləri bir ehkamı o, Şərqiň başqa müqəddəsləri kimi ruhların ucuz-ucuz çağırılması və buna bənzər şeylərlə izah etmirdi, əksinə, həmişə onu ölü və daima yenidən oyanan təbiətin möcüzəsi ilə başa salırdı.

Peyğəmbərin (s.ə.) pozitivist imanı yaxşı nümunə tələb edirdi. Bütün qaynaqlar Allahın Rəsulunun (s.ə.) sadə həyat tərzini birsəslə təsdiq edir. Az yatıb az yeyərdi, hətta təhərsiz yeməyi də haram sayardı. Kasıblara hörməti vardi, çünkü onlar Allah tərəfindən təqdir olunmuşdular. Onlara harda rast gəlsəydi, evinə çağırardı, çox

vaxt yalnız xurma və sudan ibarət olan yeməyini onlarla bölüşərdi. İstənilən qul onun hüzuruna gəlib ədalət tələb edərdi. Elə bir iş olmazdı, Peyğəmbərə xırda görünsün ki, onunla o, məşğul olmasın. Təsəlliyyə ehtiyacı olan hər kəsə təsəlli verərdi və həmişə, hər yerdə özünün şəxsi zəifliyini, lakin mötəbərləşməsinin gücünü dərk edərdi. Heç vaxt özünə Allah kələməni yaymalı olan insandan başqa ayrı gözlə baxmazdı.

- İnsan gücündən qıraqda olan şeyləri məndən tələb etməyin, - məsləkdaşlarına deyərdi, - fövqəlinsanlıq yalnız mələklərə xasdır. Allah istəsə, onlardan birini nazil edər, mənsə yalnız insanam.

Məkkədə, üçyüz altmış bütün şəhərində Allahın Rəsulu Məhəmməd (s.ə.) beləcə yaşayır və vəz edirdi. Yalnız qüreyşilərin nifrəti onun missiyasını dəyişdirdi.

BİRİNCİ HİCRƏT

Ölərəmsə, ölərəm.

Luter¹

Ərəb tayfa patriotizminin, ərəb milli şüurunun və ərəb təkəbbürünün timsalı kimi Camici soyundan Rabi adlı ərəbin aşağıdakı deyimi tez-tez təkrarlanır:

- İnsanlar arasında ən yaxşısı bizik, ərəblər. Ərəblər içində ən yaxşları Mudar soyudur. Mudar soyu arasında ən yaxşları Həis tayfasıdır, həislər arasında ən yaxşısı Cəzur nəslidir. Cəzurlar arasında ən yaxşısı Camici ailəsidir. Mən isə camicilərin ən yaxşısıyam. Deməli, mən, Rabi, insanlar arasında ən yaxşısıyam.

Əksər ərəb qoca Rabi kimi düşünürdü və elə bugünkü özündə də belə düşünür, fərq yalnız orasındadır ki, Camici və Mudarın yerinə onların öz tayfları və ailələri keçir. Başqa bir ailənin nüfuzunu tanımaq istənilən ərəb üçün müşkül məsələdir. Yad xalqdan olan insanın o, ömründə sözü ilə oturub-durmaq istəmir. Onun azadlığına ən yüngül toxunma cəhdini belə, sezir, avtomatik ona qarşı qalxır. Məkkəlilər də bu baxımdan cılxaqanlı ərəblər idilər. Məhəmmədin (s.ə.) niyyətləri onlarda avtomatik etiraz doğururdu.

¹ Martin Luter (1483-1546) – protestantizmin banisi, Vittenberq universitetinin fəlsəfə və teologiya üzrə professoru, Bibliyanın alman dilinə tərcüməçisi və həmin tərcümə ilə alman ədəbi dilinin banisi.

Məhzum Muciri ailəsindən Əbu əl-Hakəm Əmr ibn Hişam məkkəlilər arasında ən mühafizəkarı idi. Əməvi tayfasından Əbu Süfyanla və əməvilərin yeznəsi Əbu Ləhəblə birlikdə o, qədimərəb baxışı cəbhəsini yaratdı.

- Biz, Məhzum Muciri və əməvilər, - dedi, - Haşimi tayfası ilə tez-tez rəqabətdə olurduq. Amma bizim ailələr cins ərəb atları kimidir və həmişə yarışı udurduq. Heç qoyarıqmı ki, haşimilər indi göylərlə əlaqəsi olan bir peyğəmbər ortaya çıxarsınlar?

Bu sözlər zadəganlar arasında böyük rəğbət qazandı. Amma onlar başlıca olaraq geniş kütlə üçün nəzərdə tutulmuşdu. Qüreyşilərin dar çərçivəsində Əbu əl-Hakəm tamam başqa fikirlər söyləyirdi.

Əbu əl-Hakəm ağıllı, mühafizəkar və tərs idi. Onun gözləri keçmişdən qopmurdu və yeni olan hər şeyə nifrət edirdi. Qədim allahları sevirdi, ona görə yox ki, onlar allahlar idi, ona görə ki, ata-babaları bu allahlara sitayış etmişdi. O, Məkkə şəhərini və zadəgan qüreyşilər nəslini sevirdi. Zadəganlığı zadəganlığın xatırınə sevirdi və ənənəsi olmayan qara camaata nifrəti vardı. Məkkəlilərin ən ağıllısı və Peyğəmbərin (s.ə.) ən qəddar düşməni idi. Məhəmməd (s.ə.) onun adını Əbu Cəhl (Cahillik Atası) qoydu, belə hallarda seçilmiş ifadələrə az meyl göstərən müsəlman camaat isə ona müxtəlif səbəblərdən «İylidal» adını verdi.

Əbu Cəhl xırdaboy, kürən, güclü, qəddar, qaniçən, bic və uzaqgörən idi. Məhəmmədin (s.ə.) nə demək olduğunu Peyğəmbərin özündən də qabaq dərk etmişdi. «Üçyüz altmış allahın yerinə

Kəəbəyə», Əbu Cəhl içində düşündürdü, «hər şeydən xəbərdar, mütləqhakim, vahid bir Allah gəlirsə, aydındır ki, bu Allahla birbaşa əlaqədə olan və Ondan buyruq alan insan yer üzündə güclü adam olmaq istəyir və elə bir iqtidar iddiasındadır ki, onu haçansa hansısa qüreyşî ona vermək arzusunda olmayacaq. Bundan əlavə, üçüz altmış allahın hamısı dincə buraxılandan sonra heç bir bədəvi daha Məkkəyə gəlməyəcək, Məkkə zəifləyəndə də başqa şəhərlər böyüüb zənginləşəcək. Bu peyğəmbər daha nə vəz edir? Bütün insanlar bərabərdir, Allah hamiya rəhm göstərir və pis əməllərinə görə insan odunyada cəzaya yetir. Bu da belə bir hökmədən başqa ayrı bir şey deyildi ki, qüreyşilər haqsız iqtidara, haqsız sərvətə və insanlar üzərində haqsız hökmə malikdirlər, onlar sonuncu köləyə taydır və böllünməz hökmən mövqelərindən əl çəkməlidirlər. Təəccübülu deyil ki, tez-tez vəz etdikcə bu peyğəmbərin yanına daha çox kölə, dilənçi və nökər-naib axışırıdı. Buna görə də Məhəmmədin əməli qara camaatın Məkkənin qədim ağalarının əleyhinə yönəlmüş bir hərəkat idi».

Əbu Cəhl bunları dərk edəndə Peyğəmbərin (s.ə.) qanını içməyi, onun yanlış təliminin son qalıqlarını qazıyıb atana qədər onunla mübarizə aparmağı kəsdirdi. Köhnə Ərəbistan, qüreyşilərin zadəgan nəslə, üçüz altmış allah və çıçəklə-nən Məkkənin xatırınə apardığı bu mübarizəyə o öz həyatını həsr etməyi qərara aldı.

Əbu Cəhlin tərəfi nüfuzlu, güclü və böyük idi. Qüreyşilərin ən sayseçmələri burda cəmləşmişdi. Yenilikçi Peyğəmbərlə (s.ə.) zəngin tacir-lər arasındaki mübarizə tezliklə konkret forma kəsb etdi. Peyğəmbərin (s.ə.) özü haşimilərin hi-

mayəsində olduğuna görə düşmən qərara aldı ki, onun tərəfdarlarına zülm etsin. Bu o qədər də çətin olmadı, zira Peyğəmbərin (s.ə.) əksər tərəfdarları zəngin və zadəgan Peyğəmbərdə (s.ə.) qorqu və sığınacaq arayan kasib kölələr, diləncilər və qəriblər idi. Öz köləsinə, öz ailəsinin üzvlərinə Məkkədə cəzasız zülm etməyə icazə verilirdi. Bu hüquqdan geninə-boluna yarınırıldılar. Qüreyş qəsrlərinin zirzəmiləri Peyğəmbərə (s.ə.) sadıq cəzalılarla tezliklə doldu. Ev cəzaları təsir etməyən höcətlər üçünsə mütəmadi işkəncələr tətbiq olundu.

Məsələn, Peyğəmbərin (s.ə.) qızğıın tərəfdarlarından biri, sonralar islamın ilk müəzzini zənci Bilal idi. Ağası, əməvilərdən biri, onu arxası üstə yaxıcı Günəşə doğru uzadıb dedi:

- Ölənə qədər, yaxud peyğəmbərdən üz döndərənə qədər burda qalacaqsan.

Zənci öz Peyğəmbərindən (s.ə.) dönmədi. Dəhşətli işkəncədən bir neçə gün sonra mömin Əbu Bəkr onu ölümcül vəziyyətində ağasından satın aldı. Himayəsizlər bu illərdə büsbütün qüreyşilərin işkəncələrinə tapşırılmışdılar. Vardövlətinin böyük bir hissəsini Məhəmməd (s.ə.) qüreyşilərin zoru altında olan tərəfdaşlarının alınmasına xərclədi. Zümlər getdikcə artırdı. Haşimilər yalnız Peyğəmbəri (s.ə.) qoruyurdular. Təəccüblü o deyildi ki, mübarizənin bu ağır illərində bəzi imanlılar Peyğəmbərdən (s.ə.) aralandılar. İslamin iztirab yolu çox çətin oldu. Təəccüblü o idi ki, məhz bu illərdə keçirdiyi saysız sarsıntılarla yanaşı Peyğəmbər (s.ə.) həm də ən qızğıın tərəfdarlarını tapdı və materialist Məkkə şəhərində elə bu zülmün özü müəyyən reaksiya doğurdu ki, o da Peyğəmbərə (s.ə.) yeni

imanlılar gətirdi.

Peyğəmbər (s.ə.) gücsüz idi və düşmənlərinin evləri qoşun düşərgəsinə bənzəyirdi. Məkkənin dar küçələri qan fışqırırdı və Peyğəmbərin (s.ə.) qəlbində qüssə dolaşındı. Tez-tez o, saatlarla evinin yastı damında oturardı, qəm içində səhraya, gözəl Məkkə şəhərinə və yardımını əsirgəyən əbədi mavi göylərə baxardı. «İslamın Allahı yazı xalqlarının Allahıdır», Məhəmməd (s.ə.) düşünərdi, «yazı xalqları da Allahın rəsuluna kömək əli uzatmalıdır». Və Məhəmməd (s.ə.) zəif olduğuna, öz tərəfdaşlarını qoruya bilmədiyinə görə qərara aldı ki, özlərini necə qorumağın yolunu bilməyən zülm edilənlər xristian hakiminin, müdrik nequs neqestinin, Həbəşistan kralının sarayına getsinlər. Doğma vətənlərində mərhüm olduqları qorqu və dincliyi bunlara o versin.

Nequsun məmləkətində iri, ağıllı fillər dolası, müdrik ilanlar orda daşların arasında uzanıb yaşıł gözləri ilə suçlu bəşəriyyətə baxır. Orda qapqara insanlar Bizansın xristian allahına səcdə edirlər. Bu ölkəyə zürafələr, zağarlar və ruhlar sakindirlər və bunların hamısı üzərində – keşişlərin, insanların, bataqlıqların, zağarların və fil-lərin üzərində şahlar şahı, müdrik Süleymanın və Saba kralıçası gözəl Bilgiz Makedanın törəməsi nequs neqesti hökmranlıq edir.

Nequs ağıllı, ədalətli və qüdrətli idi. Qüreyş camaatından qorxusu yoxuydu. Məkkə qaçqınları onun krallığının paytaxtı Aksuma gələndə onları səmimi qarşılıdı və himayə vəd etdi. Çünkü nequs Qüreyş tayfasını sevmirdi, onlar varlı və təkəbbürlü idilər, üstəlik də büt pərəst. Bilirdi ki, hələ neçə il qabaq həbəş Abraha Məkkə şəhə-

rindən necə rüsvayçılıqla qovulmuşdu. Könlündə bir həsrəti vardı ki, xristianların allahını Məkkəyə aparsın və bununla səhra şəhərinin sərvətlərini ələ keçirsin. Ona görə də məkkəli qaçqınları sidq-ürəklə qəbul etdi.

Nequsun bu qəbulu haqqındakı xəbər bataqlıqlardan, səhralardan və dənizlərdən keçib hər yana yayıldı. Tezliklə o, Məkkəyə çatdı və qüreyşilərin üzünə qaranlıq çökdü. Məhəmməd (s.ə.) təhlükəydi, amma daha böyük təhlükə nequs idi. Evdəki düşmən çöldəki düşmənlə birləşirsə, deməli, Məkkənin xoşbəxtliyinin sonu çatmışdır. Onda qüreyşilər qızıl, gümüş və bahalı parçalardan böyük bir karvan yüklədilər. Başçı kimi Peyğəmbərə (s.ə.) rişxənd etməli və bəxşış, hiylə və yalanla qaçqınları qaytarmaqdə nequsu dilə tutmalı olan hiyləgər şair Əmiri göndərdilər.

Aksumdakı böyük tac salonunda gözəl və dəyərli hədiyyələr həmin an nequsun gözləri önungdə qalaqlandı. Əmir qabağa yeriyib dedi:

- Hökmdar, sən öz divarların arasında sənin və bizim imanı məsxərəyə qoyan insanları gizlədirsən. Onları bizim ədalətimizə tapşır.

Amma nequs ulu sələfi Süleymanı, onun müdrikliyini xatırlayıb dedi:

- Nəqədərki özüm onların imansızlığından əminlik hasil etməmişəm, o qəribləri verə bilmərəm.

O, imanlıların başçısı Osman ibn Əffanı yanına çağırıldı və imanı haqqında danışmağı ona əmr etdi.

- Biz abdal idik, - Osman nitqə başladı. – Al-

lah haqqında heç nə bilmirdik və haram işlərlə məşğul olurduq. Güclülər bizdə zəifləri basıb yeyirdilər, Allah bizə peyğəmbər göndərənə qədər ki, həmin peyğəmbər də bizdən yalnız Al-laşa sitayış, oruc, sədəqə, saleh əməllər tələb edir və bununla o bizi yalandan və əyri yoldan xilas etdi.

- Bəs siz, - nequs soruşdu, - İsa və bakirə Məryam barədə nə fikirləşirsiniz?

- İsa ruhda və haqda Allahın elçisidir, bakirə Məryamdan doğulub.

Onda nequs ayağa durdu, yerdən bir çöp götürdü, müdrik gözləri qüreyşilərin elçilərini süzüb dedi:

- Bu insanların imanı bizimkilərin imanından bu çöp qədər də fərqlənmir, dağ boyda qızılı da mən bu imanlıları sizə vermərəm.

Və gələcək Misir fatehi Əmir ibn əl-As böyük rüsvayçılıqla ölkəni tərk etməli oldu, çünkü, hədiyyələrini qəbul etmək istəmirlərsə, bu, elçi üçün rüsvayçılıq sayılır.

Nequsun cavabını eşidəndə qüreyşilərin sifəti qapqara qaraldı. İndiyə qədər təkcə onu düşünnürdülər ki, Məhəmməd (s.ə.) haçansa onlar üçün təhlükə ola bilər. İndi isə bildilər: Məhəmməd (s.ə.) çoxdan təhlükə olmuşdur ki, onun da arxasında daha böyüyü, nequs dururdu. Nequs qüdrətli idi. Peyğəmbəri (s.ə.) müdafiə etmək üçün o, ölkəyə hücum çəkə bilərdi, Məkkənin sərvətini ələ keçirə bilərdi və bunların da hamısı Məhəmmədin (s.ə.) təbliğ etdiyi o anlaşılmazlığa görə. Şəhərin ən adlı-sanlı ailələri Kəəbəni qorumaq üçün indi bir araya gəldilər. Onların başına məkkəlilər arasında ən zadəganı, Əbu

Süfyan, əməvi ailəsinin ağsaqqalı keçdi. O vaxt heç kəsin ağlına gəlməzdı ki, Məhəmmədin (s.ə.) bu işindən ən böyük xeyri əməvilər görəcəklər, həmin ailə islam xəlifələrinin ilk sülaləsini təşkil edəcək.

İndi, nequsun cavabından sonra Məhəmməd (s.ə.) təhlükəli, sosial bir islahatçı, hətta, lazım gələrsə, dışarı, silahlı gücün köməyi ilə mövcud sosial və siyasi iqtidarı devirə və kölələri ağalarla eyni cərgəyə qoya bilən bir inqilabçı idi. Təəccübülu deyildi ki, onun ideyaları qüreyşilər arasında indi ikiqat qorxu və dəhşət oyatdı.

Mücərrəd ideyadan çox, konkret təhlükə yanmışdı. Heçdən doğmuş yeni dünyanın mübhəm konturları görünürdü.

Yeni dünyanın peygəmbəri isə nequsun ölkəsinə üz tutmadı. O, nazillik şəhərində öz vəzifəsində qaldı.

Bu, nazilliyyin beşinci ilində oldu və ərəb tarixçiləri bunu birinci hicrət, imanlıların Məkkədən birinci qaçışı adlandırırlar.

PEYĞƏMBƏR ÖZ ÖLKƏSİNDƏ

*Allah kimə mərhəmət göstərsə,
onun ürəyini islama açar.*

Quran (6,125)

İmanlılar arasında ən kimsəsizləri nequsun sarayında himayə tapanda Peyğəmbər (s.ə.) həmvətənlərinin nifrətindən qaçıb tərəfdarı Ərkamın Məkkə yaxınlığındakı Səfa dağının ətəyində yerləşən etibarlı evinə çəkildi. Neçə-neçə minillərdən qabaq Aləmlərin Rəbbi cənnətin qapısını hirsindən Adəm və Həvvanın üzünə bağlayanda bu ilk iki insan dünyani məqsədsiz-mərəmsiz dolaşdırılar. Allahın cəzası ağır yük olub onların ciyinlərindən basdı və suçu sevincə uymağa onlar ürək eləmədilər. Ona görə də hər iki ilk insan cənnətin qapısı ağızında aralandılar və dünyada tək-tənha vurnuxdular. Hicaz torpağında çılpaq bir təpəyə çatana qədər onların yolu dağlardan, dərələrdən keçdi. Orda, Səfa dağında onlar yenidən görüşdülər, böyük bir sevinc onları bürüdü və bu ilk sevinc içərisində onlar yer üzündə ilk insanları töretdilər.

Bu müqəddəs məkanda mömin Ərkam öz evini tikmişdi və Məhəmməd (s.ə.) qalın divarların arxasında qüreyşilərin nifrətindən gizlənmək üçün oraya köcdü. Fəqət o, peyğəmbər olduğunu və özünün mötəbərləşməsinə məhəl qoymamağa ixtiyarı çatmadığına görə hər gün Kəəbəyə gedirdi, islami təbliğ edirdi və Quran ayələrini əzbərdən söyləyirdi. Peyğəmbərə (s.ə.) üst-üstə bütün qüreyşilərdən dəfələrlə çox

nifrət bəsləyən Əbu Cəhl, Peyğəmbər (s.ə.) Kəəbəyə gedişinə son qoyana qədər ona əzab verməyi kəsdirdi. Əbu Cəhl Məhəmmədə (s.ə.) prinsipdən, azad, qədimərəb dövranının xatirinə nifrət edirdi. Bu motiv onun nifrətinə nəhəng güc verirdi. Həyatını ölü allahlara qurban etmə-yə o, faktiki hazır idi və tam gizlində qərara almışdı, Məhəmmədə (s.ə.) o qədər zülm etsin ki, o, qəfil hirsdən vurub bunu öldürsün. Belə ol-duqda tayfasının adamları qan qisasından qorxmadan Peyğəmbəri (s.ə.) aradan götürə bilərdi və Məkkənin qulağı birdəfəlik dincələrdi.

Ona görə də Əbu Cəhl istənilən ərəbi hövsə-lədən çıxaran işləri Məhəmmədin (s.ə.) başına açırdı. Yolda Peyğəmbəri (s.ə.) əzişdirirdi, onun saqqalından dartırıldı (ərəb üçün bu, ən böyük təhqirdir) və insan ağlına gəlməyən söyüsləri onun başından yağıdırıldı. Görəndə ki heç nəyin xeyri olmur, o, ərəb qəlbinin ömründə götürə bilmədiyi ən böyük biabırçılığı Məhəmmədin (s.ə.) başına açdı. Gözlədi, Məhəmməd (s.ə.) Kəəbədə namaz üstündə növbəti dəfə səcdəyə gedəndə kirmiçə yaxınlaşış qoyunun ətənəsini onun başına keçirdi. Bunun qarşılığında Məhəmməd dikəldi, kirmiçə bu kürən kişiyə baxıb dedi:

- Bağışlamaq əvəzini qaytarmaqdən çəkidə ağır gəlir.

Sonra sakitcə evinə yollandı və ləkəli paltarlarını təmizləməyi qızına tapşırıdı.

Əbu Cəhlin Peyğəmbərin (s.ə.) başına açdığı biabırçılıq elə böyük idi ki, nəticəsiz qala bilməzdi. Təsir həmin gün özünü göstərdi və təsirin adı Həmzə ibn Əbdülmüttəlib oldu. Həmzə

Peyğəmbərin (s.ə.) doğma əmisi idi. Məkkənin ən cəsur igidi sayılırdı, hündürboy, enlikürək idi və hamı ondan çəkinirdi. Soyunu azmiş qardaşoqlunun qəribə təlimlərinə tamam biganə münasibəti vardı. Ona dini nurluq lazım deyildi, ovun cəngavərlik oyunu bəs edirdi. Amma bir gün ovdan geri dönəndə xəbər tutdu ki, Məhzum Əbu Cəhl qoyunun ətənəsini doğma qardaşı oğlunun başına keçirib. Bahadırı bu bərk acıqlandırdı. O, Kəəbəyə götürüldü, kürən düşməni orda tapıb əməllicə-başlıca əzişdirdi. Sonra qamətini düzəldib nərildədi:

- Qardaşım oğlunun imanı bugündən mənim imanımdır, onun Allahı mənim Allahımdır, kimin kişiliyi çatır, buna görə vursun məni!

Əbu Cəhlin qohumları bu divi yerə sərmək üçün özlərini yetirdilər. Əbu Cəhldə dövlət adaminın ruhu vardi. O, Peyğəmbəri məhv etmək, fəqət qan davasından mütləq şəkildə qaçmaq istəyirdi. Tələsik qohumlarının qabağına yeriyb qışqırdı:

- Həmzəyə toxunmayın, o, haqlıdır, onun qardaşı oğlu ilə mən doğrudan da pis davranışımışam.

Qan qisası bununla bətnədə boğuldı. Fəqət islam yeni, güclü və qorxulu bir tərəfdaş qazandı. Əlidən başqa Həmzə yeganə haşimi idi ki, bu ağır zəmanədə öz soydaşının peyğəmbərliyinə tapınmışdı. Bugünə qədər Həmzə saysız ərəb macara romanlarının qəhrəmanı olaraq qalır.

Həmzənin tutduğu iş hazırlı anda Məhəmməd (s.ə.) üçün böyük önəm qazandı. Əminin güclü əzelələri düşməni daha çox hörmətə çağırıldı, nəinki qardaşoqlunun əbədi atəşlə hədələ-

ri.

Amma heç kim bilmirdi ki, qəfildən islama dönen Ömər adlı gənc, güclü bir oğlan daha böyük önem ola bilərmiş. İslama dönüşünə qədər Ömər istənilən qüreyşiyə açıq olan hər peşənin qulpundan yapışmışdı. Zaman-zaman karvan bələdçisi, tacir və qaçaqmalçı olmuşdu. Həm də qaçaqmalçılıqda onun epoxal kəşfi təqdirə layiqdir. Bizansın gömrük sınırında o, ən dəyərli malını, məsələn, qızılı dəvələrə uddurardı. Gömrükçülər onun kələyinin üstünü açana qədər beləcə xeyli varlandı. Lakin macaralı yaşayış Öməri varlandırmadı. Onun həyat təcrübəsindən heç kimin istifadə etmək istəmədiyi kasib, ölüvay bir Qüreyş olaraq qaldı. Peyğəmbərə (s.ə.) zülm etməyin indi Məkkədə dəbdə olduğunu eşitdiyinə görə kübarlara qoşuldu və harda rast gəldi, Peyğəmbəri (s.ə.) söydü. Amma bununla da bir şeyə nail olmayıanda böyük bir işlə özünə birdəfəlik əbədi şöhrət və məkkəlilərin minnətdarlığını qazanmağı qət etdi.

Məhəmmədi (s.ə.) öldürmək qərarına gəldi. Danışırlar ki, əlində siyirmə qılınc, Peyğəmğərin (s.ə.) evinə gedirmiş və yolda yaşı bir ərəbə rast gəlib.

- Məhəmmədi öldürmək istəyirsən? - Ərəb soruşub. – Amma yaxşısı budur, çalış evində müsəlman peyda olmasın.

Və o, Ömərə danışıb ki, doğma bacısı islama urcah olub. Hirsi başına vuran Ömər bacısının evinə tələsib. Və onu həqiqətən Quran oxuyan görüb. Bacısına bir şillə ilişdirib, amma ədalətli insan olduğuna görə qorxulu yazının məzmunundan hali olandan sonra silaha əl atmağı istə-

yib. Bir çox düşmənlər kimi, görünür, o da nifrətinin obyektindən aydın anlayışa malik deyilmiş, ona görə də oturub yazını oxumağa başlayıb. Deyəsən, Quran ayələrinin təsiri o qədər böyük, o qədər güclü və məftunedici olub ki, Ömər, əlində siyirmə qılınc, həmin an özünü Peyğəmbərin (s.ə.) evinə salıb, gəlişi ilə ölümçül qorxmuş düşmənləri kənara itələyib və haqq olan imana tapınmaq üçün Peyğəmbərin (s.ə.) hüzuruna yeriyib.

Onu böyük gələcək gözləyirdi, islamın Pavəli, ikinci xəlifə və Peyğəmbərin (s.ə.) davamçısı, nəhəng bir dövlətin hökmdarı oldu. Qüdsdəki məşhur məscidi tikdirdi, İranı və Misiri zəbt etdi, dünya imperiyası yaratdı və ən tanınmış igitdin də qılıncından qorxulu olan məşhur dəyənəyini, Peyğəmbərin (s.ə.) arvadları da daxil olmaqla yolunu boş-boşuna kəsən hər kəsin başına ilişdirdi. Ölüm gününə qədər saraylara, yumşaq balınlara və kübarlaşmış həyat tərzinə nifrət etdi. Dəyədə yaşadı, yəhərin üstündə yatdı. Amma dəyənəyi islamın dünya səltənətini qurdu.

İslamı qəbul etdikdən dərhal sonra Ömər özünü qohumu Əbu Cəhlin evinə yetirib kürən kişisinin heyrəti müqabilində bildirdi:

- Sənin birliyindən çıxıram, çünkü mən də müsəlmanam.

Bir çox imanının əksinə olaraq o öz imanını gizlətmədi. Qoy hər kəs bilsin, hər kəs onun dəyənəyinin zərbini duysun. İndi Ömər yetərincə özünütəsdiq meydani qazanmışdı. Zadəgan Əbu Bəkrə və əzəmətli Həmzə ilə birlikdə Ömər, Peyğəmbərin (s.ə.) ən ağır illərində onun himayədarı oldu.

Həmzə və Ömərin islama dönüşü qüreyşiləri sarsıstdı. Zındıqlıq, deyəsən, doğrudan da yayılmaqda idi. Səhradan da ürək açmayan xəbərlər gəlirdi. Qulağa çatırdı ki, bir neçə səhra tayfası Peyğəmbərlə (s.ə.) maraqlanır, səs gəlirdi ki, sonsuz möcüzələrlə bəzədilmiş peyğəmbərlik haqqında xəbər səhranın dərinliklərinə yerimişdir və Peyğəmbəri (s.ə.) siyasi ünlülər kimi də-yərləndirməyə başlamışdır. Qüreyşilər üçün bir şey aydın idi: bu Məhəmmədin gözəl əfsanə və kəlamlarının arxasında qorxunc təbiətli sosial bir islahatçı gizlənir. Qüreyş ailələri daha sıx birləşdirilər, bir zadəgan ittifaqı qurdular və ən adlı-sanlı məkkəlini, əməvi soyunun ağsaqqalını, həddən artıq zadəgan Əbu Süfyan Səhr ibn Hərbi hərəkatın rəsmi rəhbəri seçdilər. Məkkədə vəziyyət günü-gündən ciddiləşirdi. Şəhər idarəciliyinin binasında Məhəmmədin (s.ə.) düşmənləri ardı-arası kəsilmədən yığıncaq keçirildilər. Onların nə hazırladığını heç kim bilmirdi. Bircə onu bilirdilər ki, nifrətləri hüdud tanımadı və bu nifrətin gücü ilə onların qətiyyəti da artırıldı. İdarə binasında nəsə hazırlanırdı və haşimilərin narahatçılığı hər gün çıxalırdı.

Məhəmməd (s.ə.) həftələrlə Ərkamın evinin divarlarına qapılıb qalırdı. O da bilirdi ki, nəsə hazırlanır. Gözləri yarıyumulu susaraq dostunun evindəki yumşaq xalının üstündə otururdu. Möminlər dinmədən onun başına yığışırdılar. Amma evin, Peyğəmbərin (s.ə.) və Quranın mülayim ayələrinin dörd yanında kükrəyib qalxan, nifrəti aşib-daşan Məkkə şəhəri zəncir gəmirirdi. Məhəmməd (s.ə.) şəhəri sevirdi. Çılpaq qayalı boz vadini, dördkünc qəsrləri, ensiz küçələri və Kəəbənin müqəddəs qara daşını sevirdi.

Müqəddəs Məkkə! Peyğəmbər (s.ə.) səhrada olanda, yad, düşmənli ölkələrdən keçəndə onu şəhərlərin ən gözəli qoruyurdu. Səhrada Məkkə kəlməsi səslənən kimi dəvələr dinşənirdi. Uzaqda bir qüreyşi görünəndə quldur bədəvilər pərən-pərən olurdu. Çünkü qüdrətli, zəngin və xoşbəxt idi Məkkə, Allahın oyuncağı, Peyğəmbərin (s.ə.) doğulduğu şəhər. Müqəddəs Zəmzəm qum içinde züm-zümə edirdi. Suyu cənnətin suyu kimi şirin idi və həm o özü, həm də Kəəbə ilə birlikdə Məkkə şəhəri sanki Qüdrət Sahibinin saraylarının əbədi surəti idi. Məhəmməd (s.ə.) öz şəhərini sevirdi, əvvəller yazını təbliğ etdiyi küçələrin insanlarını sevirdi. İndi şəhər Peyğəmbərin (s.ə.) qarşısında uyuyurdu və ona nifrət edirdi. Küçələrdə, meydanlarda, gözəl qəsrlərdə və Kəəbədə Peyğəmbərin (s.ə.) adı nifrətlə çəkilirdi. Məhəmməd (s.ə.) bundan xəbərdar idi və şəhərin nifrəti onun qəlbini əzirdi. Sakit gecələrdə qüreyşilər məşvərətə toplaşanda Peyğəmbər (s.ə.) dua edib əmin-amalıq diləyirdi və bundan sonra fikirləşirdi ki, qüreyşilərin qəlbini imana necə açmaq olar. Peyğəmbər (s.ə.) şəhərin çöküşünü istəmirdi, haşimilərin ona yönələn tənəli baxışlarından iztirab çəkirdi.

Bir gün Allahın Rəsulu (s.ə.) yenə Kəəbəyə getdi. Nifrətdolu baxışlar ona dikildilər. Məsləkdaşları qorxu içinde onu dövrəyə aldılar. Onların heç biri Peyğəmbərin (s.ə.) həyatına əmin deyildi. Kəəbənin həyatində üç zənən büt dayanmışdı: Əl-Lat, Əl-Üzza və Mənat, Ay Bakırəleri, Qüdrət Sahibinin qızları. Onların hər üçü şəhərin hifzçiləri və qüreyşilərin sevimli allahları idi. Peyğəmbər (s.ə.) onların yanında ayaq saxladı. Qüreyşilər onu üzük qaşı kimi dövrəyə aldılar, onu hədəli baxışlarla süzüb paltarlarının altında

gizlətdikləri xəncərlərinə əl atdılar, asinin yeni küfrünü gözlədilər.

Məhəmməd (s.ə.) də başqaları kimi yalnız insan olduğu üçün və Allah onun hər xətadan birini işlətməsini istədiyinə görə Allahın Rəsulu (s.ə.) əlini irəli uzadıb Ay Bakirələrinə işarə etdi və dedi:

- Əl-Lat, Əl-Üzza və Mənat barədə nə düşüñürsünüz? Onlar ali bakirələrdir və umud edirik ki, bizi Qüdrət Sahibinin dərgahında hifz edəcəklər.

Həmin an qüreyşilərin gözündə sevinc parladı və haşimilər yüngülləşmiş nəfəs aldılar. Peyğəmbər (s.ə.) üç bütü tanıydısa, deməli, başqlarının taleyindən özələnməyə dəyməzdi. Məkkə barış içində öz sərvətini toplamağı davam etdirə bilərdi. İndi qüreyşilər bir-birinin ardınca yaxınlaşışb Peyğəmbəri (s.ə.) təbrik edirdilər. Belə xoş bir kəlamı heç özləri də gözləmirdi.

Amma Allahın Rəsulu (s.ə.) başını aşağı dikib evə döndü, yenidən dostunun yumşaq xalısında əyləşib düşüncələrə daldı. Saatlar bir-birini əvəz etdi, Məhəmməd (s.ə.) yerindən qımlıdanmadı. Hamı qüreyşilərin sevincindən və Məkkədə bundan sonra başlayacaq dinclikdən danışındı. Məhəmməd (s.ə.) cavab vermirdi, gözləri bərk-bərk qapanmışdı, dodaqları astadan Quran ayələrini söyləyirdi. O, Allahın kəlamını başının üstündə duyurdu və Allah kəlamı Peyğəmbərin (s.ə.) işlətdiyi böyük xətadan bəhs edirdi. Peyğəmbər (s.ə.) bütün gecəni namaz qıldı və baxışları sərtləşdi.

Səhəri bayram paltarını geyinib Kəəbəyə yollandı, qüreyşilər onu bu dəfə də dövrəyə al-

dilar. Lakin indi onların baxışlarından mehribanlıq yağırdı, əlləri Peyğəmbərə (s.ə.) doğru uzanmışdı, dodaqlarından salam tökülürdü. Yenidən Peyğəmbər (s.ə.) Ay Bakirələrinin bütlərinə doğru yeridi. Və yenidən soruşdu:

- Əl-Lat, Əl-Üzza və Mənat barədə nə düşüñürsünüz? – Və sözünə davam etdi. – «**Bunlar sizin və atalarınızın qoyduqları boş adlardan başqa bir şey deyildir» (53,19-23).**

Kəəbənin həyətinə sükut çökdü, qüreyşilərin baxışlarına qaranlıq və əlləri yumruğa düyünləndi. Yerdən daş götürüb Peyğəmbərə (s.ə.) atdılardı. Dodaqlarından nifrin axdı, fəqət Məhəmməd, Əl-Əmin, Allahın Rəsulu (s.ə.) başını qürrurla dik tutub məsləkdaşlarının əhatəsində qüreyşiləri yara-yara yeridi.

Peyğəmbər öz xətasını beləcə etiraf etdi, haqqı beləcə yaydı və yenidən zəngin Məkkə şəhərinə savaş, nifrət, mübarizə toxumu səpdi. Cünki Peyğəmbər (s.ə.) yalnız insan idi, nəcib simalı və incə əlli bir mütəfəkkir. Bu mütəfəkkir də öz xətalarını etiraf etmək, anın zəifliyini lənətləmək və çəşmiş şəhərə ən acı həqiqəti qorxmadan bəyan etmək üçün özündə yetərincə güc tapdı.

Zira Allah istədi ki, Onun Rəsulu (s.ə.) hər xətadan birini dadsın, hər xətadan birinə tövbə desin və öz tövbəsini bəyan etsin. Qüreyşilərin şəşqinliğinin sonu yox idi. Məhəmməd düzələnə oxşamırıcı, ona qarşı ciddi tədbir görülməliydi. Fəqət kəskin addımlara tacirlər həvəssiz gedirdilər. Qana nifrətləri vardı, cünki bilirdilər: qan alverə ziyan törədir. Amma nəqədərki Peyğəmbər (s.ə.) haşimilərin himayəsindəydi, şəxsiyyəti

toxunulmaz idi. Qüreyşilərin başçısı Əbu Süfyan tacir idi, qan qisasından onun da zəhləsi gedirdi. Ona görə də haşimilərlə tacirsayağı mübarizə aparmağı kəsdirdi, bəlkə o ümidlə ki, onda onlar Peyğəmbəri (s.ə.) öz icmalarından çıxarı etsinlər.

Qüreyşilərin nümayəndəliyi Əbu Talibin yanına gəlib bildirdi:

- Haşimilər peyğəmbəri ədalətin əlinə tapşırmasalar, Məkkə şəhərinin azad icmasından çıxarılaqlar. Onda gərək şəhərin hüdudlarını tərk etsinlər, bir daha mallarını bazarda satmağa icazə verilməyəcək, heç bir qüreyşி onlarla hansısa ticarət işi aparmayacaq. Haşimilərlə kəbin və dostluqdan imtina olunur və bütün bunların hamısı da əbədilik.

Bu, məhv demək idi, haşimilərin çöküşü demək idi. Bunu bir nəfər bilən vardısa, o da tayfanın ağsaqqalı Əbu Talib idi. Haşimilərin taleyiinin cavabdehliyini o, təkbaşına boynuna çəkmək istəmirdi.

Bütün haşimiləri və müttəlibiləri, qüreyşilərin hədəli boykotuna düçar ola bilənlərin hamısını o öz qəsrinə topladı. Onların heç biri Məhəmmədin (s.ə.) peyğəmbərliyinə inanmirdi, hamısı sonsuz zülmlərdən cana gəlmışdı, hamısı elan olunmuş boykotdan qorxurdu.

Avropalı üçün çətin anlaşilar ki, 616-cı ilin sonunda normal düşüncəli tacir və alverçilərin xeyli hissəsi bilərkəndən özlərini ən çətin bir təlenin aşuşuna atırlar, özü də heç birinin inanmadığı bir təlimə görə, özlərinə yetərincə xoş gəlməyən bir insanın xatirinə. Lakin burda qədim tayfa konstitusiyası, tayfa şərəfi – ərəblərin ən

müqəddəs sərvəti oyuna qoyulmuşdu və qan qo-humluğunun ulu hiddəti qüreyşilərin bütün hə-dələrinə üstün gəldi. İçindən bircəciyini, Əbu Ləhəbi, çıxmaqla haşimilərin və müttəlibilərin hamısı qohumu düşmənə verməkdənsə həyatla-rını və var-dövlətlərini itirməyə hazır olduqları-nı bildirdilər.

Əbu Talib bu qərarı qüreyşilərə çatdırıldı. Ar-tıq ertəsi gün müqəddəs Kəəbənin qapısı ağızın-da bütün zamanlar üçün perqament asıldı ki, orda da Peyğəmbərin (s.ə.) bütün qohumları və tərəf-dasları yamanlanırdı və qüreyşilərin icmasından çıxarılırdı.

Elə həmin gün yamanlananlar Məkkə şəhəri-ni tərk edib arvad-uşaqları və mal-qaraları ilə Məkkənin şərqindəki Şib dərəsinə üz tutdular ki, burda da Əbu Talibin köhnə bir qəsri yerlə-şirdi. Peyğəmbərin (s.ə.) sürgünlüyü beləcə baş-ladı.

Qüreyşilər indi dinc nəfəs ala bilərdilər. On-ların qaraulçuları gecə-gündüz dərənin girəcəyi-ni kəsdirmişdi. Yalançı peyğəmbərdən qorxma-ğa daha əsas qalmamışdı. Ticarət şəhərinin be-lindən yamanca basırdı bu ikiqat təhlükə: böyük filləri və saysız qoşunu ilə ölkəyə bayırdañ bas-qın edə biləcək nequs və Allahı nequsun Allahı olan, tayfasının döyüşkən cavanları ilə tacirlər respublikasının daxili hədəsi Peyğəmbər (s.ə.). İndi, uzun tərəddüddən sonra həmin daxili təh-lükə sovuşdurulmuşdu, Peyğəmbərin (s.ə.), radi-kal inqilabçının partiyası yasaqlanmış və nəm Şib dərəsinə əbədi sürgün edilmişdi.

İndi nequs qoy arxayınca gəlsin.

Həftələr, aylar ötdü. Məkkə şəhəri yenidən

çiçəkləndi; karvanlar küçələrlə arın-arxayın gedirdi, tacir və alverçilər məmnunluqla bir-birilərinin üzünə gülümsəyirdi, pullarını sayırdı, var-dövlətlərinə sevinirdi və Kəəbənin allahlarına sitayış edirdi.

Nəmli Şib dərəsində haşimi camaatı bu arada iztirab və acliq içində yaşayırıldı, Allahın Rəsulu (s.ə.) və onun kiçik dindar icması da onlarla birlikdə. Peyğəmbər (s.ə.) qəsrdə otururdu. Camaati da sürgünün yeknəsəkliyində onun ətrafına yığışib acliq çəkirdi. Amma heç kəs, nə imanlılar, nə də haşimilər Peyğəmbərə (s.ə.) irad tutmağa ürək eləmirdi. Çünkü tayfa qanunları dəmir kimidir. Hər halda səhra qanunlarının nə olduğunu qüreyşilər də bilirdilər, onlar da həmin qanunları pozmağa ürək eləmirdilər. Müqəddəs aylar gələndə Şibin qoruğu qaldırıldı və Peyğəmbər (s.ə.) öz camaatinin başında Kəəbəyə yollandı ki, yeddi kərə müqəddəs evin başına dolansın və qəriblərə, səhradan gəlmış bədəvilərə müqəddəs haqqı öyrətsin. Bayram aylarında Peyğəmbərə (s.ə.) toxunmağa qüreyşilərdən heç kim cürət etmədi. Amma eləki bayram qurtardı, Şibin ağır qapıları yenidən bağlandı və üz-gözlərindən ağı yağan qaraulçular yenidən imanlıların acliqdan korluq çəkdiyi dərəni qorudular.

Sürgünlük üç il çəkdi, üç il Peyğəmbər (s.ə.) dərədə yaşadı, ailələr və sadıqlər üç il Məkkə şəhərinin nifrininə dözdülər. Amma sonralar qüreyşilər gördülər ki, onların öz sıralarından yanımçıllar gecələr Şibə yemək aparır və anladılar ki, barış saatı yetişib. Həmin çağda şahənşah İkinci Xosrov nequsə hücum çəkib ölkəsini vira-nə qoydu. İndi daha nequsun fillərindən qorxmağa dəyməzdi. Nequsun döyüşçüləri olmadan

Peyğəmbər (s.ə.) tam təhlükə deyildi.

Barışı sürgünlər üçün heç də asan şərtlərlə bağlamadılar. Gərək Məhəmməd (s.ə.) söz verəydi ki, daha Kəəbədə vəz etməyəcək. O razılaşdı. Amma öncə peyğəmbər olduğu üçün vəz-siz keçinə bilməzdii, ona görə də sözünün üstündə durmadı. Əhdini pozmağını Allah ona bağışladı. Deyildiyi kimi, Peyğəmbər (s.ə.) hər xətadan gərək birini edəydi.

Tayfası geri, şəhərə qayıdana qədər qüreyşilər də öz simalarını qorunmayıylılar. Nifrınli perqament Kəəbənin qapısı ağızında gərək ömürlük asılıb qalaydı, insan əli ona toxunmamalıydı. Elə oldu ki, gecə hamı yatanda və Kəəbəni heç kəs qorunmayanda perqament qəfildən yoxa çıxdı ki, bu da ümumi sevincə səbəb oldu. Bunu allahların üstünə atdılar və təntənəli barışın bağlanmasına sevindilər. Haşimilər Məkkəyə döndülər, öz qəsrlərinə və Kəəbənin şura məclisindəki yerlərinə yenidən sahib oldular.

Bu, 619-cu ildə baş verdi. Bu il Məhəmməd üçün ağır bir dövrün başlanğıcı oldu. Bədbəxtlik evinin həndəvərində dolaşdı, bədbəxtlik qapısının ağızını kəsdirdi, bədbəxtlik başından yağıdı və onu sindırmaqla hədələdi.

GÖYSƏL GƏZİ

*Möcüzələrəimizi ona göstərmək üçün
bir gecə Öz qulunu Məscidülhəramdan
ətrafinı mübarəkləşdirdiyimiz Məscidü-
əqsaya aparana həmd olsun.*

Quran (17,1)

Ərəbistanın üstünə gecə çökmüşdü. Müqəddəs Məkkə şəhəri vadidə sakitcə uyuyurdu. Bazarlardakı carçılar susmuşdular. Səhradan qaynar qarayel əsirdi. Şəhəri dövrələyən qayalardan quru, ağır hava gəlirdi. Kirmişliyə qərq olaraq, gecədən, səmadan və səhradan yorğun düşərək məkkəlilər öz damlarının üstündə uzanmışdilar. Gəlirlərini hesablayırdılar və Məhəmmədi (s.ə.) söyürdülər. Bugünkü kimi sabah da mübarizə davam etdirilməliydi.

Kəəbənin böyük həyatındə bütlər dayanmışdı, boş, ölü gözləri ilə əməvilərin saraylarına baxıb susurdular. Saraylarda isə susmurdular. Sayseçmə məkkəlilərin əhatəsində Əbu Cəhl, Peyğəmbəri (s.ə.) məhv etmək üçün həmişə yeni-yeni planlar çizirdi. Nazilliyin onuncu ili idi. Ərəbistanın üstünə gecə çökmüşdü, qara, zılqara gecə.

Kəəbənin şimalında Məhəmməd (s.ə.) öz evində uzanmışdı. Gecə onu çulğamışdı. Tək idi. Qədim çağların peyğəmbərlərini, onlara atılan daşları və onların fədakarlığının əzəmətini xəyalından keçirirdi. Məhəmmədin (s.ə.) xanəsi tən-

halıqdan darıxırıdı, dumanlı fikirlər Peyğəmbərin (s.ə.) qəlbinə dolmuşdu. Bir-birinin ardınca o, üç ağır zərbə almışdı; gələcək qaranlıq və hədələrlə dopdolu idi. Məhəmmədin (s.ə.) əmisi Əbu Talib özünün böyük qəsrində, bütün haşimilərin əhatəsində dünyasını dəyişmişdi. Onun güclü əli illər uzunu Peyğəmbərin (s.ə.) üstündə olmuşdu, illər uzunu Məhəmməd (s.ə.) arxayın və əmin yaşaya bilmişdi. Nazilliyi birinci tanımış, onbeşillik sadiq sevgi içində dönmədən Peyğəmbərin (s.ə.) tərəfində olmuş Xədicə Əbu Talibin ölməndən üç gün sonra vəfat etmişdi. Məhəmmədin (s.ə.) ayrı arvadı yoxuydu, ona oğul da qismət olmamışdı. İmanlılara və özünə indi asanlıqla hücum imkanı qazanmış qüreyşilərin yaşadığı Məkkədə həyat Məhəmməd (s.ə.) üçün əzaba çevrilmişdi. O, Taif şəhərində kömək və sığınacaq aramağı qət etdi. Qulu Zeydlə səhra-dan keçib gecə Taifə yetişdi və orada kinayəli gülüşdən, nifrət və inamsızlıqdan başqa heç nə tapmadı. Taifdəki qohumları da ondan üz döndərdilər. Söyüş və rüsvayçılıqla şəhərdən qovuldu. Uşaqlar, kölələr onu daşa basdırılar. O yalnız Zeydin igidliyi sayəsində canını qurtardı. qüreyşilər yaxşı işləmişdilər. Al qan içində Peyğəmbər (s.ə.) Məkkəyə döndü. Amma doğma şəhərin qapıları da onun üzünə açılmaq istəmədi. Yalnız uzun, müti yalvarışdan sonra o, şəhərə daxil ola bildi.

İndi o, gözlərini geniş açaraq tənhalaşmış ya-tağında uzanmışdı, baxışı gecənin qaranlığına zillənmişdi və qəlbinin ağrıları ölçüsüzlüyə çatırdı. Birdən qızılanaxış libasda bir kişisinin otağa daxil olduğunu gördü. Məhəmməd (s.ə.) onu tanıdı, çünkü onu istənilən libasda tanıyırıldı. Bu, Cəbrail idi. Bu dəfə o, yeni vəhy gətirməmişdi.

Peyğəmbərə (s.ə.) böyük bir şərəf nəsib olmuşdu. Cəbraill yedəyində Əl-Burağı (Şimşəyi), Göysəl Atı tutmuşdu. Atın başı insan başı, bədəni at bədəni, quyruğu alışib-yanan tutuquşu ləlekələri idi və ağ qanadları vardı.

- Gedək mənimlə, - Cəbraill dedi, - gözlərin böyük şeylər görəcək.

Əl-Buraq səhranın, dərə və dağların üzərindən uçub, Allahın ona əmr etdiyi kimi, Qüdsdəki məbədin nəhəng divarlarının qarşısında yerə endedi. Bu gecə məbədin xüddamları qapını bağlamışdılar. O, Allahın Rəsulu (s.ə.) üçün açıq qalmalıymış. İlahi qüdrət tərəfindən açıq saxlanılmalı imiş. Məhəmməd (s.ə.) məbədə daxil oldu. İbrahim, Musa və İsa peyğəmbərlərin ruhları orda onu qarşıladılar və salamladılar. Onlarla birlikdə Məhəmməd (s.ə.) namazını qıldı.

Birdən o, Göydən enən və Yequbun qəbr dasını, məbədin şakrasını işıqlandıran bir şüa zolağı gördü. Məhəmməd (s.ə.) şüaya yaxınlaşdı, onun ortasında bir pilləkən gördü və Cəbraillə həmin pilləkənə çıxdı. Sonra onlar yuxarıya qalxıb Göyün birinci qatının gümüş qapısını döydülər. Adəm peyğəmbər qapını açdı və peyğəmbərlərin ən böyüünü salamladı. Birinci qatda Peyğəmbər (s.ə.) çox möcüzələr, o cümlədən piyyi Göyün ikinci qatının qapısına çatan bir xoruz gördü. Amma hər kəsin bildiyi kimi, Göylə Göyün arası beşyüzillik məsafədir.

Peyğəmbər (s.ə.) namaz qıldı və sonra parılıtı poladdan ibarət ikinci Goyə yollandı. Orda onu müqəddəs Nuh salamladı. Daş-qaşdan ibarət üçüncü qatda Allahın Rəsulu (s.ə.) bir mələyə rast gəldi ki, onun da gözləri bir-birindən o qə-

dər aralıydı ki, birindən o birinə getmək üçün adama yetmiş min gün lazım idi. Dördüncü qatda Peyğəmbər (s.ə.) hündürlüyü beşyüzgünlük məsafəyə bərabər bir mələk gördü. Beşinci qızıl qatda Peyğəmbər (s.ə.) Musa peyğəmbərin qardaşı Harun peyğəmbəri salamladı. Həmin qatda o, sıfəti qızarttaq tuncdan ibarət intiqam mələyi-nə rast gəldi. Mələyin əlində odlu bir nizə vardı və gözlərindən şimşek çaxırdı. O, atəş çələngi ilə dövrələnmiş taxtin üstündə oturmuşdu və qarşısında dağ boyda közərmış zəncir vardı.

Parıltılı daşlardan ibarət altıncı qatda bədəni alov və buzdan ibarət bir mələk məskun idi. Musa peyğəmbər də bu qatda yaşayırıdı və Peyğəmbəri (s.ə.) görəndə onun sıfətinə qəm ələndi, çünkü bilirdi ki, Məhəmməd (s.ə.) onun özü-nün imkanlarından da çox-çox insanları cənnətə aparacaq.

Yeddinci qatın nədən ibarət olduğu bilinmir. Fəqət onun qapısı ağızında Peyğəmbər (s.ə.) ulu ata İbrahim peyğəmbərlə, imanlılar arasında birinci insanla qarşılaşdı. Bu qatda Peyğəmbər (s.ə.) yetmişminbaşlı bir mələk gördü. Hər başda yetmiş min ağız vardı, hər ağızda da yetmiş min dil. Hər dil yetmiş min dildə danışındı. Bu dillərin hamisində mələk Qüdrət Sahibini həmd edirdi. Mələyin yanında Sidrat durmuşdu ki, onun da budaqları Yerlə Götür arasındaki məsafə-dən çıxdı. Budağın hər yarpağı fil qulağı boydadır. Ağacın altında mələklər oturmuşdular və onların sayı səhradakı qum dənələrinin sayı qədər idi, hər budağa minlərlə quş qonmuşdu və ağacın hər meyyəsi bir hurini, göysəl bakirəni bəzəyirdi. Yeddinci qatın ortasında bir namaz evi vardı, eyzən Kəəbənin əksi. O, düz Məkkə-

dəki Kəəbənin durduğu yerin üstündə durmuşdu. Yetmiş min mələk hər gün Kəəbəyə gəlirdi, Məhəmməd (s.ə.) də qədim adəti icra etdi, yeddi kərə səmanın müqəddəs evinin başına dolandı.

Bu yeddinci Goyə hətta Cəbrailin də giriş hüququ yox idi. Təkcə Məhəmmədin (s.ə.) ora keçməyə ixtiyarı vardı. Yeddinci Göydə Qüdrət Sahibinin taxtı qurulmuşdu. Onun çöhrəsini yetmiş pərdə örtürdü ki, heç kəs onu görməsin, heç kəs onun görkəmini yarada bilməsin. Məhəmməd (s.ə.) Rəbbin çöhrəsini görə bilmədi.

Aləmlərin Rəbbi sağ əlini Peyğəmbərin ciyinə, sol əlini də döşünə qoydu və onunla bir xeyli və mehriban danişdı. Həyatı məsələləri ona başa saldı, namazın içsəl anlamını izah etdi və ona hər cür şərəf göstərdi. Aləmlər Rəbbi ümumilikdə Peyğəmbərə (s.ə.) doxsandoqquz min söz dedi və hər söz iltifatla yüklənmişdi.

Qüdrət Sahibinin əmri ilə Allahın Rəsuluna (s.ə.) cəhənnəmin əzabları da göstərildi. O, cəhənnəm mələyi Maliki gördü. İnsanlar gördü ki, onlar alov udmağa məhkum olunmuşdular, çünkü yetim malına əl uzatmışdilar. Sonra timsahlar əlindən zinhara gəlib bədənlərini yuxarı dartan insanlar gördü, çünkü onlar sələmçilər və boğazbicənlər idilər. Adamlarvardı ki, qabaqlarına əla, yağılı ət qoyulmuşdu, amma onlar pis ətdən yeyirdilər. Bunlar elələri idilər ki, Allahın onlara buyurduğu arvadları ilə az yatmışdilar, öz toxumlarını yad qadınlara xərcləmişdilər. Onların yanında da döşlərindən asılmış qadınlardı, çünkü bu qadınlardır öz ərlərinə yad uşaqlar sırimışdilar. Nəhayət Allahın Rəsulu (s.ə.) geri dönüb onu yersəl Məkkə şəhərinə aparan Əl-Buraga mindi.

Peyğəmbərin (s.ə.) göysəl gəzisi beləcə başa çatdı. Kosmoqrafik baxımdan bu bəlkə də tək-ziblidir. Fəqət cəsarətli poeziya nümunəsidir. Görəsən, bu gəzi nə qədər sürmüdü? Məhəmməd (s.ə.) yatağından qalxanda tələsdiyindən su ilə dolu dolçanı aşırmışdı, geri dönəndə isə dolçanın qırığı hələ yerə dəyməmişdi.

Ertəsi gün Məhəmməd (s.ə.) hadisəni imanlıların ən yaşılsı olan qoca bibisi Üm Hafızə danışdı. Qadın kirmiçə dinləyib soruşdu ki, indi nə etmək istəyir.

- Kəəbəyə gedib bu möcüzəni imanlıların və imansızların hamısına danışacam, - Məhəmməd (s.ə.) dedi.

Onda qarşı onun libasından yapışdır ləlidi:

- Ya Rəsul Allah, etmə bunu, imansızlarda inam tapmayacaqsan, imanlılar da sənə şübhə ilə yanaşmağa başlayacaqlar.

Ancaq Məhəmməd (s.ə.) bu məsləhətə qulaq asmadı. Kəəbənin böyük həyətinə keçib ona qu-laq asmaq istəyən imanlıları və imansızları ətrafına topladı və özünün gecə gəzisini onlara danışdı.

Camaat Peyğəmbərin (s.ə.) görüşünə qiyya, gülüş və fişqırıqla cavab verdi.

- Sənin dəliliyinə bundandamı yaxşı sübut lazımdır? – Məkkəlilər dedilər.

İmanlılar da başlarını yerə dikib durdular, xəcalət çəkdilər və hazır idilər ki, islamdan üz döndərsinlər. Çünkü indiyə qədər heç vaxt Məkkədə buna bənzər şey eşidilməmişdi.

Məhəmməd (s.ə.) öz görüşündən danışanda

imanlıların ən adlı-sanlısı Əbu Bəkr Kəəbə meydanında deyildi. Peyğəmbərin (s.ə.) rüsvayçılığını ona çatdırmaq üçün qüreyşilər onun evinə qaçdilar.

- Nə deyərsən, - sözə başladılar, - əgər bir adam sənə danışsa ki, bir gecənin içində Məkkədən Qüdsə gedib, ordan yeddinci Goyə qalxıb, Allahla doxsandoqquz min kəlmə kəsib və həmin gecə Məkkəyə dönüb?

- Mən o adamı yalançı, ya da dəli sayardım, - Əbu Bəkr cavab verdi.

- Onda bil ki, - məkkəlilər dilləndilər, - buları söyləyən sənin dostundur, özünü Allahın rəsulu adlandıran Məhəmməd.

- Ola bilməz, - Əbu Bəkr hirsindən qışkırdı.

- Onda meydana gedib özün şahid ol, - məkkəlilər dedilər və imanlılar da onların sözünü təsdiqlədilər.

- Onda, - Əbu Bəkr təntənə ilə dilləndi, - gəzi barədə deyilən hər söz gerçəkdir və mən buna gündüzlə gecəyə inandığım kimi inanıram.

Əbu Bəkr varlı, nüfuzlu və güclü olduğu üçün heç kim onun üstünə gülməyə cürət etmədi. İmanlılar nazilliyyə yenidən inam qazandılar, imansızlar isə Məhəmmədi (s.ə.) lağ'a qoymaqdan əl çəkmədilər. Onlar Qüdsdə olmuş adamları gətirib tələb etdilər ki, Peyğəmbər (s.ə.) şəhəri onlara təsvir etsin, Peyğəmbəri (s.ə.) bütün tayfalar içində xar etmək üçün səhraya çaparlar göndərdilər. Məhəmməd (s.ə.) küçə ilə gedəndə onu gülüş və qıyya ilə qarşıladılar, tərəfdaşlarına işkəncələr verdilər.

Bayram ayı gələndə və səhranın tayfaları şe-

hərə axışanda qüreyşilər öz adamlarını Məkkənin sınırlarına və şəhərin qapılarına göndərdilər ki, onlar da hər tayfaya söyləməyə başladılar:

- Şəhərimizdə qorxulu bir dəli yaşayır, özünü peyğəmbər sayır və deyir ki, bir günün içində Məkkədən Qüdsə gedib və geri qayıdır, amma özünüz bilirsiz ki, ən iti karvana belə, buna ən azı iki ay vaxt lazımdır. Bu dəli sizi dindirsə, sözlərinə inanmayın.

Peyğəmbər (s.ə.) bayrama gələn bədəvilərə haqq olan imanı aydınlaşdırmağa cəhd edəndə onlar üz döndərib deyirdilər:

- Səni daha yaxşı tanımlı olan öz adamların bizə deyiblər ki, yalançısan, deməli, sözlərinə inana bilmərik.

Məhəmmədin (s.ə.) qəlbinə dərin kədər çökdü. Çoxları islamdan üz döndərdi. Peyğəmbər (s.ə.) barədə heç nə eşitmək istəməyən, ölü illahlara pərəstiş edən, var-dövlət toplayıb səhranın bütün tayfalarını «Ona fikir verməyin, çünkü dəlidir» sözləri ilə xəbərdar edən Məkkə şəhəri gülərək, lağlanaraq, hədələyərək Kəəbənin ətrafinda qərar tutub uyuyurdu.

Belə olduqda Peyğəmbər (s.ə.) öz nazilliyinin şəhərini tərk etməyi və vəhşi bədəvilərin sadə tayfalarının arasında sığınacaq və Kəəbənin həyətində tapmadığı imanı aramağı qərara aldı.

HİCRƏT

*Şəhid o kəsdir ki, öz hə-yatını yersəl nemətlərə yox,
başqa şeylərə qurban verir.*

Məhəmməd (s.ə.)

Məhəmməd (s.ə.) yenidən səhəri tərk etdi, yenidən səhrada dolaşdı. Onun enlikürək vücudu Məkkə ətrafindakı bozumtul qayaların böyür-başında göründü. Bədəvilər onun yanından keçib gedir, dəvələr əzəmətlə löhrəmləyirdilər. Peyğəmbər (s.ə.) onları salamlayırdı və sadə səhra xalqı onun salamını alırdı. Köçəri tayfaların, vəhşi səhra xalqlarının arasında Peyğəmbərin (s.ə.) adı tanınırırdı.

- Məhəmməddir, - onlar ehtiramla deyirdilər,
- deyir ki, Allah onun ağızı ilə danışır.

Səhra camaati müqəddəs olan hər şeyi sevir, bu hörmətin bir hissəsindən Məhəmməd də feyziyab ola bilərdi.

Zadəgan kökənli və dövlətli bir adam mübarək qədəmləri ilə səhrada dolasırsa, tanrısal şeylərdən danışırsa və Şəhərlər Xatunu Məkkədəndirsə, onda bu insanda nəsə olmalıdır. Bədəvilər bu cür düşünürdülər və Məhəmmədin (s.ə.) sözlərinə yariehtiram, yarımaraq qulaq asırdılar.

Ərəbistanın hər səhra tayfasının arzusudur ki, özünün müqəddəsi olsun, bu onun hörmətini arıtır, müəyyən üstünlük qazandırır və çəşidli hallarda çox xeyirli ola bilir. Tayfa övliyası ilə yax-

şı davranışırlar, onu düşmənlərdən qoruyurlar və önəmlı durumlarda ondan məsləhət alırlar. Övliya müdrikdirsə, lazım geldikdə tayfanın bir növ hökmdarı ola bilir. Əsl övliyaya sahib çıxmaq hüququnu əldə etmək üçün hərdən qanuni yarışlar keçirilir. Övliyalar qaçırlılar, əsir alınır. Onları zinət kimi bərk-bərk qoruyurlar. İltifatın ən yüksək əlaməti isə övliyanın hər hansı bir soya həmin soyun torpağında basdırılmaq vədididir. Soy üçün bu, ən böyük xoşbəxtlikdir. Belə olduqda övliyanın məzarı üstündə kiçik bir məqbərə tiki-lə bilər və məqbərənin yanında da böyük bazar açmaq olar ki, bu da, övliyanın sədası yüksək olarsa, sonsuz gəlir gətirə bilər. Məhəmməd (s.ə.) səhra tayfası üçün öz soyu ilə küsüşmiş və indi hardasa sığınacaq axtaran bir müqəddəs idi. Heç də bədəvilərin hamısı Məkkədə olmamışdı, şəhərdə Məhəmmədin (s.ə.) əleyhinə nə danışıldığını heç də hamı bilmirdi. Onu görən hər kəs isə öz-özünə deyirdi ki, belə bir övliya öz soyunu xoşbəxtliyə apara bilər.

Peyğəmbər (s.ə.) səhrada özünün dəyərini başa düşürdü. O, məkkəli idi, Ərəbistanın ən sayılan tayfası qüreyşilərdəndi. Müdrik idi və nüfuzlu tərəfdəşları vardi. Deməli, onun dostluğunu qazanan hər bədəvi soyu özünü xoşbəxt saymaliydi. Get-gedə çeşidli tayfalar təşrif buyurdular, Peyğəmbərin (s.ə.) hüzurunda baş endirdilər, paltarının ətəyini öpdülər və ona öz himayələrini təklif etdilər. Bunlar Danq, Həmdan və digər tayfalar idi. Fəqət Peyğəmbər (s.ə.) onların xahişini rədd etdi. Bilirdi ki, dinclik vaxtı keçib. İndi mübarizə zamanı yetişmişdi. Çünkü Peyğəmbərin (s.ə.) qarşısında Məkkə şəhəri durmuşdu, vüqarla, hədələyərək. Onu barışa məcbur etməyə Peyğəmbərin (s.ə.) əlində heç bir vasitə yox idi.

Ona görə də Allahın Rəsulu (s.ə.) güclü igidlər, döyüşkən tayfalar və yenilməz iman qardaşları axtarırkı ki, bunlar da haqq yolunu onun üçün hamarlamalıydılar.

Bir gün iş elə gətirdi ki, Allahın Peyğəmbəri (s.ə.) Əqəbə dərəsi ilə gəzəsi oldu. 620-ci ilin bayram ayının sonuna yaxın idi. Birdən Məhəmmədin (s.ə.) gözünə ocaq qırığında oturmuş əlvan geyimli altımı, səkkizmi bədəvi sataşdı. Peyğəmbər (s.ə.) onlara yaxınlaşış hənsi tayfa-dan olmalarını soruşdu.

- Həzraclarlıq və Yəsribdən gəlirik, - cavab verdilər.

Peyğəmbər (s.ə.) Yəsrib şəhərini tanıyırıdı. Orda onun qan qohumları vardı. Onu da bildirdi ki, Yəsribin əksər əhalisi yazını qəbul etmiş və tək Allaha inanan yəhudilərdir.

- Yəhudilərlə birgə yaşayırsınız? – Peyğəmbər (s.ə.) soruşdu. Yəsriblilər sualı təsdiqlədilər.
– Onda bilin, yəhudilərin Allahu həm də mənim Allahımındır. Mən isə aləmlərdə onun rəsuluyam.

Bu sözlər qəriblərə çox güclü təsir etdi. On-lar özləri bütçü idilər, amma tez-tez olduğu kimi, qüdrətli yəhudi tayfaları ilə mübahisəyə girişəndə yəhudilər deyərdi:

- Yaddan çıxarmayın, ey bütçülər, Allahımı-zın rəsulu gələndə sizin hamınızı əzib toza dön-dərəcək.

Fəqət yəhudilər arasında ən ağıllılıarı da bilmirdi ki, həmin nəbi haçan gələcək, deməli, bütçülər hələlik dinclik içində yaşaya bilərdilər. Budur, çoxdan buyurulmuş nəbi indi birdən-birə onların qarşısında dayanıb yəhudilərdən soraq

tutur. Amma heç cür acıqlı adama oxşamır.

Həzraclar sadə, yabanı bir xalq idi. Nəbi gəlmışdi, lakin Yəsrib yəhudilərinin heç nədən xəbəri yox idi. İndi yeni peyğəmbərin dostluğunu qazanmaq heç də pis olmazdı. Ona görə də onlar Məhəmmədə (s.ə.) himayə və yardım təklif etdilər. Ancaq Məhəmməd (s.) ehtiyatlı tərpəndi. Mübarizə çağı yetişmişdi və Peyğəmbər (s.ə.) dövlət adamı olmalıydı. Odur ki, onlara heç bir vəd vermədi, özünü elə apardı ki, sanki onların yardımına ehtiyac duymur. İslami onlara başa salıb əmr etdi ki, altdakı il öz camaatlarının saysecmə adamları ilə bir də onun yanına gəlsinlər. Həzraclar islama sadiq qalacaqlarına söz verib yollarına düzəldilər.

Bir il gəlib-geçdi və Peyğəmbərin (s.ə.) həyatı daha da dözülməz oldu. Məkkəyə qayıdan Məhəmməd (s.ə.) küçələrdən ötəndə küçə usaqları onun arxasına düşürdülər, onu daşa basırdılar. Yaxud başına qum atırdılar. Qüreyşilərdən heç kim imanlılarla alver etmirdi. Hətta Kəəbəyə girişi də onlara yasaqlamışdılar. Hərdən Məhəmməd (s.ə.) özü də qorxurdu ki, onu xilaskar şöhrəti yox, əzabkeşin tikan tacı gözləyir.

Amma il başa çatanda və bədəvilər yenidən Kəəbəyə axışında Yəsribdən oniki kişi gəlib dedi ki, həzracların nümayəndələridir. Onlar Peyğəmbərlə (s.ə.) görüşüb öz himayələrini təklif etdilər. Məhəmməd (s.ə.) onlara islami xeyli başa saldı, onları haqq olan imana döndərdi və and içirdi ki, **Allaha şərik qoşmayacaqlar, oğruluq və zinalıq etməyəcəklər, övladlarını öldürməyəcəklər, yalan uydurmayaqlar və bütün yaxşı işlərdə Peyğəmbərə (s.ə.) biət edəcəklər** (Müq. et: Surə 60, Ayə 12) Amma o

and ki haqq olan imanın yolunda vuruşmağı, canlarını və mallarını bu uğurda qurban verməyi onların boynuna qoyurdu, onu Peyğəmbər (s.ə.) onlardan almadı. Ona görə də bu andı zənənəndi adlandırırlar; qadın islami qəbul edəndə bu kicik and yetərli sayılır.

Amma Peyğəmbər (s.ə.) Yəsrib camaatının himayəsinə girməkdən hələlik çəkindi, çünki şəhər həddən artıq əminsiz, xalq isə həddən zi-yadə cod və oğru idi. Buna baxmayaraq özünün iman dostu Museib ibn Ümeyri Yəsrib imanlılarının yanına göndərdi ki, yerli camaat onun mərhəmətinə əmin olsun, Museib də onları təlim-ləndirsin, Qurani oxusun və danışıqlar aparsın. Yəsribilər isə dedi:

- Bir ildən sonra gəlin.

Museib ibn Ümeyr ağıllı adam idi. Gəncliyindən hamının sevimliyi olmuşdu. Səliqəli geyiməyi bacarırdı, əylənməyin ən yüksək incəliklərinə bələd idi və onun kimi pul xərcleyən ikinci bir şəxs tapılmazdı. Bu məşğulluq onu həyatın bir çox məsələlərində sərraflasdırılmışdı. Lakin qəlbi bir boşluqdan ibarət idi, böyük olaylardan ötrü darıxırdı və darıxdırıcı, dəbli çabalarından zinhara gəlmışdı. Beləliklə, o, islama döndü və bütün gücü ilə özünü ona həsr etdi. Həbəştana gedən möminlərin sırasındaydı və ordan cır-cındır içində dilənçi qayıtmışdı. O təkcə ağıllı deyildi, həm də hiyləgər idi. Peyğəmbərə (s.ə.) inanırdı və diplomatik işlərə gözəl yarayırdı. İndi Məhəmməd (s.ə.) açıq mübarizə saatının yaxınlaşdığını hiss etdiyinə görə özünün Yəsribdəki nümayəndəsini vaiz yox, diplomat seçdi. Yenidən səliqələnmiş Museib ibn Ümeyr etimada layiq olduğunu sübuta yetirdi. Bir il o,

Yəsribdə qaldı və özünün avazlı səsi ilə Quranı əzbər söylədi. Üstəlik də Peyğəmbərin (s.ə.) müdrikliyi barədə qəribə şeylər danışdı. Bir ilin içində ona nail oldu ki, Yəsribin bütün tayfaları Peyğəmbərin (s.ə.) başına and içdilər. Həm yəhudilər, çünki güman edirdilər ki, Məhəmməd (s.ə.) onların özləri kimi yəhudidir, həm də büt-pərəstlər, çünki umud edirdilər ki, Məhəmməd (s.ə.) onları yəhudilərdən qoruyacaq.

Yenə bir il keçdi. 622-ci ilin baharında, bayram ayında Museib Məkkəyə döndü və onunla birlikdə Yəsribdən yetmiş adamlıq əməlli-başlı bir nümayəndə heyəti gəldi. Onlar öz çadırlarını Məkkənin qıraqında qurdular. Kəəbəyə getdilər, diqqət çəkməmək üçün bütün mərasimləri yerinə yetirdilər və özlərini elə apardılar ki, guya bu dəli Haşimi onları heç maraqlandırmır. Eləki gecə düşdü, qaraya bürünmüş fiqurlar sinə-sinə yəsriblilərin dəşərgəsinə gəldilər. Bunlar Peyğəmbərlə (s.ə.) Peyğəmbərə inanmayan, lakin qeyrətli Haşimi kimi öz himayəsini ondan əsir-gəməyən əmisi Əl-Abbas idi.

Museibin ustalıqla hazırladığı yəsriblilər Peyğəmbəri (s.ə.) bu səhra cocuqlarının bacardığı hər cür ehtiramla qarşıladılar. Ancaq danışılqlara başlayana qədər daha qəribə bir mərasim yerinə yetiriləsi oldu. Gərək Məhəmməd (s.ə.) rəsmi olaraq haşimilər icmasından çıxayıdı. Bu yalnız onun himayəçisi, nadinc qardaşoğludan nəhayət canlarını qurtardıqlarına bəlkə də daxilişin sevinən əmisi Əl-Abbasın ürəyindən idi. Fəqət Əl-Abbas ağıllı adamdı, hər şeyin yolunu gözləməyi bacarırdı, ləyaqəti qorumağın da yolunu bilirdi. O, uzun bir nitq söylədi, qardaşı oğlunu nə qədər istədiyini, onun baxışlarını bölüş-

məsə də, özünün himayəsi altında Peyğəmbərin (s.ə.) necə dinc və əmin yaşadığını izhar etdi. Amma ürəkdən istədiyi qardaşı oğlu anlaşılmaz səbəbdən yəsriblilərin icmasına qoşulmaq istəyirsə, onun xoşbəxtliyinin yolunu kəsə bilməz və ürəyindən qara qanlar axa-axa öz istəyindən əl çəkir. Lakin bunu da o vaxt edər ki, yəsriblilər özlərinin müqəddəs saydıqları şeylərin hamisəna and içsinlər ki, onun qardaşı oğlu ilə hər cür ehtiram içində davranacaqlar. Yəsriblilər onun arzusuna boyun oldular və Əl-Abbas çadırı məmənnunluqla tərk etdi. Bu axşam o, böyük bir döyüşü udmuşdu, bəlkə özünün düşündüyündən də böyüyünü, çünki sonralar islamın ən parlaq xəlifələrini verən onun ailəsi oldu.

Əsl danışıqlar bundan sonra başladı. Məhəmmədi (s.ə.) məsləkdaşları ilə birlikdə qəbul etməyə və bütün yaxşı işlərdə Peyğəmbərin (s.ə.) sözü ilə oturub-durmağa yəsriblilər hazır olduğunu bildirdilər. Amma eyni zamanda çəkinə-çəkinə onu da soruştular ki, bu yaxşı işlər nə olan şeydir. Bu dəfə Peyğəmbər (s.ə.) bir addım qabağa getdi:

- Siz mənim, - dedi, - sözümə mütləq baxmağınız və məni o şeylərdən qorunmalısınız ki, onlardan öz arvad-uşağınızı qoruyursunuz. Bilməlisiniz ki, mənim qəlbim təkcə sizə yox, bütün xalqlara açıqdır. Əgər sizə əmr edəsi olsam, **haqq inancın yolunda canınızı və malınızı qurban verməlisiniz** (6, 11).

Bunun özü də az deyildi və yəsriblilər çəkinə-çəkinə öyrənmək istədilər ki, can və mallarını qurban verəcəkləri təqdirdə mükafatları nə olacaq.

- Cənnət, - Peyğəmbər (s.ə.) cavab verdi.

Cənnətin nə olduğunu gələnlər Museibin həkayətlərindən bilirdilər. Təbii ki, cənnətə düşmək pis deyildi, amma onunla yanaşı xalis yersəl məsələləri də unutmaq olmazdı.

- Əgər biz qalib çıxsaq və sənə şan-şöhrət, var-dövlət gətirsək, bizi buraxıb öz vətəninə dönməyəcəksən ki? — Müqəddəs bir insanın qəbrinə doğma şəhərdə sahib çıxmağın nə qədər vacib olduğunu bilən bir müdrik yəsribli soruşdu.

Məhəmməd (s.ə.) cavab olaraq yeni vətənini tərk etməyəcəyinə, onun rifahına çalışacağına, onu ürəkdən sevəcəyinə və yəsriblilərin qanıncanına öz qanı-canı kimi baxacağına and içdi. Danışıqlar bununla bitdi. Təlatümlü bir peyğəmbər real dövlət xadiminə, siyasətçiyə çevrildi.

Məhəmməd (s.ə.) həmin an özünün Mədinə valisini təyin etdi. Sonra yetmiş adamın hər biri ilə ayrılıqda əl tutdu və çadırdan çıxdı. Qərara alındı ki, bütün imanlılar Yəsribə getmək üçün Məkkəni bir-bir tərk etsinlər. Peyğəmbərin (s.ə.) özü şəhərdən sonuncu çıxməq istəyirdi ki, imanlılardan heç biri onun yerinə əzaba düçər olmasın. Köçkünlük hiss olunmadan baş verməliydi. Gərək heç kim xəbər tutmayayıd ki, Peyğəmbər (s.ə.) tezliklə Yəsrib şəhərində böyük əməllərə çağırılmışdır.

Lakin gecəsəl danışıqlar aparılırsa, böyük bir dəstə çıxıb getmək istəyirsə, yeni dövlətçiliyin rüseyimi atılırsa, bunların hamısı sezilmədən baş verə bilməz. Günlərin birində qüreyşilər bu təhlükəli dəlinin nə niyyətdə olduğundan xəbər tutdular və Məkkə bankırləri arasında çaxnaşma

artdı. Az deyildi ki, bu Haşim bütün şəhəri sil-kəntiyə salmışdı, bəs eləmirdi ki, ticarəti məhvə sürüklemək və illahları sıxışdırmaq isteyirdi, üs-təlik indi də orda ağıllı adamların gözündən iraq öz gerçək mahiyyətini göstərmək və axırda doğ-ma yurduna döyüşə atılmaq üçün bütün məslək-çiləri ilə birlikdə yad şəhərə getmək isteyirdi. Artıq bu ən pis dönüklüklə sınırlanırdı.

Məkkənin varlı «pul dağarcıqları» bundan sonra köckünlərə qarşı ən ciddi tədbirlərə əl at-mağrı yerindəcə təklif etdirilər. Qüreyşilərin əksə-riyyəti isə bu barədə heç nə eşitmək istəmirdi. Əksinə, köç onlara daha doğru yol görünürdü. Çünkü köckünlər Məkkəni gizli tərk edirdilər. Deməli, onların malı-mülkü şəhərdə qalırdı. Bu yiyyəsiz varidatı cüzi bir məbləğə almaq, ya da sadəcə qamarlamaq olardı. Peyğəmbərə (s.ə.) qarşı təcili tədbirlər sonrakı köçləri durdurardı və bununla qüreyşilərin qazancına ziyan vurardı. Axırıncı imanlı əminlik içində çıxıb gedənə qə-dər Məhəmmədin (s.ə.) Məkkəni tərk etməyə-cəyinə and içdiyini bildiklərinə görə gözləməyi və bu dönüyü göz altda saxlamağı qərara aldılar.

Deyilənlərə görə Məkkədə qəribə bir əhval-ruhiyyə hökm sürüb. Hər gün imanlılardan biri yoxa çıxıb, hər gün də qüreyşilər bir evi zəbt ediblər, Məkkə cavanları hər gün dönüyün evi qabağında vurnuxublar, həcvlər və hədyanlar oxuyublar, axırıncı müsəlman şəhəri və mal-mülküni tərk edən kimi Məhəmmədlə (s.ə.) haqq-hesabı çürütməyə söz veriblər.

Axır ki, zaman özünü yetirdi. Şəhərdə yalnız Məhəmməd (s.ə.), Əbu Bəkr və Əli qalmışdı. Qüreyşilərin ən adlı-sanlıları vacib qərarlar çı-xarmaq üçün Kəəbənin yanındakı böyük idarə

binasına toplaşmışdı. Hamı bilirdi ki, çaxnaşmaçı ilə haqq-hesabı kəsmək məqamı yetişib. Lakin heç kim bu hərəkatı ömürlük boğacaq xilas yolunu məsləhət görməyə ürək eləmirdi.

Qüreyşilər qorxmaz insanlardı. Lakin tacir idilər və qandan zəhlələri gedirdi. Qan qan tökür, qan tökülən yerdə də dinc alver sona yetir, alış-veriş dayanır və varidat azalır. Qüreyşilər bunu neçə-neçə nümunələrdən bilirdi. Ailələrdən heç biri qan qisasının qarğışını öz üzərinə götürmək istəmirdi. Çünkü Məhəmməd (s.ə.) indi amansız həzracların himayəsindəydi ki, onlar da zarafatı xoşlamırdılar. Bircə şey hamiya bəlli idi: Məhəmməd (s.ə.) şəhərdən çıxmamalıydı.

- Ataq onu zindana və zəncirə vuraq, - qüreyşilər dedilər, elə həmin an da susdular, çünkü gün kimi aydın idi ki, necə qorumalarından asılı olmayıaraq Peyğəmbəri (s.ə.) azad edəcəkdilər.

Bu vaxt qüreyşilərin ən tədbirlisi, Cahillik Atası, Əbu Cəhl yerindən qalxdı.

- Məhəmməd ölməlidir, - dedi, qan davasını alovlandırmamaq üçün hər ailə qətldə iştirak edəcək bir nümayəndə göndərsin. Onda günah hamımıza düşər və Qüreyş tayfalarının hamısına qarşı Ərəbistanda bircə əl də qalxmaz.

Əbu Cəhl tədbirli adam idi. Nə danışdığını bilirdi. Qüreyşi ailələrinin hamısına yəsriblilərin gücü çatmazdı.

Qüreyşilərin şəhərini Peyğəmbərdən (s.ə.) azad etmək üçün hər ailə bir cavan verdi. Amma əgər bütün şəhər hər hansı bir tədbiri qərara alırsa, o, ayrı-ayrı adamlardan gizlin saxlanıla bilməz. Tezliklə Peyğəmbər (s.ə.) əleyhinə nələrin hazırlanğından və haçan qüreyşilərin xəncəri-

nin qurbanı olacağından xəbər tutdu. Qaçmağı qöt etdi.

Məhəmməd (s.ə) təkcə peyğəmbər deyildi, o həm də başqaları kimi şəhərdə alib-verəcəyi olan bir adam idi. Onun da borclarıvardı və onları ödəməmiş qaçıb aradan çıxmaq istəmirdi, qoy deməsinlər ki, peyğəmbər başqasının pulu ilə qaçıb.

Peyğəmbərlə (s.ə.) Məkkədə iki imanlı qalmışdı: Əbu Bəkr və Əli. Əli ən cavanı idi və Peyğəmbər (s.ə.) onu Məkkədə qoymağa qərar verdi. Qüreyşî cavanları evi mühasirəyə alacaqları gecə Məhəmməd (s.ə.) hasardan aşıb Əbu Bəkrin evində gizləndi. Əli Peyğəmbərin (s.ə.) evinin aynabəndində qaldı, Peyğəmbərin (s.ə.) xalatına bürünərək, başındakı yaşıl çalması ilə. Qüreyşilər gəldilər, evi üzük qaşı kimi mühasirəyə aldılar, yaşıl çalmanı görüb özlərində dedilər:

- Peyğəmbər daha əlimizdən qurtara bilməz.

Onlar dan yeri sökülənə qədər küçədə gözlədilər, sonra evə soxuldular, müşil-müşil yatan Əlini görüb onu oyatdılar və soruştular:

- Hanı Məhəmməd?

- Həə, kaş elə mən də biləydim, - yuxulu Əli cavab verdi.

Həmin an Peyğəmbərin (s.ə.) arxasında amansız bir qovqu başladı. Məhəmmədi (s.ə.) tapmaq lazımdı. Allahın Rəsulunu (s.ə.) öldürmək üçün qüreyşilər ən yaxşı atlarını minib əllərində siyirmə qılınca və iti nizələrlə səhraya çapdılar.

Allahın Rəsulu (s.ə.) bu əsnada sonsuz sarı

səhra ilə çapırdı. Onu yalnız dostu Əbu Bəkr müşaiət edirdi.

- Qüreyşilər arxamızca düşəcəklər, - Əbu Bəkr dedi, - bizi ovxarlı qılınclarla doğrayacaqlar, cəsədimizi tikə-tikə edəcəklər. Qəbrimizin üstündə vəhşi heyvanlar ulaşacaq. Bu məxluq güclü və kinlidir.

Məhəmməd (s.ə.) susurdu, sonsuzluğa, önündəki böyük dünyaya baxırdı və uzaqlarda qalmış Məkkə şəhəri və bugündən özünün xalqlara bəxş edəcəyi qılınc haqqında düşünürdü.

622-ci il idi, elə bir il ki, onda Şərqdə və Qərbdə xalqlar xristianlıq buxovunda idi, xaç dünya üzərində qələbə calırdı və heç kəs ağlına belə gətirmirdi ki, bu ildə Məkkə və Yəsrib arasındakı kimsəsiz səhrada qorxu içinde olan iki ərəb süvarisi özləri ilə dünyanın taleyini daşıyırlar. Həmin səhra gedişi ilə, hicrətlə islam erası, yeni imanın dövlətsəl qüdrəti başlayır. 622-ci il-də Peyğəmbər (s.ə.) dövlət xadiminə çevrildi və bu dövlət xadimi qılıncı sarıldı.

Məhəmməd (s.ə.) səhra ilə çapırdı. Arxasında imanın beşiyi Məkkə şəhəri vardi. Səhrada həm də siyirməqılınc qüreyşilər çapırıldılar və onların atları iti yeridiyindən tezliklə uzaqdan qaçqınları gördülər. Qaçqınlar da qovanları görдülər və Əbu Bəkr dilləndi:

- Ya Məhəmməd, səhra dümdüzdür, biz də ki vur-tut ikicə nəfər və qüreyşilər arxamızca çapır.

Məhəmməd (s.ə.) cavab verdi:

- Yanılırsan, Əbu Bəkr, biz iki yox, üçük, sən, mən, bir də Allah.

Qüreyşilər get-gedə yaxınlaşırdılar, Əbu Bəkrin qorxusu getdikcə artırdı. Bu vaxt qaçqınlar kiçik bir mağara gördülər, ora sürüb mağaranın dərinliyində gizləndilər. Və burda bir möcüzə baş verdi: İri bir hörümçək mağaranın ağızına sürünüb tələsik girəcəkdə bir tor toxudu. Qovanlar tezliklə özlərini yetirdilər.

- Səhra dümdüzdür, - dedilər, - gizlənə bilməzlər. Mağaradadırlar.

Qüreyşilərin ən ağıllısı girişи gözdən keçirdi və qürurla dedi:

- Mağarada ola bilməzlər, görmürsüz bəyəm, qapıdan köhnə hörümçək toru asılıb. Mağarada olsaydilar, tor cirilardı.

Qüreyşilər öz başçılarının zəkasına heyrətlənib yollarına davam etdilər.

Mağaraya sakitlik çökdü. Hər iki qaçqın şükran namazına səcdəyə endi. Amma hələ namazı bitirməmiş addım səsləri eşitdilər ki, həmin səslər də mağaranın ağızında kəsdi. Qüreyşilərdən üçü dalda qalıbmış və indi mağaranın qarşısında dayandılar. Doğrudur, toru gördülər, amma onu dağıdırıp içəri girdilər. Dəhşət Əbu Bəkrin nəfəsini durdurdu. Və yenidən möcüzə baş verdi, bu üç adam mağaranı axtarmadı. Yalnız təbii ehtiyaclarını ödəyib ordan uzaqlaşdılar. Allah Öz rəsulu Məhəmmədi (s.ə.) belə qorudu.

Peyğəmbər (s.ə.) gecəsini-gündüzünü səhralı mağarada keçirdi və Əbu Bəkr onun yanından aralanmadı. Amma zaman yetişəndə onlar mağaradan çıxıb hicrəti davam etdirdilər. Yenidən səhra ilə çaplırlar. Günəş amansızcasına yandırıb yaxırdı, qum qapqaynar idi və susuzluq Peyğəmbərə (s.ə.) əzab verirdi.

Uzaqlarda Yəsribin qəsəbəsi, Quba kəndi görünənə qədər Peyğəmbər (s.ə.) yoluna davam etdi. Hicrət burda sona yetdi.

İslam iman kimi möhkəmlənmişdi, indi gərək o, dövlət qurayıdı. Ruh iqtidar, söz əməl olmuşdu. İman dünya qurmaliydi, çünki ruhun ilkinlik götürdüyü heçlik aşılmışdı.

Peyğəmbər (s.ə.) Yəsribə, indən belə Mədinə Ən-Nəbiyə, Peyğəmbər Şəhərinə əldə qılınca gedirdi. Bu gündən etibarən gərək qılınca Quran dünyaya hakim olaydı.

TƏCRÜBƏYƏ SIÇRAYIŞ

*Əgər islam budursa,
biz müslimən deyilik.
Qöte*

Mömin bir islam hədisinə görə Məhəmməd (s.ə.) Allah-Təala ilə üzbəsurət olan gecə Külli-qadirdən buyruq aldı ki, Allahi həmd etmək üçün insan gərək gündə əlli kərə namaz qılsın. Yalnız o zaman o, Allahın mərhəmətinə əmin ola bilər. Məhəmməd (s.ə.) Külliqadir qarşısında səcdə etdi, insanları gündə əlli kərə namaza məcbur edəcəyinə söz verdi və Aləmlər Hökm-darının dərgahından çıxdı.

Altıncı Goyə çatanda Allahın Rəsulu (s.ə.) Musa peyğəmbərlə rastlaşdı. Məhəmmədin (s.ə.) Külliqadirin dərgahında xeyli qalması Musa peyğəmbərdə maraq oyatmışdı: Görəsən, Mə-həmməd insanlıq üçün hansı buyruqları alıb? Və Musa böyük peyğəmbər olduğu üçün öz marağından xəcalətlənməyə ehtiyac duymadı, Mə-həmmədə (s.ə.) yaxınlaşışib Allahın ona nə bu-yurduğunu soruşdu.

- Buyurdu ki, insan gündə əlli kərə namaz qılsın, - Məhəmməd (s.ə.) dedi.

- Mən şərəflə saç ağartmış yaşlı peyğəmbə-rəm, insanları yaxşı tanıyıram, onlar əlli namazı qılmayacaqlar.

Sələfinə hörməti olan Məhəmməd (s.ə.) geri, Külliqadirin taxtına döndü və dedi:

- Ya Aləmlər Rəbbi, insanlar gündə əlli kərə namaz qılmayacaqlar.

Və Aləmlər Rəbbi Öz mərhəməti ilə insanlara iyirmibəş namaza icazə verdi. Musa yenidən Allahın Rəsuluna (s.ə.) dedi:

- İnsanlar iyirmibəş namazı da qılmayacaqlar.

Məhəmməd (s.ə.) yenidən Külliqadirin hüzuruna döndü və suçlu, zəif insanlıq üçün xahiş etdi və yenidən mərhəmət tapdı. Məhəmməd (s.ə.) altıncı Göylə Küllirəhimin taxtı arasındaki yolu bir neçə dəfə qət edəsi oldu, çünki Musa peyğəmbər müdrik və təcrübəli, Külliqadir də mərhəmətli idi. Nəhayət Allahın insanlara təyin etdiyi namazın sayı beşə endi və hətta şəkkak Musanın özü də etiraf edəsi oldu ki, bu, çox deyil.

Bu hədis islamın mahiyyəti üçün çox səciyyəvidir. İslam maksimum imkanlar və minimum tələblər dinidir, elə bir din ki, özünün hökmlərində, tezis və buyruqlarında zahiri sadəliyin zirvəsinə çatmışdır. Fəqət bu zahiri sadəliyə daxilən öz ardıcılığında tayı-bərabəri olmayan, nəbisəl-teokratik əlamətlə bir can verilmişdir.

Məhəmməd (s.ə.) imanlılardan çox az şey tələb edirdi, amma bu az şey eyni zamanda həddən artıq çox idi. «**Allah sizə imanı yüngülləşdirmək istəyir, çünki insan zəif məxluqdur**» (1, 181)¹, Quranda belə deyilir. Yeni təlimin ibadəti faktiki olaraq minimuma endirilmişdi. Üstəlik bu minimum ən yüksək dözümlülükə yerbəyer edilmişdi. Kahinlərə, məbədlərə ehti-

¹ Əsəd Bəyin 1-ci Surənin 181-ci Ayəsi kimi gətirdiyi iqtibası Əl-Bəqərə Surəsində və digər tutumlu surələrdə ax-tarsaq da, tapa bilmədik.

yac duyulmurdu. Hətta namazın özü də müeyyən məqamlarda vacib deyildi. «**Sizə bağışlanır, əgər səfərdə, yad ölkələrdə namaza məhəl qoymursuzsa**». Həcc və orucdan da yan ötülə bilər. Xəstəlik, kasıblıq və oxşar şeylər yetərli səbəblərdir.

Bunun əksinə olaraq totemist ərəblərin həyatı qadağalarla dolu idi. Bir sıra yeməyə əl vurmaq olmazdı. Burda da Quran buyurur: «**Allahın sizə göndərdiyi və sağlam olan hər şeyi yeyin, leşdən, qandan, donuzdan, eləcə də bütçülərin məbədində qurban kəsilmiş heyvanın ətindən başqa, zira bunlar haramdır**» (5, 1-4). İnsanın xilası üçün imanın zahiri tələblərinin hamısı önəmsizdir, Allah insanların etinasızlığını bağışlayır. Allah müttəqiləri nəyindən tanıacaq? Qaynaqlardan birində soruşulur və cavabı da belə verilir: **Müttəqinin uşaqlara, ev adamlarına, qonşulara və bütün insanlara olan sevgisindən. Allaha yaxınlaşmaq istəyirsinizsə, onun məxluqunu sevin.**

İslam bəlkə də yeganə dünya dini kimi qəbul edir ki, yad imana tapılanlara da xilas yolu qapalı deyildir. Məşhur beşinci Surə sözbəsöz buyurur: «**Müsəlmanlar, yəhudilər, xristianlar, sabiilərdən Allaha və axirətə inananların, yaxşı əməl sahiblərinin və ədalətli olanların hamısı, onların hamısına Allahın mükafatından pay düşəcək. Onlara qorxu və iztirab nəsib olma-yacaq**» (5,73)¹. İslami qəbul etmək insanlara asanlaşdırıldı. İnsanı səciyyə dini sistemə daxil edildi. Və yalnız bir hecdən uzaq şimşəklər kimi ayələr meydana gəldi ki, onlar da bu imanın də-

¹ Azərbaycan dilinə tərcümədə 69-cu Ayə.

rin mahiyyətini açıqlayırırdı. «**Yamanlığı yaxşı-hıqla yen**», 11-ci Surənin 116-cı Ayəsində¹ deyilir. Və bütün iman əslində bir cümle ilə ifadə oluna bilər: «**Allaha yaxınlaşmaq istəyirsən-mi? Onda halal yaşa və ədalətli ol**» (35,19)².

Zahiri düzümlər nə qədər sadə, anlaqlı və dözümlü idisə, imanlıların ilk öncə güclə sezi-lən daxili yolu bir o qədər çətin idi. Bu daxili yolu hamidan yaxşı islamın böyük sufisi Cəlaləddin Rumi ifadə etmişdir: «*Sənə eyni zaman-da həm heyvan, həm də mələk ruhu hakimdir. Heyvanın ruhunu at və mələyin ruhunu aş*».

Amma kamilliyin yolu çətindir. Onu hər adam gedə bilməz. Məhəmməd (s.ə.) bunu bilirdi və istəmirdi ki, cənnətin yolu suçlu insanlığın üzünə bağlansın. «*Elə bir zaman yetişəcək ki, bizi bağışlayacaq və özgür sayacaqlar, hətta biz Rəbbimizin buyurduğunun ondabırını yerinə yetirmiş olsaq belə*», Məhəmməd (s.ə.) təsəlli verirdi.

Məhəmməddə (s.ə.) olan ən diqqətəlayiq şey onun ikili xarakterinin: cuşlu peyğəmbərlə tox-taq praktikin barış içində qoşa yaşaması idi. Yolu təkcə o özü bilirdi, başqalarına isə bu, hələlik gizli qalmalıydı. Əvvəllər, islamın ilkinliyində səhbət insanlığı, ərəb insanların təkallahlığa çəkməkdən gedirdi. Bu bitdisə, islamın həmin primitiv şərti yerinə yetdisə, Məhəmmədin (s.ə.) içində hələlik möhkəm-möhkəm qapanıb uyu-yan sonrakı məsələlərdən yapışmaq olardı.

Məhəmməd (s.ə.) tələsmirdi. Onun meteor-

¹ Azərbaycan dilinə iərcümədə 114-cü Ayə.

² Məzmun azərbaycancaya tərcümədə 18-ci Ayəyə uyğun gelir.

sayağı yüksəlişi əslində addım-addım irəliləyiş idi. Cox sadə başladı. İslami ildən-ilə dünyanı əhatə edən bir önemə qədər inkişaf etdirdi. Burada Məhəmmədin (s.ə.) Luterlə dərin, daxili qohumluğu üzə çıxır. İkisi də ilkində uzaqdan götürdü, ikisi də sonu hətta yalnız özlərinə yarışkar olan yola çəkinə-çəkinə, ağır-ağır, ehtiyatla qədəm qoydu, ikisi də get-gedə öz təlimlərini inkişaf etdirdi, ikisi də ehtiyat, çəkinəcək, pəsinmə ustadı idi, amma eyni zamanda, bir qınnaq belə, sapmadıqları və cəsarətlə qorunmalı olduqları dönməzlik və qəti əminlikdən pərvazlanaraq. Nə qədər qəribə də olsa, ikisi də ümumiyyətlə yalnız imanın yaşamasını mümkünlaşdırən dilin yaradıcısı idi. Faktiki olaraq Məhəmmədin (s.ə.) əməli də, xalis zahiri baxımdan, Luterin əməlini xatırladır. Hərdən ölü ritualdan imtina, iç yaşamın canlandırılması, bəndə ilə Allah arasındakı vasitəcidən imtina. Hərdən də daxili paklıq, içinin dərinliyindən gələn əminlikdən sərin başla ölçüb-biçmə qabiliyyəti, bütün bunların hamısı da misilsiz cürətlə qoşalaşaraq. «**Durmuşam burda, qoy Allah yardımçıım olsun**», Luterin bu etirafını ərəb peyğəmbəri Kəəbənin daş bütlərinin ortasında dəfələrlə söyləmişdi. Bu, 600-cü ildə olmuşdu, şimal islahatçısının meydanə atılmasından çox-çox əsr öncə.

Lakin Məhəmmədin (s.ə.) ruhu heç də müti, sadə və dözümlü deyildi. O, bir iman yaratdı və bu iman eyni zamanda tələb idi. Məkkədə bu iman tək olan Allahın adı ilə bəyan edilmişdi və qüreyşilərin çox az bir qismi bu tapınışın təhlükəsini düzgün qavramışdı. Yalnız tək Allah vərdisə və Məhəmməd (s.ə.) Onun yeganə peyğəmbəri idisə, onda güman etmək olardı ki, gec-tez həmin peyğəmbər Allah iradəsinin yeganə ifa-

dəcisi kimi həm də insanlıq üzərində təksəl hökmranlığa iddia edəcəkdi. Əgər tək Allah bir təkin ağızı ilə söyləyirsə, onda bu ağızdan çıxan hər şey Allah əmri kimi yerinə yetirilməliydi. Deməli, tək Allaha inam, Onun peygəmbərinə inam dünya aqalığı iddiasını yaradırdı. Və indiyə qədər iman peygəmbərlə identik olduğu üçün dünya aqalığına iddia insan Məhəmməd üçün yalnız şəxsən onun özünə istifadə olunurdu. İslamin ən cəsarətli tələbi də elə bu idi: «**Mən insanam, başqaları kimi**» (41,5). Məhəmməd (s.ə.) bəyan etdi və bununla belə, bu sadə insan dünya aqalığına, bütün bəşəriyyət üzərində heç nə ilə məhdudlaşmayan mütləq hökmranlığa iddia etdi.

Bu tələb mütləq, məntiqi ardıcılıqla Peyğəmbərin (s.ə.) dözümlü, çevik baş tezislərindən doğdu. Peyğəmbər (s.ə.) bu ehkamları Məkkədə heç vaxt söyləmədi, heç vaxt buna bir eyham da vurmadı. Lakin o, imanlılar dövlətini quranda Peyğəmbərin (s.ə.) təksəl, hüdudsuz hökmranlığı öz-özündən yarandı. Zira islam dünya aqalığı iddiasında idi. Bu iddia indi Mədinədə gerçəkləşməliydi.

Peyğəmbərdən (s.ə.) önce və sonca yalnız çox az peyğəmbərlərə, mütəfəkkirlərə, filosoflaraya və həniflərə nəsib olan şey Məhəmmədə (s.ə.) verilmişdi: təcrübəyə sığrayış. Və məlum oldu ki, bu mənəviyyat insanları arasında bəlkə də yeganə şəxs kimi dünyanın bir peyğəmbərdən tələb edə bildiyi böyük sınaqdan o, ləyaqətlə çıxdı, öz nəzəriyyəsini təcrübədə gerçəkləşdirdi. Quranın mücərrəd kəlamından Məhəmməd (s.ə.) dövlətin, təcrübi dünyabaxışının, dünya iqtidarının binasını ucaldı. Təcrübəyə sığra-

yışın adı Mədinədir.

Bu sıçrayışa aparan yol isə mənəvi yol idi. Özü-özlüyündə parçalanmış, yalnız çöldən bəzəkli dünyanın içində, heç bir hakimiyət faktoru ilə müşaiət olunmadan, aləmlərin başlangıcı meydana gəldi: söz. Və sərrast praktikin içindən qoparaq söz və mənəviyyat bəlkə daha yüksəkdə duran düşmən praktiklərin tam toparına müqavimət göstərdi ki, həmin topar da oçağkı dövrün bütün iqtidar amillərini öz əlində cəmləşdirmişdi, təkcə birindən başqa: sözdən.

İslamin qələbəsi mənəviyyatın zəfəridir. Mənəviyyatın burda qaldırıldığı dünya hökmranlığı iddiası gerçək substansiyani ehtiva etməliydi, onun mənəvi, eyni zamanda praktik cəhətdən gerçəkləşdirilə bilən programı olmalıydı, məqsədi olmalıydı ki, onun xatırınə bəşəriyyətin sarısına dözmək mümkün olsun.

Bəs Məhəmmədin (s.ə.) məqsədi nəydi? Qədim çağın dini sistemləri ilə müqayisədə bu məqsəd bəlkə də önəmli heç bir yeniliyə malik deyildi. Ancaq bu qədimilik indiyə qədər mövcud olmayan ardıcılıqla, instinctiv bir coşquluqla təcrübəyə yönəldilmişdi. Mücərrəd dini təlimin birkərəlik, praktik gerçəkləşdirilməsi dünya tarixində islamın əslində yeni qiymətidir. Məhəmmədin (s.ə.) düzüb-qoşduğu praktik teologiya Mədinədə siyasəti, dövləti və dini vahid bir tamda birləşdirdi ki, onu da əsrlər uzunu bir daha bir-birindən aralamaq mümkün deyildi.

Qoca Şərqi bütün dövlət qurumlarının əksinə olaraq Allah dövləti, islamın dövləti demokratik bir düzüm idi. Bu demokratiya səhranın ulu ruhundan yaranmışdı. Məhəmməd (s.ə.) qədim

dövlətçiliyi, azad tayfaların ayırmılılığını tarmar etdi. Ərəblərin saysız tayfalarının yerinə islamın böyük tayfası keçməliydi ki, bu da əvvəlcə Ərebistanı, sonra isə bütün dünyani əhatə etməliydi. İmanlıların bu böyük tayfasının daxili quruluşu səhra tayfasının strukturundan bir tük qədər də seçilmirdi. Tayfanın bütün üzvləri bir-birilərinə tən gəlirlər, eləcə də islamın bütün imanlıları bərabər dəyərə malikdirlər, azad və bərabərhüquqludurlar.

İslamın hakimiyyət forması böyük cizgilərdə tayfaların hakimiyyət formasına tam uyğun gəlir. Tayfa başçısı yalnız şərti iqtidara malikdir, o, ənənələrə bağlıdır, üləmalar şurasında yalnız birinci şəxsdir. Eyni ilə də islamda. Əslində burda da monarxın nə olduğunu bilmirlər. Bildikləri yalnız peygəmbərliyin icraçısıdır ki, o da yeni imanın üləmələri qarşısında məsuliyyət daşıyır və hər zaman görəvindən alına bilər. Qanun, hər şeyi əhatə edən ənənə isə burda da ordakı kimi tayfanın banisinə, hazırkı halda Məhəmmədə (s.ə.) söykənir. Ərebistan səhraları ilə sayılmanın vurnuxanda o, səhra demokratiyasının primitiv sistemini dərk etdi, onu sınaqdan keçirdi və ona dünyəvi dəyər verdi. Və miskin bədəvilərin sistemi Şərq dünyasına səciyyəvi bir möhür vurmağa, hətta yeni dövrə qədər onun taleyinə təsir etməyə qadir olduğunu göstərdi.

Amma Məhəmmədin (s.ə.) və islamın xidməti orasındadır ki, demokratiyani, daha doğrusu, insanların mütləq bərabərliyi tezisini dünya miqyasında ilk dəfə inkişaf etdirdilər. Bütün insanların bərabərliyi islamda həyatın ana xəttini təşkil edirdi ki, bu da xəlifəliyin süqutuna qədər saxlanıldı. İrqlər, siniflər və təbəqələr bu dünyə-

vi sistemdə əsrlərlə torpağa gömüldü.

İnsanların bərabərliyi islamda teoloji aspektindən təməlləşib, zira islam demokratiyası teokratik demokratiya idi. İnsanlar Allah qulu idilər və qul kimi də bərabər idilər. Ayrılıqda götürüldükdə hər kəsin üstündə Allahın qanunu dəmir sərtliyi ilə hökm edirdi. İslamin bərabərliyi islamönü ərəblərin hər şeydə azad olduqları azadlıqla bağlı deyildi. İslamin idealı əslində bütün Şərq fatehlərinin və sərkərdələrinin idealına uyğun gəlirdi: insanın sadə, dəmir qanuna tabeçiliyi ki, insan adlanan hər bir varlıq onun qarşısında bərabərdir.

Şərq imperiyalarının hamısı başlıca olaraq bu qanun üzərində qurulmuşdu. Çingiz Xan, Teymurləng – onların heç biri bundan o yana getməmişdi. Onların imperiyaları yaranmış, sonra da dağılmışdı. Bu imperiyaların çöküşünü heç nə saxlaya bilməmişdi. İslam isə qaldı. Onun demokratiyası, qanunları, bütün xirdalıqlarına qədər düşünülmüş sosial baxışları qorunub saxlanıldı. Çünkü islamin arxasında azad, buxovsuz, mövcudluq çərçivəsində yaradıcı mənəviyyat dururdu. Bu mənəviyyat çökə bilməzdi.

Haçansa Məhəmməd (s.ə.) igid Müadı Yəmənin valisi təyin edirdi.

- İdarəcilik məsələlərində nəyə istinad edəcəksən? – Peyğəmbər (s.ə.) öyrənmək istədi.

- Quranın hökmlərinə, - Müad cavab verdi.
- Bəs orda cavab tapmasan?
- Onda sənin nümunənə.
- Əgər bu da bəs eləməsə?

- Onda öz mənəviyyatıma söykənəcəm, -
Müad cavab verdi.

Bu zaman Peyğəmbər (s.ə.) igidi tərifləyib onu başqalarına nümunə göstərdi. Çünkü Peyğəmbər (s.ə.) yeganə şəxs kimi bilirdi ki, insanları yaraqla, buyruqla, cəza ilə idarə etmək olar, ancaq insanı arxanca aparmaq yalnız azad mənəviyyatla mümkündür.

Hüdudsuz, azad, keçilməz səhranın bu mənəviyyatı Peyğəmbərə (s.ə.) Şərq dünyası üzərində hökmranlığını bəxş etdi.

Bu hökmranlığın başlanğıcı Mədinə oldu.

ÜÇÜNCÜ BÖLÜM

ALLAH DÖVLƏTİ

Məhəmməd peyğəmbərin yaşam tarixi burda bitir və dövlət xadiminin yaşam yolunu başlayır.

Qılınc mənəviyyatın yolunu hamarlayır.

Səhrada sözün qüdrətindən dövlət yaranır.

Bu dövlətin yolu islamın yoludur.

Bu dövlət Məhəmməd (s.ə.) idi.

PEYĞƏMBƏRİN ŞƏHƏRİ

*İman Mədinəyə qaçıր, ilan
öz dəlməyinə qaçlığı kimi.
Əl-Buxari*

Səhra varlığının azadlığına öyrəşmiş bir şəhər, bir ölkə vətənindən qovulmuş yad bir fənətikə qəflətən şərtsiz-filansız tabe olur, öz varlığından əl çəkir, dünənki düşmənini qoynuna alır və gəlmənin amansız iradəsi qarşısında təslim olur.

Bu necə ola bilər?

Məkkədən şimala onbirgünlük yolun üstündəki kiçik bir oazisin tən ortasında Yəsrib şəhəri yerləşir. Haçansa, hələ heç bir əfsanənin xəbər vermədiyi keçmiş zamanlarda burda vulkanlı bir təbiət mövcud idi. O vaxt yer oynayır, lava axınları torpağı altına alır, kraterlərdən alov püskürür, ölkə böyük dənizin sahilinə qədər od tutub yanındı. Bunların hamısı tutqun keçmişdə, keçmiş tutub-saxlamaq üçün əfsanələr uyduran insanların hələ mövcud olmadığı dövrdə baş verirdi.

Əfsanələr xəbər verir ki, şimaldan bu ölkəyə əmalikilər¹ xalqı gəlmişdir, onların başçısı Yəsrib orda balaca bir su qaynağı tapmış və bir neçə

¹ **Əmalikilər** – Nəcəflə Sinay yarımadası arasında yaşamış köçəri tayfa. İsrail övladları ilə daim mühəribələr aparmışlar. Zaul və Davud tərəfindən tam məğlubiyyətə uğradılmışlar.

palçıq daxma yapıb bura öz adını vermişdir. Əfsanəvi əmalikilərdən sonra amansız, çilpaq səhralarda alverlə məşğul olmaq üçün yəhudilər gəlib ölkədə məskunlaşmışlar. Qədim zamanlarda Yəsribə üç yəhudü tayfası hökmran olmuşdu: Bənu Nadir, Bənu Qüreyza və Bənu Kaynuka tayfaları. Bu tayfalar bir-birinə qarşı müharibələr aparmış, düşməncilik etmiş və ölkənin bütçü tayfalarından əslində heç nə ilə fərqlənməmişlər.

Yəsrib balaca, himayəsiz bir şəhər idi. Alver orda heç cür intişar tapmirdi. Sakinlər vaxtlarının yarısını qonşularla, quldurlarla və peşəkar səhra qaçaqları ilə müharibələrdə keçirirdi.

Amma elə oldu ki, xristianlığın dördüncü yüzə zəifləndə Ərəbistanın cənubundakı Yəmən məmləkətində böyük bir bənd dağıldı və nəticədə bir parça məhsuldar torpaq qəflətən səhraya çevrildi. Bu sonucla bir çox tayfa dilənci kökünə düşdü, ölkəni tərk edib yeni xoşbəxtlik və yeni vərdövlət sorağında şimala üz tutdu. Bu köçkünlər sırasında iki yəmənli tayfa – həzrəklər və əfslər – də vardi. Bu tayfalar Yəsribdə məskən saldılar. Şəhərin keçmiş ağaları yəhudilər püxtələşmiş tacirlər idi, lakin onların dövlətsəl ağılı yox idi. Onlar hər iki tayfanı şəhərə buraxdı və müqaviləsayağı bir şey guya münasibətləri tənzimləməliydi. Gəlmələr torpağı becərməli, düşməni dəf etməliydi, yəhudilər isə alverlərini edib öz rahatlıqlarında olmalıdır. Amma hər iki xalq əslində heç nə ilə buxovlanmayan səhra xalqı idi. Ticarət, çapovulçuluq və müharibə onlar üçün eyni şey demək idi və tayfabazlıq daha yüksəkdə dururdu, nəinki din, müqavilə və siyasi müdriklik.

Bu beş tayfa bir araya gəlməyə az diqqət yetirirdi. Dirlər arasında fərq qoymadan onlar bir-birinin qanını içirdi. Yəhudilər yəhudilərə qarşı, ərəblər ərəblərə qarşı vuruşurdu. Yəhudiləri yenmək üçün yəhudilər ərəblərlə ittifaqa girirdi. Yəsribdə heç bir dövlətsəl fikirlə bəndə alınmayan ümumi anarxiya durumu hökm sürürdü. Fəqət bir-birinin boğazını üzməyə hazır olan bu beş tayfa küll halında ümumi qidaçıya, verimli oazisə görə göz dikmişdi. Ona görə də hamının hamiya qarşı müharibəsi caizlik səddini heç vaxt aşmırıldı. Xurmaliqlar, tarlalar və su quyuları tayfa qan davasının qanununa əsasən toxunulmaz qalırdı.

Oazis zəngin, bərəkətli və məşhur idi. Vadi-də qollu-budaqlı xurma ağacları bitirdi, çiçək ətri havanı bürüyürdü, Yəsrib xurması səhranın hər yanında yüksək dəyərləndirilirdi və yəhudü sənətkarlar zərgər kimi bütün Ərəbistanda ad çıxarımışdılar. Deməli, Yəsrib üzərindəki hökm-ranlığı beş tayfa bölüşürdü, onlar əkinçiliklə, ya-xud ticarətlə məşğul olurdu, biri-biriləri ilə savaşırırdı və qulaq əfsanələrindən bilirdilər ki, Yəsribin tayfa respublikasının sürəkli düşmənçiliyindən başqa, dövlət toplumunun digər formaları da var.

Fəqət şəhərə sahiblik bu beş tayfanın hamısı üçün zəiflik mənbəyi idi. Nə şəhər, nə də oazis qorunurdu. Yəsribdə heç kim bilmirdi ki, şəhər ətrafında qala divarlarını necə ucaltmaq olar. Əkinçilik və xurmaçılıqla şəhərə bağlanmışdılar, onu müdafiə etməli olurdular və bu yolla azad səhra həyatını yadırğamış və oturaqlaşmışdılar.

Sakinlərin köçəriyə və oturağa bölünməsi bugün ərəb dünyasının içindən keçir. Köçərilər

qəribə şəkildə sakitcə oturağa çevrilə bilirlər və buna baxmayaraq yenə də köçəri sayılırlar, eləcə də oturaqlar lap çoxdan yolçulara çevrilsələr belə, onlara yenə oturaq kimi yanaşırlar. Söhbət burada onların indiki durumundan yox, keçmişindən gedir. Hansı şərtlər altında bulunmasından asılı olmayaraq istənilən yaşayış tərzində keçmiş oturaqlarla haçansa köçəriləşmişləri bir-birinə nifrət etməyə, bir-birini didməyə öyrədir-lər. Ərəb tarixi, xəlifəliyin tarixi indinin özünə qədər bu nifrətlə zəngindir.

Nəsillərdən bəri doğma şəhərlərində oturaqlaşmış kübar Məkkə tacirləri köçəri sayılırdı, onların kökü nəcib, xalis bədəvilərdən gəlirdi və tacir kimi xasiyyət və tərzlərinə görə əslində cılxa bədəvi olaraq qalırdılar. Yəməndən axıb gəlmiş və əkinçiliklə məşğul olan Yəsrib caması, Əfs və Həzrək tayfalarının adamları isə oturaq sayılırdılar, baxmayaraq onlar kübar məkkəlilərə nisbətən şəhərlə daha boş bağlanmışdılar. Hər iki şəhər bir-birinə kökü dərinlərə gedən nifrət bəsləyirdi. Məkkəlilər torpaqdan asılı yəsribliləri xoşlamırıldı, bunlar da öz növbəsində Kəəbənin özlərinin üçyüz altmış illahlarının qorqusu altında səhranın hər yerində aparıcı sözə malik zəngin ağalarına paxıllıqla baxırdı.

Bununla belə, ondördə minlik əhalisinə baxmayaraq Yəsrib nifrət edilənlərin gücsüz şəhəri olaraq qalırdı. Yəsribdə hökumət yox idi. Tayfa-lar bir-biri ilə heç vaxt tam ciddi qəbul edilmə-yən müqavilə və ümumi maraqlarla amanat bağlanmışdılar. Hər ailə öz qəsrində yaşayırıldı. Burda da Məkkədəki kimi idarəedici iqtidar, bırgə din, qanunlar, zindanlar və monarxlar yox idi. Bunların əvəzində qan davaları, ulu səhra qa-

nunları və Məkkəyə, Şəhərlər Xatununa qarşı heç vaxt səngiməyən melanxolik bir paxilliq vardı.

Bu respublikaya, bu şəhərə ki, əslində onlardan heç biri də deyildi, indi Məhəmmədin (s.ə.) tapşırıqçısı Museib ibn Ümeyr bu əcaib qurumu Peyğəmbərə (s.ə.) tabe etdirmək üçün gəldi.

Bəs buna necə müyəssər olundu?

Museib ibn Ümeyr ağıllı adam idi, şərq diplomatiyasının əsas qaydalarından: susmaqdan, vəd verməkdən və məqam gözləməkdən başı çıxırdı. Ona uğur gətirən də bu oldu.

Yəsrib tayfalarının bir-birinə qarşı mübarizəsi həmin dövrdə müəyyən forma kəsb etmişdi. Şəhərin qədim ağaları yəhudilər şəhər üzərindəki hökmranlıqlarını artıq hər iki Yəmən tayfasına uduzmuşdu. Bunun da nəticəsi o oldu ki, oza-mankı qaliblər indi bir-biriləri ilə qanlı mübarizələr aparırdı, yəhudilər isə qınlarına çəkilib kırımlıq içində (amma bu kirmışlıyın özü də başdan-ayağa düşmənçilik id) məqamın yetişməsini gözləyirdi. Tayfaların hamısını hər halda eyni qorxu sarmışdı, səfəh düşmənçilikləri qarışq onların hamısını zəngin vadidən qovub çıxaracaq güclü bir düşmən peyda ola bilərdi və bu şüur onlara rahatlıq vermirdi ki, heç vaxt təkəbbürlü məkkəli qonşuları kimi qüdrətli, varlı və əlbir olmayıacaqlar.

Yəsrib camaatı yeni peyğəmbər barədə az şey bilirdi, onların həyatında din də önəmli anlardan deyildi. Yəhudilərin öz ravvinləri, bütçülərin sadə illahları vardı ki, bu da onların metafizik ehtiyaclarına bəs edirdi. Bilirdilər ki, peyğəmbərlər var və bir peyğəmbər – istər diri ol-

sun, istər məqbərədə – şəhərə böyük xeyir gəti-rə bilər. Məhəmməd (s.ə.) də çox şey tələb etmirdi, əslində sığınacaq, ərəbin heç bir qəribə imtina etmədiyi bir şey istəyirdi. Şəhərə hökm-ranlığın bu sığınacaqla bağlı olacağını isə yəsrib-lilər, təbii ki, ağıllarına gətirmirdilər. Əvvəlcə yalnız qonaqpərvərlik göstərməyə və adətin tə-ləb etdiyi kimi qonağı qorumağa boyun oldular. Peyğəmbərin (s.ə.) dəvəti üçünsə ayrı şey qərara alınmışdı. Əfslər və həzrəklər dəqiq bilirdilər ki, yəhudilər böyük peyğəmbərin zührunu gözlə-yırlər. Belə halda çox şey tələb etməyən, çox şe-yi vəd edən və tapınışı heç bir fəda ilə bağlı ol-mayan bir ərəb peyğəmbərinə şəhərdə tarazlıq kimi malik olmaq yaxşıydı. Özlərinin bütçü illahlarından Yəsribin ayıqbaş insanları heç nə gözləmirdi. Onların nə Kəəbəsi, nə illik bazarı, nə də illahlardan xeyir məqsədilə yarınmaq im-kanları vardi. Əksinə, onların təsirindən məyusluq üçün yetərincə əsas vardi. Yeni din isə çox şey vəd edirdi, onu bir dəfə rahatca sınaqdan ke-çirmək olardı. Nifrət bəslədikləri qüreyşiləri bu-nunla əməllicə cırnadacaqlarının, Kəəbənin və ordakı illahların əhəmiyyətini sarsıdacaqlarının, deməli, həyatda üstəlik yeni şans qazanacaqları-nın üstündən sükutla keçirdilər. Bunların hamısı-nı Museib götür-qoy edir, dinləmək istəyənlərin hamısına başa salırdı ki, bundan sonra da islama dönənlərin sayı gözgörəti artırdı.

Öz dinlərindən əl çəkmək fikrində olmayan yəhudü tayfaları da yeni peyğəmbərə meylli idilər. Bilirdilər ki, Məhəmməd (s.ə.) tək Allaha inanır və onun Allahı həm də yəhudilərin Alla-hıdır. Onlar daha sonra eşitdilər ki, Peyğəmbər (s.ə.) yazı xalqlarından böyük ehtiramla danışır və yəhudiləri daha yüksək tutur, nəinki bütçü

ərəbləri. Deməli, güman etmək olardı ki, mübahisəli məqamlarda Peyğəmbər (s.ə.) öz yandaşları ilə yəhudilərin tərəfini saxlayacaq. Onlar onu qan davasını yatırmağa, barış və intizam yaratmağa meylli olan hənif hesab edirdilər və gümanları da bu idi ki, ticarətindən belə görünməmiş bir vüsət alacaq. Onlar Allahdan çəkinən, illahlar düşməni hənif ərəblərə yaxşı bələd idilər, zira çox vaxt bu həniflər yəhudilərin himayəsi altında olurdu. Ona görə də yeni bir mömini öz icmalarına götürməyin əleyhinə olmadılar.

Hər ikisi – həm yəhudilər, həm də bütçülər – möhkəmcə yanılırdı.

Haqq olan imanı yəhudilərin qəbul edib islam-a dönəcəklərini düşünəndə Peyğəmbər (s.ə.) özü də yanılırdı. Bərk yanılırdı. Qarşısında sərt bir mübarizə vardi, yeni müdrikin təlimini yaxına buraxmaq istəməyən yazı xalqları ilə mübarizə.

Boyuna biçilmiş kimi, Museib gözəl bir diplomat oldu. Onun vədləri, mədhləri, eyhamları sadə səhra övladlarına təsisiz qalmadı və burda Məkkədən qaçmış kübar şəhərli müsəlmanların nüfuzu da az önəmli olmadı. Yeni dünyəvi dinə bir axın vardi və insanlar qədim bütləri məhv etməyə hazır idi.

Hicrətdən yorğun düşmüş Məhəmməd (s.ə.) Əbu Bəkrələ Quba kəndinə girəndə Əfs və Həzrək tayfalarının əksəriyyəti yeni imana daxil olmuşdu. Köhnə allahların taxta və ağaç bütləri dar küçələrin toz-torpağına verilmişdi.

Bu andan etibarən Yəsrib şəhərinə – Mədinə Ən-Nəbi, Peyğəmbər Şəhəri – Mədinə deyildi. Bu, cümə günü, 2 iyul 622-ci ildə oldu.

DÖVLƏTİN YARANMASI

L 'etat c 'est moi¹.

XIV Ludovik²

Toz-torpaq, cır-cındır içində, yorğun dəvələrin belində Peyğəmbər (s.ə.) və Əbu Bəkr Quba dağına və kəndinə, Yəsribin meyvə bağına və yaylağına yetişdilər. Dəvə yorğun-arğın şaxəli ağacın altına xix elədi.

Məhəmmədin (s.ə.) gəlməsi xəbəri tez yayıldı. Yenicə təşrif buyurmuş Peyğəmbəri (s.ə.) salamlamaq üçün bütün kənd əhli buraya axışdı. Məhəmməd (s.ə.) meyvə ağacının kölgəsindəki quyunun başında oturmuşdu. Özünün yaşam yolunun dönüş nöqtəsinin başlandığı anı səciyyələndirmək üçün Məkkədən gətirdiyi iri möhür üzüyünü barmağından çıxarıb quyuya atdı. Quba əhli bilmirdi ki, gələnlərin hansı peyğəmbərdir. Bəziləri Əbu Bəkrin qarşısında təzim etdi, bəziləri Məhəmmədin (s.ə.) arxasına keçdi və dəsmalla yelpik kimi onun başı üstdə yelləməyə başladı. Bu, Peyğəmbərin (s.ə.) ilk şahanə şərəfləndirilməsi idi.

Allahın Rəsulu (s.ə.) dörd gün Quba kəndində qaldı. İmanlılar yanına gəlib, ona öz itaətlərini bildirdilər. İmansızlar sözlərinə qulaq asıb islama tapındılar. Qüdrətli Şeyx Bürhanəddin

¹ Dövlət mənəm.

² **XIV Ludovik** (1638-1715) – tarixdə həm də **Günəş Kral** kimi tanınır. 1661-ci ildən ömrünün sonuna qədər Fransa kralı. Fransada mütləqiyyəti son həddə catdırıldı.

ibn Nəsib özünün yetmiş igidi ilə Peyğəmbərin (s.ə.) ayağına düşüb haqq olan iman uğrunda ölcəcəyinə and içdi. Mədinədən bayram libaslı bütçülər gəlir, öz illahlarını lənətləyib Peyğəmbəri (s.ə.) salamlayırdılar. Mədinədə heç kimin Peyğəmbərin (s.ə.) sadə keçmişindən xəbəri yox idi, heç kim deyə bilməzdi: Mən onu hələ haşimilərin qoyununu otaranda görmüşəm.

Peyğəmbərin gəlişinin ikinci günü onun evinə Salman əl-Farsi adlı fars kökənli fəqir bir kölə gəldi, o, haqq peyğəmbər sorağında onillər uzunu dünyani dolaşmışdı və onu indi Mədinə vadisində tapdı. Salman İsfahanda doğulmuşdu, atəşpərəst idi və sonralar öz dinindən dönmüş, ata-babasının vətənini tərk etmişdi. Sonra qoca dünyani məbəd-məbəd gəzib dolaşmış, bütün illahların müdrikliyini öz canına hopdura-hopdura ta o vaxta qədər bir müqəddəsdən digərinə üz tutmuşdu ki, yaşılı rahiblərdən biri İbrahim peyğəmbərin dinini bərpa etmək istəyən yeni peyğəmbərdən ona söz açmışdı. Salman Mədinəyə gəlib Peyğəmbəri (s.ə.) gözlədi və islamə tapındı. Və islamda bütün insanlar bərabər olduğu üçün o, Qüreyş evinin bir çox kübarlarına nisbətən daha əhəmiyyətli adama çevrildi. Peyğəmbərin (s.ə.) məsləhətçisi və islamın ilk mühəndisi oldu.

«Məhəmmədin təlimini fars Salman yaratmışdır», sonralar məkkəlilər kinayə ilə belə deyirdi.

Rəbi ayının onaltısında, cümə günü Peyğəmbər (s.ə.) bayram libasında yetmiş atlının və bütün mühacir məkkəlilərin müşaiəti ilə təntənəli şəkildə Mədinəyə varid oldu. İslama yenicə dönmüş şeyx, Peyğəmbərin (s.ə.) bayrağını – ni-

zəyə keçirilmiş yaşıl çalmanı – yol boyu öndə daşıyırıldı. Mədinə sakinləri evlərin qabağında dayanmışdı və təəccübənlənidilər ki, fəqir, qov-qun, mehriban bir hənif zəfər çalmış fateh kimi şəhərə daxil olur.

Məhəmmədin (s.ə.) Mədinədə qohumları vardı. Bu onun işini yüngülləşdirirdi. Nənəsi Həzrək tayfasından idi. Ərəbistanda ailə buxov-ları o qədər möhkəmdir ki, bəzilərini yeni imanın qəbuluna təhrik etmək üçün bu halın özü yeterli idi. Onun uzaq qohumu Əbu Eyyub evini Məhəmmədin (s.ə.) ixtiyarına verdi. Məhəmməd (s.ə.) onun evinə düşdü, lakin ilk işi şəhərin ortasındaki torpaq sahəsini alması oldu ki, bu da indən belə yeni imanın mərkəzi olmalıdır. Məhəmməd (s.ə.) burda bir Allah evi tikməyi qəra-ra aldı.

Həftələr ötdü və Peyğəmbər (s.ə.) Mədinə-dəki vəziyyətə tədricən nəzər yetirməyə, dostunu-düşmənini tanımağa və dəyərləndirməyə başladı. O hələ fərdi insan idi, hələ hakimiyyətə malik deyildi və əslində mənəvi hərəkatın rəhbəri idi, məqsədi isə birmənalıydı: Mədinə şəhərində hakimiyyətə çatmaq.

Daha tək deyildi. Ətrafında kifayət sayda mühacir məkkəli vardı ki, onlar da burda, bu qəriblikdə Peyğəmbərə (s.ə.) həmişəkindən daha çox bağlanmışdılar. Mühacirun adlanan bu məkkəli emigrantlar iztirab və mübarizədə sınaňmışdılar, Məkkədəki var-dövlətlərini itirmişdilər, əsasən öz qohumları tərəfindən tayfadan çıxarı edilmişdilər, deməli, səfil idilər, buradan da öz-lərinin və Peyğəmbərin (s.ə.) iltifatına tapşırılmışdılar.

Ərəb insanı təkliyə dözmür, mühacirlər bir ittifaqda, bir növ bir ailədə birləşdilər. Bu qətiyyətli toplumun başçısı, doğal ki, Peyğəmbər (s.ə.) oldu. Tam kasıblıq içində Mədinəyə gəlmiş mühacirlərin itirməyə bir şeyləri yox idi. Yad tayfaların içində əriməmək üçün onlar bir-birinə möhkəm arxa olmaliydilər. Əvvəlcə, təbii ki, mühacirlərin maddi vəziyyətinin qayğısına qalmaq lazımlı idi. Onlar köklərindən qopmuşdu-lar, heç kimdən kömək gözləyə bilməzdilər və özlərinin lüt-üryan canlarından başqa, sürgünlüyü heç nə gətirə bilməmişdilər.

Lakin bu, Peyğəmbəri (s.ə.) ən az qayğılan-dıran şey idi. Məkkəlilər ərəblərin ən bacarıqlı-ları idi. Tam cır-cındır içində və pulsuz-parasız Mədinəyə gəlmış və orda firavan dostlarından biri ilə rastlaşmış mömin mühacirin hekayəti dil-lər əzbəridir.

- Ey kasıblar içində ən kasıbı, - yerli dostu dedi, - sənə necə yardımçı ola bilərəm? Evim, pulum sənin ixtiyarındadır.

- Ey dostların ən yaxşısı, - mühacir cavab verdi, - sən təkcə mənə burdakı bazarın yolunu göstər, qalanlar yoluna düşəcək.

Və doğrudan da, o, bazara gedib hansısa al-verə qoşuldu və tezliklə yeni sərvətə çatdı. Yal-nız çox az qism mühacir bir müddət yerli imanlı-larla yaxınlıq edib onlara qoşulmalı oldu. Lakin bu mühacirlər vətənlərindən özləri ilə bərabər mübarizə əzmi və hansısa yerli ailə münasibət-lərindən, qan davalarından qaçma bacarığı getirmişdilər. Coxdan müsəlmanlığı qəbul etdikləri-nə görə özlərinə yeni imanın bəzəyi kimi baxır-dılar və özlərinin yaygın ailə başçılarından daha

çox tək Məhəmmədə (s.ə.) qulaq asırdılar. Mü-hacir kimi onlar mənəvi bağlılığa fikir vermirdilər və Peyğəmbər (s.ə.) günlərin birində gördü ki, ehtiyac nəticəsində qaynayıb-qarışmış inti-zamlı mühacirlərin başında durmaqla o, Mədinə anarxiyasında önəmli bir qüdrətə malikdir.

İslama dönmüş yerlilərdə münasibətlər nis-bətən ağır idi. Hələ onların şüuruna girməmişdi ki, Məhəmməd (s.ə.) həm də mütləq dünyəvi iqtidar iddiasındadır. Onlar Məhəmmədin (s.ə.) Allahına itaət edirdilər, lakin bu fikirdəydir ki, dünyəvi iqtidar onların özlərindən birinə düşür. O vaxta qədər Mədinənin aşkar şəhər başçısı yox idi. Həzrəklərin ən kübarı Abdulla ibn Übey da çoxdan bu fikrə düşmüştü ki, Mədinə şəhəri-nin taxtı əslində ona çatmalıdır. Peyğəmbər (s.ə.) bu yerdə çevik diplomat və məqsədyönlü hökmdar kimi irəli getməliydi. İslama yeni dö-nənlərin əksəriyyətini mütləq itaətə tabe etdir-mək tədricən ona müyəssər oldu. Əksərən ma-caraçılardan və gənclərdən ibarət bu toplum, ən-sar – Peyğəmbərin (s.ə.) köməkçisi – adını qa-zandı. Həmin ənsarlar Məhəmmədin (s.ə.) siya-sətinin möhkəm dayağına əvvildilər. Yerdə qa-lanlar isə islama heç də özlərinin keçmiş allahla-rından bərk inanmirdılar, bu dini ona görə qəbul edirdilər ki, inandırıcı idi. Onlar Allahın Rəsu-lundan (s.ə.) ikrahlı münafiqun adını qazandılar ki, bu da ikiüzlü, yaltaq deməkdir. Onların başçı-sı Abdulla idi ki, o eyni zamanda zahirən islamı qəbul edirdi, çünki bununla tayfadaşları olma-yanlara təsir göstərmək niyyətindəydi. Fəqət Abdulla varlı olduğu qədər də ağılsız idi. Pey-ğəmbərin (s.ə.) ondan çəkinəcəyi yox idi. Mü-nafiqlər toplusundan Abdulla ölüvay bir dəstə düzəltdi ki, həmin dəstə də Peyğəmbərin (s.ə.)

uğurlarını alqışlayırdı, uğursuzluğunda isə onu tərk etməyə hazır idi.

Mühacir və ənsarlara söykənərək Peyğəmbər (s.ə.) hələ başqaları sezənə qədər artıq elə bir qüvvəyə çevrilmişdi ki, anarxiya Mədinəsində, güman ki, heç kəs bu qüvvəyə tay ola bilməzdi. Qaçqınlar, yardımçılar və ikiüzlülər – Peyğəmbəri (s.ə.) əhatə edən bu üç dəstə – bütçü camaatın, ərəb xalqının içindən çıxmışdı. Peyğəmbər (s.ə.) Mədinəyə gəlmişdi ona görə ki, orda yəhudilər və xristianların, yazı xalqlarının məskunlaşmasından xəbəri vardı.

Mədinədə məskun olan bir ovuc xristian təriqətçi tezliklə islama tapındı. Məhəmməd (s.ə.) İsanın müqəddəsliyini qəbul edirdi. Ərəb səhra-sına səpələnmiş sadə xristianlar üçün bu, yetərliydi. Yəhudilərdə vəziyyət ayrı idi. Onlar az qala Mədinə əhalisinin çoxluğunu təşkil edirdi və öz allahlarından qəbul etdikləri inamlı öyünürdülər. Bilirdilər ki, Məhəmmədin (s.ə.) onların yazısına böyük hörməti var və onu əvvəllər yarı-yəhudi, yəhudi təriqətçisi sayırdılar, çünkü bu qəbil insanlar səhralarda çox dolaşırdı. Lakin yəhudilərdən heç biri qaçıb gəlmış məkkəlilərin və yerli bütçülərin başçısını peyğəmbər kimi tanımaq, yaxud ən azı onun imanını qəbul etmək barədə düşünmürdü. Bununla belə, onlar məkkəlilərin tacirlilik rəqabətini öz üzərilərində hiss etməyə başladılar və mömin başçıya yaxından nəzər yetirməyi qərara aldılar.

Məhəmməd (s.ə.) yəhudilərlə barış içində dolanmaq istəyirdi. O, islamın və yəhudiliyin vəhdətinə inanırdı. Hələ Mədinəyə gəlişində onun ilk yaxınlaşma cəhdləri başlamışdı. İndi saçını hörüyə vurmurdu, yəhudi sayağı saxlayırdı

və özü ilə yəhudilər arasındaki fərqi qabarıqlaşdırı bilən hər şeydən çəkinirdi. İslamlı yəhudiliyin daxili vəhdətini daha aydın sənədləşdirmək üçün hətta imanlılara buyurmuşdu ki, namaz zamanı üzlərini Qüdsə, yazı xalqlarının müqəddəs şəhərinə tutsunlar. Bu, ilk qiblə, islamın namaz yönü idi. Bu, yazı xalqlarının qohumluğuna dəlalet etməliydi.

Fəqət bütün bunların hamısı Mədinə yəhudiləri üçün heç də Məhəmmədin (s.ə.) ilahi mötəbərləşməsinin sübutu deyildi. Bu sübutu yalnız ravvinlərlə elmi mübahisələrdə qazanmaq olardı. Peyğəmbərin (s.ə.) müqəddəsliyinə hökm vermək üçün Mədinənin ən ağıllı yazı üləmalarını bir yerə yığdılar. Müqəddəslik isə ravvinlər üçün müqəddəs Tövratı bilməklə bərabər tutulurdu. Geldilər, Peyğəmbərlə (s.ə.) söhbət etdilər və qərara aldılar ki, özləri Tövratı ondan yaxşı bilirlər. Yəhudilər üçün məsələ bununla bitmiş oldu. Peyğəmbər (s.ə.) qoy yalnız bütçülərə nüfuz etsin.

Amma Peyğəmbərin (s.ə.) siyasi önəmi hələ qalırkı və yəhudilər bunu düzgün başa düşmüşdülər. Onlar umudlu idilər ki, Məhəmmədin (s.ə.) nüfuzu bütçülərdə dinclik və intizam yaradacaq və bununla ticarət avtomatik öz vüsətinə yetişəcək. Bu səbəbdən onlar Peyğəmbərə (s.ə.) dözüm göstərirdilər və ənsar və mühacirlərin silahlı bölmələrinin getdikcə böyük nüfuz qazandığına, Peyğəmbərin əhəmiyyətinin günü-gündən artdığına etinasızlıqla tamaşa edirdilər. Gələcək göstərdiyi kimi, onlar bərk yanılmışdılar.

Döyüşə hazır imanlıların dövrəsində Peyğəmbər (s.ə.) lap ilk günlərdən Mədinədə özünü iqtidar daşıyıcısı kimi hiss edirdi və bu iqtidarı

təşkilatlaşdırmaq istəyirdi. Bunun üçün imanlıların birliyinə ehtiyac duyurdu. Bunu ərsəyə getirmək Peyğəmbər (s.ə.) üçün bəlkə də ən çətin iş idi. Məhəmmədin (s.ə.) mühacirləri və ənsarları müxtəlif tayfalardan, hətta ərəb xalqının hər iki düşmən kateqoriyasından – köçərilərdən və oturaqlardan – gəlirdilər. Ulu ilkinlikdən bunların hər ikisi arasında yalnız nifrət olmuşdu, yalnız nifrət ola bilərdi. Peyğəmbərin (s.ə.) gəlişi də bu durumda çox şeyi dəyişdirə bilmədi. Hər iki tərəf bir-biri ilə düşməncilik edirdi, Peyğəmbər (s.ə.) tərəfindən ənsarlardan birinin mükafatlandırılması bütün mühacirlərin xətrinə dəyiridi, yaxud tərsinə. Birgə imanın zahiri vəhdəti altında tayfaların irsi nifrəti gizləndirdi.

Məhəmməd (s.ə.) bu düşmənciliyi buxovlamalıydı. Nifrət nəsillərin mirasıydı, ona görə də nəsil hakimiyyəti dağılmalıydı. Peyğəmbər (s.ə.) ilkində çalışdı yerli din qardaşlarını başa salsın ki, mühacirləri öz ailələrinə götürsünlər. Cəhd baş tutmadıqda ustuflu eksperiment, ölçülüb-biçilmiş diplomatiya ilə o, umu-küsülərə sıgal çəkməyə başladı. Amma bu da uzun müddətli əmin-amanlıqdan xəbər vermirdi. Nəhayət Məhəmmədin (s.ə.) yadına düşdü ki, dini məsələlərdə o, şəriət hakimiyyətinə də malikdir. Buradan da onun hər iki tərəfdəşinin birgəliyi dini ehkam səviyyəsinə qaldırıldı. Quranın səkkizinci Surəsində Allah Məhəmmədin (s.ə.) ağızı ilə buyurur: «**O kəslər ki iman gətiriblər və vətənlərindən hicrət ediblər, iman yolunda canlarından keçiblər və o kəslər ki Peyğəmbərə sığınacaq veriblər və kömək göstəriblər, onlar bir-birinə daha yaxın qohum sayılsın»**

(8,73)¹.

Məhəmmədin (s.ə.) və Quranın nə qəribə təsir gücü varmış. Səkkizinci Surənin bu Ayəsi silklər arasındaki nifrəti yox etdi. Fəqət bu nifrət həyatın üst qatından çəkildi, görünməz və duylulmaz oldu. Tayfalar bacardıqları qədər hökmə əməl edirdilər. Bununla müsəlmanların zahiri birliliyinə nail olundu və bu da hələlik yetərdi. Bir Quran Ayəsi ilə vahid bir icma, cəma əl-islam, dövlətin özəyi, Peyğəmbərin (s.ə.) hakimiyyətinin bundan sonra görünən ifadəsi yarandı.

Bu icmaya, bu silahlı iqtidara bir mərkəz lazımlı idi və Peyğəmbərin (s.ə.) ilk gözəçarpan işi ibadət və yığıncaq evinin tikintisi, islamın ilk məscidinin yapısı oldu. Şəhərin ortasındaki böyük meydanda, şəhərə girərkən dəvəsinin çökdüyü yerdə Peyğəmbər (s.ə.) yaraqlı yandaşlarının çevrəsində meydana gəlirdi. Qolunun gücü ilə tikintiyə kömək edirdi, ciy kərpicləri günün altında qurudurdu, palçıq daşıyırıldı, divar qoyurdu. Peyğəmbərin (s.ə.) ibadət evi, Məscidül Ən-Nəbi, ilk məscid beləcə yarandı. Tikintiyə Məhəmmədin (s.ə.) əlləri də kömək etdi. Peyğəmbər (s.ə.) insan olduğu və gələcək görüşü olmadığı üçün bilmirdi ki, burda o öz əlləri ilə özünün gələcək məqbərəsini ucaldır. Məscidül Ən-Nəbidə Peyğəmbərin (s.ə.) nəşsi torpağa verilmişdir.

Məscid sadə və bəzək-düzəksiz idi, o zahiriən də içəridə vəz olunan ayıq imana uyğun gəlirdi. Yüz kvadrat arşından ibarət bir parça torpaq ciy kərpiclə hasara alındı. Kvadratın içində

¹ Azərbaycancaya tərcümədə 72-ci Ayə.

xurma ağacları əkdilər və binanın üçdəbirini xurma yarpaqları ilə örtdülər. Divarda üç qapı qoydular: birini qibləyə doğru, birini Cəbrailin adına, birini də rəhmlik adına. Rəhmlik qapısı Peyğəmbərin (s.ə.) evinə doğru açılırdı. Həyət ibadətə, yiğincəga və yurdsuz-yuvasızların gecə düşərgəsinə xidmət edirdi. Bu, ilk məscid, Şər-qin ən gözəl binalarının, ərəb insanının daşlaşmış şerlərinin anası idi.

Məscidin yanında Peyğəmbər (s.ə.) özünə və tərəfdəşlərinə bir neçə daxma tikdi və bu daxmaların miskinliyi Peyğəmbərin (s.ə.) həmişə dəyişməz iddiasızlığından xəbər verir. Alçaq palçıq divarlar, döşəməyə yerdən atılmış dəri döşəkçələr, iki yöndəmsiz kətil, bir güyüm və un çanaqları evin miskin bəzəyini təşkil edirdi. Bahalı mebeldən Məhəmməd (s.ə.) imtina etdi. Onun həyatı da imanı kimi mübaliğəli sadəlik idi. Peyğəmbər (s.ə.) paltarlarını özü toxuyurdu, çalğı ilə həyəti süpürürdü, keçiləri sağırdı və ocaqda özü əlləşirdi. İqtidar zirvəsində bütün Ərəbistana avtokratik hakim olanda da o bu həyat tərzini dəyişmədi. Öz gəlirlərini, məğlublardan alınan xəracı, sonrakı zəfər yürüşlərindən gələn qarətləri həmişə kasıblar arasında bülüsdüründü, zira sədəqə vermək onun üçün Allahın nəzərində ən yaxşı iş sayılırdı. Ona görə də daxmaların önündəki həyət imanlıları heyrət içində buraxaraq həmişə bütün növdən olan selikli müftəxorlar və dilənçilərlə dolu olardı. Ona məsləhət görəndə ki peyğəmbər kimi qara camaatla ünsiyyəti kəssə yaxşıdır, bu hekayəti danışardı:

«Külliqadir Allah Yeri yaradanda Yer özü-nün buxovsuz azadlığından titrəyib-əsdi. Üstün-

də bir adam da ayaq tutub dura bilmədi. Yeri sakitləşdirmək üçün Allah hündür dağları götürüb yerin üstünə qoydu və onu bərkitdi. O çağdan Yer sakitləşdi. Cənnətdəki mələklər bundan xəbər tutanda dağların qüdrətinə hey-rətləndilər və fikirləşdilər: Rəbbin bundan böyük yaratdığı şey ola bilməz.

- Ya Allah, - dedilər, - sənин yaratlığında dağlardan güclü bir şey varmı?

Allah da buyurdu:

- Dəmir daha güclüdür, çünki dəmir dağı sindirir.

- Deməli, dəmir xəlq olunanlar içində ən güclüsüdür?

- Xeyr, od dəmirdən də güclüdür, od dəmiri əridir.

- Bəs oddan güclü nədir?

- Su, çünki o, odu söndürür.

- Bəs bu xəlq olunanlar içində eləsi varmı ki, sudan güclü olsun?

- Var, külək, çünki o, suya güc gəlir.

- Ya adil Allah, - mələklər səsləşdilər, - yer üzündə ən güclüsü nədir?

Bu vaxt Allah cavab verdi:

- Xəlq etdiklərim arasında ən yaxşısı və ən gözəlli sədəqə verən rəhmdil insandır. Əgər o, sağ əli ilə verirsa və bunu sol əlindən gizlədirsə, onda bütün şeylərə güc gəlir».

Məscidin həyətində xurma ağacına söykənə-rək Peyğəmbər (s.ə.) öz daxmasında sürdüyü hə-

yatı təbliğ edirdi. Müsəlmanlar, yəhudilər, xristianlar və bütçülər onu dövrəyə alırıdı. Cümə günü o bilə-bilə böyük moizə, böyük namaz günü seçmişdi. Zira cümədə yəhudilər və xristianlar öz ibadətlərindən azad idilər və onun nəsi-hətlərinə qulaq asa bilərdilər. Onun ilk nitqlərindən biri özü ilə gətirdiyi müharibəyə, iddiasında olduğu hakimiyyətə deyil, insandaş sevgisinə aid idi.

- İnsan oləndə, - dedi, - varislər soruşurlar: hansı var-dövləti qoyub-gedir? Mələklər isə soruşurlar: Hansı yaxşı işi görmüsən? Bəs yaxşı iş nədir? Başqasının sıfətində təbəssüm oyadan hər şey yaxşı işdir, insandaş sevgisidir yaxşı iş.

Mədinədə böyük sərbəst auditoriya qarşısında öz imanının özək cizgilərini bu cür qısa, aydın cümlələrlə başa salmağı Peyğəmbər (s.ə.) xoşlayırdı. Bu kəlamlar həm də dövlət quruluşu kimi mənəvi özül üzərində dayanan islamın sadıq mənzərəsini yaradır.

- Saleh yaşamın baş qaydalarını mənə de, - yeni tapınanlardan biri Peyğəmbərdən (s.ə.) xahiş etdi.

Və Peyğəmbər (s.ə.) cavab verdi:

- Heç kimin haqqında pis danışma.

- Rəhmətə getmiş anamın xatirinə necə ehtiram göstərə bilərəm? – Bir başqası soruşdu.

- Su ilə, - Peyğəmbər (s.ə.) cavab verdi. – *Onun üçün bir quyu qaz və susuzlara su ver.*

Yaşamın bütün məsələləri məsləkdaşları ilə birlikdə həyətin alaqqaranlığında müzakirə olunurdu və onlara cavab tapılırdı. İndi praktik həyatı tənzimləməli olan islam aydın və tam əha-

teli idi. Məsələn, Peyğəmbər (s.ə.) təhərsiz yeməyə və içməyə, eləcə də mahni oxumağa pis baxırdı və rəqs etməyi, şəkil çəkməyi, heykəl yonmağı kəsinliklə yasaqlayırdı.

- Ya Peyğəmbər, niyə, - kimsə soruşubmuş, - sənətin əleyhinəsən?

Və Məhəmməd (s.ə.) cavab verib:

- Fiqurları, surətləri təsvir edən sənətçilərə acıdığımdan. Zira Qiyamət Günü Allah sənətçilərə əmr edəcək ki, təsvir etdikləri fiqurların hamisina can versinlər. Və bu, sənətçiləri yaman sarsıdacaq.

Fəqət bu mömin söhbətlərin, hökm və buyruqların hamısı indi Peyğəmbər (s.ə.) üçün ikincidərəcəli əhəmiyyət kəsb edirdi. Onun üçün vacib olan ilk növbədə söhbətlər, sual-cavabla öyrənmək idi ki, dar ayaqda imanlıların yardımına nə qədər bel bağlaya bilər. Tezliklə Peyğəmbər (s.ə.) başa düşdü: Müsəlmanlar onun əmr etdiyi hər şeyi yerinə yetirəcəklər. Mədinənin bir-birini didən parçalanmış soyularına qarşı mühacirlərin və ənsarların vahid, intizamlı, hər şeyə qadir ordusunu qoya bildi. Bu düşüncə onu hökmдар, iqtidar sahibi etdi və o, öz iqtidarı, imanlıların binasını, Allah dövlətini qurmağa başladı.

Günlərin bir günü Peyğəmbər (s.ə.) Mədinənin bütün ailələrinin nümayəndələrini və imanlıların ən yaxşılарını ətrafına yiğdi.

- Biz, Mədinə əhli düşmənçilik və qan davasında yaşayırıq. Mən bu şəhərə barış yaratmaq üçün gəldim. Bu barışı indi bəyan edirəm.

Və o, özünün hazırladığı yasani, bu andan etibarən Mədinə həyatını tənzimləməli olan qa-

nunu oxudu.

İslamin bu ilk qanunu ilə Məhəmməd (s.ə.) qəflətən özünü tam, heyrətləndirici yönələn bürüzə verdi. Daha doğrusu, sərt baxışlı və aydın iradəli dövlət xadimi kimi, soyuq başla düşünən siyasetçi kimi, ərəblərin onu indiyə qədər tanıdığınıñan tamam başqa şəkildə.

Qanunun məzmunu belə idi. *Bütün imanlılar ailələrin qan qisası, müharibə aparılması və s. kimi ictimai hüquqları öz üzərinə götürən bir dövlət qururlar. Bu dövlətin başçısı Məhəmməddir. Mədinədə oturaqlaşan yəhudilər dövlətə da-xildirlər və imanlılar tərəfindən qorunub müdafiə olunurlar. Savaş və barış məsələlərini peyğəmbər həll edir. Bütün Mədinə əhli, ehtiyac olarsa, vergi ödəməlidir. Peyğəmbərin hökmünə və dinə qarşı çıxanlar öz qohumları tərəfindən də qoruna bilməzlər. Ancaq şəxsi işlər bundan sonra da ailə məhkəməsinin öhdəsində qalır. Müsəlmanlar arasında qan düşmənciliyi bundan sonra bütün ailə üzvlərinə yayılıa bilməz. İmansızı öldürdüyüñə görə müsəlməna qan qisası şamil edilmir. Qisas bütün müsəlmanların borcudur, əgər onlardan birinə imana görə zərər dəyirsə. Peyğəmbərə qarşı hər hansı bir qışqirdiciya heç kim, hətta onun ailə üzvləri də himayə dura bil-məz. Digər xalqlardan fərqli olaraq müsəlmanlar icma yaradırlar ki, həmin icmada da hamı bir-birinə bərabər olur; möminlərin himayəsin-dən faydalanan yəhudilər və xristianlar isə ictimai məsələlərin hamısında Peyğəmbərin qanun-larına tabedirlər. Fəqət müharibə onlar üçün yalnız o vaxt borc sayılır ki, vətənin müdafiəsinə xidmət etmiş olsun. Digər məsələlərin hamısında onlar müsəlmanlara tay tutulurlar. Öz əsirlərini geri almaqda və müsəlmanlar arasında imkan-*

sızların olmamasına çalışmaqda müsəlmanlar bir-birilərinə əl tutmalıdırılar. Nə yəhudü, nə də xristian islami qəbul etməyə zorlana bilməz. İt-aətsizliyə görə cəza tətbiqi zamanı Mədinə sakinləri islama və onun qanunlarına loyal münasibət göstərməlidirlər. Şəhərdəki bütün mübahisəli məsələlərin həlli bundan sonra yalnız və yalnız Allahu və Onun peyğəmbəri Məhəmmədin hökmündədir.

Bu qanun Ərəbistanın indiyə qədər görmədiyi dövlət çevrilişi idi. Əvvəlcə lap məhdud miqyasda olsa da, o, qohumluq tellərini qırır və əvəzində bu vaxta qədər mövcud olmayan yeni kateqoriyalar yaradır, tayfa hüququnu fərdin iradəsinə tabe etdirir. Bu bəyandan sonra soyuların nümayəndələri mat-mat və qətiyyətsizliklə bir-birilərinin üzünə baxdı. Amma onlar meydanın hər yerində, məscidin həyətində müsəlmanların qətiyyətli sifətlərini gördülər ki, həmin müsəlmların da peşəsi din, başçıları Peyğəmbər (s.ə.) idi. Müsəlmanlar qoldan güclü idilər, hədə ilə baxırdılar və yaraqlarını cingildədirilər. Görünür, onların çoxu üçün ümumiyyətlə daha tayfa bağlılığı qalmamışdı. Onlar yeni peyğəmbərin pretorianları, islamın hücum böyükleri idilər. Mədinə onlara qarşı nəsə çıxarmağa qadir deyildi.

Soyuların nümayəndələri, yəhudilər, münafiqlər, ikiüzlülər və şəkkaklar silahların basqısı altında bəyan edilmiş yeni iradəyə tabe oldular. Onlar qanunu qəbul etdilər.

Fərd Məhəmməd qanunları beləcə diktə etməyə başladı.

Heçlikdən dövlət beləcə yarandı.

Teokratiya beləcə ilkinlik götürdü, təsiri həzırkı çağğa qədər baş alıb gələn bütün müsəlman dövlətlərinin nümunəsi beləcə yarandı.

HAKİMİYYƏTƏ GEDƏN YOL

Qılınç göylərin və cənnətin açarıdır.

Məhəmməd (s.ə.)

Möminlərin pənah yeri Mədinə şəhəri səhraların, əkin sahələrinin və xurmalıqların qoynunda uyuyurdu. Şəhərdə Peyğəmbərin (s.ə.) sözü, islamın kəlamı hökmran idi. Doğrudan da Mədinə vur-tut şəhər idi, hətta kiçik bir şəhər. Fəqət haçansa ordan Quran kəlamı ölkə və qitələr üzərindən bütün çöllərdə, şəhər və kəndlərdə dolaşmaли, dünya xalqlarının qulağında səslənməliydi. Amma bu xalqlar ilkindən yer kürəsinə səpələnmişdilər, onların öz illahları və hökmdarları vardi. Onlar qulaqlarını peyğəmbər sözünə tuşlamaq niyyətində deyildi. Dünya ağalığı Peyğəmbərə (s.ə.) öz xoşuna gəlmək istəmirdi, ona görə də Peyğəmbər (s.ə.) hakimiyyət yoluna qədəm qoymağı kəsdirdi. Zira dünya miskinlik, imansızlıq və suç içində uyuyub gedirdi. İndi dünyani suçdan qurtarmaq, küfr illahlarını darmadağın etmək, kilsələri, məscidləri və havraları qorumaq üçün Allahın Rəsulu (s.ə.) yersəl hakimiyyət yolunu tutdu. Bu yolu nəhəng bir bataqlıq kəsirdi: siyaset bataqlığı.

Məhəmməd (s.ə.) bu bataqlığı keçməliydi. Bu bataqlıqda qətl, dönüklük, əhdə vəfəsizliq vardi; onu kim keçirdisə, yad qanlar tökməliydi, çirkə və günaha batmaliydi, ciddi və aqil olduğu kimi, həm də amansız və hiyləli olmalıydı. Müəyyən

müddətə mərhəməti unudub sevgini perik salma-
lıydı. Dünyanın bir çox peyğəmbərləri, aqilləri və
övliyaları bu nəhəng bataqlığa giriblər, əbədi ora
gömülüblər, peyğəmbərliklərinə və aqilliklərinə
son qoyublar. Zira azman bataqlığın çırkı aqilin
çiyinlərinə ağır bir yükdür. Bu lehmənin dərinli-
yində aqillik, mərhəmət və güc lövbər salıbdır.
Suç çirkabına bulaşaraq aqillər bataqlığın o tayin-
da sahilə çıxırlar: despot kimi, hökmran kimi, şey-
tan kimi, zülmət qulları kimi.

Aldadıcı və çəkicidir bu zəhərli bataqlıq. O,
dünyanı düzəltmək istəyən hər kəsin yolunun üs-
tündədir. Çox insanlar özə aparmaq istədiyi
dəyərləri bu bataqlıqda itirmişlər və yalnız bir ne-
çəsi sahilə ləkəsiz və pak çıxmışdır. Zira hakimiyətə
aparan yol suç bataqlığından keçir.

Məhəmməd (s.ə.) də suç bataqlığına qədəm
qoymalıydı, o da qan, çirk və dönüklüyün içindən
keçməliydi, fəqət obiri sahildə Allah kələmi ay-
dılğıq və nurla bərq vururdu ki, o da belə buyur-
muşdu: «**Rəbbinin adından bəyan et**». Bəzi suç-
ları Allahın Rəsulu (s.ə.) öz üzərinə götürdü. Qan
axıtdı. Amansızcasına və heç nəyə məhəl qoyma-
dan hökmranlıq etdi, hiyləli və gizli addımlar atdı,
döyüşkən və aqil hərəkətlərə yol verdi. Amma
dünyada heç kəs Allahın Rəsulu Məhəmməd
(s.ə.) kimi suç bataqlığından təmiz qəlblə çıxmadı.

Məhəmməd (s.ə.) hakimiyyətə gözlənilmədən
gəldi və bu hakimiyyət yetərincə böyüdü. Səhra-
dan və çöllərdən onuna yad tayfalı macara-
çılardan və döyüşçülər gəldilər ki, bunlara da yurdla-
rında xoşbəxtlik nəsib olmamışdı. Onlar yeni pey-
ğəmbərin hakimiyyəti haqqında eşitdilər. İmana
tapındılar və indi məscidin həyətində, Mədinənin
ev və küçələrində qılınclarının işə yarayacağı anı

gözləyirdilər. Zira onlar vətəndən didərgin ol-müşdular və islam onların yeganə peşəsi idi. Bu pulahəris və döyüşkən insanlar yeni imanın zərbə dəstələri, islamın pretorianları oldular.

Peyğəmbər (s.ə.) bilirdi ki, mübarizə anı yetişib. Uzaqlarda gözəl Məkkə şəhəri vardı və həmişəki kimi səhranın başı üstündə hökmranlıq edirdi. Həmin möhtəşəm şəhər Peyğəmbəri (s.ə.) bura atmışdı. O, hicrət edəndən onu unutmuşdu-lar. Kəebənin böyük həyətində ona yer verməmişdilər. Peyğəmbər (s.ə.) və onun Məkkədəki təlimi unudulmuşdu, ona etinasızlıq göstərilmişdi və o, rədd edilmişdi. Məkkəlilər üçün bu mübarizə yengi ilə bitmişdi. Peyğəmbərə (s.ə.) Mədinəni rəva bilmışdilər və yenidən alverlərinə qurşanmışdilar. Ancaq Peyğəmbər (s.ə.) yaddaşlara qayıtməq istəyirdi. Sürgünlük illərində olduğu kimi o, yenidən səhraların söz-söhbəti olmaq istədi. Uzaq əyalət şəhəri Mədinədə həmişəlik unutqanlığa tapşırılmamaq üçün israr etməliydi. Yada düşmə yolu mübarizə yolu idi. Günlərin birində Peyğəmbər (s.ə.) imanlılar dəstəsini biryerə yığıdı. Həmişə moizələrində olduğu kimi xurma ağacının gövdəsinə söykəndi və müdrik Şərq nağılı üslubunda öz niyyətini onlara çatdırıldı. Zira bilirdi ki, səhrada aqılıq nağılından qiymətli heç nə ola bilməz.

- *Yerə*, - Məhəmməd (s.ə.) söylədi, - *çoxlu peyğəmbərlər göndərilib və onların hər birinə Külliqadirin bir simasını həmd etmək tapşırılıb. Musa Küllirəhmanın mərhəmətini çatdırıldı, Süleyman Şah Onun müdrikliyini, əzəmətini və möhtəşəmliliyini. Həlim İsa Allahın adilliyini, gülliagahlığını və qüdrətini xalqlara həmd etdi, bunları o, Allahın mərhəməti sayəsində gerçəkləşdirməyə izni olduğu möcüzələrlə sübuta yetir-*

di. Fəqət bunların heç biri insanlığı qane etmədi. İnsanlar günahın girdabından çıxa bilmədilər və Musadan tutmuş Isaya qədər bütün möcüzələrə imansızlığın gözləri ilə baxıldı. Bu vaxt adil Allah məni, öz rəsulu Məhəmmədi göndərdi; mən isə Rəbbidən qılincın mötəbərliyini qəbul etmişəm.

İmanlılar Peyğəmbərin (s.ə.) sözlərini dinlədlər, amma ağıllarına gəlmədi ki, bu kiçik baxışda həyatlarının dönüş nöqtəsi, islamın dönüş nöqtəsi ehtiva olunub. Bu gündən etibarən imanın taleyini söz yox, qılinc həll etməliydi. Peyğəmbər (s.ə.) hücuma keçirdi. Bu dövrdə onun əlliiki yaşı vardi.

Məsciddə günlərini keçirən, Peyğəmbərin (s.ə.) ayırdığı paydan dolanan və qəribliyə söz və imandan başqa heç nə gətirməmiş müsəlmanlar döyüşə hazır idilər. Lakin onlar Allah kəlamını, əldə qılinc, qorумalı olan yeganə adamlar deyildilər. Bir çox müsəlman Mədinədə var-dövlətə yetişdi. Məsələn, Əbu Bəkr Bəsrəyə zəngin karvanlar göndərirdi, başqaları da onun kimi. Onlar Mədinəyə öyrəşmişdilər, sərvət toplamaq üçün yaşayırıdlar və imanlarına görə qoyub gəldikləri Məkkə şəhərindəki kimi ticarətlərini aparırdılar. Onları gündəlik yaşamlarından qoparıb döyüşə sövq etmək asan deyildi. Köklü mədinəlilərdə də vəziyyət eyni idi. Onlar Peyğəmbərlə (s.ə.) köklü müqavilə bağlamışdılar ki, bu müqavilə də onların boynuna öhdəlik qoyurdu: şəhərə hücum zamanı Peyğəmbəri (s.ə.) müdafiə etməli, lakin onunla səhraya çıxmamalı, yad tayfalara hücum çəkməmeli, öz dəyərli canlarını qəsbkar müharibürlərdə təhlükəyə məruz qoymamalı. Ömründə heç vaxt mühəribə aparmamış və sərkərdəlikdən başı çıxmayan Peyğəmbər (s.ə.) bircə şeyi bilirdi: Yalnız intizam və birlik xalqları zəfərə apara bi-

lər. Yeni iman lap ilkindən intizam imanı idi. Müttəmadi namaz, bədənin gimnastik hərəkətləri, buyurulduğu kimi gündə beş dəfə bütün imanlıların biryerdə keçirdiyi bu mərasim cana güc verir, birləşlik və intizam duyğularını inkişaf etdirirdi. Namazın bu dərin anlamı indi öz bəhrəsini verməliydi. İslamin ilk təmrin yeri məscid idi, çünkü Məhəmmədin (s.ə.) apardığı müharibələr iman savaşı olmalıydı. Müharibə gündə beş kərə öz bədənlərini birgə namaza gərmiş insanların hamisının borcu idi.

Bu mənada Allah Peyğəmbərin (s.ə.) ağızı ilə Quranın məşhur Ayəsini buyurdu: «**Mənim imanıma bağlı olanlar imanın özülləri barədə mübahisə və şərhlərə girişməsinlər, əksinə, Allahın imanına müttəqi olan hər kəs vuruşmalıdır. Kim haqq olan iman uğrunda döyüşürsə, yenməsindən, yaxud şəhid düşməsindən asılı olmayaraq bu dünyada və o dünyada gözəl bir mükafat alacaqdır» (4,76)¹.**

Lakin buna qane olmayanlar, canlarını islama fəda etməkdən çəkinənlər Peyğəmbərin (s.ə.) ağızından konkret şeylər eşidə bildilər: «**İman işi üçün mübarizə aparanların hamısının**», Peyğəmbər (s.ə.) buyururdu, «**günahlarının üstü örtüləcəkdir. Onların axıtdığı hər damla qan, qatlaşdıqları hər cür qorxu, hər cür fədakarlıq orucdan və namazdan uca dəyərləndiriləcəkdir. Əgər onlar döyüşdə həlak olsalar, günahları həmin an silinəcək və onlar cənnətə düşəcəklər ki, orda qarasaç hurilərin qucağında əbədi xoşbəxtlik içində xumarlansınlar**» (47, 1-

¹ Azərbaycancaya tərcümədə 4-cü Surədə bu Ayəyə rast gəlmədik.

7)¹.

Konkret iş görənlər konkret vədlər alırdı, və Peyğəmbərin (s.ə.) döyüş iradəsi qəzavü-qədər təlimi ilə nəzəri özül kəsb edir. İnsanın başına gələn hər şey doğuluş anından onun alın yazısıdır, Allahın istəyi olmadan insana heç nə üz verə bilməz, insan da Allah iradəsindən heç cür qaça bilməz. İslamin məhəkə daşı olan bu təlim asanlıqla ölü fatalizmə çevrilə bilerdi. Lakin fatalizmin, Alla ha sığınıb fəaliyyətsiz gün keçirməyin təhlükəsini Məhəmməd (s.ə.) aydınca görürdü. Ona görə də anladırdı:

*«Əvvəlcə dəvəni bərk-bərk ağaca bağla,
yalnız bundan sonra onu Allahın külliqüdrətinə tapşır».*

Müharibə yoluna, iqtidara, dünya ağılığına aparan yola islam beləcə qədəm qoydu. Mədinədə hökmranlıq etdiyi on ildə Peyğəmbər (s.ə.) yetmişdörd zəfər yürüşü etdi ki, bunlardan da iyirmidördünə şəxsən özü rəhbər oldu. Bu yürüşlər ona Ərəbistan üzərində hökmranlıq gətirdi. İndiyə qədər əlinə yaraq götürməmiş əlliüçyaşlı tacir üçün bu, tarixdə tayı-bərabəri olmayan bir başarıdır. Bu müharibələr **qəzvə**, yaxud **cihad** adlanırdı ki, bu sonuncunun da mənası *iman uğrunda müqəddəs savaş* deməkdir.

Səhrada müharibə nədir? O, dünyanın heç bir müharibəsinə bənzəmir. Gerçək müharibə deyil, qaçaqcılıqla ticarət arasında bir şeydir ki, burda da heç kəs bilmir, ticarət harda bitir, qaçaqcılıq harda başlayır. Səhranın əksər müharibələri qarət əldə etmək üçün aparılır. Yazda güclü tayfalar zəif qonşularına basqın edirlər, yetərincə qarət götür-

¹ Göstərilən Surədə göstərilən ayələrin azərbaycanca mətni köklü şəkildə fərqlənir.

rüb gəldikləri kimi də tələsik aradan çıxırlar. Öl-kənin, yaxud hansısa ərazinin zəbti ərəblərə tam yad idi. Yalnız Məhəmməd (s.ə.) bu imkanın nə olduğunu bildi.

Səhrada necə döyüşürdülər? Düzənli, intizamlı orduunu da nə olduğunu Məhəmmədə (s.ə.) qədər bilən yox idi. Qarət və macaraya həvəsi olan kəs zirehli köynəyini geyir, üzünü dəbilqə ilə örtür və sinəsinə əlvən parça bağlayırı, nişanə ki-mi ki, əməllərinə yalnız özü cavabdehdir. Sonra o arayıb özünə layiq bir rəqib tapırdı və ona nəsə həqarət söyləyirdi, təqrübən belə:

- Ey qəhbənin doğduğu, bilmək istəyirsənmi ki, mən şir oğluyam?

Əsl ərəb savaşında heç də həmişə böyük ordu iştirak etmirdi. Adətən hamı kənardə əyləşib sərkərdələrin bir-birinə necə zərbə endirdiyinə tamaşa edirdi. Məğlub tərəf adətən qaçmağa üz qo-yardı və özünə onunla haqq qazandırardı ki, bütün başçılar həlak olandan sonra onlar döyüşə bilməz-lər. Amma qaçıb canını qurtaranda, yaxud gerçəkdən də müdafiəyə məruz qalanda da qəsrlərdən birinə çəkilər və düşmən daha yaxşı qarət iyini alıb mühasirədən əl götürənə qədər orda gözlə-yordilər. Təbii ki, səhra tayfalarının qoşunları böyük olmurdu. Min nəfərin iştirak etdiyi döyüş artıq tarixi bir olay sayılırdı.

Peyğəmbərin (s.ə.) müsəlmanları cəlb etdiyi müharibələr də ilkində indiyəqədərki səhra sa-vaşlarından köklü fərqlənə bilməzdi. Onlar imanı yaymaq üçün aparılmırdı, zira bunun üçün söz vardı, Peyğəmbərin (s.ə.) dünyəvi hakimiyyətinin yayılmasına xidmət edirdi. Onlar daha sonra xə-rac gətirməliydi və Peyğəmbərin (s.ə.) sözünün təsir dairəsini genişləndirməliydi. Müharibədə iş-tirak edən müsəlman camaatı üçün bu qarət yü-

rüşləri tez varlanmaq imkanı idi. Səhra etikası bunda şərəfsizlik adlı bir şey görmürdü.

Peyğəmbər (s.ə.) kimin əleyhinə yürüşə qalxmalı oldu? Təbii ki, səhranın ən varlılarının, Qüreyş camaatının. Bu, varlanmaq, köhnə düşmənciliyin haqq-hesabını çəkmək və bununla bütün səhra xalqlarının heyrətini qazanmaq imkanı açırdı. Zira Məkkədə kim yaşayırırsa, səhra ona qulaq asırdı. Qüreyşilər hələ də səhralara ağalıq edən padşahlar idi.

Beləliklə, Peyğəmbərin (s.ə.) öz doğma şəhəri Məkkəyə savaşı başladı.

İlki çox sadə oldu. 623-cü ilin martında Peyğəmbərin (s.ə.) əmisi Həmzə otuz döyüşü ilə səhraya üz tutdu və özünü körfəzə çatdırıldı ki, məkkəlilərin karvanları da Suriyadan qayıdanda burdan keçirdilər. Karvan yetişdi, fəqət onu Cəheyn tayfasının atlı dəstəsi mühafizə edirdi. Bu tayfa ilə də Mədinənin çoxdandır dostluq bağlaşması vardi. Onu qırmaq xeyirsiz qan düşmənciliyi yarada bilərdi. Amma bununla yol göstərilmişdi və artıq o biri ayda altmış müsəlman ikiyüz məkkəlidən ibarət bir ticarət karvanına rast gəldi. Düşmən güclü olduğu üçün savaş baş tutmadı. Zira Məhəmməd (s.ə.) döyüşdə də dəyərləndirməyi və ehtiyatkarlığı sevirdi. Bir-iki qarşılıqlı ox atışı oldu ki, bu da daha çox göstəriyə bənzəyirdi, nəinki savaşa. Hər halda bununla düşmənciliyə işarə vurulmuşdu. Bir neçə oxşar cəhd də beləcə nəticəsiz ötüşdü. Qüreyşilər savaş gəzmirdilər. Tərsinə, Peyğəmbərin (s.ə.) adamları peydə olan kimi karvanlar öz sərvətləri ilə yox olurdu və Məhəmməd (s.ə.) əliboş geri dönürdü. Buna görə də Mədinədə əhval pisləşməyə başlayırdı. Deyəsən, Allah müsəlman yarağına mərhəmətli olmaq istəmirdi. Əksinə, uğursuzluq islamdan əl çəkmir-

di. Hətta müsəlmanlara məxsus naxırı da düz Mədinənin (s.ə.) qulağının dibindən qaçırmış və səhrada şad-xürrəm gözdən itmək bir ovuc quldur bədəviyə müyəssər olmuşdu. Bu təkcə maddi itki deyildi, həm də Peyğəmbəri (s.ə.) gülünc vəziyyətində qoyan və onun ad-sanına xələl gətirən mənəvi itki idi. Müsəlmanların cəfasını mükafatlaşdırmaçı olan uğur hələlik gəlmək bilmirdi.

Bu zaman Allahın Rəsulu (s.ə.) ona qədər səhrada heç kəsin cürət etmədiyi umudsuz bir işə qərar verdi. Oniki adamdan ibarət bir dəstə yaratdı, Abdulla ibn Cəhş adlı döyüşçünü yanına çağırıldı, onu dəstəyə başçı qoydu və ekspedisiya müdədətində ona əmir əl-möminin adını verdi ki, bu da imanlıların buyurəni deməkdir. Həmin ifadə sonralar islam xəlifəsinin titulu oldu. Bu, ərəb qəməri ilinin ortasında, ərəblər arasında heç bir mühabibə və savaşa yol verilməyən müqəddəs rəcəb ayının girməsinə az qalmış baş verdi. Döyüşçü İbn Cəhşə Peyğəmbər (s.ə.) heç bir əmr vermədi. Ona yalnız möhürlü bir yazı verdi ki, onu da o gərək səhrada açayıdı. Orda yazılmışdı:

«Allahın adı və xeyir-duası ilə Nəhləyə get, qüreyşilərin karvanlarını tut. Səni müşə-iət etməyə öz adamlarından heç kəsi məcburlama. Əmrimi səninlə könüllü gedənlərlə yerinə yetir».

İbn Cəhş düşüncənin incəliklərindən bixəbər adı bir döyüşçü idi. Bilirdi ki, karvan yolu Taiflə Məkkə arasında yerləşir və onu da dəqiq bilirdi ki, döyüşçü səhrada karvanı niyə pusur.

Tezliklə o, təpələrin arxasında qüreyşilərin dörd tacirin müşaiət etdiyi xırda karvanını gördü. Fəqət İbn Cəhş Peyğəmbərin (s.ə.) adı bir döyüşçüsü idi, qarəti görən kimi onun gözlərinə işiq gəldi və onu da bilirdi ki, müqəddəs ayın gəlişin-

dən Peyğəmbər (s.ə.) xəbərsiz deyil. Gecə bədir-lənmiş Ay müqəddəs ayın girdiyini göstərəndə və tacirlər özlərinin mütləq təhlükəsizliyi duyğusu ilə düşərgənin qıraqında oturanda döyüşçülərdən Vəqid adlı birisi sinə-sinə oraya yaxınlaşdı, yayını gərib nişan aldı və oxla tacirlərdən birini boynunun ardından vurdu. Qalan döyüşçülər həmin an təpənin dalından irəli şığıyb həmlə etdilər və tacirlərin əl-qolunu bağladılar, çünki onlara da qarət kimi baxırdılar. Həmləyə məruz qalanlardan yalnız biri qaçıb canını qurtara bildi. Dəri, kişmiş və şərab yüklü dəvə karvanı basqınçıların əlinə keçdi.

Nəhlə ətrafindakı gecə hückumu Məhəmmədin (s.ə.) ilk qələbəsi idi. Bu, qarət hückumundan artıq bir şey idi, barışın müqəddəs aylarının yüz illərcə gələn ənənəsinin pozulmasıydı, səhranın bütün qanunlarının tarmar edilməsiydi. Allah döyüşçülərinə bu andan hər şeyə icazə verilmişdi.

Hətta Mədinə imanlılarının arasında da bu basqın ikrəhlə bir təsir bağışlamışdı. Bilə bilmirdilər ki, bu davakar əhd pozuntusuna necə münasibət bəsləsinlər. Və yenidən Allah Peyğəmbərin (s.ə.) ağızı ilə buyurmalı oldu: «**Onlar səndən müqəddəs ay barədə soruşurlar ki, həmin ayda döyüşməyə icazə verilirmi. Cavab ver: Müqəddəs ayda savaş böyük günahdır. Amma insanları Allah yolundan döndərmək və Allahın evi Kəbədən qovmaq Allah qarşısında daha böyük günahdır»** (1, 214)¹. Bu bəyanla iki şeyə nail olundu. Peyğəmbər (s.ə.) ənənəni qəbul etdi, lakin Məkkəyə və kafirlərə qarşı döyüşün tərəfini saxladı. İmanlıların əksəriyyətini sakitləşdirmək üçün bu, yetərli oldu. Qarət onlarındı idi və Alla-

¹ Azərbaycan dilinə tərcümədə 2-ci Surənin 217-ci Ayəsi.

hın xeyir-duası üstlərindəydi.

Məhəmməd (s.ə.) eyni zamanda daha vacib bir addıma ürək elədi. O, qarşidan gələn dövlət xəzinəsinin əsası kimi qarətin beşdəbirini özünə götürdü. Qalanlarını yürüşün iştirakçıları arasında bərabər böldü. Bu iş nəticəsiz qalmadı. İndiyə qədər yalnız ehtiyac içində olanların iştirak etdiyi yürüşlərə indi qəfil bir coşqunluqla hamı qoşulmaq istəyirdi, hətta dinə qəti tapınmayan insanlar da. Qarətin onu ələ keçirənlər arasında bölüşdürülməsi Peyğəmbəri (s.ə.) o saat bütün səhralarda məşhurlaşdırdı və sevdirdi. Gələcəkdə öz döyüşçülərini o özü seçə bilərdi.

Əsir tacirləri Peyğəmbər (s.ə.) azad edib və tənlərinə buraxdı, nişanə kimi ki, həmişə can atdığı mərhəmət və təlimi günahın böyük bataqlığında da unutmamışdır.

BƏDR

Baxın, qüreyşilərin zinət-dolu karvanı gəlir. Ona doğru yeriyin, bəlkə Allah onu sizlərə qarət kimi bəxş etdi.

Məhəmməd (s.ə.)

Özlərinin keçmiş həmvətənlərinin səhraları dolaşmasına məkkəlilər o qədər də əhəmiyyət vermədilər. Səhrada ey nə vaxtdan yetərincə çapqınçı vardı ki, zəngin karvanları pusurdular. İndi onların sayı sadəcə olaraq kiçik bir dəstə ilə artmışdı. Başçının özünü peyğəmbər kimi qələmə verməsi, təbii ki, rol oynamırdı. Səhrada bəzi quldurlar vardı ki, özlərinə məmnuniyyətlə peyğəmbər deyirdilər. Kədərlisi o idi ki, bunlar köklü məkkəlilər, qüreyşilər, qismən də keçmişdə hörmətli həmvətənlər idilər. Amma buna görə heç də niskilə batmağa dəyməzdi. İndi dolanacaqlarını qarət yolu ilə qazanmağa umud bəsləyən bu qaçqınlar öz qohumları, tayfaları tərəfindən çıxarı edilmişdilər ki, bununla da baş verən olay məkkəlilər üçün hüquqi baxımdan yalnız mənən olumlu izahlandı. Məhəmmədin (s.ə.) hicrəti ilə Kəəbənin üçyüz altmış illahı üçün hər cür təhlükə, deyəsən, sovuşmuşdu və işlər lap qabaqından da yaxşı gedirdi. Üçyüz altmış illaha minnətdar olmağa hər cür əsas vardı. Üstəlik mədinəli qarətçilər o qədər də cəsarətli deyildilər. Onlar böyük şeyə cürət etmirdilər, cəsarətləri ən uzağı ona çatdı ki, müqəddəs ayda bir-iki fəfi tacirə müxənnətcəsinə hücum çəkib onları çapdılar. Nərahətçiliğə gerçəkdən də lüzum yox idi. Bundan başqa – bu, adamı xüsusilə rahatlandırırırdı – qü-

reyşilər öz səfərlərinin təhlükəsizliyini imkanca təmin etmək üçün torpaqlarını basdıqları bütün səhra tayfaları ilə dostluq müqaviləleri bağlamışdır. Deməli, miskin səhra qaçağı Məhəmməddən xüsusilə qorxub-çəkinməyə dəyməzdi. Həqiqətdə də onlar alverlərini heç vəchlə məhdudlaşdırırmırdılar.

Hər il olduğu kimi 623-cü ilin noyabrında Suriyaya böyük bir karvan yola saldılar. Yetərincə sərvətlə yüklenmiş min dəvə şimala üz tutdu. Malın dəyəri əlli min misqal, yəni bir milyondan çox alman markı idi. İki böyük Məkkə bankı – Məhzum və Əməvi soyları, Məhəmmədin (s.ə.) əsas düşmənləri Əbu Cəhl və Əbu Süfyan – hər biri səfərdə üçüz min markla iştirak edirdi. Yerdəqalanlar bütün Məkkə soylarınınkı idi, çünkü peşəkçilər də, az da olsa, iştirak edirdilər. Elə olurdu, uşaqlar və qullar da üzv kimi yarım misqal qızıl qoyurdular ki, karvanın uğurlu dönüşündən sonra yüzdəlli xalis gəlir götürsünlər. Deməli, bütün Məkkənin karvanda marağı vardi. Həmişə olduğu kimi, karvanın rəhbərliyini əməvi soyunun başçısı Əbu Süfyan öz üzərinə götürdü, çünkü əməvilərin karvanda marağı daha çox idi. Karvan dost qəbilələrin dinc ərazilərindən keçdiyinə görə yalnız yetmiş atlının mühafizəsi ilə kifayətləndilər.

Suriyaya səfər əngəlsiz keçdi. Doğrudur, müsəlman basqınçılar hardasa təpələrin arxasında güdürdülər, ancaq təkəş qüreyşilər bundan narahat olmadılar. Karvan Suriyaya rahat çatdı, malını satdı və, həmişə olduğu kimi, mart ayına təsadüf edən ev səfərinə hazırlaşdı. Məhəmməd (s.ə.) də bilirdi ki, karvan martda səhradan keçməlidir və onu əldən buraxmamağı kəsdirdi. Allah yaraqlarına həllədici böyük qələbə, xəzinəyə isə güclü gə-

lir lazımlı idi. Peyğəmbər (s.ə.) əshabələrini yanına alıb aylarla səhranı dolaşdı, qüdrətli şeyxlərə baş çəkdi, səhrada onlarla birlikdə düşərgələrin qırığında oturdu, hədiyyə və vədlər verdi. Cahil köçərilər onu maraqla dinlədilər. Elin-obanın hörmətini qazanmış müqəddəs bir şəxs onlara cəbibədar və konkret şeylər vəd edirdi ki, bunun üçün də o, lazımlı gələrsə, onların göz yummasından başqa heç nə istəmirdi. Beləliklə, bu müqəddəs şəxslə onun müqəddəsliyini tanımadan da dostcasına neytrallıq sazişi bağladılar. Hal-hazırda Məhəmməd (s.ə.) bundan artıq heç nə tələb etmirdi. O, karvan geri dönənə qədər gözlədi. Sonra Allaha və Onun Rəsuluna (s.ə.) xidmət etmək istəyənlərin hamisəna silahlanıb Mədinə ətrafindakı quyunun başına toplaşmaq çağırışında bulundu. Zira imanlıları böyük qarət gözləyirdi.

623-cü il martın 8-də Məhəmməd (s.ə.) quyunun başında üçüz nizamlı-düzənli kişi topladı. Peyğəmbər (s.ə.) artıq kiçik bir paradi qəbul edə bildi. Öncə o, imanı yoxladı, çünkü aparılacaq müharibə imanı savaşı idi.

Müsəlman olmayanlar kənardə qalmalı, yaxud islami qəbul etməliyidilər. Çünkü söhbət adı qarət yürüşündən getmirdi. Müharibə iştirakçılarının hamisənin eyni imanı Peyğəmbər (s.ə.) üçün yaraq andını əvəz edirdi. Onaltı yaşına çatmamış uşaqlar da geri, şəhərə qayıdası oldular.

Yerdəqalanlarla Peyğəmbər (s.ə.) islamin ilk ən böyük savaşına çıxdı. İmanlıların ilk ordusu sonrakı islamin kəsərli qoşunlarına az bənzəyirdi. Bu dəstələr manşır kimi sadə, əlvan, kiçik sarğıclar bağlamışdılar. İslamin ən böyük yengilərini qazanmış sonrakı məşhur ərəb süvarisi də bir ovuc atlidan ibarət idi. Bütün ordunun vur-tut iki atı və yetmiş dəvəsi vardı ki, bunlara da döyüşcü-

lər növbə ilə minirdilər. Əksəriyyət döyüşə piyada getməli oldu. Silahlar da yetərincə deyildi. Yalnız çox az adamın qılınıcı və nizəsi vardı. Yalnız çox az bir qismi sinəbənd geymişdi. Ancaq bu sinəbəndlərin özləri də Mədinə yəhudilərindən, təcrübəli yaraq ustalarından yüksək məbləğə girrov götürülmüşdü. Lakin bunların əvəzində həmin kiçik dəstə bir şeyə malik idi ki, ona Ərəbstanda hələlik heç bir dəstə sahib olmamışdı: intizam və içsəl dözüm.

Səhranın tən ortasında, Suriya ilə Məkkə arasındakı karvan yolunun üstündə Bədr vadisi yerləşirdi. Saysız quyular, xurma ağacları və sərin kölgələr orda yolcuları gözləyirdi. Burda karvanlar dayanır, səyyahlar dincəlir, tacirlər soluqlarını dərirdilər. Bu vadinin sahibi bədəvilər yüksək rüsum alırdılar və qonaqlarının qayğısına az qalırıldılar. Buraya, bu tənha vadivə Peyğəmbərin (s.ə.) başçılıq etdiyi müsəlman ordusu gəldi. Büyük Məkkə karvanı gec-tez bu yerdən keçməliydi.

Fəqət səhra cansız aləm deyil. Qum ölü düşüb, səma insanların başı üstündə tərpənişsiz dayanıb, lakin səhra yaşayır. Qaynar külək qum təpələrini yalayıb keçir, qum tərpəşir, buludsuz səma acıqlı-acıqlı yerə boylanır. Üfüqdə tənha çaparlar görünür, onlar yanlarından ötənləri dənətləyirlər, nizələrini başları üzərində tovlayıb yox olurlar. Səhranın minbir gözü var və o, sərrafla minbir dildə danışır. Əbu Süfyan da sərraf idi. O da səhranın manşılarını oxuyub dəyərləndirməyi bacarırdı. Məhəmmədin (s.ə.) çaparları səhraya çıxmışdılar ki, Əbu Süfyanın sərvətinin yolunu öyrənsinlər. Əbu Süfyan onları görməmişdi. İndi yalnız onların dəvələrinin qığını gördü. Sərrafa bu da yetərliydi.

- Bu dəvələr Mədinədən gəlir, - dedi, - onların

qığında xurma dənələri var və belə xurma yalnız Mədinədə bitir. Məhəmməd yörəmizdə dolaşır.

Və bu sərraf çoxbilmış, təcrübəli olduğundan Məkkə şəhərinə bir çapar göndərdi, həmin çapar da Məkkədə bunları car çəkdi:

- Karvanı təhlükə gözləyir. Quldur Məhəmməd onu üzük qaşı kimi sarıb. Sərvətimizi qarət etmək istəyir, varidatımızı talamaq istəyir, çünkü müqəddəs aylara məhəl qoymayan bu şəxs üçün heç nə müqəddəs deyil.

Əbu Süfyan isə öz yolunu dəyişdi, yolundan döndü, sərvətini xilas etmək üçün yeyin gedişlə səhra boyu tələsdi. Məhəmməd (s.ə.) bundan xəbər tutmadı. Bədrə, bütün karvanların böyük istirahət yerinə yollandı.

Karvanı gözləyən təhlükə xəbəri Məkkədə anlaşıqlı həyəcana nədən oldu. Sərmayə bütün gəliri ilə təhlükədəydi. Belə hallarda Məkkənin qəlbi həddən artıq döyüşkən çırpınmağa başlayırdı. Məhəmmədə (s.ə.) olan əski küdurət oyandı. Yetmiş yaşlı Əbu Cəhl savaşqan nitqlər söylədi, körüklədi və döyüşə səslədi. Bankirlərin gənc evladları sinələrinə döyüb doğma şəhərlərinin şərəfi uğrunda ölümə hazır olduqlarına and içdilər. Kölələri döyüş səfərinə hazırlamaq üçün yaşı, kübar tacırlər pul kisələrini silkələdilər. Bir gecənin içində doqquz yüz əlli döyüşcüdən, yeddiyüz dəvədən və yüz atdan ibarət bir qoşun hazır oldu. Başçılığı karvana üçyüz min mark qoymuş Əbu Cəhl öz üzərinə götürdü.

Haqq-hesab çəkmək məqamı yetişənə oxşayırdı. Hətta haşimi qəbiləsinin üzvləri də Peyğəmbərə (s.ə.) qarşı silahlandılar, Peyğəmbərin (s.ə.) əmisi hiyləgər Abbas da yürüş dəstəsinə qoşuldu. Ertəsi gün karvan yola çıxdı. Bu bir aristokrat ordusu idi və döyüş səfəri həddən ziyanə

kübar idi. Kim ki karvana daha çox pul qoymuşdu, o daha çox mübarizlik göstərirdi. Əksinə, karvandan bir-iki qızıl gözləyən adamlar daha ağıllı düşünürdülər ki, buna görə canlarını təhlükəyə atmağın o qədər də əhəmiyyəti yoxdur. Onların döyüş ruhları aşib-daşmırıldı. Həmin ruh yaradılmalı idi və bu məqamda bankirlər göylük etməməyi qərara aldılar. Gözəl qaravaşlar ordunu müşaiət edirdi və döyüşçüləri vəcdə gətirirdi, musiqi və nəğmə cəsurların qulaqlarını oxşayırırdı. Varlılar azuqəyə külli miqdarda mal-qara kəsdirdilər. Bunların hamısı daha çox zəngin tacirlərin kübar gəzisinə bənzəyirdi, nəinki döyüşə gedən orduya. Fəqət heç kəs yengiyə şübhə etmirdi. Onların fikrincə səhra quldurunun qəlbində özlərinə sayqı oyatmaq üçün min adam, yəqin ki, yetərli olar. Karvana yaxınlaşmağa Məhəmməd ürək etməz. Burnu azca ovulandan sonra geri çəkilər.

Bu güman gerçəkləşənə oxşayırırdı. Səhrada Əbu Süfyanın elçilərindən biri özünü qoşuna yetirdi və sevindirici bir muştuluq gətirdi ki, karvan təhlükədən sovuşub. Əbu Süfyan qorxusuz sahil yolunu tutmuşdu, qarətçilər dəstəsi isə Bədr ətrafinda dolaşır və yanlış izdə pusurdular. Deyəsən, ekspedisiya öz məqsədinə çatmaq üzrəydi. Kübar döyüşçülər karvanın gətirdiyi gəlirə iyilik etmək üçün doğma bazarlarından ötrü darıxırıldır.

Peyğəmbərin (s.ə.) düşmənləri içində ən kinlisi qoşunbaşı Əbu Cəhl başqa fikirdəydi. O, Peyğəmbərin (s.ə.) axırına çıxməq, Ərəbistan səhralarını bu əbədi dincpozarlardan azad etmək istəyirdi və heç vaxt məqam ona məhz indiki kimi əlverişli görünmürdü. O, yaxşı silahlanmış, at və dəvələrlə yetərincə təchiz edilmiş minnəfərlik qoşuna rəhbərlik edirdi. Əslində gözünü gəlirə

dikmiş bir ovuc səhra qulduru bununla müqayisədə heç nəydi. Kübar ordunu, əvvəlcədən nəzərdə tutulduğu kimi, ən azı Bədrə aparmaq və orda mövqe tutmaq qocaman döyüşçüyə və onun bir neçə məsləkdaşına ən böyük səylərə başa gəldi. «Məhəmməd döyüşü qəbul edərsə», Əbu Cəhl düşünürdü, «əzilər, geriyə çəkilərsə, bütün ərəblərin gözündə həmişəlik rüsvayçılıq qazanar».

İmanlılar ordusu böyük bir şəşqinliqla xəbər tutdu ki, cüzi mühafizə olunan karvan əvəzinə onları Bədrdə minnəfərlik bir ordu gözləyir. Bu hərbi yürüş indi müsəlmanlara tamam mənasız göründü. Qarət onsuz da əldən çıxmışdı. Lakin islamın daxili gücü məhz indi özünü göstərdi. Qüreysilər şübhə içində tərəddüd etsələr də, hamı öz qohumlarına qarşı döyüşə bilməyəcəyini üzə vurdular. Məhəmməd (s.ə.) öz sadıqlarını biryerə yiğib buyurdu:

- Cənnətin qapısı qılınçın kölgəsindədir. Kim indi inanc döyüşündə həlak olsa, bütün suçlarına baxmayaraq cənnətə düşəcək. Allah, - deyib sözünü sürdürdü, - imanlıların cəsarətini sinağa çəkmək istəyir.

Məhəmmədin (s.ə.) sözləri o qədər təsirli, o qədər coşqulu səsləndi ki, imanlılar birsəslə cavab verdilər:

- Bizi lap Cənubi Ərəbistanın qasırğasına, ya-xud dənizin dalğaları qoynuna aparsan da, sənin arxanca gedəcəyik.

Müsəlmanlar üçün daha qohumluq bağlı var deyildi. Peygəmbər (s.ə.) iri, qara savaş bayrağını qaldırdı, döyüşçülərə xeyir-dua verdi və onlarla Bədrə yollandı. Bu əlliüçyəşli kişi ömründə birinci kərə döyüşə başçılıq etməli oldu. Bədr ətra-

findakı qüreyişlər müsəlmanları gözləyir və qaravaşlarla məzələnirdilər.

İki ordu, iki can qohumu, keçmiş dostlar və haçansa bir şəhərin sakinləri olmuşlar düşməncəsinə üz-üzə dayanmışdılar.

Məhəmməd (s.ə.) strateq, qoşunbaşı, general deyildi. Fəqət o, dahi idi. Heç kəsin görə bilmədiyi məqamı görüb dəyərləndirirdi. Ərəb döyüşünün mahiyyətini dərk edirdi. Bu mahiyyət anarxiya və intizamsızlıq idti. Əvvəlcə deyişmələr söylənilir, sonra cəsur süvari incəliyi ilə bir-birlərinin üstünə səkir, daha sonra ilk cərgənin pəhləvanları, sonra ikinci cərgənin igidləri döyüşür, yalnız bundan sonra ümumi əlbəyaxa döyüş gəlir ki, burda da bayraqlar toqquşmaların mərkəzini təşkil edir. Bunların hamısı bir neçə saat çəkir və qaynar Günəş döyüşçüləri üstdənaşağı aramsız yandırıb-yaxır.

Belə halda içməli su ilə təmin olunma yeganə önemli şey idi. Məhəmməd (s.ə.) öz adamlarını təkcə quyuların ətrafında yerləşdirməklə yetərlənmədi, o həm də düşmənin yolu üstündəki quyuların hamısını doldurtdurdu. Doğrudur, bu, səhranın bütün qanunlarının ziddinəydi, çünki quylar müqəddəs sayılırdı. Allahın Rəsulu (s.ə.) bu dəfə də bütçülərin qanunlarından kənara çıxdı.

Martin 16-sı səhər tezdən qüreyşilər Bədr vadisinə yaxınlaşdılar. Amansız quldurların nizamsız dəstəsi yerinə onlar kiçik bir təpənin ətəyində ilk dəfə nizamlı-düzənli bir qoşun gördülər. Təpənin başında, palma çətirinin altında Peyğəmbər (s.ə.) öz qorçularının əhatəsində əyləşmişdi.

Qüreyşilər döyüşə can atdılar, fəqət savaş səhra adətinin tam ardıcılılığı ilə olmaliydi. Onlar əv-

vəlcə atlarını sürüb düşmənin yanından ötdülər, tənələyib şer dedilər. Sonra oxçatarlıqdan uzaqlaşdılar. İndi düşməni təkbətək döyüşə çağırmaq üçün üç kubar Qüreyş irəli yeridi. Həmin üç Qüreyşə Məhəmməd (s.ə.) onlara tay qarşıdaş gəndərməyi qərara aldı. Bu savaşın ilk canını öz doğma ailəsi fəda etməliydi. Peyğəmbərin (s.ə.) üç qan qohumu – Əli, Həmzə və Übəda – düşmənin qabağına çıxdı. İmanlılar bu üç döyüşçüyü «Allahın üç aslanı» deyirlər. Həmzə ilə Əli amansız bir zərbə ilə qarşıdaşlarını yerə sərdilər. Sonra onlar döyüşdə ölümcül yara alıb və şərəflə evinə dönəcək sinli Übədanın düşmənin işini bitirdilər. Səhra qaydalarına görə gərək döyüş bununla bitəydi. Fəqət qüreyşilərin ən kubarları hələ təzəttəzə qızışındı. Onlar kiçik dəstələrlə müsəlmanların üstünə at sürdülər, döyüşdülər və imanlıların mətin sırasına dəyib qana bulaşdırılar. Müsəlman ordusu intizamı qorumağı bacardı. Qüreyşlər oxçatardan kənarda əyləşib özlərinin ən yaxşı döyüşçülərinin ölümə məhəl qoymadan düşmənin üzərinə atılmasına biganəliklə tamaşa etdiyi halda, müsəlmanlar Peyğəmbərin (s.ə.) əmrlerini dəqiq yerinə yetirirdilər, irəli atılmırdılar, əksinə, düşməni birlikdə qarşılıyırdılar. Peyğəmbər (s.ə.) özünü əsl hərbi taktikaçı kimi apardı, qoşunu düzgün idarə etmək ona dahiyanə əzmlə müyəssər oldu.

Bütün günü qarşılıqlı həmlələrlə keçirdilər. Düşünülüb-daşınılmış hücumu qüreyşilərin savaş bacarığı yetərli olmadı. Onlar ata-babalarının döyüdüyü kimi döyüşürdülər, plansız və taktikanın əsas qaydalarından xəbərsiz. Təkbətək, üz-üzə vuruşurdular və ududular. Bu savaşda Məkkənin ən yaxşı döyüşçüləri bir-birinin ardınca torpağa sərilirdi, güclü bir qılınc zərbəsindən Məhəmmə-

din (s.ə.) ən qatı düşməni Əbu Cəhl də öldürdü, hətta ölüm-dirim savaşında da o, Məhəmmədi (s.ə.) söyməkdən yan ötmədi.

Məhəmməd (s.ə.) təpəlikdə dayanmışdı, həyatında birinci kərə döyük meydanına nəzər yetirirdi. O, axan qanları gördü, haray və zarılıları eşitdi və qısa bir zaman üçün bayıldı. Sonra yenidən qalxdı, dua etdi, əmrlər verdi, döyükü müşahidə etdi və intuitiv bir cəldliklə bütün nailiyətləri içində ən gözlənilməzini, yeni ərəb savaş sənətini, sonrakı on il ərzində dünyani zəbt edən ərəb piyada qoşun növünü icad etdi. Sonralar ərəb strategiyasının qaydaları olmuş Bədr əmrləri çox şey istəmirdi, qapalı cərgələrdə hər bir süvari hückumundan üstün olan və yalnız döyükün sonunda, düşmən heydən düşəndə rəhbərin əmri ilə hücum keçən piyadaların intizamı və birliyi. İslamın bütün böyük savaşları bu yolla qazanılırdı.

Bədr günü sona yaxınlaşındı. Dərədən soyuq külək burulğanı əsirdi. Döyük meydanını toz bürdü. Bu vaxt Məhəmməd (s.ə.) ayağa qalxıb ucadan səsləndi.

- Ey imanlılar, sizinlə cənnət arasında yalnız bu adamların əlindən qəbul edəcəyiniz ölüm dayanıb. – Sonra aşağı əyildi, bir ovuc qum götürdü, onu düşmən tərəfə atdı və ardınca dedi. – *Qoy onların başından şəşqinliq yağsin.*

Bu, basqıya bir işarə idi. Müsəlmanların hücumu başladı. Savaş qısa oldu. Yorğun qüreyşilər səhraya qaçırlar. Onların düşərgəsi və saysız əsirlər müsəlmanların əlinə keçdi. Şərafət meydanda 70 qüreyşinin və yalnız 14 müsəlmanın meyiti qaldı. Bu, üçyüzün min üzərində əngəlsiz qələbəsi idi. Allah islama öz mərhəmətini göstər-

mişdi.

Dərhal qəniməti topladılar. Düşmənin cəsədlərini bir quyuya atdilar və ordu vətənə döndü. 150 dəvə, 10 at, 70 əsir, eləcə də saysız yaraq və paltar qaliblərin qəniməti oldu. Peyğəmbərin (s.ə.) götürmə oğlu Əli seçkin cəsurluğunun mükafatı kimi Məhəmmədin (s.ə.) qızı Fatiməni aldı.

Əsirlərdən yalnız ikisi edam olundu. Sağ qalan əsirlərin içində haşimilərin ən hiyləgəri, Peyğəmbərin (s.ə.) əmisi Abbas da vardi. Məhəmməd (s.ə.) onunla yaxşı davrandı və onun azadlığı üçün yüksək özgürlik haqqı tələb etdi və aldı. Əmisi Məkkəyə döndü və özgürlik haqqına görə Məhəmmədə (s.ə.) heç də acığını tutmadı. Bəziləri hətta belə deyirdilər ki, o, islama aşkar keçmədən Məkkədə qardaşı oğluna agentlik edir. Haşimilərin başçısı, Peyğəmbərin (s.ə.) qatı düşməni Əbu Ləhəb isə qardaşı oğlunun yengisindən Məkkədə xəbər tutanda küdurətindən və paxillliğindən öldü. Bədr günü – islamın həllədici günü beləcə qurtardı. Həmin gün Peyğəmbər (s.ə.) vaizdən və səhra qaçağından sərkərdəyə çevrildi.

Həmin günün axşamı Peyğəmbər (s.ə.) öz əshabələrinə buyurdu:

- Qələbəni bugün siz yox, Allahın mələkləri qazandılar.

Bu deyimi həqiqi mənada dərk etdilər və möminlər bugün də danışırlar ki, mələklər dəstəsi səhra küləyi ilə birlikdə düşməni darmadağın edib. Mələklərdən biri, əfsanə belə söyləyir, qılincını Bədr qumunda itirdi ki, onu da Peyğəmbər (s.ə.) tapıb özündə saxladı. Peyğəmbər (s.ə.) ona Dül-Fəğar adını verdi. Qılincin uzunluğu 7 qol idi, 2 dili vardi və Quran ayələri ilə bəzənmişdi.

Peygəmbərin (s.ə.) ölümündən sonra qılinc Əliyə nəsib oldu.

Bu qılıncla islam xalqlara və imperiyalara, də-nizlərə və qitələrə qələbə çaldı. Ənənə qılincın mənşəyini əbəs yerə Bədr döyüşünə bağlamır. Bədrdə islam dünya iqtidarı kimi meydana gəldi. 300 miskin səhra qaçağı dünya tarixinin dönüş nöqtəsini yaratdı.

QISAS

*Kafirlər küfrdən başqa
hər şeyi rədd edirlər.*

Quran (17, 101)¹.

300 miskin, amansız basqınçı səhraya çapmışdı. Ərəbistanın ən məşhur insanının, səhranın yengicisinin rəhbərlik etdiyi qüdrətli qoşun kimi onlar Mədinəyə döndü. 1300 kişinin döyüşdüyü və 84-nün həlak olduğu müharibə nə böyükdür, nə də qanlı. Ərəbistan səhralarında isə bu toqquşma dəhşətli bir savaş idi və onun dünya olayı önəmi vardı. Şairlər ona böyük-böyük odalar qoşdular. Cahil bədəvilər Bədr qaliblərinə qibtə edirdilər və danışırlar ki, Mədinədə olan bütün bütsevərlər Peyğəmbərin (s.ə.) özü ilə gətirdiyi zəngin qəniməti görəndə tələsik diz çöküb islama tapındılar. Məhəmməd (s.ə.) indi Mədinənin hamı tərəfindən qəbul edilən təksibsiz hökmranı idi. Səhra şeyxləri ona müttəfiqlik təklif edirdilər, onun özü əldə edilmiş qənimətin böyük bir hissəsinə sahib idi və əsir alınmış qüreyşlərin azad olunması üçün öz döyüşçüləri ilə yanaşı külli miqdarda özgürlük parası aldı.

Mədinənin qapıları önünde isə yengili Peyğəmbəri (s.ə.) matəm xəbəri gözləyirdi. Qələbə günü onun bu yaxınlarda Həbəşistandan qayıtmış qızı Ruqiyə vəfat etmişdi. Allahın Rəsulu (s.ə.) qürrələnməməliydi, Külliqadir belə istəmişdi.

Ona və imanlılara Allah inanc yengisine və sərvətə döyüşlə çatmaq yolunu göstərmişdi. Bu yol indi əzmlə gedilməli idi. Mədinə ordu düşərgəsinə çevrilməyə başladı. Həyat hərbiləşdirildi.

¹ Azərbaycan dilinə tərcümədə 99-cu Ayə.

Küçələrdə silahlı döyüşçülər növbə çəkirdilər. Camaata göz qoyurdular, münafiq söz-söhbətlərə qulaq asırdılar, hər şübhəlini, hər şəkkakı dartıb uca divanın qarşısına gətirirdilər. Təzə qanunlar qoyuldu və imanlılar onlara dönəmədən əməl etməli oldular. Peyğəmbərin (s.ə.) pretorian qvardiyası hər şeyi eşidirdi, görürdü və çatdırırıldı. Danışırlar ki, bir nəfərin oğlu atasının küfrünü eşidəndə deyib:

- Sən mənə yer üzündə ən yaxın adamsan, amma Allah daha yaxındır.

Bundan sonra o, atasının bəd əməlini içəridən yana-yana Allahın Rəsuluna (s.ə.) çatdırılmışdı və Peyğəmbər (s.ə.) buna görə onu tərifləmişdi. Zira islam ailədən, qəbilədən, səhra qanunlarından da-ha yüksəkdə dayanırdı.

Mədinə dövləti yalnız Peyğəmbərin (s.ə.) iradə və mərhəmətinin tügyan etdiyi teokratik despotçuluğa çevrildi. Onun mərhəməti möminlərin üstündə idi. Peyğəmbərin (s.ə.) döyüşdaşları, dərliğin ağır günlərindəki yardımçıları indi dəbdəbəli çinlər və sanlar alırdılar, Allah respublikasının kübarlığına yüksəlirdilər. İslam üçün üst-üstə bütün imanlıların hamisindən çox iş görmüş Əbu Bəkr şərəfli Əs-Sidq (Mömin), adil Ömər Əl Fəruq (Xilaskar), döyüşçülərin ən kübarı Həmzə isə Əsəd Allah (Allahın Aslanı) adlarını qazandılar. Bu və bir çox digər sanlı möminlər bütün kəlamlardan daha yüksək gücə malik idilər. Və Peyğəmbər (s.ə.) bircə şeyi bilirdi: onun dincəlməyə haqqı yox idi. Yeni döyüşlər, yengilər və uğurlar imanın zəfərini taclandırmalıydı.

Hələliksə yenginin sonuclarını gözləmək lazımdı idi. İnanmaq olmazdı ki, məkkəlilər ən kübar sakinlərinin ölümünü qisassız qəbul edəcəklər.

Məkkənin intiqamı həqiqətən özünü bürüzə verdi və o, «zəngin pul dağarcıqları»nın əksər savaş cəhdləri kimi məzhəkəli oldu. Bədr savaşından üç ay sonra, böyük para bahasına tacirlər qan qardaşlarını geri alandan sonra gecənin birində Əbu Süfyan ikiyüz döyüşçünün müşaiəti ilə Mədinə darvazalarının önündə peydə oldu. Xurma bağlarını viranə qoydu, iki ev yandırıb iki adam öldürdü. Amma səhər tezdən Məhəmməd (s.ə.) öz qosunun başında şəhərdən çıxanda Əbu Süfyan heç onun yaxınlaşmasını da gözləmədi. Özü və süvarisi elə tələsik qaçmağa üz qoydular ki, nəinki cüzi qənimətlərini, hətta Məkkədən gətirdikləri azuqələrini də unutdular.

İntiqama gəldikdə isə məkkəlilər susub oturmışdular. Deyilənlərə görə yalnız bircə kərə Peygəmbərə (s.ə.) qəsd cəhdində bulunmuşdular. Günlərin birində Peygəmbər (s.ə.) Mədinə ətrafinda kölgədə dincələndə ona Durfur adlı bir məkkəli döyüşçü yaxınlaşır. Onun addım səsləri Peygəmbəri (s.ə.) xəyallardan ayılır. O, başını qaldırır və döyüşçü Durfurun əlində siyirmə qılınc sırasında görür. Fəqət ərəb olan kəs rəqibinə nifrətini izhar etməmiş onu öldürməz.

- Ya Məhəmməd, - Durfur bağırır, - indi səni mənim, döyüşçü Durfurun əlindən kim qurtara bilər?

Məhəmməd (s.ə.) etinasızlıqla ona baxıb cavab verir:

- Allah!

Bu vaxt döyüşçü hırslı Peygəmbərə (s.ə.) hücum çəkir, lakin tələsdiyindən ayağı daşa ilişib tengildəyir və qılınc əlindən düşür. Peygəmbər (s.ə.) bir göz qırpmında qılıncı qapır, onu Durfu-

run başı üstündə tovlayıb səslənir:

- Ya Durfur, səni indi kim qurtara bilər?

Və döyüşçü tam umudsuzluq içində cavab verir:

- Heç kim.

- Onda mərhəmətli olmağı məndən öyrən, - deyib Peyğəmbər (s.ə.) döyüşçünü buraxır.

Məhəmmədin (s.ə.) xasiyyəti idi ki, öz şəxsiyyətinə qarşı yönəlmış bəd əməlləri, söyüsləri, hətta zərbələri mərhəmətlə bağışlaşın və bacardıqca onları görməzliyə vursun. Onun əməlinə, Quranına və dövlətinə basqı çəkməyə çalışan hər kəsə qarşı isə dəmir qəddarlıqla barışmaz idi. Belə yerdə o, mərhəmət tanımırdı, tərsinə, gülərzə vaizdən rəhmsiz qisasçıya, inanca qarşı yönəlmış ən kirmiş kinayəni dəf etmək üçün hər cür hiylədən, ağlagələn hər vasitədən yarınan qana susamış bir qəddara çevrilirdi. Hər halda burada da gözləməyi, saf-çürük etməyi, əsl məqamdan yarınmağı bacarırdı. Həmin əsl məqam onun fikrinçə indi Bədr savaşından sonra yetişmişdi. İslama zahiri tapınışın arxasında yeni müsəlmanlarda hələ nə qədər cahillik yatırıldı. Mədinə əhalisinin az qala yarısını təşkil edən yəhudilər də yeni imana qəti qarışmaq istəmirdilər və çox şeydə özlərini Peyğəmbərdən (s.ə.) ağıllı hesab edirdilər, yəhudü gənclər Peyğəmbərə (s.ə.) kinayəli şer və qoşmalarla sataşmaqdan əl çəkmirdilər. Sataşma Mədinə yəhudilərinin nifrəti və gücü idi. Kinayəli şerlər, cəfəng sataşmalar və lağlağı nitqlər Peyğəmbərin (s.ə.) könlünü daha tez yaralayırdı, nəinki açıq mübarizə və etiraz. Peyğəmbər (s.ə.) şəxsi nədənlə bir çox insanlara nə işgəncə verdirir, nə də onları edam etdirirdi, onların əksəriyyəti şair

və məzhəkəci idi.

- Şairin tənəsi yağı nizəsindən daha ağrılı sançı, - Məhəmməd (s.ə.) boynuna alırdı, çünki onda humor duyğusu yox idi.

Şairlərə, laqlaçıçılara, yəhudilərə məzhəkəçilərinə, yaltaq və satqınlara qarşı indi Peyğəmbər (s.ə.) çox qədim, təsirli bir üsuldan – qisasdan, amansız və qəddar mübarizədən istifadə etməyi qərara aldı.

Həmişə olduğu kimi, Peyğəmbər (s.ə.) işə burda da ehtiyatlı girişdi, həmişəki kimi başlanğıc burda da sadə oldu və həmişə olduğu kimi, sadə başlanğıcın yerini sonralar böyük uğur tutdu.

Mədinə şəhərində Əsma adlı yəhudili şairə yaşayırıdı. Onun şerləri Peyğəmbərə (s.ə.) dağ çəkirdi. İlk zərbəni o bu şairəyə yönəltməliydi. Əsma köklü bir tayfadandı və özünün bütün güc və qüdrətinə baxmayaraq Peyğəmbər (s.ə.) qan qisasını oyatmağa ürək eləmirdi. Bu vaxt o özündən qabaq heç bir ərəbin ağılna gəlməyən bir şey kəsdi, sübut etməyə çalışdı ki, islamın bağları hər cür qan bağlarından güclüdür. Əsmanın yeni dövlətə tapılmış yeganə bir qan qohumu vardı. O, Ümeyr adlı kor qoca idi. Nə döyüşə, nə danışa bilən bu qoca indi Peyğəmbərə (s.ə.) böyük bir qulluq göstərməliydi. Peyğəmbərin (s.ə.) sözünə qoca əməl etdi. Gedib öz qan qohumunu öldürdü. Ancaq insanın qohumu tərəfindən öldürülməsi Şərqdə intiqam tələb etmədiyinə görə Məhəmməd (s.ə.) məqsədinə çatdı, qan qisasından ötüşdü və düşmənindən xilas oldu. Gecə qətlindən xəbər tutanda Peyğəmbər (s.ə.) arxayıñ-arxayıñ dilləndi:

- Buna görə heç iki keçi də buynuzlaşmaya-

caq.

Mədinə qisas alanına çevrildi. Qan bağlarının, dost peymanlarının hamısı qırıldı. Qisasını almağa heç kimin ürək etmədiyi insanlar öldürdü. Heç kəs qisasa qarşı çıxmaq barədə düşünmürdü, çünki Peyğəmbər (s.ə.) indi Allah dövləti qurmaqdı idi. Peyğəmbər (s.ə.) heç vaxt seçimsiz hökm verməmişdi. Onun zərbəsi amansız idi, fəqət yalnız suçlulara dəyirdi.

Peyğəmbərin (s.ə.) yəhudü şair Kəb ibn Ələş-rəfə olan qisası adla tanınır. Kəb kübar soydan idi, yüksək biliyə və böyük istedadı malikdi. Bu istedadını o, küfrün xidmətinə vermişdi. Məkkə-yə getmiş, Bədr ətrafında həlak olan bütçülərin şərəfinə orda şerlər söyləmişdi, sonra yenidən Mədinəyə qayıtmış və şəhid müsəlmanları lağa qoymuşdu. Məhəmməd (s.ə.) bütün canilər içərisində islama qarşı bütçülər tərəfində vuruşan bu yəhudü kimi heç kəsə nifrət etmirdi.

- Bütçülər üçün mübarizə aparan yəhudü bütçülərdən də pisdir, - o deyirdi.

Və o, cəsur bir döyüşçüyü Kəbi öldürmək tapşırığı verdi. Amma Kəb ehtiyatlı idi. O, iri, möhtəşəm yəhudü qəsrində oturmuşdu və oranı tərk etmək niyyətində deyildi. Bu zaman döyüşçü hiyləyə əl atdı.

- Mən də bu gündən peyğəmbərin düşməniyəm, - söylədi, - çünki o mənim payıma düşənə xilaf çıxıb.

Və o, Kəbə təklif etdi ki, Məhəmmədi (s.ə.) öldürsünlər. Gecə bir neçə dostu ilə Kəbin yanına gəldi ki, qəsdi müzakirə etsinlər. Otağa daxil olub dedi:

- Bu cür ətir saçan sənin saçındır?
- Hə, - Kəb cavab verdi, - arvadım indicə yağılayıb.
- Qoy yaxından iyələyim, - döyüşçü dedi.

Və Kəb inamla düşməninə doğru əyildi. Həmin an onun boynu vuruldu. Bu, Allah dövlətində vətənə xəyanətin ilk icra edilmiş cəzası oldu.

Təsadüfi deyildi ki, bu dövrün əksər cəzaları, qətlləri və qisas aktları yəhudilərə qarşı yönəlmışdı. Peyğəmbər (s.ə.) və Mədinənin üç yəhudü tayfası arasındaki münasibətlər ağır-ağır, amma dönmədən pisləşirdi. Getdikcə aydınlaşırkı ki, Allah respublikasında yəhudilərə yer yoxdur. Yəhudilər qədimdən Mədinənin sakinləri idi, onların adı Məhəmmədin (s.ə.) anayasasının altında yazılmışdı, onlar vergi ödəməli idilər və buna görə də imanlılar tərəfindən himayə olunurdular. Məhəmməd (s.ə.) həmişə ümid etmişdi ki, özünün inancı ilə çulğaşan şey yazı xalqını dinə döndərə biləcək. Bu ümid günü-gündən itirdi.

Fəqət yəhudilər yeni münasibətlərə boyun əyməyə hazır idilər, lakin özlərinin köhnə inamından bir qınnaq da çəkilmirdilər. Onlar bütçülərin amansız peyğəmbərinə üstdən aşağı baxırdılar və Talmud dialektikasında bişib-yetkinləşdiklərindən Peyğəmbərin (s.ə.) arqumentlərini çətinlik çəkmədən alt-üst edirdilər. Onu bütünlükdə məsxərəyə qoyurdular, zira ən qədim haqqın daşıyıcıları kimi özlərini bu yeni imandan, yeni peyğəmbərdən, bütün cahil ərəb xalqından bir qüllə bilikli və ağıllı sayırdılar. Peyğəmbər (s.ə.) bu təkəbbür və rişxəndə dözə bilmirdi. O, qabaqcadan görürdü ki, müharibə olacağı təqdirdə güclü yəhudü tayfları yeni dövlət üçün dəhşətli bir qorxuya çevrilə

bilər. Artıq indi ayrı-ayrı yəhudilər yağı Məkkə ilə ilgi qurmuşdular, elə indinin özündə açıq-aşkar bildirirdilər ki, Məhəmməd, olsa-olsa, bütçülərin peyğəmbəridir.

Onlar hətta sübut edirdilər ki, lazım gələrsə, onlar da ərəblər kimi öz sıralarından bayılan xülyacı çıxara bilərlər. Bir gün onlar Peyğəmbərin (s.ə.) yanına İbn Səcəd adlı bir yəhudi oğlan gəttirdilər. Həmin oğlan əsməcə içində qovruldu, çox asanlıqla Peyğəmbərin (s.ə.) düşüncələrini oxudu, ondan tələb etdi ki, onun, İbn Səcədin Allahın rəsulu olduğunu tanısın. Məhəmməd (s.ə.) oğlanı cinli, şeytan adlandırdı, amma eyni zamanda yəhudilərin bu şahmat gedişindən başa düşdü ki, onlar Peyğəmbərin (s.ə.) təlimi üçün mənəvi tərəfdən də gözlənilməz təhlükə törədə bilərlər. Ona görə də ayrı-ayrı şəxslərə yönəldilmiş qisası ümumi qisasa çevirməyi və bununla da son olaraq hər üç yəhudi tayfasını Mədinədən yerli-dibli uzaqlaşdırımıqi qərara aldı.

Burada da işə o çox ehtiyatla girişdi. Gələcək fəaliyyətə müəyyən rəng vermek üçün əvvəlcə nəzəri özül hazırlanmalı idi.

- **Allah tərəfindən göndərilmiş peyğəmbərlərə qarşı çıxmaq yəhudilərin taleyidir (5,74)¹,**
- Peyğəmbər (s.ə.) bir dəfə belə buyurdu.

Bu onun ərəblərlə yəhudilər arasında çəkdiyi görünən ilk ayrılıq xətti idi.

Sonra digər daha önəmli addımlar geldi. Peyğəmbər (s.ə.) özünün yəhudi kəkilini dəyişdirdi, ağıllı və bilikli ravvinlərlə mübahisələrə son qoy-

¹ Azərbaycan dilinə tərcümədə 64-cü Ayənin məzmununa uyğun gəlir.

du, əvvəllər yəhudilərin orucluğu ilə üst-üstə düzən orucluğun zamanını dəyişirdi, onu başqa vaxta keçirdi. Nəhayət o, müsəlmani indiyə qədər yəhudilərlə bağlayan ən vacib buyruğu dəyişirdi. Qibləni, harada yaşamasından asılı olmayaraq bütün imanlıları bir istiqamətdə birləşdirməli olan ibadət səmtini başqa yerə çevirdi. İndiyə qədər müqəddəs Qüds şəhəri qiblə olmuşdu, bundan sonra isə Məkkə oldu. Bu addım özünün ani təc-rubi-siyasi əhəmiyyətindən başqa, həm də islamda vacib dini-psixoloji inkişaf fazası oldu. İndiyə qədər islama yəhudü-xristian təriqəti kimi baxa bilərdilər. Bu addımla o müstəqilləşdi, öz ilkin dəstirlərindən köklü şəkildə qopdu. Gündəlik siyasətin ani tələblərindən irəli gələn qiblədəyişmə çox dərinmənalı, simvolik bir hərəkətə çevrildi. Özü də istəmədən Məhəmməd (s.ə.) bununla yəni, müstəqil bir dünya dini yaratdı.

Yalnız bu ehtiyatlı, ağır-ağır təsir edən hazırlılardan sonra Peyğəmbər (s.ə.) **bütün peyğəmbərləri inkar edən xalqa** qarşı açıq mübarizəyə başladı. Mədinədə üç yəhudü tayfası yaşayırıdı. Hər üçü zəngin və vüqarlı idi və önəmlisi də bu idi ki, onlar bir-birilərinə düşmən kəsilmişdilər. Məhəmməd (s.ə.) bilirdi ki, onlar bir-birilərini müdafiə etməyəcəklər, odur ki, bu tayfaların ən zəifisi, ən əhəmiyyətsizi Bənu Kaynuka ilə başlamığı qərara aldı.

Bənu Kaynuka tayfası o qədər də böyük deyildi. O, döyüşə ən çoxu 700 adam çıxara bilərdi. Başlıca olaraq yaraq ustaları idilər, nə əkin sahələri, nə də xurma ağacları vardı. Lakin silahdan, qızıldan və digər metallardan zəngin idilər. Şəhərin tən ortasında, bazar meydanının dörd ətrafında saysız-hesabsız qəsrlərdə yaşayırıdlar.

Savaş üçün səbəb asan tapıldı. Südsatan müsəlman bir qız günlərin birində bazara gedib südünü satırdı. Bu vaxt bir nəfər yəhudi zərgər kırmışcə ona yaxınlaşış qız hiss eləmədən məzə üçün onun paltarını oturacağa bağladı. Beş-altı cav-an-cuvan qızı dövrəyə alıb gözəlliyini mədh etdi. Amma qız onlara məhəl qoymadı. O, kirmiçcə bazarda oturub südünü satdı. Alverini qurtarıb ayağa qalxmaq istəyəndə paltar sıvrilib onun əynindən çıxdı və bu, böyük əyləncəyə səbəb oldu. Əslində bu cür zarafatlar o vaxt cahil Ərəbistanda tez-tez təkrarlanırdı. Amma həmin an təsadüfən gənc bir müsəlman bazarın içi ilə gedirdi və o, imandaşına edilən belə rüsvayçılığı görüb qılınca əl atdı və yəhudi zərgəri öldürdü. Bundan sonra böyük qalmaqal qopdu ki, onun nəticəsində də həmin gənc müsəlman öldürüldü.

Qətl xəbəri şəhərə yayılında Peyğəmbər (s.ə.), belə hallar üçün özünün təyin etdiyi kimi, Bənu Kaynuka tayfasına qanpulu ödətdirmədi, əksinə, bütün müsəlman kişilərini yarağa səslədi. Bənu Kaynuka tayfası da silaha cumdu, lakin onlar yaraqçıdan daha çox yaraq ustaları olduqlarına görə öz qəsrərinə qıṣılmağa üstünlük verdilər. Mədinənin tən ortasında mühasirə başladı. Məhəmməd (s.ə.) kaynukalardan islama keçməyi tələb etdi. Kaynukalar boyun qaçırdılar. Mühasirə onbeş gün çəkdi və azuqələri tükənmış kaynukalar özlərini qalibin rəhminə, yaxud qəzəbinə təslim etdilər. Məhəmməd (s.ə.) isə Allahın qəzəbinin kaynukalara tuşlanması kəsdirmişdi. Ona görə də onlarla müharibə qanunları ilə rəftar olunmalıydı. Beləliklə, kişilər ölümə, qadınlar və uşaqlar isə köləliyə məhkum oldular.

Münafiqlərin qüdrətli başçısı İbn Übeyin və

kaynukalarla dostlaşmış qüreyş Əbdəddinin sonsuz xahişləri Peyğəmbərin (s.ə.) ürəyini yumşaltdı. Kaynukalar baş götürüb gedə bilərdilər. Onların mal-mülkü, qızılları və dəyərli yaraqları isə qalibin ixtiyarına keçdi. Qarət imanlılara paylandı.

Bu, yəhudilərin Mədinə əhlinin yarıdan çoxunu təşkil etməsinə baxmayaraq soydaşlarının heç birinin tərəf çıxmadığı Bənu Kaynuka tayfasının sonu oldu.

Müsəlmanlar arasında bölünən qarət onları zənginləşdirdi və eyni zamanda onlara yeni, görünməmiş imkanlar açdı. Kaynuka tayfasından başqa Mədinədə daha xeyli yəhudü vardı. Bu, münafiqlərin bir çoxunu Peyğəmbərə (s.ə.) indiyə-qədərkindən daha çox bağladı.

Məhəmməd (s.ə.) vaxt qazandı. Onun imanlılara vəd etdiyi qarət döyüşkən əməllərin mükafatı olmalıdır. Allah dövləti döyüşdə əldə edilməli idi. Məhəmməd (s.ə.) öz döyüşçülərini birucdan səhraya göndərirdi. Bədəvilərlə kiçik mühəribələr, dostcasına bağlanan müqavilələr, yad tayfalar içində aparılan moizələr vaxtı doldururdu. Onun döyüşkən basqısının mənası isə həmişə qarət olaraq qalırdı və zəngin karvanların talanması sevimli peşəyə çevrilmişdi. Səhranın zəngin karvanları hələ də qüreyşilərə məxsus olduğundan Məkkə ilə Peyğəmbərin (s.ə.) şəhəri arasındaki yeni toqquşma qaćınmaz idi.

624-cü ilin noyabr ayında Məhəmməd (s.ə.) özünün götürmə oğlu Zeydi 100 döyüşçü ilə səhraya göndərdi ki, karvana hücum çəkib qarət əldə etsin. Bu dəfə Zeydə böyük bir uğur nəsib oldu. Məkkənin yaxınlığındakı Karada ətrafında o, qü-

reyşilərin böyük payız karvanına hücum çəkdi. Tacirlər qaçdilar və bütün karvan müsəlmanların əlinə keçdi. Bu əzəmətli bir başarı idi. 600 min mark dəyərində olan qızıl və gümüş möminlərin əlinə keçdi və Peyğəmbər (s.ə.) qarətin beşdəbirini dövlət xəzinəsinə alandan sonra qalanlar möminlər arasında bölüşdü.

Bundan sonra Peyğəmbərin (s.ə.) şan-şöhrəti səhra tayfaları arasında ölçülməz dərəcədə artdı. Əvvəlcə qorxdular ki, qisasla alışib yanan Məkkə bütünlükə Mədinənin darvazaları önünə axışacaq. Lakin aylar bir-birinin ardınca ötüb-keçdi və Kəəbə istiqamətindən heç bir tərpəniş olmadı. Belə çıxdı ki, məkkəlilərin karvanlarını arxayınca talan etmək olar.

Qarətdən 5 ay keçəndən sonra qərib bir süvari Mədinənin küçələri ilə at sürüb Peyğəmbərin (s.ə.) hüzuruna aparılmasını xahiş etdi. Bu onun əmisi Abbasın, haşimilər tayfasının başçısının elçisi idi. Məkkədə Zəmzəmə hakim olan bu hiyləgər bankir hər ehtimala qarşı özünə əminlik axtarırdı və tədricən şan-şöhrətə çatmış qardaşı oğluna vacib bir xəbər göndərmişdi:

«Üç min döyüşkən məkkəli ilə Əbu Süfyan Mədinəyə yola çıxb».

Böyük qarətin cavabında böyük intiqam olmalıdır idi.

QÜREYŞİLƏRİN İNTİQAMI

*Doğulmaq istəyən kəs
bir dünya dağıtmalıdır.*

Herman Hesse¹

Bədr savaşından bu yana Məkkədə nələr baş vermişdi? Bədr savaşının xəbəri Məkkədə böyük şəşqinliq doğurmuşdu. Doğrudur, karvan xilas olmuşdu, fəqət şərəf ümidsizcəsinə itirilmişdi. Ən kübar qüreyşilər döyüşdə həlak olmuşdular, az qala hər bankir ailədə iki əzizini ağlamışdı və hamı ticarətin geriləməsindən qorxurdu. Lakin qüreyşilər cəsarətlərini itirməmişdilər, sinələrinə döyürdülər və pul kisələrinin ağızını açıb Mədinəyə göndərilən cəza ekspedisiyasını maliyyələşdirtilər. Əbu Cəhlin ölümündən sonra indi Əbu Süfyan Məkkə şəhərinin yeganə başçısı idi. O, sayılıan, kübar və zəngin bir tacir idi. Lakin onda sərkərdə keyfiyyəti çatmırıldı. Pulla hökmranlıq etməyə öyrəşmişdi, ona görə də Peyğəmbərin (s.ə.) hakimiyyətini pulla yixa biləcəyini düşünürdü. O, şairlər tutub onları səhraya göndərdi ki, şerlərin köməyi ilə bədəvi tayfalarını Mədinəyə qarşı hücumra ruhlandırsınlar. Səhra şeyxlərinə pul paylayırdı ki, onlar Peyğəmbərə (s.ə.) hücum çəksinlər. Əslində isə sakitcə öz adı işini sürdürdü. Qüreyşilərin intiqamını almaq belə halda

¹ **Herman Hesse** – (1877-1962). Görkəmlı alman yazıçısı, Nobel mükafatı laureati. Əsərlərindən hekayələri və «Knulp» povesti Çərkəz Qurbanlı, «Yalquzaq» romanı Viliyat Hacıyev tərəfindən Azərbaycan dilinə tərcümə olunub çapdan çıxmışdır.

bəlkə bir neçə il çəkərdi, əgər iki amil bu işi tələsdirməsəydi. Özü də onlardan biri fərdi, digəri isə ictimai. Fərdi amil Əbu Süfyanın arvadı Hind idi. Hind sayılan, enerjili və amacli idi. O, Peyğəmbərə (s.ə.) üst-üstə bütün məkkəlilərdən çox nifrət edirdi. Və buna yetərinçə səbəbi vardi. Çünkü atası və iki qardaşı Bədr savaşında ölmüşdü. Hind ara vermədən Mədinəyə qarşı döyüşə qızışdırırıldı. Arvadının cilovsuz enerjisi olmasayı, Əbu Süfyan, güman ki, heç vaxt böyük yürüşə ürək etməzdi. İctimai amil Karada ətrafında karvanların çapılması idi. Burada təkcə qüreyşilərin şərəfinə yox, həm də onların pul kisəsinə bərk toxunmuşdular. Bircə zərbə ilə şimal istiqamətinə ticarət kəsilmişdi. Daha heç kəs səhraya karvan göndərməyə cürət etmirdi. Karvan ticarəti olmadan da Məkkənin varlığını düşünmək mümkün deyildi. Deməli, burda var gücü ilə girişmək lazımdı. Məkkənin var-dövləti və bununla birlikdə şəhərin varlığı oyuna qoyulmuşdu. Əbu Süfyan həmişəki kimi ağır-agır, fəqət diqqətlə hazırlaşaraq hərəkət edirdi. 625-ci ilin 21 martında onun üçminlik qoşunu Mədinənin darvazaları önündə dayandı. 700 kişi sinəbənd və dəbilqə ilə yaraqlanmışdı. Açıq-aşkar görünürdü ki, qüreyşilər ölüm-dirim savaşına hazırlırlar.

Məhəmməd (s.ə.) başa düşürdü ki, qarşıda olum-ölüm savaşı durur. O bu döyüşə hazırlaşmağın yolunu da, güman ki, bilirdi. Məscidin həyətində öz döyüşülərinin ən yaxşılарını biryerə yığıb savaşın planını onlara başa saldı. Bu planı o, bir röya donuna geydirdi.

- *Mən əynimdə keçilməz bir sinəbənd gör-düm. Qılıncım isə dəstəyindən sinmişdi. Buna baxmayaraq qoçu öldürmək mənə müyəssər ol-*

du.

- Yuxunun mənası nədir? – Möminlər soruşdular.

- *Şəhərdə qalmalıyuq*, - Peyğəmbər (s.ə.) cavab verdi. - *O bizim zirehimizdir, onda biz pis silahlansaq da, düsməni əzə bilərik.*

Və o, Mədinənin qəsrlərində, dar küçələrində və evlərində müdafiə planını döyüşçülərinə əyani şəkildə nümayiş etdirdi. Bu plan aydın idi. Yaxşı hazırlanmış mühasirə Ərəbistanda mühasirədə olanlar üçün həmişə uğurlu keçmişdi.

Yengi və ugura alışmış imanlılara bu plan heç cür yaraşmırı.

- Niyə biz əkinlərimizi viranə qoydurmalıyıq?
- Onlar soruştular. - Niyə biz kişilərə yaraşlığı kimi yağı qarşısına çıxmamalıyıq? Məgər Allah bizim yarağımızı qorumurmu?

Və möminlərin coşqunluğu elə yüksək idi ki, Peyğəmbər (s.ə.) təslim olub namazını qıldı, döyüş zirehini geyinib Mədinənin böyük meydanında öz qoşununun paradını qəbul etdi. Bu vaxt gördü ki, şəhərin yəhudiləri müdafiəyə yaraqlanıblar.

- Yəhudiləri həmin an qoşundan çıxarıın, - dedi, - onların savaşımıza ehtiyacımız yoxdur.

Qalanlarla isə - bunlar min nəfərə yaxın idi - bir neçə dəvə və iki atla o, axşamüstü Ühüd dağına, qüreyşilərin qabağına yeridi. Fəqət möminlər qüreyşilərin azman gücünü gördükdə dilləndilər:

- Allahın Rəsulu (s.ə.) haqlıdır, şəhərin içində müdafiə olunsaq, yaxşıdır.

Bu vaxt Məhəmməd (s.ə.) yerindən qalxıb bu-

yurdu:

*- Allahın Rəsulu zirehini döyüşə geyibsə, onu
bir daha əynindən çıxaran deyil!*

Və o üç döyüş bayrağı götürüb onları qoşunun üç dəstəsinin arasında payladı. Dan yeri ağaranda münafiqlərin başçısı Abdulla ibn Übey etiraza qalxdı, onunla da üçüz münafiq və şəkkak; İbn Übey dedi:

- Peyğəmbər həddi-bülüga çatmamış uşaqların sözünə baxdı; biz onun arxasında gedə bilmərik.

Və onlar qoşunu tərk edib Mədinəyə döndülər. Yalnız yeddiyüz sadiq məsləkdaş Peyğəmbərin (s.ə.) yanında qaldı və döyüşə sinə gərmək istədiyini bildirdi. Peyğəmbər (s.ə.) üzünü münafiqlərə tutub səsləndi:

- Qorxu heç kimi ölümdən qorumur.

Ertəsi gün səhər tezdən üç min məkkəli yeddiyüz möminlə üz-üzə gəldi. Məkkə qoşunu bu dəfə də başıpozuq və intizamsız idi. Bunun əvəzində döyüş hazırlığını yüksəltmək üçün onlar zənənən Hindi və qüreyşilərin digər kübar qadınlarını özləri ilə götürmüştülər. Qadınlar intiqama çağrırlılar və kişilərdən daha çox qana susamışdır. Arvadlarının gözü önündə də məkkəlilər rüsvay olmaq istəmirdilər. Bütün yol boyu, Ühud ətrafinnda və bütün günü qadınlar qədim gələnəyə görə improvizləşmiş mahnilər oxuyurdular ki, onların da mənası təqribən belə idi: Əgər siz bu dəfə də şərəf meydanından qaçsanız, heç vaxt bir daha bizim yanımızda yer tapmayacaqsanız. Amma bu hədə, nə qədər acı da olsa, döyüşün taleyini həll etmədi.

Tamam təsadüfən, heç özü də bu barədə bir

şey düşünmədən, Əbu Süfyan gənc məkkəli kübar Xalid ibn əl-Validi süvari dəstələrinə başçı təyin etdi. Və məlum oldu ki, indiyə qədər heç kəsin ağlına gəlməsə də, həmin bu Xalid dahi bir sərkərdə imiş. Ühüd onun ilk döyüşü oldu, sonralar onun süvariləri Suriyanı, İranı, Kiçik Asiyani islama tabe etdirdi. Xalid İslamin Muradı oldu, Məhəmməd (s.ə.) onun qədir-qiyamətini bildi, cünki Ühüd savaşında onun döyüş bacarığını can ağrısı ilə görməyə imkan tapmışdı.

Həmişə olduğu kimi, döyüş hərbə-zorba ilə başladı. Bundan sonra imanlıların hücumu geldi. Və məkkəlilər qadınların ruhlandırıcı çağırışlarına baxmayaraq başıpozuq, intizamsız halda geriyə qaçdırılar. Müsəlmanlar düşmənin düşərgəsinə çatdırılar və bununla döyüşü sona yetmiş hesab etdilər. Qarətin üstünə tökülüb talana başladılar. Bu vaxt gözlənilməz bir iş baş verdi. Xalid ibn əl-Valid göstərdi ki, o anadangəlmə döyüşçüdür. Süvarilərin qalıqlarını biryerə yiğdi, qarətçilərə hücum çəkdi və bir zərbə ilə döyüşün taleyini həll etdi. Əlbəyaxa döyüş başladı, müsəlmanlar geri sıxışdırıldı. Az keçməmiş Peyğəmbərin (s.ə.) çadırı önungündəki yüksəklikdə döyüşürdülər. Müsəlmanlar savaşı uduzmuşdular. Fəqət yalnız indi səvəsal tərbiyənin sonucları özünü göstərdi. Möminlər bütün əreblərin indiyə qədər etdiyi kimi, döyüşü uduzarkən bir-birilərindən aralanıb qaçışmadılar. Onlar dözüm gətirdilər, büdrəyib geri çəkilmədlər. Peyğəmbərin (s.ə.) çadırı önungdə igidsəl bir müdafiə başladı. Peyğəmbərin (s.ə.) bayraqdarı ona Mədinəyə yol açmış məşhur Müseib ibn Ümeyr idi. İndi o, möminlərin ön sıralarında döyüşürdü. Məkkəlilərdən kimsə onun sağ əlini üzdü. Bu vaxt o, bayraqı sol əlinə götürdü. Onun bu əli də qılıncınib üzüləndən sonra bayraqı, yağı

nizəsi onu deşib keçənə və özü yerə çökənə qədər qolunun kötüyü ilə sinəsinə sıxdı. Peyğəmbərin (s.ə.) əmisi Həmzə də düşmən nizəsinin qurbanı oldu. Hətta öz oğullarının ölümünü gözləri ilə görən müsəlman qadın da döyüşə atıldı. Peyğəmbər (s.ə.) özü də iman yolunda öz qanını bu döyüşə qatdı. Düşmən oxu onun dodağını yaralayıb qabaq dişinin birini saldı. Sərrast tuşlanmış bir daş onun üzünü yaraladı. Bu, məkkəlilərin birmənalı qələbəsi idi və Məhəmməd (s.ə.) öz ordusunun qalıqları ilə geri çekildi. İnam işi açıq-aşkar uduzulmuşdu.

Bu vaxt möcüzə baş verdi. Qalib ordu ilə düşmənin arxasında düşmək, Mədinəyə qədər soxulmaq və bir zərbə ilə İslami əbədi məhv etmək əvəzinə, Əbu Süfyan Ühüd dağında qaldı. O bir anlığa öz vəzifəsini bitmiş hesab etdi. Bədr ölüərinin qisası alınmışdı. Yarağın zəfərini dövlət siyasəti baxımından tamamlamaq kübar məkkəlinin ağlına gəlmədi. Ərəb ənənəsinə görə o öz qələbəsi ilə öyünmək üçün qanlı nizəsini tovlaya-tovlaya düşmənin arxasında çapdı. Döyüş meydanında keçmiş dostu Ömərə rast gəldi. Hər ikisi bir-birini yamanladı. Ancaq döyüş sona yetdiyinə görə heç biri silaha əl atmadi. Yamanlanmanın sonunda Əbu Süfyan bəyan etdi ki, qələbəni tamamlamaq üçün bir ildən sonra yenidən qayıdacaq.

Ühudün qanlı gündüzü beləcə sona yetdi. Məkkəli qadınlar goreşən xılı kimi müsəlman cəsədlərinin üstünə töküldü. Şərqsayağı qələbə məstliyi başladı. Cəsədlərin dodaqları, qulaqları, burunları, cinsi orqanları kəsilib götürüldü. Əbu Süfyanın arvadı Hind hətta Həmzənin qara ciyərinə çıxarıb şəşqin məkkəlilərin gözü qabağında çeynədi. Sonra o, Ühüd dağına qalxıb qaranlığa

qıyya çəkdi:

- Bədr gününün əvəzini sizə qaytardıq. Atamın, qardaşımın və oğlumun dərdinə dözə bilmirdim. İndi ürəyimə sərin su çilədim. Qara ciyərini dartıb sinəsindən qoparanda Həmzə mənim qəlbimə məlhəm qoydu.

Məkkəlilərin qələbəsi ərəb anlayışında tamamlandıqına görə sonrakı qisasa yer qalmamışdı. Bununla belə, qüreyşilərin qoşunu geriyə üz tutanda Məhəmmədin (s.ə.) heyrətinin hüdudu olmadı. İslam, Allah dövləti təhlükədən sovuşmuşdu. O hətta döyüş meydanına hakim idi. Döyüşçülər yorğun-arğın geri Mədinəyə qayıtdılar.

Ertəsi gün isə, yaralara baxmayaraq, Peyğəmbər (s.ə.) atını minib bir neçə dostu ilə səhraya çapdı. Bu, nümayiş idi, göstərmək isteyirdi ki, döyüşü uduzmayıb.

Ancaq Ühud məglubiyyət idi və məglubiyyət olaraq qalırıldı, məglubiyyətin digər nəticələri də özünü göstərməliydi. Səhranın indiyə qədər Məhəmmədə (s.ə.) bel bağlayan qonşu tayfaları üssyana qalxışdırılar. Səhra vadilərində Peyğəmbərin (s.ə.) nümayəndələrini öldürdülər. Ümumi üsyən qorxusuvardı. Yalnız mühacirlərin və ənsarların Peyğəmbərə (s.ə.) inamı laxlamamışdı. Açıq göründü ki, Ühud döyüşü Peyğəmbərin (s.ə.) iradəsi əleyhinə olmuşdu. Onun planına əməl edilsəydi, şəhərdən çıxılmamasayıdı, müsəlmanlara bu məglubiyyət üz verməzdi. Əgər büt pərəst sürüsü kimi qarətin üstünə tökülmüşməsəydir, hətta döyüş meydanında da məglubiyyətdən qaçmaq olardı. Ona görə də Allaha və Onun Peyğəmbərinə (s.ə.) heç cür irad tutmaq olmazdı.

Yəhudi və münafiqlər düşərgəsində isə əhval-

ruhiyyə başqa idi. Bunlar intiqam saatının yetişdiyini güman edirdilər. Qüdrətli tayfalardan olan Bənu Nadir və Abdulla ibn Übey arasında çox gizli danışqlar başladı. Qəsd tam gedışində idi. Məqsəd Peyğəmbəri (s.ə.) qətlə yetirmək və mü hacirləri qovmaq idi. Bu işdə Abdulla iki min adamlı inamlılara qarşı çıxacağını yəhudilərə vəd etmişdi.

Plan pozuldu. Məhəmməd (s.ə.) sui-qəsddən xəbər tutdu və başqalarının timsalında dərs verməyi kəsdirdi. Yeni dövlətin başçısı kimi qərar verdi ki, bənunadirlər durmadan ölkəni tərk etsinlər. Təbii ki, yəhudilər boyun qaçırdılar və bənu kaynukalar kimi öz qəsrlərinə, Zəhra qalasına qapandılar. Onlar eyni zamanda Abdullaya və Mədinənin digər yəhudü tayfasına, bənuqüreyzalara elçi göndərdilər, onların hər ikisindən kömək və himayə dilədilər. Onlar isə təhlükə anında birləşib Peyğəmbərə (s.ə.) qarşı çıxmada yenə öz bacarıqsızlıqlarını göstərdilər. Qüreyzalar və münafiqlər sixışdırılanların təkliflərini qəbul etmədilər, heç bir danışığa getmək istəmədilər. Abdulla özünün iki min adamını biryerə yiğana qədər Məhəmməd (s.ə.) qəsri mühəsirəyə aldı. Burda ona yeni bir qələbə əta edildi. Nadir tayfasının döyüşkən olmadığı üzə çıxdı. Onlar tezliklə təslim oldular. Mühəsirə yalnız səkkiz gün çəkdi ki, burada da bir ox belə, atılmadı. Həyatlarını və atalarının dinini qorumaq xatirinə yəhudilər Mədinə şəhərini tərk etdilər və ömürlük səhralara düşdülər. Həyatlarının qiyməti çox baha başa gəldi. Sərvətləri, iri xurma bağları, əkin sahələri, böyük bir tayfanın bütün var-dövləti qaliblərin əlinə keçdi. Bənunadirlər yalnız quru canlarını və atalarının qədim inamlarını sürgünlüyə götürə bildilər. Peyğəmbər (s.ə.) onlara şans verdi. Peyğəmbərin

(s.ə.) dinini qəbul etməyə hazır olanlar bütün vər-dövləti ilə şərafət içində şəhərdə qala bilərdi. Fə-qət yəhudilər talelərinə boyun əydilər və Pey-ğəmbərin (s.ə.) təklifindən yarınmadılar.

Deməyə dəyər ki, Bənu Nadir kimi həddən artıq zəngin tayfadan vur-tut ikicə adam dinini dəyişdirməyə qərar verdi. Peyğəmbər (s.ə.) onları yetərincə mükafatlandırdı. Qovqunların sərvəti ən mömin və ən kasib mühacirlərə paylandı.

Qanlı Ühud məğlubiyyətinin yerini Məhəmməd (s.ə.) beləcə doldurdu, öz ardıcıllarını beləcə mükafatlandırdı və Allahın və Onun Rəsulunun (s.ə.) qüdrətinə inanmaq istəməyənlərin hamısını şəhərdən çıxartdı.

Və bir vaxtlar yəhudilərin üç böyük və köklü tayfasından indi Mədinədə vur-tut biri yaşayırıdı, bənuqüreyzalar, tam qorxu və dəhşət içində, dinin və var-dövlətinin üstündə əsə-əsə.

Amma tezliklə onların da vaxtı çatmalıdırı.

PEYĞƏMBƏR HÖKMRANLIQ EDİR

Dünyada ən yaxşı şey əmrdir.

Burte¹

Zaman keçdikcə Mədinədə həyat özünəxas formalar kəsb edirdi. Kiçik, anarxist səhra respublikasından, az qala bir gecənin içində, despotik idarə olunan vahid bir dövlət quruldu. Ühud məğlubiyyəti öz ziyanlı təsirini uzun müddətə göstərmədi. Məhəmməd (s.ə.) hakimiyyətin cilovunu əlində bərk-bərk saxladı. Daxili düşmənlərin sayı getdikcə azalır, möminlərin hakimiyyəti getdikcə boy verirdi.

Yaraqlı döyüşçülər Mədinənin küçələrini doldurmuşdu. Onlar cahil bədəvilərin köçəri tayfalar üzərindəki qələbələrindən danişır, döyüşlərdən gətirdikləri zəngin qarətdən, səhrada yaydıqları qorxudan və onlara şan-şöhrət və zəfər bəxş edən Allahın sonsuz qüdrətindən söhbət salırdılar. Peyğəmbər Şəhərinə indi möminlik və qarət hərisliyi hakim kəsilmişdi. Xurmaliqların və geniş zəmilərin ağuşundakı Mədinə onlarındakı idi və islamın sərvəti günü-gündən artırdı. Bir vaxtlar həzrəklərin və əfslərin yetərli barbar yəhudi tayfaları ilə sonsuz düşmənciliklərə duruş gətirmədikləri yerde indi Peyğəmbərin (s.ə.) əyilməz iradəsi ilə dəmir intizam, dinclik və rifah hökm sürürdü.

Peyğəmbər (s.ə.), şəhəri zəfər çələnginin məstində qoymadı. O yenə də döyüşçüləri topladı, yenə də çöllərə qarət yürüşləri göndərdi. Hərdən özü də zirehini əyninə geyindi, Peyğəmbərin

¹ **Burte** – Herman Burte (15.02.1879-21.03.1960), alman yazıçısı, şairi və dramaturqu.

(s.ə.) bayrağını dalgalandırıb haqq olan inamı qılcınc və sözlə yaymaq, özü və möminlər üçün qarət əldə etmək məqsədilə səhralara at çapdı.

Məhəmmədin (s.ə.) qüdrəti sonsuz idi. Ərəblər arasında ilk insan idi ki, sözünün gücü ilə qan qohumluğunun bağlarını sindirmaq kimi böyük bir iş görmüşdü. Haçansa, elə lap bir neçə il öncə Məhəmməd (s.ə.) qohumu öz umuduna buraxana qədər hər fədanı öz üzərinə götürmiş haşimilərin yenilməz soy düşüncəsi sayəsində sağ qalmışdı. İndi o, qan qohumluğunun bağlarını qırıb atdı. Tayfa Allah sözündən yüksəkdə durardısa, islam iqtidar ola bilməzdi. Yabançı döyüşkən tayfalarда, uzaq oazislərdə, böyük çölün hər yerində indi Peyğəmbərin (s.ə.) ayrı-ayrı təəssübçüləri yaşayındı. Bəziləri öz inamını gizlədirdi, Peyğəmbər (s.ə.) buna da icazə verirdi. Zira Peyğəmbərə (s.ə.) inanmağa başlayan kəs şeyxin hakimiyyətinə boyun əymirdi, tayfa ağsaqqaları xalqın taleyi barədə məşvərətə oturanda o, rişxəndlə gülməyi bacarırdı, çünki indi tayfanın qədim haqqından daha böyük bir haqqə xidmət edirdi.

Məhəmməd (s.ə.) insanlardan yapışmağın və onları vadər etməyin yolunu bilirdi. Kim ona inanırdısa, ona xidmət etməliydi və kim ona xidmət edirdisə, ataların qanunundan, tayfanın qanunundan əl çəkməliydi. Məhəmməd (s.ə.) getdikcə beləcə gizli bir təşkilat yaratdı ki, o da bütün Ərəbistan çöllərinə yayıldı. Bunlar hakimiyyətin yalnız damlaları idilər ki, onları da o, sonralar ərəb tayfalarının böyük ümmanına qatmayıdı. Öz gizli ittifaqının bütün tayfalar arasına səpələnmiş üzvlərindən o, çöllərdə baş verənlərdən xəbər tuturdu, düşmənin niyyətindən hali olurdu, karvanların hansı yolla gedəcəyini, ucsuz-bucaqsız ölkənin harasında Allahın rəhminin və zəngin qarətin

onun yarağının zəfərini gözlədiyini öyrənirdi. Sonra o özünün döyüşçü dəstəsi ilə yürüşə çıxır, şimşək yeyinliyi ilə zəfər çalıb geri Mədinəyə qayıdırdı. Hər uğurlu yürüş ona səhrada yeni-yeni tərəfdarlar qazandırırdı və döyüşçüləri arasında bölüştürdüyü qarət ona ənsarların və mühacirlərin sədaqətini təmin edirdi. Beləcə o, əl-qolu açılaraq hökmranlıq edirdi, çünki ilk insan kimi tayfanın haqqından daha güclü bir haqqı qururdu.

Tayfaların qədim qanunları Mədinənin hər yerdə pozuntuya düçar olurdu. Abdulla ibn Übey qohumluq bağlarını şaşqınlıqla bərpa etməyə çalışırdı. Fəqət Peyğəmbərin (s.ə.) təsiri hər şeydən güclü idi. Yürüşə gedən və qələbələrinin qarətini Mədinədə öz aralarında bölüşən gənclər daha qocaların sözünə qulaq asmırıldılar. Onlar Peyğəmbərin (s.ə.) sözü ilə oturub-dururdular. Zira Peyğəmbərin (s.ə.) kəlamına, onun hər şeyi ehtiva edən böyük haqqına Abdulla və münafiqlər heç nəyi qarşı qoya bilmirdilər. Peyğəmbər (s.ə.) hökmranlıq etdiyi yerdə köhnə qaydalar ağır-ağır ölürdü. Ona görə də Peyğəmbər (s.ə.) münafiqlərə qarşı mübarizə aparmırdı, zira bilirdi ki, zaman və qələbələr Mədinədə onun xeyrinə işləyir.

Peyğəmbərin (s.ə.) yengiləri, onun yürüşlərdən gətirdiyi zəngin sərvət, qovulmuş yəhudilərin var-dövləti ki, onu da o möminlərə paylayırdı, şəhərin simasını dəyişdirirdi. Bir-iki zənginin mərhəmətindən dolanan didərginləşmiş, müflisləşmiş, ac-yalavac və vətənsiz qaçqınlar indi şəhərin ümumi mənzərəsində gözə dəymirdilər. Qarətlər və qovulmuş yəhudilərin sərvətləri keçmiş yolcuları varlandırmışdı. İndi onların xurma ağacları, əkin sahələri və qızıllarıvardı. Onların var-dövlətinin qədərini heç kəs bilə bilməzdi, çünki Peyğəmbərin (s.ə.) qüdrəti daim artırdı və qüdrəti də

möminlərin var-dövləti idi. Möminlər illər uzunu hər cür əzab və işgəncələrə məruz qalmışdılar. Qısnanılıb qovulmuş, əllərində olan var-dövlətlərini və sabaha umudlarını itirmişdilər. İndi Allahın mərhəməti onların üstünə qonmuşdu. Peyğəmbər (s.ə.) onları iqtidara və var-dövlətə çatdırırdı və onlar haçansa gördükleri böyük əzabların yetərincə mükafatını almaqda idilər. Peyğəmbərin (s.ə.) mömin şəhəri asta-asta kiçik Babilə çevrilməyə başlayırdı. Müsəlmanlar yaşamın sevincinə aludə olurdular, Mədinənin küçələrindən şərab axırdı, hər evdən mahni səsləri gəlirdi və mömin döyüşçülər yabançı qul qadınların gözəlliyyindən məst olurdular. Azarlı oyunlarda külli miqdarda pullar uduzulurdu. Yengili mühacirlər həyatlarından ləzzət almağa başlayırdılar.

Peyğəmbər (s.ə.) yaşamın sevincini möminlərə rəva görürdü. Onun uğrunda çəkdikləri əzablarla bələd idi, bilirdi ki, hər kəs peyğəmbər ola bilməz, hər kəs ibadəti Yer üzündəki digər şeylərdən çox sevə bilməz. İslam xristianlıq deyildi və Peyğəmbər (s.ə.) asketizmi təbliğ etmirdi. Amma onu da bilirdi ki, həyatın sevinci yaşam gücünü iflic edir. «Xoş rayihələr, qadın və önce də namaz»

Peyğəmbərin (s.ə.) sevimli şeyləri idi. Ona görə də bu üç şeyi o, möminlərə bəxş etmək istəyirdi. Sapmalar Allah dövlətini məhvə sürükleyərdi və Məhəmməd (s.ə.) öz sadıqlarının həyat eşqini get-gedə, addım-addım cilovlamağı qərara aldı. Beləcə ağır-ağır, həmişə anın hökmündən doğularaq bir sırə qanunlar yarandı ki, onlar da kiçik Bəbili ciddi adətlərin boyunduruğu altınə soxmalı oldu. Bu qanunlar həmişə çərçivədən çıxan bir olay münasibətilə bəyan edildi. Məhəmməd (s.ə.) bunun üçün əvvəlcə aqillərin təminatını alırdı.

Məsələn, hansısa mömin şəxs qəfil baş qaldır-

mış oyun azarında özünün ağır çöl yürüşlərindən əldə etdiyi var-dövlətinin hamisini dinsizin birinə uduzanda Məhəmməd (s.ə.) sadiqlərini başına topladı, bu üzüntülü olayı onlara çatdırıldı, sonra isə oyunu əbədi yasaqladı. Başqa bir vaxt möminlərdən kimsə tam sərxoş halda namaza gələndə və iştirakçıları acıqlandıraraq Peyğəmbərin (s.ə.) moizəsinə mane olanda içkini həmişəlik qadağan etdi (5,92). Peyğəmbər (s.ə.) öz şəhərinin həyatını beləcə tənzimləyirdi. Amma bu düzəni təmin etməli olan qanunlar əbədi yaşadı və müsəlmənlərin həyatına hakim kəsildi. Sonralar onlar islamın bütün mənəvi görkəmini qəlibləşdirdi.

İçkinin, oyunun, rəqsin, səsini başına çəkib oxumağın və bir çox digər vərdişlərin yasağı beləcə yarandı. Lakin Peyğəmbər (s.ə.) həmişə möminlərə rəhm etməyə çalışırdı. İstəmirdi, şəhəri monastra bənzəsin. Məsələn, cənnət qapılarından içəri keçmək üçün Məhəmməd (s.ə.) kimi fədalı ömür sürmək hər kəsin üzünə açıq idi. Fəqət bu, Peyğəmbərin (s.ə.) bir şeyi biliirdi və onu tez-tez təkrarlayırdı: «*İnsan təbiəti zəifdir və vaxt gələcək, cənnət qapısından keçmək üçün buyruqların ondabirinə əməl edilməsi yetərli olacaq.*

Peyğəmbərin özünü isə nə hakimiyyət, nə də var-dövlət dəyişdirdi. Doğrudur, hər yürüsdən, hər döyüş əməliyyatından o, qarətin beşdəbirini özünə götürürdü, çünkü zəfəri qazanan, döyüşüllərin cəsurluğu yox, onun duaları idi, lakin bu beşdəbirin özünü də o, kasıblara paylayır, yaxud ən möminlərə və cəsurlara mükafat verirdi.

Özünün həyat tərzini dəyişdirmədi. Keçmişin kasıbılıq, əzab-əziyyətli çağlarındakı kimi Peyğəmbər (s.ə.) səhərin alatoranında ayağa durar, özü həyəti süpürər, paltarlarını yamayar və sübh

namazını qılardı. Sonra mömin əshabələri gələrdi, o da onlarla din barədə söhbət edərdi, sədəqə paylanardı və gələcək hərbi yürüşlər müzakirə olunardı. Hər gün məscidin həyətində özünün nimdaş paltarında məhkəmə qurar, yersəl və göysəl məsələlərdə ən ali məqam kimi hökmlər verərdi.

Mömin döyüşdaşları onun hökm və kəlamlarını toplayardılar. Onlar sonradan islam şəriətinin özülünə çevrildilər. Quranın ayələri də ciddiliklə qeydə götürüldür. Vəziyyətə uyğun olaraq əvvəllər Quran səhranın primitiv tərzində ölü heyvanların bel gönüñə, sonralar aşılanmamış kobud dəriyə, axırda isə perqamentə yazılırdı. Ayrı-ayrı ayələr qutulara qoyulub Peyğəmbər (s.ə.) övrətlərinin komalarında saxlanılırdı. Lakin əksər ənsar və mühacirlər Quran ayələrini əzbər bilirdilər, onları başında saxlamayanlara isə kasıb müsəlmanların yanına getmək yolu açıq idi ki, onlar da cüzi bir məbləğə Quran ayələrini can-başla söyləməyə hazır idilər. Peyğəmbərin (s.ə.) günü məhkəmə hökmləri, hərbi yürüş planları, mömin ibadətlər, moizələr və vəhylərin bəyanı ilə keçirdi. Ancaq adı əl əməyi də ona ləzzət verirdi. O, küləvi işlərdə yaxından iştirak edir, yaşıının keçməsinə baxmayaraq özü əlinə bel alır, mömin ayələri avazla oxuyub tənbəlləri ruhlandıırırdı. Öz varlığındakı paklığı, ayıq, fantaziyasız möminliyi tərəfdəşlarının gözü önündə qabartmırıldı. Peyğəmbərin (s.ə.) hayatı çox dinamik, Mədinədəki yaşam yolu enerji ilə dolu idi. İrəliləyişinin tez-tez bir-birini dəyişən ayıq mərhələləri insanlar və gördüyü iş barədə hökm çıxarmaqdə onun ətrafinı çətinliyə salırdı.

Hakimiyyəti, zənginliyi, taleyinin qəfil dönüsünü Peyğəmbər (s.ə.) nəsə mütləq labüdlük kimi

qəbul edirdi. Allah ona səhraya hakimliyi vəd etmişdi, Allah onu son peyğəmbər kimi dünya üzünə bəxş etdi, deməli, o, hadisələrin bu cür inkişafına heyrətlənməməliydi, sevincin quluna çevrilməməliydi yalnız ona görə ki, Allahın buyruğu yerinə yetmişdi. Bunun özü imanın kəmliyinin nişanəsi olardı. Ühüddəki kimi yalnız qoşun və Allah dövləti təhlükədə olanda, islamın bütün binasını uçmaq qorxusu hədələyəndə Peyğəmbər (s.ə.) əllərini Goyə qaldırıb Allahın vədini Onun yadına salardı.

- *Ya Külliqadir, - deyərdi, - bizə yardımçı ol, yoxsa Sənə ibadət etməyə adam tapılmayacaq.*

Məkkədəki kimi Mədinədə də Peyğəmbərin (s.ə.) qapısı hər kəsin üzünə açıq idi. Bütpərəstlər, müsəlmanlar, xristianlar və yəhudilər hər an onun evinə gələ, ona sual verə və onunla bilgili mübahisələr apara bilərdi. Peyğəmbər (s.ə.) dörd yanına sıpər çəkməmişdi, nə Allahın Rəsulu (s.ə.) kimi, nə də dövlət başçısı kimi. Xalqla qaynayıb qarışmışdı və xalq onun haqqında hər şeyi soruşa bilərdi. Islam teokratik demokratiya idi. Dinə ən çox inananların gecə yarısı Peyğəmbərin (s.ə.) qapısı ağızını kəsdirib onun hansı qadının yanında qaldığını və orada nələrin baş verdiyini öyrənmə maraqlarını dəf etmək yalnız böyük zəhmət və xüsusi qanunlar hesabına başa gəldi. Zira Peyğəmbər, Allahın Rəsulu (s.ə.) imanlıların çoxu üçün başqalarından yalnız bir şeylə fərqlənən insan idi ki, onun hərdən Allahın kəlamını qəbul etmək ixtiyarı vardı.

Allahın kəlamı isə dəyişmişdi. Bu kəlam Məkkədə Allaha inancı bəyan edirdi. Mədinədə Allah kəlamı Allah dövlətini qururdu. Quranın üslubu da dəyişmişdi. O, daha alovlu xəbərdarlıqları və tapınışları ehtiva etmirdi, indi yalnız qanunları

bəyan edirdi. Qanunun deyimi isə aydın və səlis idi. Dəyişməz qalan təkcə ifadənin gücü, dəmir cümlələrin zərbəsi idi, dəyişməz qalan Allah kəllamlarını kiçik ayələrdə Məhəmmədə (s.ə.) gəti-rən Ulu Mələyin nazilliyi idi. Və zaman keçdikcə Ulu Mələk, Peyğəmbər (s.ə.) üçün gündəlik təza-hürə çevrildi. Peyğəmbər (s.ə.) yığıncaqlarda, ev-də, səhrada at belində olarkən Ulu Mələk yalnız ona görünərək peyda olurdu. Hərdən insan surəti, Peyğəmbərin (s.ə.) dostlarından birinin, mömin Dəhi əl-Kəlbinin surətini qəbul edirdi. Peyğəmbər Ulu Mələyi istənilən libasda tanıyrıdı, onunla danışır, buyruqlarını qəbul edib qovurucu ayələrin amansız hökmlərini mömin bəşəriyyətə yayırdı.

Möminlərin dövrəsində Allahın Rəsulu (s.ə.), yeni dövlətin hakimi Məhəmməd Mədinə şəhərində beləcə yaşayırıdı. Özünü mömin baxışlara fəda etməyə Peyğəmbərin (s.ə.) çox az vaxtı olurdu. Allah dövləti təhlükədəydi. Səhranın özündə bərqli Məkkə şəhəri zəfərlə hədə-qorxu gəlirdi. Hər gün namazda Peyğəmbər (s.ə.) üzünü həmin şəhərə tuturdu, hədələrlə dolu bu yenilməz şəhərə.

Ühud savaşında Əbu Süfyan hayqırılmışdı:

- Bir ildən sonra gəlib yalançı peyğəmbəri məhv edəcəm.

Şərtləşdirilmiş barış ili tezliklə arxada qaldı. Peyğəmbər (s.ə.) cümqayğı içində bitkisiz qum təpələrinə baxırdı ki, həmin təpələrin də arxasından qüreyşilərin qoşunu tezliklə peyda ola bilərdi. O, yenidən öz ata-babasının şəhərinə qarşı döyüşməli olacaqdı və bu savaşın sonucundan da indi həmişəkindən daha çox Allah respublikasının taleyi, islamın taleyi asılı idi.

XƏNDƏK VƏ BOLLUCA YƏHUDİ

*Allah kimi istəyirsə,
bələni ona göndərir.*

Hebr 12, 6¹

Peyğəmbər (s.ə.) Bənu Nadir camaatını öz dövlətinin şəhərindən qovanda onlar uzaq tayflarda qorqu və himayə tapmaq üçün səhraya üz tutdular. Mədinədən bir neçə günlük məsaflədə oazislərin tacı, çiçəklənən səhra koloniyası Heybər yerləşir. Heybər çöllərində zənginlik və bərəkət qərar tutmuşdur. Orda xurmalar kölgəsində yaşayan kübar və cəsur döyüşçülər yəhudilər idi. Heybər camaati qorxmaz və alicənab olsalar da, kübarlıqda bənunadirlərə çatmazdılar. Ərəbistanın yəhudü tayfaları arasında bənunadirlər bəşəriyyətin tərəqqisi sayılırdı, çünkü əfsanələrə görə onlar birbaşa Harun peyğəmbərin, yəhudilərin ali kahinlərinin törəmələri idilər. Ona görə də Heybər camaati bənunadirləri şərafətlə qəbul etdi. Onlara torpaq və xurma ağacları ayırdılar, ev tikidilər, onları silahın gücü ilə qoruyacaqlarına söz verdilər. Zira Heybərdə Harun peyğəmbərin nəslinə hörmət bəsləyən mömin yəhudilər yaşayırıdı. Bir şey də vardı ki, Heybər camaati Harun peyğəmbərə nə qədər yüksək ehtiram bəsləyirdisə, səhranın ən kübar tayfasını alçaltmış yalançı peyğəmbərə ondan ikiqat çox kin bəsləyirdi.

İndi Heybərin sakinləri öz elçilərini küləyin bütün istiqamətlərində yəhudü tayfalarının, səhranın dost sayılan bütün qəbilələrinin yanına gön-

¹ **Hebr** – İncildə (Yeni Öyüddə) “İbranilərə məktub bölməsi. Bax: Die Bibel. Deutsche Bibelgesellschaft Stuttgart, 1987. “Das Neue Testament, səh. 280.

dərdi. Qorqu və sığınacaq istəmək üçün qonaq kimi şəhərə gəlmış, sonra ev sahiblərini qovub çıxarmış, onların sərvətini ələ keçirmiş və özünün yəhudilərə təklifi etdiyi andların hamisini pozmuş Mədinə hökmdarının dönüklüyü barədə onlar hər yana car çəkirdi. Yəhudi və ərəb bədəviləri bu sözlərə şaşqınlıqla qulaq asır, başlarını bulayıb Peyğəmbərin (s.ə.) davranışını yamanlayırdılar. Amma elçilər qisas və davadan söhbət salanda ciyinlərini qayğılı-qayğılı çəkib deyirdilər:

- Biz kasıb, sadə bədəvilərik, sizin davanın bizə nə dəxli? Əgər həyatımızı, dəvələrimizi və atlarımızı risqə qoyuruqsa, onda qarətin bir hissəsinə bizə boyun olun və həmin payın xeylisini əvvəlcədən ödəyin.

Heybərin mömin camaatının nifrəti o qədər böyük idi ki, səhra xalqlarını döyüşə ruhlandırmacıq üçün onlar öz xurma bağlarının məhsulunu girov qoydular, bu yolda pullarını da əsirgəmədlər.

Səhra tayfalarının sayı-hesabı bilinməz və onların şeyxlərinin tamahı hüdud tanımaz. Heybərin qızılı onlara yetərli olmadı. Bu vaxt mömin yəhudi Hüvay və onunla birlikdə Kinana ibn Hüzeyma, Hənka ibn Qeys və Hənife Əbu Əmr baş qaldırdılar. Onların dördü də Məkkəyə yortdu. Məkkədə qızılvardı və Məkkədə Məhəmmədə (s.ə.) qarşı nifrət daha güclü qorlanırdı. Məkkədə onlar Əbu Süfyanın yanına gəlib dedilər:

- Ya Əbu Süfyan, sənin dinin Məhəmmədin dinindən üstündür və sənin qılincin onun qılincindən güclüdür. Biz əl-ələ verib Məhəmmədə qarşı vuruşmaq istəyirik, çünki biz də ona sənin kimi nifrət edirik!

Onda Əbu Süfyan yəhudilərlə ittifaq bağladı. Həmin andan etibarən səhra ilə qızıl axdı.

Tayfalar baş qaldırıb səhra qarətçisi Məhəmmədi məhv etmək üçün allahların hamısına and içdilər. Əbu Süfyanla yəhudü xalqı qələbəyə əmin ola bilərdi. Lakin Əbu Süfyan tacir idi və ticarət onun üçün müharibədən daha önəmliydi. Buna görə də o, ziyarət ayının sonunu, böyük bazarlığın axırını gözlədi. Yalnız bundan sonra tayfaları döyüşə topladı.

İndi Mədinənin üstünə əzəmətli bir qoşun yeriyirdi. Əbu Süfyan on min adam aparırdı. Min üçyüz adamlıq savaşın özü böyük hadisə sayıldığı bir məmləkətdə on min nəfərlik qoşunu indiyə qədər hələ görən olmamışdı. Qoşun zəfər nəğmələri ilə sehraya yola düşdü. Hər şeyx, hər başçı – istər ərəb olsun, istər yəhudü – qarətdən öz payının nə qədər olacağını əvvəlcədən hesablayırdı. Qoşunun başında isə bütün ərəblərin ən kübarı Əbu Süfyan, onun yanında da müharibədən gözəl baş çıxaran məkkəlilər – Xalid ibn əl-Valid və Əmr ibn əl-As at çapırdı. Böyük qoşunun bu üç başçısı Peyğəmbəri (s.ə.) məhv etmək üçün Mədinəyə yürüş edirdi. Heç biri ağlına gətirmirdi ki, hər üçünün taleyi bir vaxt Məhəmmədin (s.ə.) adı ilə sıxı bağlı olacaq. Çünkü Həmzənin qara ciyərini çeynəmiş Hindin və Əbu Süfyanın oğlu Müaviyə islamın beşinci xəlifəsi, xilafətin ən şövkətli sülaləsi əməvilərin banisi oldu. Asiya və Afrika, Bizans və Persiya üzərindəki böyük qələbələrə görə islam kübar süvari Xalid ibn əl-Validə və Hetere oğlu hiyləgər diplomat və şair Əmr ibn əl-Asa minnətdar olmalıdır. O qələbələrə ki, yalnız onlar Peyğəmbərin (s.ə.) dünya hökmranlığının, xəlifələrin dünya ağalığının bünövrəsini qoydu. İndi onların hamısı Peyğəmbəri (s.ə.) və Mədinə şəhərini məhv etmək üçün onminlik ordunun başında çöllərə tökülmüşdü.

Özünün səhrada səpələnmiş gizli tərəfdarlarından Peyğəmbər (s.ə.) qoşunun yaxınlaşmasından xəbər tutdu. Bu xəbərin Mədinədə yaydığı qorxu ölçüsüz idi. Gözəl qaravaşları unutmuşdular, yaşamın izinli və yasaqlı sevinci daha yada düşmürdü. Yalnız bütün Ərəbistanın indiyə qədər gəlib-keçmiş qoşunlarının hamisindən qat-qat çox olan bu böyük ordu haqqında düşünürdülər. Təcrübəli döyüşçülər, nəhəng süvari igidlər, hətta Məhəmmədin (s.ə.) özü də çıxılmaz vəziyyətdə qalmışdı. Doğrudur, Məhəmməd (s.ə.) bilirdi ki, Allahın şəhəri çökə bilməz, amma özü öz kəlamını xatırlayırdı: *«Əvvəlcə dəvəni ağaca möhkəm bağla, sonra onu Allahın qorqusuna tapşır»*. İndi dəvəni bağlamalı olduğu bu ağacın harda bulunduğu Məhəmməd (s.ə.) də bilmirdi. Ərəblərin bildiyi bütün döyükənənə vasitələri, bütün müdafiə növləri bu azman orduya qarşı gücsüz idi. Düşmən qarşısına açıq döyüşlə çıxməq olmazdı. Bəlkə də dar küçələrdə döyükənənə qəsrlərə çəkilərdin, amma bütün bu imkanların heç birində xilas adlı şey yox idi. Qəsrlərə gəldikdə isə Mədinə şəhəri tamam müdafiəsiz idi. Şəhərin qala divarları yox idi; ümid təkcə təpələrin, qayaların və yarğanların təbii sıpərinə qalmışdı. Mədinə şəhərinin üç tərəfi bu yolla qorunurdu, dördüncü tərəf isə düşmənin üzünə geniş şəkildə, dümdüz, bomboz açıq idi. Qoşun burdan maneəsiz-filansız şəhərə soxula bilərdi. Bu azman orduya qarşı necə qorunmağın yolunu bilən yox idi. Mədinədə qorxu, dəhşət və şəşqinlik hökm sürürdü. Peyğəmbərin (s.ə.) döyüşçüləri primitiv döyükənənə tərzinə öyrəşmişdilər, yüksək savaş biciliyindən heç kəsin xəbəri yox idi və ərəblərdən heç kim indiyə qədər onminilik qoşun görməmişdi.

Amma islam təkcə ərəblərin dini deyildi. İs-

lam dünyanın bütün xalqlarına üz tutmuşdu və Peyğəmbərin (s.ə.) şəhərində bir çox xalqlar təmsil olunmuşdu. Bir dəfə Peyğəmbər (s.ə.) böyük hicrətdən sonra yorğun-arğın Quba kəndinə çatanda onun yanına Salman Farsi adlı əcnəbi bir qul gəlmişdi. O, islamı qəbul etdi və tamhüquqlu, azad üzv kimi imanlılar icmasına qəbul edildi. Həmin fars indi Allah dövlətini xilas etməli oldu. Salman çoxgəzmiş və təcrübəli adam idi. Onun yolu Persiyadan və Bizansdan, qədim dünyanın döyüşkən mədəni dövlətlərindən keçmişdi. Orda o təkcə monastrlara baş vurmamış, təkcə xəyalçılarla vaizləri görməmiş, həm də Bizans imperatorunun qoşunlarının İran çölləri ilə necə yeriməsini, müqəddəs odun döyüşcülərinin Roma səltənətinin qalalarını necə mühasirəyə aldığını müşahidə etmişdi. Cəsur döyüş yürüşlərindən və müharibə biciklərindən çox eşitmişdi. Onların hamisini özünün ağıllı fars başına yiğmişdi. İndi bu onun işinə yaramalı oldu. Peyğəmbərin (s.ə.) hüzuruna yollandı və ona ağıllı bir məsləhət verdi. Mədinəyə açıq olan həmin o enli çöldə dağın birindən o birlə qədər enli bir xəndək qazılmalı idi. Həmin xəndəyin arxasında Peyğəmbərin (s.ə.) qoşunu gözləməliydi. Bu xəndək Mədinənin zəbtinin qarşısını almaliydi. Primitiv ideya idi. Bizansın, yaxud İranın böyük hökmardarlarının sərkərdələri yazıqlana-yazıqlana bunun üstünə nə gülərdilər! Amma təklif Peyğəmbərin (s.ə.) xoşuna gəldi. Həmin an işə başladı. Gecə-gündüz durmadan qazdlar. İşə Peyğəmbərin (s.ə.) mühəndisi Salman başçılıq edirdi, Peyğəmbər (s.ə.) özü isə adı fəhlə kimi kömək edirdi. Axır ki, böyük xəndək hazır oldu. Mədinəni o, çöl və səhralar aləmindən ayırdı. Kiçik qoşun onun arxasında düşərgələnin həyəcanla rəqibi gözlədi.

On min qoşun zəfər əzmi ilə ağır-ağır yaxınlaşındı. Tezliklə o, Mədinənin qəsrlərini gördü, qələbəni duyub qarət eşqilə titrədi. Əbu Süfyan qabaqda gedib hər yana göz gəzdirirdi. Birdən o, uzaqdan qəribə, çasdırıcı bir şey gördü. Yaxınlaşanda gözünə enli bir xəndək sataşdı. Əbu Süfyan yaxşı tacir idi, lakin ağıllı deyildi və döyüşdən başı çıxmırıldı. Gözlənilməz sıpər onun aqlını qarışdırıldı. İndiyə qədər belə şey görməmişdi. Xəndəyin qıraqında ifliclənmiş kimi dayanıb maddim-maddim özə baxdı. Rəqibin hiyləsi onu açıq-aşkar çasdırmışdı. Arxasında on minlik qoşun vardı, o da eynilə mat-mat xəndəyə baxırdı və öz rəhbəri kimi donub qalmışdı. Xəndəkdən necə keçib gedəsən? Özlərini sərt döyüşə, cəsur süvarılın agayana müdafiəsinə hazırlamışdılar. Bəs xəndək? Bu, sadə səhra cocuqlarının düşünmə imkanından yüksəkdə idi. Onlar məst olmuş kimi bir-birilərinə baxırdı, çarəsiz-çarəsiz başlarını yırğalayırdı. Ərəbin müharibə sənətində xəndək nəzərdə tutulmurdu. Onunla neyləmək lazımlı olduğunu bilən yox idi. Toyuq təbaşir cızının önündə donub qaldığı kimi, qoşun da hipnozlaşmış təki xəndəyin qıraqına mixlanmışdı. Gərək bu şəşqinliği əvvəlcə içində əridəydin, sonrakı tədbirlər barədə axırdı da düşünmək olardı.

Bu, sadə bədəvi üçün səciyyəvi olan bir məz-həkədir. Gözlənilməz xəndək doğrudan da on min nəfərin qalibanə döyük yürüşünün qarşısını kəsdi. Hələ də şəşqinlik içində çadır qurdular və başqa əlac qalmadığına görə şəhəri mühasirəyə aldılar. Zira əslində on min bədəvi xəndəyə qarşı nə tədbir görə bilərdi? Onlar üçün müharibə çöldə açıq döyük demək idi. Bu, kəsilən yerdə onların ağılı da kəsilirdi. Xəndəyin arxasında Peyğəmbərin (s.ə.) qoşunu keşik çəkir, gözlənilməz uğura

sevinir və nələrin baş verəcəyini gözləyirdi.

İndi baş verənlər isə qədim ərəb bahadırlarının igidlik döyüşünə az bənzəyirdi. Məkkəlilər, yəhudilər və bədəvilər hər gün xəndəyin qıraqında peyda olurdu. Onlar möminlərin qoşununu gücləri gəldikcə və hər cür səs çalarında söyürdülər.

- Əgər xəndək dalında gizlənirsinzə, - guruldayırdılar, - sizin haranız döyüşcüdür? Bu, ərəbə xas olan müharibədir? Atalarımız, yaxud babalarımız belə döyüşüb? Siz ərəb deyilsiniz, qorxaq tulasınız! Keçin buüzə, əlinizdən gələni göstərin!

Təbii ki, Peyğəmbərin (s.ə.) seyrək qoşunu hövsələdən çıxmadı. Enli xəndəyin arxasında arın-arxayın oturdu və bütçülərin bağırtısına məhəl qoymadı. Hərdən cəsur bütçülərdən biri xəndəyə dırmaşmağa cəhd edirdi. Onu yaxına buraxırdılar ki, sonradan iftixar və təntənə ilə öldürsünlər. Söyüslər və hərdənbir oxlaşmalarla günlər bir-birini əvəz edirdi. Azman qoşunun əhval-ruhiyəsi açıq-aşkar pisləşməyə başlayırdı. Bununda özünün yaxşıca səbəbləri vardı. Sürətli və həllədici qələbə umudu ilə Əbu Süfyan yürüşü ləngitmişdi. Həcc zəvvvarları Məkkəni tərk edənə qədər gözləmişdi və yalnız Mədinə ətrafindakı çöllün məhsulu içəri yiğılanda tərpənmişdi. İndi mühasirə başlayanda məlum oldu ki, məhsul etibarlı yerdə qorunaraq Mədinədə saxlanılır. Bu məhsula göz dikmiş onminlik qoşun indi azuqəsiz qalmışdı. Yetərincə azuqə götürmədən və asan, böyük qarət umudu ilə döyüşə çıxmış bədəvilər indi gördülər ki, dəvələri ariqlayıb əldən düşmüş və vaxtları səmərəsiz ötmüşdür. Onların savaş coşğusu gözgörəti sönürdü.

Bu vəziyyətdə Əbu Süfyan ümumi, böyük bir hücumu ürək eləməyi kəsdirdi. Lakin onun qələ-

bəyə ümidi az olduğundan Mədinənin son yəhudi tayfası ilə, şəhərin qurtaracağında böyük bir qəsr-də yaşayan bənuqüreyzalarla əlaqəyə girməyi qərara aldı. Əslində Peyğəmbərin (s.ə.) təbəələri olan bənuqüreyzalar öz andlarını pozmağa razı oldular, çünkü Peyğəmbər (s.ə.) də Mədinənin digər iki yəhudi tayfasına qarşı andını pozmuşdu, və Məhəmmədin (s.ə.) qoşununa arxadan hücum etməyə söz verdilər. Bundan dərhal sonra Əbu Süfyan böyük hücumu hazırlamaq əmrini verdi. Həzırlıq tədbirləri bir neçə gün çəkdi. Axırda iş məqama yetişəndə qəflətən bəlli oldu ki, hücum şənbəyə düşür. Bu zaman bənuqüreyzalar və onlarla birlikdə qoşunun bütün yəhudi tayfaları bəyan etdilər ki, atalarının müqəddəs buyruqlarını sindirmağa və şabatda döyüşün günahını öz üzərilərinə götürməyə heç cür hazır deyillər. Amma Əbu Süfyan buna baxmayıb yəhudiləri döyüşə təhrik etmək istəyəndə Heybər yəhudiləri açıqca bildirdilər ki, bu işlərin hamisini yanlış sayırlar və özlərinin döyüşdə sonrakı iştirakları ilə Peyğəmbərin (s.ə.) qəzəbini Mədinədəki din qardaşlarının üstünə yönəltmək istəmirler. Məhəmmədin (s.ə.) gizli təbliğatçılarından təsirlənərək digər tayfalar da döyüşə böyük həvəs göstərmədilər. Bir neçə gün də dözdülər, bir-iki toqquşma da oldu, axırda bədəvilər bu işdən tamam cana doydular.

Günlərin birində göy üzü buludla örtüldü, Yerə duman çökdü, səhradan dəli bir firtına qalxıb köçərilərin çadırlarını darmadağın etdi. Bədəvilər bu olayı Məhəmmədin (s.ə.) ovsunu adlandırdılar. Onlar isə ovsuna, üstəgəl də qorxağın ovsununa qarşı vuruşa bilməzdilər və vuruşmaq istəmədlər. Abrını gözləməkdən başqa Əbu Süfyanın ayrı əlacı qalmadı. Məhəmmədə (s.ə.) bir məktub yazdı, onu qorxaqlıqda, satqınlıqda, gözəl ərəb

döyüş qaydalarının hamısını pozmaqda suçlandırdı və imkan düşən kimi qisası yerdə qoymayacağına and içdi; sonra dəvəsinə minib dönüş əmrini verdi.

Məhəmmədə (s.ə.) qarşı koalision öz-özünə dağıldı. Peyğəmbər (s.ə.) və Allah dövləti xilas oldu. Mömin ənsar və mühacirlərin qoşunu Mədinəyə məğlubiyyətsiz döndü. Bu, 627-ci il aprelin 15-də oldu.

İndi Mədinənin son yəhudü tayfasının, bənu-qüreyzaların vaxtı yetişmişdi. Onların qüreyşî qoşunu ilə apardıqları danışıqlardan Məhəmmədin (s.ə.) xəbəri vardı və haqq-hesabı çürütməyi qərrara aldı. Əbu Süfyən Mədinənin mühasirəsindən əl çəkən günü Məhəmməd (s.ə.) öz döyüşçüləri ilə bənuqüreyzaların qəsrlərinə yürüş etdi. Yenidən mühasirə başladı.

Yəhudilər heç bir yaraqlı müqavimətə cürət etmədilər. Onlar öz qəsrlərinə çəkilmüşdilər və başlarına gələcək olayları gözləyirdilər. İyirmibəş gündən sonra onlar özlərini Peyğəmbərin (s.ə.) rəhminə və ya qəzəbinə təslim etdilər. Yəqin ümid edirdilər ki, öz soydaşları kimi onlara da şəhərdən sərbəstcə baş götürüb getmək imkanı verilecək. Amma Peyğəmbər (s.ə.) daha mərhəmət göstərmək niyyətində deyildi. Yalnız qədimlərdən bənuqüreyzaların dostu olmuş əfslərin xahişi ilə o, hökm çıxarmağı məhkəmənin öhdəsinə buraxdı. Hakimi də Əfs tayfasından mömin bir döyüşçünü təyin etdi. Bu döyüşçünün adı Səd ibn Müəd idi.

Səd ibn Müəd acıçı dilinin ucunda olan yoğun, püxtə bir kişiydi. Yəhudilərin dostu sayılırdı. Xəndək toqquşmasında ağır yaralanmışdı və indi nəümid bir vəziyyətdə yatağa düşmüşdü. Yarası bərk ağırdırırdı, Səd bilirdi ki, bugünlük-sabahlıq-

dır. Qüreyşilərlə ittifaqlarına görə yəhudiləri öz ölümünün yeganə baisi sayırdı. Ağır, ölümcül yaranmış kişini çadırdan güc-bəla çölə çıxartdılar, eşsəyə mindirib dörd yanına yastıq düzdülər və hər tərəfdən söykənəcək verdilər. Mənzil başına çatanda o, iştirakçıların hamisindən tələb etdi ki, çıxaracağı hökm qeydsiz-şərtsiz yerinə yetirilsin. Öncə yəhudilər and içdilər. Bunu onlar həvəslə etdilər. Çünkü Səd onların köhnə dostları idi, onun sözünə inanmaq olardı.

Bundan sonra ölümcül kişi palanın üstündə dikəlib bəyan etdi:

- Bənuqüreyzaların bütün kişiləri öldürünsün, arvad-uşaqları isə qul kimi satılsın.

Məhəmməd (s.ə.) hökmə etiraz bildirmədi. Hökm məhz onun istəyincə idi. Hər halda islama dönəcək insanları bağışlayacağına söz verdi.

Ertəsi gün səhər tezdən enli bazar meydanında dərin xəndeklər qazıldı. Mədinə şəhərinin tən ortasında qoca, qəddar Şərq indi qana məst olmalıdır. İslam öz caynaqlarını göstərdi. Yəhudiləri qandalda sıra ilə bazar meydanına götirdilər. Onları xəndəyin qırığına aparıb başlarını üzürdülər. Baş diyirlənib düşürdü, ardınca da bədən. Mədinə yəhudiləri igid yaşamağı bacarmamışdılar, əvəzində igidliliklə ölməyi bacardılar. Həyatını xilas etmək üçün Bənu Qüreyza tayfasından birçə nəfər də dinindən dönmədi. Onlar susaraq qəhrəmancasına ölürdülər. Görürdülər ki, onlara qədər neçə-neçə kişi edam olunur və bilirdilər ki, öz başları da soydaşlarının başlarının getdiyi yolu gedəcək.

Tezliklə xəndeklər doldu. Bazar meydanı boyunca qan axdı. Peyğəmbər (s.ə.) və islamın başçıları kənardə dayanmışdılar. Edama baxıb susurlular. Zira dünyalar qanda doğulur. Gün sona yet-

di; edam meydanına hələ də qandallı yəhudilər gətirirdilər. Tezliklə gecə düşdü və Peyğəmbər (s.ə.) iri lopalar yandırmağı əmr etdi ki, müsəlman xalq Mədinənin bazar meydanında düşmənin axıdılan qanını görə bilsin. Qanlı, çirkli şəhərin tən ortasında, lopaların işığında hökmdar Məhəmmədin, Allahın Rəsulunun (s.ə.) donuq sifəti qızarttaq bir parıltı ilə görünürdü.

Qüreyzaların içində Zübeyr adlı bir yəhudi vardı. Bu yəhudi haçansa adlı-sanlı müsəlman cəngavəri Təbitin həyatını xilas etmişdi. İndi Təbit müttəhimplərin arasında onu tanıdı.

- Sən mənə yaxşılıq etmisən, mənim xilaskarımsan, ya Zübeyr, - Təbit yəhudiyə dedi, - bir vaxt mənə etdiyin yaxşılığın indi əvəzini qaytarmaq istəyirəm.

O, Peyğəmbərin (s.ə.) yanına getdi və Zübeyrdən, onun ailəsindən, var-dövlətindən ötrü ona minnətçi düşdü. Təbit Əfs tayfasının ən böyük cəngavəri və saleh müsəlman olduğuna görə Peyğəmbər (s.ə.) onun xahişini yerinə yetirdi. Üz-gözündən sevinc yağan cəngavər də özünü Zübeyrə yetirib xəbəri ona çatdırıldı. Yəhudi isə dedi:

- Məni edam meydanına apar, çünkü orda ölmüş və oləcək qardaşlarımın yolunu getmək istəyirəm. Mən yaşamağı ətrafimdakıların hamısını öldürdürən qana susamış bir adamın əlindən qəbul etmək istəməzdim. Çünkü ömrümün badyası daşıb və mən dostlarımı qovuşdurulacağımı sə-birsizliklə gözləyirəm.

Bu sözlərdən sonra həmin yaşlı yəhudi edam yerinə getdi və Əli onun başını üzdü, çünkü Peyğəmbərin (s.ə.) kürəkəni həmin qanlı gündə cəlladlıq edirdi. Sonrakı nəsillər yəhudi Zübeyri unutmadılar. Onun hərəkəti ərəb xalqında, bütün dindarlarda igid ölümünün nümunəsi sayıldı. Səh-

ra xalqları arasında onun xatirəsi bugün də yad edilir, zira islam ilk din idi ki, orda teoloqlar və imamlar başqa dinin mənşublarının igidliyi qarşısında ehtiram və məftunluqla danışa bilirlər.

Mədinə yəhudilərinin axırı beləcə yetişdi. Onların məhvini sayca çox olmadı. Bacardıqları qədər özlərini qorudular, dinclik aradılar və düşmənin gücündən qorxdular. Amma Peyğəmbər (s.ə.) haqqında tikanlı lətifələr quraşdırıldılar, sırtiq mahnılar oxudular və onun sözlərinə yalnız ona cavab qaytarmaq xatirinə qulaq asdilar, hardaki əməl etmək lazımlı idi, orda götürqoy etdilər və uzaq vətənlərindən gətirdikləri qədim dindən, öz varlıqlarının yekəxana, təkəbbürlü tərzindən bərk-bərk yapışdilar. Bu da onların bədbəxtliyi oldu. Yalnız Allahın buyruqlarının və Onun Peyğəmbərinin (s.ə.) yönəltdiyi dövlətdə Peyğəmbər (s.ə.) onlara daha dözə bilmədi. Bənuqüreyzalar qəhrəmanca-sına ölməyi bacardılar. Həyatdakı qorxaqlıqlarının bir qismini özlərinin ölüm qəhrəmanlığı ilə yudular.

Peyğəmbər şəhəri Mədinə indi imanlıların vahid dövlətinə çevrildi ki, burada da ayrı cür düşünnənlərin sırtiq tənəsindən uzaqda olan Peyğəmbər (s.ə.) müsəlmanların böyük icmasına hökmranlıq edə bildi.

CİNLƏR PEYĞƏMBƏRİN YÖRƏSİNDE

Düyün vurub üstünə hovxuran ca-dugərlərin şərindən məni xilas et.

Quran, Surə 113

Səhranın qumlu təpələrində, ərəb qayalıqlarının nəm kahalarında, minillərdən bəri həmişə çil-paqlığın və tənhalığın hökm sürdüyü bu yerlərdə qaranlıq və cəhənnəm zülməti içində Peyğəmbərin (s.ə.) düşmənləri yaşayırıdı. Onun bu düşmənlərdən xəbəri vardı, orasını da bilirdi ki, onların sayı-hesabı yoxdur. Onlara o, cin deyirdi. Nədir cin? Cini heç kim ölümlüdən seçə bilmir. İnsan yolla gedir, nəzər çəkmədən, səmə-səmə, mehribancasına yörəsinə boylanır və, bununla belə, o, cindir. Çünkü onun gözləri birdən-birə daşlaşır, başqasına iti bir nəzər salır, elə iti ki, heç kəs sezmir. Onda nəzər saldığı adam həmişəlik ləms olur, çünkü cin bədnəzərdir, baxışı zəhərlidir.

Sıldırımlı dağlarda, zülmət kahalarda ağsaç, qoca yəhudilər oturur. Bu yəhudilər ağıllı və hiyləgərdir, onların cin səltənətinə hökmləri çatır. Allahın Peyğəmbəri (s.ə.) bunu dəqiq bilirdi. Cılərə hakim olan müdrik Süleyman peyğəmbərdən bu yana yəhudilər özlerinin zülmət üzərindəki qaranlıq hökmranlıqlarını qoruyub saxlayırdılar. Yəhudilərin bu peşəsinin minillər yaşı var. Onun adı kabala¹dr. İndi Peyğəmbər (s.ə.) həmin qaranlıq və dəhsətli qüvvədən qorxurdu. Zira bilirdi ki, amansız dağların zirvələrində və yarğanların nəm zülmətində ona qarşı böyük bir nifrət yaşayır. Kabalanın gücünü o, əvvəllər də hiss etmişdi. Kabala Mədinədə əsməcəyə tutulub

¹ **Kabala** – Qədim Öyündün dini-mistik şərhi.

Peyğəmbərin (s.ə.) düşüncələrini oxuyan həmin oğlanı yaratmışdı. Hərdən yad qadınlar da gəlirdilər və onda Peyğəmbər (s.ə.) ölümcül əzaba düzər olurdu, çünki həmin qadınların gözündə zəhərvardı və onların əlindən zəhər fişqirirdi. Buna baxmayaraq Peyğəmbər (s.ə.) nərmənəzlik yəhudi qadınların işvəsindən xoşlanırdı.

İndi, bilicilərin və cinlərin nifrəti aşib daşanda isə Məhəmməd (s.ə.) güclü bir cadugər gözləyirdi və ondan necə qorunacağını bilmirdi. Həmin güclü cadugər də gəldi və Peyğəmbəri (s.ə.) silkələdi.

Peyğəmbərə (s.ə.) bu cadugər necə yol tapdı? Ərəb hədisçiləri bundan böyük qorxu və dəhsətlə danışırlar. Ərəbistan dağlarında cinlə cici-bacı olan yaşlı bir yəhudi yaşayırırdı. Yəhudinin qızı da cinlə yaxın dostluq edirdi, hələ bəlkə atasından da yaxın. Zira hər ikisi – ata da, qız da – cadugərlikdə usta idilər və dağların, havaların, çöllərin cinlərinə necə hökm etməyin yolunu bilirdilər. Hər ikisi onların külli soydaşını ölümün ağızına vermiş Peyğəmbərə (s.ə.) nifrət bəsləyirdi. Onların güclü cadusu indi Peyğəmbərə (s.ə.) yönəlmışdi.

Onlar qara magiyanın bütün qaydaları ilə işə girişdilər. Kabala qaydalarının göstərdiyi kimi, bir tikə mum götürüb ondan Allahın Rəsulunun (ə.s.) fiqurunu düzəltdilər. Sonra onu tükələ sarıyb onbir nazik iynə ilə onbir yerdən deşdilər. Cadunu tamamlamaq üçün, bir kaman yayı götürüb ona onbir düyün vurdular, hər düyünə hovxurub lazımi caduları oxudular, axırda yayı mum fiqura dolayıb dərin bir quyuya atdılar.

Bu, güclü cadu idi, indiyəqədərkilərin hamisindən ən güclüsü. Onu yenicə bitirmişdilər ki, Məhəmmədə (s.ə.) bədbəxtlik üz verdi. Zira

mum fiqur yayla sarındığı kimi, Peyğəmbər (s.ə.) də caduya sarılmışdı. Məhəmmədi (s.ə.) qarğış tutmuşdu və bu qarğış onun həyatının ən böyük nəşəsinə toxunmuşdu. Peyğəmbərin (s.ə.) bir neçə arvadı vardı, çünkü Allah ona otuz kişisinin gücünü vermişdi. İndi cadu onu tutmuş və gücünü iflic etmişdi.

Məhəmməd (s.ə.) arvadlarının yatağında tərpənmədən uzanıb qalır, qəmli gözlərlə ətrafına baxınır və onların gözündə heyrət, həvəs və acığın oynadığını görürdü. Fəqət o, gücsüz idi və yəhudinin cadulu yayı ilə sarılmışdı. Gecələr-gündüzlər gəlib keçdi. Peyğəmbərin (s.ə.) üzünə sarılıq çökdü, yanaqları batiqlaşdı və gözləri iriləşib qüssələndi. Kışılık gücü bir vaxtlar Allahın Rəsulunun (s.ə.) öyüncü idi. İndi isə o, komada uzanır, ləms-ləms bir arvaddan digərinin yanına gedirdi. Əshabələri komaların dörd yanını kəsdirmişdi, başlarını bulayıb öz-özlərindən soruşturdu: Allahın Rəsulu (s.ə.) hansı günahı işlədib ki, Külli-qadir onu belə sərt cəzalandırır. Yenidən günlər, gecələr ötdü. Peyğəmbərin (s.ə.) qəlbi iztirabla dolu idi. Qadınların gözündən o, tənə oxuyurdu. Yenidən məscidin həyətində dolaşdı, Allaha dua etdi, tutqun-tutqun yörəsinə boylandı və heç bir çıxış yolu tapmadı.

Bu vaxt Allahın Öz Rəsuluna (s.ə.) rəhmi geldi və onun ağlını nurlandırdı. Birdən Məhəmmədə (s.ə.) agah oldu ki, onu tutan Allahın qarğışı yox, yaman bir cadu imiş. Bu cadunu o indi tezliklə sindirmalıydı. Həzrəti Əlini yanına çağırıb onu cadu quyusuna göndərdi. Əli ovsunlanmış fiquru tapıb gətirdi. Və Məhəmməd (s.ə.) peyğəmbər olduğu üçün, Allah da onun ruhunu nurlandığına görə o, cinlərin bu sırlı gücünü sindirmağı və ovsunu açmağı bacardı.

Mum fiquru əlinə götürdü, onbir düyünü və onbir sancımı saydı və Quranın onbir ayədən ibarət olan son iki surəsini söylədi. Hər ayədə bir düyün açıldı və bir iynə sancımı sağaldı. Hər ayə ilə Peyğəmbərin (s.ə.) gücü artdı. Ayələr tamamlandıanda isə o, yerindən qalxdı. Üyələrinə güc gəlmışdı. Və yenidən qadınların komalarına üz tutdu. İçəri girəndə onların gözləri bərəldi, zira Peyğəmbər (s.ə.) əzəmətlə, qüvvətlə, fərəhələ onlara doğru gəlirdi.

Dağlardakı yəhudü indi bildi ki, cinlərin gücü Allahın qüdrəti qarşısında adı bir tozdur. Məhəmməd (s.ə.) isə Külliqadirə həmd söyleyib bəyan etdi: «**Yer üzündə bitən bütün ağaclar qələmə və bütün dənizlər mürəkkəbə çevrilsələr, Yer üzündəki insanların hamısı yazmağa başlasa və Külliqadirin şərəfinə minillərlə yazsa, yenə yazılmışların hamısı dəryada bir damla, səhra-da bir qum dənəsi olacaq» (31,26)¹.**

Allahın Rəsulu (s.ə.) cinlərin gücünü, nəm kahalarda və ərəb dağlarının zirvələrində cinlər ordusuna hökm verən qocaman, şər bilicilərinin gücünü beləcə dağıtdı. Bir vaxtlar havaların, dağların və səhranın bütün cinlərinin dostu Süleyman peyğəmbərin öyrətdiyi qüdrətli kabalanın gücünü beləcə sindirdi. Sonralar da cadugərlər bir neçə dəfə Peyğəmbərə (s.ə.) bəd nəzərlər və zəhərli ovsun kəlmələri göndərdilər, amma heç nə Allahın Rəsuluna (s.ə.) güc gələ bilmədi.

Allahın Rəsulu (s.ə.) Allahın bəxş etdiyi gücünü beləcə xilas etdi, Mədinə camaatına Allahın qüdrətini beləcə göstərdi, öz kiçik komalarında Peyğəmbərin (s.ə.) sevinci olan qadınlara sevgisini beləcə sübut etdi.

¹ Azərbaycan dilinə tərcümədə 27-ci Ayə.

MÖMİNLƏRİN ANALARI

Kişinin oñ yaxşı sərvəti namuslu qadındır.

Məhəmməd (s.ə.)

Mədinədə məscidin şərq qapısında yarıçevrə şəklində doqquz kasıb lehmə koma dikəlirdi. Komaların qapıları tutqun pərdələrdən ibarət ili. Onlardan bəziləri kiçik eyvanlarla əhatələnmişdi. Pərdələr komadakı yaşamı və vurnuxmanı xəbəraclarının baxışlarından qoruyurdı.

Bu komalarda «məminlərin anaları», Peyğəmbərin (s.ə.) sayı bilinməyən arvadları yaşayırıdı. Məhəmmədin (s.ə.) şəriətin icazə verdiyindən çox arvadı vardı. İmanlılara dörd arvada icazə verilirdi. Ömrünün mayasını iş və ibadət təşkil edən Peyğəmbərə (s.ə.), Allahın lütfkar bəndəsi kimi, belinin gücü imkan verdiyi qədər arvad saxlamağa ixtiyar verilmişdi. İbrahim, Davud və Süleyman peyğəmbərlər də öz vaxtlarında eyni hünərdən yarılmışdılar. Süleyman peyğəmbərin yüz arvadı vardı, Allah icazə vermişdi, çünkü peyğəmbərin nişanəsi fövqəl kişilik gücündür. Məhəmməd (s.ə.) peyğəmbərlərin möhürü idi. Onun ölçüsüz gücü vardı. Bununla belə, Məhəmməd (s.ə.) asket idi və onun gücü Süleyman peyğəmbərinkindən artıq olsa da, yalnız ondörd arvadı olmuşdu.

Məhəmməd (s.ə.) ondörd arvadla nigahlanmışdı. Bu ondörd qadına «məminlərin anaları» adı verilmişdi. Lakin Məhəmmədin (s.ə.) yanına gəlib ona sevgi izhar edən qadınların sayı-hesabı yox idi. Allahın Peyğəmbəri (s.ə.) də onların hamisine sevgi bəxş edirdi. Zira onun qəlbi yanımçı, özünün isə qadın zəifliyinə həvəsi böyük idi. **«Səndən sevgi istəyən bu qadılara sonra da**

təsəlli verərsən, yaxud onları öz yanına alarsan» (33,51), Allah Məhəmmədə (s.ə.) buyurdu Və bəlli olanda ki ondörd arvad da Peyğəmbər (s.ə.) üçün yetərli deyil, Allah 66-cı Surənin 1-ci Ayəsində buyurdu: «**Ya Məhəmməd, Allahın sənə halal buyurduğu qadınlara Allah naminə öz məhəbbətini əsirgəmə».**

Məhəmmədin (s.ə.) sevgi bəxş etdiyi qadınların sayı çox idi. Ömrünün sonuna qədər Peyğəmbər (s.ə.) gözəl qadınlарın nazını çəkməyin, onlara məftun olmağın, onları oxşayıb qucmağın tərkini qılmadı. Zira Məhəmmədin (s.ə.) ürəyində bir arzu yanındı, onu bir qadından digərinin, bir kənizdən başqasının yanına dartırdı. Məhəmməd (s.ə.) ata irsinə sahib çıxmaga layiq bir oğul istəyirdi. Həmin oğul Allah dövlətini əlinə alıb Məhəmmədin (s.ə.) işini tamamlamalıydı. Amma bu arzu öz gerçəkliyini tapmadı və qocalıq həddinə çatana qədər Məhəmməd (s.ə.) hərəmxanasının gülüstanında gözəl kənizlər axtardı, saysız qadınları quodu və Allaha, insanların xalıqınə dua etdi. Amma ona oğul qismət olmadı. Peyğəmbərlərin sonuncusu özündən sonra varis qoymamalıydı.

Məscidi doqquz koma dövrələyirdi və onlarda Peyğəmbərin (s.ə.) arvadları yaşayırıldılar. Demək olar, hər qadının öz koması vardı, bu da ailə dinciliyinə zəmin yaradırdı. Yalnız hərdən, Peyğəmbər (s.ə.) döyüşdən özü ilə gözəl bir kəniz gəti-rəndə qadınlardan biri qısa müddətə öz komasını yeni gələnlə bölüşürdü. Komaların ən gözəli, da-ha doğrusu, ən az kasib olanı Peyğəmbərin (s.ə.) sevimli arvadına, Məhəmmədin (s.ə.) dostu və vurğunu Əbu Bəkrin qızı gözəl Aişəyə məxsus idi. Peyğəmbər (s.ə.) Məkkədə qızı birinci dəfə görəndə və gözünü ondan çəkə bilməyəndə Aişənin altı yaşı olardı. Bu o vaxt Məhəmmədin (s.ə.)

yeganə arvadı olan Xədicənin ölümündən azca sonra olmuşdu. Dostunun coşğulu baxışını başa düşmüş Əbu Bəkr qız həddi-buluğa çatanda Aişəni ona verməyə söz verdi. Amma Məhəmməd (s.ə.) o qədər məftun olmuşdu ki, üç il sonra doqquz yaşılı Aişəni özünə arvad etdi. O vaxt onun özünün əlli yaşı vardı.

- Mən yelləncəkdə oturub o biri qızlarla oynamırdım. – Aişə danışır. – Bu vaxt anam məni çağırdı. Getdim, ancaq niyə çağırduğunu bilmədim. Əlimdən tutub məni çöl qapısına qədər gətirdi. Bu zaman ürəyim döyünməyə başladı, amma asta-asta sakitləşdi. Üzümü, saçımı yudum, sonra məni bəzəyib çoxlu arvadların olduğu bir evə gətirdi. Onlar məni təbriklərlə qarşılıdlar və yenidən bəzədilər. Hazır olanda məni Peyğəmbərin (s.ə.) əlinə tapşırdılar.

Aişə Peyğəmbərin (s.ə.) sevimli arvadı oldu və aldığı çoxlu arvadların içində o, yeganə bakirə idi. Qədim ərəb adətincə Peyğəmbər (s.ə.) qızın atası Əbu Bəkrə oniki unsiya qızıl verdi. Bu, Məhəmmədin (s.ə.) sonralar da qadınlar üçün razılaşlığı qiymət idi. Həmin məbləği o heç zaman aşmadı. O vaxt, hicrətin ilk ilində bu oniki unsiya qızıl onun üçün əlçatmazlıq idi. Eldənçixarlıq olmasın deyə, Məhəmmədə (s.ə.) qızılı qızın atası və Peyğəmbərin (s.ə.) dostu Əbu Bəkr əlborcu verdi və Məhəmməd (s.ə.) də onu Aişənin başlığı kimi təntənəli şəkildə gələcək qaynatmasına çatdırıldı. Aişə ilə Məhəmmədi (s.ə.) Mədinədəki ilk çətin zamanın xatirələri bağlayır. Qüdrətinə baxmayaraq Məhəmməd (s.ə.) o vaxt hələ kasib idi və var-dövlət qazanmaq fikri də yox idi. Ona görə də Aişə ilə toy çox kasib keçdi. Toy süfrəsində yalnız süd vardı, toy yatağı bir qoyun dərisi oldu və gəlinin cehizi iki köynəkdən, iki saya gümüş bi-

lərzikdən, biraz da gümüş puldan ibarət idi. Zira kasıblıq Peyğəmbərin (s.ə.) zinətidir.

- Evliliyin ilk illərində, - Aişə danışır, - elə olurdu ki, aylarla ocaq qalamırdıq, çünkü yeməyimiz su və xurma olurdu. Yalnız hərdən kimsə bizi biraz ət göndərirdi. Peyğəmbərin (s.ə.) evində heç zaman iki gün dalbadal buğda çörəyi tapılmazdı.

Aişənin taleyi sonralar yersəl armağanlarla mükafatlandırıldı. Aişə ərə gedəndə uşaq idi. Ər evinə oyunçağını da getirmişdi. Bəbələrlə oynayıır, möminlərdə heyrət oyadırdı. Zira bəbələr insanların təsvirləridir və buna qəti yol verilmir. Lakin başqalarına yasaq olunanları Aişə özünə rəvva bilirdi. O, çox gözəl, zarafatçı və şux idi, qızıl üzük taxmağı xoşlayırdı və saçını o qədər yağılayırdı ki, yağı çox vaxt alnı uzunu axırdı. Ancaq şux-şaqraq, uşaqsal camalın arxasında güclü, ağıllı bir varlıq gizlənirdi. Peyğəmbərin (s.ə.) sevimli arvadı və birinci xəlifənin qızı kimi Aişə hər iki-sinin ölümündən sonra islam siyasetində çox önəmli bir amil oldu. Ədəbiyyatın böyük xiridarı və intriqalar ustası idi. Yazib-oxumağı bacarırdı və Peyğəmbərin (s.ə.) hədislərini biryerə toplayıb Məhəmmədin (s.ə.) ölümündən sonra dini və şəri məsələlərdə ən ali məqam sayıldı. Əbu Bəkr və tərəfdarları üçün onun təsiri Peyğəmbər (s.ə.) yanında əvəzsiz dəyərə malik idi. Zira xirdaboy, zərif qız olan Aişənin dəqiq cizgili simpatiya və antipatiyaları vardi ki, bunları da heç nədən çəkinmədən bürüzə verirdi. İslamin bugünkü şəliyə və sünənlilikə parçalanması başlıca olaraq onun Əliyə qarşı antipatiyasının nəticəsidir. Aişə altmışyeddi yaşında dünyasını dəyişdi, bu, Peyğəmbərin (s.ə.) ölümündən qırxdıqquz il sonra oldu.

Aişə Peyğəmbərin (s.ə.) sevimli arvadı idisə,

məkkəli dul Səudə ən az sevilən qadın idi. Məhəmməd (s.ə.) onunla Xədicənin ölümündən iki ay sonra evlənmışdı, yalnız ona görə ki, ərəb olan kəs hörmətinə xələl gəlməsin deyə subay qala bilməz. Səudəni o heç vaxt sevmədi, əgər Səudə xüsusü ağıl sahibi olmasaydı, bəlkə də onu boşayardı. Həftənin bir gününü Məhəmməd (s.ə.) Səudənin komasında keçirirdi. Amma o bundan həzz almırkı, yalnız ona görə edirdi ki, bunu özünün borcu sayırdı. Səudə Məhəmmədin (s.ə.) Aişəyə olan sevgisini görəndə nəsə heyrətamız, indiyə qədər görünməmiş bir iş tutdu: rəsmi olaraq öz gecəsini Aişəyə güzəştə getdi. Bununla çox şeyə nail oldu. Ölənə qədər öz komasında qaldı, mütəmadi olaraq Peyğəmbərin (s.ə.) sovqatını aldı və «möminlərin anası» kimi izzətləndi. Məhəmməd (s.ə.) yaxşılığın qədrini bilməyi bacarırdı.

- O, Qiyamət Günü də mənim övrətim olacaq,
- Səudə haqqında belə deyərmiş.

İkinci, böyük xəlifə Ömərin qızı Həfsə bint Ömər də Peyğəmbərin (s.ə.) sevimli arvadları sırasında deyildi. O, müsəlman döyüşçünün arvadı olmuşdu. Onun ölümündən sonra Ömər qızına layiqli ər axtarmağa başladı. Güclü hökmünə baxmayaraq heç kimi o, qızını almağa məcbur edə bilməzdi, çünkü qadın yaşlı və çirkin idi. Ömər özünü düşkün sayır və çıxış yolu tapa bilmirdi. Məhəmməd (s.ə.) bundan xəbər tutanda dostuna yazıçı gəldi və az-az kişilərin etdiyi bir iş tutdu: Atası ilə dostluğunu naminə onun qızını aldı. O, bu qadına da yaxşı ərlik etdi, mütəmadi onu yoluxdu, sovqatlar verdi və ona ayrılmış gecəni unutmadı.

Bunun əksinə olaraq Məhəmmədin (s.ə.) Zeynəbə məhəbbəti çox romantik, nəcib və dərin idi. Bu qadının həddən artıq romantik bir keçmiş var-

dı. Zeynəb Məhəmmədin (s.ə.) keçmiş qulu və sonrakı götürmə oğlu Zeydin arvadı idi. Məhəmməd (s.ə.) onu gördü və gözəlliyinə, ciddi mənəviyyatına və salehliyinə vuruldu. Tez-tez ona baş çəkib söhbətlər etdi. Belə olanda bir gün Zeyd Məhəmmədin (s.ə.) yanına gəlib dedi:

- Ya Peyğəmbər, mən adı bir müsəlmanam, amma sən Allahın rəsulusan. Sənin əməlin mənim əməlimdən, istəyin də mənim istəyimdən böyükdür. Götür mənim arvadımı özünə, çünki sənin ona daha çox ehtiyacın var, nəinki mənim.

Və qul Zeyd arvadını boşayıb Peyğəmbərə (s.ə.) verdi. Zeynəb saleh və gözəl idi. Peyğəmbəri (s.ə.) sevirdi, çünki o, peyğəmbər idi, lakin ondan sərvət və hədiyyə qəbul etmək istəmirdi. Zeydlə ailə qurana qədər çəkməçilik edər və malını bazarlarda satardı. «Möminlərin anası» kimi də işləməyinə ara vermədi. Ancaq gəlirini şəhərin kasıblarına paylayırdı. Məhəmmədin (s.ə.) vəfatından sonra peyğəmbər övrətlərinin hamısı xəlifə tərəfindən qızılı tutulanda da o, kasıblığında qaldı, heç nə istəmədi. Xəlifə Ömər ona böyük bir varidat bağışladı, amma bunu da o, kasıblara dağıtdı. Hər övrətin özünə nəsə seçib götürməyə ixtiyar verildiyi islamın nəhəng dövlət xəzinəsin-dən Zeynəb gözəl bir paltardan başqa heç nə götürmədi, bunu da həmin paltarda dəfn olunmaq arzusu ilə götürdüyüünü bildirdi. Vəfat edəndə onu qəbr evinə Məhəmmədin (s.ə.) mafasında apardılar, çünki o, Aişədən sonra Peyğəmbərin (s.ə.) sevimli arvadı idi.

Məhəmmədin (s.ə.) çoxlu övrətləri vardı və Peyğəmbərin (s.ə.) onlara olan sevgisi aşırıydı. Hərəmxanasına o, xeyli vaxt sərf edirdi və Qurandə da Peyğəmbərin (s.ə.) övrətləri barədə bir çox buyruqlara rast gəlinir. Məsələn, yad kişinin

yanında onlar pəsinib üzlərini örtməliyidilər (33,59)¹ – əvvəlcə yuxarı dairələrin təqlid etdiyi dəb; sonradan bu, ümumi hala çevrildi. Müsəlman qadınların örtüklənməsinin ilkinliyi, güman ki, burdan gəlir. Peyğəmbər övrətlərinə onun vəfa-tından sonra ərə getməyə də icazə verilmirdi.

Məscidin yöresindəki doqquz koma hərəmxananı təşkil edirdi. Məhəmmədin (s.ə.) özünün koması yox idi. Hətta bütün Ərəbistanın hakimi kimi şövkətinin zirvəsinə çatanda da özünün şəxsi mənzili olmamışdı. Onun gecələri dəqiq və ciddi növbələnməyə məruz idi. Allahın Rəsulunun (s.ə.) hansı gecəni onun yanında qalacağını hər bir arvad bilirdi. Yalnız Məhəmmədə (s.ə.) təzəcə kəbin edilmiş arvad Peyğəmbəri (s.ə.) üç gecə dalbadal yanında saxlamaq ixtiyarına sahib idi.

Hərəmxanasında dincliyi qoruyub saxlamağın yolunu bilirdi. İslamin bütün zəfər yürüşlərindən diplomatiya bəlkə də burda daha çox lazım olurdu. Qadınlardan birinə gətirdiyi hər sovqatı o, eynilə hərəmxananın digər üzvlərinə də paylayırdı. Amma buna baxmayaraq arvadlarını heç vaxt ərkələmirdi və böyük bir hadisə kimi söylənilir ki, bir gün o, uğurlu döyüşdən sonra hər arvada iki-yüz girvənkə xurma, dən və buğda bağışlayıb. Arvadları arasında dedi-qoduşa və paxillığa qəti dözmürdü və belələrini sərt cəzalarla hərəmxana-dan uzaqlaşdırmağı bacarırdı. Arvadlardan hansısa bir hərəkətə görə suçu olurdusa, onun yanına gəlişinə filan-filan müddətə cəza kimi ara verirdi. Bu cəzalar Aişədən də yan ötməmişdi, çünkü Məhəmməd (s.ə.) öz təbəələrinə və övrətlərinə mü-

¹ «Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, çarşablarını örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir.» (Azərbaycancaya tərcümədən).

nasibətdə ədalətli idi. Haqsız yerə xətrinə dəyilmiş övrəti ciddiyətlə qoruyub müdafiə etməyi də bacarırdı.

Bir kərə Peyğəmbər (s.ə.) üsyankar yəhudiyə tayfasına qarşı döyüşə girdi. Həmin tayfanı yendi, amma yürüsdən sonra evə gözəl bir yəhudiyə qızı gətirdi. Safiyə adlı bu qız onun onbirinci arvadı oldu. Peyğəmbərin (s.ə.) evə gətirdiyi hər yeni arvada hərəmxana narazı qalırdı. Qadınların ən qaynarı olan Aişə Safiyəni imanına görə danlamadıqdan doymurdu. Bir gün bu davaya qulaq asan Məhəmməd (s.ə.) Safiyəyə dedi:

- Safiyə, bu qadına de: Mənim atamın adı Harundur, əmimin adı Musa, bəs sənin ata-baban kim olub? Bütçü!

Bundan sonra düz iki ay Aişəyə yaxın düşmədi.

Məhəmmədin (s.ə.) heç də bütün nigahları sevgi kəbini olmamışdır. Şərq fatehi dünyani qılıncı ilə yenir. Amma onu nigahın incə telləri ilə dağılmağa qoymur. Şərqdə hansı xalqsa hökmdara itaət etməlidirsə, o, həmin hökmdarla qohumlaşmaq istəyir. Bugünün özündə də şərq hökmdarının hərəmxanası səltənətin bütün əyalətlərindən qadınları öz damının altına yiğir. Belə olduqda xalq özünü hökmdarın uşaqları ilə qan qohumu sayır və bu, dövlətin vəhdətini təmin edir. Ən kübar tayfa və nəsillər qadınlarının ən gözəlini Məhəmmədə (s.ə.) göndərirdilər ki, onlarla ailə qursun.

Günlərin birində Məhəmməd (s.ə.) xəbər tutdu ki, Kinda padşahlığının başçısı öz qızını ona övrət kimi göndərmək istəyir. Ərəb nə qədər kübardırsa, adı bir o qədər uzundur. Əgər bu qızın atasının adını eşitsən, onun kübarlığı haqqında tam təsəvvür əldə etmiş olarsan. Kişinin adı be-

ləydi: Numan ibn Əbu Əgadis Əsvad ibn Haritə ibn Əgadis ibn Akul əl-Mərar. Bu adlı-sanlı cənabın qızı həm də ərəb qadınlarının ən gözəli sayılırdı. Böyük təntənə ilə Əsmani Mədinəyə gətirdilər. Onu görən kimi Peyğəmbər (s.ə.) hayıl-mayıł oldu. Təntənəli toy edildi və Əsma doqquz komadan birinə köçdü. Doğrudur, Əsma gözəl idi, ancəq ağlı kamil deyildi və hərəmxananın hər təzə günüyə xor baxan qadınları bundan məharətlə istifadə etdilər. İzdivac gecəsi Məhəmmədin (s.ə.) övrətlərindən biri Əsmanın yanına gəlib onun gözəlliyyinə məftun oldu və özünə uyğun səmimiliklə ona bir neçə məsləhət verdi. Arada bunları da söylədi:

- İstəyirsən ki, Allahın rəsulunun xoşuna gələsən, yatağına girməzdən qabaq ona deyərsən: Allah məni səndən qorusun. Yalnız bundan sonra onun sevgisini qazanmış olacaqsan.

Və Əsma, deyildiyi təki, gözəl olduğu qədər də ağılsız idi, qadının məsləhətinə qulaq asdı, Məhəmməd (s.ə.) onun xanəsinə girəndə dedi:

- Allah məni səndən qorusun.

Sonra çadrasını aralayıb Peyğəmbərə (s.ə.) baxdı.

- Elə məni də səndən qorusun, - Peyğəmbər cavab verib komadan çıxdı və Əsmanın talağını geri oxutdurdu. Qaynatasının kübarlığına baxmayıb sözündən dönmədi və Əsmani bağışlamaqdan boyun qaçırdı. Danışırlar ki, Məhəmməd (s.ə.) övrətlərinin bu cür zarafatları ucbatından gəlinləri elə toy gecəsində tez-tez geri göndərmiş.

Bütün Ərəbistanın hökmdarı kimi hakimiyyətinin zirvəsində Məhəmməd (s.ə.) qadınların axınına məruz qalıb. Sonuncu toyunu vəfatından iki ay qabaq edib. Sərkərdələrdən biri uzaq əyalətlərdən hansını isə zəbt edəndə, yaxud hansı

hökmdarsa ona öz iltifatını göstərmək istəyəndə digər zinətlərlə yanaşı gözəl kənizlər də göndərildilər ki, o da bunları sonradan ya dostlarına armağan edirdi, ya da özünə saxlayırdı. Hicrətin yeddinci ilində Misirin xristian valisi yeni peyğəmbərdən xəbər tutan kimi ehtiyat üzündən və qorxudan ona min qızıl külçəsi, iyirmi top Misir kətanı, bir ədəd aq ulaq, bal, bir xacə ki, Peyğəmbər (s.ə.) də onunla neyləmək lazımlı olduğunu keşdirə bilmədi, iki gözəl Misir kənizi göndərdi və bunlar da elə həmin an islami qəbul etdilər.

Kənizlərdən biri, ağbəniz, qıvrımsaç kopt Məryamı Peyğəmbər (s.ə.) özünə götürdü, ancaq onunla evlənmədi. Həmin Məryam onun sevimli siğə arvadı oldu, Məhəmməd (s.ə.) onu ehtirasla sevdi və övrətlərinin tənəsinə baxmayaraq tez-tez onun yanında oldu. Zira, kopt Məryam qadınlar arasında onun köhnə umudlarını doğruldan yeganə zənən idi. O, Peyğəmbərdən (s.ə.) dünyaya bir oğul gətirdi, səltənətinin varisi İbrahim. Fəqət xoşbəxtlik uzun sürmədi. Uşaq bir yanında ikən tələf oldu və onunla varislik ümidi də torpağa gömüldü.

İllər ötdü. Peyğəmbərin (s.ə.) gənclik gücü tükəndi. Altmış yaşa çatanda dəqiq nizamlanmış gecə planını həyata keçirmək onun üçün çətinləşdi. Ancaq qadınlar öz komalarında yaşayırdılar, gəncliklərini və təravətlərini itirməmişdilər. Məhəmməd (s.ə.) müdrik insan idi və o, qadınlara mərhəmət göstərdi. Bilirdi ki, onyeddi-, iyirmi yaşlı qadınlar altmışyaşlı sinli kişiyə fədalı sevgi bəsləyə bilməzdilər, özü də əgər söhbət peyğəmbərdən gedirdisə. Ona görə də müdrikliyi və mərhəməti qadınlara azadlıq bəxş etməyə qərar verdi. Onları başına yiğib Allahın buyruğunu, 33-cü Surənin 28-ci Ayəsini bəyan etdi: «**Ya pey-**

ğəmbər, övrətlərinə söylə: Əgər həyatı və şənliyi sevirsizsə, mən sizə azadlıq verirəm və sizi bolluca mükafatlandırıracam. Amma Allahu və Onun rəsulunu sevirsinizsə, onda bilin ki, yaxşı əməlinizə görə sizi odünyada böyük mükafat gözləyir»¹.

- Rəbbin sözlərini götür-qoy edin, - Peyğəmbər (s.ə.) dedi, - sonra vicdanınızla cavab verin.

Qadınların hamısı belə cavab verdi:

- Biz Allahu, Onun rəsulunu və ölümündən sonra olacaqları sevirik.

Yalnız qadınlardan biri, Kilab tayfasından Fatimə adlısı gəncliyinin şəhvətinə üstünlük verdi. Peyğəmbər onu bolluca mükafatlandırıb azad etdi. Ancaq sonralar bu qadın elə kasıblığa düşdü ki, yanacaq kimi satmaq üçün dəvə təzəyi yiğmalı oldu. Qadın böyük ehtiyac içində öldü və islam tarixində «Şaka», «Miskin» adını qazandı.

«Möminlərin anaları», islamın ilk qadınları sadə və təmtəraqsız yaşadılar. Onların şəxsi rəhatlığının qeydində az qalındı. Komalarında adı güzaran belə çatışmırıldı. Hətta təbii ehtiyaclarını ödəmək üçün əməlli bir yer də yox idi. Bu işi görmək üçün bəzən gecələr çölün düzünə gedirdilər. Yalnız ömrünün sonlarına yaxın Peyğəmbər (s.ə.) ayaqyoluna bənzər bir guşə tikdirdi, çünki verdikləri vədlərə baxmayaraq qadınların başqa məqsədlərlə çıxmاسından ehtiyatlanırdı.

Peyğəmbərin (s.ə.) övrətlərinin heç nəyi yox idi. Onun armağan etdiyi kiçik sovqatlara sevinirdilər. Yeganə var-dövlətləri Peyğəmbərin (s.ə.) onlara verdiyi oniki unsiya qızıl idi.

Sonralar, Peyğəmbərin (s.ə.) vəfatından sonra islam böyük bir dünyani əhatə edəndə qadınlar qızılı tutuldular. Xəlifələrin xəzinələri onların

¹ Azərbaycan dilinə tərcümədə 28-29-cu Ayələr.

üzünə açıq idi, onlara kəsilmiş dulluq təqaüdləri var-dövlətləri oldu və kiçik, kasib komalarına əvvəllər bütün Ərəbistanın sahib olduğundan çox qızıl təklif olundu. Məsələn, xəlifə Valid Zeynəbin varislərinə onun koması üçün əlli min qızıl dirhəm, qədim dünyanın anlayışınca nəhəng məbləğ ödədi. Yəhudi Safiyə öz varislərinə yüz min qızıl dirhəm qoyub getdi.

Şərqiñ bütün sərvəti indi bu qadınların ixtiya-rına verilmişdi. Qohumları islamın ən ali vəzifə-lərini tuturdular. Məsələn, birinci ərdən uşaqları olduğuna, onların qeydinə qalmaq istədiyinə görə Peyğəmbərə (s.ə.) əvvəlcə ərə getmək istəməyən Səlimə hələ sağlığında ikən Əlinin onun oğlanla-rını böyük-böyük əyalətlərin valiləri təyin etdiyi-ni öz gözləri ilə gördü. Peyğəmbər övrətlərinin qan qohumları Məhəmmədin (s.ə.) öz qan qo-humları ilə yanaşı nəsillərdən-nəsillərə islamın aristokratiyası sayıldı. Qadınların özlərinə isə son günlərinə qədər yüksək ehtiram göstərildi. Onla-rın ən xırda arzularını da dəf etməyə xəlifələrdən heç biri ürək etmədi.

Sonrakı nəsl Allahı və Onun Rəsulunu (s.ə.) yaşamın nəşəsindən daha çox sevmiş, dar komalarda yaşamış, Peyğəmbərin (s.ə.) gecələrini bö-lüşmiş və heç vaxt iki gün dalbadal bugda çörəyi-nin üzünü görməmiş bu qadınları belə şərafətlən-dirdi.

AİŞƏ VƏ DÜNYA TARİXİ

Bella gerant alii! tu, felix Austria, nube!

Hicrətin dördüncü ilində üsyankar Müraiziq tayfasını dinə gətirmək üçün Allahın Peyğəmbəri (s.ə.) öz döyüşçüləri ilə səhraya üz tutdu. Səhranın ucu-bucağı görünmürdü və çapış monoton idi. Düşmən uzaqdaydı, gözə dəymirdi və qoşun qaynar səhra Günəşinin altında mənasız əzab çəkirdi. Səhradakı savaş çapışında günlər darıxdırıcı və yeknəsək keçir. Ona görə də yürüş xüsusi təhlükə gözləməyəndə Peyğəmbər (s.ə.) adətən övrətlərindən birini özü ilə götürərdi. Amma bu ona hərdən müharibədən vətənə iki arvadla qayıtmaga heç də mane olmurdu. Bu dəfə o, gözəl Aişəni seçdi.

Karvanın yürüşündə Aişəni örtülü kəcavədə aparırdılar. Dincəlməyə durduqda Peyğəmbər (s.ə.) onunla söhbətləşir, qaçış yarışı təşkil edir və ürəyincə əylənirdi. Lazımı yerə çatanda düşmən tayfa ilə yüngül toqquşma oldu. Qısa döyüşdən sonra yengi qazanıldı. Kənizlər bölüşdürüldü və qarət hesablandı. Bu döyüşdən Məhəmməd (s.ə.) özünə Aişənin qəzəbinə nədən olan bir qadın götürdü.

Geriyə yol başladı və bu yürüş qorxusuz olduğunu, çoxlu qarət vəd etdiyi üçün onda həmçinin xeyli ikiüzlülər, münafiqlər iştirak etmişdilər. Həmin münafiqlərin başında hələ də Mədinənin padşahı olmaq ümidiyi itirməmiş Abdulla ibn Übey dururdu. Qarət bölünüb qurtarandan sonra münafiqlər arasında narazılıqlar başladı, çünkü onlar imanın yox, qarətin xatırınə döyüşmüsdüller. Amma Peyğəmbər (s.ə.) öz müdrikliyi ilə dərk etdi ki, münafiqlər və Abdulla haqq uğrunda müna-

qişə axtarmırlar, yalnız ona görə axtarırlar ki, Peyğəmbərə (s.ə.) xətər yetirsirlər. Ona görə də səhərin alatoranında qoşuna yola çıxmağı və qaranlıq düşənə kimi istirahətsiz yürüməyi tapşırıdı. Zira bilirdi: yorğunlar dava gəzmirlər.

Məhəmməd (s.ə.) vəd edilmiş davanın çözümü ilə içində məşğul olduğundan və bundan əlavə özü ilə yeni bir qadın apardığından yolda Aişəyə çox az vaxt ayıra bildi. Onu kəcavədə aparırdılar və çəkisi elə yüngül idi ki, yüksülər onun ağırlığını güclə sezirdilər. Onsuz da incə olan gənc Aişəavaş yürüşündə cüzi qidadan daha da arıqlayıb incəlmişdi.

Bir gün - bu, Mədinəyə çathaçatda oldu və dan yeri təzəcə sökülürdü – Peyğəmbər (s.ə.) qoşuna tərpənmək əmrini verdi. Dəvələr qaranlıqda durğuzulub yüklər yükləndi. Döyüşçülər sübh namazı qıldılar və Aişə də bu ibadətin iştirakçısı oldu. Sonra o, təbii ehtiyacını ödəmək üçün qoşun-dan aralandı. Geri qayıdır kəcavəyə qalxmaq istəyəndə birdən gördü ki, inci səfər boyunbağını qumda salıb.

Aişə gözəl qadın idi, gözəl olduğu qədər də təkəbbürlü idi. İnci boyunbağı Peyğəmbərin (s.ə.) xəzinəsində hər saatlıqla tapılan şey də deyildi. Ona görə də itirilmiş zinəti axtarmaq üçün tələsik çölə qaçıdı. Kəcavəni dəvənin belinə qaldırmalı olan kişilər yalnız Aişənin düşərgəyə qayıtdığını gördülər. Qadını utandırmamaq üçün onlar təlimata uyğun olaraq üzlərini yana çevirdilər. Birazdan kəcavəyə yaxınlaşışib Aişənin çoxdan orda oturduğu gümanı ilə onu dəvənin hörgüçünə qaldırdılar. Bu güclü kişilər çəki fərqini hiss etmədlər, çünkü Peyğəmbərin (s.ə.) sevimli arvadı, deyildiyi kimi, incə və arıq idi. Karvan yola düzəldi. Qaranlıqda qoşunun tərpənməsini hiss etməmiş

Aişə geri qayıdanda boş düşərgə meydanını tapdı, nə kəcavə vardı, nə dəvə, nə Peyğəmbər (s.ə.). O, çölün düzündə tək, unudulmuş və kimsəsiz qalmışdı.

Aişə və dünya tarixi üçün islamdan, Peyğəmbərdən (s.ə.) və onun ətrafindakı kişilərdən ötrü görünməmiş nəticələrə səbəb ola bilən boyunbağı macarası beləcə başladı.

Səhrada nələrin baş verməsi, tənhalıqda Aişənin nələri yaşaması yalnız onun öz sözlərindən bəllidir. Hekayetinə görə oturub qalır düşərgə meydanında və gözləyir ki, karvan onun yoxa çıxmاسını bilən kimi geri dönəcək. Saatlar ötür və Aişə səhranın yeknəsəkliyindən yorulur. Göz qapaqları ağırlaşır və o, yuxuya gedir. Qəflətən yad bir səs onu oyadır. Gözünü açıb qarşısında Süleym tayfasından gənc, gözəl döyüşü Səvfan ibn Əl-Müəttalı görür. O da səhrada karvandan qalıbmış və indi onun arxasınca çapırmış. Çöldə bir nəfər qadın görüb ona yaxınlaşır və Peyğəmbərin (s.ə.) sevimli arvadını tanıyıb heyrətlənir. Mömin bir çağrı ilə Aişəni durğuzur və qadın həmin an üzünü örtür. Səvfan öz dəvəsini Aişəyə verir və onlar yolda bir kəlmə də kəsmədən Peyğəmbərin (s.ə.) karvanına yetişirlər.

Aişənin hekayəti budur. Qoşun, Peyğəmbər (s.ə.) və yanındakıların hamısı bircə onu gördülər ki, bir gün yoxa çıxandan sonra Aişə üz-gözündən sevinc yağa-yağa gözəl bir gəncin müşaiətində karvana yaxınlaşır. Bu, ümumi narazılıq doğurdu. Doğrudur, Aişə yolunun üstünə çıxan hər kəsə boyunbağını necə itirdiyindən, döyüşü Səvfanın onunla necə igidcəsinə davranışmasından danışındı. Amma bunu nə qədər çox danışındısa, dinləyicilərin gözləri bir o qədər birləşir, təbəssümləri bir o qədər hiylələşir, təzimləri bir o qədər səmimilə-

şirdi.

Qoşun Mədinəyə girəndə Aişənin boyunbağı əhvalatı çoxdan zəfər yürüşünün baş olayına çevrilmişdi. Döyüşçülər, öncə də başda Abdulla ibn Übey olmaqla münafiqlər şəhərdə vurnuxub dirləmək istəyən hər kəsə Aişənin çöldə gözəl bir gənclə uzun-uzadı gəzib-dolaşdıqdan sonra karvana yenidən çatmaq məqsədilə geri qalmasından danışırıldılar. Buna nə ad vermək olardı? Tezliklə bütün Mədinə onbeşyaşlı Aişənin o boyda müdrikliyinə baxmayaraq Peyğəmbərə (s.ə.) kələk gəlməsindən xəbər tutdu.

Bundan Peyğəmbər (s.ə.) də xəbər tutdu və ilk tədbir o oldu ki, Aişənin yanındakı gecələrinə ara verdi. Yalnız hərdən gündüzlər onun komasına gələr, qadını yüngülcə tumarlayıb kefini soruşar və tezcə də oranı tərk edərdi. İslamın ən qürətli kişisi Əbu Bəkrin ərköyun qızı, təbii ki, bu rəftardan xoşlanmırıldı. Tələsik qərar çıxarıb özünü xəstəliyə vurdu, yaxşı qulluq məqsədilə ata evinə köçməsinə icazə istədi. Peyğəmbər (s.ə.) razılaşdı.

Burda Aişə ata-anasından öyrəndi ki, bütün Mədinə indi ondan danışır. Ata evində Peyğəmbər (s.ə.) onu yoluxmadı. Aişə hər gün talağını gözləyirdi. O həm də özünə ölüm hökmü kəsiləccəyini gözünün altına almışdı, çünkü bu, o vaxt Peyğəmbərin (s.ə.) zinaçılara verdiyi cəza idi.

Beləliklə hadisə yüksək siyasi məna kəsb etdi. Lavina axmağa başlamışdı və onun kimi süpürüb aparacağı məlum deyildi.

Siyasətlə qadın Şərqdə bir-birindən çətin ayrılır. Bütöv-bütöv dövlətlərin birikməsi çox vaxt müdrik hökmdarın nigah siyasətinə söykənir. Ailəyə xəyanət tərəflərdən birini çöküşə, digərini isə hakimiyyətə gətirə bilər. Hər hansı əyalətdən

olan qadın hərəmxanadan qovulursa, həmin əyalət üsyana qalxa bilər. Əgər düşmənlərinin qadını hərəmxananı tərk edirsə, düşmən tərəflər ən qızığın təəssübkeşlərə çevrilirlər. Hərəmxanadakı qadın öz tayfasının təmsilçisidir. O, atasının tərəfini və onun özü ilə mövcud olub özü ilə yixılan siyasi ideologiyani özündə təcəssüm etdirir. Hərəmxana özlüyündə qəribə şərq parlamentindən başqa bir şey deyildir ki, burda da ölkənin bütün tərəfləri təmsil olunublar və bir-biriləri ilə mübarizədədirlər. Siyasi tərəflərin ip ucları hərəmxanada birləşir, hökmdarın iqtidarına qadınlar parlamenti tərəfindən nəzarət yetirilir və məhdudiyyət qoyulur. Hərəmxananın da önəmi burdan irəli gəlir, ona görə də kiçicik bir sevgi macarası çox vaxt arxasında dünyasal-tarixi nəticələri çəkib gətirir.

Peyğəmbərin (s.ə.) hərəmxanası da müstəsnalıq təşkil etmirdi. Sevgi, mənafə və siyaset Şərqdə ayrılmazdır. Şərq və Avropa hərəmxanaları arasındaki fərq o qədər böyük olmasa da, belə olayı Avropa ölçüləri ilə ölçmək olmaz. Şərqsəl sevgi macarası ilk önce siyasi əməl kimi dəyərləndirilməlidir. O öz ardınca siyasi sonucları dərtib gətirir, çünki hər bir tərəf və onun təmsilçiləri son nəfəsə qədər qorunmağı bacarıır.

Aişə də təkcə Peyğəmbərin (s.ə.) sevimli arvadı deyildi, o həm də yixılmaq istəməyən konkret, qüdrətli və nüfuzlu tərəfin nümayəndəsi idi. O özündə Peyğəmbərin (s.ə.) ən qədim və ən bacarıqlı silahdaşlarını, imanın sütunları sayılan Əbu Bəkrin və Ömərin partiyasını təcəssüm etdirirdi. İri cizgilərlə götürülsə, bu partiya teokratik islam demokratiyası, teokratik Allah dövləti ideyalarının qoruyucusu və bütövləşdiricisi idi. Partiya Məkkədə yaranmışdı və onun təsir gücü Peyğəmbərlə (s.ə.) qan qohumluğuna söykənmirdi. Buna

görə də varislik prinsipinin düşməni, teokratik Allah respublikasının irsi şərqi monarxiyasına pöhrə-lənməsinin əleyhdarı idi.

İndi Peyğəmbərin (s.ə.) altmış yaşı olanda bu nəzəriyyə tamam praktik önəm qazandı. Məhəmmədin (s.ə.) birbaşa xələfi yox idi. Ən yaxın qan qohumu Əmioğlusu, sevimli qızının əri Əli idi. Haçansa Peyğəmbərin (s.ə.) ırsinə sahib çıxacağına Əli bir an da şübhə etmirdi. Axı islami ilk qəbul edən o olmuşdu, Peyğəmbər (s.ə.) nəvəsi olan iki oğlu vardı: Hüseyn və Həsən. Əli onu da heç vaxt unutmamışdı ki, Peyğəmbər (s.ə.) hələ bir neçə il qabaq bütün Haşimi tayfasının qarşısında bəyan etmişdi:

- Budur Əli, mənim vəlim.

Bu isə nə Əbu Bəkrin, nə də Ömərin ürəyincə idi. Uzun illər zəhmətə qatlaşib Peyğəmbərin (s.ə.) dövlət qurmaq işinə bunun üçün can yandırmamışdılar. Müharibələri bunun üçün aparmamışdılar, ölkələri bunun üçün zəbt etməmişdilər, Peyğəmbərin (s.ə.) *«islamda hamı bərabərdir və yalnız bacarıqlulara üstünlük verilir»* kəlamını bunun üçün yaymamışdılar. Onlar bacarıqlı idilər, dövləti necə idarə etməyin yolunu biliyilər. Əlidə isə bu müdriklik çatışmındı. Qoşunun başında düşmənə hücum çəkməyi heç kim onun kimi bacarmırdı, qılıncından, gəncliyinin amansız gücündən düşmən lərzəyə düşürdü.

Amma Əlinin əlindən gələn təkcə bu idi. Əgər Peyğəmbər (s.ə.) özünün qadınlara, xoş ətirə və ibadətə olan sevgi ehtiraslarını boynuna alırdısa, Əli də aşkar etiraf edirdi ki, yatmayı hər şeydən üstün tutur. Məhəmməd (s.ə.), Əbu Bəkr və Ömər islamda böyük nüfuz sahibi idilərsə, Əlinin nüfuzu hələ arvadının hörmətini qazanmaq üçün də yetərli deyildi. Xasiyyəti həlim və ruhu

məhdud idi. Tənbəl idi, gözlərində heç bir ifadə işartisi yox idi, yoğun qarnı və həddən artıq uzun əlləri vardi. On azı rəqibləri onu belə görürdülər. Və yalnız qılincını şaqquşdadıb vahimə törədən bu yatağan, tənbəl insan indi Peyğəmbərin (s.ə.) irsinə iddia irəli süründü.

Amma bu yuxucul ığid Məkkə demokratları partiyasının onu gözləyən təhlükəsini dərk edirdi. Xasiyyətinə uyğun pəndəmlik və ləmsliklə təsirli əks-tədbirlər görməyə çalışırı. Peyğəmbərin (s.ə.) qadın əhatəsində onun da nümayəndəsi vardı, özü də on yüksək mövqedə duranlardan, Peyğəmbərin (s.ə.) Peyğəmbər (s.ə.) və demokratlar arasında pozusma yaratmaq üçün məqam gözləyən sevimli qızı Fatimə. Boyunbağı əhvalatı Əlinin əlinə elə bil göydən düşdü. Düşmənin artıq məhv olduğunu, özünün isə rütbə və şərəfə yetişdiyini görürdü, özünü Peyğəmbərin (s.ə.) davamçısı sayırdı.

Ətrafindakı tərəflər münasibətini Məhəmməd (s.ə.) dəqiq bilsə də, öz ardıcılı barədə ümumiyyətlə müəyyənlik yaratmırıdı. Bəlkə də bu, sevimli varisin dünyaya gələcəyi barədəki sakit ümid anlarında baş verirdi. Bəlkə də tərəflərin yersiz ehtiraslarını vaxtından əvvəl coşdurmamaq barədəki ağıllı götürqoyları onu buna vadər edirdi. Amma indi ziddiyyətin qarşısını almaq mümkün deyildi, əks tərəfin də itaətlə boyun oymək fikri yox idi. Peyğəmbər (s.ə.) odla su arasında qalmışdı.

Ancaq Mədinədə üçüncü tərəf də vardi, adı tez-tez çəkilən münafiqlər, böyük siyasətin bulanıq suyunda nəsə tutmaq ümidiində olan yerlilər. Onların başçısı, yüksək mənsəbinə görə Peyğəmbərin (s.ə.) indiyə qədər toxunmağa ürək eləmədiyi Abdulla ibn Übey indi bu fikirdə idi ki, iman-

liların iki tərəfə bölünməsi ilə üçüncü tərəf, yəni yerlilər zəfər çələngini asanlıqla özlərinə götürə bilərlər. Aişənin sadiqliyi uğrunda gedən mübahisə münafiqlərin dəyirmənə axan su idi. Çünkü hakimiyyətə yetişmək ümidi hələ Abdulla da üzməmişdi. Peyğəmbərin (s.ə.) sayəsində Mədinə indi Ərəbistanın mərkəzinə çevrilmişdi. Şəhərə külli miqdarda sərvət axırdı və Abdullanın fikrincə şəhərin rifahi üçün köhnə mədinəlilərin xidmətləri apaşkar idi. Mədinənin ən kübar kişisinin bundan özünə xeyir götürmək istəməsi təbii haldı. O özünü Peyğəmbərin (s.ə.) ən münasib davamçısı və varisi sayırdı və dini bir o qədər ciddi qəbul etmədiyinə görə hansısa dövlət çevrilişi və sitəsilə hakimiyyəti ələ keçirməyi rahatca götür-qoy edə bildi. Çünkü nəhayət Mədinə qaçıb gəlmış peyğəmbərin yox, onun şəhəri idi. Mühacirlərin mübahisəsi münafiqlərin xeyrinə idi, yeni dövlətin binası aşkarca laxlayana oxşayırırdı.

Mədinə ətrafindakı çöldə boyunbağının itirilməsi belə gözlənilməz sonuclara gətirib çıxara bilər.

Aişə ata evində təsəllisiz göz yaşları axıdanda, talağını və ölüm hökmünü gözləyəndə Mədinədə tərəflərin savaşı poqquldamaqda idi. İmanlılar get-gedə aşkarca iki düşmən cəbhəyə bölündürlər. Gündün başlıca mövzusu Aişə əleyhinə, yaxud lehinə, Əlinin, yoxsa Əbu Bəkrin xeyrinə adlı məsələlər üzərində qurulmuşdu. Onların ortasında münafiqlər dayanırdı, bunlar da hamını hamiya qarşı qızışdırırdılar və böyük zərbəyə hazırlaşırıdlar. Tayfalar arasında, haşimilər, qüreyşilər, həzrəklər və əfslər arasında güc-bəla söndürülmüş nifrət, deyəsən, yenidən alovlanması üzrə idi. Peyğəmbərin (s.ə.) Həsən adlı saray şairi çoxdan Aişə haqqında hərcayı şerlər yazmışdı və Abdul-

lanın mərhəmətini arayırdı. Abdullanın evi döyüşçülər və dostlarla dolub-boşalırdı. Artıq onlar özlərini Mədinənin gələcək ağaları sayırdılar və mühacirlər arasında müharibənin başlamasını gözləyirdilər ki, sonradan özləri həllədici anda həmlə yetirsinlər.

Bu qəfil alovlanmış yanğının tən ortasında balaca Aişəni sevən və kişilik ləyaqəti təhqir olunmuş Məhəmməd (s.ə.) dururdu ki, minbir əzabla qurduğu dövlət indi bu qadının ucbatından dağılmağa başlayırdı.

Bu vaxt Peyğəmbər (s.ə.) Əliyə üz tutdu, cünki Əlinin qanı onun öz qanı idi.

- Aişə ilə neyləyək? - Peyğəmbər (s.ə.) soruşdu.

Və Əli cavab verdi:

- Şəriətin hökmünü yerinə yetir. Talağını göndər.

Peyğəmbəri Əli o qədər uzun-uzadı və qızığın dilə tutdu ki, Məhəmməd (s.ə.) nəycin haqq, nəycin nahaqq olduğunu bilə bilmədi, çünki Allah öz peyğəmbərinə heç bir söz göndərmədi.

Təkcə Əli yox, həm də etrafındakıların hamısı Aişəni suçlandırdılar, üstəlik münafiqlər də Peyğəmbərin (s.ə.) arvadını söyürdülər, çünki Məhəmmədin (s.ə.) özünü birbaşa təhqirə ürək eləmirdilər. Bu vaxt Peyğəmbər (s.ə.) münafiqlərin qüdrətini sindirməq zamanının yetişdiyini gördü. Təbliğatın, zəfər yürüşlərinin, qələbələrin bacara bilmədiyini indi çöldə itmiş bir boyunbağı bacarası oldu. Amma əvvəlcə gərək öz düşərgəsində, ənsarlar və mühacirlər arasında barış yaradıydı.

Bir gün səhər tezdən Peyğəmbər (s.ə.) Əbu Bəkrin evinə gəlib Aişəni çölə çağırmalarını istədi.

- Suçlusən, suçsuz? – Peyğəmbər (s.ə.) soruş-

du.

Və Aişə cavab verdi:

- Haqqımda o boyda dedi-qodu eşitmışən. İndi desəm, günahsızam, inanmayacaqsan, desəm ki, üzdəniraq suçumu boynuma alıram, sözlərimin gerçəkliliyinə şübhələnəcəksən. Ona görə səbrə üstünlük verirəm.

Bunları deyib üzünü Peyğəmbərdən (s.ə.) döndərdi. Amma hələ çölə çıxmamış, Peyğəmbərin (s.ə.) dilindən uca bir fəryad qopdu. Peyğəmbər (s.ə.) yerə sərildi, bədəni bütün əzalardan titrəməyə başladı və alına tər damlları qondu.

Əbu Bəkr, arvadı və Aişə gövdəsi titrəyən Peyğəmbəri (s.ə.) ehtiramla dövrəyə aldılar. Bilirdilər ki, Allah özü peyğəmbəri ilə danışır. Bədən get-gedə sakitləşdi, Peyğəmbər (s.ə.) ağır-ağır kirpiklərini qaldırdı, çöhrəsində təbəssüm göründü və buyurdu:

- Aişə, Allah sənin suçsuzluğunu təsdiqlədi.

Sonra Peyğəmbər (s.ə.) yerindən dikəlib Allahın kəlamını, Quranın 24-cü Surəsinin 11-ci Ayəsini bəyan etdi: «**O kəslər ki yalan yaymışlar, onlar günahda qazandıqlarını alacaqlar. Əsas hissəsini öz üzərinə götürən kəs isə ağır cəzaya məruz qalacaq».**

Bununla barış elan olundu. Heç kim ağlına gətirə bilməzdi ki, Səltənət Sahibi sevgi məqamına müdaxilə edərmış. Yalnız Məhəmməd (s.ə.) olayın siyasi əhəmiyyətini duya bildi. Mühacirlər və ənsarlar - Əlinin, yaxud Əbu Bəkrin tərəfini tutmalarından asılı olmayıaraq - Allah kəlamına boyun əydilər, çünkü Allahın sözü dövlətin özülü idi. Ona şübhə etmək Allah dövlətini bütünlükə şübhə altına almaq demək idi. Deməli, hər iki tərəf arasında barış yenidən bərpa edildi.

Münafiqlərdə isə vəziyyət başqa idi. Allah sö-

zünün qüdrətinə onlarda az inam vardı, daxilən onlar nə Allaha, nə də Onun peyğəmbərinə inanırdılar. Hakimiyyətə gəlmək, birdən-birə Mədinə şəhərinin başından yağan sərvətdən mənfəətlənmək istəyirdilər. Ona görə də boyunbağı əhvalatından yarınmaqdan əl götürmək istəmirdilər və hər iki tərəfi bir-birinə qarşı qızışdırmaqlarını davam etdirirdilər. Amma bu taktika Məhəmmədin (s.ə.) əlinə göydən düşmüdü. Allah buyurmuşdu və Peyğəmbər (s.ə.) qorxunc zərbəni axıra çatdırıldı. Allahın kəlamını o, camaata bəyan etdi və onun məhz kimə yönəldiyini bildirdi. Söhbət yalnız münafiqlərdən gedirdi, onların başçısı Abdulla ibn Übey suçluların başında dayanırdı. «**Sübutları olmadan qadına böhtan atanları dəhşətli cəza gözləyir**» (24, 23), Peyğəmbər (s.ə.) bəyan etdi, «**ailəyə xəyanətə yalnız dörd şahidi olan kəs bu xəyanəti bəyan edə bilər**» (4, 19)¹. Bu sözlər deyildikdən sonra Peyğəmbər (s.ə.) münafiqlərin qandallanmış başçılarını məscidin böyük həyətinə gətirtdi. Əbu Bekrin adamları onları yerə uzadıb amansızcasına döydülər; qəti mərhəmət göstərilədi, çünkü Aişənin namusu ilə Peyğəmbər (s.ə.) dövlətin birliyini qorudu.

Əfsanələr xəbər verir ki, bu cəzanın nəticəsin-də münafiqlərin başçılarından ikisi kor, ikisi də şikəst oldu. Yalnız Abdulla ibn Übeyə xətər toxunmadı. Kor-koranə nifrət Peyğəmbərə (s.ə.) yad idi, ona görə də mədinəlilər arasında ən kübar adamı bihörmət etməkdən vaz keçdi. Bunun əvəzində məscidin minbərindən söylədi.

- Mənim şərəfimi tapdalamış adamdan intiqam alanda kim məni müdafiə edəcək?

Bu sözdən sonra, təbii ki, orda iştirak edən bütün döyüşçülər ayağa qalxıb Peyğəmbəri (s.ə.)

¹ Azərbaycan dilinə tərcümədə 15-ci Ayə.

hər bəladan qoruyacaqlarına, əldə qılinc, o saat and içdilər. Bu kütləvi şəbeh bəs elədi. Abdulla xəbərdarlığı başa düşdü; ortada indi onun başının söhbəti vardı. Münafiqlər partiyası bu Allah kəlamı ilə tamam yenilmişdi. Abdulla tezliklə tək qaldı və taleyinə boyun əyməli oldu. O indi anladı ki, Mədinənin (s.ə.) tacını heç vaxt başına qoya bilməyəcək.

İslamin ən incə əhvalatı, boyunbağı olayı beləcə sona yetdi. Aişənin yüngülağılığının nəticəsi olan bu xoşagəlməz narazılıqlarda Şərqi saysız dövlətləri kimi Allah dövlətini də az qala səhra qumuna qatacaq siyasi mübarizələri və ehtirasları görmək o qədər də çətin deyil.

Dövləti Peygəmbərin (s.ə.) qüdrəti xilas etdi. Dövləti qorumaq üçün o, yenidən şəxsi təkəbbürünü boğdu. Boyunbağı münafiqləri məhv etmək yolu oldu.

Fəqət boyunbağı əhvalatının daha mühüm, ilk anda gözə görünməsə də, bir nəticəsi vardı. O, əsrlərcə Şərqi dinc buraxmayan saysız müharibələrin, mübarizələrin, qanların özülünü qoydu. Bu dincsizliyin baisi Aişə oldu. Doğrudur, o, qadın idi və bədbəxtlik üz verəndə cəmi onbeş yaşı vardı. Lakin onu ərindən ayırmaq istəyən Əliyə nifrətinə ölüm gününə qədər ara vermədi. Bu nifrət son olaraq islamın taleyüklü ağır parçalanmasına gətirib-çıxardı: Əlinin tərəfdarları olan şıələrə və Peygəmbərin (s.ə.) yolunu tutub onun xidmətçiləri Əbu Bəkr və Ömərin arxasında gedən sünnilərə. Bu parçalanmanın nəticəsi müharibə, mübarizə və tökülən qanlar oldu.

Mədinənin yaxınlığında təbii ehtiyacını ödəmək istəyən və boyunbağısını qumda salıb itirən onbeşyaşlı qadının kiçik macarası belə sona yetdi.

PEYĞƏMBƏRİN ŞAIİRİ

Mən sönük, fəqir həyatın bir parçasını götürüb ondan bir əfsanə yaradıram, çünki mən şairəm.

Zoloqub¹

Peyğəmbərin (s.ə.) şəhərində Həsən adlı qorxunc zahiri görkəmə malik bir kişi yaşayırıdı. Saçı qabağa daranmışdı, qara birçək saxlayırdı və saq-qalını qırmızı boyayırdı. Özünü niyə bu kökə salır sualına sadəcə cavab verirdi:

- Üzüm qan çı�ənmiş aslan üzünə oxşasın deyə.

Həsənin sənəti şairlik idi, lakin istedadı miyanə, iddiası böyük, təşəxxüsü yerə-göyə sığmaz idi. Bütün bu səbəblərdən də Həsən hər kəsi söyürdü və şerləri nə qədər pis idisə, düşmənlərinə qarşı bir o qədər söyüncə dolu olurdu.

Bir dəfə Peyğəmbər (s.ə.) əmr etdi ki, acı dili-nə görə Həsənə bir neçə şallaq vursunlar. Amma Həsən bədən cəzasına qarşı çox həssas idi. Dinc həyatı sevərdi, heç vaxt döyüşə getməzdə və doğma şəhəri düşmənlər tərəfindən mühasirəyə alınanda da qaxılıb evində oturdu. Buna görə də Peyğəmbərin (s.ə.) kötüyi onu bərk acıqlandırdı. Peyğəmbərə (s.ə.) aşkar qarşı çıxməq üçün o, çox qorxaq idi, buna görə də onun əleyhinə gizlində bir həcv yazdı. Peyğəmbərin (s.ə.) bundan xəbər tutduğunu öyrənəndə qorxusundan Furak şəhərinə qaçıdı, amma Peyğəmbərin (s.ə.) tərəfdarlarından biri onu yolda haqlayıb paçasından yüngülçə

¹ **Zoloqub** – Fyodr Zoloqub (01.03.1863-05.12.1927). Əsl adı: Fyodr Kuzmiç Teternikov, rus; yazıçı və şair; rus simvolizminin görkəmli nümayəndlərindən biri.

yaraladı. Həmin nərmənazik şair bundan elə zarıl-zarıl ağladı ki, bütün qohumları onun ölüm ayağında olduğunu güman edib yanına qaçıdı. Təbii ki, tezliklə sağaldı və talesizliyini ara vermədən Mədinə camaatına gileylənib dəyən zərərin ödənilməsini istədi.

Nərmənazik Həsən tədricən qavradı ki, Peyğəmbərin (s.ə.) gücü böyükdür. Bu onu Allahın Rəsulunun (s.ə.) tərəfdası etdi. Söyükeçən qohumlarını yanına salıb təkrar-təkrar Peyğəmbərin (s.ə.) evinin yanında göründü və içəri alınmasını xahiş etdi. Lakin onu yaxına buraxmadılar.

Məhəmmədin (s.ə.) şairlərdən xoşu gəlmirdi. Onlar çox söz danışındılar və dedikləri nadir halda gerçəkliliklə ayaqlaşırdı. «**Onlar etmədikləri şeyləri deyirlər**» (26, 226), Quranda belə buyurulur. Və bir dəfə Məhəmməd (s.ə.) söylədi:

- *Şairlər xəncər yarasından bərk ağırdan həcvlər yazılırlar. Ölümlülər arasında cəhənnəmə düşmək üçün şair daha çox imkana malikdir.*

Bütün bu səbəblərdən Peyğəmbər (s.ə.) qorxaq Həsən barəsində heç nə eşitmək istəmirdi. Amma bu ərəfədə qüreyşilərin şairləri Peyğəmbərə (s.ə.) pis, rüsvayçı mahni qoşduqlarından Məhəmməd (s.ə.) axırda Həsəni qəbul etmək qərarına gəldi. Həsən şəstlə Peyğəmbərin (s.ə.) hüzuruna yeriyib dedi:

- Mən böyük şairəm. Adım, şöhrətim, nəğmələrim Peyğəmbəri (s.ə.) daha yaxşı qoruyacaq, çünkü Allahın Rəsuluna (s.ə.) hörmətim var.

Peyğəmbər (s.ə.) şairlərin xasiyyətinə bələd olduğundan Həsənin sözünü saya salmadı. Sadəcə ona bir kəniz və malikanə bağışladı təkcə o gümanla ki, öz sədaqətini şair bununla daha da möhkəmlədəcək. Bundan sonra Həsən Əbu Bəkrin yanına gedib Peyğəmbərin (s.ə.) düşmənlərinin

zəif cəhətini öyrəndi. Sonra evə yollanıb özünü saysız həcvlərə həsr etdi. Bu, Peyğəmbərə (s.ə.) və imanlılara ləzzət verdi. Beləliklə Məkkə ilə Mədinə arasındaki mübarizə şairlərin döyüşünə çevrildi. Amma Məkkə şairləri istedadlı idilər və şerləri fəqir Həsəninkindən daha acı idi.

Bu vaxt imanlılar Peyğəmbərin (s.ə.) yanına gəlib ondan xahiş etdilər ki, Məkkə əleyhinə həcv yazmaq üçün cənabi Əliyə göstəriş versin.

- Xeyr, - Peyğəmbər (s.ə.) cavab verdi, - Əli bu cür aşağı səviyyəli işlərlə məşğul olmamalıdır, o daha böyük işlər üçün nəzərdə tutulub. – Sonra o, üzünü Həsənə tutub soruşdu. – Məni pərt etmədən, çünki mən özüm də qüreyşilərdənəm, qüreyşi tayfasının əleyhinə yaza bilərsənmi?

- Bundan asan nə var?! – Həsən cavab verdi, - mən səni xəmirdən tükü çəkib çıxaran kimi qüreyşi tayfasının içindən çəkib çıxaracam.

- Oldu, - Peyğəmbər (s.ə.) buyurdu, - Əgər söz verirsənsə, dilini çölə çıxart.

Və Həsən bu tələbi yerinə yetirəndə Peyğəmbər (s.ə.) əsasını Həsənin dilinin ucuna toxundurub ona xeyir-dua verdi. Bu, möcüzə yaratdı. Həsənin dili bu andan etibarən daha kəsərli və acı oldu, şerləri məkkəlilərə iti ox kimi dəyirdi və Peyğəmbər (s.ə.) həmin şerlərə tez-tez bütün gecəni qulaq asırdı.

Gəzərgi bədəvilər həmin şerləri bütün tayfala-
ra yayırıldılar və onlar çox vaxt möminlərin ən aqil
kəlamlarından da təsirli olurdu. Bir dəfə tayfalar-
dan biri Məhəmmədin (s.ə.) yanına gəlib dedi:

- Bizim şair sənə çoxlu həcv qoşub və sübut
edir ki, sən yalançısan. Əgər sənin adamlarından
biri gözəl şerlə bunun əksini sübut etsə, biz islami
qəbul etməyə hazırıq.

Dinə tapınma kimi belə böyük bir işi Məhəmm-

məd (s.ə.) əvvəlcə şair adlı cılız varlıqlardan kiməsə etibar etmək istəmədi. Amma axırda bunu şair Həsənə tapşırdı. Və düşmənlərin böyük çabasına baxmayaraq Həsənin dilində haqq qalib gəldi. Böyük tayfa gördü ki, Həsənin şerləri onun şairinin şerlərindən yaxşıdır və islama tapındı.

Peyğəmbərin (s.ə.) xeyir-duası sayesində cılız Həsən beləcə şan-şöhrətə yetişdi. Amma ərəblər arasında müharibə sona yetəndə və Məkkə islami qəbul edəndə dindarlar arasında düşməncilik yarada bilən şerlərin hamısını Peyğəmbər (s.ə.) qadağan etdi. Məhz indi, sülh bağlanandan sonra Həsən illərlə şer savaşında durduğu Məkkə şairləri ilə birinci dəfə üz-üzə gəldi. Bu vaxt Həsən və digər şairlər şahid olmadan təkcə öz aralarında həcvlərini bir-birilərinə oxumağa qərar verdilər. Həsən ağıllı olduğuna görə şerlərini axırda söyləmək istədi və məkkəlilərin başlamağını xahiş etdi. Şairlər Həsənə qoşduqları həcvlərini bir-bir oxudular. Həsən oturmuşdu və elə hirslenmişdi ki, üz-gözündən tər su yerinə axırdı. Amma öz həcvlərini son olaraq meydana buraxmaq üçün sakitcə gözləyirdi. Məkkəlilər sona çatanda Həsənə öz şerlərini deməyə imkan yaratmadan atlarına minib yollarına düzəldilər.

Hirsindən boğula-boğula Həsən artıq o vaxt xəlifə olan Ömerin yanına gedib hansı rüsvayçılıqla xar edildiyini ona danışdı. Və Ömer şair qəlbini bələd olduğuna görə Həsənə böyük bir sevinc bəxş etmək qərarına gəldi. O, Məkkə camaağını topladı, şairləri gətirtdi və bütün xalqın gözü qarşısında Həsəni aldatmış rəqiblərinə ürəyi istədiyi qədər həcv söyləməsinə icazə verdi. Həsən öz şair qəlbini bu yolla boşaltdı.

Sonra xəlifə ədalət naminə Həsənin və onun əleyhinə deyilən şerlərin hamısını böyük bir kita-

ba saldırdı ki, bu həcvlər bir-birinin böyründə dinc-yanaşı düzülsünlər. Birini oxuyan, istər-istəməz, digərini də oxumalı olurdu və şairlərdən heç bri ədalətsiz rəftardan gileylənə bilməzdi.

Sözlərinin az-az dəyəri, dilləri yaraqdan iti olan və cəhənnəm qapısından keçməyə ölümlülər içində ən böyük şansa malik şairlər xalqını Allahın Rəsulunun (s.ə.) məmləkətində belə idarə edirdilər.

Yaşamın xoş keçəcəyi, nə əzab, nə də işkəncə olacağı işıqlı cənnətdə isə şair sözünə ehtiyac olmayacaq. Orda şair də olmayıacaq.

RÜSVAYÇI SÜLH VƏ ONUN NƏTİCƏLƏRİ

*Mən bugün sizə böyük
bir qələbə bəxş etdim.*

Quran, Surə 5¹

Məkkə camaatına Məhəmməd (s.ə.) yeni dünyanın doğuluşunu birinci kərə bəyan edəndən bəri neçə-neçə illər keçmişdi. O, islamın yoluna qədəm qoyandan bəri xeyli vaxt ötmüşdü. Bu yolda o, sürgünlüğün, inamsızlığın və rüsvayçılığın şahidi olmuşdu. Onu qısnamışdır, qovqunlaşdırılmışdır, yola verməmişdir, böhtanlamışdır. İndi o, əməlinin sildirilmiş yolunda hakimiyyətin zirvəsinə qalxmışdı.

Hakimiyyətə gedən yolda suç və qətl, qarət və hiylə olmuşdu. İndi onlar Peyğəmbərin (s.ə.) göz-görəti arxasında qalmışdı. Bunları o aşa bilmışdı. Zəngin Mədinə üzərində məhdudsuz hökmranlıq edirdi. Səhra tayfaları ondan çəkinirdilər, ölkənin başı üstündə sadıqlərin toru qurulurdu. Amma bununla belə, iş hələ sona yetməmişdi, islam hələ səhra dünyasının mütləq hökmranı ola bilməmişdi. Peyğəmbərin (s.ə.) yolunu nəsə kəsirdi. Döyüşə yürüyüb tayfalar üzərində qələbə çalandı səhra xalqı yeni inama tapındı. Peyğəmbərin (s.ə.) qoşunu vətənə dönen kimi isə tayfalar özlərinin köhnə allahlarını yada salıb Məkkəyə ziyrətə gedirdilər ki, orda qızılı bələnmiş Hübala, böyük bakırələr əl-Lata, əl-Üzzaya, Manata və üçyüz altmış illahın hamısına sitayış etsinlər.

Peyğəmbərin (s.ə.) çoxlu sadıqlərivardı, lakin

¹ Görünür, bu həmin Surənin 11-ci Ayəsindəndir ki, orda buyurulur: «Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, bir tayfa sizə əl qaldırmaq niyyətində olduğu zaman Allah onlara maneçilik törətmüşdi».

əli çatmayan yerdə yalnız ona inananlar və zəfər yürüşlərindən qarət və şöhrət qoparmaq umudunda olanlar ona qulaq asırdı. Özlərini təkcə xalis inam xatırınə hansı bir ideyaya fəda edən insanların sayı isə Ərəbistan çöllərində də dünyanın digər yerlərində olduğu kimi o qədər də çox deyildi. Şübhəli mutluluq naminə yurdundan və variyatından əl çəkib əsrlər boyunca var olan tayfa qanunlarını atmağa yalnız az bir qism ürək qızdırı bilirdi. Əksər halda bunu öz soyundan qopmuşlar, çıxarıclar, peşələri macaraçılıq olanlar və muzdlular, bir sözlə, itirməyə bir şeyləri qalmamışlar edirdi. Xalqın qəlbi Məhəmməd (s.ə.) üçün hələ də qapalı qalırdı. Hətta onun sözü və qılinci keçən Mədinənin özündə də Peyğəmbər (s.ə.) münafiqlərin sərin, hiyləli baxışlarını görürdü. Bilirdi ki, insanları itaətə söz yox, qılinc məcbur edir. Yeni inamın dünyası isə təkcə qılincin gücünə qurulmamalıydı.

Xalqın qəlbi ilə Peyğəmbərin (s.ə.) sözü arasında nəsə dururdu. Bu nəsə Məkkə idi. Məkkə yenilmişdi, əzilmişdi, ram edilmişdi, fəqət hələ də Səhra Xatunu, şəhərlərin ən şövkətlisi kimi qalırdı. Çölün tayfaları hələ də Məkkəyə axışırdılar, Kəəbənin müqəddəs meydanında hələ də köhnə illahlar ağalıq edirdilər, tacirlərin alveri hələ də çiçəklənirdi. Əslinə qalsa, indi həmişəkindən daha çox. Səhranın qəlbi hələ də Kəəbənin müqəddəs şəhəri ilə döyündürdü.

Məkkə üçün Məhəmməd nə idi? Uzaq Mədinə əyalətində hiylə və xəyanətlə hakimiyyətə yi-yələnmiş despot. Bic bir qorxaqlıqla məkkəli cəza dəstələrini durdurmaq və qanlı terrorla şəhəri özünün yanlış təliminə tabe etdirmək indiyə qədər ona müyəssər olmuşdu. Bu nədənlə də özünün səhra vadisində rahatca oturmaqdə ona mane

olmur, təsadüf nəticəsində hakimiyyətə gələn digər lokal qonşular kimi daha onu da qulaqardına vururdular. Amma bu qorxaq hökmdar özünün ölkəni çaxnaşmaya salan, ticarətə ziyan gətirən və karvanları soyan aramsız döyük yürüşləri ilə tez-tez meydanda görünüb ürək bulandırırdı. Odur ki, ikiqat ehtiyatlı olmaq və malların qiymətini artırmaq lazımlı gəldi. Bu, Mədinə hökmdarı haqqında Məkkənin fikri idi.

Bədəvilərin, sadə xalqın fikri isə daha aşağı idi. Onların baxışınca rüsvayçılıq Məhəmmədin yaxasından əl çəkmirdi. O, elindən çıxarı edilmişdi, doğma şəhərinin, doğma tayfasının, doğma soyunun üz döndərdiyi bir adam idi. Və bu şəhər adı dildə olmayan cılız bir qəsəbə deyildi, əksinə, Məkkə idi, Şəhərlər Xatunu idi və Ərəbistanın ən kübar tayfası Qüreyş soyu idi. Vətən peyğəmbəri dışarı edib qovmuşdu, deməli, - bədəvilər belə düşünürdülər – onun təlimində, şəxsiyyətində nəsə xoşagelməz bir şey vardı. Zira Kəəbənin böyük, müqəddəs şəhərinə ehtiram bəlkə də yeganə mənəvi sərvət idi ki, bədəvi qəlbində sönmədən uyuyurdu. Əsrlər boyu bədəvidə Kəəbəyə ziyarətə getmək adət olmuşdu, saysız nəsillərdən bəri Məkkə onun üçün döyanın mərkəzi idi. O, Məkkənin etdiklərini etməyə, Məkkənin yamanlaşdırığını yamanlamağa öyrəşmişdi. İndi budur, Məkkənin bəyənmədiyi bir adam peyda olub və həmin adam bədəvilərin könlünü qazanmaq istəyir. Bədəvi bu adama tam inamsızlıqla yanaşındı.

Bədəvinin qəlbinin, onun doğal, primitiv itaətinin açarı Məkkə idi və Məkkə peyğəmbər haqqında heç nə eşitmək istəmirdi. Məkkə və Məhəmməd arasında gizli müharibə gedirdi. Hər iki-si bir-birini yamanlayırdı, hər ikisinin müxtəlif alahları, bir-birinə zidd məramları vardı və hər iki-

sinin bir-birinə nifrəti böyük idi. Amma bədəvilərin gözündə Məkkə mənən haqlı idi, çünki o, doğma qanına və canına qarşı çıxmış bir dönüklə mübarizə aparırdı.

Məhəmməd (s.ə.) özünün çəkili və önəmli qərarını verəndə hicrətin yeddinci ilinin Zülhəccə ayı idi. Bu, qəfil yaranıb dünyani qanlı müharibələrdən daha köklü dəyişdirən həmin o dahi tapıntılardan biri idi. Məhəmməd (s.ə.) öz yaşamyolunun təkərini var gücü ilə qabağa firlatmağı qərara aldı.

Məsxərəyə qoyulmuş, yenilmiş, bununla belə, dünyanın qəlbini düşən açarın sahibi Məkkə şəhəri birdən-birə islam aləminin mərkəzinə çevrilməliydi. Bədəvilərin qəlbini maqnit kimi özünə çəkən Məkkə və Kəəbəni Məhəmməd (s.ə.) indiyə qədər Məkkəyə qarşı yönəlmış inamın qəflətən mərkəzinə yüksəltdi. Çünkü Məkkə və islam qaynayıb-qarışsaydılar, xalqların şüurunda vəhdətləşsəydilər, islamın Ərəbistan üzərindəki qələbəsinə arxayın olmaq olardı.

Məhəmmədin (s.ə.) seçdiyi yol böyük dövlət xadiminin uzaqgörənliyindən, sərf diplomatik qabiliyyətdən xəbər verirdi ki, bunlara da səhrada onun özündən başqa eyni dərəcədə heç kəs hakim deyildi. Məkkəni ram etmək üçün Məhəmməd (s.ə.) qoşun toplamadı. Ticarətə əngəl törətmək üçün karvanlara hücum çəkmədi, Kəəbənin şəhəri ilə daha düşmənçilik etmədi. Sadəcə bəyan etdi ki, Kəəbə, Qara Daş və onun ətrafindakı həyət dünyanın ən müqəddəs məkanıdır və Kəəbədə minillərdən bəri keçirilən ənənəvi bayram və sittayışlərin hamısı Allahın iradəsinə uyğundur. Zəvvvarlıq, mərasimlər, Kəəbə ətrafında təvvaf birdən-birə Peyğəmbər (s.ə.) tərəfindən təqdir olundu və islamın müqəddəs tərkib hissələri sə-

viyyəsinə yüksəldildi. Bədəvinin Məkkədə öyrəşdiyi hər şey olduğu kimi qalmalıydı, hətta illik bazarlıq da, amma yalnız üzçüz almiş allahın yerinə Aləmlər Rəbbi Allahın siması keçməliydi. Qədim mərasimlər birdən-birə İbrahimin, birinci peyğəmbərin adına bağlandı və onların qüreyşilərin illah kultu ilə təhrif olunduğu qeyd edildi. Bunuñ nəticəsi olaraq indi Məhəmməd (s.ə.) içində öz Allahını ölkənin ən müqəddəs yerində həmd etmək kimi boğulmaz bir təlabat duydu. 628-ci ilin zəvvarlıq ayının başlamasına yaxın o, sadiqlərini yanına çağırıb növbəti həcc ayında onlarla birlikdə Məkkəyə getmək və Kəəbənin bütün mərasimlərində iştirak etmək qərarını onlara bildirdi.

Və həqiqətən də müqəddəs ayların başlangıcında Məhəmməd (s.ə.) Məkkə ziyarəti üçün nəzərdə tutulmuş paltar geyinmiş min beşyüz mömin məsləkdaşının əhatəsində müqəddəs şəhərə yollandı. İmanlılar, demək olar, yaraqsız idilər və qurban üçün nəzərdə tutduqları heyvanları da özləri ilə aparırdılar. Bu, usta bir şahmat gedisi idi. Müqəddəs ayları pozan, illər uzunu şəhərlərin müqəddəsinə qarşı mübarizə aparan bir ası haçansa onu özündən kənarlaşdırılmış vüqarlı şəhərin alaqapılarına doğru indi peşiman bir tövbəçi kimi gedirdi.

Bu, gözəl bir nümayiş idi. İndi hər kəs aşkarca görə bilərdi ki, üzdəniraq ası gerçəkdə müqəddəs Məkkə şəhərinin mömin pərəstişkarıdır. Bu cür çevik bir nümayishi dünya tarixinin heç bir siyasetçisi, heç bir demaqoqu fikirləşib tapa bilməzdi. Mömin tövbəçi libasında Mədinənin hökmədarı indi səhrada yol alıb gedirdi. Yalnız ən mömin, ən fanatik tərəfdarları onunla birlikdə idilər. Macaracılıar, savaş həvəskarı olan qarətçilər Mədinədə

qalmışdılar, heç bir qarət vəd etməyən mömin bir yürüş onlar üçün əsaslı maraq kəsb etmirdi.

Məhəmmədi (s.ə.) müşaiət edən min beşyüz nəfər isə islam icmasının ələnin seçilmiş möminləri idilər. Əgər Məhəmməd (s.ə.) gözləri böyüümüş tayfaların cəbhəsi ilə tövbəçi kimi getməyi kəsdirmişdisə, onun müqəddəsliyi ən azı bütün insanların gözündə sənədləşdirilməli idi. O, tərəfdarları üçün müqəddəslik idi. Onun əl-üzünü yuduğu su onlar üçün müqəddəsləşirdi, yerə saldığı hər tük, kəsib atlığıdırnaq toplanılıb tütyə kimi saxlanılırdı. Ağzının tüpürcəyi, saqqalı, paltarları canlı sitayış əşyaları idilər. Səhra bədəvilərinə, hətta bunu axırıncı zəfər yürüşünün sonunda görmüş məkkəlilərə bu cür davranış çox böyük təsir buraxdı.

- Mən İranın şahənşahını və Konstantinopolun kralını saray əyanlarının əhatəsində görmüşəm, - qüreyşilərdən biri belə nəql edirdi, - amma indiyə qədər elə bir hökmdar görməmişəm ki, tərəfdarlarının Məhəmmədə göstərdikləri ehtiramı ona göstərmış olsunlar.

Asinin zəvvarlıq səfərinin yaratdığı təbəddülət elə azman idi ki, əvvəlcə ona nə səhra, nə də Məkkə ciddiliklə inanmaq istədi. Həcc səfərinən gələn ilk xəbərlər Məkkədə görünməmiş həyəcan doğurdu. Öz aralarında danışındılar ki, yalançı peyğəmbər nəhəng bir qoşunla Məkkəyə doğru yol üstündədir və güclü bir döyüşlə Məkkəni, ziyarəti və illik bazarı təhlükə altına atmaq niyyətindədir. Məkkədə həmin an bir qoşun topladılar və Xalid ibn Valid Peyğəmbərlə (s.ə.) döyüşmək üçün qoşunun başında səhraya yürüdü. Qoşun əvəzinə müqəddəsgaha girmək üçün itaetlə yalvaran bir dəstə mömin zəvvvar görəndə gözü kəlləsinə çıxdı. Bu xəbər həmin an Məkkəyə çat-

dırıldı. Tacirlerin gözləri sevinc və iftixarla doldu. Məhəmməd (s.ə.) peşmanlıqla Məkkənin qapılarını döyürdü. Məhəmməd (s.ə.) Kəəbənin müqəddəsliyini qəbul edirdi, deməli, Məhəmməd (s.ə.) üsyankar olmağını tərgitmişdi və itaətlə le-qallığın yolunu tutmuşdu.

Bu aşkar itaətkarı lazımı hörmətsizliklə cəzalandırmağı qərara aldılar. Bu yaraqsız insana müqəddəs şəhərin ərazisinə girməyə icazə vermədlər. Və dəhşət! Üsyankar və asi tabe oldu. Bütün müşaiətçilərinin iradəsi əleyhinə o, yarısı müqəddəs ərazinin içində, yarısı çölünə düşən Hüdeybiyə vadisində qaldı. Kürəkəni Osmanı belə bir xahişlə Məkkəyə yola saldı ki, sülh danışıqları aparmaq üçün bir nümayəndə göndərsinlər. Bu cür kiçilmiş düşmənlərini qüreyşilər yenə xeyli gözlətilər. Yalnız əzabdalı bir zaman axından sonra Qüreyş Sühəl ibn Əmri onun düşərgəsinə göndərilər.

Süheyl hiyləgər diplomat və bic siyasətçi kimi tanınındı. Vəziyyətə baxıb qərar çıxarmağı bacarırdı. Məhəmməd (s.ə.) Məkkə qapılarının ağzında silahsız dayanmışdı, müqəddəs məkana girmək üçün icazə istəyirdi, deməli, praktiki yanaşılsa, qüreyşilərin əlinə tapşırılmışdı. Ona müəyyən şərtlər diktə etmək olardı, onu ağırca alçaltmaq olardı və Süheyl bu yeganə imkandan yarınmadan keçinməməyi qərara aldı.

Tələblər qoymağa başladı. Allahın Rəsulu (s.ə.) ilə uzun-uzadı, amansız danışıqlar apardı və razılığa gəlinəndə Məhəmməd (s.ə.) həzrəti Əlini yanına çağırıb sülh müqaviləsini diktə etməyə başladı. İndi tayı-bərabəri olmayan diplomatik bir mənzərə alındı.

- Yaz, - Məhəmməd (s.ə.) buyurdu, - acıyan və bağışlayan Allahın adından.

- Saxla, - Süheyl onun sözünü kəsdi, - bu ifadə mənənə tanış deyil, sadəcə olaraq yaz: Sənin adın-dan, Allah.

- Süheylin buyurduğu kimi başla, - Məhəmməd (s.ə.) itaətlə dilləndi. Əli qurtaran kimi Məhəmməd (s.ə.) diktə etdi: - Bu, Allahın Rəsulu Məhəmmədlə Məkkə şəhərinin elçisi Süheyl ibn Əmr arasında barış bağlaşmasıdır.

Yenidən Süheyl onun sözünü kəsdi:

- Mənim üçün sən allahın rəsulu deyilsən, yoxsa sənə qarşı vuruşmazdım, sadəcə öz adını yaz.

Məhəmməd (s.ə.) burda da razılaşdı. Amma imanlılar ona tərs-tərs baxdılar, çünkü belə şeyə öyrəşməmişdilər.

Bağlaşma beləcə ərsəyə gəldi ki, Süheyl də onu öz diplomatiyasının şah əsəri saydı. Bağlaşmada deyildirdi:

«Bunlar o şərtlərdir ki, onun altında Abdulla oğlu Məhəmməd və qüreyşilərin nümayəndəsi Əmr oğlu Süheyl sülh bağlayır. Hər iki tərəf arasında on il müddətinə mühəribə aparılmamalıdır. Həmin müddət ərzində hər iki tərəfin adamları bir-birindən qorxusuz olmalıdır. Onlar bir-biriləri ilə döyüşə bilməzlər. Qüreyşilərdən kimsə Məhəmməd tərəfə keçərsə, Məhəmməd onu qüreyşilərə qaytarmağa borcludur. Amma, əksinə, Məhəmmədin tərəfdarlarından kimsə qüreyşilər tərəfə keçərsə, onlar həmin adamı qaytarmağa borclu deyillər. Lakin hər iki tərəf arasında qarət və oğurluğu istisna edən razılıq olmalıdır. Məhəmmədlə, yaxud qüreyşilərlə ittifaqa girmək ölkənin tayfalarının öz ixtiyarına buraxılır. Bu il Məhəmməd nə müqəddəs əraziyə, nə də müqəddəs Məkkə şəhərinə girə bilər. Gələn il isə öz adamları ilə Məkkəyə silahsız gələ və qü-

reyşilər olmayan vaxt öz ibadətini edə bilər».

Diplomatik uğuru ilə qürrələnməyə Süheyıl ibn Əmrin əsası vardı. Bu, məkkəlilərin birbaşa, təksibsiz qələbəsi idi. Peyğəmbər (s.ə.) daha özünə peyğəmbər demirdi, onun yanında sıpər axtaran qaçqınları geri qaytarırdı, qüreyşilərin karvanlarının öz yolları ilə maneəsiz keçib getməsinə imkan yaradacağına söz verirdi, aşkar uğursuzluğunandan sonra indi hətta Mədinəyə yola düşürdü. O indi hər il müəyyən müddətə Məkkəyə gəlməyə ixtiyarı olan və bununla da illik bazarı daha da canlandıran adı səhra şeyxi olmuşdu. Məkkə bundan artıq daha nə istəməliydi ki?! Deməli, Peyğəmbərin (s.ə.) əl-qolu gözgörəti bağlanmışdı.

Peyğəmbərin (s.ə.) mömin müşaiətçiləri də müqaviləni alçaldıcı, mütləq məglubiyyət sayırdılar və bu məglubiyyət zahiri məcburiyyətdən olmadığına görə onlar Peyğəmbərə (s.ə.) dönüklük etməyə başladılar. Onun davranışını adı halı ilə tam ziddiyyət təşkil edirdi və pərəstişkarlarına tam anlaşılmaz görünürdü.

Müsəlmanlar kiçik dəstələrdə toplaşıb qızığın mübahisələr edir, başlarını bulayıb inamsızlıqla Peyğəmbərə (s.ə.) baxırdılar. İslamin uzun tarihində birinci dəfə onların inamı öz peyğəmbərlərinə qorxulu şəkildə sinnmişdi. Düşüncələrini gizlətməyə vərdişli olmayan Ömər hamının etirazını ilk kərə aşkar ifadə etdi. Peyğəmbərin (s.ə.) hüzuruna yeriyib dedi:

- Sən Allahın Rəsulu deyilsənmi?
- Əlbəttə rəsuluyam, - Peyğəmbər (s.ə.) cavab verdi.
 - Biz dindar deyilikmi? – Ömər sorğusunu sürdürdü.
 - Elədir, - cavab gəldi.
 - Qüreyşilər bütçü deyillərmi?

- Şübhəsiz.
- Onda niyə onların qarşısında alçalmalıyıq? – Ömər səsini qaldırıdı və sifəti qaraldı, çünki o, Peyğəmbəri (s.ə.) tərk etmək məqamına yaxınlaşmışdı.

Məhəmməd (s.ə.) dostunun acıqlı sifətinə sakitcə baxıb dedi:

- Mən Allahın rəsuluyam və Külliqadirin əmr-lərini yerinə yetirirəm, necəki sən mənim əmrlərimi yerinə yetirməlisən.

Və Peyğəmbərin (s.ə.) sahib olduğu ovsunlu güc o qədər güclü idi ki, Ömər itaət göstərdi. Sonralar islam dünyasının xəlifəsi və hökmdarı kimi tez-tez təkrarlayardı:

- Sədəqə verməyə, oruc tutmağa, namaz qılmağa və qulları azad etməyə ara vermirəm. Çünkü o vaxt hırsimdən Peyğəmbərə dediyim sözlərin peşmançılığını çəkirəm.

İndi Allahın Rəsulu (s.ə.) qurbanlıq heyvanları müqəddəs ərazinin sınırlarında kəsməyi əmr etdi, başını qırxdı və həcc ziyarətinin bütün mərasimlərini yerinə yetirdi. Sonra geriyə dönüş əmrini verdi. Yola düşməzdən azca əvvəl düşərgəyə Əbu Əndlə adlı bir məkkəli gəldi, islamı qəbul edib qonaq alınmasını və sığınacaq istədi. İzzət və qonaqpərvərliyin mövcud qanunlarına baxmayaraq Peyğəmbər (s.ə.) yeni bağlanmış müqaviləyə sadiq qalıb onu qüreyşilərin işgəncəsinə verdi. Müsəlmanların sözübütövlüyü üçün bu, sərt bir sınaq idi.

Dəvələr yükənib döyüşçülər dönüşə hazırlaşanda isə Peyğəmbər (s.ə.) müsəlmanları toplayıb buyurdu:

- Biz bugün Allahın indiyə qədər bizə bəxş etmədiyi ən böyük yengini qazandıq.

Bu sözlərə baxmayaraq müsəlmanlar Məkkə

ilə bağlanan müqaviləni və Peyğəmbərin (s.ə.) it-aetkar davranışını ona bağışlaya bilmirdilər. O yenə təkləndi. Müsəlmanlar donquldana-donqulda-na ona baxırdılar, sonsuz və çılpaq səhra baş alıb gedirdi və onun ortasında indi Peyğəmbərin (s.ə.) təslimciliyini sınığa sevinə-sevinə bayram edən Məkkə şəhəri uyuyurdu. O vaxt Məhəmməd (s.ə.) yeganə adam idi ki, Hüdeybiyə sülhünün islamın böyük, əzəmetli qələbəsi olduğunu dərk edirdi. Hüdeybiyədə Məhəmməd (s.ə.) xalqın qəlbiniə yol açdı. Bütün sıxıntılarla baxmayaraq müqavilənin bir şeyi vardı: O, Məhəmmədi (s.ə.) qüreyşilərin bərabərhüquqlu saziş tərəfdaşı kimi qəbul edirdi. İndi Peyğəmbər (s.ə.) daha çıxarı deyildi, doğma şəhəri ilə saziş bağlamışdı. Onunla daha Şəhərlər Xatununun qovqun evladı kimi danışa bilməzdilər. Əksinə, müqəddəs Kəəbəyə o özünün qaynar sevgisini göstərmişdi. Müqəddəs Qara Daşa yenidən toxunmaq imkanı qazanmaq üçün çox şeyi fəda etmişdi. Hüdeybiyə sülhü, Məhəmmədin (s.ə.) Məkkə şəhərinin dostu kimi qəbul edilməsi, müqavilədə apaşkar öz əksini tapan «birbaşa anlaşma» Peyğəmbərə (s.ə.) qonmuş ləkəni silib atırdı. O, yenidən Məkkəyə girə bilərdi, hamı kimi o da Kəəbənin həyətində dua edə bilərdi və daha hamının gözündə üsyankar deyildi.

Onillərin ən yaxşı yaraqdadaşlarını və dostlarını məyus edib keçmiş unutmaqla Hüdeybiyə sülhünü bağlamaq üçün böyük cəsarət, böyüklüyü qədər də yenilməz qətiyyət tələb olunurdu. Məhəmməd (s.ə.) bu cürəti ortaya qoydu. O vabank oynadı, çünki sonalar Ömərin dediyi kimi:

- Peyğəmbərdən (s.ə.) həmişəlik aralanmaq üçün Hüdeybiyədə həmin gün müsəlmanlara yalnız möcüzə mane oldu.

Amma Məhəmməd (s.ə.) yeganə şəxs kimi biliirdi ki, bu oyunun əvəzi bütün Ərəbistan üzərində hökmranlıq deməkdir. Söhbət yalnız yeganə müqəddəsliyi – Kəəbənin Qara Daşını tanıyan səhra xalqından gedirdi. Məhəmməd (s.ə.) risq etdi və qalib gəldi. Hüdeybiyədə o, xalqın qəlbinə yol tapdı.

Bunu nə imanlılar, nə də böyük qələbəni, Peyğəmbərin (s.ə.) ram edilməsini indi bayram edən qüreyşî camaatının kübarları bilir və ağıllarına gətirirdilər. Bundan onlar tezliklə xəbər tutacaqdılar.

SƏHRADA HÖKMRANLIQ

İnqilabları vərdiş üst-üstə bütün silahlı iqtidarlardan daha artıq boğur.

Verthaymer¹

Hüdeybiyə müqaviləsindən Məhəmməd (s.ə.) ustalıqla yarındı. Geriyə dönüsədə Məkkəyə gedən, yaxud ordan gələn hər tayfanın yanında ayaq saxladı. Böyük yenilikdən hamı xəbər tutdu: Məhəmməd peyğəmbər (s.ə.) qüreyşî camaatı ilə sülh bağlayıb. Bütün ərəblər kimi o da növbəti həcc ziyarətində iştirak edəcək, o, Müqəddəs Daşı səcdəyə getmək istəyir, çünki Kəəbə Allah üçün də müqəddəs məkandır.

Mədinəyə çatan kimi Məhəmməd (s.ə.) öz elçilərini dördəbiryana göndərib onların köməyi ilə öz tərəfdarlarını hərəkətə gətirdi ki, hamının xəbəri olsun: Məhəmməd (s.ə.) Kəəbəni müqəddəs elan edib, Məhəmməd (s.ə.) Müqəddəs Daşı ziyarət edir, Məhəmməd (s.ə.) Məkkə ziyarəti zamanı ərəblərin yerinə yetirdiyi bütün adətləri gözləyir.

Xəbər yel kimi tayfadan-tayfaya, vadidən-vadıyə yayıldı: Bütün səhra qanunlarını pozmuş Məhəmməd (s.ə.), müqəddəs aylarda karvanlara basqın etmiş Məhəmməd (s.ə.), tayfaların gücünü sindirmiş, quyu və xurmaların müqəddəsliliyini pozmuş Məhəmməd (s.ə.) səhranın qanununu yenidən tanımaq istəyir, başqaları kimi Məkkə ziyarətinə getmək istəyir. Müqavilənin məzmunundan çox az adam xəbərdar idi. Yalnız Məhəmmədin (s.ə.) yaydığı fikir idi bilinən. Bu izahat da ay-

¹ **Verthaymer** – Leopold Verthaymer, yazıçı təxəllüsü Konstantin Brunner (28.08.1862-28.08.1937), alman filosofu və yazılıcısı.

dınca deyirdi ki, Məhəmmədlə (s.ə.) qüreyşilər, islamla ərəb xalqı yenidən vəhdətləşməli olublar.

Həmin başarılı izahatın nəticələri tezliklə özünü göstərdi. Bərabərhüquqlu üzv kimi Məhəmməd (s.ə.) yenidən ərəblərin icmasına qəbul edildi. Və birdən heyrətamız aydınlıqla göründü ki, Ərəbistanın gələcəyi yalnız islama aid olacaq. İslama qarşı daha heç bir mənəvi amil qoymaq olmazdı. Ərəb kultunun yaşamaqadır cüzi komponentlərini o öz tərkibinə zorsuz daxil etmişdi və indi həqiqətən tam əhatəli idi. O, Kəəbəni qəbul edirdi. İndi onun əleyhinə nəyi qoymaq olardı?

Kəəbənin bütləri əslində çoxdan ölmüşdülər, daha onlara inanan yox idi. Onları yalnız ənənə sayırdılar. Kəəbənin ulu müqəddəsliyinin bu yaşar ənənəsini islam indi öz içində sinirmişdi. İndi yeni inama keçiş daha heç cür xalqın ruhunun və ənənəsinin sindirilması demək deyildi. Bununla dönyanın digər xalqlarının hamısına nisbətdə ərəblərin islama dönüşü asanlaşdırıldı. İslam heç bir qurban tələb etmədi. İllərdən gələn nəsillər kimi Məkkənin illik böyük bazarına, ziyarətinə gedə bilərdin, Qara Daşı öpə və həccin bütün mərasimlərini icra edə bilərdin – bunun üçün yalnız yeni bir ad tapmışdilar və onun adına islam demişdilər. Hər halda qədim daş və ağaç bütlərdən imtina etməliydin və onların yerinə gözəgörünməz böyük Allahi tanımlayıdın.

Bu, çətin deyildi, çünkü o, çoxdan silinib-gətmış nəsillərin qədim Allahi, səhranın Ulu Allahi, soy atası İbrahimin Allahi idi. Allahın bu simasını öncələməkdə Məhəmməd (s.ə.) yorulmaq bilmirdi. Axı o, sonrakı dəbin, sonrakı soysuzlaşmanın, ərəblərin dədə-babalarının heç vaxt düz-əməlli inanmadığı bütlərin aradan qaldırılmasından başqa heç nə tələb etmirdi. Bu, nurlu səslənirdi. Ata-

babalarının yarısunudulmuş Allahını bütün xalqların, məmləkətlərin ən önəmli, ən ali Allahı kimi görmək ərəblərin canına yayılırdı.

Qədim allahlardan imtinanın müqabilində Məhəmməd (s.ə.) insanlara ictimai qanun, ərəb tayfalarının düşüncəsində onun indiyəqədərki düzülmünə uyğun gələn bir düzüm bəxş etdi. Bu qanundan başqa, Məhəmməd (s.ə.) öz tərəfdarlarına ruhun ölməzliyi, odunyada bağışlanmaq barədə şürə bəxş etdi. Bu təlimlərin ikisi də indiyə qədər ərəbə tanış deyildi. Ancaq Məhəmməd (s.ə.) heyrətamız bir təlqinlə, ovsunlu sözünün eşidilməmiş gücü ilə bunları imanlıların beyninə yeritməyi bacardı. İslami dəf etməyə faktiki olaraq bədəvidə heç bir əsas qalmamışdı. Beləcə ərəb ənənəsi islam, islam da ərəb xalqına qalib gəldi.

Təkəbbürlü qüreyşilər bunu görmədilər, bunu hiyləgər Süheyil ibn Əmr də Hüdeybiyə sazişində öncədən güman etmədi. Bu təsiri müsəlmanlar da gözləmirdilər. Sazişin uzaqqörənliyini təkcə bir nəfər dərk edirdi: Təkcə Alləhin Rəsulu (s.ə.) olmayıb həm də səhranın ən ağıllı insanı olan Məhəmməd (s.ə.).

Peyğəmbərin vabank oyununun nəticələri özünü tezliklə bürüzə verdi. Onun çevik apardığı təbliğat özünün bəhrəli nəticəsini göstərdi. Tayfalar özlərinin sazişsəl haqlarından istifadə etdilər: Məhəmmədin (s.ə.) lehinə, yaxud əleyhinə olduqlarını açıq şəkildə bildirdilər. İndi onlar iri karvanlarla Mədinənin qapıları ağızında peydə olular, iman tapınışlarını bildirib Peyğəmbərin (s.ə.) xeyir-duasını qəbul etdilər və ata-babalarının qanunlarını uca və müqəddəs tutub Məkkə zi-yarətinə gedəcəklərinə və böyük Allaha, qədim ərəblərin Tanrısına sitayış edəcəklərinə and içirdilər.

Hüdeybiyə barışından sonrakı iki ildə islama daha çox insan tapındı, nəinki vəhyin nazil olduğu ilk gündən bu yana. İslam lavına kimi böyüdü və bir gecənin içində ağlagəlməz ölçüyə çatdı. Tapınış təşnəsində tayfalar bir-birinin bəhsinə girmişdilər, çünkü yeni epoxanın başlamasını onlar da duymuşdular. Öz döyüşçülərini savaşa çağırmağa Məhəmməd (s.ə.) daha ehtiyac duymurdu. Bilirdilər ki, o döyüşən yerdə möminlər qarət və Allahın xeyir-duasına əmin ola bilərlər. Döyüş yürüşləri getdikcə artır, qarətlər getdikcə çoxalır, savaşa çıxan bədəvilərin coşgunluğu getdikcə alovlanırırdı.

Lakin gözlənilməz uğur Peyğəmbəri (s.ə.) şaşırtmadı. O özünü təmkinli və ehtiyatlı apardı; zi-rə indi daha risq etmək istəmirdi. Ustuflu tərpənməliydi və yalnız ölçülü-biçili hazırlıqlardan sonra məqsədinə çata bilərdi.

Əzablı dəqiqlik və doğruluqla o, əsl ciddi tacir kimi Məkkə ilə bağlanmış rüsvayçı müqaviləni yerinə yetirirdi. Burda da göstərdi ki, təkcə mü-qəddəslikdə yox, həm də siyasetin yüksək incəliyində bütün səhra insanlarından dönə-dönə üstündür, çünkü Hüdeybiyə bağlaşmasını elə ardıcıl və doğrucul yerinə yetirirdi ki, məkkəlilər axırda öz-ləri müqaviləni bu qədər hərfi mənada qəbul etməməyi ondan xahiş edəsi oldular.

Bu belə oldu: Məkkədə məskunlaşmış Taqif tayfasından Əbu Busir günlərin birində özündə macara həvəsi və Allah sevgisini duyub Mədinə-yə qaçıdı. Məkkəlilər bundan xəbər tutub Mədinə-yə iki döyüşçünü belə bir xahişlə göndərdilər ki, qaçmış Əbu Busiri müqaviləyə əsasən geri qaytarsınlar. Peyğəmbər (s.ə.) tərəddüd etmədən onların tələbini yerinə yetirib qaçğını təhvil verdi. Amma yolda öz gözətçilərindən birini öldürüb

səhraya qaçmaq Əbu Busirə müyəssər oldu. Orda o özü kimi Məkkədən qaçmış və Peyğəmbərin (s.ə.) müqaviləyə əsasən geri qaytardığı iztirab-daşlarını tapana qədər yarı oğurluq, yarı dilənçi-liklə dolandı.

Məkkə şəhərinin kasıbları və quulları möminlər üçün nə kasıblığın, nə də qulluğun var olduğu Mədinəyə indi daha tez-tez qaçırdılar. Əbu Busirin başçılığı ilə tezliklə səhrada təqrübən yetmiş nəfərlik qorxulu bir dəstə yarandı. Bu dəstə indi özünə Məkkə ilə Suriya arasında fəaliyyət meydani tapdı və kasibçılıqdan itirməyə heç nəyi olmadığına, özünü heç bir müqavilə ilə bağlı hiss etmədiyinə görə böyük-böyük karvanlara Allahın adı ilə hücum çəkir, məkkəlilərin var-yoxunu qarət edir və hər yana dəhşət və qorxu yayırı. Məkkənin alveri yenidən düyüne düşmüdü. Əbu Busir qorxmaz və bic idi, çılpaq dağlarda gizlənməyin yolunu bilirdi və izinə düşənləri barmağına dolayırdı. Məhəmməd (s.ə.) isə ciyinlərini çəkir, başını bulayıb deyirdi ki, müqaviləyə əsasən onun icmasının üzvü olmayan azad müsəlmanlara qarşı heç bir tədbir görə bilməz. Səhrada dincliyi bərpa etmək üçün məkkəlilər axırda Məhəmmədə (s.ə.) minnət etməli oldular ki, Hüdeybiyə müqaviləsinə yenidən baxıb qaçqınları rəsmi olaraq öz icmasına götürsün. Məhəmməd (s.ə.) razılığını verdi. Həmin gündən etibarən səhradakı basqı və qarətlərə son qoyuldu.

Bu, Peyğəmbərin (s.ə.) hörmətini olmazın artdı. Məhəmmədin (s.ə.) özü üçün daha şübhə yeri qalmamışdı ki, tezliklə bütün Ərəbistanın yeganə hökmdarı o olacaqdır. Haçansa fəqir məkkəli tacir üçün bu, böyük bir məmnunluq olardı, ancaq Məhəmməd peyğəmbər (s.ə.) üçün, Allahın yer üzündəki son rəsulu üçün bu, yalnız bir baş-

langıç, əzəmətli yaşam yolunun sadə bir dinqıltısı idi.

Nazilliyyin ilk gündən, ilk moizədən üzü bəri islam universal nəzərdə tutulmuşdu. Dünyanın bütün xalqlarına Allah öz peyğəmbərini haqqın son bəyançısı kimi göndərmişdi. Və Allah heçlikdən baş alıb gəlmış və ilkində heçlik olmuş peyğəmbərinə Ərəbistanın hökmranlığını bəxş edirdisə, deməli, Şərqiñ, hətta bütün dönyanın ölkə və xalqlarını da ona tabe etdirə bilərdi. Gənclik gücü, gənclik alovu Peyğəmbərdə (s.ə.) zəifləmədən canlı idi. Ərəbistan üzərində aqalığı o, bir doğallıq kimi qəbul etdi. Dünya üzərində gələcək aqalığı da ona beləcə təbii gəldi. Ərəbistan üzərində aqalığa əmin olar-olmaz, Peyğəmbərdə (s.ə.) yeni, daha cəsarətli planlar baş qaldırdı. Onun baxışı Ərəbistanın sınırlarına yönəldi. Məhəmmədin (s.ə.) yörəsində İran və Bizansın böyük dönyası uyuyurdu. Bu iki rəqib onillərin savaşından sonra, axır ki, barış bağlamışdılar. Həmişə olduğu kimi, başlanğıc indi də yoxlantılı və ehtiyatlı oldu. Günlərin birində Peyğəmbər (s.ə.) Mədinədən Ərəbistanın qonşuluğundakı dönyanın altı hökmdarına altı elçi göndərdi: Bizans kralına, İran şahına, Həbəşistan padşahına, Misir valisinə, Hira padşahına və Mərkəzi Ərəbistandakı əl-Yəməmənin şahzadəsinə. Məktubda dünya hökmdarlarından islama dönmələri və onun peyğəmbərinə tabe olmaları istənilirdi. Elçilərin taleyi haqqında qabaqda demişdik. Dünya ağaları onlara məhəl qoymadılar. Son illərdə Ərəbistanın içində baş verən qəribə təbəddülatlardan onların cüzi məlumatları vardi. Peyğəmbər (s.ə.) heç ayrı şey də gözləmirdi.

Kafir dünya hörmətsizliyinin altını çekəsi oldu. Zira dünya və onun bütün xalqları inama və

onun bəyançısına Allahın gerçək bir hədiyyəsi idi. Dünya hökmdarlarının hüzuruna göndərilmiş elçilər Mədinəni 628-ci ilin 11 ayında tərk etdilər.

Həmin gün islamın dünya aqalığının təməli qoyuldu. Həmin gün Peyğəmbər (s.ə.) Ərəbistanın ətrafindakı dünyani fəth etməyə başladı.

DÖVLƏT GENİŞLƏNİR

Enerji, güc və istəkdən başqa biz nəyi özümüzükü saya bilərik ki!

Qöte

Məhəmməd (s.ə.) Ərəbistanı özündən əvvəlki saysız başçılar kimi idarə etmək istəmirdi. Qarət onun məqsədi deyildi, sadəcə yol idi. İndi bu yolun sonuna yetişmişdi. Onun əmrlərini bir dövlət gözləyirdi, Ərəbistanın dışarındakı böyük bir dünya özünün yeni hökmdarını bəkləyirdi. Bu hökmdarlıq qurulmalı idi. Bu vaxt yenidən Məhəmməd (s.ə.) özünün səltənətinə daxil olacaq yazı xalqlarını xatırladı. İndiyə qədər o yalnız Mədinənin yəhudiləri ilə bir araya gəlmişdi. O vaxt onun tapdıığı çıxış yolu canlı olmuşdu. Bu yol anın tələblərindən irəli gəlmişdi, sonuncu həll olmamışdı. Ona görə də Məhəmməd (s.ə.) yəhudi və xristianların yaşamını öz səltənətində tənzimləməli olan düzənlər yaratdı.

Ərəbistan xristianları sayca çox deyildi. Əzəmətli Müqəddəs Katarina Monastırı¹ hələ də göylərə baş çəkirdi. Peyğəmbərə gah dost, gah da

¹ **Müqəddəs Katarina Monastırı** – ona Qanqal Monastırı, Sinay Monastırı da deyilir. Sinay yarımadasında, Misirdə Cəbəl Musada yerləşən yunan-ortodoks monastırı. Varlığı 3-4-cü əsrlərdən hesablanır.

düşmən mövqedə duran xristian bədəvilər də çöl-lərdə vurnuxurdular. Həmin xristian köçərilər və rahiblər üçün Peyğəmbər (s.ə.) onların müsəl-manlarla münasibətini bundan sonra tənzimləyən bir qanun verdi. Həmin qanunun başlıca ideyaları bunlar idi: Öz dini icrasında heç bir xristiana mane olunmamalıdır. Xristianların kilsə və monastrları müsəlmanlar üçün müqəddəs sayılmalıdır. Xristian qadının müsəlman kişi ilə nigahı qadına öz dinini saxlamağı yasaq etmir. Müsəlmanlar və düşmən xristianlar arasında gedən müharibələr yenilmiş xaçpərəstlərlə pis davranışa heç bir əsas vermir. Əksinə, bu, Peyğəmbərin (s.ə.) buyruğunuñ əleyhinə çıxməqdır. Bu əmr dünya tarixində bəlkə də yeganə haldır ki, eqosentrik, fanatik bir din rəqib imanın hüquqlarını tanıyıb ona rəğbət göstərir.

Eyni zamanda Məhəmməd (s.ə.) daha önəmli bir iş gördü. Yüzlərlə düşmənini tərəddüd etmə-dən ölümə göndərmiş, qarət xatirinə müharibələr aparmış bu sadə ərəb dünya tarixində birinci ola-raq human müharibənin qanunlarını yaratdı. İndi-yə qədər qədim dövrün müharibələri nə idi? Ərəblər müharibəni necə aparırdılar? Düşmənə hücum edirdilər, bütün kişiləri qırırdılar, xalqın var-yoxunu talan edirdilər, qadınları zorlayıb uşaqları kölələşdirirdilər. Qədim dövr ayrı savaş forması tanımadı. Hətta Biblia da müharibəni düşmənin kökünü kəsməkdən ayrı cür görə bilmirdi. Samuel peyğəmbər yəhudü xalqına buyurur: «**Əmalikiləri əzin, nələri var, hamısını məhv edin, onlara rəhminiz gəlməsin, kişiləri, qadınları, uşaqları və körpələri öldürün. Öküz naxırlarını, qoyun sürünlərini, dəvə və eşşək il-xıllarını məhv edin**» (I Sam 15, 3). Ezexil də bu-yurur: «**Hamını qırın: qoca və cavanları, qızla-**

rı, uşaq və qadınları» (Ez 9, 6). Bu döyüş üsulu qədim dövrün əxlaqına uyğun idi, qızırğanmadan irəli atılırdılar və mərhəmət nə olduğunu bilmirdilər.

İranlılar və bizanslıların Məhəmmədin (s.ə.) zamanında apardıqları müharibələr də eyni səciyyə daşıyırdı. Düşmən qoşununun ayaq basdığı yer viranəliyə çevrilirdi. Dağıdıcı müharibələrin nə olduğunu Məhəmməd (s.ə.) də biliirdi. Odur ki, onun qəfil dönüşü, özü də böyük yürüş və fəthləri planlaşdırıldığı anda, xeyli təəccüblü göründü. O, qədim dünyanın bütün mənəvi dəyərlərini sindirib yeni human müharibəni bəyan etdi. Məhəmmədin (s.ə.) amacı fəth deyildi, dünyanın düzəni idi.

Şərq müharibələrinin qanlı tarixində meydana ilk kərə elə bir hökmdar atıldı ki, o, insan yaşamının mütləq dəyərini qəbul edib bəyanladı: «**Döyüş meydanında hiylə və yalandan əl çək. Uşaqları öldürmə**». Bu bəyanatla Məhəmməd (s.ə.) öz generallarına əmr etdi: «**Düşmən ordusunu yenirsizsə, onun məmləkətinin dinc əhalisinə zülm etməyin. Qadınların zəifliyinə qiymayın, körpələrə və xəstələrə mərhəmətli olun. Əhalinin evlərini dağıtmayın, tarlaları, bağları və xurmalıqları məhv etməyin**». Bu əmrlərin verilməsindən daha vaciblisi belə bir fakt idi ki, Məhəmməd (s.ə.) öz əshabələrini həmin buyruqların qorunmasına həqiqətən məcbur etmişdi. Human müharibə müsəlman düşüncəsinin tərkib hissəsi oldu.

Əbu Bəkr möiminlər ordusunu Bizansa döyüşə göndərəndə Əbu Süfyanın törəməsi sərkərdə Yəzidə, gələcək xəlifəyə dedi:

- Xalqa zülm etmə və onu əbəs yerə qıcıqlandırma. Yalnız yaxşı və adil olan işləri tut, onda uğur özü səni tapacaq. Qarşına çıxan düşməni

igidliklə yen, döyüşü udanda isə qadın və uşaqları öldürmə, tarlalara və tikililərə toxunma, çünkü onları insanlar qurmuşlar. Bağladığın sazişi yerinə yetir. Xristianların məmləkətində sən yolunun üstündə kilsə və monastrlarda Allaha xidmət edən mömin insanlarla üzləşəcəksən. Onları zinhara gətirmə, kilsə və monastrları uçurma.

Dünya tarixində Məhəmməddən (s.ə.) öncə və sonca çox az-az generallar tapılar ki, öz hökm-darlarından oxşar əmrlər almış olsunlar. Yad ölkələrə iri zəfər yürüşləri hər halda haçansa istər-istəməz yayğın planlar olmuşdu.

Xristianların sayı Ərəbistanda çox deyildi. Amma ərəb vadilərində çoxlu yəhudü yaşayırıdı. Məhəmmədə (s.ə.) yaxşı münasibət göstərməyə az əsasları olan bu yəhudilərə Məhəmməd (s.ə.) özünün idarəcilik bacarığının sinağını göstərməyi qərara aldı. Mədinənin şimalında, zəngin xurması olan bir əyalətdə Heybər qəsəbəsi yerləşir. Heybərlə Məhəmməd (s.ə.) köhnə haqq-hesabı çürüt-məliydi. Heybərdə ona qarşı böyük bir koalision düzəltmişdilər. Peyğəmbərin (s.ə.) təqiblərindən qurtulmaq istəyən yəhudilərin və ərəblərin hamisi Heybərə axışındı. Çünkü Heybər, əhalisi zəngin və vüqarlı bir qəsəbə idi. Qəsəbə həmçinin onu dövrələyən dağlarla siperlənmişdi.

Məhəmməd (s.ə.) həmin Heybəri ram etməyi qərara aldı. Hüdeybiyə barış müqaviləsindən dərhal sonra döyük yürüşünə hazırlıq gördü. Bu arada təcrübəli bir döyükçü olmuşdu və savaşın incəlik-lərinə yiyələnmişdi. Yürüşə başlamazdan qabaq qəribə bir əmr verdi. Bu yürüşdə gözlənilən böyük qarətdə yalnız o döyükçülər iştirak edə bilərlər ki, onlar Hüdeybiyəyə ziyanət səfərində Məhəmmədi (s.ə.) müşaiət etmişlər. Qalanlar döyük-dən sonra dolayı qarət etdikləri ilə qane olmalıdır.

dırlar. Bu, adı qaydaların ziddinə idi. Fəqət Məhəmməd (s.ə.) ən cahil bədəvilərə də öz əmrlərinə sirayət etmək üçün indi yetərincə güclü idi.

Döyüş yürüşü ağır keçdi. Yəhudilər mədinəli soydaşlarının taleyini unutmayıb igidliklə müdafiə olundular. Keçmiş müttəfiqləri olan cahil səhra tayfaları indi onları tərk edib yenidən onlardan biri olmuş Peyğəmbərin (s.ə.) tərəfində döyüşdülər. Heybər sərt mühasirədən sonra təslim oldu. Məhəmməd (s.ə.) yenidən öz hökmünü yeridə bilərdi. Bu hökm sərtliyinə görə öncəkilərdən geri qalmadı. Doğrudur, yəhudilər ovaxtkı bənuqüreyzalar kimi satqın deyildilər, ona görə də Peyğəmbər (s.ə.) onların həyatını bağışladı. Var-dövlətləri, tarlaları isə qoşuna verildi. Məhəmməd (s.ə.) qarəti Hüdeybiyə zəvvvarlarının arasında bölüşdü. Bura qədər olayda qeyri-adi heç nə yox idi. Başqaları kimi bu da elə döyüş yürüşü idi. Qarətlə bu dəfə yalnız ən mömin tərəfdarlar mükafatlandırıldı.

Amma danışırlar ki, Məhəmməd (s.ə.) tarlaların, xurma ağaclarının və örüşlərin paylanmasından sonra yeni mömin sahibkarları biryerə yiğib onlarla uzun, müdrik bir söhbət apardı. Həmin söhbətin nəticələri epoxal oldu. Artıq özlərinə yeni vətən axtarmaq düşüncəsi ilə əlləşən yəhudiləri yeni sahibkarlar geri qaytardılar. Üstündə doğduqları torpaq onlara qaytarıldı və ümumi gəlirlərinin yarısını yeni sahibkarlara vermələri barədə üzərilərinə təhəddüd qoyuldu. Peyğəmbər (s.ə.) bağlaşmanı təsdiqləyib İbn Rənah adlı aqil bir adamı məhsulun dəyərçisi və yəhudilər üzərində nəzarətçi təyin etdi. Yeni sahibkarlar beləliklə öz əyalətlərinin bir növ valiləri və hakimləri oldular.

Bu işin nəticələri gözlənilməz alındı. Heybər-

də Məhəmməd (s.ə.) iri qarət yürüşlərinə son qoydu və yeni ictimai münasibətlərin himini tökdü. Bu əməli ilə o, insanlığı iki hissəyə ayırdı: müharibələr aparmalı və imanı yaymalı olan müsəlman hakim təbəqəsinə və döyüşə getməyən, dinclik içində öz tarlalarında çalışan, müsəlmanların himayəsindən yaranan və bunun müqabilində yeni sahibkarlara icarə pulu və vergi ödəməli olan oturaq imansızlara. Bununla yeni aristokrat və nökər təbəqələrinin yarandığını güman etmək düzgün olmazdı. İmansızlar islama keçməklə hər zaman hakim sinfin sırasına qoşula bilərdilər. Söhbət burda möglub olanları ölümdən, məhvəndən və qarətdən xilas edən qanundan gedirdi. Həmin qanun imansızların tabe olduğu bütün qanunların bugünə qədər köşə daşını təşkil edir.

Əksər fəthlərdə olduğu kimi, Heybər yengisindən sonra da yenilmişlərin yeni hökmdarı aradan götürmək cəhdəleri yox deyildi. Zeynəb adlı bir yəhudü qadın qələbədən azca sonra Peyğəmbərin (s.ə.) düşərgəsinə gəlib aşçı kimi işə götürdü. Zeynəb quzunu hisə verib ətə ağı qatdı. Sonra yeməyi Peyğəmbərin (s.ə.) və dostlarının qabağına qoydu. Məhəmməd (s.ə.) bir qismət alıb ağır-agır dadına baxdı və geri tüpürdü, çünkü ağını həmin an hiss etdi. Bərk acmış dostu Buşir ibn Bəra isə ətdən əvvəlcədən yemişdi və işgəncəli bir ölümlə dünyasını dəyişdi. Yəhudü qadın tələsik qandala vurulub Peyğəmbərin (s.ə.) hüzuruna gətirildi.

- Ya Allahın Rəsulu, - qadın dedi, - yalnız əmin olmaq istəyirdim ki, doğrudan da peyğəmbərsənmi. Peyğəmbər olmasaydın, ağılı ətdən yeyərdin və indi sağ olmazdın. Amma mən indi bili-rəm ki, sən Allahın peyğəmbərisən və sənə iman gətirirəm.

Belə şəffaf bir müdafiə həddən artıq gülməli olsa da, Peyğəmbər (s.ə.) ilkin çağlarda bundan xırda əməlləri göz qırpmadan cəzalandırmış olsa da, yəhudü Zeynəbi əfv etdi. Çünkü müharibələr, qan tökmə zamanları arxada qalmışdı. Ərəbistan- da dinclik olmalıydı və Peyğəmbər (s.ə.) öz ölkə-sini həlimliklə idarə etmək istəyirdi.

Həmin çağda Peyğəmbər (s.ə.) daha böyük günahları bağışlamağı bacardı. Hüdeybiyə barışından azca sonra Peyğəmbərin (s.ə.) qızı səhra ilə Məkkədən Mədinəyə gedirdi. Bütərəst qüreyşî Həbbər ağılsız bir cingənəliklə qızı hücum çəkib nizəsi ilə onu öldürdü. Peyğəmbərin (s.ə.) qanı səhranın qumuna çıləndi. Bu qan qisas deyə haray çəkirdi. Bütün səhra qanunları Peyğəmbərə (s.ə.) imkan verirdi ki, Həbbərin bəd əməlinin intiqamını amansızcasına alsın. Bir müddətdən sonra qatil, Məhəmmədin (s.ə.) əlinə keçdi. Həbbər onun ayağına düşüb islami qəbul etməyə hazır olduğunu bildirdi və Peyğəmbərdən (s.ə.) həyat dilədi. Peyğəmbər (s.ə.) uzun-uzadı susub tərpənmədən qızının qatilinə baxdı və sonra dedi:

- Səni bağışlayıram. Qalx və bir daha gözlərimə görünmə.

Sonralar Əbu Bəkr dostundan soruşdu:

- Ya peyğəmbər, cani sənin ayağına döşənəndə niyə o cür uzun-uzadı susdun?

Peyğəmbər (s.ə.) baxışını qaldırdı, Əbu Bəkrə və yanındakıların hamısına tənəli nəzər salıb dedi:

- Gözləyirdim ki, sizlərdən kimsə onu öldürmək üçün üstünə atılacaq.

- Bəs onda niyə bir işarə vermədin? – Möminlər soruşdu.

- Peyğəmbər işarə ilə idarə etmir, - Məhəmməd (s.ə.) cavab verdi.

İçindəki ərəb qanı dilə gəlib qisas tələb etmişdi. Amma əshabələrindən heç kim qılincini sıyırmadığına görə dövlət xadimi Məhəmməd (s.ə.) dövlətin əleyhinə yönəlməmiş cinayəti bağışladı. İnsan Məhəmməd hisslərini cilovlamağı öyrənmişdi.

İslam dünyasına qan yox, həlimlik hakim olmaliydi.

MƏKKƏYƏ YÜRÜŞ

Hər kəs özünü bir piyalə kimi içib-boşaltmalıdır.

Morqenstern¹

Ərəbistan üzərində hüdudsuz hakimiyyətin-dən Məhəmmədi (s.ə.) cəmi bircə addım ayırdı. Bu addımın adı Məkkə idi. Məkkə şəhəri yenilmədən, ram edilmədən hələ də çöllərin tacidarlığını edirdi, hələ də səhraların qulağı ondaydı. Kəəbənin həyətində saysız daş bütlər hələ də dayanıb-durmağında idi. Bu məğrur, zəngin və kübar şəhəri Məhəmməd (s.ə.) indi ram etməliydi. Zira səhralar Məkkənin hökmdarının sözü ilə oturub-dururdu. Həllədici son zərbəyə hazırlıqlar xeyli sürdü. Məkkə yetişmiş meyvə kimi Peyğəmbərin (s.ə.) ovçuna düşməliydi.

Fəthə aparan ilk addım Kəəbəyə sazişlə tənzimlənən zəvvarlıq idi. Hüdeybiyə barış bağlaşmasından bir il sonra Məhəmməd (s.ə.) imanlıları toplayıb böyük, yaraqlı bir ordu ilə Məkkəyə üz tutdu. Bu xəbər ətrafa yayılında, düz bir il önce olduğu kimi, Məkkədə qorxu və təlaş hökm sürdü. Məhəmmədin (s.ə.) məqsədinin nə olduğunu heç kim bilmirdi: döyüş, yoxsa ibadət. Məkkənin sınırlarında Məhəmməd (s.ə.) bütün silahları tökməyi əmr etdi və başını qırxbıl ziyaret paltarında Məkkəyə yeridi. Mətin addımlarla o, mühacirlərin, haçansa inanclarına görə şövkətlə Məkkə şəhərindən qaçmışların müşaiətində çöllə irəlilədi.

Mühacirlər Mədinədə, sürgündə, saysız zəfər yürüşlərində öz doğma şəhərlərini niskillə yad et-

¹ **Xristian Morqenstern** (1871-1914) - humanist təməyülli lirik alman şairi.

mələrinə bir an da ara vermirdilər. Hörmətsizlik-dən uğura, kasıbçılıqdan varlılığa, heçlikdən haki-miyyətə aparan qaranlıq yolda Kəəbənin böyük şəhərinin, qüreyşilərin ləyaqətli yiğincəqlarının, zəvvvarlığın və illik bazarların, heyrətamız Məkkə şəhərinin şövkət və zənginliyinin həsrəti onları tez-tez çulğayırdı.

Məkkə üçün Peygəmbər (s.ə.) də darıxındı. Kasıb bir tacir kimi haçansa səhrada gedəndə Məkkənin gözə görünməz əli onu uzaqdan-uzağa qoruyurdu. Məkkənin küçə və meydanlarında Peygəmbər (s.ə.) ilk dəfə islami vəz etmişdi. Şəhərlər Xatununda o, insanın yer üzərində yaşadıqlarının hamısını yaşamışdı: surluluğu və sursuzluğu, kasıblığı və varlılığı, mübarizələri, təqibləri, məğlubiyyət və qələbələri. Sonra onu hicrətə məcbur etdilər. Uzun sürgünlük illərində Peygəmbər (s.ə.) doğma şəhəri üçün qəribsədi. Peygəmbər (s.ə.) ərəb idi, ərəbin də qəlbində doğma yurda, doğma tayfaya sevgi kök salmışdır. Allahın Rəsulu (s.ə.) da bu sevgini qəlbindən qoparıb atmağı bacarmırdı. Doğma şəhəri Məkkə onu qısnamış, izləmiş, əzmiş, qovmuş və yenmişdi, amma o yenə də bu gözəl Şəhərlər Xatununu sevirdi.

İndi uzun illərdən sonra həmin şəhər yenə onun öündəydi. Kəəbənin iri, kvadrat tikilisi, əməvilərin və məhzumların qəsrləri, Məhzumun evi və haşimilərin qəsri gözləri öündən çəkil-mirdi. Ürəyi ucadan döyüñürdü, gözləri sərt və düzünə baxırdı və o, səhra ilə addımlayırdı. Mə-həmməd (s.ə.) doğma vətəninə peşiman oğul kimi dönmürdü. Məkkənin nifrəti onu sindirmamışdı. Amma qalib kimi də qayıtmırıldı. Şəhərin qapıları onun üzünə yalnız üç günlüyü açılrırdı.

Həmin üç gündən istifadə etməyi bacardı,

ikinci bir şəxs bunu bacara bilməzdi. Həcc ziyarətinin bütün mərasimlərini ali bir dəqiqliklə icra etdi, müqəddəs Hacər Daşını öpdü, Zəmzəm quyusuna, haşimilərin miras payına baş çəkdi. Zira bütün səhra bilməliydi: Məhəmməd Haşimi müqəddəs Məkkə şəhərinin sadiq evladıdır.

Ancaq bu, Məhəmmədi (s.ə.) Məkkə səfərinə bağlayan yeganə məqsəd deyildi. O, ikinci məsələni, daha ayıq siyasi bir vəzifəni yerinə yetirməliydi. Dini mərasimin icrasından sonra Məhəmməd (s.ə.) həcc paltarını çıxarıb Məkkə ətrafindakı Sarif deyilən yerə getdi. Orda bir mərasim də icra olundu. Məhəmməd Qüreyş nəslindən Maimuna bint Harithə kəbin kəsdirdi. Qadının əllibir yaşı vardı və, şübhəsiz ki, Peyğəmbərin (s.ə.) arvadları arasında ən kifiri idi. O, ərinə nə gözəllik, nə gənclik təravəti, nə də var-dövlət bəxş etdi. Fəqət onunla kəsilən kəbin Məkkə üzərindəki hakimiyyəti əlcətar bir yaxınlığa gətirdi.

Qüreyşilərin şəhərində Peyğəmbərə (s.ə.) qarşı təsirli çıxış etməyə qadir iki nəfər vardı. Hər ikisi dahi sərkərdə idi ki, Peyğəmbər (s.ə.) də özü bunun şahidi olmuşdu. Onlar Xalid ibn əl-Valid və Əmr ibn əl-As idilər. Onların hər ikisini Peyğəmbər (s.ə.) öz tərəfinə çəkmək istəyirdi. Hər ikisinə aparan yol sinli Maimunanın əlində idi. O, Xalidin sevimli xalası, Xalid də hiyləgər Əmrin ən yaxın dostu idi. İnadçı, yaşılı qüreyşilərin nəyə qarşı bozardıqlarını, yəni ölkənin gələcəyinin islamə məxsus olacağını çoxdan dərk etmək üçün onların ikisi də yetərincə ağılli idi. Öz qüvvələrini güclünün tərəfində göstərməyə hər ikiksi meylli idi. Amma Xalid, eləcə də Əmr Peyğəmbərin (s.ə.) çoxillik, sayılan rəqibləri olduqlarına görə Məhəmməd (s.ə.) bu iki görkəmli sərkərdənin fikirlərinin qəfil dəyişdirilməsinə rəsmi don geyin-

dirmək üçün yaşılı Maimuna ilə evlənmək məcburiyyətində qaldı. Bütün qüreyşilər üçün aydın məsələ idi ki, qohuma qarşı vuruşa bilməzdi.

Xalid və Əmr Məhəmmədlə (s.ə.) birlikdə Məkkə şəhərini tərk etdilər. Məkkənin taleyi bununla sindi. Məhəmməd (s.ə.) üçün isə Xalidin dönüşü yüz min döyüşünün qazanılması demək idi. Elə həmin il Xalid Ərəbistanın sınırlarını aşdı. Zeydin sərkərdəliyi altında o, Bizansın Muta adlı kiçik bir əyalətinə yürüş etdi. Zeyd döyüşdə həlak oldu. Qoşun başçılığını Xalid öz üzərinə götürdü və süvarilərinin bircə amansız həmləsi ilə rəqibin bir neçə qat artıq qoşununu məhv etdi. Bu, Allahın Rəsulunun (s.ə.) qoşunu ilə Bizans kralının hərbi qüvvələri arasında ilk üzləşmə idi.

Lakin get-gedə, əvvəlcə də kirmiçcə, sonralar isə daha ucadan səhrada belə bir xəbər yayıldı: Allahın Rəsulu Məhəmməd (s.ə.) Məkkənin fəthini planlaşdırır. Müqavilələri pozmaq üçün səbəb tez tapıldı. Çölün harasında isə ağILDAN yün-gül bir neçə məkkəli Peyğəmbərin (s.ə.) bir-iki müttəfiqinə hücum çəkdi. Qarşılıqlı şəkildə xeyli ox atıldandan sonra bir neçə müsəlman yaralandı. Bunların hamısı boş şey idi, hər necə olsa da, ona müqaviləni pozmaq kimi baxmaq olardı. Cavab olaraq Məhəmməd (s.ə.) Məkkəyə yürüş elan etdi.

Qarşısından gələn təhlükə Məkkə üçün sərr deyildi. Məhəmmədin (s.ə.) yürüşü planlaşdırıldığı duymuşdular, ancaq necə müdafiə olunacaqlarını bilmirdilər.

Məhəmmədin (s.ə.) anlamı dəyişmişdi. O, keçmiş çağlardakı kimi daha Məkkənin inancının, sərvətinin və şöhrətinin hədəsi deyildi. Kəebənin sadıq təəssübkeşi idi və bədəvilər ona inanırdılar. Məkkənin ticarətini islam daha təhlükə altına

qoymurdu. Təsəvvür etmək üçün ki üçyüz altmış illahın yerinə yeganə tanrı, Allah keçəcək, böyük götürqoy qabiliyyətinə o qədər də ehtiyac yox idi. Peyğəmbərin (s.ə.) ən ali iqtidarı ilə istər-istəməz barışmalıydın. Həm də məkkəlilərin özləri, kübar Qüreyş soyu üçün alçaldıcı təhlükə də yox idi.

Güman etmək olardı ki, Məhəmməd (s.ə.) şəhəri həqiqətən tutacağı təqdirdə qüreyşilərin başçılarını o qədər də hörmətləməyəcək. Onunla mübarizə aparmış, onu qısnamış və qovmuş soyular Peyğəmbərin (s.ə.) qisasına əmin ola bilədlər. Bu, qüreyşilərin başçılarını narahat edirdi. Peyğəmbərin (s.ə.) planları barədə dəqiq məlumatı olan yox idi. Çevik danışıqlarla təhlükəni sovuşdurmağı güman edirdilər və başlıca qərarı çıxarmaq üçün özlərini topladılar: Əbu Süfyanı danışıqlar üçün Mədinəyə göndərdilər. Məkkəlilər arasında ən kübar və ən zəngin adama hökmədarı bir zamanlar fəqir və hörmətsiz Haşimi olan şəhərə minnətçi kimi yollanmaq, təbii ki, asan deyildi. Əməvilərdən heç kim hələ heç vaxt haşimilərə minnətçi düşməmişdi, xüsusilə də fəqir, qovqun, rüsvayçı Məhəmmədə. İndi bu tövbə səfəri ni Əbu Süfyan öz boynuna götürəsi oldu. Hər halda bu zəngin bankir düşünürdü ki, Məhəmmədin və bütün mühacirlərin gözündə əməvi ocağına doğal ehtiramı yenidən dirçəltmək üçün təkcə özünün Mədinəyə barışsal gəlişi yetərli olacaq. Bircə əl tutuşu, səmimi bir təbəssüm, bir neçə xoş söz, yəqin ki, bəs edəcək. Əbu Süfyan özünü təsadüfi utancaqlıqla kiçik bir kəndliliyə üz tutmalı olan kübar bir əmir sayırdı.

Fəqət zamanında Məhəmmədə (s.ə.) edilən alçalmaları ondan da əsirgəmədilər. Allah Öz peyğəmbərinə tam məmnunluq bəxş etmək istəmişdi. Mədinəyə çatanda Əbu Süfyanı bir neçə

saatliq əzablı gözləntidən sonra Məhəmmədin (s.ə.) hüzuruna gətirdilər. Peyğəmbər (s.ə.) məscidin həyətində oturmuşdu. Kübar əməvinin salamını o, güclə aldı. Amma, görünür, bunu bəlkə də Mədinə etiketinin ayağına yazmaq lazımlı olmuş. Əbu Süfyan indi uzun-uzadı bir nitq söylədi, Məkkə ilə Mədinə arasında dostluq yaratmağı təklif etdi, xoşagəlməz savaş olayına görə şəhərin adından üzr istəyib Hüdeybiyə müqaviləsinə yenidən baxmağa, üstəlik hətta Peyğəmbərin (s.ə.) bir neçə tələbini yerinə yetirməyə hazır olduqlarını bildirdi. Bu, çox şey demək idi. Güclü başçı kimi illər uzunu Peyğəmbərin (s.ə.) əleyhinə işləmiş bir əməvidən haçansa gözləniləndən də çox idi. Məhəmməd (s.ə.) bütün insani haqq-hesablara görə güzəştə getməliydi. Buz əriməliydi.

Əbu Süfyanı Peyğəmbər (s.ə.) diqqətlə süzdü, sonra yerindən ağır-agır qalxıb kəlmə kəsmədən məsciddən çıxdı. Bu, aşkar bir sillə idi. Əbu Süfyanın asta-asta beyninə girməyə başladı ki, əməvi adının Mədinədə yaxşı səslənişi yoxdur. Ən yaxşısı o olardı ki, tələsik dəvəsinə minər, əbədi savaşa and içər və Məkkəyə dönərdi. Lakin Peyğəmbərə (s.ə.) qarşı bu cür rəftar etməyin zamanı çoxdan keçmişdi. Ona görə də Əbu Süfyan qəlbini zorlayıb işini davam etdirməyi qərara aldı. Mədinədə onun kifayət qədər köhnə dostları, hətta qan qohumlarıvardı. Bunlar, yəqin ki, höcət peyğəmbərdən sakit olardılar. Ağlılı sözə bəlkə onlar qulaq asdlar.

Hər şeyini itirmiş ciliz bir bankrotçu kimi Əbu Süfyan indi bir əyandan digərinin yanına qaçır, bütün qapıları döyür, köhnə dostluğunu və qan qohumuğunu yada salır və hər yanda sərin etirazla qarşılaşındı. İndi Peyğəmbərin (s.ə.) hərəmxanasında olan doğma qızı da ona, «murdar bütperəst-

»ə qapını göstərdi. Keçmiş dostu və sandaşı Əbu Bəkrin ona deməyə hətta sözü də yoxa çıxdı. Ömər isə qısa və açıq bildirdi:

- And olsun Allaha, mənim bir neçə qarışqaya hökmüm çatsayıdı, ömrüm boyu vuruşub səni diz çökdürərdim.

Ömründə kimə isə yox deməyən Əli də Əbu Süfyanı rədd etdi:

- Məhəmmədin verdiyi qərara qarşı biz heç nə edə bilmərik.

Bu qərarın necəliyindən Əbu Süfyan baş tapmadı. Dəvəsini yəhərləyib Məkkəyə sürdü. Yol yorğunu Əbu Süfyan evinə çatıb səfərin nəticələrini arvadı Hində danışanda qadın onu təmkinlə dinlədi. Amma kişi yanına uzanmaq istəyəndə onu təpiyi ilə taxtdan salıb qışqırdı:

- Mən qorxaqla bir yatağa girmirəm!

Əbu Süfyanın dönüşündən sonra Məkkəyə qorxu və təlaş hakim kəsildi. İnsanlar iflic kimi idilər və çıxış yolu tapmırıldılar.

Məhəmməd (s.ə.) ona tərəf olan bütün tayfları gizlindən Mədinəyə yığdı, ehtiyatla, diqqətlə qoşunu təchiz etdi, amma bu dəfə hara yürüş edəcəklərini bildirmədi. Məqsəd gizli saxlanılmalıdır, çünki səhra tayfalarının tam sədaqətinə baxmayaraq onların Kəəbəyə qarşı yürüşdə iştirak edəcəklərinə yenə tam əmin deyildi. Həm də qüreyşilər vaxtından əvvəl xəbor tutmamalı idilər ki, böyük yürüş onlara qarşı yönəlib.

Məhəmmədin (s.ə.) üçüz döyüşü ilə yürüşə çıxdığı vaxtlar arxada qalmışdı. İndi Peyğəmbərin (s.ə.) arxasında on minlik qoşun dururdu. Bu qoşuna Ərəbistanın ən yaxşı sərkərdələri Ömər, Xəlid və Əmr başçılıq edirdilər. Hazırlıq məsələləri döyüş şurasında müzakirə olunurdu. Qoşun daha vəhşi döyüşçülər toplusu deyildi. Zirehlənmiş,

yaxşı yaraqlanmış, Peyğəmbərin (s.ə.) hər sözünə, hər əmrinə əməl edən piyadalardan ibarət idi, daha cahil köçərilər də deyildi. Məkkənin taleyi həll olunana oxşayırdı. Mühacir fəqir Məhəmməd vətənə qalib kimi dönmək fikrindəydi.

Məkkədə pərakəndəlik və qorxu hökm sürürdü. Tacirlər bir neçə tərəfə bölünmişdü. Öz-özlərini inandıraraq deyirdilər ki, Məhəmməd o fikirdə olmaz, Məkkəyə hücum etmək onun heç ağılna da gəlməz, öncə də müqəddəs Kəəbəyə basqı çəkməyə cürət etməz. Məhəmməd (s.ə.) artıq Məkkənin ətrafindakı dağların arxasında düşərgələnəndə onlar beləcə götür-qoy edib mübahisələr aparırdılar.

YETKİN MEYVƏ

*Məkkə! Şəhərlər içində ən
şövkətlisi, Allahın sevimli tacı.*

Məhəmməd (s.ə.)

Çöldə onminlik qoşun yürüyürdü və onun başçısı Allahın Rəsulu (s.ə.) idi. O, böyük karvan yolundan yan keçir, dar dağ cığırları, dərin dərələrlə yeriyir və uca zirvələrdən aşırıdı. Çünkü qoşunun səhrada uğura çıxdığını gərək heç kim qüreyşİ camaatına çatdırmayaydı. Böyük səhra yolunda kiçik dəstələr, çox güman ki, Məkkəyə tələsən çaparları tutub saxlayır, onları pərən-pərən edib səhra camaatının fikrini çasdırırdı. Məhəmmədin (s.ə.) nə planlaşdırıldığını və onun döyüş yürüşünün kimə yönəldiyini heç kim bilmirdi. Qoşun yaşanmayan, insansız ərazilərlə irəliləyiirdi və buna baxmayaraq Peyğəmbər (s.ə.) ocaq qalamağı, təbil çalmağı, yaxud dini nəğmələr oxumağı qadağan etdi. On min insan səs-küysüz, lal-dinməz, kölgə qatarı kimi səhra ilə yürüyürdü.

Yarı yolda Peyğəmbər (s.ə.) qəflətən təpənin arxasında bir çapar gördü. Çapar qoşuna yaxınlaşdı. Məhəmməd (s.ə.) heyrət içində əmisi Abbası tanıdı. Abbas ağıllı və bic adam idi. Ondan heç nəyi gizlətmək olmurdu. Qüreyşilərdən o, yeganə adam idi ki, onminlik qoşunun yürüşündən xəbər tutmuşdu və tələsik bundan nəticə çıxarmağı bacarımsıdı. Hədələnən şəhəri gizlincə tərk edib kəsdirmişdi ki, Allahın Rəsulu (s.ə.) ilə qohumluğu indi işə yaratmağın vaxtı yetişib. Məhəmmədin (s.ə.) yanına çapdı, dəvəsindən enib diz çökdü və islama tapındı. Qardaşı oğlunun mötəbərləşməsi barədə Allah, axır ki, onun bəsirət gözünü açana qədər Abbas yetərincə tərəddüd edib dü-

şünmüssdü. Buna görə də Məhəmmədin (s.ə.) ondan əməllicə zəhləsi gedirdi.

- Mühacirlər arasında sən sonuncusan, - Peyğəmbər (s.ə.) lağla dedi.

Amma Abbas əmi mühacirlərin arasında olmayı və Məkkəyə qarşı yürüşdə iştirak etməyi ilə ömrü boyu öyünmək üçün kifayət qədər vaxtında tərpənmişdi.

Məhəmmədə (s.ə.) peyğəmbər öngörülüyüünün başarısı verilməmişdi, ona görə də ağlına gətirə bilmədi ki, imanlılar arasında ən çox xoşlanmayan bu insanın nəslili yüz illər uzunu xəlifə taxtında əyləşəcək və islamın ən böyük xəlifəsi müdrik və əfsanəvi Harun ər-Rəşidi dünyaya bəxş edəcəkdir.

İslam dünyası üzərində iki sülalə şan-şöhrətlə hökmranlıq etməli oldu: Əbu Süfyanın varisləri əməvilər sülaləsi və əmisi Abbasın törəmələri abbasilər sülaləsi.

Bundan Peyğəmbərin (s.ə.) xəbəri yox idi, o, Əbu Süfyana qarşı davaya gedirdi və hiyləgər Abbasdan zəhləsi qaçırdı. Kəebənin dördkünc ziyarətgahı, axır ki, uzaqdan özünü göstərənə qədər o, gümrahlıqla irəlilədi. Peyğəmbərin (s.ə.) qoşunu yalnız indi ayaq saxladı, yalnız indi düşərgə tonqalları qalandı, çünkü indi Məkkədə hər kəs bilməli idi: Peyğəmbərin (s.ə.) qoşunu qapılar önungdədir.

Qoşun Məkkəni mühasirəyə aldı və şəhər bu qoşuna nəsə etmək imkanında deyildi. Mühasirə tam gözlənilməz olmuşdu. Peyğəmbərin (s.ə.) düşərgəsinə getmək üçün Əbu Süfyan eşşəyə minəsi oldu. Onun bütün ümidi qırılmışdı. Kübar əməvinin vüqarı tikişlərdən partlamışdı. İçində yalnız daha öz həyatı, var-dövləti və şəhərin qalxışan alveri sarıdan olmayan cılız, aristokrat bir qorxu

vardı. Əbu Süfyan büzüşərək eşşəyi Peyğəmbərin (s.ə.) düşərgəsinə sürdü. Onu burda tanıyan ilk şəxs Ömər oldu. Əbu Süfyan ondan yaxşı heç nə gözləyə bilməzdi. Və doğrudan da, Ömər kübar qüreyşinin yaxasından yapışır onu Məhəmmədin (s.ə.) yanına sürdü və ucadan dedi:

- Ya Allahın Rəsulu, budur, heç bir müqavilə ilə himayə olunmadan, Allahın köməyi ilə qüdrətimizə tapşırılmış Əbu Süfyan hüzurumuzdadır. İzn ver, boynunu vurum.

Ömər çox heyretləndi ki, Peyğəmbər (s.ə.) bu işə qəti tələsiklik göstərmir, əksinə, Məhəmməd (s.ə.) Əbu Süfyanı qorumağı və səhəri bir də hüzuruna gətirməyi əmr etdi.

Həmin səhəri gün hər halda Əbu Süfyanın in-diyəqədərki uzun ömründə ən pis gün olmaliydi. O, yenidən Peyğəmbərin (s.ə.) hüzuruna gələndə Məhəmməd (s.ə.) onu bu sözlərlə qarşılıdı:

- Yaziq sənə, Əbu Süfyan, məgər görmürsən ki, Allahdan başqa illah yoxdur?!

Məğrur əməvi Məhəmmədin (s.ə.) ayağına düşüb ucadan dedi:

- Ya Məhəmməd, sən mənə atamdan da, anamdan da əzizsən. Sən necə həlim, necə incə, necə alicənabsan. Doğrudan da inanıram ki, Allah yeganə tanrıdır, belə olmasayıdı, digər allahlar ən azi nəyəssə yarayardılar.

- Yaziq sənə, Əbu Süfyan, - bunun müqabilində Məhəmməd (s.ə.) buyurdu, - dərk etmirsen ki, mən Allahın elçisiyəm!?

Amma bu, yaşlı Əbu Süfyan üçün doğrudan da çoxluq elədi. İndi o, camaatin gözü qabağında Peyğəmbəri (s.ə.) də tanımalıydı. Əməvi yenidən diz çöküb dedi:

- Ya Məhəmməd, sən mənim sahib olduğum hər şeydən qiymətlisən, mən səni ata-anamdan da

çox isteyirəm, sənin peyğəmbərliyinə gəldikdə isə içimdə hələ müəyyən ziddiyət var.

Başqa zaman olsaydı, Məhəmməd (s.ə.) Əbu Süfyana meyllənərdi, onu qaldırıb səbrlə dilə tutmağa başlayardı. İndi isə susdu. Peyğəmbərin (s.ə.) yanında dayanan Ömər isə dözməyi bəsini qaldırdı:

- Dikbaş kafiri inandırmaqdan ötrü qılıncdan yaxşı dəlil yoxdur. – Sonra o, qılıncı qınından sıvirdi, Əbu Süfyana doğru çevrilib dedi, - elə bu an haqqı etiraf et, yoxsa başını bədənindən üzəcəm.

Onda Əbu Süfyan təzim edib islami qəbul etdi və inam kəlamını söylədi: «*Əşhədü ən la ilahə il Allah. Əşhədü ənnə Mühəmmədən Rəsul Allah*» (*Sahidlik edirəm ki, Allahdan başqa illah yoxdur. Sahidlik edirəm ki, Məhəmməd Allahın elçisidir*). Əbu Süfyan islamə beləcə tapındı, heç ağlına da gətirmədi ki, oğlu islamın beşinci xəlifəsi ola bilər. Məhəmməd (s.ə.) məmnunluq duydu, o özünə bundan yaxşı əfv arzu edə bilməzdi.

Əbu Süfyan hələ Məkkəyə çatmamış, Məhəmməd (s.ə.) Allahın qüdrətini yeni müsəlmənlərin gözü önündə tam açıqlığı ilə göstərməyi qərara aldı. İki dağın arasında yerləşən dərədə əzəmətli bir parad qəbul olundu. Lap öndə sadə bədəvilərdən ibarət yardımçı dəstələr, onların arxasında zirehli, intizamlı daimi alaylar, lap sonda isə özünün say-seçmələri arasında, tam döyüş libasında Allahın Rəsulu Peyğəmbər (s.ə.) addımlayırdı.

Alçaq bir təpədən bu paradı iki yeni tapınan, Abbas və Əbu Süfyan müşahidə edirdi. Peyğəmbər öz qvardiyasının əhatəsində təpənin yanından keçib gedəndə Əbu Süfyan köksünü ötürüb Abba-sa dedi:

- Gerçəkdir, qardaşın oğlunun səltənətinin ucu-bucağı yoxdur. Ona müqavimət göstərmək

olmaz.

Abbas möminliklə üzünü göylərə tutub ehtiramla dilləndi:

- Bu onun peyğəmbərliyinin qüdrətidir.

Elə həmin gün Əbu Süfyan özünü Məkkəyə yetirdi, qüreyşiləri toplayıb gördüklərini və başına gələnləri danışdı. Kübar bankırı sıxıntıya düşdülər. Yalnız yığıncaqda iştirak edən, hirsindən üz-gözü əyilən Hind yerindən qalxdı, ərinin saq-qalından yapışıp qıyya çəkdi:

- Öldürün bizi xar edən bu mundar, bu yaramaz çaxır tuluğunu.

Amma bu dəfə məkkəli Ksantipin¹ hikkəsi heç yana çatmadı. Yalnız çox az qüreyş, başlıca olaraq da Əbu Cəhlin qəbiləsi məhzumlar mübərizə aparmaqda israr göstərdi. Bunların arasında Hüdeybiyənin bədbəxt diplomati Süheyl ibn Əmr də vardı. Digərləri Əbu Süfyanın Məhəmməddən (s.ə.) götirdiyi barış təklifini sevinclə qarşılıdlılar. Təklifin məzmunu beləydi: «*Məhəmməd Məkkə şəhərini həmişəlik alır. O, şəhərə daxil olanda evlərində dinc oturan qüreyşilər isə sağ qalacaqlarına əmin ola bilərlər.*»

Ertəsi gün Məkkəyə yengili bir yürüş başladı. Yalnız Əbu Cəhlin oğlunun başçılıq etdiyi bir böyük dönməz bütçü müqavimət göstərdi və asanca yenildi. Məkkəyə, ən şövkətli şəhərə, Allahın sevimli tacına yol açıq idi. Mədinəlilər artıq qələbəni bayram edirdilər, ənsar Səd ibn Übəda artıq car çəkirdi:

- Bugün savaş günüdür, bugün ziyarətgah müqəddəslənəcək.

¹ **Ksantip** – filosof Sokratın həyat yoldaşının adı. Həddən artıq deyingən və davakar bir qadın olub. Sokrat onu el içində bədnəm etdiyinə görə qərb ədəbiyyatında deyingən, davakar qadınlara bu ümumiləşmiş ad verilir.

Heç kim şübhə etmirdi ki, indi böyük intiqamın vaxtı yetişmişdir, Ərəbistan şəhərlərinin ən zəngini qarət ediləcək, Peyğəmbərin (s.ə.) düşmənlərinin axırına çıxılacaq və bununla Ərəbistanın birləşməsi kimi böyük bir iş sona yetəcəkdir. Lakin Məhəmməd (s.ə.) və mühacirlərin ağsaqqalları ayrı cür düşünürdülər. Onların özləri Məkkədən idilər. Sevgiləri də bu şəhərə idi. Məkkədə hər daş, hər küçə, hər tin onlara doğmaydı, çoxsayılı xatirələr əziz olmuşdu. Hamısı birdən-birə özünü yenidən qüreyşi saydı. Qədim soyun vüqarı içərilərində baş qaldırdı. Gözəl Məkkə şəhəri heç vaxt yadlar tərəfindən qarət edilməmişdi və elə indi də heç bir yad qoşun qarətlə Məkkədən döñə bilməzdi. İllərin sürgünlüyündə mühacirlər özlərindən öncəki və sonrakı emiqrasiyaların heç birinin saxlamadığı bir şeyi hifz etmişdi: Gerçək vətən sevgisini.

Müdrik öngörü ilə Peyğəmbər həmin gün rəhbərlik etməyi mühacirlərə, Məkkə doğumlularına tapşırıdı. Düşmən yenilən günün səhərisi Allahın Rəsulu (s.ə.) ehram paltarını geyindi, dümaḡ bir dəvənin belinə qalxıb Əbu Bəkrin müşaiətində Məkkəyə yollandı. Şəhər sınıråna yetişəndə çıxməqda olan Günəşin ilk saçاقları üfüqdə təzəcə göründü. Onlar müqəddəs nur kimi Məhəmmədin (s.ə.) başına ciləndi. Məkkənin küçələri ölü, kim-səsiz, cansız idi. Camaat qorxu içində evinə çəkililib gizlənmışdı. Peyğəmbərin planlarından heç kimin xəbəri yox idi. Heç kəs bilmirdi ki, o, qəsrlərə qiyacaq-qıymayacaq.

Məhəmməd (s.ə.) dəvəsini Məkkənin küçələri ilə sürdü. Sağında həyatının xoşbəxt illərini yaşıdıgı Xədicənin evi ucalındı. O, birbaşa Kəebənin böyük həyətinə getdi. Və bu müqəddəs evin həndəvərində Məhəmməd (s.ə.) elə bir iş tutdu

ki, onun xatirinə haçansa o, evini, nəslini, eləcə də Kəəbənin müqəddəs həyətini tərk etməli olmuşdu. Yeddi kərə müqəddəs Kəəbənin başına dolandı, yeddi kərə ehtiramla əsasını Müqəddəs Daşa toxundurdu. Sonra Allahın elçisi Məhəmməd (s.ə.) üçün olaylarla dolu uzun həyatının ali məqamı yetişdi. O, dəvədən endi, başını dik tutub bütləri əlindəki çəliklə sindirib-dağıtmaya başladı. Müsəlmanlar da onun kimi etdilər. Birazdan əzəmətli Hübal, Ay Bakırələrinin hər üçü və qüreyşilərin üçyüzləmiş illahı toza bələndi. Məhəmmədin (s.ə.) illər öncə bəyan etdiyi iş indi tamamlandı.

Həmişə olduğu kimi burda da yenidönənlər köhnə allahların ən coşgun rəqibləri oldular. Xalid ibn əl-Valid və Əmr ibn əl-As öz süvariləri ilə müqəddəs əyalətin hər yanına çapdılardı. Məbədlərə və ərəblərin müqəddəs ormanlarına girib illahların heykəllərini sindirir, həm də müqavimət göstərən tək-tük kahini öldürürdülər. Tezliklə nə Məkkədə, nə də müqəddəs əyalətin digər guşəsində bircə dənə də büt qalmadı. Hətta İbrahim və İsmail peyğəmbərlərin heykəlləri, müqəddəs bakırə Məryəmin şəkli də, Məhəmmədin (s.ə.) dediyi kimi, «Onların müqəddəsliyinə ehtiramdan» məhv edildi. Ağacdən incəliklə oymalanmış göyərçini Məhəmməd (s.ə.) öz əlləri ilə sindirdi.

Amma illahların məhvi, hamının gözlədiyinin tərsinə, qarətə siqnal olmadı. Qüreyşilərin var-dövləti əllərindən alınmadı. Bu hətta mühacirlərin də bəzilərinin ürəyincə olmadı. Bir vaxtlar onlar Məkkədən qovulanda sərvətləri qüreyşilərin əlinə keçmişdi. İndi tam qələbədən sonra ən azı özlərinin müsadirə olunmuş var-dövlətlərini geri tələb etməkdə onlar özlərini haqlı sayırdılar. Məhəmməd (s.ə.) bunu da yasaqladı. Keçmiş varida-

tündan özü heç nəyi tələb etmədi. Heç Xədicənin evinə də ayaq basmadı. Məkkədə qaldığı müddət-də yalnız öz çadırında yaşadı.

Amma Məhəmməd (s.ə.) daxilən duyurdu ki, haqsız hərəkət edir. Məkkə şəhərinə məhəbbətin hökmədarın vəzifələri üzərində qalib gəlmək təhlükəsi vardı. Axı o özü demişdi: «**Müsəlman olmaq imanlılar icmasının tayfa üzərində uca olması deməkdir, tayfaya deyil, icmaya tabe olmaq deməkdir, zira bütün müsəlmanlar bərabərdir. Və onların içində xalq, tayfa, nifrət yoxdur**». (49, 9-10). Doğma tayfasının, kübar qüreyşi soyunun əleyhinə getmək indi ona çətin idi. Ona görə də müsəlmanları toplayıb xoş məramlı bir nitq söylədi.

- Ey kişilər, - dedi. – Allah Məkkəni göylə yeri yaradan gün müqəddəsləşdirib. Bu şəhər Qiymət Gününə qədər müqəddəs qalacaq. Şəhərdə qan tökməyə, yaxud bircə ağaç kəsməyə heç bir imanlıya icazə verilmir. Məndən öncə heç kimə icazə verilməyib, məndən sonra da heç kimə icazə verilməyəcək. Allahın qəzəbinin icraçısı kimi şəhər sakinlərinə qarşı çıxmağa yalnız bu saatda mənə icazə verilmişdi. İndi bu şəhər yenidən müqəddəsləşdi. İştirakçılar iştirak etməyənlərə bu barədə xəbər versin. Sizə desələr: Məhəmməd haçansa Məkkədə müharibə aparıb, onda cavab verin: Bunu Allah öz rəsuluna icazə verib, sizə yox.

Həmişə Məhəmmədin (s.ə.) başına gəldiyi kimi, anın hökmündən doğan bu qərar da islamın bütün tarixi üçün həllədici oldu. Məkkə xüsusi bir önəm kəsb etdi. Ümumi siyasetdən ayrıldı, müqəddəsləşdi. Qüreyşilərin dörd müqəddəs ayını Məhəmməd (s.ə.) bütün ilə, əbədiliyə şamil etdi. Şəhərin müqəddəsliyi və dincliyi islam tərəfin-

dən yeni çağşa qədər tutuldu. Məkkədə qan tökməmək, yaxud müharibə aparmamaq barədəki bu qanunla, bu hökmlə şəhər hər cür siyasi önemdən məhrum edildi. Çünkü qan və siyasət Şərqdə bir-birindən ayrılmazdır. Qiblə şəhəri Məkkə gələcəkdə islamın siyasi mərkəzi yox, mənəvi mərkəzi oldu.

Peyğəmbərin nitqi, şəhərə daxil olarkən ağlagelməyən müləyimliyi mədinədoğumlu ənsarların, yardımçıların dincliyini pozdu. Bir vaxt Peyğəmbər (s.ə.) hamı tərəfindən incidilərək onların himayəsinə sığınanda qüreyşî tayfasının icmasından tətentənəli şəkildə imtina etmişdi. Mədinə ona yanımçıllıq göstərmış, onun döyüşləri ilə döyüşmiş, dərdləri ilə dərdlənmişdi. Bu idimi indi onun mükafatı? Ənsarlar Peyğəmbərin (s.ə.) yanına gəldilər, səhrada onu qəbul etməyə adam tapılmayaında dediyi sözləri onun yadına saldılar.

Doğulduğu şəhərə Peyğəmbər (s.ə.) indi həsrətlə baxıb dedi:

- Məkkə, sən şəhərlərin ən gözəli və Allahın ən sevilmişisən. Doğma tayfam məni qovub səndən çıxarmasayıdı, heç vaxt səni tərk etməzdəm.

Və ənsarlar cavab verdilər:

- Baxın, Məhəmməd ata şəhərini fəth edib. İndi o, Mədinəni tərk edəcək.

Bu vaxt Məhəmməd (s.ə.) Mədinə əhlinin onun üçün etdiklərinin hamısını yadına saldı. Ovaxt verdiyi vədi də unutmamışdı. Dövlət xadiminin təhəddüdünü o, vətən sevgisindən üstün tutdu, ənsarların hamısını yanına çağırıb dedi:

- Siz mənə sədaqət andı içəndə mən də sizinlə birlikdə yaşayıb ölməyə and içdim. İndi sizi tərk etsəydim, Allahın rəsulu olmazdım.

Və doğrudan da, doğulduğu şəhərdə Peyğəmbər (s.ə.) cəmi iki həftə qaldı, sonra Mədinəyə

qayıtdı. Mədinə Peyğəmbərin (s.ə.) və onun özü kimi Məkkədə doğulmuş ilk dörd xələfinin paytaxtı oldu. Bunlar Əbu Bəkr, Ömər, Osman və Əli idilər.

Məkkənin bağlı pəncərələrinin və zirzəli qapılarının arxasında asta-asta danışındılar ki, Peyğəmbər öz doğma şəhərinə qana susamış qisasçı kimi dönməmişdir. Qapılar tədricən açıldılar, küçələrdə insanlar göründü, onlar Kəəbəyə gedib sindirilmiş illahların qalağına heyrətləndilər. Sonra Kəəbənin damındakı zənci Bilalı, Əbu Süfyənin əmisi oğlu tərəfindən ağır işkəncələrə məruz qalmış qulu gördülər və onun uca çağırısını eşitdilər:

- Namaza qalxın. Namaz yuxudan ötədir.

Bunlara baxıb başlarını buladılar. Zəncinin, qulun biri islamda yüksək şərəfə çatmışdı, ilk əzançı idi. Peyğəmbər (s.ə.) gerçəkdən də irqlər və xalqlar arasında fərq qoymurdu.

Özünün keçmiş məkkəli düşmənlərindən çox azlarını ölümə məhkum etdi. Həmin məhkumların əksəriyyətini də o yenə edamdan öncə əfv etdi. Yalnız iki ölüm hökmü icra edildi. Biri haqq imandan dönüb Quranı təhrif etmiş müsəlman, digəri isə acı tənələrlə Peyğəmbəri (s.ə.) təhqir etmiş qadın oldu. Zira şer Peyğəmbəri (s.ə.) qılıncdan da ağrılı yaralayırdı.

İndi, başa çatmış zəfərdən sonra məkkəlilər yenidən küçələrə çıxmağa ürək edəndə Peyğəmbər (s.ə.) öz intiqamını qansız almağa qərar verdi, keçmiş yurddاشlarını əzablı bir tamaşaya çağırdı. Neçə-neçə illər önce nazilliyyin ilk ilində olduğu kimi, Peyğəmbər (s.ə.), qədim əfsanənin söyləminə əsasən, Məkkənin küçə və meydanlarında car çəkdirdi: «Haşimi soyundan Abdulla oğlu Məhəmməd vətəndaşlardan Səfa dağına yığışmağı

xahiş edir, çünkü onlara deyiləsi vacib sözü var». Və keçmişdə, uzun-uzun illər öncə olduğu kimi, insanlar Səfa dağına gəldilər. Onların sıfətində nə maraq, nə də vüqar vardi. Üz cizgilərində qorxu və dəhşətli həyəcan dil açmışdı. Toplaşmış xalqın qarşısında Peyğəmbər (s.ə.) yeni imanın əsaslarını bəyan etdi:

«Bütün insanlar tozdan yaranmışlar, toza da dönençəklər. Ona görə də Allah hüzurunda hamı bərabərdir və irqlər, tayfalar, xalqlar, ağalar və qullar arasında heç bir fərq yoxdur. Qan birliyinə hörmət olunmalıdır, ancaq imanın birlüyü, bir olan tanrıya, böyük Allaha inanınların birliyi daha ucalarda dayanır.»

Səfa dağındaki birinci yiğnaqdan fərqli olaraq Peyğəmbərin (s.ə.) sözləri indi möcüzə təsiri bağışladı. Məkkəlilər bir-birinin ardınca Məhəmmədin (s.ə.) yanına gəlib islama keçdilər. Məhəmmədə (s.ə.) qarşı bəzi söyüş və pis davranışa görə vicdanları təmiz olmayan köhnə düşmənlərin çoxu Peyğəmbərin (s.ə.) yanına qorxudan əsərəsə gəlirdi, çünkü imana tapınışlarını Peyğəmbərin (s.ə.) qəbul edəcəyinə əmin deyildirlər.

- Qorxmayın, - Peyğəmbər (s.ə.) onlara dedi, - mən padşah deyiləm, gün altda qurudulmuş ət yeyən sadə qüreyşilərdən birinin oğluyam.

- Sən kübar bir nəslin oğlusan, - qüreyşilər mütiliklə yarındılar.

Peyğəmbər (s.ə.) onları ikrəhla gözdən keçirib dedi:

- Gedin, azadsınız.

İslama yeni dönenlər arasında Əbu Süfyانın arvadı Ühüd əfisi Hind də vardi. Onu digər qadınlar az qala zorla dartıb Peyğəmbərin (s.ə.) yanına gətirmişdilər, amma axırda o, peşimançılıq çəkəçəkə özünün iman tapınışını söylədi. O da bağış-

landı. Ona kömək etməmiş bütləri hirsindən evdə sindirib-dağıdı.

Yetkin meyvə kimi Məkkə Peyğəmbərin (s.ə.) ovcuna beləcə düşdü. Amma Məhəmməd (s.ə.) öz yerlilərinə möglubiyyəti asanlaşdırıldı. Bədr, Xəndək və Məkkədəki qorxaqlıqları sonralar məkkəlilərin üzünə vuranda onlar Peyğəmbərin (s.ə.) məsləhəti ilə belə cavab verirdilər:

- Biz təkcə Peyğəmbərin (s.ə.) qoşununa yox, həm də onun tərəfində vuruşan mələklərə qarşı döyüşürdük. Biz ənsarlara qarşı yox, yalnız mələklərə qarşı gücsüz idik.

Onsəkkiz il öncə həmin Səfa dağında başladığı işi Məhəmməd (s.ə.) beləcə bitirdi. Onun yolu kasıbılıqdan, sürgündən və təqiblərdən keçdi, indi isə həmin yol axıra qədər gedilmişdi. Bütün Ərəbistan Peyğəmbərin (s.ə.) iradəsinə təslim oldu, Ərəbistanla birlikdə də Məkkə, Allahın sevimli şəhəri.

Heçdən yaranan dövləti indi möhkəmlətmək lazım idi.

ALLAH RESPUBLİKASINDA DÜZÜM

Ey Allahın Rəsulu! Dünya-nı nurlandıran məşəl; Allahın bütçüləri doğrayan qılinci.

Qasidə Bənat Suad

Məhəmməd (s.ə.) hər gün Mədinə məscidinin həyətində oturar, minnətçiləri qəbul edər, əmrlər verər və səhra xalqını idarə edərdi. İstənilən sayda yetkin müsəlman mirzələri onun dövrəsində oturub buyruqlarını qeydə alar, onları başqalarına

ötürüb əmin-amalığa fikir verərdilər. Amma bununla belə, çöllər məmləkətində Peyğəmbər (s.ə.) padşah kimi məskunlaşmamışdı. İslam dünyəvi hökmranlıq olmaq istəmir. Dövlətin yeganə hüdudsuz hökmədarı Allah idi. Qanunlar Onun adından verilir, vergilər Onun adından qoyulur, hökmələr Onun adından çıxarıılırdı. Peyğəmbər (s.ə.) Külliqadir sözünün yalnız müti bəyançısı idi. Özü üçün o nə padşahlıq sanı, nə də despotik hakimiyyət iddiasında idi. O da Allahın buyruğuna boyun əyirdi.

Allah dövlətindəki həyat tərzi teokratik sosializm idi. Allah qarşısında bütün imanlılar eyni idilər, hamısı eyni qanunlara tabe idi, eyni vergi ödəyirdi, eyni vəzifələri yerinə yetirirdi. Müstəsnalığı yalnız imansızlar, yəhudilər və xristianlar təşkil edirdilər. Onlar yüksək vergi ödəyirdilər, ancaq bunun müqabilində müsləmanın vəzifələrindən azad idilər. Mühəribədə iştirak etmirdilər, Allah işi naminə canlarını qurban verməyə borclu deyildilər.

Yalnız bütçülərin son qalıqları var güclə təqib olunurdu. Peyğəmbər (s.ə.) axırda bütçülərin Kəəbəyə gəlməsini yasaqladı. Məkkəyə ziyarətə getmək kimi qədim adət buna görə də çoxları üçün islami qəbul etməyə nədən oldu. Yalnız Taif sakinləri Peyğəmbərlə (s.ə.) «alver etməyə» çəlisdilər. Xahiş etdirilər ki, onların bütlərinə ən azı iki il, bu, mümkün olmazsa, bir il, yaxud heç olmasa, altı ay toxunulmasın. Görəndə ki Məhəmməd (s.ə.) heç bir güzəştə hazır deyil, məyus-məyus bildirdilər ki, Peyğəmbər (s.ə.) onların bütlərini sindırmağa heç olmasa bir adam göndərsin, özlərinin buna əli gəlmir. Məhəmməd (s.ə.) həmin tapşırığı Əbu Süfyana verdi. Köhnə düşmən bu alçalmaya təslim oldu, Taifə gedib illahları

ədəb-ərkanla dağdı.

Ömrlərində ilk dəfə azad bədəvilərə də müntəzəm vergi qoyuldu. Onlar üçün bu, yeni imanın astar üzü idi. Vergiləri toplamaq üçün Peyğəmbər (s.ə.) bəzi yürüşlər də edəsi oldu. Zira vergi ödəmə dini borc idi, o, Allahın buyruğu sayılırdı. Vergi pulları orduya və ehtiyacların ödənməsinə istifadə olunurdu. Allah dövlətində qılıq ola bilməzdi. Cox vaxt vergi yığanlar yığılan məbləği elə yerindəcə kasıblara paylayırdı. Bu qeyri-adi düzən bir çox dost qazanmağa səbəb oldu.

Vergilər əvvəlcə çətinliklə qoyulurdu. Məsələn, səhrada Təmim adlı təkəbbürlü bir tayfa yaşıyırdı. Həmin tayfa vergi ödəməkdən boyun qəçirdi. Vergi onların anlayışında bac demək idi, bac da məğlubların qisməti idi. Onlar vergi məmurlarını qovdular; amma xəbər tutanda ki Peyğəmbər (s.ə.) onlara qarşı döyüş səfərinə hazırlaşır, tayfalarının ən yaxşı şairlərini Mədinəyə göndərdilər. Onlar Peyğəmbərin (s.ə.) hüzuruna yeri-yib alovlu sətirlərlə tayfalarının başına açılan haqsızlıqdan gileylənməyə başladılar. Mədinədə isə hətta şair döyüşünə də hazır idilər. Peyğəmbərin (s.ə.) saray şairləri irəli yeri-yib yeni dövlətə və onun qurumlarına özlərinin cuşlandırcı şerlərini oxudular. Bundan sonra təmimililər Peyğəmbərin (s.ə.) şairlərinin yüksək istedadını sənətkar aludəliyi ilə qəbul etdilər və qoyulan şərtlər altında vergi ödəməyə hazır olduqlarını bildirdilər.

Peyğəmbər (s.ə.) ölkəni bir sıra əyalətlərə böldü. Hər əyalət üçün möminlərin ibadətinə rəhbərlik edən bir önnamazçı, möminlərdən kasib vergisi toplayan bir töycüçü təyin etdi. Önnamazçının vəzifəsindən sonralar imam və qazı – din xadimi və hakim yarandı, çünki varlıqla mənəviyyat islamda yan-yana çalışmalı oldular.

Özlərinin əmirləri olan məmləkətlərdə isə, məsələn, Cənubi Ərəbistandakı kimi, Peyğəmbərin (s.ə.) vergisini əmirlər əvvəlcə özləri toplayır-dılar.

Vergi Allah dövlətində yaranmış bir çox yeniliklərdən yalnız biri idi. Dövlət idarəciliyi, bundan əlavə, indiyə qədər səhraya bəlli olmayan şeylər tələb edirdi: məmurluq və polis. Peyğəmbər (s.ə.) hər ikisini yaratdı, amma polis vəzifəsinə o, fəxri vəzifə saydı. Polisə məvacib verilməsinə yalnız Ömrə tətbiq etdi. Polisin, ixtizabın vəzifələri həddən artıq qəribə idi. O, dalaş, oğurluq və digər cinayətlərə baxmırıldı. Bu, daha çox iştirakçı soyların öz işi idi. Yalnız dini hökmələrə əməl edilməsinə görə qoyurdu və Allah dövlətin-də hər qanun dinsəl olduğundan polisin vəzifələri xeyli əhatəli idi. Bazarlarda donuz ətinin satılıbmamasına nəzarət etməli, sərxaşlara qanuni cəza, lazımı şallaq dərsi verməli və bir çox digər işlər görməliydi. Amma Peyğəmbərin (s.ə.) sağlığında dini vurğunluq elə güclü idi ki, çoxşaxəli vəzifələrinə baxmayaraq polis o qədər də bərk məşğul deyildi. Yalnız Peyğəmbərin (s.ə.) vəfatından sonra onun işi başından aşdı.

Məhəmmədin (s.ə.) sağlığında Allah dövlətin-də önnamazçı vəzifəsi böyük əhəmiyyət kəsb edirdi. Yalnız Quran bilgilərində, sadıqlıkdə və döyüş şücaətində dəfələrlə sınaqdan çıxmış kişilər həmin vəzifəyə seçilirdilər. Onların vəzifələri təkcə namaz mərasimini yerinə yetirmək deyildi, həm də xalqı təlimləndirmək, tayfaların yaşayışına nəzarət və Peyğəmbəri (s.ə.) təmsil etmək idi. Önnamazçı yeni dövlətin valisi idi.

Yeni dövlətin paytaxtı Mədinədə Peyğəmbər özü (s.ə.) xalqın önnamazçısı idi. Gündə beş kərə namaz qılırdı. Elə bir vacib iş tapılmazdı ki, ona

görə namazı təxirə salmış olsun. Bütün Ərəbistanın hökmdarı kimi hər cür zahiri dəbdəbədən indi də qaçırdı. Həmişəki kimi yenə sabit mənzili yox idi, məsciddə yaşayırdı və hər gecə bir arvadının komasında yatırdı. Yalnız təntənəli dövlət işləri, yeni təqdimat məqsədləri üçün özünün iri, bəzəkli çadırını qurdurardı ki, burada da xarici dövlətlərin elçilərini və kübar qonaqları qəbul edərdi. İndi hər yandan onun dövlət xəzinəsinə axan varidatdan özünə heç nədə istifadə etməzdi. Əksinə, sərəncam vermişdi ki, ağır zamanlarda ona dayaq durmuş Haşim və Müttəlib soyları dövlət xəzinəsindən, daha doğrusu, Allahın Rəsulunun (s.ə.) xəzinəsindən yetərincə yarışınlar. Dostlarına da bol hədiyyələr vermək onun şakəri idi. Ənsar və mühacirlər həddən artıq torpaq, pul və mal-qara alırdılar. Bədr və Ühud savaşlarının əksər iştirakçılarının Peyğəmbərdən (s.ə.) pay istəməsi daimi vərdişə dönmüşdü.

Doğrudur, bütün müsəlmanlar bərabər idilər. Amma indi Mədinədə toplaşmış ənsarlar və mühacirlər yeni dövlətin hiss olunacaq dərəcədə qəbul edilən aristokratiyasını təşkil edirdilər. Onların qəlbi və beyni Peyğəmbərin (s.ə.) sözü və əməlləri ilə dolu idi. Onun hər addımına bələd idilər, bütün kəlamlarını təkrarlayırdılar və özlərinin unudulmaz xatirələrini mataha mindirməyin yolunu bilirdilər. Onlar Allah dövlətinin müftəxorları idilər və Peyğəmbərin (s.ə.) vəfatından sonra qapalı mömin bir kasta yaratdılar ki, onun üzvləri də sözün gerçək anlamında öz mömin xatirəleri ilə dolanır və xoşluqla əldə etdikləri maddi rifahı canfəşanlıqla qorumağı bacarırdılar. Xəlifələrin xəzinəsi çox tez-tez onların mömin iddialarının altını çekirdi. Buna görə də həmin mömin müftəxorların əksəriyyəti özlərindən sonra ölçü-

süz sərvət qoyub getdi.

Peyğəmbər (s.ə.) öz tərəfdaşlarının zəif məqamlarına güzəştə gedirdi. Onlardan hər birinin ona görə hansı məşəqqətləri öz üzərinə götürdüyüünü dəqiq bilirdi və bəxşisləri fəaliyyətlərə uyğun paylamağı bacarırdı. Peyğəmbərin (s.ə.) övrətləri də indi özlərinin gənclik itkilərinin müqabilində mükafatlandırılmalı idi. Onun vəfatından sonra xəlifələrin sayəsində sərvətləri aşılıb-dاشan övrətlərə yüksək dəyərli hədiyyələr verməkdən özü hər halda çox uzaq idi. Ən böyük hədiyyə kimini bir-iki arşın parçanın, yaxud biraz müşkün adı tutulur. Ömrünün son illərində qohumlarına etdiyi armağının sənədi saxlanılır, onun mətni belədir: **«Allahın Rəsulu Məhəmmədin armağan sənədi: Övrətlərimin hərəsinə yüzsəksən girvənkə buğda verilsin. Qızım Fatiməyə səksənbeş girvənkə, Zeydin oğluna qırx girvənkə. Sənədin şahidləri Osman və Abbasdır»**. Bir ovuc buğda armağanı Peyğəmbərə (s.ə.) o qədər çox görünmüdü ki, bunun üçün sənədə və iki şahidə ehtiyac duymuşdu.

Sənədlər, qanunlar, kəlamlar, müharibə planları – bunların hamısını artıq altmışbir yaşı tamam olmuş Peyğəmbər (s.ə.) məscidin həyətində həll edirdi. Yeni dövlətin bütün aparıcı vəzifələrini o özü tuturdu. Eyni zamanda həm ali hakim, həm sərkərdə, həm qanunverici, həm də peyğəmbər idi. Onun hədislərindən, əmr və sənədlərindən Mədinədə tədricən yeni islam hüququnun yan cizgiləri yaranırdı. Bu hüquq kanonik idi, ancaq hələ Məhəmmədin (s.ə.) sağlığında hüquq adə və şəriə – adət hüququ və dini hüquq qollarına ayrıılırdı.

Məhəməd (s.ə.) ayrı-ayrı tayfa və soyuların işinə çox az-az qarışardı. Bu məqsəd üçün qədim

səhra qanunları tam yetərli idi, ona görə də o, xalqların vərdiş hüququna, adətinə toxunmadı. Eyni şeyi islamın sonrakı fatehləri də etdi. Onlar xalqlara öz bildikləri kimi xoşbəxt, öz adətlərinə uyğun yaşamağa imkan yaratdılar. Peyğəmbərin (s.ə.) qanunu, yəni şəriət yalnız iman məsələlərində tətbiq olundu. İman əslində həyatın bir çox olaylarını əhatə edirdi. İslamda təkcə insan və Allah arasındakı münasibət yox, həm də nigah, varişlik, tabeliyində olanlarla rəftar, cəza və bir çox digər məsələlər şəriətə tənzimlənir. Yer üzündə və odünyada insan taleyinin asılı olduğu bütün məsələlər şəriətin əhatə dairəsindədir.

Peyğəmbərin (s.ə.) dövlətində həyatın bütün məsələlərini get-gedə daha çox Allahın hökmünə, Quran kəlamlarına əsasən həll etməyə başladılar. Allahın və Onun Peyğəmbərinin (s.ə.) hökmü səhra insanları üçün, demək olar, həmişə aydın və anlaşıqlı idi. Çünkü, deyildiyi kimi, dövlət başdan-başa bir növ tayfa icması idi, ərəb tayfa baxışının bütün dünyaya yayılması idi. Peyğəmbər (s.ə.) ərəb idi, onun nitqində, kəlam və qanunlarında istər-istəməz səhranın ulu yaşamı eks olunurdu.

Əgər Peyğəmbər (s.ə.) milli dövlət qurmaq arzusuna qatılmış olsaydı, onda bu məsələ Məkkənin fəthi ilə bitmiş olardı. Bir-iki yürüş, bir-iki yengi və yenilgi ilə ərəblərin milli dövləti möhkəmlənmiş olardı. Keçmiş bütçülər, təşəxxüslü qüreyşilər, Əbu Süfyan adlı birisinin doğma balları, ənsarlar, mühacirlər, hətta qan düşmənləri də indi Peyğəmbərin (s.ə.) amacı üçün çiyin-çiyinə döyüşürdülər. Milli dövlətçiliyin banisi öz işini bitmiş saymış olardı. Ancaq Məhəmmədin (s.ə.) düşüncəsi milli dövlət deyildi. Nazilliyin ilk gündeñ o, islamın dünya ağalığını bəyan etmişdi.

Peyğəmbərin (s.ə.) dövlət xadimi, sərkərdə,

təbliğatçı kimi bacarıqları anın tələbləri ilə parallel inkişaf etdiyinə görə imanlılar üçün heç də gizli deyildi ki, məkkəli keçmiş tacir dünya ağalığının cilovunu özünün mömin əllərində bərk-bərk tuta biləcəkdir. Amma Məhəmməd (s.ə.) ərəbdışı dünyadan zəbtinə ilk addımı atmağa ürək etməzdən qabaq səhranın qumundan qəfil baş qaldıran və peyğəmbər dövlətinin vüqarlı binasını yüngülçə torpağı gömüldə bilən bir ciddi təhlükə də aradan qaldırılmalı idi.

YALANÇI PEYĞƏMBƏRLƏR

*İnsana qələminə
görə qiymət verirlər.
Məhəmməd (s.ə.)*

Məhəmməd (s.ə.) özünün möhtəşəm iqtidarına nə ilə yetişdi? Zahiri baxımdan yalnız belə bir izahla ki, o, Allahın Rəsuludur (s.ə.). Bunu söyləmək çətin deyildi. Amma birisinin öz söyləmi ilə bəxti gətirirsə və o öz hökmünü yeridirsə, bu, bütün ərəb dünyasının fantaziyasını məşğul etməliydi. Və tezliklə, özü də əvvəlcə lağ və inamsızlıqla qəbul edilərək, çöllərdə, dağlarda və uzaq vadilərdə qəribə bir şaiyə dolaşdı: Məhəmməd Allahın yeganə peyğəmbəri deyil. Quranı, Allah kəlamını eyni ilə bəyan edən digər qüdrətlilər və mübtəlalılar da var. Səhra xalqı bu xəbəri maraqla qarşılıdı. Peyğəmbərlərin qüdrətli olmalarını Məhəmmədin timsalında görmüşdülər və indi maraqlanırdılar ki, Mədinə hökmdarı qəfil peyda olan rəqiblərinə neyləyəcək. Ərəbistanda indiyə qədər peyğəmbərlərin savaşını görən olmamışdı.

Həmin ərəfədə üç kişi dünya ağalığını Allahın Rəsulunun (s.ə.) əlindən qoparmağa cəhd edirdi. Çöllərdə üç insan baş qaldırmışdı və onlar özlərini Külliqadirin peyğəmbəri sayırdılar.

Onların içində ən məşhurunun və ən qorxuluşunun adı Əl-Əsvad, Qara ləqəbli Ayhala ibn Kəb idi. Əl-Əsvad ağıllı, təkəbbürlü adam idi. Bir müddət müsəlman olmuşdu, sonra Peyğəmbərdən (s.ə.) üz döndərib bütçüləşmişdi və axırda bəyan etmişdi ki, Allahın rəsulu o özüdür. Məhəmməd (s.ə.) Ayhalanı nifrətlə Yelqovan adlandırmışdı.

Əl-Əsvad varlı idi. Hələlik valilik etdiyi Yəməndə böyük nüfuzu vardı. Mömin müsəlmanla-

rın dediyi kimi, qara magiyanın cinləri onun canına dolmuşmuşdu. Möcüzələr göstərirdi, cəhənnəm ruhlarını çağırıb gətirirdi və dəhşətli şeylərdən xəbər verirdi, bir sözlə, özünün fikrincə peyğəmbərin etməli olduğu hər şeyi edirdi və uğur qazanırdı.

Əl-Əsvad da Məhəmməd (s.ə.) kimi hakimiyət arayırdı. Lakin o, Mədinə peyğəmbərindən fərqli olaraq qara magiya sənətindən imtiina etmədi. «Qara»nın hakimiyət məkanı bu ötənlərdə Məhəmmədin (s.ə.) böyüklüyünü qəbul etmiş Yəmən, «Surlu Ərəbistan» idi. Günlərin birində Əl-Əsvad Məhəmmədin (s.ə.) valisi Şəhr ibn Bəddəni öldürdü, onun arvadı Mərsbanla evləndi və möcüzə göstərib gözbağlayıcılıq edə-edə Yəmənin paytaxtı Sanada məskən saldı. Məhəmməd (s.ə.) kimi o da dünyəvi hakimiyəti idarə etməyə başladı.

Yandantutma peyğəmbərin təhlükəsi Məhəmməd (s.ə.) üçün gözlənilməz oldu. Belə bir şeyin mümkünlüyünü indiyə qədər o heç ağlına da gətirməmişdi. Başı dövlət işlərinə qarışmışdı, ordu nu Bizansa qarşı hazırlayırdı, artıq daxilən gücdən düşdüyünü hiss edirdi və indi, budur, gərək hansısa yalancının, gözbağlayıcının, ovsunçunun, cinyətkarın iddiaları ilə məşğul olaydı.

Məhəmməd (s.ə.) təhlükəni qulaqardına vurmurdı. Öz seçkinliyinin təkrarsızlığına inam tək bircə kərə pozulsayıdı, dövlətin bütün binası torpağa gömülərdi. İslam onun seçkinliyinin təkrarsızlığı ilə bənd alındı və tarmar da olardı. Bu yandantutmanın, qara cadugərin səhra kabusu yox olmaliydi. Peyğəmbər (s.ə.) əlüstü tədbir görməyi kəsdirdi. Peyğəmbərə (s.ə.) sədaqət telləri, yalancı peyğəmbərə isə qədim qan qisası ilə bağlı olan iki müsəlmanı yanına çağırıldı. İmanlıların birinin

adı Qeys, digerininki isə Feruz idi. İndi onlar Məhəmmədin (s.ə.) əmri ilə özlərinin qan intiqamını almalı idilər. Sanaya yola düşdülər, Əl-Əsvadın arvadı Mərsbanın yanına gəldilər, bu da onları gecə «Qara»nın yataq otağına ötürdü. Feruz xəncəri Əl-Əsvadın boğazına sancdı. Cadugər yerindən sıçrayıb köməyə çağırıldı. Bu zaman arvadı Mərsban qaraulçunun qarşısına çıxıb dedi:

- Kişiyə tanrısal cuş nazil olmuşdur, mane olmayın.

Amma tanrısal cuş tezliklə səngidi. Qətlçilər Əl-Əsvadın başını kəsib götürdülər. Ertəsi gün Sana və onunla birlikdə bütün Yəmən yenidən Peyğəmbərin (s.ə.) əlində oldu. Qorxulu kabus yoxa çıxmışdı.

Peyğəmbərin (s.ə.) digər iki yandantutmaları barədə az məlumat var. Peyğəmbərin (s.ə.) hər sözünü, hər addımını onsuz da gələcək nəslə ötürən mömin tarixçilər Məhəmmədin (s.ə.) bu iki yandantutmaları barədə ətraflı məlumat vermirlər. Onların çox cüzi məlumatları isə dinsəl nifrətlə doludur.

Bu yandantutmalardan birinin adı Tüleyha ibn Hüvailiddir. Onun tutduğu iş qorxuncluqdan çox, məzhəkəli idi. Heç özü də istəmədən, təsadüfən tayfadaşları arasında peyğəmbər vergisinə malik adam kimi dilə-dişə düşdü. Lağlağı və məzhəkəçi Tüleyha bu vəziyyətdən yarınlığı kəsdirdi. Özündən bir quran qoşdu, məzəli vəhylər söylədi və ona göstərilən şərafətə sevindi. Danışırlar ki, zarafatlarının müqabilində onu gözləyən təhlükəni başa düşəndə peşimanlıqla islama tapındı və özünün bir vaxtlar söylədiyi quran ayələrini ələ saldı. Həmin ayələr bugün də qismən qalmaqdır. İslam aləmində onlar lağ və əyləncə qaynağı kimi tanınır. Ayələr gerçəkdən də az dəyərli idi-

lər və onların özünə tərəfkeş tapması faktı göstərir ki, Peyğəmbər (s.ə.) ilk çağlarda islami hansı qeyri-sabit özül üzərində qurmalo olmuşdu.

Məhəmmədin (s.ə.) üçüncü yandantutması davardı və səhra kabuslarının bu üçüncü fata morqanası onun vəfatiqə qədər ortada dolaşdı. O, uzaq ərəb əyaləti Əl-Yəmamədə Bənu Hənifə tayfasının içində yaşayırırdı. İslam tarixçiləri tərəfindən Müsəylima, Müsəlmancıq, adlandırılın Əbu Tümmamə Harun ibn Həlib məhz bu tayfadandır. Müsəylima yaşılı, ağıllı və hiyləgər idi. Məhəmmədin (s.ə.) zəfər çələngi onun yuxusunu ərşə çəkmişdi. Ərəbistanda ilk adam kimi o, sadə bir kələyə əl atdı. Yumurtanı sindirmədan darboğaz bir qabın içində salmağı bacarırdı və bu bacarığı ilə Bənu Hənifə camaatını yoldan çıxartdı. Belə bir möcüzə yaradan insan onlar üçün, təbii ki, Allahın elçisi idi. Həmin sadə möcüzənin köməyi ilə Müsəylima ətrafına çoxlu tərəfdaş topladı, özünün quranını yayıb düşməni Səcah adlı yalançı peyğəmbərlə ailə qurdu. Onun təlimindən ətraflı xəbəri olan yoxdur. Görünür, o da təktanrıçı olub, Allaha inanıb və üstəlik xristian tərkidünyalığının təəssübüsü olub. Hər halda bəllidir ki, öz yandaşlarına cinsi əlaqəni, hətta ər-arvad arasında da, yalnız o vaxt rəva bilib ki, bu, uşaqtörətmə məqsədilə baş versin. İnancının ana cizgisini, görünür, ruh haqqında təlim təşkil edib və həmin təlim ruha qarın nahiyyəsinə yaxın yerdə adı bir məkan ayırması ilə seçilib.

Müsəylimanın iddiaları heç də adilərdən deyildi. O belə bir dayaq nöqtəsindən çıxış edirdi ki, Allah hər xalqa Öz peyğəmbərini göndərir və onu, Müsəylimanı da Əl-Yəmamə üçün seçib. Məhəmmədlə (s.ə.) düşməncilik etmək fikirindən uzaq idi, çünkü öz quranında ehtiyatlı bir cümlə

ilə bəyan etdirmişdi: «Biz sənə, Müsəylima, bir böyük xalq vermişik, onu əlində saxla. Amma ehtiyatlı ol, çox şeyə can atma. Heç bir yarışa qoşulma». Əslinə qalsa, Müsəylima Məhəmmədi (s.ə.) tanımağa hazır olduğunu bildirirdi, amma əvəzində tələb edirdi ki, Məhəmməd (s.ə.) onu özünün xələfi elan etsin. Bu halda islamın iman tapınışını o, aşağıdakı kimi dəyişdirməyi təklif edirdi: «Məhəmməd Allahın rəsuludur və Müsəylima onun davamçısıdır». Məhəmməd (s.ə.) bu əcaib yəməməli ilə maraqlandı. Danışırlar ki, o hətta Müsəylimaya dəymək üçün Əliyə göstəriş verib. Əl-Yəməməyə gedışindən sonra Əli, çox güman ki, Peyğəmbərin şərəfinə toxunmaq istəmədiyinə görə bildirib:

- Dəhnə çölünün hər qum dənəsinə and olsun ki, Müsəylima yalançıdır.

Gözləniləndiyi kimi, günlərin birində Müsəylima Peyğəmbərin (s.ə.) şəhərinə əzəmətli bir elçilik göndərdi. Elçilik bahalı hədiyyələr və Məhəmmədə (s.ə.) bir məktub gətirdi. Məktubun məzmunu belə idi: «Allahın elçisi Müsəylimadan Allahın rəsulu Məhəmmədə salam. Gəl, qardaş, dünyani bölüşək! Yarısı sənin olsun, yarısı da mənim». Peyğəmbərin (s.ə.) cavabı da qorunub-saxlanılır və orada deyilir: **«Allahın rəsulu Məhəmməddən yalançıya. Haqqı gözləyənə rəhm edilsin. Dünya yalnız Allaha məxsusdur».**

Amma Məhəmməd (s.ə.) rəqibinə qarşı yürüş etmədi. Həmin çağlarda onun daha vacib işləri vardı. Bizansa hücuma hazırlaşındı. Bu andan etibarən Əl-Yəməmə peyğəmbərindən daha səs-soraq çıxmadı.

Fəqət Peyğəmbərin (s.ə.) yersəl fəaliyyəti sona çatanda yalançı peyğəmbər Müsəylima, onunla birlikdə Bənu Hənifə camaatı və səhranın digər

xalqları baş qaldırdılar. Onların hamısı bu küfr kəlamına iman gətirdilər: «Məhəmməd Allahın rəsuludur və Müsəylima onun ardıcılıdır». Buna cavab olaraq müsəlman ordusu Əl-Yəmaməyə yeri-di, kafirləri yenib yalançı peyğəmbər Müsəylimanı öldürdü. Allahın Rəsulunun (s.ə.) dünya hökmənlığına kölgə salmaq istəyən fata morqana, yalançı peyğəmbərlərin iblissəl səhra kabusları beləcə yox oldu. Peyğəmbərin (s.ə.) əfsanəvi yaşayolu hər üç yalançı peyğəmbərin əl-qolunu bağladı, çünkü Ərəbistan torpağında onun ulduzu çox-çox yüksəkdə dayanırdı. Peyğəmbərin (s.ə.) yüksəlişi onların hər üçünün gözü önündən çəkil-mirdi və onlar Məhəmmədi (s.ə.) yamsılamaq hərisi idilər. İnsan camaatın qarşısına çıxır, qafiyəli cümlələr söyləyir, özünü Allahın elçisi elan edir, əshabələr toplayır, düşməninin axırına çıxır və az qala on ilin içində qovqun bir çıxarıdan Ərəbistanın hökmdarına çevrilir. Bu nümunəni yamsıla-maq çox çəkici görünürdü. Ona görə də yalançı peyğəmbərlərin üçü də eyni yolu tutdular. Onlar Məhəmməddən (s.ə.) yaxşı yaraqlanmışdalar. Onun təcrübəsindən bəhrələnə bilmişdilər, həm də Məhəmmədi (s.ə.) qorxudub-çəkindirən qara magiya sənətindən Peyğəmbərdən (s.ə.) fərqli olaraq geninə-boluna yarınırlılar. Buna baxmaya-raq hər üçü təslim oldu. Dövranın ilkinliyindən bu yana Ərəbistan qumuna ayaq basmış saysız gəzi-çilər, ovsunçular, peyğəmbər və mübtəlalılar ara-sında Məhəmməd (s.ə.) yeganə şəxs idi ki, heç bir möcüzəni, magiyani, oyunu yaxın qoymurdu, söz ilə gəlmışdi, sözə inanırdı və mənəviyyatı öz qüdrətinin özülü seçmişdi. Dünyada yeganə bir yol vardı və bu yolu ondan başqa heç kim gedə bilməzdi. Zahirən baxdıqda uğurun yolu çox sadə görünürdü, amma bununla belə, o, Quran ayələri-

nin, Məhəmmədi (s.ə.) qalibiyyətə yaxınlaşdırıan mənəviyyatın özü kimi təqlidsiz və təkrarsız idi. Bu yolu heç kəs təkrarlaya bilməzdi. Və heç kim də görə bilməzdi ki, islamın sərt cığırı xalqları hara aparacaqdır.

BİZANSA QARŞI

*Yol üstündə iri şeylər durursa, xır-
dalara toxunmağa ixtiyarın yoxdur.*

Hebbel¹

Məhəmməd (s.ə.) «yazı xalqları» ilə, yəhudilər və xristianlarla yaxın təmasda idi. Yəhudiliklə məsələni necə yoluna qoyduğunu və ondan necə aralandığını Mədinə və Heybər göstərmişdi. İndi isə sırada xristianlıqla həllədici üzləşmə dururdu. Zamanında yəhudilərə etdiyi kimi, Məhəmməd (s.ə.) əvvəlcə xristianlara da özünə müttəfiq dini icma kimi yanaşmağa çalışdı. Bizansla İran arasında gedən müharibələrdə o, Bizans hökmdarı Heraklin tərəfini saxladı. 622-ci ildə xristianları farslar məğlub edəndə Məhəmməd (s.ə.) bildirdi:

- Doğrudur, bizanslılar yenildilər. Amma az zaman içərisində onlar mütləq yenəcəklər. Onda imanlılar sevinəcəklər.

Həbəşistanın xristian hökmdarına Məhəmməd (s.ə.), təbii ki, imandaş gözü ilə baxırdı. Nequsun «Sizin inamınız bizimkindən heç bu qədər də fərqlənmir» hökmü Məhəmmədin (s.ə.) baxışına tam uyğun gəlirdi.

Mədinədə Məhəmməd (s.ə.) islami xristianlığı calamağa çalışırdı. 623-cü ildə o, xristianların pasxasına uyğun gələn orucluğu və istirahət günlərini tətbiq etdi. Amma Peyğəmbər (s.ə.) yanıldığını tədricən başa düşdü. Allaha oğul qoşanları daha ucadan lənətləməyə başladı və hicrətin dör-

¹ **Hebbel** – Kristian Fridrix Hebbel (1813-1863), alman yazarı. Kəskin psixoloji yönlü tragediyalar ustası. Əsərləri: «Məcdəli Məryam», «Qiqes və üzüyü», «Nibelunqlar». Gündəlikləri, şerləri və hekayələri də var.

düncü ilində islamın «xristian» bayramlarını ləğv etdi. Sonra Məkkəyə həcc ziyarətini islamın ən ali qanunu səviyyəsinə qaldıranda xristianlıqla onun arasındaki yarğan tamamlanmış oldu.

Bir dəfə də, hər halda daha çox dini səbəblərdən, artıq deyildiyi kimi, oçağıkı dünyanın xristian hökmardarlarına onu, Peygəmbəri (s.ə.) tanımları tələbi ilə müraciət etdi. Bu tələbin kökündə müharibənin elan edilməsi dururdu.

Xristianlıqdan ağır-ağır tamamlanmış üzülüşmənin öz səbəbləri vardı. Ərəbistanda elmi mübahisələrdə yəhudü ravvinləri kimi Peygəmbərə (s.ə.) etiraz etmək imkanında olan kifayət qədər xristian mövcud idi. Yəhudü ravvinlərlə disputlar yəhudilərin sürgünü ilə nəticələnmışdisə, indi məsələ həddən artıq ağır idi. Xristianlar arxasız deyildilər, əksinə, Ərəbistan sərhədlərinə qədər uzanan qüdrətli xristian səltənətlərinə bel bağlaya bilərdilər. Məhəmməd (s.ə.) üçün xristianlar, bir zamanlar özü nequsun müttəfiqi kimi məkkəlilər üçün necə təhlükə idisə, indi az qala həmin təhlükəyə dönmüşdülər. Doğrudur, Ərəbistanın ayrı-ayrı xırda və zəif tayfaları islama asanlıqla tapınmışdilar. Peygəmbərin (s.ə.) himayəsinə onlar qismən də könüllü girmişdilər Xristian başçılar isə, əksinə, öz imanlarından və müstəqilliliklərindən əl götürməyə az meylli idilər. Onlar Peygəmbərin (s.ə.) yolu ilə getməkdən və ona itaət göstərməkdən boyun qaçırdılar və mümkün olan yeganə çıxış yolunu seçdilər: Tədricən xristian Bizansa köçdülər.

Öz ərəb vətənindən Peygəmbərə (s.ə.) qarşı nifrətdən başqa həm də onun qüdrəti barədə aydın mühakimə gətirmiş kompakt xristian köckünlüyü illərdən bəri Ərəbistanın Suriya ilə sərhəd əyalətlərində yaşayırıdı. Həmin köckünlüğün baş-

çılıarı mədinəli xristian təriqətçi Əbu Əmir və bədəvilərin ağısaqqalı Adı idi. Əbu Əmir Suriyada islama qarşı bir növ rəqib qurum yaratmışdı. O, məscid tikdirmişdi və Peyğəmbərin (s.ə.) şəhərini tərk etməli olan narazları öz ətrafına toplayırdı.

Birdən-birə səhranın ortasında yaranmış böyük səltənət barədə Bizans həmin xristian köçkünlərdən xəbər tutdu, səhra xalqını birləşdirmiş yeni peyğəmbər haqqında və həmin peyğəmbərin irəli sürdüyü iddialar barədə eşitdi. Amma xristian kral səltənəti mömin qaçqınların söyləmlərinə o qədər də əhəmiyyət vermədi. Başları öz işlərinə qarışmışdı və ciddi şəkildə inanmırıldılar ki, cahil və miskin Ərəbistan qüdrətli kral səltənəti üçün gerçək təhlükəyə çevrilə bilər. Müttəfiq tayfaları yaraqlandırdılar, qoşunu döyüşə hazırladılar və ölkənin içərilərinə cəza ekspedisiyası göndərmək planını götür-qoy etdilər. Hazırda bundan artıqina qərar vermək mümkün deyildi. Təkcanına siyaset aparmağı köçkünlərin öz öhdəsinə buraxdırılar. Bu mömin xristian köçkünlər ərəb münasi-bətləri barədəki biliklərindən yarınmanın yolunu həqiqətən bilirdilər.

Abdulla ibn Übey hələ də Mədinədə yaşayırdı. Vəziyyətləri ilə barışmayan gizli münafiqlər hələ də kifayət qədər vardı. Həmin insanlar Peyğəmbərin (s.ə.) iqtidarına zahirən boyun əysələr də, bu, başlıca olaraq onlara xas olan qətiyyət başarısının yoxluğundan irəli gəlirdi. Onları oyuna qoşmaq üçün bircə təkan lazım idi. Bacarıqlı intriqalarla, hiyləli satqınlıqla onları ələ almaq asan idi. Münafiqlərin başçılarından xristian köçkünlüyünün rəhbərlərinə tezliklə saysız iplər uzanıb getdi, danişqılar işə düşdü, qəsdlər hazırlandı və Peyğəmbərə (s.ə.) arxadan zərbə vurmaq üçün ikiüzlülər yalnız məqam gözləyirdilər. Tezliklə

Əbu Əmir böyük xristian kralına çatdırıldı ki, Bizans ordusunun hərbi yürüşü Mədinədəki müttəfiq münafiqlərin yardımını ilə yalançı peyğəmbərin zülmünə asanlıqla son qoya bilər. Bu, çox çekici səslənirdi. Həmin yolla köklü risq etmədən, xətər görmədən ərəb torpaqlarını kral səltənətinə calaməq olardı. Herakl hərbi yürüş etməyə qərar verdi. Qoşununu Ölə dənizin şərqinə, səhranın tükəncəyinə topladı. Bu, 630-cu il payızın sonlarında oldu.

Köckünlərin düzüb-qoşduqlarından Məhəmmədin (s.ə.) xəbəri vardi. Kral Heraklin gözlənilən döyüş yürüşü də onun üçün sırr deyildi. Ancaq yaltaqların sırlı intriqalarından, İbn Übeyin planlarından və münafiqlərin ümidlərindən daha çox məlumatı vardi. Onların nə demək olduğunu qulaqardına vurmurdu. Abdullanı tanıyırdı və bildirdi: sinləşmiş varlı kişi köklü qərar qəbul etməyə qadir deyil. Məktubuna cavab verməyi özünə rəva bilməyən və indi ölkəsinə soxulmaq istəyən Bizans kralına isə Məhəmməd (s.ə.) inamlıların tam qüdrətini nümayiş etdirməyi kəsdirdi.

Bilirdi ki, Bizansla özü arasında, universal dövlət düşüncələrinin iki daşıyıcısı arasında barış ola bilməzdi. Haçansa zaman yetişməliydi ki, müsəlmanlar xristian səltənətinə üstün gəlsinlər. Yaşlaşmaqda olan Peyğəmbər (s.ə.) öz döyüşüllərinə yolu vaxtında göstərmək istəyirdi və yunan kralı ilə açıq döyüşdə üz-üzə gəlməyi qərara aldı. Bu plan böyük bir cürət idi. Onun dövlətinin gücü Bizansla müqayisədə hind maharacasının böyük brit imperiyası müqabilində gücünə tay tutula bilərdi. Bir tərəfdə əsrlərboyu sürən qanlı savaşları zəfərlə başa vurmuş və üç qitəyə – Afrika, Asiya və Avropaya yayılmış dünya ağası, digər tərəfdə isə adı bir fərdin qüdrəti nəticəsində dövlət şüu-

runa yiylənmiş cahil, kasib bir ölkə dururdu. Güclər qeyri-bərabər bölünmüdü. Məhəmmədin (s.ə.) çağdaşları ağillarına belə gətirə bilməzdilər ki, kötük Bizans gil ayaqlar üstündə dayanıbmış. Bunu Məhəmməd (s.ə.) də bilmirdi, amma yenə də o, Bizansa qarşı döyüşə, islamın Şərqi xristian səltənətini məhvə sürükləməli olan və şərq dünyasını islama döndərən zəfər yürüşlərinin uzun sırasında birinci savaşa səslədi.

İslamın dünya ağılığına aparan yolunu öz hərbi dəstələrinə Peyğəmbər (s.ə.) sözün gerçək anlamında özü göstərdi. Bir vaxtlar Musa peyğəmbər yəhudiləri Həmdlənmiş Torpağa apardığı kimi, o özünükülləri irəli apardı. Amma hər iki peyğəmbərə hədəfi yalnız uzaqdan izləmək nəsib oldu.

630-cu ilin yayı quru və isti keçirdi. Çöl sanki quruyub qaxaca dönmüşdü, qum layları xurma ağaclarını altına almışdı. Əkin sahələri od tutub yanındı, vadilər susuzluqdan ləliyirdilər, ariqlıqdan sümüyü çıxmış dəvələr saralıb-solmuş ağacların kölgəsində hərəkətsiz uzanıb-qalmışdılar. Bədəvilər mat-mat uzaqlara baxırdılar. Bu uzaqlardan qəflətən Peyğəmbərin (s.ə.) müqəddəs savaşa çağırın səsi eşidildi.

Həmin yay xalqı döyüşə – nə qarət, nə də vərdövlət vəd edən bir yürüşə, ölü çöllərlə Ölü dəni-zə aparan bir savaşa qaldırmaq asan deyildi. Peyğəmbərin (s.ə.) çağırışına əməl edən qoşunun lazımı ehtiyacını ödəmək isə daha ağır idi. Mühəribə Bizansa qarşı, bütün oçağkı Şərqi ən təcrübəli əsgərlərinə qarşı aparılırdı. Peyğəmbərin (s.ə.) qoşunu hər sahədə müasirləşdirilməliydi. Danışırlar ki, Əbu Bəkr bütün sərvətini bu yolda qoydu və təkcə Osman yeddiyüz min qızıl verdi. Görünməmiş çabalardan sonra təlim və təchizat sahə-

sində müəyyən başarılar əldə ediləndə qoşun hərbi yürüşə yollandı.

Öndə, ağ dəvəsinin belində Peyğəmbər (s.ə.) özü gedirdi. Hələ altıca il əvvəl özünü ilk döyüşünə yollananda o, vur-tut üçyüz adam aparırdı. Bugün onun arxasınca otuz min döyüşçü, onmin at, oniki min dəvə gedirdi. Zəmanə dəyişmişdi. Döyüşə getməyə öhdəlikli olan Abdulla ibn Übey bu dəfə də Peyğəmbəri (s.ə.) həmişəki kimi daradə qoydu. Qoşunu yalnız Mədinənin sınırlarına qədər müşaiət etdi, sonra öz adamları ilə geri döñüb şəhərə qayıtdı. Bu gücsüz münaqışəciyə Məhəmməd (s.ə.) o qədər də inanmırıldı. İmanın mühafizəsi üçün Mədinədə qalmış Əli və bir ovuc digər sadıqlər dövlətin nüfuzunu, şübhəsiz ki, tam qorumaq imkanında idilər.

İmanlıların qoşunu sonsuz çöllərlə, Günəşin yandırıb-yaxdıığı səhralarla irəliləyirdi. Tozlu, yaxıcı səma Peyğəmbərin (s.ə.) başı üstündən asılımışdı. Uzaqlarda nə su qaynağı, nə də vadi gözə dəyirdi. Qoşun Allahın Rəsulunun (s.ə.) arxasınca dinib-danişmadan yeriyirdi. Məhəmməd (s.ə.) səhra və viranəlik içərisindən keçərək onu uzaqlara, şimalın müəmmalı ölkəsinə aparırdı. Yol üzüçü idi, boğucu qaynarlıq döyüşülərin belindən basıb onları iflicləşdirirdi. Səhra onlara heç vaxt belə sonsuz görünməmişdi.

Axır ki qum dənizindən ölü səhra şəhəri Hızırın xarabalıqları baş qaldırdı. Orda dağılmış divarların altından buz kimi sərin, dupdur su axındı. Yorulub əldən düşmüş qoşun sərinləşdirici sudan sonra burda soluqlanıb dincələ bilərdi.

Qoşunun başında Məhəmməd (s.ə.) gedirdi. Xarabalıqları və sərin qaynaqları birinci o görmüşdü. Özünün ağılı və uzaqgörənliyi ilə qoşunun intizamını bütün sınaqların ən sərtinə çəkdi. Qa-

rət umudu ilə düşmən üzərinə yerimək, qalib gəlmək Peyğəmbərin (s.ə.) şəninə haray-qışqırıq qoparmaq hələ bir şey demək deyildi. Döyüşçünün ən yüksək mədəniyyəti kor-koranə itaət idi ki, başçının əmrləri qələbə və qarət vəd etməyəndə də əmrədən boyun qaçırmamasın. Bu düşüncə ilə də Məhəmməd (s.ə.) öz ordusuna Hizr qaynağından, bir damla belə, içməyi qadağan etdi. Axırda qosun susuz və ölgün halda qaynağın yanında uzananda və heç kim, hətta ən dikbaş bədəvi də ağızına bir damcı su almağa ürək etməyəndə Peyğəmbər (s.ə.) bildi ki, bu gündən etibarən o öz qosunu üzərində tam hüdudsuz nüfuza malikdir. İmprovizasiyalı qarət yürüsləri arxada qalmışdı, müsəlmanların ordusu intizamlı hərbi qüvvəyə çevrilmişdi.

Qosun səhra ilə yoluna davam etdi. Ertəsi gün isə Allahın öz sadıqlərinə rəhmi gəldi və yer üzünə yağış göndərdi. Onda da Peyğəmbər (s.ə.) bəyan etdi: **«İmanlıların itaətini Allah belə mükafatlaşdırır».**

Qosun ondördüncü gün yol getdi, axırda Tabuk deyilən yerə, ərəb dünyasının sınırına çatdı. Orda Peyğəmbər (s.ə.) qum təpəsinə qalxıb üzünü şimala tutdu və dedi:

- Əş-Şam məmləkəti, Suriya orda yerləşir, burası Ərəbistan sərhəddidir. Düşməni biz burda gözləyəcəyik.

Tabuk zəngin və bəhrəlidir. Möminlərin ordusu, düşmən gözə dəymədən, iyirmi gün bu vadidə qaldı. Herakl qosun göndərmədi. Bizans qəfil yanmış rəqibinə məhəl qoymayıb onunla toqquşmadan çəkinmişdi. Məhəmmədin (s.ə.) ordusu Bizans üçün yalnız səhra kabusu idi. Güman edirdilər ki, bu otuzminlik kabusa qarşı çıxılmazsa, öz-özünə çəkilib gedəcək. Bunun əksinə olaraq

qonşu torpaqların əmir və kübarları gəlib qoşunu gözdən keçirir, qüvvələr münasibətini ehtiyatla tərəzinin gözünə qoyur, öz heyranlıqlarını cilovla-ya bilməyib iman tapınışını söyləyirdilər. Özlərinin uzaqdakı padşahlarından vəziyyəti onlar daha aydın göründülər. Yan-yörəyə bir-iki yürüş, qala-lardan birinə hücum Suriyanı çox tezliklə ağla gə-tirdi. Yeni düşmənlə necə davranışlığını bildilər.

Bizans tərpənmirdi. Bosfor sahilindəki böyük şəhər susurdu. Tək-tük xəbərlər gəlirdi ki, Bizans nəhəng bir qoşun hazırlayır, bu xəbərlərə diqqətlə qulaq asıb əks-tədbirlər göründülər.

İyirmi gün arxada qalanda, Peyğəmbər (s.ə.) görəndə ki ölkədə gücünü onun qoşunun gücü ilə ölçmək istəyən adam yoxdur, generallarının məsləhəti ilə dönüş əmrini verdi. Qoşun Mədinə-yə zəngin qarətlə qayıtdı. Qazanılmış zəfəri növbəti il yeni bir yürüş artırımalı idi. Amma Peyğəmbər (s.ə.) onunla döyüşə getməkdən boyun qaçırmış insanları yadına saldı və onlara ağır cəzalar qoyuldu. Onları qaraladılar, heç bir müsəlman onları dindirməməli, onlarla oturub-durmamalı idi. Peyğəmbər (s.ə.) bu qorxaqları yenidən həmin qaralamadan azad edənə qədər xeyli minnət edildi.

Qoşunun qayıdışından bir müddət sonra Mə-həmmədin (s.ə.) düşməni ikiüzlü Abdulla ibn Übey Mədinədə öldürdü. Başçılarının ölümü ilə mü-nafiqlər partiyası da dağıldı. İndi Məhəmmədin (s.ə.) ölkədə düşməni qalmamışdı. Amma münafiqlərin qalıqlarını dosta çevirmək üçün Peyğəmbər (s.ə.) ikiüzlülərin başçısını böyük təmtəraqla dəfn etməyi tapşırıldı. O özü cənazənin arxasında gedib qalmış münafiqlərin xatirinə Übeyin günah-larının bağışlanması üçün dua etdi. Peyğəmbərin (s.ə.) münafiq üçün etdiyi bu dua dönməz Ömərə

bərk toxundu. Gizlində o, Məhəmmədə (s.ə.) bu barədə irad tutanda Peyğəmbər (s.ə.) gülümsəyib dedi: «**Münafıqlər üçün dua etsən də, etməsən də, lap yetmiş dəfə dua etsən də, onlar heç vaxt bağışlanmayacaq!**» (63,6).

Bu məmnunlaşdırıcı cavaba Ömər sevindi. Amma Peyğəmbər (s.ə.) öz məqsədinə çatmışdı. Bundan sonra Mədinədə daha münafiq qalmadı.

SON

Kim yalnız Məhəmmədə inanır-dı, bilsin, Məhəmməd ölmüşdür.

Əbu Bəkr

Məhəmmədin (s.ə.) günləri enişə gedirdi. Onun missiyası tamamlanmışdı. Birləşmiş bir məmləkət qoyub-gedirdi və öz sadiqlərinə gələcəyin yolunu göstərmişdi. İndi Peyğəmbərin (s.ə.) almişüç yaşı vardi. Yaşın zəifliyi və sınıqlığı getdikcə onu üstələyirdi.

Mədinənin nəm çöllərindən zəhərli dumanlar qalxırdı. Mədinəyə ölüm hakim kəsilmişdi. Bu qızdırımlı havaya ırsən immuniteti olmayan hər kəsi ölüm gözləyirdi. Məhəmməd (s.ə.) öz vəziyyətini başa düşmüdü. Amma o, bir vaxtlar Mədinə camaatına verdiyi sözün üstündə durmaq istəyirdi: «Mən sizinlə yaşayacam, sizinlə də ölücməm».

Allahın Rəsulu (s.ə.) getdikcə gücdən düşürdü. Dövlət xadimi və Peyğəmbər (s.ə.) kimi öz vəzifələrini o, güclə yerinə yetirirdi. Xəstəliyindən gərək heç kim vaxtından əvvəl xəbər tutmayıyadı. Ona görə də gücünü topladı, yaxınlaşan sonunu hiss edərək bir dəfə də Məkkəyə ziyarət etdi, ömrünün son ziyarətini.

Peyğəmbərin (s.ə.) bu son mömin səfəri onun öz ata şəhəri Məkkə ilə əzəmətli vida bayramına çevrildi. İmanlıların böyük bir dəstəsi Peyğəmbəri (s.ə.) müşaiət etdi. Dindarların başçılarının əhatəsində həmin müqəddəs dəstə ilə Peyğəmbər (s.ə.) dəvəsini Kəəbənin böyük həyətinə sürdü.

Orda öz əli ilə almişüç dəvə kəsdi, ömrünün hər ilinə birini. Sonra həccin qədim mərasimlərini bir daha icra etdi: başını qırxdı, izzətlə Kəəbə-

nin başına dolandı və Allahına ürəkdən dua etdi. Sonra qırxılmış saçını xatirə kimi imanlılara payladı, minbərə qalxıb özünün vida xütbəsini söylədi. Xütbəsini hər gün təkrarladı ki, xalqın beyninə həkk olsun və hər gün onu belə başladı: «*Sözləri-mi dirləyin, çünki mən də sizin kimi bir insanam və bilmirəm ki, haçansa bu yerdə görüşə biləcəyikmi*». Sonra camaata tək olan Allahdan, yeni imanın hökmələrindən, həm də həyatın xırda məsələlərindən, el içində və evdə xoş rəftardan, qanacaqdan və həlim düşüncədən danışdı, çünki Allahın gözündə xırda olan şey yoxdur. Son xütbənin axırında xalqın gözü önündə sonuncu vəhyi, məşhur Quran ayəsini qəbul etdi: «**İmanı danmış kəslər üçün bu gün pisdir. Amma qorxmayın, Məndən qorxun, çünki bugün Mən sizin dini kamil etdim və sizə olan mərhəmətimi tamamlaşdırı. Mənim istədiyimdir ki, islam sizin imanınız olsun**» (5, 5)¹.

- Bu sözlər, - ərəb tarixçiləri belə deyirlər, - hökmün möhürü və sonu idi. Bundan sonra daha vəhy gəlmədi.

Axırda Peyğəmbər (s.ə.) əllərini göyə qaldırıb yarışorğulu səslə xalqa üz tutdu:

- Allahın mənə buyurduğumu yerinə yetirdim-mi?

- Yetirdin, - camaat qışqırıldı.

- Allah da Öz vədini yerinə yetirib, - Məhəmməd (s.ə.) dedi.

Rəsmi mərasimlər başa çatandan sonra Peyğəmbər (s.ə.) Mədinəyə, şöhrətinin və ölümünün şəhərinə qayıtdı. Yenidən gündəlik iş başladı, yenidən – çox vaxt da dostlarının dayağında – məsciddə göründü, əmrlər verdi, nəhəng bir qoşun yaratdı. Ötən il olduğu kimi, Bizansa qarşı yürüş

¹ Azərbaycan dilinə tərcümədə 3-cü Ayə.

edilməliydi. İkiüzlülər partiyası indi yoxa çıxmışdı, vergilərin mərkəzləşməsi ilə dövlət xəzinəsi dolmuşdu. Yeni ordu sakit və məqsədyönlü təchiz oluna bilərdi. Qoşunun başına Peyğəmbər (s.ə.) bizanslara qarşı birinci döyüsdə həlak olmuş Zeydin – o vaxt Xalid ilk dəfə olaraq müsəlman ordusuna rəhbərlik etmişdi – iyirmiyaşlı oğlu Üsəmanı təyin etdi. İndi oğlu atasının qanını almaliydi. Məhəmməd (s.ə.) ali baş komandının ştandartlarını təntənəli şəkildə ona təqdim etdi, qoşunla vidasıb qələbə üçün dua verdi. Özü bu dəfə yürüşdən qıraqda qalmalı oldu, çünki daha gücü çatmadı.

Gecə qoşun yola çıxanda və hələ də Mədinə ətrafında düşərgələnəndə Peyğəmbəri (s.ə.) tropik qızdırma, febris sub-continua tutdu. Məhəmməd (s.ə.) heydən düşərək gözlərini açmadan ya tağında uzandı. Yalnız dodağı tərpənirdi. Gecə yarısı birdən o, yerindən qalxdı, qızdırmadan təngildəyə-təngildəyə evdən çıxdı və qıcı dolaşa-dolaşa Mədinənin küçələri ilə təkbaşına gəzindi. Onu heç kim görmədi, o heç kimin gözünə sataşmadı. Yalnız yaşlı bir qul onun qoluna girmişdi.

Nəhayət Peyğəmbər (s.ə.) tikilisiz böyük bir yerə, Mədinə qəbirstanlığına çatdı. Onunla yanaşı addımlamış, yaşamdan ölümə aparan dar cığırı ondan əvvəl başa vurmuş köhnə dostları və döyüşçüləri burda uyuyurdular. Saysız hərbi yürüşlərdə, iztirab, qovqunluq və qələbə yollarında onlar Peyğəmbəri (s.ə.) müşaiət etmişdilər, neçə-neçə mömin səhbətlərin şahidi olmuşdular. İndi onlar Mədinə qəbirstanlığında uyuyurdular və canüstdə olan qızdırma Peyğəmbər (s.ə.) onları xatırladı. Boş, qaranlıq torpaqda diz çökdü və acı-açı ağladı. Sinəsinə döyüb ölü yol yoldaşları üçün dua etdi. Bəlkə bu tənha, qaranlıq gecədə o, büt-

çülükdə ölmüş və aşkarda heç vaxt dua etməyə gücü çatmadığı ata-anası üçün ağlayıb dua edirdi. «*Bütçülükdə ölənlərin hamısı, mənim ata-anamda, cəhənnəmlilikdir*», barışmaz Peyğəmbər (s.ə.) öz xütbələrində belə demişdi. İndi o, niskilli, böyük meydanda diz çökmüşdü, göz yaşları yanağıuzunu axırdı, o ağlayır və onunla yanaşı getmiş bu yolu ondan qabaq bitirmişlərin hamısına dua oxuyurdu. Mədinə qəbirstanlığında Peyğəmbər (s.ə.) tək-tənha dayanmışdı. Yalnız müşaiətçisi qoca qul ağasının ağlamasını əsə-əsə dinləyirdi. Axır ki Məhəmməd ayağa durdu, qaranlıqda dostlarının qəbrinə, Mədinə şəhərinə baxıb dedi:

- *Sevin, ey əhli-qübr, sizin oyanacağınız səhər daha gözəldir, nəinki dirilərin gözlədiyi səhər.*

Əsə-əsə, titrəyə-titrəyə o, şəhərin bomboş küçələri ilə addımlayıb məscidə daxil oldu, gücsüz, xəstə və qızdırımalı.

Xəstəlik günü-gündən artırdı. Lakin Məhəmməd (s.ə.) təslim olmurdu. Yenə həmişəki kimi məscidə gedir, gecələrini sırası ilə arvadlarının yanında keçirirdi. Ancaq gücü gözgörəti və durmadan qeyb olurdu. Artıq gizlində səhradakı qoşuna yürüşü dayandırıb geri qayıtmaq əmrilə çapar göndərmişdilər. Peyğəmbərin (s.ə.) köhnə dostları və yaraqdaşları səltənətin hər bucağından Mədinəyə axışındı. Çünkü salehlər arasında bu xəbər ildirim sürətilə yayılmışdı: Peyğəmbər (s.ə.) ölüm ayağındadır.

Peyğəmbəri (s.ə.) növbəti ağır qızdırma tutanda o, çirkin arvadı Maimunanın komasındaydı. Sonunun yaxınlaşdığını hiss etdi və arvadlarının hamısını yanına çağırıldı ki, hərəsinə xoş bir söz desin. Sonra onlardan xahiş etdi ki, ömrünün qalan günlərini sevimli arvadı Aişənin yanında keçirməyə ona icazə versinlər. Bundan sonra o,

titrətmə içində əzab çəkə-çəkə Aişənin yanında qaldı. Aişə onun qulluğunda durdu, səyriyən gözlərindən öpüb saqqalını sığalladı. Sonra Peyğəmbərin (s.ə.) həyatdakı yeganə qızı Fatimə gəldi. Məhəmməd (s.ə.) vida kəlmələrini astadan onun qulağına piçıldı.

Canvermənin ikinci günü Məhəmmədi (s.ə.) böyük bir dincsizlik bürüdü. Buyurdu ki, onu təknəyə uzadıb üstünə yeddi lüləkdən su töksünərlər. Bu ona qısa zaman üçün yeni güc verdi. Əlinin və əmisi Abbasın oğlu Fəzlin qucağında məscidə gəldi, öz yerinə Əbu Bəkrin namaza başçılıq etməsini tapşırdı. Sonra özü Ühüddə və bir çox digər döyüşlərdə onun yolunda həlak olmuş imanlılar üçün dua etdi, yerindən dikəlib üzünü son dəfə dostlarına tutdu. Bir daha qaćqın və yardımçıları, mühacir və ənsarları, six birlikdə olmağa çağırıb dedi:

- Müsəlmanların sayı artacaq, amma sizin sayınız azala bilər. Bir-birinizə dayaq durun, çünkü mənim nəslim-köküm siz olmusunuz.

Sonra son üç buyruğunu bəyan etdi. Onlar bunlardan ibarətdir: «*Bütçüləri Ərəbistandan qovun. Yeni tapınanların hamısına özünüzdə olan eyni hüquqları verin. Arasını kəsmədən namaz qulin*». Bu da hasil olandan sonra Allahın Rəsulu (s.ə.) qalxıb camaatın içinə baxdı və dedi:

- Müsəlmanlar, aranızda eləsi varmı ki, onun xətrinə dəymmiş olam?

Bu vaxt camaatın arasından sadə bir insan irəli yeriyib dedi ki, Peyğəmbər (s.ə.) haçansa kasıblara vermək üçün ondan üç gümüş sikkə alıb, amma borcunu qaytarmağı unudub.

- Bu dünyada qızarmaq odünyada qızarmaqdan yaxşıdır, - deyib Peyğəmbər (s.ə.) üç gümüş sikkəni artıqlaması ilə kişiyə qaytardı.

Allahın Rəsulu (s.ə.) imanlılar icması ilə beləcə vidalaşdı.

İndi onun gücü aşkarca məhdudlaşırıldı. Bayıltılar bir-birini əvəz edirdi. Arakəsməli ayıq anlarında Məhəmməd (s.ə.) birəldən Bizansa qarşı böyük hərbi yürüsdən danişirdi. Dövlət xadiminin planları, Peyğəmbərin (s.ə.) xülyaları indi də dinclik bilmirdi. Bizans üzərində qələbə dünya səltəneti yaratmalı, xristianlıqla islami birləşdirməli idi. Hətta ölüm ayağında da Məhəmməd (s.ə.) bu böyük amacı söyləməkdən, planlar cızmaqdan və əmrlər verməkdən usanmırıldı.

Xalqa üz tutmaq ona bir də nəsib oldu. Cümə günü Əbu Bəkr namazı aparanda səda yayıldı ki, Məhəmməd (s.ə.) dünyasını dəyişib. Şəhərdə sınırız şəsqinliq yarandı. Xalqı sakitləşdirmək üçün o özünü camaatın qarşısına çıxarmağı tapşırıldı və burda titrək səslə dedi:

- Məndən öncə əbədi yaşamış peyğəmbər olubmu? Mən məni Göndərənin yanına dönürəm. Son buyruğum belədir: Bir-birinizi sevin, bir-birinizə əl tutun və saleh işlər görün. Önəmlı olan yalnız budur, qalanlar məhvə aparır. İndi mən sizlərdən öndə gedirəm, amma unutmayın ki, hamınız arxamca gələcəksiniz.

Xəstəlik yenidən Peyğəmbərin (s.ə.) canını incitdi. Yüngül yaxşılaşmanın ardınca pisləşmə gəldi. Qızdırması getdikcə gücləndi, Peyğəmbər (s.ə.) sonunun yaxınlaşdığını hiss etdi. Bütün qullarını özgürləşdirməyi, evdə olan pullarının hamisini kasıblara paylamığı əmr etdi. Sonra qızdırmaçı yuxuya daldı. Aişə onun başını ustufla dizinin üstünə aldı, sığalladı və üz-gözünə sərin su çilədi. Axırda hətta ovsuna əl atmağa çalışdı. Allahın Rəsulunun (s.ə.) sağ əlini ovcunun içəinə aldı. Onu öz sifətinə sürtdü və dedi:

- Tək Allahım, insana dilək Allahım, xəstəliyi çək, Allahım. Zira sənsən təbib, təbiblikdə təksən, həbib, sənin hökmün olan yerdə insan düşməz yaman dərdə.

Bu vaxt Peyğəmbər (s.ə.) əlini tərpətdi, gözlərini bir daha açıb astadan dedi:

- Allahım, mənə cənnətdə rəhmətlik yaraqdaşlarım arasında yer et...

Sonra canını tapşırdı.

Allahın Rəsulu (s.ə.) bazar ertəsi Rabiələvvəl ərəb ayının 12-də, 632-ci il 8 iyunda rəhmətə getdi. O, öldüyü yerdə, Aişənin komasında torpağa tapşırıldı. Koma məscidə qatıldı.

Məhəmmədin (s.ə.) ölüm xəbəri şəhərə ildirim sürətilə yayıldı. Heç kim buna inanmaq istəmirdi. Hami çəş-baş qalmışdı. Müsəlmənlərin çoxu Peyğəmbəri (s.ə.) ölümsüz sayırdı. Onların gözündə Məhəmmədin (s.ə.) ölümü islamın uçqusu demək idi.

Birdən qapı açıldı və mühacirlərin ən yaşlısı Əbu Bəkr Aişənin komasından çölə çıxdı. Əlini qaldırıb söylədi:

- Kim ki yalnız Məhəmmədə inanırdı, bilsin: Məhəmməd ölmüşdür. Fəqət kim ki Məhəmmədin Allahına inanırdı, bilsin: Allah əbədiyaşardır və əbədiyaşar olacaq.

Peyğəmbərin (s.ə.) xələfliyini Əbu Bəkr qəbul etdi. Məhəmmədin (s.ə.) ölümünün ertəsi günü o, ilk xəlifə, yəni Allahın Rəsulunun (s.ə.) əvəzçisi, Allahın yer üzündə kölgəsi, imanlıların hökmdarı oldu.

Məhəmmədin (s.ə.) vəfatından iyirmibəş il sonra Suriya, Misir, Şimali Afrika, İran və Mesopotamiya islama tabe oldu.

Peyğəmbərin (s.ə.) yaşamından yüz il sonra islam qədim dönyanın üçdəbirini əhatə etdi.

Beşyüz il keçəndən sonra islam Bizansa, Hindistana, Rusiyaya, steplərə, səhralara və qitələrə hakim oldu. O, Vyana qapılarının önündə qalibanə qərar tutdu.

Bugünün özündə də yeni əraziləri özünə qatmağa və zəbt etməyə o, ara verməmişdir.

Məkkəli tacir öz məqsədinə çatmışdı.

DÖRDÜNCÜ BÖLÜM

PEYĞƏMBƏRDƏN SONRAKİ DÜNYA

Məhəmmədin (s.ə.) imperiyasının özülünü mənəviyyat təşkil edirdi, buna görə də o, banisindən çox yaşadı.

Xəlifələr Peyğəmbərin (s.ə.) yolunu davam etdirilərlər.

Bu yol hara aparırdı? O necə qurtardı?

FƏCİ SONLUQ

Düşüncələr mübarizə aparmaya imkan tapmırlarsa, yaşamırlar.

Tomas Mann¹

Tanrı özünün 1924-cü ilini yazırdı. Bosfor sahilindəki böyük şəhərin başı üstünə dərin, sıx gecə qonmuşdu. Enli mərmər hasarlarla dövrələnərək bağın tən ortasında imperator sarayı uyuyurdu.

Haçansa, neçə-neçə əsrlər öncə Bosfor sahilindəki şövkətli şəhərə at belində yeni bir hökmədar daxil oldu. O, Bizansın son kralı, Şərqi Roma imperiyasının hökmədarı Roman Palayoluqu öldürdü. Yeni hökmədar cəsədlər qalağının üstündən aşib Müqəddəs Sofiya kilsəsinə girdi, əlini düşmənin qanına batırdı və qanlı ovcunu kilsə divarına basdı. Həmin ağır, cod əlin nişanəsi yeni səltənətin rəmzinə çevrildi.

Həmin əlin qızılla süslənmiş cizgiləri indi qədim sarayın mərmər qapılarını bəzəyirdilər. 1924-cü ilin mart ayında sarayda ölüm sükutu hökm sürdü. Möhtəşəm salonlarla bir ovuc gözətçi özübüüzə vurnuxur. Hardasa uzaq bir xanədə ağsaç, yaşılı bir cənab uyuyur. Saray, qapıdakı qızıl möhür və ağır, qanlı, cod əllərə malik böyük ulular haqqındaki xatirələr həmin cənaba məxsusdur. Yaşlı cənabin adı Əbdülməcid ibn Əbdüləziz Xandır. Onun titulları belədir: İmanlıların Hökmədarı, Allahın yer üzündəki kölgəsi, Allahın Rəsu-

¹ **Tomas Mann** (1875-1955) - Görkəmli alman yazıçısı, Nobel mükafatı laureatı. Romanları: «Buddenbroklar», «Ovsunlu dağ», «Yusif və qardaşları», «Lotte Vaymarda», «Doktor Faust» və s., bir çox hekayə və novellaları da vardır.

lunun vəlisi.

Qıraq xanədə, böyük sakitliyin kölgəsində Əbdülməcid bir vaxt özü kimi eyni titullara sahib olmuş, həmin titulları zorla qazanıb yüzillərin içindən şövkətə və şərəfə ucaltmış güclü ulularını yada salır.

Orta Asiya-monqol steplərindən baş alaraq günlərin birində islam səltənətinin sınırlarında gənc, güclü və amansız türk köçəriləri peyda olular. Onlar xilafətin qılıncı oldular, Kiçik Asiyani zəbt edib Bizans imperiyasını çökdürdülər. Yorğun, gücsüz ərəb xəlifələrinin əlindən hakimiyyəti asanlıqla qopardılar.

Allah dövləti üzərində hökmranlığı, islamın və müqəddəs şəhərlərin qorunmasını, Allahın yerdəki rəsulunu əvəz etməyi Ali Osman, Osmanın şövkətli soyu, öz öhdəsinə götürdü.

Yenə yüzillər ötdü. Səltənət genişləndi, onunla birlikdə də Bosfor sahilindəki məğrur xəlifənin, İstanbul hökmdarının qüdrəti, şövkət və şərəfi hər yana yayıldı.

İndi möhtəşəm sarayın ucqar odasında hökmədarların uzun sırasının sonuncusu Əbdülməcid ibn Əbdüləziz Xan uzanıb-qalmışdı. Səltənəti hələ də böyük idi. Üçyüz milyonun mömin qəlbi ona məxsus idi, adına hər cümə məscidlərdə xütbə oxunurdu. O, Peyğəmbəri (s.ə.) təmsil edirdi. Fə-qət iqtidarı və gücü iflic olmuşdu. Əslində yalnız təkcə saraya, Bosfor sahilindəki yaşıl bağlara və xilafətin rəmzlərinə hökmü çatırdı. Bir vaxtlar ata-babalarının idarə etdiyi şəhərlərdə və ölkədə indi sarışın, ciddi bir general hökmranlıq edirdi ki, onun da planlarının nə olduğunu heç kəs bilmirdi. Həmin generalın adı Mustafa Kamal Paşa idi.

Xəlifə düşüncələrə qərq olmuşdu. Uluları boy sırası ilə gözləri önündən keçəndə birdən qapı

döyüldü. Paşanın nümayəndəsi zabit içəri girdi. O, xəlifəni görmək istəyirdi. Sarayın qaranlığında mətin addım səsləri eşidildi. Allahın yer üzündəki kölgəsini, Allahın Rəsulunun vəlisini gecə köynəyində zala gətirdilər. Bir vaxtlar «islam papasının» dünyanın sədaqət andını qəbul etdiyi kimsəsiz, əzəmətli tac zalında zabit ayaq saxladı. Əsməcəli qoca taxta çıxmış oldu. Səsi titrəyə-titrəyə zabitin onun qarşısına qoyduğu yazını gecənin qaranlığında oxudu. Yazının məzmunu beləydi: «Mən, Əbdülməcid özüm və bütün Osman soyu üçün xəlifəliyin və sultanlığın bütün hüquqlarından imtina edirəm». Onun sözlərinə yalnız bir-iki sıňq-salxaq qulluqçu qulaq asırdı. Saray kimsəsiz idi. Əzəmətli zalin qorxunc boşluğununda Allahın yer üzündəki kölgəsinin səsi yorğun çıxırdı.

Ertəsi gün xəlifə, ardınca da bütün Osman soyu Türk Cümhuriyyətinin ərazisini tərk etdi. İslam dünyası - Hindistan, Türkiyə, Rusiya və Mısirdəki üçyüz milyon müsəlman xəbər tutdu ki, daha xəlifə, Məhəmmədin (s.ə.) yer üzündə əvəzçisi qalmamışdır.

Bu, İstanbul sarayında 3 mart 1924-cü ildə oldu.

Həmin gecə sarayda heç kim öldürülmədi. Amma 3 mart 1924-cü ildə İstanbulda bir vaxtlar məkkəli tacirə uyğulu görüntü şəklində gelmiş ideya oldu. Allah dövləti, insanların islamda birliyi ideyası torpağa gömüldü. Yer üzündə heç kim Məhəmmədin (s.ə.) sözünü təmsil etmədi.

Peyğəmbərin (s.ə.) mənəvi varisləri, xəlifələr onuç əsr islam dünyasını idarə etdilər. Onlar Allah dövlətinin inşasında çalışdılar və binanı başa çatdırmağı bacarmadılar. Minillik bir binanı uçurmaq, məkkəli əfsanəvi tacirin başladığı işi məhv etmək, dağıtmak üçün təkəbbürlü bir general və

dikbaş bir zabit yetərli oldular.

Onlar doğrudanmı onun təlimini məhv etdilər? Onun ideyası doğrudanmı öldürdü? Məkkəli Peyğəmbər (s.ə.) əbəsmi vəz etmişdi? Min ildən bəri insanlar üzlərini əbəsmi Məkkəyə tutub söyləmişdilər: «**Allahdan başqa illah yoxdur və Məhəmməd Onun peyğəmbəridir?**» Həmin ideyadan qalan nə oldu? Şərq dünyasında onu bugün kim təcəssüm etdirir?

İslamın olum yolunu buna cavab verməlidir.

İDEYANIN TALEYİ

Həyatda yalnız xırda işlər yaxşı sonuclanır, qalanların hamısı fəcidir.

Kayzerling

Allah dövləti ideyasını dünyaya Məhəmməd (s.ə.) atdı.

Bu ideyanın axırı nə oldu?

Peyğəmbərin (s.ə.) varisliyini əlinə almaq Əbu Bəkrə mübarizəsiz müyəssər olmadı. Məhəmmədin (s.ə.) ölümü Mədinə şəhərinin möminlərini parçaladı. Peyğəmbərin (s.ə.) canı və qanı olan haşimi soyu tələb etdi ki, onlardan biri, hazırkı halda Əli, Peyğəmbərin (s.ə.) varisi olsun. Eyni şeyi Peyğəmbəri (s.ə.) hifz etmiş ənsarlar da tələb etdilər. Onlar da öz namizədlərini, özü də həzrəclərin başçısı Səd ibn Übədanı irəli sürdüllər. Hər iki tərəfin razılığını öz xeyrinə almaq, axır ki, Əbu Bəkrə çox gərgin şəraitdə nəsib oldu. Mədinədə hökm sürən ümumi xaosun səciyyələndirici cəhəti belə bir faktdır ki, Peyğəmbərin (s.ə.) cismini torpağa tapşırmağı unutmuşdular. Yalnız ölümündən otuzaltı saat sonra, meyit artıq korlanmağa başlayanda dəfnə üz tutdular. Ərəb xilafətinin yaradılması üçün Əbu Bəkr bu otuzaltı saatdan bacarıqla istifadə etdi.

Məhəmmədin (s.ə.) ölümü təkcə Mədinə üçün ümumi çaxnaşma siqnalı deyildi. Səhra tayfalarının hamısı birdən-birə islamdan qopdular və vergi ödənişindən boyun qaçırdılar. Amma Əbu Bəkr əbəs yerə Peyğəmbərin (s.ə.) ən qədim doslu və yaraqdaşı olmamışdı. Məhəmmədin (s.ə.) mənəviyyatı Əbu Bəkrə hopmuşdu. Dövlətin birliyini yenidən bərpa etmək üçün bir-ikicə döyüş yürüşü yetərli oldu. Bundan sonra Əbu Bəkr Pey-

ğəmbərin (s.ə.) vəsiyyətinin həyata keçirilməsinə, dünyanın zəbtinə girişdi. Bu dünya Əbu Bəkr üçün son olaraq İran və Bizans demək idi. Onların hər ikisinə qarşı o öz qoşunlarını göndərdi.

633-cü ilin martında, Peyğəmbərin (s.ə.) ölməndən düz bir il sonra birinci xəlifənin ordusu İran sınırlarını keçdi. Qoşunun başında Xalid ibn Əl-Valid dururdu. Onsəkkiz min döyüşçü onunla gedirdi. İraqda o, fars valisi Əl-Hümuzanın qoşununa qarşı döyüşdü. Bu «zəncirvari döyüş» islamin yengisi ilə bitdi. Demək olar, bir ildən sonra Mesopotamiyanın yarısı xəlifənin əlinə keçdi.

Sonra Suriya yürüşü başladı. İmanlılara yenidən Xalid başçılıq etdi və Yarmuk ətrafında bizanslıların qat-qat üstün qoşununa qalib gəldi. Bu möhtəşəm qələbənin xəbəri xəlifə Əbu Bəkrə ölüm yatağında çatdı. Əbu Bəkr yalnız iki il hökmənlilik etdi. Onun gördüyü işlərin hamısı Peyğəmbərin (s.ə.) plan və niyyətlərinin həyata keçirilməsi oldu. «Məhəmmədin kölgəsi Əbu Bəkrin simasında yer üzünə düşdü», onun ömür yazarları belə deyirdilər. Əbu Bəkrin yeganə müstəqil işi dövlət quruluşunu müəyyənləşdirməsi oldu və bu da Peyğəmbərin (s.ə.) düşündüyü tərzdə idi. İslam seckili monarxiya olmamışdı. Əbu Bəkr Əlini və tərəfdarlarını kənarda qoymağın bacardı, imkan yaratdı ki, müsəlmanlar arasında ən işgüzər insan olan Ömrə özünün davamçısı seçilsin.

Ömrə islamin Paveli idi. Allah dövləti ideyasına o, aşkar cizgili və uzaqdan görünən qəlib verdi. Müntəzəm dövlətin maliyyə, idarəcilik, hüquq və Məhəmməd (s.ə.) tərəfindən yalnız adı çəkilən bütün ünsürlərini Ömrə yaradıb gəlmişdir. Mühacir və ənsarların dövrəsində Ömrə Mədinə şəhərindən nəhəng səltənəti idarə edirdi. Qa-

çaqmalçı, tacir və əsgər kimi canlı keçmiş indi onun xeyrinə yarayırıldı. Bütün dövlət məsələlərini dərindən bilirdi, ən xırda məsələlərə də özü baxırdı və istirahət və dinclik bilmədən onun qəzəbindən tir-tir əsən səltənəti düz on il idarə etdi. Ömər vahid, demokratik, amma bununla belə, mütləqiyətçi Allah dövləti ideyasını inkişaf etdirmək kimi ən doğru bir yol tutmuşdu. Onun qoşunları zəfərlə imansızların məmləkətlərinə soxuldu. İraqın göbəyi Qadisiyyə ətrafında İranla islam arasında həllədici döyüş oldu. O, üç gün çəkdi. Dördüncü gecə, «məşəqqət gecəsin»də ərəblər üstünlük qazandılar. Onlar farsları qovmağa girişəndə müsəlmanlardan biri farsların erkəc filinin xortumunu üzdü. Ağrıdan ağlını itirmiş heyvan fars ordusunun üstünə cumdu və qalan fillər də onun ardınca yeridilər və nəticədə fars qoşunun arasına sağalmaz bir şəşqinliq düşdü. Fars səltənətinin pəhlivanı Rüstəm həmin döyüşdə öldürdü. Onunla birlikdə İranın şahlıq rəmzi, zümrüdlə bəzənmiş pələng dərisi də qaliblərin əlinə keçdi.

İrana gedən yol açılmışdı. Zərdüştlüyün odu hələ bir-iki il də yandı. İslamın daşqını onu söndürdü. Əyalətlərdəki xırda müharibələr heç nəyi dəyişdirə bilmədi. Sonuncu İran şahı Üçüncü Yezdəgird 651-ci ildə namərd qatil əli ilə öldürülüdü. «Biz ərəbləri yalnız dilənçi və yolçu kimi tanıydıq, Allah istədi ki, biz onları döyüşçü kimi tanıyaq», onun son sözləri bu oldu.

İslamın Suriya və Fələstin üzərindəki qələbəsi İran üzərindəki qələbədən də sürətli oldu. Qocalmış kral Herakl xristianlığın müqəddəs torpağını və Qüds şəhərini güc-bəla qoruya bildi. Müsəlmanlar hər yanda basqı yapırdılar. Ölüm ayağında olan hökmdar 636-ci ildə müqəddəs şəhəri

tərk etdi. Müqəddəs xaçı o özü ilə götürdü və xilas haqqında düşünmədi. Aradan bir-iki il keçmiş Ömər qızılı tutulmuş yengili generalların əhatəsində, qızılı rəngli qocalmış dəvənin belində, saya geyimdə Qüdsə daxil ola bildi. Ömərin sağ tərəfində Qüdsün patriarxıvardı və Ömər ona şahanəşərafət göstərilməsini əmr etdi, çünki dözümlü qanun gərək xristianlığı qoruyaydı. Gerçəkdən də, şəhərin bircə sakini belə, imanına görə öldürülmədi.

Neçə əsrlər sonra səlibçilər müqəddəs şəhəri təslim edəndə bircə müsəlmana, bircə qadına, bircə uşağa da rəhm edilmədi. Səlibçilərin zəfərinin tacı dəhşətli qan seli oldu. Ömər isə Qüdsün zəbtindən sonra köhnə məbədin yerində böyük bir məscid tikdirdi. Bu, islamın üçüncü müqəddəs məscidi oldu.

Misirin zəbti də sürətli keçdi. Şair, diplomat və satirik Əmir ibn əl-As dördmin adamlı Nil vadisinə daxil oldu. Camaat onu təmtəraqla qarşıladı, çünki o, təriqət davalarından və vergilərin ağır yükündən xilas gətirdi. Yalnız İsgəndəriyyə azaçıq müqavimət göstərdi. Heraklin ölümündən sonra Bizans sarayı öz mirası uğrunda acınacaqlı mübahisələrə başlayanda isə hiyləgər ərəb şairi Böyük İsgəndərin şövkətli paytaxtına qalib kimi daxil ola bildi.

İskəndəriyyənin fatehi məğrur Əmir öz qələbəsinin parlaqlığı barədə səhra şəhəri Mədinəyə uzun-uzadı məlumatlar göndərdi. O yazırıdı: «Mən oniki min əyləncə məntəqəsi və qırx min yəhudisi olan əzəmətli bir şəhəri fəth etmişəm».

Xəlifənin sarayına indi hər tərəfdən axan qızıl və sərvət onun patriarchal həyatında heç nəyi dəyişdirmədi. Doğrudur, Ömər qıticılıq etmədi, əksinə, Mədinənin yeni aristokratiyasına parlaq,

qayğısız yaşayış şəraiti yaratdı. Möminlərə dotalışalar, kəsmətlər və mal-mülk paylandı. Amma xəlifə özü yalnız adı tələbata lazım olanlarla kifayətləndi. Məhəmmədin (s.ə.) puritan¹ təlimləri xəlifənin canına hopmuşdu. Məsələn, islam üçün bir çox qələbələr əldə etmiş böyük sərkərdə Xəlid ibn əl-Validi görəvindən yalnız ona görə aldı ki, o, eldənçixarı bir həyat tərzi sürdü. Xəlifə xəbər tutanda ki İranın fatehi Səd Kufədə özünə bir saray tikdirmək istəyir, böyük xidmətləri olmuş bu sərkərdəyə yazdı: «Eşitmişəm, özünə İkinci Xosrovun saraylarına bənzər bir saray tikdirmək istəyirsən. Bəlkə həmin sarayın qapısı ağızında gözətçi də qoyasan ki, yanına gələn şikayətçilərin yolunu bağlaşın?» Tikintisinə yeni başlanmış saray bu məktubdan dərhal sonra uçuruldu. Yengi ilə bitən yürüsdən sonra generallardan hansısa təzəcə qarət edilmiş daş-qas içində xəlifənin hüzurunda görünərdi, o, yerdən bir daş götürüb hirslə həmin döyüşçüyü atardı. Zira yeni dövlətin rəhbərlərini intizam, sadəlik və ibadət zinətləndirməliydi.

Siyasətdə Ömər «təfdil»in, imanlılar icması üzərində mömin ənsar və mühacirlərin hökmranlığı prinsipinin tərəfdarı idi. Yalnız Peyğəmbərlə (s.ə.) oturub-durmuşlar yeni dövləti idarə etməyə layiq idilər. Ömərin xəlifəliyində ənsar və mühacirlərin geniş, çoxşaxəli soyu yeni dövlətin idarəçi silkinə çevrildi. Onların sıralarından sərkərdələr, imamlar və əyalət valiləri yetişdi, qarət pay-

¹ Puritan – *pur* (latınca) *ari*, *pak*, *təmiz* + *an* (latınca) sifət şəkilçisi. Anlamı *təmiz*, *pak* deməkdir. *Puritançılıq* və *purizm* də həmin kökdəndir. *Purizm* dilçilikdə dilin arıtlaması, yabançı ünsürlərin dildən çıxarılması, *puritançılıq* isə fəlsəfə və sosiologiyada ideyanın paklaşdırılmasıdır.

larının ən yekəsini onlar alırdılar və dövlətə Allahın Rəsulunun (s.ə.) yardımçılarının sağmal inəyi kimi baxırdılar. Vaxtile sərvət və qarət sorağında Məhəmmədə (s.ə.) qoşulanlar, onun rəhbərliyi altında hansısa səhra yürüşünün iştirakçıları, yaxud Bədr və ya Ühud savaşının əllilləri indi bütün ömrləri boyu mömin xatirələrin ağuşunda zəlilik edə bilərdilər.

Hər növdən olan sərvət, qızıl və mükafatlar möminlərin muzdu idi. Ərəb zadəganlığının qədim məfhumları tam alt-üst olmuşdu. Vaxtında Peyğəmbərə (s.ə.) qoşulmaq fürsətini qaçırmış kübar Məkkə soyları ayaqlar altına salınmışdı. Azman dövlətə, qoşuna və sərvətə möminlər icması hakim idi. İmanlı mədinəlilər Məkkənin təzəcə müsəlmanlaşmış ağalarına, keçmiş Bədr və Ühud düşmənlərinə nifrətlə baxırdılar. Məkkənin qüdrəti aşkarca sinnmişdi və bundan başqa, Mədinə möminlərinin bütün üstünlüyü vardı. Onlar öz sıralarından yeni dövlətin başçısını, xəlifəni seçə bilərdilər. Tədricən, az qala iştirakçıların özləri də hiss etmədən Mədinənin iqtidar təbəqəsi dövlət xəzinəsinin zəlilərinə və pitraqlarına çevrildilər. Yalnız onlardan çox az bir qismi hiss edirdi ki, Peyğəmbərin (s.ə.) ölümündən bu yana onlar hansı məsuiliyyəti ciyinlərində daşıyırlar. Əksəriyyəti isə yalnız onu biliirdi ki, vaxtilə bircə kərə çəkdikləri cəfanın müqabilində indi zəngin mükafat alsınlar. Ömər islami Peyğəmbərin (s.ə.) yolu ilə aparan, haçansa Məhəmmədi (s.ə.) məftun etmiş böyük ideyanı məqsədyönlü inkişaf etdirməyi bacaran azlardan biri idi.

644-cü ildə Ömər xristian sənətkarın zərbəsinin qurbanı olanda öz xələfini təyin etmədi. Əksinə, seçkili monarxiya ideyasını qorudu. Peyğəm-

bərin (s.ə.) altı sinli yaraqdaşı öz aralarından yeni xəlifə seçməli oldular.

Altı ağsaqqalın seçimi heç də uğurlu olmadı. Onlar Peyğəmbərin (s.ə.) ağsaç kürəkəni Osmani xəlifə seçdilər. Osman yaşlaşmışdı, həmin adam indi asanca təsir altına düşürdü və dövlət işinə qəti yaramırdı. Hər halda Quranın son tərtibində onun böyük xidməti var. İlahi kitabın ayrı-ayrı surələrini o, biryerə yiğib Mədinə sakinlərinin Allah kəlamı adı ilə bəyan etmək istədikləri bəzi şeyləri ordan uzaqlaşdırıldı. Bu, yurddaşlarında ona qarşı nifrat oyatdı.

Qoca Osman islamın faciəli dönüş nöqtəsi oldu. O da Allah dövləti, insanların əbədi bərabərliyi, puritan, mömin Allah respublikasının Peyğəmbərin (s.ə.) ardıcılıları tərəfindən idarə olunması fikrinə tərəfdar çıxdı. Fəqət Allah dövlətinin özünün ilkin səciyyəsini qoruyub saxlamamasının günahı onun ayağına yazılır.

Osman kübar məkkəli soyundan idi, əməvilərin qan qohumuydu və o da Peyğəmbər (s.ə.) kimi doğulduğu şəhəri sevirdi. Ancaq onun Məkkəyə olan sevgisi özünün şövkətli, qədim və kübar tayfasına sevgisində düyünləndi. Hakimiyətə başlayan kimi kasib, tapdanmış və gözdən salınmış qohumları bir-birinin ardınca Məkkədən Mədinəyə axışmağa başladılar. Bu mömin qoca qohumlarının təsirindən yaxa qurtara bilmədi və onların sidq-ürəkdən müsəlman olmaları barədə deyimlərinə inandı.

Osmanın himayəsi sayəsində əməvilər yenidən islam ictimaiyyətində görünməyə ürək elədlər. Öz günahlarından peşiman olduqlarını söylədilər. Bunun nəticəsində xəlifə bacarıqlı qohumlarını əyalət valiləri təyin edib siyasi hakimiyəti onların əlinə tapşırmaqdan qaça bilmədi. Bu onun

süqutu oldu. Mədinənin mömin hakimiyyət silkinin ayaqları altından yer qaçmağa başladı. Peyğəmbərin (s.ə.) ən qatı düşmənləri, Hindin oğulları hakimiyyətə yetişdilər. Mömin mühacir və ənsarlar hakimiyyəti onlarla bölüşmək istəmədi-lər. Peyğəmbərin (s.ə.) vəfatından cəmi bir neçə il sonra onun ən barışmaz düşmənlərinin islamda aparıcı yerləri tutmaları, demək olar, yenidən bütçülüyə qayıdış idi. Mədinədə müqavimət tufanı qalxdı və bu tufan qoca xəlifəni məhv etdi.

Osmani seçəndə ondan xəlifənin növbəti müraciət nitqini gözləyirdələr. Məscidə çoxlu adam toplaşmışdı və o, minbərə çıxanda ona şərafətlə yer göstərdilər. Osman yarım saat minbərdə donub-qaldı, mat-mat camaata baxdı və bir kəlmə belə kəsmədi. Nəhayət imanlıların səbr kasası daşdı və tökülüb-itən qoca uzun tərəddüddən sonra minbərdən bu cümləni söyləməyə ürək elədi: «Hər şeyin ilki çətindir». Həmin sözlərdən sonra xalqı heyrət içində qoyub dərindən köks ötürdü və minbərdən enib evinə yollandı.

İndi bəlli oldu ki, təkcə ilki çətin deyilmiş, qoca Osmanın sonu da çətin olmalımış. Günlərin birində xeyli bədəvi Osmanın qapısı ağızına yığışıb onu söyməyə başladı, çünki o, əməviləri hakimiyyətə yaxın buraxmışdı. Sonra onlar evə soxulub onun istefasını tələb etdilər. Osman zəif adam olsa da, ləyaqətini qorumağı bacardı. İçəri soxulanlara məhəl qoymadan Quranı oxumağına davam etdi. Çək-çevirsiz onu qətlə yetirdilər. Osmanı dəstəkləyən bir ovuc məkkəli şəhərdən qaçası oldu.

Mədinənin mömin silki xəlifə hakimiyyətini özünün ən layiqli nümayəndəsi Əliyə, Peyğəmbərin (s.ə.) əmisi oğluna və imanlıların ilkiniňə tapşırıdı. Beləliklə, islamda birinci və sonuncu kərə

haşimilərin arzusu yerinə yetdi. Peyğəmbərin (s.ə.) əmioğullarından biri onun irsinə sahib çıxdı. Əlini taxt-tacdan üç dəfə sıxışdırmışdılar. Lakin o özünü yeganə qanuni varis kimi görməyə heç vaxt ara verməmişdi. Taxt-tacı onun əlindən almış xəlifələr bunun müqabilində ona dəyən zərəri həmişə yetərincə ödəməyə çalışmışdılar. Sərvəti başından aşındı və bu sərvət artıqca tərəfdarlarının sayı da çoxalırdı. İndi söhbət hakimiyəti məkkəli üzlülərdən qorumaqdan gedəndə imanlılar onun ətrafına yığışdırılar. Ən mömin mədinəliləri Əlinin vali təyin etdiyi səltənət əyalətlərində isə onu tanımaq istəmirdilər. Möminlərin anası Aişə böyük bir qoşunun başında ona qarşı yürüdü. Bunun nəticəsində də Allah dövlətinə vətəndaş mühəribəsi üz verdi. Dəvə savaşı adlanan qanlı döyüşdə Əli üsyançılar qalib gəldi. Aişə əsir alınıb böyük izzətlə Mədinəyə gətirildi. Axır ki Əli xilafət üzərində hakimiyətə başlamaq istəyəndə ərəb siyasetinin üfüqündə yeni bir ad peydə oldu. Həmin isim Suriya valisi Müaviyə ibn Əbu Süfyan idı. Mədinənin mömin hakimiyət dairəsinin nifrət etdiyi hər şey Müaviyənin şəxsində cəmlənmişdi. O, məkkəli, əməvi və Əbu Süfyanla Hindin doğma balası idı. Yalnız Osmanın təslimciliyi və zəifliyi nəticəsində idarəciliyin aparıcı vəzifələrindən birini tuta bilmışdı. Onun salehliyinə şübhə ola bilməzdi, amma mədinəlilərə nifrətinin də həddi-hüdudu yox idi. Bunuñ əksinə isə Müaviyə hökmranlığın qüdrət və hiyləsinə vərdiş etmiş anadangəlmə bir aristokrat idi. O, qüreyşilərin bütün xasiyyətlərini özündə toplamışdı və indi hakimiyətə həris əllərini xəlifə taxt-tacına uzadırdı.

Cəsur, mömin və tam bərkiməmiş Əli ona tay rəqib deyildi. Fərat sahilindəki Siffində Müaviyə

ənsar və mühacirlər ordusu ilə üz-üzə gəldi. Əlinin qoşunu üsyancılar ordusundan qat-qat üstün idi. Döyüş üç gün sürdü və Əlinin ordusu qalib gəldi. Bu vaxt Müaviyənin qoşunu Quran ayələrinin nizələrə bağladı və möminliyin bu sadə ifadəsi mömin ordunu təslim etməyə yetərli oldu. Əli Allah kəlamına qarşı vuruşmağa ürək eləmədi. Siffinin böyük döyüş meydanında Allah dövləti ideyası əməvi hiyləsinə təslim oldu.

Peyğəmbərin (s.ə.) ideyası siyasətin ayıq dünyasına qarşı növbəti dəfə döyüşə girməli oldu. Siffin savaş meydanında həqiqi Allah dövləti ideyasını hələ canlarında yaşıdan möminlərin bir dəstəsi Əlinin qoşunundan aralandı.

- Biz Allah yolunda yönümüzü dəyişmək istəyirik, - onlar bəyan etdilər və buna görə də onlara «xariclər», yəni çıxarıclar adı verildi. Vətəndaş müharibəsinin qarşıqlığında tezliklə onlar imanı uca tutan yeganə insanlar oldular. Mənəviyyat və əməldə Peyğəmbərin (s.ə.) birbaşa varisləri idilər.

21 yanvar 661-ci ildə xəlifə Əli bir fanatikin əli ilə qətlə yetirildi. Müaviyə xilafəti, nifrət etdiyi haşimilərin dünyası üzərindəki ağalığı çətinsiz ələ keçirdi. Bu, dünya tarixinin görünməmiş bir ironiyasıdır ki, Peyğəmbərin (s.ə.) başladığı işdən ən böyük mənfəəti məhz Məhəmmədin (s.ə.) ən qəddar düşməni əməvi ocağı götürdü. Zira əməvilərin hakimiyyətə gəlişi ilə xilafət ırsiləşdi.

Azad Allah dövləti ideyasını üç axın xilas etməyə çalışdı. Bunlar imanlılar arasında ən pakı sayılan çıxarıclar, sonra Mədinənin hakimiyyət hərisi olan varlanmış mömin təbəqəsi və nəhayət Peyğəmbərin (s.ə.) birbaşa varisləri, Əlinin ardıcılıları idilər. Bu axınların hər üçünü əməvi ocağından ilk iki xəlifə qanda boğdu. Son damla qa-

nına qədər isə islamın demokratik puritanları, təmiz imanın son nümayəndələri çıxarılar vuruşdular. Məhz elə onları çox acınacaqlı şəkildə əzdilər və sonda az qala köklərini kəsdilər. Onları hərəkətə gətirən ideyanı gələcək nəsillərə ötürmək bunlardan yalnız çox az bir qisminə müyəssər oldu.

Peyğəmbərin (s.ə.) mömin yaraqdaşlarını da acınacaqlı tale gözləyirdi. Son anda yeni xəlifənin qoşunları Mədinəyə yürüyəndə onlar özlərində yenidən cəsarət tapdılar. Mühacirlər və ənsarlar-dan ibarət şanlı qocalar gənclik əzmi ilə döyüşə atıldılar. Peyğəmbərin (s.ə.) özünün qoşuna başçılıq etdiyi çağları birdən-birə yada saldılar. Mədinənin qapıları ağızında onlar çox nadir hallarda bu cür fanatik nifrətlə vuruşmuşdular. Qocalar şərəf-lə yaşamağın ləzzətini unutmuşdular, amma indi igidliliklə ölməyi bacardılar. Peyğəmbər məscidi-nin böyük həyətinin pillələri Allahın Rəsulunun (s.ə.) köhnə dostlarının qanı ilə birəldən yuyuldu. İgidsəl müqavimətə baxmayaraq xəlifə qalib gəldi. Onun atlıları məsciddən tövlə kimi istifadə etdilər.

Peyğəmbər (s.ə.) nəvələri, Əlinin oğlanları Hüseyin və Həsən də umudsuz döyüşdə həlak oldular. Əlicilər dəstəsi dağıldı, şət Əli, Əlinin partiyası bununla taxt-tacdan həmişəlik kənarlaşdırıldı. Fəqət islamın bütün tarixi boyunca öz haqqını qanlı döyüslərdə yada salmağa o heç vaxt ara ver-mədi. Müaviyənin, yaxud onun xələfi Yəzдин adı mömin şərin dilində bugün də ən ağır söyübüdür.

Vətəndaş müharibəsi qırx il çəkdi. Onun bitişindən sonra peyğəmbər məmləkətində əməvi ocağı hökmranlıq etdi. Xəlifə sarayı padşah sarayına çevrildi. Xəlifənin, Allahın yer üzündəki kölgəsinin, Allahın Rəsulunun (s.ə.) yaşamını saray-

lar, dəbdəbəli mərasimlər, bayramlar, qonaqlıqlar, şərab və gözəl qadınlar doldurdu.

Allah dövləti ideyası yenilənə oxşayırdı.
Amma o hələ yaşayır.

SALEHLƏRİN CƏNNƏTİ

Quran? Nə uğursuz astro-nomiya, ancaq nə uca poeziya!

Puşkin

İslamda qəhrəmanlar nəsilləri yarandı. Öldürücü nifrət və həddən ziyadə döyüş qətiyyəti bu dinin səciyyəvi əlamətinə çevrildi. Ayıq, rasionalist bədəvilər fanatik iman döyüşçüləri oldular. Allah işinə qəhrəmancasına cəsarəti və mütləq təslimciliyi islam haçansa üstündə hökmranlıq etdiyi bütün xalqların canına sirayət etməyi bacardı. Ərəblər, farslar, türklər, berberlər – bunların hamısı döyüşkən fanatizmdə birləşdirildi.

Əgər bədəvi yetərincə mükafat gözləmirsə, oyuna çox həvəssiz qatılır. Məhz sadə səhra evladlarını özünə cəzb edib ruhlandırmaq bəlkə də Məhəmmədin (s.ə.) ən önəmli işi idi. Bədəvilərin idealı odünya, cənnət, əməllərin bağışlanması, şəhid və iman döyüşçülərini gözləyən mükafat barədə təlim oldu. Bu təlimi Məhəmməd (s.ə.) bədəviyə əbədi sərvət kimi aşılamağı bacardı.

Möminlərin mükafatını əlvan boyalarla təsvir edən ahəngli ayələr şərq xalqlarının coşgunluğunu söndürdü. Təsvirlərin hərfi mənasına sadəlövh inam talançı bədəvi tayfalarından qətiyyətli və fədalı bir ordu yaratdı. Məhəmmədin (s.ə.) odünya barədə çəkdiyi təsvir xəyalpərvər Şərqiñ canına hopub onu yerindən oynatdı. Onun Bədr savaşı ilə bağlı sözləri saysız variantlarda təkrarlandı: «**Sizi cənnətdən yalnız düşmənin qılınç zərbəsi ayırır**». İnsanlar şəhid ölümünün, Müqəddəs Kitabın həyatı təsvirinin tezliklə gerçəkləşməsinin həsrətini çəkirdilər. İslam ordusunu qələbədən-qələbəyə dini təlimlərə nisbətən daha ayıq sosial təlim-

lər deyil, cənnətə qəflətən inkişaf edən inam apardı, bu inam dincsəl, yaşamsal dini döyüşkən iman tapınışını gəlişdirdi.

Quranın məhz bədəvilərə nə demək istədiyi-nə, onları necə ram edib öz sehrinə salmasına diq-qət yetirək:

«Yersəl həyat yalnız aldadıcı yanlış təsvirdir (3,182)¹, **yazınız oyundur, çünkü insanın gerçək həyatı odünyadır** (29,64)². **Ölüm bir dün-yadan başqasına addayışdır. Deməyin ki, Allah yolunda** (yəni döyüşdə) **həlak olanlar öldülər. Xeyr, onlar Allah yanında diri olub ruzi yeyirlər»** (3,163)³.

İnsanın ruhu ölməzdir, lakin ölməzliyə inam ərəb üçün çətin qavranılan şeydir. Quran buyurur: **«İmansızlar soruşurlar: ‘biz sümüyə, yaxud toza çevriləndə yenidən dirilməyimiz necə mümkün olacaq?’** Cavab ver: **‘Siz hətta daşa, yaxud dəmirə çevrilsəniz belə, yenidən diriləcəksiniz’.** – **‘Bəs bizə həyatı yenidən kim verəcək?’** Söylə: **‘Sizi ilk dəfə xəlq edən’»** (7,52-53)⁴.

«İnsan bilmirmi, o, bir heç olanda Biz onu necə xəlq etdik? Biz onu tozdan xəlq etdik və bu toz indi bizimlə ixtilafa girir» (17,101)⁵. **«Sən Günəşin torpağı qurudub qaxac etdiyini gördün, Biz də su göndərdik, bu vaxt o yumşaldı və bar gətirdi. Beləcə göysəl su ölü torpağa yeni həyat verdi, yenidən dirilmə də bax belə**

¹ Azərbaycan dilinə tərcümədə 185-ci Ayə. Bu fəsli müəllif Quran ayələrindən yarınaraq yazılmışdır. Odur ki, ayələr olduğu kimi deyil, məzmun baxımından verilmişdir və biz imkanca həmin ayələrin azərbaycancaya tərcümədə uyğunluq və oxşarlığını göstərməyə çalışırıq.

² Azərbaycan dilinə tərcümədə 60-ci Ayəyə uyğun gəlir.

³ Azərbaycan dilinə tərcümədə 169-cu Ayə.

⁴ Azərbaycan dilinə tərcümədə 49-51-ci Ayələr.

⁵ Azərbaycan dilinə tərcümədə 99-cu Ayə.

olacaq» (50,11)¹. Ölümüslüyün sübutunu Quran ən sadə həyat hadisələrinin timsalında göstərir: «Sürtünmədən yaranan odu gördünmü? Sürtünməyə lazım olan odunu kim yaratdı? Sən, yoxsa Biz?» (56,70-72)².****

Qiyamət Gününün haçan gələcəyini bilən yoxdur. Bu haqda düşünməyə də dəyməz. Həmin gün qəfil gələcək və şimşəyin çaxmasına bənzəyəcək. Amma möminə onun əlamətləri bəlli olmalıdır: «**Qiyamət Günündən öncə Allah yəhudilərə əzablı işkəncələr daddıran bir ümmət xəlq edəcək» (7,166)³. «**Sonra Xıdır Nəbi peyda olacaq və yer üzünü gəzəcək. Qiyamət Günündə və məhşər ayağında dağlar yerindən hərəkətə gəlməyə başlayacaq və yer dağlarının yüksündən azad olub oynayacaq» (99,1)⁴. Yerin alt qatından nərildəyə-nərildəyə bir əjdaha çıxıb bildirəcək: ‘Baxın, insanlar Allahın möcüzələrinə inanmırlar’. Onda ana balasından, qardaş bacıdan üz döndərəcək. İnsanlar qorxudan sərxoş olacaqlar» (22,2)⁵. «**Vəhşi heyvanlar sürüləşəcək, dağlar yun piləsi kimi havaya uçacaq. Səma yazılı kağız kimi Allahın əlində durmələnəcək» (81,2-5; 21,104)⁶.******

«Ay parçalanacaq, Günəş yumağa dönəcək. Ulduzlar səmadan töküləcək, dəryalar məhvərindən çıxacaqlar və yer üzünü qahn bir tüstü dumanı bürüyəcək» (81,1-3; 44,9)⁷. «Sonra qəf-****

¹ Azərbaycan dilinə tərcümədə 9 və 11-ci Ayələr.

² Azərbaycan dilinə tərcümədə 71-72-ci Ayələr.

³ Azərbaycan dilinə tərcümədə 167-ci Ayə ilə səsləşir.

⁴ Azərbaycan dilinə tərcümədə 1-2-ci Ayələr.

⁵ Azərbaycan dilinə tərcümədə 1-2-ci Ayələr.

⁶ Azərbaycan dilinə tərcümədə 81-ci Surənin 3-4-cü Ayələri və 21-ci Surənin 104-cü Ayəsi.

⁷ Azərbaycan dilinə tərcümədə «Ayn parçalanması»na heç bir ayədə rast gəlinmədi. Qalan ayələr həmin Surənin

lətən sur düdүүи چالınacaq və yer üzündəkilər ölüb torpağa düşəcəklər. Sonra Allah sur düdүünü ikinci kərə çaldıracaq və haçansa canlı olmuşların hamısı yeni yaşama diriləcək» (39,68)¹.

Axırda böyük bir yargan açılacaq və itiliyindən tük üzən Əs-Sirat adlı qılınc həmin yarganın üstünə uzadılacaq. Hər bir insan bu qılıncın tiyəsinin üstü ilə yarganı keçməli olacaq. Salehlər yarganı çətiniksiz keçəcəklər. Amma vay suçluşaların halına. Onlar uçuruma yuvarlanacaqlar və onları nə var-dövlətləri, nə də hakimiyyətləri xilas edə biləcək. Çünkü indi məhşər ayağı başlanacaq.

«Külliqadir hakim buludlar arasından peydə olacaq və mələklər onu dövrəyə alacaqlar (2,206)². İnsanlar susaraq Onun hüzurunda dayanacaqlar və O onları üç zümrəyə ayıracاق. İnsanlığın bir hissəsi Külliqadirdən sağda (sağda duranlar necə də surlu olacaqlar), bir hissəsi ortada, bir hissəsi də solda dayanacaq. Sağda salehlər, solda suçlular, ortada isə salehlərin salehi, Külliqadirin ən sevimliləri dayanacaqlar (56,7-11)³. Hər ümmət, hər bəndə üçün bir şahid qoyulacaq. Və dünyanın hər xalqı özünün tale kitabına çağırılacaq və Külliqadirin hüzurunda diz çökəcək (45,27)⁴. Sonra Allahın hər ümmətə göndərmiş olduğu peyğəmbərlər

ayələrinin məzmununa uyğun gəlir. Son hökm Azərbaycan dilinə tərcümədə 10-cu Ayədədir.

¹ Azərbaycan dilinə tərcümədə 68-ci Ayə.

² Azərbaycan dilinə tərcümədə 210-cu Ayə.

³ Azərbaycan dilinə tərcüməsi ilə uyğunluq təşkil edir.

⁴ Azərbaycan dilinə tərcümədə 28-ci Ayə. Fəqət bu Ayədə «Hər ümmət, hər bəndə üçün bir şahid qoyulacaq» hökmünə rast gəlinmədi.

yerlərindən qalxıb deyəcəklər: ‘Biz heç nə bilmirik, gizlində olanı təkcə Sən bilirsən’. Onda Allah Məryəm oğlu İsaya buyuracaq: ‘Sən insanlara demisənmi: Mən və anam Külliqadir kimi Allahdır?’ Və Məryəm oğlu andaman edəcək ki, bu sözlər heç vaxt onun dilindən çıxmayıb. ‘Və sonra Külliqadir yenidən buyuracaq: Bugünkü gün cəza və mükafat günüdür’ (5,116/119)¹. Və hər bəndə Allahın hüzuruna qalxacaq və hərənin qarşısında onun əməl dəftəri səriliçək və o onu oxumalı olacaq. Onda heç nə gizli qalmayacaq, onda suçuları heç nə qurtara bilməyəcək. Hər şey onun əleyhinə şahidlilik edəcək – gözləri, qulaqları və dərisi (41,19)². Və Allah əmr edəcək: ‘Götürün onu, bağlayın və cəhənnəmin odunda yandırın’. Bəndə öz uşaqlarını, övrətlərini, ata-anasını – taleyindən qaçmaq üçün suçu olanların hamısını qurban vermək istəyəcək. Ancaq onu heç nə xilas edə bilməyəcək, çünki hərə öz əməlinə görə mühakimə olunacaq. Fəqət yaxşı əməllər onqat artıqlaması ilə mükafatlandırılacaq, pis əməllər üçün isə bəndəyə yalnız suçlarına görə cəza veriləcək» (6,161)³. Zira böyükdür Külliqadirin mərhəməti.

Nura bürünərək nur altında salehlər və şəhidlər cənnətin qapısına axışacaqlar. «**Salehlərə vəd edilən cənnətin qapısı budur. Suları həmişə sə-**

¹ «Sonra Allahın hər ümmətə göndərmiş olduğu peyğəmbərlər yerlərindən qalxıb deyəcəklər: ‘Biz heç nə bilmirik, gizlində olanı təkcə Sən bilirsən’» hökmü Azərbaycan dilinə tərcümədə 109-cu Ayədədir.

² Müəllifin Ayədən iqtibasının ikinci hissəsi Azərbaycan dilinə tərcümədə 20-ci Ayədədir. İqtibasın önünü o, görünür, başqa surədən götürmüştür.

³ Müəllifin gətirdiyi iqtibasın yalnız son hissəsi azərbaycanağa tərcümədə 160-cı Ayədədir.

rin olan çaylar, tamı dəyişməyən süd axarları, şərab axarları, şirin bal axarları və bütün suçlarım əbədi bağışlanması (47,16-17)¹. Cənnət üst-üstə göylə yer böyüklüyündədir. Möminlərin salehliyinə uyğun olaraq o, dörd yerə ayrılmışdır. Ən ali mərtəbəsi Allah yolunda malindan və qanından keçənlərə nəsibdir (9,20)². Cənnətin surluluğu təsvir edilə bilməz. İri bağlarda peyğəmbərlər və şəhidlər, müttəqilər və xeyirxahlar toplaşacaqlar. Mələklər möminləri salamlayacaq və Allahın gözü onların üstündə olacaq. Burda hamı qardaşlaşacaq (15,47)³. Uşaqlar ata-analarına qovuşacaq. Möminlərin başından qızıl və gümüş, mirvari və ipək libaslar yağacaq. Onlar yumşaq balinclar üstündə uzanacaqlar, məmnun-məmnun ətrafa boylanacaqlar və onların üz-gözündən nur yağacaq (83,23)⁴. Həmişəcavan oğlanlar möminlərin qulluğunda duracaq və onlar sədəf içində inciyə bənzəyəcəklər. Möminlərə insanı məst etməyən içki, ağırlıq gətirməyən yemək paylana-caq (56,17)⁵. Maya sinəli, iri, qara, müti gözlü hurilər möminlərin dövrəsində fırlanacaqlar. Biz cənnət hurilərini yer üzünүn qadınlarından gözəl xəlq etdik və onlara əbədi, həyalı bəkirəlilik başarısını bağışladıq (56,33-37). Onlar Qiyamət Günü Külliqadirin sağında dayana-caq kişilərə xanımlıq edəcəklər. Möminlərin

¹ Azərbaycan dilinə tərcümədə 15-ci Ayə.

² Azərbaycanca 20-ci Ayədə müəllifin iqtibasından yalnız sonuncu cümləyə rast gəlindi.

³ Azərbaycan dilinə tərcümədə 45-48-ci Ayələr.

⁴ Azərbaycan dilinə tərcümədə 22-24-cü Ayələr.

⁵ 56-ci Surəyə istinadən göstərilən ayələr Azərbaycan dilinə tərcümədəki ayələrlə tutuşmur. Görünür, müəllif bu hissəni 56-ci Surənin ümumi məzmunundan çıxış edərək yazmışdır.

həyati moiz və xurma ağaclarının çiçək və yarpaqları altında istidən-soyuqdan qorunaraq keçəcək. Salehlərin qulağını boş dedi-qodular və hərcayı sözlər narahat etməyəcək (56,24-25). Onlar önəmli şeylərdən danışacaq və bir vaxtlar onları yer üzündə ələ salan kafirlərə güləcəklər (83,29/36)¹.

«Əksinə, suçluların taleyi çox dəhşətlidir. Ölüm onları hər yandan izləyəcək və bununla belə, onlar ölü bilməyəcəklər (14, 20). Onlar qida qəbul edəcəklər və bu qida onların içində közərən metala çevriləcək. Cəhənnəmdə ağaclar olacaq, fəqət onlar kölgə salmayacaqlar. Onlar suçluların toparına kürən dəvələrin rənginə oxşar qıçılcımlar saçacaqlar (77,30/34)»².

Cəhənnəmin yeddi qapısı var və hər qapının arxasında suçlunu yeni bir əzab gözləyir. Ən dəhşətli əzab isə haqq olan inamı ikiüzlülükə qəbul etmiş münafiqlərin payına düşəcək.

Göylər səltənəti və cəhənnəm, mükafat və cəza barəsindəki saysız Quran ayələrini gərək orijinalda eşidəsən, oxuyasan ki, onların inandırıcı gücünün azman vüsətini dərk edəsən. Cılız illahlardan, səhranın miskin, kasıb varlığından başqa heç nə tanımayan bədəvi üçün bunlar Allah vəhyləri idi. İslam döyüşçüsünün ölümə fədalı hazırlığı bu ayələrdən, dünyanın sonunu qorxunc boyalarla çəkən Allah kəlamından doğdu.

Fəqət islam təkcə döyüşçü və mübarizlər üçün nəzərdə tutulmamışdı. Dəhşətləndirici təsvirlərin müəyyən məqsədi vardı. Onlar gərək sadə səhra çocuğunun fantaziyasına təsir göstərəydi. Məqsəd

¹ 36-cı Ayə azərbaycancaya tərcümədə 34-cü Ayə.

² Azərbaycan dilinə tərcümədə 31-33-cü Ayələr

savaş yox, dinclik idi. Təksəl inamın düzənləri ilə buxovlanmış insanlığın əbədi dincliyi. Cənnət və qarət xatırınə döyüşə atılan bədəvilər bu dinclikdən o qədər də xəbərli deyildilər. Odünyaya ümid onlara bəs edirdi. Allahın Rəsuluna (s.ə.) isə bəs etmirdi. O, dünyanın dincliyi barədə düşünürdü. Odur ki, Quranın ayələrindən, qurduğu dövlətdən, onu əhatə edən insanlardan gözləri önündə canlanan dünyəvi dincliyyin binasını ucaldı – islamı yaratdı.

PRAKTİK İSLAM

Allah yolunu tutun.

Məhəmməd (s.ə.)

Peyğəmbərin (s.ə.) imanı insanı qın qılınçı qucduğu kimi qucur. İmanlığını o, hiss olunmadan, fəqət bərk-bərk bağırına basır. İnsanın hər əməlini, hər addımını, onun dövlətini, savaşlarını, qadınlarını, divanını tənzimləyir.

İslamın binası dörd ehkam üzərində qurulub və Allah qarşısında insanın beş borcu var. Həmin dörd ehkam bunlardır: Allaha, peyğəmbərlərə, insanların bərabərliyinə və odünyaya inam. Kim bu inama tapınırsa, aşağıdakı praktik hökmətləri yerinə yetirməlidir: namaz, oruc, sədəqə, Məkkəyə həcc ziyarəti və ilahi təkliyə inam.

Dünyanın bütün müsəlmanları vahid bir icma təşkil edirlər. Onların vəhdəti öz ifadəsini zahirən qiblədə, üzü Məkkəyə ibadətdə tapır. İmamlılar bir-biriləri ilə müharibə apara, bir-birilərinə nifrət edə bilməzlər. Bunun əvəzində iman savaşı, cihad dini borc səviyyəsinə qaldırılıb. Hər bir müsəlman – istər qılıncla, istərsə də təbliğatla – haqq olan imanı yaymalıdır. Amma iman savaşları başlıca olaraq bütçülərə qarşı yönəlməlidir. Yəhudilər və xristianların islama zorakı döndərilmələri qadağandır. «**Müsəlmanlar, eləcə də yəhudilər, xristianlar və sabiilər, Allaha və Axırət günlənə inananların, yaxşı iş görənlərin və haqq yolunda olanların hamısı Allahın mərhəmətinə əmin ola bilərlər», 5-ci Surənin 73-cü Ayəsində belə deyilir¹.**

Yəhudilik və xristianlığı yaxınlıqla müsəl-

¹ Azərbaycancaya tərcümədə 69-cu Ayə.

manlar üçün həm də on hökm borc dərəcəsinə qaldırılıb. Amma islam yenə də ilk öncə həyat tərzinin praktik təlimidir və belə bir təlim kimi o, insanın bütün əməllərini əhatə edib yönəltməyə çalışır. İnsanın görməli və görməməli olduğu işlərin hamısı islamda beş kateqoriyaya bölünür: **fərz, sünna, mübah, məkruh, haram**.

Fərz buyurulan, Allahın nəzərində mərhəmət tapmaq üçün vacibatdır, məsələn, sədəqə kimi. **Sünna** Allahın hüzurunda xidmətlənmək üçün insanın edə biləcəyi yaxşılıqdır. Fəqət onu yerinə yetirməmək günah deyil. Bundan da Peyğəmbər (s.ə.) özünün saysız nümunəvi əməllərini hökm səviyyəsinə qaldırmadı. Ancaq kim xüsusi xidmətlər qazanmaq istəyirsə, qoy Peyğəmbərin (s.ə.) getdiyi yolu getsin. Allah bunun üçün ona mərhəmətli olacaq. **Mübah** Allaha və insanlığa laqeyd görünən əməllərdir. Onların sayı çox deyil və onlar nə mükafat, nə də cəza gətirir. **Məkruh** (bəyənilməyən) pislikdir, lakin yasaq deyil. Onu Allahın cəzasına məruz qalmadan etmək olar. Nəhayət, **haram** günahdır. Allahın aşkar hökmərinin pozulmasıdır. Harama baş vuran kəs Allahın cəzasını qazanmış olur.

İnsanın əməllərinin bu beş kateqoriyası ağlasığan hər şeyi əhatə edir. Məsələn, islamın çiçəklənən çəğlarda dəqiq fərq qoyulurdu ki, qızıl üzük taxmaq sünəkdir, yoxsa mübah və zəngin yemək harda mübah həddini aşış məkruh olur.

Gündəlik yaşamın hər olayı, hər gün nəzərdə tutulan beş abdəstin necəliyi, ailə gigienası, rəhbərlə və tabeçilikdə olanla davranış, yaşlıları salamlama qaydası – bunların hamısını həmin beş kateqoriya əhatə edirdi. İnsan əməlinə qiymət vermənin mənbəyi birbaşa Peyğəmbərə (s.ə.) söykənir, onun deyimlərində, əməllərində və nü-

munələrində qərar tuturdu. Bununla belə, həmin deyimlərin şərhində döyümlülük vardı. Prinsip etibarilə hətta əndazədən çıxan şeyləri də döyümlüləşdirməyə meylli idilər. Axı Peyğəmbər (s.ə.) özü buyurmuşdu: «**Anlaşılmayan şey barədə hökm verməyin»** (17,38)¹. Bu əsas müddəanın təsiri, əslinə baxsan, islamda dəli və ağılsızlarla yanımçıl davranışıdır. Onlar anlaşılmayan işlər görür və hərəkətlər edir. Amma anlaşılmazlığın arxasında nələrin gizləndiyini kim bilir?

İslamda insanla Allah arasındaki münasibətlərdə aracı şəxsə ehtiyac duyulmur. Burda hierarxik ruhanilik yoxdur. Adı hallarda heç vaxt bağlı olmayan məscidlərə gedişin özü də adətən məcburi deyil. Əksinə, hətta gözəl qadınlara məscidə getmək məsləhət görülmür ona görə ki, onlar möminlərin diqqətini çəkməsinlər. İstənilən çalarlı rahibliyə də islamda aşkarca icazə verilmir. Sonralar təşəkkül tapmış dərviş ordenləri öz təlimlərini islamın baş ehkamları ilə səsləşdirmək üçün böyük çətinliklərlə üzləşməli oldular. İslamın içsəl döyümlülüyünə nümunə kimi qeyd edilməlidir ki, burda çox az miqdarda təriqətlər yarandı. Digər dini tapınışlarda təriqət bolluğu gətirib çıxaran çox cüzi ayrıntılar islamda heç vaxt qarşılıqlı mübarizəyə əsas olmamışdır.

Məsələn, islamın bütün qanunsal hüquqi binası dörd istiqamətə, yaxud məktəbə bölünür: hənifilər, şafilər, hanbalilər və malikilər. Bu məktəblər müəyyən məsələlərdə bir-birindən köklü fərqlənsələr də, bir-birini tamdəyərli saymaq məsələsində razılığa gəldilər. İslamda sərbəst qavrayış üstünlüyü bu yolla birmənalı sənədləşdirilmişdir ki, buna da digər dinlərin heç birində rast gə-

¹ Azərbaycancaya tərcümədə 36-cı Ayə.

linmir. Həmin dörd məktəbdən birinə tapınmaq bugünün özündə də müsəlmanın üzünə açıqdır. Kəəbənin həyətində də imanlılar həmin dörd məktəbin dörd eynidəyərli vaizləri üçün dörd minarə ucaltmışlar. Peyğəmbərin (s.ə.) təliminin açılışı barədə mübahisə aparırlar, sonra isə öz qavrayışları ilə hərəkət edir və son hökmü axırət dünyasının ixtiyarına tapşırırlar.

Önəmli və pozulmaz olan isə çox azdır. İman tapınışını, sədəqəni, həccı və orucu qəbul edən kəs digər məsələlərdən arxayınca yayına bilər. Buna baxmayaraq o, kafir deyil. İslamda mövcud olan yeganə iri təriqət, şəlik, dinin incəliklərindən daha çox, siyasi məqama, Peyğəmbərin (s.ə.) xələfi uğrunda mübahisəli məsələyə söykənir. Əlinin tərəfdarları şələr legitimliyi, dünyəvi hökmranlığı irsən Əlinin nəslinə qazandırmaq uğrunda mübarizə aparanlardır. Əlinin iddiaları, təbii ki, onun qarşıdaşları tərəfindən qulaqardına vuruldu və bugünkü günə kimi islam aləmində mübahisə gedir ki, ilk xəlifələr hakimiyyətə haqlımlı gəliblər, yoxsa dünyəvi iqtidar Əlinin varislərinəmi çatmalıdır. Şıə üçün bütün xəlifələr zorakılar və imanın düşmənləridir. O yalnız Əlinin varislərinin imamətini tanıyor.

İslamin əksər çoxluğunun, sünnilərin islam dövləti, nəzəri cəhətdən deyilərsə, üləmalar respublikasıdır. İslam irsi monarxiyanı kökündən rədd edir, dövlətin başçısı Peyğəmbərin (s.ə.) davamçısı olan xəlifədir. Onun vəzifəsi irsi deyil. İslam dövləti nəzəriyyəsi tələb edir ki, hər yeni xəlifə Quranın biliciləri sayılan müdrik üləmalar tərəfindən seçilsin. Seçkidən sonra xəlifənin hakimiyyəti məhdudiyyət tanımır. Bütün imanlıların yaşam və ölümü haqqında o hökm verir, qərarları o çıxarır, dini və dünyəvi iqtidarı öz şəxsində o

birləşdirir. İslamin birinci önnamazçısı və birinci sərkərdəsi də o olur.

Fəqət o da çətin vəzifələri yerinə yetirməlidir. Bütün dünyada müsəlman xalqını gərək o müdafiə etsin. Müharibələr aparsın, özü də islamin yayılmasına xidmət edən iman müharibələri. Onun dini iqtidarı dövlətsəl, ulusal iqtidardan yüksəkdədir – papanın iqtidarı kimi. İslam üləmaları xəlifədən qəribə vəzifələrin yerinə yetirilməsini tələb edirlər. Məsələn, bəzi təfsirlərə görə öz dövlətinin çərçivəsində bakirə qızların subay qalmağının qayğısını o çəkməlidir. Əgər hansı bakiyə isə ər tapılmırsa, həmin qız xəlifədən öz qullarından birini azad etməyi və onu həmin qula ərə verməyi tələb edə bilər. Xəlifənin iqtidarı bu şəkildə hüdudsuz olsa da, həmin iqtidardan onu məhrum etmək olur, əgər o, haram iş tutursa, yəni Quranın aşkar hökmlərindən birini pozursa.

Xəlifəni taxtdan salmaq üçün üləmaların bircə kəlməsi kifayətdir. Hətta bu yeni çağlara qədər istənilən xəlifənin taxtdan salınması həqiqətən də üləmaların qadı kəlamı ilə müşaiət olunurdu. Seçki prinsipinin qəbul edilməsi, istənilən xəlifənin hakimiyyətdən kənarlaşdırılması imkanı ilə mütləq teokratik diktaturanı geniş respublika demokratiyası ilə ömürlük birləşdirmək islamə müyəssər oldu. Hər halda bu, yeganə prinsipdir ki, siyasi durum nəticəsində ləğv edildi. Fəqət diqqətə layiqdir ki, diktarura ilə demokratiyanın xoşbəxt sintezini nəzəriyyədə məhz islam tapıb.

İslamin səciyyəvi əlaməti odur ki, qədimdən nazil olunanlara o, yenilik ruhunu hələ də təlqin edə bilir. İslam müharibəni qəbul edir, amma eyni zamanda humanist müharibə tərəfdarıdır və onu dini borc səviyyəsinə qaldırır. O, köləliyi da qəbul edir, ancaq Məhəmmədin (s.ə.) bir kəlamı ilə

ağanın hakimiyyətini məhdudlaşdırır: «**Qula gəldikdə isə ona özünüz yediyiniz yeməkdən verin, özünüz geydiyiniz paltarı geydirin»** (24, 33)¹. Qulun azad edilməsi sünət, Allaha xoş gedən bir iş sayılır.

İslamin praktik önemini, onun səciyyəsini, onu cana gətirən mənəviyyatı bir neçə səhifədə təsvir etmək mümkünsüzdür. Nümunə kimi burada yalnız qadın problemi, qadının islamda mövqeyi açıqlana bilər. İslam çoxarvadlılığı icazə verir. Müsəlman dörd arvad ala bilər. Amma bu haqqın özü də müəyyən şərtə bağlıdır. «**Siz iki, üç, dörd arvadla nikah bağlaya bilərsiniz, amma bundan artıగı ilə yox**», Quranda buyrulur. «**Fəqət siz arvadlarınızı tam bərabər və ədalətlə saxlaya bilmirsinizsə, onda birini alın**» (4,3). Ərin borcudur ki, arvadını ər evində ən azı onun atası evindəki şəraitdə dolandırsın. Əgər o, arvadı ata evində öyrəşdiyi kimi yaşada bilmirsə, qadın boşanma tələb edə bilər.

Qadının mal-mülkə sahib olmağa, onu idarə etməyə ixtiyarı var. Onu özü idarə edə bilmirsə və ya etmək istəmir, onda həmin sərvətin idarəciliyini ərinə yox, öz ata-anasına tapşırır. Saysız səbəblər üzündən qadın boşanma tələb edib ona nail ola bilər. Pis rəftar, diqqətsizlik, hətta ərin kasıbılığı da boşanma səbəbi ola bilər. Amma Peyğəmbər (s.ə.) məsləhət görür: «**Boşanma təhlükəsi varsa, ər evinə bir aqsaqqal göndərin ki, o, barış yaratmağa çalışın**» (4,39)². Özəl bir hökm boşanmış ər-arvada onların hər ikisi başqa kəbinə girmədən yenidən ailə qurmağa mane olur. İslam kilsə kəbinini tanımır. Evlənmə kilsə

¹ Azərbaycan dilinə tərcümədə həmin Ayədə buyrulur: «Onlara Allahın sizə verdiyi maldan verin».

² Azərbaycan dilinə tərcümədə 35-ci Ayə.

mərasimi ilə şərtlənməyən şəxsi məsələdir. Bunun əksinə olaraq kəbin müqaviləsi məsləhət görülür və belə bir müqavilə, demək olar, əməldə həmişə baş tutur. **«Arvad ərinin pis rəftarından qorxursa, onların bir-biri ilə müqavilə bağlaması günah deyil, zira insan qəlbi xəbisliyə meyllidir».**

Fərdi-hüquqi məsələlərin hamısında qadın kişiyə tay tutulur və onun çadraya bürünməsi, hərəmxana həyatı heç də dini hökm deyil, əksinə, sonradan təşəkkül tapmış yanlış adətdir. İslamın ilkin mərhələsində qadın cəmiyyətdə böyük rola malik idi. Məsələn, Peyğəmbərin (s.ə.) sevimli arvadı Aişə döyüşə gedən qoşuna başçılıq edirdi. Məhəmmədin (s.ə.) sevimli qızı Fatimə varislik davasında var gücü ilə iştirak edir və digər qızı Zeynəb açıq-aşkar xəlifəyə qarşı çıxırı.

İslamın birinci yüzilində Məkkədə şəriət alimi kimi tanınan və hamının çəkindiyi Hümayid adlı bir qadın yaşayırıdı. Bir sıra qadınlar şair və alim kimi tanınmışlar, bunlardan biri xəlifə Əl-Möminin arvadı Buran idi. Hicri tarixinin beşinci yüzilində Bağdadda mənası «Qadınların Öyüncü» olan Fəhr ən-Nisa təxəllüslü Şaihə eş-Şüca adında bir qadın yaşayırıdı. O, bilgili bir müəllim kimi Bağdad məscidində böyük dinləyici kütləsinin karşısında ədəbiyyatdan, tarixdən, poeziya və ri-torikadan mühazirələr oxuyurdu.

İslamda qadının kölələşməsinin sonradan yarandığına işaret üçün deyilənlər yetərlidir. Hər halda söylədiklərimiz qadının cəmiyyətdəki möv-qeyinə bir misaldır. Həyatın bütün sahələrində is-lama, praktik tətbiq olunan islama eyni ruh, eyni güc hopmuşdur. Onun şərq aləmində ayaq tutub yeriməsi və bugün də öz ekspansiyasını davam et-dirməsi təəccüblü deyil. İslamın yayılması barədə

Peyğəmbərin (s.ə.) kəlamına onun tərəfdaşları
bugünün özündə də can-başla əməl edirlər.

XİLAFƏT

*Ölümlü özülündən laxlayır,
ölümsüz isə nur saçmağa
başlayır və özünü dərk edir.*

Novalis¹

Vətəndaş müharibəsinin qarğasasına baxmayaq imanlılar dövləti ağlagəlməz dərəcədə ge- nişləndi. Paytaxtları Dəməşq şəhərində əməvilər təkcə eyş-işrətə öyrənmədilər. Müharibələr aparıb yeni əyalətlər zəbt etdilər və Allah kəlamını yaydılar. Sonralar əməvilərin yerinə gələn abbasilər, Peygəmbərin (s.ə.) əmisi Abbasın törəmələri də eyni şeyi etdilər. Müsəlman dövləti böyüdü, onunla birlikdə yeni imanın qüdrəti, abbasilərin çiçəklənən paytaxtı Bağdad da böyüdü və ölkənin sərvəti artı.

Xilafətin çiçəklənən çağlarında allah dövləti İspaniyaya, Şimali Afrikaya, Misirə, Ərəbistana, Kiçik Asiyaya, Suriyaya, Mesopotamiyaya, Fələstinə, İrana, Qafqaz və Türküstana qədər genişləndi. Elə bil qədim Roma imperiyası, xalqların vahid qanun altındakı birliyi qəflətən burda, yerin şərq yarımkürəsində yenidən doğuldu.

Fəqət islam dövləti təkcə zahirən, ucsuz-bucaqsız sınırlarına görə Roma imperiyası ilə müqayisə edilməməlidir. İslam bir vaxtlar yunan-roma mədəniyyətindən yarınmış ölkələri öz təsirinə saldı. Şərqi qədim, yorğun, mədəni xalqlarının təsirindən ellenizm indi ölüm yatağına düşmüştü. İslam, gənc ərəb xalqı bu mədəniyyətdən yapışib

¹ **Novalis** – əsl adı Fridrix Frayherr fon Hardenberq (1772-1801). Alman şairi, erkən romantika məktəbinin tanınmış nümayəndələrindən biri.

onu davam etdirdi. Romanın varisi cahil, barbar Avropa yox, xəlifələrin səltənəti oldu. Hadrian padşahın Pax Romana'sını ərəblər yenidən qurdular. Pireneylərdən Hindistan sərhəddinə qədər islam vahid bir mədəniyyət, dünyanın vahid geometrik sistemini yaratdı. Qanun, dil, din, təsərrüfat – insanı daxilən formalaşdırın və onun varlığıını müəyyənləşdirən hər şey vəhdətlik təşkil etdi. İslam ellen mədəniyyətinin daşıyıcıları olan yunan və bizanslıları öz içində əritdi. Qarımış romacılığın əprilmiş varlığı birdən-birə oyanıb yeni yaşama can atdı. Ərəb şəhərlərinin küçələri, libaslar, yaşam tərzi get-gedə az qala antik sima kəsb etdi. Qədim dövrün ruhunu islam yaradıcı şəkildə davam etdirdi. Əsasən bu dönüş yolunda Avropa qədim dünya haqqında biliklər əldə etdi və bununla renesansa təkan verdi. Ərəblərin bu tarixi xidmətini unutmaq olmaz. Özünün sonrakı yüksək səviyyəli mədəni inkişafı üçün Qərbi Avropa islama minnətdardır.

İslam yaradıcısının demokratik ruhu öz əksini xalqın varlığında tapdı. Xəlifələrin səltənəti təsərrüfat baxımından sağlam xırda rəncbərlik ölkəsi idi. Yəhudi və xristianlara qarşı dözümlü qanunlar, illəruzunu sürən daxili barış bütün konfesiyalardan olan özək rəncbərliyi görünməmiş yüksəkliyə qaldırdı və bununla zəngin mədəni inkişaf üçün sağlam özül yaratdı. O zamana qədər dağılıb viranələşmiş böyük-böyük ərazilər islami dincliklə kənd təsərrüfatının üzünə açıldı. Xəlifələrin səltənəti nəhəng taxıl anbarına bənzəyirdi. Xalqın məmənun aşağı təbəqəsi, üç qitəyə yayılan çoxşaxəli ərazinin birikməsi, az qala Roma nümunəsi ilə yaradılmış idarəcilik, həyatilik hüququ qazanmış dözümlü qanunvericilik birlikdə yeni sərvətin özülünü təşkil edirdilər ki, həmin sərvət

də ticarətin fövqələdi təşəkkülündən rişə tapırıldı. Dünyanın qədim ticarət yollarının bütün kəsişmə nöqtələrini islam tutub ona hakim kəsilmişdi. Şərqlə Qərb, Hindistanla Avropa arasındaki yolların hamısı indi onun əlindəydi. Müsəlman gömrükxanalarından keçmədən böyük miqyasda ticarət aparmaq ortaəsrlər dünyası üçün mümkünsüz idi. Misirə, Mesopotamiyaya, Türküstana, Avropaşa, Çinə və Hindistana gedən təhlükəsiz ticarət yollarının hamısı xəlifələr səltənətinə məxsus idi. Az qala bir gecənin içində, cəmi bir neçə on illikdə parlaq ticarət metropolları yarandı ki, burada da qüreyşilərin qədim ruhu indən belə öz qələbəsini bayram etdi. Bağdad, Qahirə, Bəsrə və Buxara dünya ticarətinin mərkəzinə çevrildilər. Bu dünya ticarəti inamlı, çağdaş rasionalizmlə təşkil olunmuşdu. İrihəcmli banklar yarandı və hələ o vaxt, on-onbirinci əsrlərdə çek mübadiləsinin nə olduğunu bir növ bilirdilər. Ticarət yolları əla vəziyyətdəydi, göstəricilər və məsafə manşırları ilə təchiz edilmişdilər. Xilafətin ən ucqar əyalətlərindən qorxusuz-hürküsüz keçmək olurdu. Zira, Romada Hadrian padşahın sağlığında olduğu kimi, o dövrdə yer üzündə dinclik və qanun hökm sürürdü.

Xalq tox, tacir də zəngindirsə, onda üçüncü məsələ də qırqaqda qalmır. Mədəniyyət bol, şirəli meyvələr gətirməyə başlayır. İslam mənəvi aləmin inkişafına köklənmişdi. «**Lap Çinə də getməli olsanız, elmi arayın»,** Peyğəmbərin (s.ə.) məşhur hədislərindən birində belə deyilir. Bu kəlam islam aləmində ali məqamda tutuldu. İnsan mənəviyyatının üstünlüyü, «iğtihad» dinin, şəriətin, elmin bütün məsələlərində qəbul olundu. Mənəvi aləmin hər təlimi, hər istiqaməti dözümlülüyü əxz edirdi və onlarla barışırıldılar. Bu ümumi

qaydadan yalnız çox cüzi müstəsnalar olurdu. Ayrı-ayrı kommunist axınlara, ağıllı kafir Məzdəyin sonrakı ardıcıllarına, Şərqdə həmişə baş qaldıran bu yaridini, yarışosialist hərəkatlara qarşı dönməz bir sərtliklə mübarizə aparılırdı.

İnkişafının çiçəklənən çağlarında islam dünyada ilk dəfə cahanşumul yeni bir məfhüm, universal təhsil məfhumunu yaratdı. Qahirədə dünyanın ilk universiteti, müxtəlif elmlərin eynidəyərli fənlər kimi öyrədildiyi ilk ali məktəb quruldu. Dünyanın bu ilk universiteti Əl-Əzhar bugün də islam dininin təhsil ocağı kimi mövcuddur. Bu universitetlərdə, xəlifə və varlıların saraylarında riyaziyyat, poeziya, filologiya, məntiq, hüquq, fəlsəfə və bütün təbiət elmlərinə qayğı ilə yanaşib onları gəllişdirirdilər. İslam irqlər və xalqlar bolluğunu əhatə edirdi. İslamin ümumbəşəri mədəniyyətinə hər xalq özünün spesifik xidmətini göstərirdi. Ərəblərin riyazi baxımdan ayıq, yalnız məntiqi təfəkkürə söykənən quru düşüncəsi ari farsların fantaziyalı, mistik, yaygın, poetik tərzində xoş qarşılanan tamamlanma tapdı. Yunanlar, yəhudilər, bədəvilər, misirlilər, hətta cahil berberlər də islam mədəniyyətinin böyük binasına öz xidmətlərini əsirgəmədilər. Bu mədəniyyətdə nəycin fars, nəycin ərəb, yaxud nəycin yunan kökənli olmasına bugün müəyyənləşdirmək hələlik çox çətindir.

Avropa həddən artıq primitiv mövcudluq formasında ilişib-qaldığı çağlarda xəlifələr səltənəti o zamanlar üçün görünməmiş bilgiyə malik idi. Bu bilgi kitablarda toplanmışdı. Hər cür elm sahəsi – tarix, təbabət, astronomiya barədə kitablar, mətbəxçilik və coğrafiya haqqında yazılar, riyazi və fəlsəfi külliyyatlar qalaq-qalaq işiq üzü görürdülər. Burada ilkin təkanı tərcümələr verdi. Hicri

tarixinin hələ ikinci əsrinin sonlarında Aristotel, Plutarx, Evklid, Qalen, Hinsikel, Teodor və İskəndəriyyəli Heron, eləcə də bir sıra yunandilli əsərlər ərəb dilinə tərcümə olundu. Həmin kitabların ruhunu islam yaradıcı şəkildə davam etdirdi. Hind təsiri də özünü göstərdi. Ərəblərin qəbul etdiyi hind rəqəmləri hesabın əsasını qoydu. Arxitekturanın inkişafı yenə də Hindistandan başlanğıc tapmış həndəsənin kəşfinə nədən oldu. Geometriya, planimetriya və cəbr dərslikləri geniş yayıldı.

Zəngin kitabxana hər bir ərəb evinin bəzəyinə çevrildi. Ayrı-ayrı kitabxanaların böyüklüyü bugünkü anlayış üçün də heyrətamızdır. Məsələn, Kordovanın¹ əməvi xəlifələrinin dördüz min əlyazmadan ibarət kitabxanası vardı. Hətta görkəmli filosof və yazıçı Yaqub əl-Kindi kitabxanasının müsadirə edilməsi xiffətindən dünyasını dəyişdi. Görkəmli ərəb sərkərdəsi Üsəma ibn Müngid kitabxanasını itirməyi uzun ömrünün ən böyük bəd-bəxtliyi sayır.

Rəssamlığın yasağı yaradıcı gücү arxitektura-ya yönəltdi. Qədim romalı-yunan tikinti sənətinin əsasında islamın əfsanəvi binaları, bəlkə də dünyanın ən gözəl arxitektura abidələri gəlişdi. Hindistandakı Tac Mahal, Əlhamra, Kordova'dakı nə-həng məscid öz yerlərində daşa hopmuş, içində qapanmış və özü-özünü kamilləşdirmiş həyat tərzindən xəbər verir.

Həmin həyat tərzi, burda ötəri toxunulan həmin dünya sistemi, təbii ki, qonşu Avropaya təsir-siz qalmamışdır. Averoës², Avisenna³, Alfraqa-

¹ **Kordova** – İspaniyanın cənubunda şəhər. Bugün əyalət mərkəzi. 756-cı ildən ərəb əmirliyinin, 929-cu ildən xilafətin paytaxtı.

² «Adların siyahısı»na bax.

³ «Adların siyahısı»na bax.

nus¹, islamın elm dühaları həm də Avropanın elmi oyanışının özülünü qoydular. Erkən ortaəsrlərdə ərəb elmi dünyada öncül yerdə gedirdi. Avropa həmçinin zahiri yaşam formalarını, şeriyyətin incəliklərini, məşhur minnezanqın² özünü qadına cəngavər ehtiramını inkişaf etdirmiş ispan müsəlmanlarından götürdü. İslamın oçağkı durumu Avropanın yalnız 19-cu əsrin sonlarındakı durumu ilə müqayisə edilə bilər. Təkcə bir fərqlə ki, həmin dövrdə əcnəbilərin mənəvi sədəqəsini qəbul edən məhz avropalıların özləri idilər.

Bəs ərəb üçün Avropa dünyası nə demək idi? Şərqlə Qərb arasında yaranan ən intim ünsiyyətdən, xaç yürüşləri zamanından bu barədə heyrətamız bir sənəd, yuxarıda adı çəkilmiş Üsəma ibn Münqidin «Ərəb generalının xaç yürüşçüləri və avropalılar barədə xatirələri» saxlanılıb qalmışdır. Üsəma avropalılarla tez-tez ünsiyyətdə olardı. Onun məlumatı sivilləşmiş ərəbin qərb camaatı haqqında mühakiməsinin bariz nümunəsidir: «Hər bir adam», Üsəma yazır, «frankların (avropalıların) timsalında ən uzağı heyvanlara xas döyüş cəsarətinə malik heyvanı görə bilər. Cəsarətdən başqa onların digər insanı keyfiyyətləri olmur və buna görə də cəngavər, döyüşçü onlarda ən böyük insan sayılır. Digər insanları isə onlar ümumiyyətlə heç insan yerinə qoymurlar. Öz ölkələrindən təzəcə gəlmış franklar uzun zaman bizim aramızda qalanlara nisbətən, təbii ki, daha kobud və daha sadədirlər. Franklar nə şəxsiyyətlərinə hörmət, nə də qısqanlıq bilirlər. Olur ki, kişi arvadı ilə küçədə gedir və bu vaxt yad bir kişiye rast gəlir. Bu yad kişi onun arvadı ilə söhbətə baş-

¹ «Adların siyahısı»na bax.

² **Minnezanq** – (alm. Minne “sevgi, Sang “nəgmə) sevgi nəgməsi. Cəngavərlik ədəbiyyatının şer forması.

layanda əri sadəcə onu orda qoyub yoluna düzəlir. Arvadını frank öz dostu ilə biryerdə tutanda yalnız buncuğazı deyir:

- Əgər bu, bir də baş versə, əməllicə-başlıca küsüşəcəyik.

Franklar bədənlərirni qırxmır. Tükün uzunluğu bəzi yerlərdə ikinci saqqal boyda olur. Amma çiməndə müsəlmanları görüb elə valeh olurlar ki, təkcə öz gövdələrini qırxdırmırlar, həm də arvadlarının bədənini başdan-ayağa müsəlman dəlləyə təmizlətdirirlər».

Şərqdə hələlik mühitə uyğunlaşmamış xaç yürüşçülərinin primitiv ədalətini, vəhşi həyat tərzini və adətlərini Üsəma saysız misallarla göstərir. Onun mühakiməsinin zirvəsini bu cümlə təşkil edir:

«Onlarda namus hissi yoxdur, buna baxmayaraq qorxmazdır, baxmayaraq ki qorxmazlıq yalnız namus hissindən və namusu itirmək qorxusundan yaranır».

General Üsəmanın hökmü islam aləminin hökmü idi.

İslamın mədəni tərəqqisi əsrlərlə sürdü. Əməvilərin çöküşü və 750-ci ildə abbasilərin taxta çıxması bu mədəniyyətə mənfi təsir göstərmədi. Hərdən əməvilərin üsyənləri və ayrı-ayrı əyalətlərin qopub-ayrılması nəticəsində baş verən daxili qarmaqarışıqlıq da ilk zamanlarda təsir gücünə malik olmadı. Məhəmmədin (s.ə.) kəlamı ilə doğulmuş bu nəhəng dünya fəqət bugün batmış, yox olmuş, az qala unudulmuşdur. Bugünkü şərq dönyasında az qala daha heç nə xilafətin tərəqqi çağlarını, insanlığın birləşməsi yolunda onun nəhəng təcrübələr apardığı zamanları xatırlatır.

Qürubun ilki sezilmədən başladı.

Mərkəzi Asiya steplərinin göbəyində həris,

gənc, yeni bir xalq peyda oldu: türklər. Türk tayfaları ağır-ağır xəlifələr səltənətinə doluşdular. Əvvəlcə xəlifələrin itaətkar muzdluları kimi, amma tezliklə onlar daha çox iqtidara yetişdilər. Türk bəyləri xilafətdə hökmranlığı ələ aldılar. Ölkə birdən-birə siyasi şaqşınlığa yuvarlandı. Fars və ərəb valilikləri müstəqil xanlıqlar yaratdılar. İslam dünyasının sonsuz okeani indi siyasi cəalarlar verməyə başladı.

Amma hələ bu, qürub deyildi. Xəlifələr ölkəsi hələ də zəngin və qüdrətli idi, hələ də universitetlər tərəqqi edirdi, şairlər şerlər qoşurdu, ticarət genişlənirdi.

Bu vaxt dünyanın şərq ucunda qiyiq-, xırda-, qəddargöz, amansız bir döyüşçü baş qaldırdı. Bu döyüşçü lavinani hərəkətə gətirdi və həmin lava-na xilafəti altına aldı. Döyüşünün adı Çingiz Xan, onun hərəkətə gətirdiyi lavina isə monqol basqısı idi. Monqollar Allahın bəlası kimi gəldilər və onlar atlarını otardığı yerdə bir daha ot bitmədi. Monqol yalquzağı Hülakü Bağdadı zəbt etdi, Peyğəmbərin (s.ə.) əbasını xəlifənin çiynindən qoparıb ayaqları altında tapdadı. Xəlifə öldürüldü, Bağdad talan edildi. Monqol basqısının dəhşətlərindən Asiya dünyası bugün də özünə gələ bilmir. Çingiz Xanın zərbəsi altında şəhər və kəndlər vi-ranələşdi, arxlar uçuruldu, ölkə çölü-biyabana çevrilib soldu.

Sonra ikinci, bəlkə də daha güclü zərbə gəldi. Onun ağrılarını ilkində yalnız çox az adam duydu: amma xəlifələr səltənətinin köklü məglubiyətinə səbəbkar da məhz o oldu. Bu çöküşün əsl səbəbkarı xilafətə öldürücü zərbə endirdiyini özü də bilmədi. Xəlifələr ölkəsinə qarşı döyüş heç dumanlı şəkildə də yadına düşmədi.

Günlərin birində Xristof Kolumb Amerikanı

kəşf etdi. Dünyada heç kəsin ağlına gəlmədi ki, bununla xilafət haqqında son söz söylənildi. Dünyanın gözü yeni qitəyə dikildi. Dünya ticarəti yeni yön, yeni yollar tapdı. Xəlifələr səltənətində, Şərqi iri ticarət mərkəzlərində, indiki dillə desək, konyunktur və təsərrüfat böhranı başladı. Qiymətlər aşağı düşdü, ölkəyə sərvət gətirən karvanlar azaldı, gömrükxanaların görməyə işi olmadı, daha istifadə olunmayan böyük ticarət yolları dağılmağa başladı. Xalqı narahatlıq bürüdü. Böhranın həradan gəldiyini və haçan qurtaracağını heç kəs bilmədi. Xalq kasıblamağa, ölkə viranələşməyə başladı.

Eləcə də mənəvi yaşamın çöküşü başladı. Onun başlanğıcı məşhur «Bab əl-İctihad»ının, «İdrak Qapısı»nın bağlanması oldu. Müsəlman alimləri gördülər ki, onlar dərk oluna bilənin zirvəsinə çatmışlar və sonrakı tədqiqatlar onlara lüzumsuz göründü. Bununla elmin öldürүүçү çöküşü başladı. Ərəblərin ağalığı sona yetdi. Cahil xalqlar – qərbədə berberlər, şərqdə türklər islama başçılıq etdilər. Yalnız şıəliyin tədricən dövlət mərkəzinə çevrildiyi İranda yeni mənəvi həyat başladı. İndi hər halda milli fars özülündə.

Xəlifə, «Bağdad qurbanı»nın varisi Nil sahilərinə köçdü. Orada o, Məmlük sultanının himayəsinə sığındı, yeni baş qaldıran islam iqtidarı, türklərin Osmanlı səltənəti xilafəti ələ keçirənə qədər gözlədi. İslamın böyük ərazilərini Allahın Rəsulunun (s.ə.) vəlisinin, bütün imanlıların xəlifəsinin hökmranlığı altında birləşdirmək bir daha mümkünlaşdı. Osmanlı xilafəti mərakeşlilər və şələr istisna olmaqla bütün dönyanın müsəlmlərinə mənən rəhbərlik etdi. Siyasi baxımdan o, Şimali Afrikanın bir çox bölgələrini, Misiri, Ərəbistanı, Suriyanı, Fələstini, Mesopotamiyanı, Ki-

çık Asiyani və Balkanı, təqribən qədim Bizansın bütün əyalətlərini sultan-xəlifənin iqtidarı altında birləşdirdi. Fəqət mənəvi özüldən məhrum olan bu son xilafət də kiçik bir tərəqqidən sonra çökəməli oldu. İslam ictihadı, idrak qapısı – mənəvi varlığın bu əsas ünsürü, görünür, tamamilə üzgüləşmişdi. Türklerin siyasi xilafəti ağır-ağır, amma durmadan çökdü.

Tarixiçaplı son xəlifə İkinci Əbdülhəmid, mənəviyyatı və iqtidarı öz şəxsində birləşdirməyi bacaran bu sonuncu şəxs Peyğəmbərin (s.ə.) kəlamına, Allahın Rəsulunun (s.ə.) vəliliyinə yeni bir yaşam bəxş etməyə bir daha cəhd göstərdi. Panislamizm adlanan bu cəhd baş tutmadı. Dünya müharibəsində müsəlmanlar bir-birinə qarşı vuruşdular, xristianların rəhbərliyi altında onlar xəlifənin ordusuna qarşı yeridilər. İslamin vəhdəti, bir vaxtlar Peyğəmbərin (s.ə.) vəd etdiyi kəlam itib getmişdi.

Sarışın türk generalı Qazi Mustafa Kamal ölümcül xəstələnmiş, son nəfəsində olan quruma mərhəmətli bir zərbə endirdi.

Fəqət islam ideyası, Peyğəmbərin (s.ə.) kəلامı doğrudanmı ölmüşdür?

İdeya yaşayır, Peyğəmbər (s.ə.) əbəs yerə vəd etməmişdir. Xilafət və islam dünyasının tərəqqisi islamın yeganə ifadə imkanları deyil. İdeya onu təmsil edən görkəmli xadimlərdən daha qabil olduğunu göstərdi.

Peyğəmbərin (s.ə.) ideyasını bugünkü həyata keçirən insanın adı Əbdüləziz ibn Əbdürrəhman İbn Feysal İbn Səuddur, Nəcedin, Asirin, Hicazın kralı, vəhhabilərin imamı.

DİRÇƏLİŞ

*İllər boyu mən Allahın köməyi
istisna olmaqla köməksiz, tək olmu-
şam və buna görə də yalnız Onun
hüzurunda pak dayanmaq istəyirəm.*

İbn Səud.

Müharibədən və son on illərin qarğasasından islam məğlub çıxdı. O öz vahidliyini itirdi. O daha iqtidar deyildi, daha xəlifəsi də yoxuydu. Və ən çətini də o idi ki, xəlifəliyi bacaran ikinci bir şəxs yox idi. Zira islamın təməl hökmü buyurur ki, «Peyğəmbərin (s.ə.) əbasını yalnız onun xalqını yer kürəsinin hər yanında qoruya bilən adam ciyininə sala bilər». Çağdaş islamda belə bir adam yox idi. Ona görə də xilafət sahibsiz qalmalı oldu.

İndi Ərəbistan, islamın doğulduğu ölkə yenidən diqqət mərkəzinə çevrildi. İslam ana yurda, Ərəbistanın geniş çöllərinə qayıtdı. Və qəflətən, qədim müqəddəs torpağa ayaq qoymaqla o, yeni bir güc, yeni bir həyat qazandı. Bu necə baş tuta bildi.

Xilafətin çicəklənən çağlarında Ərəbistan tədricən önəmsiz bir əyalət səviyyəsinə enmişdi. Xilafətin böyük siyasetində o, yardımçı rol oynayırdı. Doğrudur, xəlifə «müqəddəs şəhərlərin himayədarı» titulunu daşıyırırdı və hər il Kəəbəyə qiyəmtli daş-qasıla süslənmiş parça göndərirdi. İslam özü isə təsir və maraq dairəsində çoxdan Ərəbistan cərçivələrindən kənara çıxmışdır.

Amma Məkkə və müqəddəs torpaq hələ də islamın sitayış mərkəzi kimi qalırdı. Orda müqəddəs Kəəbə, Allahın evi göylərə ucalırdı. Hər il oraya minlərlə mömin həcc ziyarətinə gedirdi, orda Peyğəmbərin (s.ə.) tayfası haşimilər öz tayfa

başçılarının, Məkkənin şerifinin rəhbərliyi altında nisbətən sərbəst şəkildə hökmranlıq edirdilər.

Xilafətin dağılmasından sonra həmin şerif islamın başçısı olmağa çalışdı. Bu ona müyəssər olmadı. Araya daha güclü bir şey qarışdı – vəhhabilər hərakatı başladı.

1700-cü illərdə Ərəbistanda Əbdül Vəhhab adlı bilgili bir kişi yaşayırırdı. Vəhhabi təriqətini o yaratdı. Aydın görünən saysız bağlar, bəlkə onun özünün də xəbəri olmadan, onun moizələrini «çixarıcların» əməvi xəlifələri tərəfindən silinib atılmış qədim düşüncələrinə və bununla Peyğəmbərin (s.ə.) təhrif olunmamış ilkin kəlamlarına bağlayırdı. Əbdül Vəhhab rəsmi islama müharibə elan etdi. Sultan-xəlifəyə, Peyğəmbərin (s.ə.) səhih kəlamlarına edilmiş yalançı elmi şərh və təfsirlərə qarşı vuruşdu. O, Qurana söykənirdi və islamın korlanmamış pak ideyasını müdafiə edirdi. Onun tərəfində kübar ərəb ocağı İbn Səudun süllaləsi dayanırdı ki, bu sülalə də Nəcd torpağında mərkəzi Dariya olmaqla bir vəhhabi dövləti qurdu. Vəhhabilər dövləti imanlıların hökmədarına, Osmanlı sultanına müharibə elan etdi.

Bu müharibə bəyani Məhəmmədin (s.ə.) bir vaxtlar Bizans imperatoruna etdiyi manifestə bənzəyirdi. Cırdan ejdahaya qarşı çıxırdı. İlk bir neçə ilkin qələbədən sonra – vəhhabilər bu arada hətta Məkkəni də zəbt etdilər – gözləniləndiyi kimi, türklərin ordusu qalib gəldi. İbn Səudun başı kafir və üsyankar kimi İstanbulda bədənindən üzüldü, lakin onun varisləri vəhhabilərin qalığı ilə Nəcd-də kiçik bir əmirlik yaratdılar ki, burada da Peyğəmbərin (s.ə.) təfsirlərlə təhrifə uğramamış ilkin təlimi ali dövlət məqamına qaldırıldı. Təbii ki, islam aləmində heç kəs vəhhabilərin dövləti, onların haqq təlimi və yenidən dirçəltikləri islamın

əsas ideyalarının ruhu ilə maraqlanmadı. Öz təlimləri ilə yaşıdlılarından və icmalarını qoruyub saxladıqlarından başqa, iki əsr dalbadal onlardan ayrı söz eşidən olmadı.

Ancaq dünya müharibəsi sona yetəndə, xəlifə taxtdan salınanda və islam bayılanda Ərəbistan səhrasında, uzaq səhərə şəhəri Əl-Riyadda qəflətən və gözlənilmədən özünü Nəcdin padşahı adlandıran Əbdüləziz İbn Səud, vəhhabilərin hökm-darı baş qaldırdı.

O, yer üzündə Peyğəmbərin (s.ə.) pak kəlamını qoruyub saxlayan, ona yeni həyat, yeni güc verməyin yolunu bilən yeganə müsəlman hökmdar-dır. İbn Səud hələ uşaq ikən onun sülaləsi qonşu ərriyadlı Rəşidin tayfası tərəfindən qovqunlaşdı. Gənc Səud iyirmi nəfərdən ibarət bir dəstə yara-dıb səhralarla Ər-Riyada yollandı, gizli yolla Rə-şidin sarayına daxil olub yatan sultani xəncərlədi və bu yolla Nəcdin hakimiyyətini özünə və tayfa-sına qaytardı. Onu müəyyən zaman çərçivəsində Ərəbistanın üçdəbirinin hökmdarına, müqəddəs şəhərlərin himayəcisinə, bugünkü islamın ən gör-kəmli şəxsiyyətinə çevirən yüksəliş bununla baş-ladı.

Sadiq vəhhabilərlə birlikdə o, Məkkəyə hü-cum çəkdi, şerifi qovub 1925-ci ildə Kəəbəni tutdu və islamın şəksiz, həm də ən populyar insanı-na çevrildi. Əbdüləziz İbn Səud bugün Hicazın, Asirin və Nəcdin hökmdarıdır. O, ərəblərin mə-nəvi rəhbəridir.

İbn Səud Peyğəmbərin (s.ə.) işini təkrar edir. Allah kəlamını insanların yaddaşında təzələyir və bugün iyirminci əsrədə, o vaxt yeddinci yüzildə ol-duğu kimi, Allah dövlətini qurub onu idarə etmək üçün yetərincə qabil görünür. Peyğəmbər (s.ə.) öz zamanında etdiyi kimi, İbn Səud da ixvan adlı di-

ni-sosial qardaşlıq yaratdı. İxvan hərəkatı bugün vəhhabilər dövlətinin daşıyıcısıdır. İxvanların təlimi Peyğəmbərin (s.ə.), dışarıların vəz etdiyi pak islamdır. O, yüksək, arınmış, həm də Peyğəmbərin (s.ə.) kəlaminə ən dözümlü puritançılıqdır. Vəhhabi sözün gerçək anlamında Peyğəmbərin (s.ə.) yolu ilə gedir. O, Peyğəmbərin tutduğu işdən başqa heç bir iş tutmur və Peyğəmbərin (s.ə.) yerinə yetirdiyi borcları yerinə yetirir. İstənilən təmtərağa, musiqiyə, teatra, qəhvəyə, hətta tütünə də vəhhabi dövlətində yox deyilir. Quranın hər kəlməsi qanundur və hər hansı təfsir küfrdür. İnsanların Allah qarşısında bərabərliyi vəhhabilərdə praktik baxımdan yenidən həyata keçirilir. On ciddi təkallahlılıq da hökmə çevrilmişdir. İstənilən müqəddəsgaha səcdə, hətta Kəəbənin, Müqəddəs Daşın özünə də sitayış vəhhabiyə qadağan edilir. Zira o, haqqın, Peyğəmbərin (s.ə.) özü tərəfindən gedilən yeganə ayıq, doğru yolu tanıyor.

Bu yolda ixvana yalnız iki şey bəllidir: namaz və zikr. Namaz və zikr – burda namaz həm də zikrdir, zikr isə namaz. Bunların ikisi vəhhabilər dövlətini yaratdı, islamın oləziməkdə olan gövdəsinə yeni bir nəfəs gətirdi. İxvanın asketik təlimində məftunlu şey odur ki, o, dünyanın digər asketlərindən fərqli olaraq dözümsüzlük tanımır. Bu onların islam dünyasındaki geniş mövqeyinə zəmin yaratdır. Şiələrə, sünnilərə, hətta yəhudilərə və xristianlara da ixvan dözümlü yanaşır. Bir vaxtlar Məhəmməd (s.ə.) kimi, indi ixvanlar da insanın zəifliliyini qəbul edir və onu lənətləmir. Onlar yalnız ağıllı böyük qardaşlardır. Zəif insanlığın cəzalandırıcı hakimləri deyillər. İbn Səud da yeni dövlətin hökmardırı və bu dövləti o tədricən islamın dirçəlişinin yeni mayasına çevirir.

İlk xəlifələrin işgalçı müharibələri və böyük-

böyük tayfaların yenice zəbt olunmuş əyalətlərə köçü bir vaxtlar səhranı insansızlaşdırıldı. Lakin o çağdan onuç əsr keçmişdir və sami köclərinin qədim qanunlarına uyğun olaraq səhra yenidən təzə güc toplamış, yeni insan artımını gelişdirmişdir ki, bu da indi Babilistan, Assuriya və xilafət çagלאrinın samiləri kimi qumun ovsunlu çevrəsini yarib-keçmək isteyir. İnsanları çoxalmış səhranın başında yenidən böyük bir rəhbər dayanır ki, onu da, bir vaxtlar Məhəmməddə (s.ə.) olduğu kimi, əzəmətli, sadə, ulu və keçilməz bir xəyalət çulğamışdır.

Fəqət bugün zaman kökündən dəyişmişdir. Üçyüz döyüşü dünyə tarixinin taleyini daha həll etmir. İbn Səud bunu bilir. Qədim ideyanın yeni qələbəsi yeni metodlar tələb edir.

Ərəbistanın yeni hökmədarının bu metodları heyrancıldır. İbn Səud elə şeyləri həyata keçirir ki, ondan əvvəl bu heç kəsə nəsib olmayıb, hətta Məhəmmədin (s.ə.) özünə də. O, bədəviləri oturaqlaşdırır. Vəhşi köçərilərdən intizamlı oturaq bir xalq yaradır ki, bunu da əlində bərk-bərk saxlayır. İndiyə qədər Quranın buyruqlarını o qədər də vecinə almayan bədəvi oturaqlaşır və bununla möminləşir. Müqəddəs şəhərlərin hökmədarı imam ona torpaq və su verir və hər hansı bədəvindən tələb olunduğundan savayı heç nə istəmir: namaz və zikr.

Ərəbistanın amansız çölü bununla yeni bir sima qazanır. O bir daha heçlikdən çıçəklənən dövlətə çevrilir. Bir vaxtlar hər daşının dalında bir quldur gizlənən qorxulu, təhlükəli Ərəbistan yolları bugün Avropanın yollarından da dinc və təhlükəsizdir. Ərəbistanda tərəqqi tapan kəndlər yanır. Ərəb insanı öz tarixində birinci dəfə səhranı fəth edir. İbn Səud səhraya qarşı döyüşə qalxır,

çünki səhranı fəth edənləri o bu yolla həqiqi imana çəkir. Beləliklə, səhrada imanlılar dövləti, Allahın yeni dövləti qurulur. Bu dövlət Peyğəmbərin (s.ə.) kəlamı ilə idarə olunur və eyni zamanda telefonla, teleqrafla, uçaqla, avtomobilə, bir sözlə, Asiya xalqlarına azadlığı asanlaşdırma imkanı verən Avropa istehsallı hər şeylə təmin olunmuş çağdaş dövlətdir. Namaz və zikr, Peyğəmbərin (s.ə.) kəlamı və Avropanın ən müasir silahları həmin dövlətin ana dirəkləridir ki, o da artıq bugün, yaranışından heç on il keçməmiş Almaniyadan üç dəfə böyük bir ərazini əhatə edir. Beləcə tarixin əbədi olayı təkrarlanır, Peyğəmbər (s.ə.) torpağında beləcə yeni bir dövlət yaranır, Peyğəmbərin (s.ə.) kəlamı öz ulu vətənində yeni yaşam, yeni iqtidar üçün beləcə yuxudan oyanır.

Bütün müsəlman xalqlarının gözü bugün narahat bir umudla Məkkəyə, Kəəbənin şəhərinə, İbn Səudun şəhərinə, yeni islam iqtidarının mərkəzinə yönəlmışdır. İbn Səud öz yolu ilə ağır-ağır irəliləyir. Bu, Peyğəmbərin (s.ə.) yoludur. İslam xalqları bunu bilirlər, duyurlar. Burda eyni zamanda həm xilas, həm də gerçəkləşmə sayılan bir islahat qaynayırlar.

İslam hələ də fəthə qadir olan həyatı gücə malik dünyəvi dindir. O hələ də hücumdadır, yeni əraziləri zəbt edir, bütçüləri imanlılara çevirir. İslamin fəth zonaları bugün Afrika və Hindistandır. O nə irq, nə də sinif tanıyor və bu, Hindistanın kastalarını və Afrikanın rəngli insanlarını ona doğru çəkir. İslama yeni tapınanların sayı ildən-ilə dən artır. Bugün hətta Avropada da müsəlman missionerləri fəaliyyət göstərir.

İslam öz vətəninə qayıtdı, Kəəbənin Müqəddəs Daşına toxundu və birdən-birə onda yeni güc baş qaldırdı. Bugün o yenidən silahlanır və onun

məqsədi, həmişə olduğu kimi, Məhəmmədin (s.ə.) məqsədidir, dışarıların, mömin ibadətçilərin və döyüşçülərin məqsədidir: dünyanın fəth və təslim edilməsidir.

İslam Şərqi bugün böyük dəyişikliklərə məruzdur. Bu dəyişikliklərin tən ortasında Peyğəmbərin (s.ə.) kəlamı durur. İslam bütün dinlərdən dəyişkənlilikə ən qadir, insanlığa ən çox yaraşan bir dindir. Qarğışa və yenilgilərdən, şaşqınlıq və alçalmalardan yeni bir iqtidar baş qaldırır ki, Avropa dünyası da onu indiyə qədər qavraya bilmir. Bu iqtidarın adı çağdaş islamdır. O yenidən xalqları öz ətrafına toplayır, onları döyüşə yaraqlandırır, qurub-dəyişdirir, yeni dünyaya çağdaş metodlarla uyğunlaşır.

Bu inkişafın önündə isə, Peyğəmbərin (s.ə.) çağlarında olduğu kimi, böyük ərəb torpağı, qədim müqəddəs Məkkə şəhəri, Allah kəlaminə yeni güc və gerçəklilik bəxş edən ciddi bir döyüşü dayanır.

Yeni Şərq, yeni islam, ixvanların böyük qardaşlığı – bunlar mənəviyyat və qılınc döyüşünə, islamın müqəddəs savaşına yaraqlanırlar.

ADLARIN SİYAHISI¹

Abdulla ibn Cəhs, Peyğəmbərin (s.ə.) qardaşı oğlu və ilk imançılardan biri. 615-ci ildə Həbəşistana gedən müsəlmanların içində idi, oradan qayıdır Məhəmmədlə (s.ə.) Mədinəyə hicr etdi. Burda özünü sərkərdə kimi ucaltdı, Nəhləyə hücuma başçılıq etdi (623); Ühud savaşında şəhid düşdü (625).

Abdulla ibn Übey, Bənu Həzrəklərin başçısı, Mədinədə doğulmuşdur. Məhəmmədin (s.ə.) Məkkəyə gəlişinə qədər şəhərin ən qüdrətli kişisi idi. Peyğəmbərin (s.ə.) gəlişi ilə (622) taktiki mülahizədən islami qəbul etdi. Ömrü boyu Məhəmmədi (s.ə.) hakimiyyət uğrunda özünün rəqibi saydı və əlinə fürsət düşən kimi ona xətər yetirməyə çalışdı. Buna görə də ikiüzlülərin (münafiqlərin) başçısı sayılır. Abdulla ibn Übey keçmiş nüfuzunu qaytarmadan təqribən 630-cu ildə Mədinədə ölmüşdür.

Abraha əl-Əşram, təqribən 540 - 570-ci illərdə Cənubi Ərəbistanda həbəş valisi. Zəngin şəhəri nequs neqestinin hökmranlığına qatmaq üçün təxminən 540-ci ildə Məkkəyə hərbi yürüş etdi. Vəba epidemiyası sonucu ilə hückum baş tutmadı və Abrahanın qoşunu geri, Cənubi Ərəbistana çəkildi. İslam tarixi qaynaqlarında Abraha və Məkkəyə hückum ətrafında saysız efsanələr dolaşır. Bu kitabda hückum 570-ci ilə [Fil İlinə – Məhəmmədin (s.ə.) doğum ilinə] təsadüf edir və geriçəkilmə yalnız Allahın möcüzəli köməyi sayılır.

Aişə bint Əbu Bəkr, Əbu Bəkrin qızı və Peyğəmbərin (s.ə.) sevimli arvadı, 614-cü ildə Mək-

¹ **Adların siyahısı** – Orijinalda romanın arxasında verilən siyahıdır. Heç bir düzəlişə yol vermədən «siyahı» olduğu kimi çevrilmişdir.

kədə doğulmuşdur. Hələ Məhəmmədin (s.ə.) sağlığında onun işlərində fəal iştirak edirdi və gənciliyinə baxmayaraq din və şəriət məsələlərində təkrar-təkrar ondan məsləhət alırdılar. Peyğəmbərin (s.ə.) ölümündən sonra yetərli siyasi nüfuz qazandı. Osmanın qətlə yetirilməsindən sonra boyunbağı hadisəsindən bəri Əlinin ən qatı düşməninə çevrilmiş Aişə onun rəqibləri ilə birgə çalışdı. Özünün Askar adlı dəvəsində 656-ci ildə Əliyə qarşı döyüşdə iştirak etdi, lakin əsir alındı. Həzrət Əli isə onunla «imanlıların anası» kimi davrandı və Aişəni Mədinəyə göndərdi ki, burada da o heç nəyə qarışmadan yaşadı və 678-ci ildə dünyasını dəyişdi.

Alfraqanus: Əbu əl-Abbas Əhməd ibn Məhəmməd ibn Qadir əl-Fərqaninin latin mənbələrində adı, görkəmlı ərəb astronomu (başlıca əsəri «Astronomiyanın ünsürləri»). 9-cu əsrin ortalarında Bağdadda Abbasilər sarayında yaşayıb-yaratmış, yerin diametrini və planetlərin məsafəsini yenidən işləmiş və bununla Ptolemeyin bir neçə astronomik hesablamalarında düzəlişlər etmişdir.

Anas ibn Malik Əbu Həmzə, təxminən 612-ci ildə doğulub. On yaşlarında Məhəmmədə (s.ə.) hədiyyə edildi və sonralar Peyğəmbərin (s.ə.) ən inandığı adamlardan biri oldu. Məhəmmədin (s.ə.) ölümünə qədər Anas onun qulluğunda dayandı və bütün zəfər yürüşlərində və döyüşlərdə iştirak etdi. Osmanın qətlindən sonra xilafət uğrundakı çəkişmələrdə Əlinin tərəfini saxladı və qısa bir müddətə Bəsrənin imamı oldu. İslam tarixinin sonrakı nəslə çatdırılmasında önəmli rola malikdir; təqrübən 705-ci ildə (dq¹ 719) ölüb.

¹ dq – digər qaynaqlar.

Averroes: Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Məhəmməd ibn Rüşdün latın mənbələrində adı, görkəmli ərəb alimi, 1126-ci ildə Kordova anadan olmuşdur. Fəlsəfi traktatlarla yanaşı, təbabətə, cəbrə, astronomiyaya və islam şəriətinə dair əsərlər yazmışdır. Başlıca əsərləri: “Colliget (təbabət üzrə sorğu kitabı) və “Destruktionis (fəlsəfi traktat); 1198-ci ildə Mərakeşdə vəfat etmişdir.

Avisenna: Əbu Əli əl-Hüseyn ibn Abdulla ibn Sinanın latın mənbələrində adı, görkəmli müsəlman alimlərindən biri, 980-ci ildə Buxara yaxınlığında doğulmuşdur; məntiqi, həndəsəni, astronomiyani, fizikanı, fəlsəfəni və təbabəti öyrənmişdi. Əsas xidməti o dövrün məşhur elmlərinin sistemləşdirilməsi olmuşdur. Başlıca əsərləri “Kitab əs-sifa (fəlsəfi ensiklopediya) və “Əl-qanun fil-tibb (təbabət üzrə dərslik); 1037-ci ildə Həmədanda vəfat etmişdir.

Ayhala ibn Kəb əl-Əsvad, Məhəmmədin (s.ə.) ölümündən biraz qabaq Mədinənin yuxarıdan hökmranlığına yönəlmış güneyərəb üsyancı hərəkata başçılıq edən yalançı peyğəmbər. 632-ci ildə Sananın müsəlman valisini qətlə yetirib şəhərin hökmranlığını üç aylığına ələ keçirməyə müyyəssər oldu. Məhəmmədin (s.ə.) ölümündən sonra islamdan üz çevirib Cənubi Ərəbistanın müstəqilliyi uğrunda mübarizə aparan bir sıra güneyərəb tayfalar arasında dəstək tapdı. Ayhalanı 632-ci ildə müsəlmanlardan biri qətlə yetirdi və Mədinənin Yəmən üzərində hökmranlığı bərpa olundu.

Bilal ibn Rəbah, həbəş qulu, təqrübən 575-ci ildə doğulmuşdur. Məkkədə Peyğəmbərə (s.ə.) lap erkən qoşuldu və buna görə ağası tərəfindən ağır cəzalandırıldı. Əbu Bəkr onu satın alıb azad etdi və Bilal Peyğəmbərlə (s.ə.) Mədinəyə getdi

və burada ilk müəzzzin seçildi. Məhəmmədin (s.ə.) ölümündən sonra Mədinəni tərk etdi və Bizans'a, İrana qarşı bir çox zəfər yürüşlərinin iştirakçısı oldu; 641-ci ildə (dq 650) Dəməşqdə vəfat etdi.

Bilgiz-Makeda, əfsanəvi Saba hökmdarının ərəb və həbəş adlarından düzələn mürəkkəb ad; söylənilənlərə görə eramızdan əvvəl 10-cu yüzildə Qüdsə gəlişi ilə Süleyman padşaha ərə getmiş və həmin çağdan çoxallahlılığa tövbə demişdir. Onun varlığı yəhudi, Roma, yunan, xristian və ərəb mifologiyalarının tərkib hissəsidir, əfsanələrlə dolu və mübahisəli.

Birinci Kavəd, 488-531-ci illərdə İranın sasanilər hökmdarı. Şahlıqla zadəganlıq arasındaki siyasi hakimiyyət ixtilafi zəminində müvəqqəti olaraq Məzdəyi dəstəklədi.

Birinci Xosrov Ənuşirəvan, 531-ci ildən sasanilər sülaləsindən İranın şahı. Məzdəyin təriqətinin son qalıqlarını məhv etdi və sasanilər dövründə zərdüştlik dininin hökmranlığını təmin etdi; 578-ci ildə (dq 579) ölüb.

Buran, ərəb şairəsi, 807-ci ildə Safada doğulmuşdur. On yaşında ikən xəlifə Əl-Məmuna deyiklənmişdi və 825-ci ildə toy baş tutmuşdu. Ərinin iqtidar siyasetinə Buranın çox önemli təsiri olmuşdur; 884-cü ildə Bağdadda vəfat etmişdir.

Cəlaləddin Rumi, görkəmli müsəlman şair, 1207-ci ildə Bəlxdə anadan olmuşdur. Gənc yaşlarında atası ilə böyük ərəb səltənətini gəzmiş, çəşidli elmləri və sənətləri öyrənmişdi. Sonralar sufizmə tapındı ki, bununla da ictimai həyatdan çəkildi və 1242-ci ildə Konyada dərviş ordeni yaratdı; 1273-cü ildə burda vəfat etdi.

Çingiz Xan, monqol-tatar fatehi, dünya imperiyalarından birinin banisi. 1155-ci ildə doğulub,

1227-ci ildə vəfat edib. Monqolustanın xalqlarını öz hökmranlığı altında birləşdirmək, uyğur dövlətini yıxmaq, Çinin bir çox ərazisini və Mərkəzi Asiyani təslim etmək məhz ona müyəssər oldu. Cənubi Rusiyaya qədər yeridi.

Əbdülmüttəlib ibn Haşim, Peyğəmbərin (s.ə.) babası, təqribən 500-cü ildə Məkkədə doğulub. Haqqında az bilgi var. Dəqiqliyi odur ki, tacir olub və Məhəmmədin (s.ə.) uşaqlığında onun qeydinə qalıb; təqribən 578-ci ildə Məkkədə ölüb.

Əbd ül-Vəhhab Məhəmməd, islamın onun adı ilə bağlı sünni cərəyanlarından birinin banisi, 1703-cü ildə Nəcddə doğulub. Mədinə və İsfahanda təhsil alıb, vaiz kimi meydana atılıb ki, burada da özünün ciddi özülçü baxışı (ilk növbədə də hicrətin üçüncü əsrinə qədər islamda edilmiş bütün yeniliklərin, hətta tütünün yasağı) həddən artıq ziddiyətli reaksiyalara səbəb oldu. Doğma tayfası tərəfindən qəbul edilməyərək o, 1744-cü ildə Nəcдин hakim soyu səudalarla ittifaqa girdi. Səudaların hökmədar əmiri Məhəmməd ibn Səud Əbdülvəhhabin təlimini qəbul etdi və bu yolla vəhhabizmin öndər mübarizinə çevrildi. Əbdülvəhhab 1792-ci ildə Riyadda vəfat etdi. Səudlar sonradan onun baxışlarının müdafiəsinə və yayılmasına nail oldular və vəhhabi biçimli islamı 1932-ci ildə qurulmuş Səudiyyə Ərəbistanı kral səltənətinin dövlət dini səviyyəsinə qaldırdılar.

Əbu Bəkr Abdulla ibn Əbu Kühəf, təxminiən 573-cü ildə Məkkədə doğulub, Peyğəmbərin (s.ə.) qaynatası və birinci xəlifə. Zəngin tacir idi və islamə lap ilk çağlardan keçdi, həmin andan da həyatını və var-dövlətini Peyğəmbərin (s.ə.) yolunda qoydu. Onun ölümündən sonra, 8 iyun 632-ci ildə islamın birinci xəlifəsi («xəlifə») – davam-

çı) elan edildi. Qısa xəlifəliyi dövründə dönük ərəb tayfalarını islama tabe etdirildi, Bizansa və İran'a yürüşlər bərpa olundu; 634-cü ildə Mədinədə vəfat etdi.

Əbu Cəhl, əslində Əbu əl-Hakəm Əmr ibn Hişam ibn əl-Muğirə, 570-ci ildə Məkkədə doğulub. Zadəgan Məhzum tayfasındandır və Məkkə aristokratiyası içərisində Məhəmmədin (s.ə.) ən qatı düşmənlərindən biri idi, imançları Məkkədə amansızcasına və qəddarlıqla təqib etdirirdi. Bədr savaşında (624) öldürüldü.

Əbu Əyyub Xalid ibn Zeid əl-Ənsari, Məhəmmədin (s.ə.) Mədinəli qohumu. Evini Peyğəmbərin (s.ə.) ixtiyarına verdi və onun ilk bayraqdarı oldu; 672-ci ildə İstanbulun mühasirəsində həlak oldu.

Əbu Ləhəb, əslində Əbdülüzza Əbdülmütəlib, məkkəli varlı tacir, Peyğəmbərin (s.ə.) əmisisi və qatı düşməni. Çox vaxt arvadı, Əbu Süfyانın bacısı Cümayl bint Hərb tərəfindən qızışdırılaraq qan qohumu Məhəmmədə (s.ə.) qarşı açıq mübarizə aparırdı. 619-cu ildə Haşimi tayfasının başçısı oldu ki, bu da Peyğəmbərin (s.ə.) tayfadan xaric edilməsinə gətirib çıxartdı. Bu əməllərinə görə Əbu Ləhəb Quranda açıq-aşkar cəhənnəm əzabına düçər edilib; 624-cü ildə ölüb.

Əbu Süfyən, əslində Səhr ibn Hərb ibn Ümeyyə, təxminən 570-ci ildə Məkkədə doğulmuşdur, zəngin tacir və Məhəmmədə (s.ə.) düşmən kəsilmiş Məkkə aristokratiyasının başçısı. Xəndək savaşında (627) Məkkə qoşununun başında dururdu, lakin sonralar uzaqqorənliklə Peyğəmbərin (s.ə.) yaxınlaşan hökmranlığını dərk etdi və beləliklə təhvıl danışıqlarında Məkkənin baş vasitəçisi oldu. Məkkənin alınmasından sonra islamı qəbul etdi və – Əsəd Bəyin fikrinin əksinə

olaraq – Məhəmməd (s.ə.) tərəfindən alçaldılmalıdır, çünki Peyğəmbər (s.ə.) onun ağıllı təslimçiliyini dəyərləndirdi. Əbu Bəkrin xəlifəliyində Əbu Süfyan Nacranın və Hicazın valisi təyin edildi; 652-ci ildə öldü.

Əbu Talib Əbd Manaf ibn Əbdülmüttəlib, Məhəmmədin (s.ə.) əmisi, atasının ölümündən sonra tayfabəşçiliyini öz üzərinə götürdü. Özü, güman ki, islami qəbul etməsə də, əlini heç vaxt Peyğəmbərin (s.ə.) üstündən çəkmədi; 619-cu il-də Məkkədə öldü.

Əbu Tümmamə (Müsəylimə), Bənu Hənifə tayfasında fəaliyyət göstərən və bu zaman Məhəmmədə (s.ə.) gəlmış vəhylərə istinad edən yalançı ərəb peyğəmbəri. O, Məhəmmədə (s.ə.) Ərəbistan üzərindəki hakimiyyəti bölüşmək təklifi etdi və Peyğəmbərin (s.ə.) vəfatından sonra bir çox ərəb tayfaları imandan üz döndərəndə və Əbu Tümmamənin ətrafinə toplaşanda gənc islam icmaları üçün ciddi təhlükəyə çevrildi. Əbu Bəkr ona qarşı qoşun gönderdi. Müsəlmanların qalib gəldikləri həllədici döyüsdə (634) öldürüldü.

Əhrimən (Ahra Manyu həmçinin: **Anqra Manyu**), Zərdüştlükdə hər yerdə var olan mənfi mənəvi başlanğıcın, natəmiz ruhun adı.

Əl-Abbas ibn Əbdülmüttəlib, Məhəmmədin (s.ə.) əmisi, varlı tacir, 568-ci ildə Məkkədə doğulmuşdur. Abbas atasından zəvvvarları su və qida ilə təmin etmək hüququnu irsən almışdı. Əvvəllər islama yaxın düşmədi, amma Peyğəmbərlə (s.ə.) qohumluğu üzündən özünü neytral apardı. Bədr savaşında (624) hətta məkkəlilər tərəfində vuruşdu və müsəlmanlara əsir düşdü. İslami qəbul etdi və Peyğəmbər (s.ə.) canpulu alıb onu buraxdı. Məkkənin alınmasından sonra Məhəmməd (s.ə.) onun zəvvvarlara su və qida vermək hüququnu təs-

diq etdi; 652-ci ildə (dq 654) Mədinədə vəfat etmişdir. Oğlu Abdulla Abbasilər xəlifələrinin banisi sayılır.

Əl-Buxari, əsl adı: **Məhəmməd ibn İsmail Əbu Abulla əl-Cufi**, müsəlman alim, 810-cu ildə Buxarada doğulmuşdur. Ərəb dönyasının böyük hissəsini gəzmişdir və islam tarixinin ən görkəmli alimlərindən biri sayılır. Başlıca əsəri: «Əl-cami əl-səhih» (ensiklopedik toplu); 870-ci ildə Buxarada vəfat etmişdir.

Əli ibn Əbutalib, Məhəmmədin (s.ə.) əmisi oğlu və kürəkəni, dördüncü xəlifə, təxminən 600-cü ildə Məkkədə doğulub. İlk kişi müsəlmanlardan biri idi və Peyğəmbərin (s.ə.) ən yaxın məşvərətçi dairəsindəydi. 656-ci ildə xəlifə elan edildi, lakin tezliklə özünə qarşı güclü bir müxalifətlə qarşılaştı. Aişənin ona qarşı qaldırdığı üsyani tezliklə boğsa da, xəlifə Osmanın qətlində onu suçlandıran və ona qarşı mübarizə aparan tac iddiaçısı Müaviyənin üzərində hərbi uğur qazana bilmədi. 658-ci ildə məhkəmənin onlardan hansının qanuni xəlifə olması barədə hökm çıxarmasına hazır olduğunu bəyan etdi. Bu cür güzəştə etiraz əlaməti olaraq əshabələrindən çoxusu Əlini tərk etdi. Məhkəmə 658-ci ildə Müaviyənin xeyrinə hökm verdi. Həmin hökm bugünə qədər heç də müsəlmanların hamısı tərəfindən qəbul olunmur və o vaxt islam birliyinin sünnilərə və şielərə parçalanmasına götürib-çıxartdı. Əli siyasetdən çəkil-di və 22 yanvar (dq 24 yanvar) 661-ci ildə özünün keçmiş əshabələrindən biri tərəfindən Kufədə qətlə yetirildi.

Əl-Məmun, əsl adı: **Əbu əl-Abbas Abdulla ibn Harun**, Abbası xəlifəsi, 786-ci ildə Harun ər-Rəşiddən və fars qaravaşından doğulmuşdur. Böyük qardaşının qətlə yetirilməsindən sonra 813-cü

ildə xəlifə elan edildi, amma 819-cu ildə qalib kimi Bağdada daxil olana qədər altı il əməvilərin qarşı xəlifəsi ilə tac uğrunda mübarizə aparmalı oldu. Buranın əri idi və 833-cü ildə öldü.

Əminə bint Əbd Manaf, Məhəmmədin (s.ə.) anası, Məkkənin Zuhra tayfasından; təxminən 576-ci ildə Mədinədən Məkkəyə gedərkən yolda vəfat edib.

Əmir ibn əl-As əs-Səhmi, görkəmlı ərəb sərkərdəsi, təxminən 570-ci ildə Məkkədə doğulmuşdur. Qüreyş tayfasından idi və Mədinəyə qarşı savaşda Məkkənin görkəmlı sərkərdələrindən biri olmuşdu. Məhəmməd (s.ə.) 630-cu ildə qalib kimi Məkkəyə girəndə Əmir islami qəbul etdi. Əbu Bəkr Bizansa qarşı yürüşdə qoşuna başçılığı ona tapşırıldı. Əslində isə onun hərbi şöhrəti 640-ci ildən başlayaraq Misirin zəbti ilə bağlıdır. O, Qahirənin bünövrəsini qoyan bir insan kimi tanınır və Misirin ilk müsəlman valisi olmuşdur. Osmanın xəlifəliyində haqsızlığa düşər oldu, xəlifənin qətlindən sonra isə Müaviyənin tərəfinə keçdi. Xəlifə Əliyə qarşı 658-ci ildəki məhkəmənin qazısı kimi hökm verdi. Sonra Əmirin keçmiş hüquqları təzədən özünə qaytarıldı; 663-cü ildə Misirdə öldü.

Əmir ibn Luhai, Bənu Hüza tayfasının əfsanəvi başçısı. Müsəlman tarixi baxışına görə üçüncü yüzilin birinci yarısında Məkkədə hökmranlıq edib və orda bütərəstliyi yayıb. Buna görə də Kəəbəni bütərlətə təqdis etməsi və İbrahim peyğəmbərin dinini saxtalasdırması ona irad tutulur.

Əntərə ibn Səddəd ibn Əmir ibn Müaviyə, altıncı əsrin qədim ərəb şairi və ən məşhur ərəb qəhrəmanlarından biri, qəsidə ustadı kimi tanınır. Yaşının sinli vaxtında tayfa savaşının qurbanı oldu. Şerləri dağınıq şəkildə gəlib-çatıb.

Ərkam ibn Əbu əl-Ərkam ibn Əsəd ibn Abdulla, Məhəmmədin (s.ə.) məsləkdaşı, təqribən 595-ci ildə Məkkədə doğulub. İlk iman gəti-rənlərdən biri idi və tayfasının ciddi müqavimətinə baxmayaraq evini məkkəli düşmənlərdən giz-lənmək və müsəlman icmasının yığıncaqlarını ke-çirmək üçün Peyğəmbərin (s.ə.) ixtiyarına verdi. Hicrətdə iştirak etdi və 675-ci ildə Mədinədə ölü-dü.

Əsma bint Mərvan, Əfs tayfasından şairə. Məhəmmədi (s.ə.) zümrəsiz və qatil adlandırdığına və şəşqinliğə uyaraq heç doğma tayfalarından olmayan bir adamın arxasında getdiklərinə görə Mədinə camaatını ələ saldığı üçün Peyğəmbərin (s.ə.) qəzəbinə tuş gəldi. Guya Məhəmmədin (s.ə.) göstərişi ilə Ümeyr tərəfindən təxminən 624-cü ildə öldürülüb.

Fatimə bint Məhəmməd, Peyğəmbərin (s.ə.) və Xədicənin qızı, 605-ci ildə Məkkədə doğulmuşdur. Atası ilə Mədinəyə getmiş və təxminən 625-ci ildə Əli ilə ailə qurmuşdu. Bu kəbindən Peyğəmbərin (s.ə.) yeganə kişi ardıcılıları Həsən və Hüseyn dünyaya gəlmışlər. Ona görə də Fatiməni şələr müqəddəs kimi təqdir edirlər; 632-ci ildə Mədinədə vəfat etmişdir.

Qusai ibn Kilab ibn Mürrə ibn Kəb ibn Luai ibn Führ-Qüreyş, Məhəmmədin (s.ə.) ulu babası. 4-5-ci yüzillərdə Qüreyş tayfalarını möhkəm bir vəhdətdə birləşdirdi və bununla Məkkə və Kəəbə üzərində hökmranlığı onlara təmin etmiş oldu. Nəvəsi Haşimlə hesablansa, Peyğəmbərin (s.ə.) birbaşa sələfidir.

Hacər, Bibliya surəti, Qədim Öyündə görə Saranın qaravaşı və Saranın təkidilə İbrahim peyğəmbərin aldığı ikinci arvad. İbrahim peyğəmbərlə ondan İsmail doğuldu. Sara bundan sonra onu

oğlu ilə birlikdə qovdu. İslam qaynaqları onun qəbrinin Məkkədə olduğunu iddiə edir.

Hadrian, hakimiyyəti dövründə səltənətin daxili əmin-amallığına xüsusi cəhd göstərən və bunun üçün hüquq normalarının zəngin toplusunu, «Pax Romana»nı çap etdirən Roma imperatoru (117-138).

Harun, Bibliya surəti, Musa peyğəmbərin böyük qardaşı. Qədim Öyündə görə yəhudilərin ilk baş kahini olmuşdur.

Harun ər-Rəşid, 786-cı ildən abbasilərin xəlifəsi, 763-cü il Bağdad doğumlu. Onun xəlifəliyində səltənət bir müddət elmi və mədəni çicəklənmə dövrünü yaşadı ki, bu da xilafətin sarayında o vaxta qədər görünməmiş cahi-cəlalın inkişafına səbəb oldu. Buna görə də Harun bir çox əfsanələrin qəhrəmanıdır. 809-cu ildə hərbi yürüş zamanı öldü.

Herakl, 661-ci ildən Bizans imperatoru, 575-ci il doğumlu. Ayparanın bərəkətli torpaqları üzərində hökmranlıq uğrundakı savaşda müvəqqəti olaraq iranlılara qalib gələ bildi, lakin sonra Suriya, Fələstin və Misir üzərindəki Bizans ağılığıni ərəblərin xeyrinə əbədi itirdi (636 və 641/42-ci illər arasında); 641-ci ildə öldü.

Həfsə bint Ömər, xəlifə Ömərin qızı və Məhəmmədin (s.ə.) arvadı; təqrübən 605-ci il Məkkə doğumlu. Peyğəmbərlə nikah 625-ci ildə olub; 665-ci ildə Mədinədə sonsuz vəfat edib.

Həlimə, Bənu Səd ibn Bəkirin arvadı, Məhəmmədin (s.ə.) süd anası.

Həmzə ibn Əbdülmüttəlib, Məhəmmədin (s.ə.) əmisi, təqrübən 555-ci il Məkkə doğumlu. Həmzə əvvəlcə islamə yaxın durmadı, lakin Məkkə aristokratiyasının qardaşı oğluna qarşı rəftarına açıq-aşkar hirsləndi və 615-ci ildə imançı-

lara qoşuldu. Peyğəmbərlə (s.ə.) birlikdə Mədinəyə hicr etdi və orda özünü cəsur döyüşü kimi bürüzə verdi. Ühud savaşında (625) şəhid düşdü, meyiti məkkəlilər tərəfindən təhqir olundu.

Həsən ibn Əli ibn Əbutalib, Əli və Fatimənin böyük oğlu, 625-ci il Mədinə doğumlu. Gənciliyində siyasetlə az maraqlanırdı, 661-ci ildə atasının qətlindən sonra İraq şiələri onu xəlifə elan etdilər. Lakin xəlifə Müaviyə ilə gözlənilən hərbi çəkişmədən qorxduğuna görə yüksək dövlət kəsməti almaqla xəlifəlikdən imtina etməyə hazır olduğunu bildirdi. Mədinəyə qapanıb qaldı və əyləncələrə uydu; 669-cu ildə Mədinədə vəfat etdi.

Həsən ibn Tabit, təqribən 600-cü il Mədinə doğumlu, ərəb şairi. Narahat gəzərgilik həyatından sonra təxminən 625-ci ildə Peyğəmbərin (s.ə.) bir növ saray şairi oldu. Ədəbi dəyərləri bəlli deyil. Şerləri Allahın Rəsulunun (s.ə.) müstəsnasız mədhinə xidmət edirdi; 674-cü ildə ölüb.

Hind bint Ütbə ibn Rabiyə, təqribən 580-ci il Məkkə doğumlu. Məhəmmədin (s.ə.) qəddar düşməni sayılır, imançılara zülm edirdi və məkkəlilərin Mədinəyə qarşı bütün yürüşlərinin iştirakçısı olmuşdu. Buna baxmayaraq Məkkənin alınması zamanı islama keçdi və bundan sonra həmin qəddarlıqla müsəlman olmayanlara zülm etdi. Sonralar Əbu Süfyan onu boşadı; təxminən 640-ci ildə Məkkədə ölüb.

Hiram, e. ə. 970-936-cı illərdə Tir padşahı və Süleyman şahın müttəfiqi.

Hülakü, monqol hökmdarı, Çingiz Xanın nəvəsi, 1217-ci il doğumlu. 1258-ci ildə Bağdadı tutdu, abbasilər xəlifəliyini məhv etdi və İranda monqol dövləti qurdu; 1265-ci ildə vəfat edib.

Hürmüzd (həmçinin: **Hörmüzd**, **Hörmüz**, **Ahura Mazda**), zərdüştlükdə mənəvi müsbət

başlanğıcın, Əhrimənə tam zidd olan xeyir allahı. Hər ikisinin mübarizəsi bütün kürəsəl varlıqların inkişafına təsir edir.

Hüseyin ibn Əli ibn Əbutalib, Əlinin və Fati-mənin ikinci oğlu, 626-cı il Mədinə doğumlu. Əvvəlcə, Əlinin qətlindən qabaq qardaşı Həsən kimi siyasi baxımdan eynən elə bir önəm kəsb etmirdi, Əlinin ölümündən sonra isə (669) şıələrin təkidilə xəlifəlik taxtı uğrunda mübarizəyə başlamalı və əliçilər xilafətini qurmalı idi. Öncə bu fikri rədd etdi, amma xəlifə Müaviyənin ölümündən sonra (680) onun oğlu və davamçısı Yəzidə itaəti qəbul etmədi. Buna görə də Mədinəni gizlincə tərk etdi və İraqdakı tərəfdəşlərinə yetişməyə çalışdı. Lakin Kərbala düzündə Yəzdin əsgərləri tərəfindən 10 oktyabr 680-ci ildə doğranaraq öldürüldü. O vaxtdan Hüseyin şıələr tərəfindən şəhid kimi şərafətləndirilir və ölüm günü hər il yas mərasimi ilə yad edilir.

Xalid ibn əl-Valid əl-Muğira əl-Məhzumi, ərəb sərkərdəsi, təxminən 580-ci il Məkkə doğumlu. Əvvəlcə Məhəmmədə (s.ə.) qarşı savaşda Məkkə qoşunlarına başçılıq edirdi, lakin Məkkə alınanda islami qəbul etdi və on görkəmli müsəlman hərbçilərindən biri oldu. Mərkəzi Ərəbistanın ərəb, yəhudи və xristian tayfaları üzərində qələbələr, Peyğəmbərin (s.ə.) ölümündən sonra üşyançı tayfaların yatırılması, nəhayət Suriya və İranın zəbtli onun adı ilə bağlıdır; 641/42-ci ildə Suriyada (d.q. Mədinədə) vəfat edib.

Xədicə bint Hüvailid, Məhəmmədin (s.ə.) birinci arvadı, təqrübən 545-ci il Məkkə doğumlu; zəngin dul tacir. İslam mənbələrində yaşı şışirdilir. Guya Məhəmmədə (s.ə.) ərə gedəndə qırxa yaxın yaşı olub və bundan sonra ona çoxlu uşaq doğub. Dəqiq olan odur ki, Peyğəmbərdən (s.ə.)

yaşlı imiş və ona güclü maddi və mənəvi dəstək olub; 619-cu ildə Məkkədə rəhmətə gedib və islamə ilk iman gətirən qadın kimi şərafətlənir.

İbn Səud Əbdüləziz ibn Əbdürrəhman, təxminən 1880-ci il doğumlu. 1902-ci ildə Mərkəzi Örəbistanı öz hökmənlığı altında birləşdirməyə başladı və 1932-ci ildə kral dövləti Səudiyə Örəbistanını qurdu ki, onun da ilk monarxı özü oldu; 1953-cü ildə Ər-Riyadda vəfat etdi.

İbrahim, peygəmbər, Bibliyada İsrail evladlarının ulu atası. Qədim Öyüdə görə eramızdan əvvəl 18-ci əsrдə Kanana köçmüş və çoxallahlılıq şəraitində tək Allaha inamı təbliğ etmişdir. Yəhudilikdə o, imançıların atası kimi görkəmlı bir simadır. Bunun müqabilində Quran ona ilk müsəlman deyir və onu Kəəbə kultunun banisi sayır.

İkinci Əbdülhəmid, 1842-ci ildə doğulmuşdur, 1876-cı ildən türk sultani. Hakimiyyəti dövründə mərkəzi hökuməti gücləndirməklə ölkənin ehtiyatla müasirləşdirilməsinə çalışdı. İkinci Əbdülhəmid 1909-cu ildə, gənctürk inqilabının gedişi zamanı, Millət Məclisi tərəfindən taxtdan salınıb Salonikiyə sürgün edildi. 1918-ci ildə İstanbulda vəfat etdi.

İkinci Əbdülməcid, 1868-ci ildə doğulmuşdur, son türk xəlifəsi (1922-ci ildən). 1924-cü ildə Mustafa Kamal tərəfindən taxtdan salınıb ölkədən qovuldu; 1944-cü ildə Fransada sürgündə vəfat etdi.

İkinci Xosrov, Ənuşirəvanın nəvəsi və 590-ci ildən İran şahı, xüsusilə Bizansa qarşı savaşı ilə seçilir, qısa zaman üçün Kiçik Asiyani, Suriyanı, Feləstini və Misiri zəbt etdi; 628-ci ildə oğlu tərəfindən qətlə yetirildi.

İkinci Şapur, 309-379-cu illərdə İranın sasanı padşahı. Onun uzun müddətli hakimiyyət çağları

– taxta hələ uşaq ikən çıxmışdı – Roma imperiya-sına qarşı müharibələrlə səciyyələnir.

İmru əl-Qeys, əslində **Hündüç ibn Hücr**, qə-dimdövr ərəb şairi, təxminən 500-cü il Nəcd doğumlu; Cənubi Ərəbistanın əmir ailəsindən idi və əvvəllər, təxminən 530-cu ildə Bizans imperato-runun sarayına çağırılana qədər, narahat, gəzərgi həyat sürürdü. Burada özünü başlıca olaraq ərəb şer sənətinə həsr etdi və qəsidənin xüsusi bir nö-vünü yaratdı; saray didişməsinin qurbanı oldu və təxminən 540-cı ildə kralın əmri ilə qətlə yetirildi.

İsa Məsih, peyğəmbər, xristianlığın banisi və mərkəzi siması.

İshaq, Bibliya surəti, Qədim Öyüdə görə İbrahim peyğəmbərin Allah tərəfindən öncədən bu-yrulmuş oğludur.

Ismail, peyğəmbər, Bibliya surəti, Qədim Öyüdə görə İbrahim peyğəmbərin qaravaş Hacər-dən oğlu, Saranın əmri ilə ana və oğul qovqun ediliblər.

Kəb ibn əl-Əşrəf, mədinəli şair, yəhudiliyin müdafiəçisi və Məhəmmədin (s.ə.) rəqibi. Bədr savaşından (624) sonra Məkkəyə getdi və qürey-şiləri güclü bir ordu ilə ən qısa müddətdə Mədi-nəyə hücum çəkməyə tələsdirdi. Peyğəmbərin (s.ə.) dolayı tapşırığı ilə təxminən 626-ci ildə Mədinədə öldürüldü.

Kolumb Xristof, italyan mənşəli dəniz səyya-hı, 1451-ci il Genuya doğumlu. İspan taxtına xid-məti zamanı Hindistana dəniz yolu axtararkən 1492-ci ildə Amerikani (Bahamanı, Kubanı, Hai-tini) kəşf etdi; 1506-ci ildə Valladoliddə öldü.

Maimuna bint Harit, əl-Abbasın baldızı və Məhəmmədin (s.ə.) arvadı. Məkkəyə ilk zəvvər-lığında (629) Peyğəmbər (s.ə.) siyasi səbəblərdən

onun elçiliyini elədi və Mədinəyə qayıdanda yolda evləndi; Maimuna Peyğəmbərin (s.ə.) sonuncu arvadı oldu və 681-ci ildə sonsuz öldü.

Məryam, təxminən 629-cu ildə Məhəmmədə (s.ə.) bağışlanan kopt qaravaş. Peyğəmbər (s.ə.) onu özünə arvad elədi. Məryam Məhəmmədə (s.ə.) bir oğul doğdu – İbrahimim, o da südəmər çağında öldü. Peyğəmbərin (s.ə.) Məryama meyli onun arvadları arasında narazılıq doğurdu və onlar onu Mədinədən qovmaq istədilər. Bu, baş tutmadı, çünkü Məhəmməd (s.ə.) onun tərəfini saxladı. Məryam 637-ci ildə Mədinədə öldü.

Məryəm, Bibliya surəti, Yeni Öyüddə İsa Məsihin anasının adı.

Məzdək, fars təriqət başçısı və 6-cı yüzilin birinci üçdəbirində Zərdüştin və feodal zadəganlığın kahinlərinin hakimiyyətinə qarşı yönəlmış ictimai hərəkatın rəhbəri. Məzdək bir növ kommunizmi, arvadlar da daxil olmaqla bütün varidatın paylanması təbliğ edirdi; Bununla o, kasıbların rəğbətini qazandı. Şahla zadəganlıq arasındaki ixtilaf zəminində Birinci Kavəd şah onu dəstəklədi, amma sonra öz əmri ilə 529-cu ildə onu minlərlə tərəfdarları ilə birlikdə edam etdirdi.

Musa, Bibliya surəti, Qədim Öyüdə görə İsrail evladlarının peyğəmbəri. Təkallahlığın yəhudilər arasında formalaşmasında rəhbər kimi iştirak edib və qanun icadçısı kimi hörmətlənir.

Mustafa Kamal Paşa, Kamal Atatürk, türk siyasetçisi və çağdaş Türkiyənin banisi, 1881-ci il Saloniki doğumlu. Birinci Cahan Savaşından sonra türk milli-azadlıq hərəkatına başçılıq etdi, 1922-ci ildə axırıncı sultani devirib Türkiyə Cumhuriyətini elan etdi ki, onun da ilk prezidenti özü oldu (1923). 1924-cü ildə xilafəti aradan qaldırdı; 1938-ci ildə İstanbulda vəfat etdi.

Müaviyə ibn Əbu Süfyan, birinci əməvi xəlifəsi, Əbu Süfyanın və Hindin oğlu, təxminən 600-cü il Məkkə doğumlu. Məkkə alınanda islamı qəbul etdi və Əbu Bəkrin xəlifəliyində Suriya valisi oldu. İyirmi ilə yaxın bu vəzifəni tutdu və özünə güclü Suriya iqtidarı yaratdı. Xəlifə Osmanın qətlindən dərhal sonra (656) özünü açıq şəkildə onun davamçısı Əliyə qarşı qoydu və xəlifəlik iddiasına düşdü. 658-ci ildə Müaviyənin Suriya qoşunları ilə Əlinin ordusu arasında savaş başladı. Rəqiblərdən heç biri qələbəyə nail ola bilmədi. 658-ci ildə qazi məslələni Müaviyənin xeyrinə həll edib xəlifəliyi ona tapşırıldı. Əlinin oğluna qarşı apardığı yürüsdə Müaviyə əliçilərin tacdan hələlik imtinasına nail oldu və dövlətin daxili birliyini yenidən bərqərar etdi. Sərt daxili bir üsulidarə yaratdı və bu zaman səltənətin paytaxtı Mədinədən Dəməşqə köçürüldü. Xilafətin vərəsəliliyini Müaviyə de faktō tətbiq etdi; 879-cu ildə öldü.

Müseyb ibn Ümeyr, Peyğəmbərin (s.ə.) qüreyşi soyundan məsləkdaşı, təqribən 595-ci il Məkkə doğumlu. İslami gənc yaşlarından qəbul etdi və 615-ci ildə Həbəşistana qaçıdı. Məkkəyə qayıtdıqda «Əqabə Andı»ndan sonra (621) islama tərəfdarlar toplamaq və bununla hicrəti hazırlanmaq üçün Məhəmməd (s.ə.) tərəfindən Mədinəyə göndərildi. Müseyb bu vəzifənin öhdəsindən uğurla gəldi; 625-ci il Ühud savaşında şəhid düşdü.

Nuh, Bibliya surəti. Allahın Bəşəri Daşqın formasında insanlığa göndərdiyi cəzadan sonra yeni insanlığın banisi sayılır.

Osman ibn Əffan, üçüncü xəlifə, Məhəmmədin (s.ə.) məsləkdaşı və kürəkəni, təxminən 580-ci il Məkkə doğumlu. Əməvi tayfasından idi və

uğurlu ticarətlə məşğul olurdu. Osman önəmli ictimai mövqeli və kübar mənşəli ilk məkkəli idi ki, islami qəbul etmişdi. Peyğəmbərlə (s.ə.) Mədinəyə hicr etdi, lakin sonralar özünü xüsusi başarılı dövlət xadimi kimi göstərə bilmədi. 644-cü il-də xəlifə elan edildi. Onun xilafəti dövründə İranın fəthi başa çatdı, Ərməniyyə Mədinənin hakimiyyəti altına keçdi və Bizansa qarşı savaş Aralıq Dənizinin şərq sahillərinə qədər genişləndi. Öz qohumlarına, dost tayfa başçılarına hakimiyyətdə və orduda vəzifə tapşırmaqla Osman teokratik dövlətə tayfa aristokratiyasını gətirdi. Bu qohum-bazlıq müxtəlif dairələrdə narazılıqlar yaratdı. Xüsusilə də Əlinin tərəfdarları onun taxtdan salınmasını tələb etdilər. O, könüllü istefadan boyun qaçırdıqda 656-cı ildə qətlə yetirildi. Onun qətli illərlə sürən vətəndaş müharibəsinin başlangıcı oldu və son olaraq müsəlmanların parçalanması ilə nəticələndi.

Osman Nuru Paşa, türk generalı və Hicazın valisi, 1832-ci il Tokat doğumlu. 1876-cı ildən Osmanlı ordusunun feldmarşalı, 1878-ci ildə hərbi nazir oldu. 1881-ci ildə qarnizon komandiri kimi Hicaza gəldi. 1882-ci ilin iyulunda burda vali təyin edildi. Məkkənin şərifi ilə aralarındaki köklü fikir ayrılığı səbəbindən 1886-cı ildə görəvdən alındı. 1900-cü ildə İstanbulda vəfat etdi.

Ömər ibn əl-Xəttab, ikinci xəlifə, Məhəmmədin (s.ə.) məsləkdaşı və qaynatası, 590-cı il Məkkə doğumlu. Əvvəlcə Peyğəmbərlə (s.ə.) düşmənçilik aparırdı, təxminən 618-ci ildə islami qəbul etdi, Məhəmmədlə (s.ə.) Mədinəyə hicr etdi və burada islam icmasının qurucularından biri oldu. 634-cü ildə Əbu Bəkrin ölümündən sonra xəlifə elan edildi. Qüdrətli zəfər yürüşləri ilə böyük ərəb səltənətini yaratmaq onun xidmətidir.

Eyni zamanda o, dövləti real sosial və siyasi çərçivəyə salaraq onun daxili strukturunu yaratdı. 644-cü ildə sui-qəsдин qurbanı oldu.

Roman Palayoloq, 1404-cü il Konstantinopol doğumlu, 1449-1453-cü illərdə 11-ci Konstantin adı ilə Bizansın son kralı. 29 may 1453-cü ildə İstanbul uğrundakı döyüşdə həlak oldu.

Ruqiyə bint Məhəmməd, Məhəmmədin (s.ə.) və Xədicənin qızı. İlkini Ütbəyə ərə getmişdi, o da atası Əbu Ləhəbin əmri ilə onu boşamışdı. Ruqiyə sonradan Osman ibn Əffana ərə getdi. 615-ci ildə onunla birlikdə Həbəşistana qaçıdı və axırda atasının dalınca Mədinəyə yollandı. Dünəyaya bir oğlan uşağı gətirdi, fəqət o, körpə yaşlarında tələf oldu. Təxminən 624-cü ildə Mədinədə rəhmətə getdi.

Rüstəm, İran dövlət xadimi və ərəblərə qarşı döyüşdə İran qoşunlarının başçısı. Qadisiyyə savaşında öldürüldü (637).

Safiyə bint Hüyai bint Əhtab, Mədinə yəhudisi və Peyğəmbərin (s.ə.) arvadı, 610-cu il doğumlu. Bənu Nadir tayfasından idi və Heybər döyüşündə (628) əsir alındı. Məhəmməd (s.ə.) onun gözəlliyyinə vurulub hələ Mədinəyə dönəndə yoluştı onunla evləndi. Qadın islami qəbul etdi və 670-ci ildə (dq 672) Mədinədə vəfat etdi.

Salman əl-Farsi, Məhəmmədin (s.ə.) məsləkdaşı, İranda doğulub. Gənc yaşlarında Mərkəzi Ərəbistana üz tutur, burada bədəvilər tərəfindən əsir alınır və Mədinəyə satılır. 622-ci ildə orda islami qəbul etdi və inamını qazandığı Peyğəmbərin (s.ə.) yardımını ilə köləlikdən azad ola bildi. 627-ci il savaşında məkkəlilərin hücumunu dəf etmək üçün Mədinə ətrafında xəndək qazmaq təklifi onun adına bağlanır. İslam səlnaməsində Salman önemli yerlərdən birini tutur, burda o, is-

lama tapınan farsın nümunəsi sayılır. Təqribən 656-cı ildə Mədinədə vəfat edib.

Səcəh, tam adı: **Ümm Sədir bint Əvs bint Hikk bint Üsəma**, özünü Peyğəmbər (s.ə.) adlan-dıran xristian baxıcı. Təqribən 632-ci ildə bir çox tayfaları Mədinə üzərinə yeridəndə ilk dəfə el içində çıxdı və elə həmin an ağır məğlubiyyətə uğ-rayıb Əbu Tüməmanın başçılıq etdiyi bənuhənifə-lərə qoşuldu. 634-cü ildə Əbu Tüməmanın ölü-münə qədər onun tərəfində vuruşdu, sonra öz tay-fasına qayıdır İslami qəbul etdi.

Səəd ibn Əbu Vəqqas, ərəb sərkərdəsi, təx-minən 600-cü il Məkkə doğumlu. 17 yaşında islami qəbul etdi və Peyğəmbərin (s.ə.) ən yaxın məsləkdaşlarından biri oldu. 637-ci ildə İraqın zəbtində xəlifə Ömər qoşuna rəhbərliyi ona tap-şırdı. Vəqqas iranlılara qalib gəldi və Kufə şəhə-rinin banilərindən biri sayılır ki, həmin şəhərin də valisi oldu. Kufədə özünə dəbdəbəli saray tikdi-rəndə və bununla Ömərin sadəlik əmrini pozanda 640-ci ildə onun qəzəbinə tuş gəldi. Osmanın ha-kimiyyəti dövründə yenidən köhnə hüquqları bər-pa edildi, 656-ci ildə Əli hakimiyyətə gələrkən ona tabe olmaqdan boyun qaçırib ictimai həyatdan çəkildi və 670-ci ildə (dq 675) vəfat etdi.

Səəd Müəd ibn əl-Nüman ibn İmru əl-Qeys ibn Zeid ibn Əbd əl-Əşhal əl-Ənsari əl-Əvsi, Mədinədə tayfa başçısı. Təxminən 622-ci ildə İslami qəbul etdi və Xəndək savaşında (627) ağır yaralandı. Məhəmməd (s.ə.) onu yəhudili Bə-nu Qüreyzə tayfasının taleyini həll etmək üçün qazı təyin etdi. Səəd özü ölüm ayağında ola-ola hökm verdi ki, tayfanın kişiləri öldürülsün, qadın və uşaqları kölələşdirilsin və yəhudilərin mal-mülkü imanlılar arasında bölünsün. Hökm yerinə yetirildi. Səəd bu qırğından sonra cəmi bir neçə

gün yaşadı. Aldığı ağır yaralardan vəfat etdi.

Səəd ibn Übəda ibn Düleym ibn Haritə ibn Əbu Hazimə ibn Tələbə ibn Tarif əl-Həzracı, 622-ci ildə islami qəbul etmiş və ən cəsur iman döyüşçüsü olmuş zəngin mədinəli. 630-cu ildə Abdulla ibn Übey öləndə Səəd həzracların başçılığını öz üzərinə götürdü. Məhəmmədin (s.ə.) ölümündən sonra həzraclar onu xəlifə elan etmək istədilər, amma o, Əbu Bəkrə uduzdu. Səəd bundan sonra siyasetdən çekildi və 636, yaxud 637-ci ildə öldü.

Səədi Şeyx Müslihəddin, fars şairi, 1192-ci ildə Shirazda doğulmuşdur. Gəncliyində Kiçik Asiyani, Şimali Afrikanı, Hindistanı gəzib-dolaşmış və Bağdadda sufilik təlimi almışdır. Qəsidə ustası kimi tanınır. 1292-ci ildə Shirazda vəfat etmişdir. Başlıca əsərləri: «Büstan» (Bağ) və «Gülüstan».

Səidə bint Zəma bint Qeys, 619-cu ildə Xədicənin vəfatından azca sonra Məhəmmədin (s.ə.) aldığı ikinci arvad. 674-cü ildə Mədinədə vəfat edib.

Süleyman ibn Davud, Bibliyada surət. E.ə. təqribən 965-ci ildən 926-ci ilə kimi İsrailin və yəhudilərin padşahı, e.ə. təxminən 985-ci ildə anadan olmuşdur. Süleyman peyğəmbər barədə çoxlu əfsanələr dolaşır, onun kəlamları və xeyirxahlığı dillər əzbəridir, həm də sehrkarlıq bacarığına malik olub. Əfsanəvi Saba kralıçasının dinə tapınması onun ayağına yazılır. İslam mənbələrinində Allahın elçisi və Məhəmmədin (s.ə.) nümunəsi sayılır.

Şəhr ibn Bədan, Yəmənin fars padşahının oğlu. 631-ci ildə islami qəbul edib Sanada ilk müsəlman valisi oldu. 632-ci ildə yalançı peyğəmbər Ayhala tərəfindən qətlə yetirildi.

Tarafa, əslində **Əmir ibn əl-Tarafa ibn Əbd**

əl-Bəkri, İslamönü çağların görkəmli şairi, 6-cı əsrin ortalarında yaşayıb. Dəqiq yaşam yolu mübahisəlidir. Bir neçə ərəb qaynaqları güman edirlər ki, 25 yaşında ikən o, Hira padşahının əmri ilə Bəhreyndə qətlə yetirilib, digərləri hesab edirlər ki, qətldən sovuşub və cənubi ərəb tayfalarından birinin şeyxi kimi uzun ömr sürüb. Onun şairlik fəaliyyəti də mübahisəlidir, amma hər halda məşhur şerin (Müəllağat) müəllifi sayılır.

Tüleyha ibn Hüvailid ibn Nofəl əl-Əsədi əl-Fəğadi, yalançı peyğəmbər, 630-cu ildə islamı qəbul etdi, amma təqribən 631-ci ildə Məhəmmədə (s.ə.) qarşı çıxdı və bəyan etdi ki, o da cənabi Cəbraıldən onu hökmran edən ilahi vəhylər almışdır. Tüleyhanı məhv etmək Məhəmmədə (s.ə.) sağlığında nəsib olmadı. Bunu 633-cü ildə Tüleyhanın rəhbərliyi altında olan dönük tayfaların üstünə qoşun göndərən Əbu Bəkr bacardı. Yalançı peyğəmbər döyüşdə yenilib Suriyaya qaçıdı. Amma burada o, Mədinənin hakimiyyətini qəbul etdi və xəlifə Ömərin hakimiyyətində sərkərdə kimi fəaliyyət göstərdi. 642-ci ildə ölüb.

Üçüncü Yezdəgird, 632-ci ildən İranın sasanilər sülaləsinin hökmdarı. İranın ərəblər tərəfindən işgalının qarşısını ala bilmədi və 651-ci ildə əyanları tərəfindən qətlə yetirildi.

Üsəma ibn Münqid: tam adı **Üsəma ibn Mürşüd ibn Əli ibn Müğəllad ibn Nəsr ibn Münqid əş-Şəizari əl-Kinani**, ərəb sərgüzəştçisi və alimi, 1095-ci ildə Suriyada doğulub. Bütün ömrünü 1099-cu ildən Qüdsi zəbt etmiş səlibçilərə qarşı mübarizəyə həsr edib. Bir neçə il Qahirədə yaşayıb, 1154-cü ildə ordan qaçmalı olub və buradan xacpərəstlərə qarşı hücumlar təşkil edib. Qaçqınlıqda kitabxanasını itirib. Yaşının sinli çağlarına qədər 1187-ci ildə Qüdsdən qovulub çıxarı-

lan səlibçilərə qarşı çeşidli meydanlarda döyüşüb. Bir il sonra Dəməşqdə dünyasını dəyişib.

Üsəma ibn Zeyd ibn Haritə əl-Kəlbı əl-Haşimi, Qul Zeydin oğlu, təxminən 615-ci il Məkkə doğumlu. Birbaşa Peyğəmbərin (s.ə.) himayəsin-də böyük və özünü görkəmli sərkərdə kimi göstərib. 656-cı ildə Osmanın qətlindən sonra Əlinin ardıcılı olmaqdan imtina edib, buna görə də onun adamları tərəfindən pis rəftara məruz qalıb. Bundan sonra Mədinədən kənarda guşənişin ömr sürüb və təxminən 674-cü ildə vəfat edib.

Varaka ibn Nofəl ibn Əsəd əl-Qüreyşi, məkkəli hənif və Xədicənin əmioğlusu. Məhəmməd (s.ə.) ilk vəyhələri qəbul edəndən sonra onun Allahın təkliyinə olan inamını gücləndirmişdir. İslami heç vaxt qəbul etmədi. Təxminən 613-cü ildə Məkkədə vəfat edib.

Yaqub əl-Kindi, tam adı: **Əbu Yusuf Yaqub ibn İshaq əl-Kindi**, ərəb alimi, 9-cu əsrin başlanğıcında Bəsrədə doğulub. Ədəbiyyatı, əlkimyani, astrologiyani və fəlsəfəni öyrənib və Bağdadda xəlifə sarayında yazış-yaradıb. Dini mübahisələr nədəni ilə xəlifənin qəzəbinə tuş gələndə kitabxanası müsadirə edilib. Təxminən 870-ci ildə dünyasını dəyişib.

Yəqub, Bibliya sureti, Qədim Öyüdə görə İshaqın oğludur və İsrail evladlarının oniki qolunun ulu atası sayılır.

Yəzd ibn Əbu Süfyan, Müaviyənin böyük qardaşı və Dəməşq valisi kimi onun sələfi. 639-cu ildə vəba xəstəliyindən ölüb.

Yəzd ibn Müaviyə, ikinci əməvi xəlifəsi, 642-ci il Dəməşq doğumlu. 680-ci ildə ilk dəfə olaraq de facto seçilmədən xəlifə kimi atası Müaviyənin taxtına oturdu. Buna görə səltənətin bir çox yerlərində ona itaət göstərilmədi, hakimiyyət

uğrunda mübarizə alovlandı. Əvvəlcə 680-ci ildə Kərbala düzündə qətlə yetirilən Hüseyn ibn Əli ilə toqquşmalı oldu. 683-cü ildə Mədinədə köhnə müsəlmanların üsyanını yatırtdı və son olaraq ona boyun əyməyən Məkkəni mühasirəyə aldı və bu zaman Kəebə yandırıldı. 683-cü ildə ölüyünə görə mühasirənin sonunu görə bilmədi

Zenobia, Palmiranın 267-272-ci illərdə qadın hökmdarı. Mərkəzi Ərebistanı, Misiri, Kiçik Asiya'nın müəyyən bölgələrini zəbt etmiş və təxminən 270/71-ci ildə özünü Roma kralıçası adlandırmışdı. Qanuni kral Auqustus (Avqust) 272-ci ildə onu məğlub edib təntənə ilə Romaya gətirmişdi və qadın zindanda ölmüşdür.

Zeyd ibn Əmr ibn Nofəl, Kəebə illahlarına qurban kəsməkdən imtina etmiş və özünü İbrahim peyğəmbərin dininin təəssübkeşi sayan məkəli məşhur hənif. 605-ci ildə Məkkədə vəfat etdi və ölümündən sonra Məhəmməd (s.ə.) onu müsəlman elan etdi.

Zeyd ibn Haritə ibn Şərahil əl-Kəlbî Əbu Üsəma, Qul Zeyd, təxminən 580-ci il Suriya doğumlu. Xədicə onu Məhəmmədə (s.ə.) bağışladı, Peyğəmbər (s.ə.) Zeydi azad edib oğulluğa götürdü. Zeyd Peyğəmbərin (s.ə.) ən yaxın əshabələrindən oldu və bir çox döyüslərə sərkərdəlik etdi. 629-cu ildə Müta ətrafında Bizansa qarşı döyüşdə şəhid düşdü.

Zeynəb bint Cəhş bint Riab əl-Əsədiyyə, Məhəmmədin (s.ə.) övrəti, təxminən 590-ci il Məkkə doğumlu. Əvvəlcə Zeyd ibn Haritə ilə ailə qurmuşdu, Məhəmmədlə (s.ə.) Peyğəmbər (s.ə.) onlara gələrkən evdə tanış olmuşdu. Məhəmmədin (s.ə.) xatırınə Zeyd qadının talağını oxutdu ki, Peyğəmbər (s.ə.) Zeynəblə kəbin kəsdirə bilsin. Aişədən sonra Peyğəmbərin (s.ə.)

ikinci sevimli arvadı idi. 640-cı ildə Mədinədə dünyasını dəyişdi.

Zeynəb bint Məhəmməd, Peyğəmbərin (s.ə.) və Xədicənin böyük qızı. Müsəlman olmayan bir kişiyə ərə getmişdi və atası ilə Mədinəyə hicrət etmədi. Əri Bədr savaşında (624) əsir alınanda Məhəmməd (s.ə.) onun həyatı üçün qızının islamə tapınmasını, boşanmasını və Mədinəyə köçməsini tələb etdi. Zeynəb razılışdı, amma Mədinəyə gedərkən Həbbər ibn Əsvad onunla çox pis davrandı və nəticədə Zeynəb öldü.

Zərdüşt, fars peyğəmbəri, təqribən e.ə. 600-cü illərdə İranın şərqində yaşayıb və orada zərdüştlüyün əsasını qoyub. Həmin təlimə görə düşüncə, fəaliyyət və duyumların hamısı iqtidar uğrunda mübarizə aparan allahlar Əhrimən (mənfi başlanğıc) və Hürmüzdün (müsbtə başlanğıc) barışmaz dualizminə söykənir. Zərdüştlik qüdrətli kahinliyə istinad edirdi və Birinci Xosrov Ənuşirəvanın hakimiyyəti zamanı İranın dövlət dini oldu.